

Mehman Ə. Dəmirli

ŞƏRQİN ÇAĞDAŞLIQ
MÖCÜZƏSİ

AZƏRBAYCAN CÜMHURİYYƏTİ:
HÜQUQ VƏ DEMOKRATİYA

1918-1920

Mehman Ə. Dəmirli

ŞƏRQİN ÇAĞDAŞLIQ
MÖCÜZƏSİ

113676

AZƏRBAYCAN CÜMHURİYYƏTİ:
HÜQUQ VƏ DEMOKRATİYA

1918-1920

Azərbaycan Milli
Kitabxanası

Bakı-2018

*Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi münasibətilə
Cümhuriyyət qurucularının
əziz və unudulmaz xatirəsinə
ithaf olunur*

Mehman Ə. Dəmirlı
Şərqi Çağdaşlıq Məcūzəsi. Azərbaycan Cümhuriyyəti: Hüquq və
Demokratiya, 1918-1920. Bakı: Hüquq Yayın Evi, 2018, 532 s.

Kitabda 100 il bundan önce Şərqi ilk demokratik, hüquqi və dünyəvi dövlət
baş etmiş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi gerçekliyi çağdaş-
lıq işığında fənlərarası və çoxfənnli yanaşmalar baxımından tədqiq edilir. Araş-
dırılan dövrün çağdaş dövlət və hüquq sistemi modelindən və Cümhuriyyətin
qurucu atası M.Ə. Rəsulzadənin çağdaşlıq konsepsiyasından yola çıxılaraq,
milli dövlətin hüquq sisteminin çağdaş hüquq sistemi kimi xüsusiyyətləri
müəyyən olunur, cəmiyyətin çağdaşlaşması yönündəki dəyişikliklərdə
hüququn rolu aydınlaşdırılır, Cümhuriyyətdə demokratiyanın inkişafı və insan
hüquq və azadlıqlarının təmin olunması səviyyəsinin dövrün kontekstində
tarixi-müqayisəli təhlili verilir.

ISBN 978 9952 476 90 3

© Mehman Ə. Dəmirlı

QISA MÜNDƏRİCAT

Ön söz	15
BİRİNCİ BÖLÜM. Hüquq və demokratiya çağdaşlıq işığında: nazari-metodoloji giriş.....	19
İKİNCİ BÖLÜM. M.Ə. Rəsulzadənin çağdaşlıq ideali	65
ÜÇÜNCÜ BÖLÜM. Azərbaycan Cümhuriyyətinin yaranması və çağdaş dövlət-hüquq quruculuğunun siyasi-tarixi arxapları.....	121
DÖRDÜNCÜ BÖLÜM. Azərbaycan Cümhuriyyətinin hüquq sistemi çağdaş hüquq sistemi kimi: təməl özəllikləri	155
BEŞİNCİ BÖLÜM. Azərbaycan Cümhuriyyətində hüququn ağadlılığının sahəvi səciyyəsi: maddi hüquq sahələri üzrə hüquq siyaseti və qanunvericiliyin asasları	199
ALTINCI BÖLÜM. Azərbaycan Cümhuriyyətdə adalət mühakiməsi.....	345
YEDDİNCİ BÖLÜM. Azərbaycan Cümhuriyyəti – hüquq və cəmiyyət: hüquq çağdaşlaşma yönündə içtimai dəyişikliklər vasitəsi kimi	377
SƏKKİZİNCİ BÖLÜM. Cümhuriyyət gerçəkliliyi çağdaşlıq işığında – demokratiya və insan hüquq və azadlıqları: tarixi-müqayisəli dayarlıdırma.....	411
Hüquqa dayalı demokratik cümhuriyyət – icrası başa çatmamış layihə: keçmişdən galəcaya (nəticə əvəzi və ya tarixi-fəlsəfi epilog)	493
BİBLİOQRAFIYA.....	509

GENİŞ MÜNDƏRİCAT

ÖN SÖZ.....	15
BİRİNCİ BÖLÜM. HÜQUQ VƏ DEMOKRATİYA ÇAĞDAŞLIQ İŞİĞİNDƏ: NƏZƏRI-METODOLOJİ GİRİŞ	
I. Tarixi idrakın epistemoloji yenilənməsi zamanın çağırışlarında cavab kimi (hüquq tarixi örnəyində)	21
II. Hüquq və onun demokratiya ilə qarşılıqlı əlaqəsinin tarixi tədqiqinin metodoloji problemləri	24
III. "Çağdaşlıq" anlayışı	29
IV. Tədqiq edilən dövrün çağdaş dövlət və hüquq sistemi modeli	36
V. Tədqiqatın ümumi metodoloji səciyyəsi	62
İKİNCİ BÖLÜM. M.Ə. RƏSULZADƏNİN ÇAĞDAŞLIQ İDEALI	
I. M.Ə. Rəsulzadənin çağdaşlaşma layihəsinin təməlləri	67
II. Milli dəyar və təsisatlar çağdaşlıq işığında: milli diriliyə yetişməyin yolları	80
1. Dil.....	81
2. Din.....	83
3. Tarixi keçmiş, adət və ananalar.....	88
4. Milli ədəbiyyat və mətbuat.....	90
5. Aila və qadın.....	92
6. Təhsil.....	94
7. Milli ideal (mafkurə).....	97
III. M.Ə. Rəsulzadənin çağdaşlaşma layihəsində ümumbaşarı (universal) dəyərlər və təsisatlar.....	102
1. Cümhuriyyət və demokratiya	102
2. Hüququn üstünlüyü (ya ya hüquqi dövlət)	107
3. Hüquq və azadlıqların təminı	109
4. Dünyavililik (sekulyarizm)	113
5. Elm	115
IV. M.Ə. Rəsulzadənin çağdaşlığı dair ideyalarının ümumi dəyərləndirilməsi	117

ÜÇÜNCÜ BÖLÜM. AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN

YARANMASI VƏ ÇAĞDAŞ DÖVLƏT-HÜQUQ

QURUCULUĞUNUN SİYASİ-TARIXİ ARXAPLANI

I. Azərbaycan Xalq Cümhuriyyətinin tarix sahnəsinə gəlişi: siyasi-tarixi proseslər

 1. Fevral inqilabından sonra Azərbaycanda siyasi vaziyət

 2. Zaqafqaziya seymi

 3. Müstəqilliyin elanı və yeni bir milli dövlətin hüquqi təməlinin qoyulması

II. Milli dövlət quruluşu əsaslarının yaradılması üzrə Azərbaycan Cümhuriyyətinin ilk tədbirləri

III. Çağdaş milli dövlət və hüquq sistemi quruculuğunun siyasi-tarixi konteksti

DÖRDÜNCÜ BÖLÜM. AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN HÜQUQ SİSTEMİ ÇAĞDAŞ HÜQUQ SİSTEMİ KİMİ: TƏMƏL ÖZULLÜKLƏRİ

I. Cümhuriyyət öncəsi dönəmdə Azərbaycanda hüquq: qisa icmal

II. Azərbaycan Cümhuriyyəti hüquq sisteminin əsas cəhətləri

 1. Hüquq sisteminin təbəti

 2. Tranzitiv xarakterli hüquq sistemi kimi xüsusiyyətləri

III. Hüquq mənbələri

IV. Hüququn əsas prinsipləri

V. Hüquq düşüncəsi

 1. Elitər hüquq düşüncəsi - yeniliyin lokomotivi

 2. Kütləvi hüquq düşüncəsi: köhnə ilə yeni, dini ilə dünyəvi arasında

VI. Azərbaycan Cümhuriyyəti hüquq sisteminin dövrün dünya hüquq xəritəsində yeri

BEŞİNCİ BÖLÜM. AZƏRBAYCAN CÜMHURİYYƏTİNĐƏ HÜQUQUN ÇAĞDAŞLIĞININ SAHƏVİ SƏCİYYƏSİ: MADDİ HÜQUQ SAHƏLƏRİ ÜZRƏ HÜQUQ SİYASƏTİ VƏ QANUNVERİCİLİYİN ƏSASLARI

I. Konstitusiya hüququ

 1. İstiqlal Bayannaması konstitusiya hüququnun əsas mənbəyi kimi

2. Konstitusion quruluşun əsasları	203	B. İqtisadi sahədə idarəetmə	285
A. Konstitusion quruluşun demokratik prinsipləri	203	a) İqtisadi-təsərrüfat sahəsində idarəçilik	285
B. Dövlətin rəsmi adı	208	b) Məliyyə sahəsində idarəçilik	288
C. Dövlətin rəmzləri və rəsmi dili	212	c) Naqlıyyat və rabitə sahəsində idarəçilik	292
3. Vatondaşlıq institutu	213	C. Sosial-madani sahədə idarəetmə	294
4. Vatondaşları hüquq və azadlıqları	216	a) Təhsil və xalq məarifi sahəsində idarəçilik	294
5. Dövlət hakimiyəti və yerli özünüidarəetmə orqanları: taşķılıq, struktur və fəaliyyətinin hüquqi əsasları	219	b) Qəzqınlarla və əhalinin yoxsul hissəsi ilə işi təşkil	296
A. Parlament	219	c) Sahiyyə sahəsində idarəçilik	298
a) Parlamentin təşkili	219	3. Nəzarət orqanları	300
b) Parlamentin fəaliyyətinin əsas prinsipləri	229	III. Maliyyə hüquq	302
c) Parlamentin fəaliyyətinin hüquqi əsasları. Qanunvericilik prosesi	234	1. Dövlətin maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlər	302
ç) Parlamentin struktur	239	2. Vergi siyaseti və qanunvericiliyinin əsasları	305
d) Parlamentin funksiyaları	241	3. Büdcə qanunvericiliyinin yaradılması üzrə Cümhuriyyətin tacribəsi	308
e) Parlamentin qanunvericilik fəaliyyətinin ümumi səciyyəsi	242	IV. Cinayət hüquq	311
ə) Müəssisələr Məclisiniñ seçkilərlə hazırlıq	244	1. Cinayət hüququnun ümumi səciyyəsi	311
B. Hökumət	246	2. Cinayət-hüquq siyasətinin əsas istiqamətləri. Başlıca cinayət qanunvericiliyi aktları	314
a) Mütəxəqqi Hökumət	249	A. Hüquq qaydasının bərpası	314
b) Parlamentin yaradılmasından sonrakı dövrda Hökumətin təşkili qaydası, struktur, tərkibi və salahiyətləri	250	B. Milli azadlıq hərəkatı nəticəsində əldə edilmiş nailiyyətlərin qorunması	315
c) Hökumətin nazadındaki yardımcı orqanlar	255	C. Vəzifə cinayətlərinə, xüsusişlərə rüşvətxorluğa qarşı mühərri	317
C. Yerli dövlət hakimiyəti və özünüidarəetmə orqanları	257	Ç. Siyasi hüquq və azadlıqların cinayət-hüquqı vəsitiylərlə tamini	320
a) Dövlət hakimiyətinin yerli orqanları	257	D. Ölüm cəzasına dair Cümhuriyyətin siyaseti	323
b) Ölkənin bəzi ərazilərdə dövlət hakimiyətinin bərqaşar edilməsi üzrə tədbirlər	260	E. Cümhuriyyətin amnistiya siyaseti	324
c) Yerli özünüidarəetmə	265	V. Mülki hüquq	326
II. İnzibati hüquq	270	1. Mülki qanunvericiliyinin ümumi səciyyəsi	326
1. Mərkəzi dövlət idarəetmə orqanlarının ümumi səciyyəsi	270	2. Mülkiyyət münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi siyasətin əsasları	328
2. Ayrı-ayrı sahələr üzrə idarəetmə	271	VI. Ailə hüququ	332
A. İnzibati-siyasi sahədə idarəetmə	271	VII. Əmək hüququ	334
a) Daxili işlər Nazirliyi - inzibati idarəçilik üzrə mərkəzi orqan	271	1. Fəhlə və qulluqçularla sahibkarlar arasında münasibətlərin tənzimlənməsi	334
b) Ədliyyə sahəsində idarəçilik	273	2. Fəhlə və qulluqçuların işa qəbulu və işdən azad edilməsinin yeni qaydaları	337
c) Sərhəd mühafizəsi və gömrük nazarıti orqanları	274		
ç) Müdafiə sahəsində idarəetmə. Harbi idarəçilik və milli təhlükəsizlik orqanları	276		
d) Xarici əlaqə orqanları	281		

3. Əmək haqqının tənzimlənməsi sahəsində qanunvericilik tədbirləri.....	340
ALTINCI BÖLÜM. AZƏRBAYCAN CÜMHURİYYƏTİNDE ƏDALƏT MÜHAKİMƏSİ	
I. Azərbaycan Cümhuriyyətinin ədliyyə sistemi: məhkəmə və əlaqlı qurumlar	347
1. Məhkəmə-istintaq aparıcı əməkhaqqının bərpası üzrə tədbirlər.....	347
2. Azərbaycan Məhkəmə Palatasının təsis.....	350
3. Zaqatala quberniyasında məhkəmənin təşkilü xüsusiyyətləri	354
4. Kənd məhkəmələri	356
5. İxtisaslaşmış məhkəmələr	356
A. <i>Hərbi məhkəmələr</i>	356
B. <i>Digər ixtisaslaşmış məhkəmələr</i>	358
6. Prokurorluq və istintaq orqanları	361
II. Məhkəmə icraati	369
1. Cinayət mühakimə icraati	369
2. Mülki məhkəmə icraati	372
YEDİNCİ BÖLÜM. AZƏRBAYCAN CÜMHURİYYƏTİ - HÜQUQ VƏ CƏMİYYƏT: HÜQUQ ÇAĞDAŞLAŞMA YÖNÜNDƏ İCTİMAİ DƏVİŞİKLIKLƏR VƏSİTƏSİ KİMİ	
I. Hüquq və ictimai dəyişikliklər: nəzəri-metodoloji qeydlər.....	379
II. Hüququn cəmiyyət həyatına təsiri: nailiyyətlər və uğursuzluqlar	383
1. Hüquq və ictimai şüur: çağdaşlaşma yolunda kövrək addimlar	383
2. Hüquq və təhsil: davamlı olaraq çağdaşlaşmağa doğru.....	389
3. Hüquq və milli iqtisadiyyat: gözənlətilər və reallıq	394
III. Cümhuriyyətin islahatlar təcrübəsindən: yarımqıq qalmış layihələr	397
1. Aqrar islahat onun sosial-siyasi tarixi kontekstində	397
2. Zemstvo islahatı: yerli özünüdürədarəetmanın demokratikləşdirilməsi layihəsi.....	404
3. Məhkəmə-hüquq islahat: institusional və funksional dəyişiklik layihələri.....	407

SƏKKİZİNCİ BÖLÜM. CÜMHURİYYƏT GERÇƏKİLİYİ ÇAĞDAŞLIQ İŞİĞİNDƏ - DEMOKRATİYA VƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARI: TARİXİ-MÜQAYİSƏLİ DƏYƏRLƏNDİRME	
I. Metodoloji giriş.....	413
II. Azərbaycan Cümhuriyyətinin demokratikliyi dövrün qlobal konteksti və standartları işığında	417
1. Azərbaycan Cümhuriyyəti öz dövrünün demokratik dövlətləri ailəsində.....	419
2. Azərbaycan Cümhuriyyətinin demokratikliyinin ümumi dəyərləndirilmesi	420
III. Parlament demokratiyası, idarəetmə sistemi və hakimiyətlər bölgüsü	426
1. Cümhuriyyət və parlament demokratiyası	426
2. Cümhuriyyətin idarəetmə sistemi	440
3. Cümhuriyyətdə hakimiyətlər bölgüsü principinin tətbiqi xüsusiyyətləri	451
IV. Cümhuriyyət: demokratiya və insan hüquq və azadlıqları	453
1. Seçki hüququ	454
2. Söz və mətbuat azadlığı	462
V. Cümhuriyyət: dönyəvillik və din azadlığı	474
HÜQUQA DAYALI DEMOKRATİK CÜMHURİYYƏT - İCRASI BAŞA ÇATMAMIS LAYİHƏ: KEÇMİŞDƏN GOLƏCƏYƏ (NƏTİCƏ ƏVƏZİ VƏ YA TARİXİ-FƏLSƏFİ EPILOQ)	493
BİBLIOQRAFIYA.....	509

SXEM VƏ CƏDVƏLLƏR

Sxemlər

Sxem 2.1: M.Ə. Rəsulzadə: Çağdaşlaşmış Türkçülük və islamçılıq.....	74
Sxem 5.1: AXC-də ali dövlət hakimiyyətinin təşkili	206
Sxem 5.2: Azərbaycan Parlamentinin strukturu	240
Sxem 5.3: Azərbaycan Hökumətinin strukturu	256
Sxem 5.4. Yerli dövlət hakimiyyəti və özünüdürəcəmə orqanlarının təşkili və sistemi	268
Sxem 6.1: AXC-də məhkəmə orqanlarının təşkili və sistemi	359
Sxem 6.2: AXC-də prokurorluq orqanlarının təşkili və sistemi	363
Sxem 6.3: İstintaq orqanlarının təşkili və sistemi	368

Cədvallar

Cədvəl 1.1: Vətəndaşlığın inkişafı.....	57
Cədvəl 5.1: Azərbaycan Parlamenti üzvlərinin təhsil səviyyəsi	232
Cədvəl 5.2: Azərbaycan Parlamenti üzvlərinin ixtisas-peşə səviyyəsi.....	233
Cədvəl 5.3: Azərbaycan Parlamenti üzvlərinin yaş səviyyəsi	234
Cədvəl 5.4: Azərbaycan Hökuməti üzvlərinin orta yaş səviyyəsi	248
Cədvəl 8.1: R. Dahlə görə poliarxiyanın xüsusiyyətləri və Cümhuriyyət gerçəkliliyi	424
Cədvəl 8.2: Parlamentləşmə dalğaları	431
Cədvəl 8.3: Seçkilərdə iştirak, 1850-1930	435
Cədvəl 8.4: Qərəb demokratiyalarında, Azərbaycanda və Türkiyədə parlamentarizm.....	437
Cədvəl 8.5: Proporsional seçki sistemini keçid	439
Cədvəl 8.6: Azərbaycan Cumhuriyyəti hökumət sisteminin yaxın hökumət sistemi modelləri ilə qarşılaştırılması	446
Cədvəl 8.7: Seçki hüququnun demokratiklaşması – ölkələrin qarşılaşılmaması	460
Cədvəl 8.8: Mətbuat azadlığı – ölkələrin qarşılaşılmaması	471
Cədvəl 8.9: Dünyavilik – ölkələrin qarşılaşılmaması.....	490

QISALTMALAR

ACHQBM	Azərbaycan Cümhuriyyəti Hökumət Qanun və Binagüzarlıqları Məcmuası
AXC	Azərbaycan Xalq Cümhuriyyəti
ARASM	Azərbaycan Respublikası Ali Sovetinin Məlumatları
ARDA	Azərbaycan Respublikası Dövlət Arxivü
ARDTA	Azərbaycan Respublikası Dövlət Tarix Arxivü
DİN	Daxili İşlər Nazirli
f.	fond
XKS	Xalq Komissarları Soveti
i.	ış
siy.	siyahı
SSA	Siyasi Sənədlər Arxivü
v.	vərəq
ГААР	Государственный Архив Азербайджанской Республики
ВПАР	Вестник Правительства Азербайджанской Республики
ПСЗРИ	Полное Собрание Законов Российской империи
РГВИА	Российский Государственный Военно-Исторический Архив
ст.	статья
СУиРПАР	Собрание Узаконений и Распоряжений Правительства Азербайджанской Республики
ЦГИАРФ	Центральный Государственный Исторический Архив Российской Федерации

ÖN SÖZ

100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti yalnız ilk milli dövlətimiz olduğuna görə deyil, habelə çağdaş dövlətçilik, cümhuriyyətçilik, parlamentarizm yolunu tutduğuna, dövrünün an qabaqcıl hüquqi və demokratik ideya və ənənələrini özünün fəaliyyətində tacirübədən keçirdiyinə görə Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının tarixində əlamətdər hadisə olmuşdur. Cümhuriyyətin müstəsnə dərəcədə mürəkkəb və gərgin daxili və xarici şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, dövlətin konstitusion quruluşunda, cəmiyyətin siyasi idarəciliyinin xarakter və keyfiyyətində önemli dəyişikliklər müşayiat olunan çağdaşlaşma baş vermiş, demokratiklaşma istiqamətində müüm addımlar atılmışdır.

Ədalət naminə qeyd etmək lazımdır ki, son onilliklərdə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif aspektləri ilə bağlı bir sıra sanballı əsərlər yazılmışdır. Lakin inдиya qədər AXC bir siyasi-hüquqi bütöv olaraq çağdaşlıq fenomeni kimi araşdırılmamışdır. Mövcud tədqiqatlarda isə onun demokratik, hüquqi və dünyəviliy kimi keyfiyyətlərinin sadəcə təsdiqindən o yana keçilməmişdir. Nəticədə Cümhuriyyət gerçəkliliyini onun bütün məziiyyətləri, cəlbəcici məqamları (belə məqamlar isə az olmamışdır!) ilə dərindən araşdırın, nə bu zəngin tarixi ırsımızə sahib çıxın, nə də onu layiqincə dünyaya təbliğ edə bilmışdır. Cümhuriyyət tarixinin söylənilən aspektdə akademik səviyyədə sistematiq tədqiqi ilə bağlı boşluğunu doldurmak istəyindən meydana gəlib.

Təqdim edilan araşdırmanın mövzusu an ümumi formada Azərbaycan Xalq Cümhuriyyəti gerçəkliliyinin çağdaşlaşma işığında tədqiqi kimi müəyyən edilə bilər. Lakin çağdaşlaşma cəmiyyət həyatının an müxtəlif sahələrini əhatə etdiyindən bu mövzun özüzlüyündə çox geniş olmaqla silsilə tədqiqatlar aparılmaqla hərtərəfli öyrənilə bilər. Bir araştırma çərçivəsində isə onun yalnız

müəyyən aspektlərini tədqiqata cəlb etmək mümkündür. Bu üzdən də göstərilən ümumi mövzunun konkretlaşdırılması ehtiyacı ortaya çıxır ki, bunun da realizasi tədqiqat obyektlərinin dairəsini dəraltmağı tələb edir. Düşünürəm, belə obyektlər qismində ilk növbədə hüquq və demokratiya çıxış edə bilər, cünki hər bir cəmiyyətdə çağdaşlaşma yönündəki mühüm dəyişikliklər daha çox hüquq və demokratiya ilə bağlı olur. Məhz onlar da bu araşdırma üçün obyekt olaraq seçilmişdir. Beləliklə, tədqiqat işinin mövzusu Azərbaycan Xalq Cümhuriyyətində hüquq və demokratianın çağdaşlıq işığında araşdırılması kimi dəqiqləşdirilmiş olur.

Kitabın ilk iki bölümündə Azərbaycan Cümhuriyyəti dövrünün çağdaş dövlət və hüquq modelinin əsas cəhətləri və Cümhuriyyətin qurucu atası M.Ə. Rəsulzadənin çağdaşlıq konsepsiyası təhlil edilib sistemləşdirilib, sonrakı böülümlərdə isə bu nəzəri-metodoloji təmələ söykənməklə milli dövlətin hüquq sisteminin çağdaş hüquq sistemi kimi xüsusiyyətləri və cəmiyyətin çağdaşlaşması yönündəki dəyişikliklərdə hüququn rolu araşdırılır, AXC-də demokratianın və insan hüquq və azadlıqlarının təmin olunması səviyyəsinin dövrün kontekstində tarixi-müqayisili təhlili verilir.

Onu da qeyd edim ki, Cümhuriyyətin hüquq sistemi indiyə kimi ayrıca tədqiqat obyekti olmayımsıdır. Qarşıya qoyulan məqsəd və vazifələr tədqiqat prosesində bu boşluğun doldurulmasına zərurətini də diqqət etdiyindən kitabda hüquq sisteminin araşdırılmasına bir qədər geniş yer verilmişdir. Odur ki, hörmətli oxucunun bu məsələyə lazım olduğundan çox mürəkkəb və kağız sərf edildiyini düşünməyəcəyinə ümidi edirəm.

Tədqiqat çərçivəsində qarşıya qoyulan məqsəd və vazifələr, eləcə də problemin mürəkkəb xarakteri araşdırmanın metodoloji əsaslarını da şərtləndirmiştir. Bu baxımdan tədqiqat işi fənlərəsə və qismən də coxfənləri olaraq xarakterizə edilə bilər.

Müəllif olaraq təqdim edilən kitabı **MİLLƏTİMİZ ADINA GÖRÜLMÜŞ BÖYÜK BİR İŞİN** öyrənilməsinə kiçik bir töhfə kimi qiymətləndirirəm. Kitab oxucularda hüquq və demokratiya aspektlərində Azərbaycan Cümhuriyyətinin gerçek çağdaş təbiətinə dair təsəvvür yaradarsa, cümhuriyyətçiliyə sevgi aşılımaqla onları

düşüncələrə sövgə edərsə, vəzifəmin öhdəsindən gəlmış olduğunu sanar və bu üzdən özümə xoşbaxt hesab edərəm.

Kitabda istinadlar Çikaço üslubuna (*Chicago-Style Citation – format of notes*) uyğun olaraq verilməşdir (mənbə ilk dəfə istifadə edildikdə bibliografiya veriləri tam olaraq, sonralar isə qısalılmış formada göstərilir). İstinad edilən qəzet və jurnal adlarını fərqləndirmək üçün qəzet adlarından sonra "qəzet" sözü qeyd edilmir (onların daha çox olması ilə əlaqədar olaraq), qazetlərlə eyni adlı jurnal adlarından sonra isə "yurnal" və ya "dərgi" (orijinala uyğun olaraq) sözü yazılır.

Kitab üzərində iş prosesində, onun çap hazırlanmasında və çapında əməyi keçən bütün dostlara dəstəklərinə və sərf etdikləri amaya görə candan təşakkür etməyi özüümə borc bilirəm.

Təqdim edilən kitabın bəzi xətləri ehtiva etməsi, zənnimcə, təbiidir. Bu xətlərə bağlı tənqidli fikirlərinizin kitabın yeni nəşrləri üzərində işləyərkən daha təkmil bir əsər yaratmağa təşviq edəcəyi ni düşünürəm. Odur ki, kitabda araşdırılan məsələlər üzrə bütün tənqidli iradları, məsləhət və istəkləri minnətdarlıqla qəbul etməyə hazır olduğumu bildirirəm (e-mail: mdmirli@yahoo.com).

113676

Azərbaycan Milli
Kitabxanası

BİRİNCİ BÖLÜM

HÜQUQ VƏ DEMOKRATİYA ÇAĞDAŞLIQ İŞİĞINDA: TƏDQİQATA NƏZƏRİ-METODOLOJİ GİRİŞ

I. TARİXİ İDRAKIN EPİSTEMOLOJİ YENİLƏNMESİ ZAMANIN ÇAĞIRIŞLARINA CAVAB KİMİ (HÜQUQ TARİXİ ÖRNƏYİNDE)

Son onilliklər postsovet məkanuna daxil olan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tarix elminin dirçəlişinə, özəlliklə də totalitar cəmiyyət şəraitində itirdiyi mövqeləri bərpə etmək, məxfi qırılı qaynaqları elmi dövriyyəyə daxil etməklə araşdırmaq, çoxsaylı "ağ ləkə"ləri aradan qaldırmaq, əvvəllər "qadağan edilmiş sahələri" mənimsəmək, yalan və yanlışlıqlardan təmizlənmək yaşılara rəğmən, ötən asr tarix elminin, eləca də hüquq tarixi elminin tipik obrazı, demək olar ki, dəyişməz qalmışdır. Hüquq tarixinin bu obrazı ən ümumi şəkildə qanunvericilik aktlarının ayrı-ayrı müddəalarını "kolleksiyalaşdırın" bir eln kimi, yəni qanunvericiliyi tarixi kimi, tamamilə təsviri, faktografiq, empirik bir elni müəssisə kimi xarakterizə edilə bilər. Belə bir eln təbii ki, keçmişin hüquqi reallığının daha bitkin mənzərəsini yaratmaq qabıl ola bilməz. Bu gün aydınlaşdır ki, bu statusla hüquq tarixi üzərinə düşən vazifələri, özülliklə də insanın "hüquqi varlıq" kimi özünü dərk etmək istəyini təcəssüm etdirmək təyinatını yerinə yetirə bilməz. İstər-istəməz onun yeni epistemoloji statusu haqqında problem ortaya çıxır.

Bu problem hal-hazırda yeni sosial-maddəni şəraitlə, eləca də sosial-humanitar idrak sahəsində yaranmış elmi tədqiqat şəraitini ilə əlaqədər olaraq xüsusi kəskinliyi ilə qarşımızda durur. Bütün postsovet elm məkanında yaranmış bu şərait yeni yanaşma və metodların axşası dövrü kimi xarakterizə oluna bilər. Elmi metodologiyada paradigmaların dəyişməsi ilə əlaqədər olaraq tarix elminin metodologiyasında özünəməxsus nəzəri-metodoloji boşluq yaranmışdır. Köhnə metodologiya tarixin "arxiv"na verilmiş, yeni metodologiyanın mənimsənilməsi isə əksəriyyət üçün çatın bir işə çevrilmişdir. Bir tərəfdən, yeganə metodoloji təməl kimi marksizmdən imtiyaz edilmiş, digər tərəfdən, özünün həqiqətləri və radikal tələbləri ilə tarixi idrak problemlərinə yeni kəskinlik gətirən postmodernizmin meydan

sulaması tarixi tədqiqatlarda metodoloji uyuşmazlıqlara və qeyri-dəqiqliklərə yol açmışdır. Beləliklə, tarixi idrakın öz vazifəsinə layiqinçə yerinə yetirməsi üçün onun nəzəri-metodoloji səviyyəsinin yüksəldilməsi ehtiyat göz önləndir. Bu isə onun epistemoloji problemlərinə özünürefleksiyası ən plana çıxarıır.

Bu satırların müəllifinin əvvəllər dərc edilmiş əsərlərində işlənib hazırlanmış *hüququn tarixi idrakının yeni konsepsiyası*¹ belə özünürefleksiyaya cəhd nümunələrindən biri hesab oluna bilər. Təklif edilən bu konsepsiya özündə hüququn tarixi idrakının konseptual çərçivəsinə təşkil edən, onun metodoloji cəhətdən zənginlaşmasına xidmət edən paradiqmal müddəələr toplusunu əks etdirir. Burada, hər səydan önce, quru empirizm və doqquzmatizm-dən, faktografiklik və təsvirçilikdən qurtulmağın yolları müayyən edilir. Konsepsiya görə, bu göstərilən vəzifənin həyatə keçiriləsi sadəcə ayrı-ayrı tarixi-hüquqi faktlara, ayrı-ayrı hüquqi mənba və mətnlərə və ya onların kompleksinə diqqət yetirilməsi ilə deyil, bərabər öyrənilən cəmiyyətlə təməsə daxil olmaqla, başqa sözlə, empati, yəni tədqiqatçının özünü həmin cəmiyyətdə baş verən hadisələrin iştirakçısı yerinə qoyması və onun mövqeyindən baş hadisələrin izah edilməsilə (zira tarixi reallığın dağınıq şəhədətləri məhz bu cəmiyyət çərçivəsində vəhdət təşkil edə və öz əsil mənalarını kəsb edə bilar), mənbi yaradıcısının manzavi dünyasına "nüfuz edilməsiylə", gerçək tarixi-hüquqi varlığın filtra edilməmiş fragmentlarının əldə edilməsilə, geniş spektrli mənbələrin, o cümlədən hüquqi xarakter dasımayan mənbələrin *calb* edilməsilə, bu mənbələrin təhlili və təqnidinən sosial-humanitar biliyin çeşidi sahələrində manimsanılən müxtəlif dərk etmə üsullarının tətbiqi ilə mümkündür. Bu zaman hüquq tarixi qarşımızda tamamilə başqa bir obrazda – öz obyektiini geniş sosial-tarixi kontekstdə – sosial reallığın hündürləri içində, onu əhatə edən bütün sosial fenomenlərlə müxtəlif qarşılıqla əlaqə və tasırlarla sıx bağlı

¹ Bu konsepsiyanın əsas müddəələri ilk dəfə bu əsərlərdə əks olunmuşdur: geniş şəkildə – M.A. Dəmirli, *Право и История: эпистемологические проблемы (Опыт комплексного исследования проблем предмета и структуры историко-правового познания)* (СПб.: Изд-во С.-Петербург. ун-та, 2002); yuxçan şəkildə – M.A. Dəmirli, "K novoy konsepciiuistoricheskogo poznaniia prava", *Правоведение* (СПб.) 3 (2003): 159–169.

bir realıq kimi dərk edən, real hayatı hüququn tarixi dəyişmə mexanizmlərini yaxalamağa qadir bir elm kimi durur.

Bir metodun mütləqədirildiğisinin və digərlərinə laqeydiyinən sosial-tarixi idrak tarixində artıq çevrilmiş bir səhifə olduğunu unutmamalıyıq. Sosial-humanitar idrak metodologiyasının köhnəlmış monistik paradigmاسının əvəzinə *metodoloji plüralizm* gündəmə gəlməşdir. Onun mahiyyəti bundan ibarətdir ki, hər bir fenomeni öyrənməyin üsulları çoxdur, onlardan hər biri ayrı-ayrılıqla qiyamətli və zəruridir, eyni zamanda, onlarla heç biri universal deyil və digərlərinə avəz edə bilməz. Belə yanaşma ayrı-ayrı metodoloji alətlərinin məhdudiyyətlərini aradan qaldırmaq imkan verir, zira onlardan hər biri projektor süası kimi reallığın yalnız müəyyən kəsiyinə işq salmağa qadirdir. Plüralizm bütövlükdə sosial reallığın, o cümlədən də hüquqi reallığın öyrənilməsində, idrak obyektiinin fövqələdə dərəcədə mürakkablıyi baxımından xüsusi vacibdir və tədqiq olunan sahənin dəha bitkin mənzərəsini yaratmaq vəzifəsi ilə şərtlənmişdir. Coxşayın yanaşmalardan birinə üstünlük verildikdə, bitkin dərkətmənin zərərinə tarixi-hüquqi idrakda təhriflər və deformasiyalar qaçılmazdır. Unutmaq olmaz ki, tarixin müxtəlif mərhələlərində yalnız sosial-iqtisadi amillər deyil, digərləri də, məsələn, mədəni, dini amillər də mühüm rol oynamışdır və hüququn tarixi öyrənilməsi bu amillərin hamisini hüquqla qarşılıqlı əlaqəsinin açılması vəzifəsindən yan keçə bilməz.

Söyügedən konsepsiyanın digər müddəələrinin qisa xülasəsini vermiş olsaq, bu sıradə aşağıdakıları qeyd etmək olar: *hüququn tarixi idrakının aktual epistemoloji problemlərinin müntəzəm olaraq təhlili*; *Qərbin hüquq tarixşünaslığından özüntütəcəridin aradan qaldırılması*, onun müsbət tacribəsinin sadəcə köçürülmə yolu ilə deyil, təqnid qəbul edilməklə manimsanılması; *tarixi-hüquqi biliklərin konseptuallaşdırılması*; müasir dövrdə elmin magistral inkişaf yolu olan fənlərarası (*interdisciplinary*) və coxşonlu yaxud multiftan (*multidisciplinary*) yanaşmaların geniş tətbiq edilməsi, *postmodernizmin tarixşünaslıq programının yeni ideyalrinin təqnidini manimsanılması* və s.

² Postmodernizmin tarixşünaslıq programı ilə bağlı ətraflı məlumat üçün bax: M.A. Dəmirli, 1) "Тупики и перспективы постмодернистской историог-

Düşünürəm ki, bu və ya digər müddəaların nəzərə alınması təxixidin nəzəri-metodoloji cəhətdən mükəmməlşəməsinə, bu sahədə biliyin məzmun etibarilə zənginləşməsinə və nahayətdə epistemoloji sıçrayışa gətirib çıxara bilər.

II. HÜQUQ VƏ ONUN DEMOKRATİYA İLƏ QARŞILIQLI ƏLAQƏSİNİN TARİXİ TƏDQİQİNİN METODOLOJİ PROBLEMLƏRİ

Hər bir camiyat və dövlətdə çağdaşlaşma yönündəki ən müüm dayisikliklərin daha çox baş verdiyi sahalar dövlət idarəciliyinin təşkili və onun prinsiplərini müəyyən edən hüquqdur. Bu sahələrdən birincisi çağdaşlıq kontekstində daha çox "demokratiya" kəlməsi ilə təsvir edilir. Təsəddüf deyil ki, hələ Aleksis de Tokvil çağdaş topluma keçidin ən bariz özülliyinin demokratiklaşma olduğunu təsbit etmiş, demokratiya və demokratiklaşmanın çağdaş inkişafdakı mərkəzi rolunu vurgulamışdır. Müvafiq olaraq, istənilən camiyat və dövlətin çağdaşlıq səviyyəsinin müəyyən edilməsi ilk növbədə bu sahələrin tədqiqini tələb edir. Deməli, hüquq və demokratiyanın onların qarşılıqlı əlaqəsində araşdırılması təsəddüfi tədqiqat mövzusunu deyildir. Bu baxımdan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti də istisna təskil etmir. Belaliklə, Azərbaycan Cümhuriyyətinin çağdaşlıq səviyyəsini müəyyən etmək üçün burada mövcud olmuş hüquq və demokratiyanı çağdaşlıq işığında tədqiq etmək lazımdır ki, bu da təqdim edilən araşdırmanın predmetini təskil edir.

Masala burasındadır ki, hüquq və demokratiyanın onların qarşılıqlı əlaqəsində tarixi tədqiqi vazifəsi araşdırmanın başlangıcında adekvat metodoloji yanaşma seçimini zəruri edir. Belə zərurət həmdə onunla şərtlənir ki, hüquq tarixi elmində hüquq əsas etibarilə pozitiv hüquq kimi, yəni normalardan təskil olunan bir sistem

raficheskoy programmy", *История и ее проблемы* 4 (2002): 174-82; 2) "Metodologiya istoriko-pravovogo pizenija u kontekstite postmodernistickogo istoriograficheskogo diskursa: viklyuki, sumnivi, poszuki i perspektivi", *Vicnik Odesskogo IBC* 2 (2003): 150-6.

(normativ sistem) kimi, onun kontekstindən tacrid edilmiş şəkildə öyrənilir. Hüququn normativ sistem kimi öyrənilməsinin neqativ natiçalardan başlıcası isə onu əhatə edən və sax bağlı olduğu bütün sosial fenomenlərlə, o cümlədən demokratiya ilə qarşılıqlı əlaqə və əlaqələrinin öyrənilməsi imkanının istisna edilməsidir.

Hər bir sosial-humanitar elm sahəsinin vazifəsi obyektiv realliğin strukturuna və iş bölümü principinə dayanaraq, camiyat həyatının mahdud bir hissəsini xüsusi bir baxış bacagından nizamlı bir sistem içərisin yerləşdirərək araşdırmaqdır. Bilindiyi kimi, hüquq müxtəlif hüquq elmləri (hüquq nəzəriyyəsi, hüquq falsəfi, hüquq sosiologiyası, sahavi hüquq elmləri və s.) tərəfindən müxtəlif şəkilərdə (pozitiv hüquq, ideal hüquq, sosial fenomen, normativ sistem və s. kimi) və müxtəlif baxış bucaqlarından (doqmətik, falsəfi, formal-məntiq, "hüquq və camiyat") öyrənilir. Bəs onda hüququn tarixi idrakı baxımdan, yəni hüquq tarixində hüquq necə öyrənilməlidir, ona yanaşma necə olmalıdır?

Aydındır ki, hüquq "sosial boşluq"da deyil, müəyyən ictimai mühitdə yaranır və inkişaf edir. O, bir tərəfdən, sosial norma və dəyərləri özündə əks etdirir, digar tərəfdən, sosial sistemin digər hissələrinə təsir edir, onları dəstəkləyir və ya müəyyən istiqamətdə dəyişdirir, yəni sosial dəyişikliklərin vasitəsi kimi çıxış edir. Bu aspektlərin sistematiq tədqiqi hüququn onun kontekstində, socioetal təmin tərkib hissəsi olaraq, yəni sosial sistem kimi öyrənməyi zəruri edir.

Hüququn təbiətinin və camiyatda onun yeri və rolinin müəyyən edilməsi probleminin hall edilməsinə Qarbin hüquq və sosiologiya adabiyatında iki əsas yanaşma mövcuddur. Onlardan biri instrumental yanaşma (*instrumentalism*) adlanmaqla, belə müddəələr-dan çıxış edir ki, hüquq yalnız "camiyat hayatının ayrı-ayrı təraf-lərinin dəstəklənməsi və ya dəyişdiriləməsi vasitəsidir, lakin camiyatın təşkili təmin edən əsas güclər və vasitə deyildir"; hüquq camiyatın hayatının onunla tənzimlənən sahəsinin integral hissəsi deyildir və "sosial və hüquqi sahələr arasında yetərinə dəqiq bölgü" aparmaq lazımdır³. Göründüyü kimi, bu yanaşma baxımdan

³ A. Sarat, L. Douglas and M. Umphrey, "Where (or What) Is the Place of Law? An Introduction", in *The Place of Law*, eds. A. Sarat, L. Douglas and M. Umphrey (N.Y.: The University of Michigan Press, 2003), 6.

hüquq (eləcə də hüquq sistemi) onun tənzimlədiyi mühit münasibətdə zahiri hesab olunur. Əksinə, konstitutiv (*constitutional*) adlanan digər yanaşmaya görə, hüquq cəmiyyətin mühüm tərkib ("integral") hissələrindən biridir, o, cəmiyyətdən kənardır deyil, onun daxilində olan bir güc kimi bu cəmiyyətə tənzimləici və başqa şəkildə təsir göstərir. Bu yanaşma baxımından hüquq və cəmiyyət arasında əlaqə iki səviyyədə izlənilə bilər: bir tərəfdən, "hüquqi praktika şəbəkəsi" səviyyəsində, digər tərəfdən, "hüquqi inancın klasifikasiya" səviyyəsində⁴.

Xaradırda təsvir edilən yanaşmalarda, onların necə adlanmasının dan asılı olmamışaq, hüququn bir sistem kimi iki yöndən səciyyələndiyini müəyyən etmək elə də çatın deyil: birinci haldə hüquq normativ sistem kimi, ikinci haldə isə sosial sistem kimi çıxış edir. Həc şübhəsiz, hüquq sistemini cəmiyyətdəki müxtəlif ictimai proseslərdən, demək olar ki, tam tacrid edilmiş şəkildə spesifik təsisat (normativ sistem) kimi təqdim edən nəzəri modeləndən imtiyaz etmək lazımdır. Hüququn hər tərəfi öyrənilməsi vəzifəsinə dəha adekvat model onu sosial sistem olan hüquq sisteminin tərkib hissəsi kimi tədqiq etməkdir. Bunu əsas müddəalarından yuxarıda bəhs edilən hüququn tarixi idrakı konsepsiysi da tələb edir. Lakin burada bir neçə qeyd şərtə və ya daşıqlaşdırılmaya ehtiyac vardır.

Birincisi, "hüquq sistemi" məfhumunun sadaləşdirilmış anlamından imtiyaz edilməsi o deməkdir ki, hüquq sistemi sosial sistem kimi, bir tərəfdən, daha geniş kontekstə yerləşdirilməklə, səsioetal sistemin tərkib hissəsi kimi digər sosial təsisatlarla əlaqədə öyrənilməlidir. Digər tərəfdən, hüquq sisteminin sosial sistem kimi qəbul edilməsi heç də hüququn normativiliyini inkar etmir. Başqa sözlə, istanılan növ (o cümlədən fənlərəsəri) hüquq əraşdırılmalarında normativlik qəcinilməzdir. Onu da qeyd edim ki, normativ blok institusional, funksional, ideoloji və kommunikativ bloklarla yanaşı, hüquq sisteminin altsistemlərindən yalnız biridir. Hüquq "normativ sistem" və "sosial sistem" kimi yanaşmaların bir-birindən

təcrid edilmiş şəkildə tətbiqi, onların hər birinə münasibətdə ifrat birtarafılılık yolverilməzdir. Yuxarıdakı iki yanaşma arasında "Çin səddi" çəkmək, tədqiqatçı "ya o, ya da bu" seçimi qarşısında qoymaq Aristotel məntiqidir. Sanuram, hüquq belə ifrat birtarafılılıkdan qurtulmağı təlab edən qeyri-səlis məntiq (*fuzzy logic*) osasında coxöülü bir fenomen kimi əraşdırımaq dəha perspektivlidir. Lakin konkret tədqiqatlarda qarşıya qoyulan ayrı-ayrı vəzifələrin yerinə yetirilməsi üçün bu yanaşmalardan hər hansı birinə seçilməsi istisna edilmir, belə təhlillər isə yekunda sintezi nəticələnməlidir. Hər bir halda bu yanaşmalar arasında fərqləri, onların üstünlük və nüqsənlərini nəzərdən qarşımaq olmaz.

İkinci, hüququn geniş miqyasda, sosial sistem kimi öyrənilməsi heç də "hüquq sistemi" anlayışına sərf hüquqi olmayan ünsürlərin daxil edilməsinə nəzərdə tutmur; hüquq sistemi yənə də "hüquqi reallıqdan analitik yolla ayrılmış, öz aralarında qarşılıqlı əlaqədə olan elementlərin", yəni bütün hüquqi fenomenlərin məcmus kimi qalır. Söhbət bu sistemin yaranması və inkişafının dəha geniş kontekstdə, sərf hüquqi amillərlə məhdudlaşmadan öyrənilməsi zərurətdən gedir.

Hüquq sisteminə "sosial sistem" kimi yanaşma, habelə hüquq və demokratianın, eləcə də onlar arasındaki spesifik əlaqələrin bir tədqiqat çərvəvəsində öyrənilməsinə zəmin yaradır. Hüquq və demokratiya kimi iki sosial varlığın birləşdirilməsinin ham də obyektiv asasıları vardır. Belə ki, dövlət idarəciliyinin bəşəriyyətindən ibarət məlum olan ən müükəmməl təşkil forması kimi demokratiya hüquqla, özəlliklə də kamu hüququna (*public law*) sahəsi ilə saxlanılır.

⁴ М.А. Дамирли, Сравнительное правоведение: Ч. 1. Статус, предмет и система (Одесса: Феникс, 2013), 62.

⁵ Mənşəyi qədim Roma hüququna gedib ərxan hüququn iki böyük qismə bölgüsündə ifadə etmək üçün ingilis dilində işlədiyin "*public law*" və "*private law*" ifadələri avvalər dilimizdə müvafiq olaraq "ümumi hüquq" və "xüsusi hüquq" kimi işlədilirdi. İndi isə sonuncu, dəha çox "özel hüquq" kimi işlədirilir. "Özel" kalması ilə bağlı bir problem olmasa da, "ümumi" kolmasının çox mənalarda işlənməsi bir sərənənliliklər yaradır və bu səbəbdən də onun başqa sözlə avəz edilməsinə zarurət vardır. Görünür, digər variant tapılmışdır: əndən sonra zamanlar onun əvəzinə "*publik*" kalməsi işlədilməye başlamışdır, özü də qanunvericilik səviyyəsində. Qənaatimcə, bu uğurlu variant deyildir.

⁴ Yena orada, 7.

⁵ Bax: Jan M. Smits, "Law and Interdisciplinarity: On the Inevitable Normativity of Legal Studies", *Critical Analysis of Law* 1(1) (2014): 75-86.

bağlıdır. Demokratianın bərqrər olması milli hüquq sistemi mövcud olmadan imkansız olduğu kimi, milli hüquq sisteminin normal inkişafı da yalnız demokratianın əsas təsisatlarının tamın olunduğu şəraitdə mümkün olur. Bundan əlavə, demokratik və hüquqi dövlətin yaradılması milli dövlətin formalasdırılması üzrə eyni bir prosesin qarşılıqlı şərtlənən, üzvi surətdə alaqlıda və təsirdə olan iki aspektidir. Bir dövlətin hüquqi və demokratik dövlət kimi inkişafı bu prosesin sinxronikiyini ehtiva edir, bu isə hüquq və demokratianın qarşılıqlı əlaqəsinin obyektivliyinin mühüm təzahürüdür. Görünür elə bu sabablardandır ki, hüquq və demokratiya, artıq qeyd etdiyi kimi, istanılan çağdaş cəmiyyət və dövlət layihəsində mühüm yer tutur. Beləliklə, çağdaş milli dövlət və onun hüquq sisteminin yaranması və inkişafı kontekstində hüquq və demokratianın əlaqəsi obyektiv faktdır.

Bəhs edilən mövzu ilə bağlı metodoloji cəhətdən daha bir önəmlı məqamı da qeyd etmək gərəkir. Belə ki, müasir inkişaf etmiş dövlətlərdə mövcud olan hüquq və demokratianın xarakteristikası və məyarlarının Azərbaycan Cümhuriyyətinə tətbiqi, onların koordinatlarının vahid sistemə yerləşdirilməsi, əlbəttə, onlar arasında principial kontekstual forqların olması, üzündən adalatlı yanaşma olmayacağıdır. Bu üzdən Azərbaycan Cümhuriyyəti dövründə mövcud olan çağdaş dövlət və hüquq modelindən yola çıxmak metodoloji cəhətdən daha məqbul yanaşma hesab olunmalıdır.

Ən azından ona görə ki, əcnəbi dildiklə sözə dayışmak gərkirdi, bu söz cütlüyünün yalnız birini deyil, hər ikisini dayışmak lazım idi. "Özal" kalmışının burada bəhs edilən manada "vətəndaşlıq hüququ" qazanması bunu istisna edir. Deməli, "public" kalmışının dilimizdə qarşılığının tapılması istiqamətində axtarışlar davam etməlidir. Bu saatların mülliifi öz növbəsində hər bir dilin inkişafında ilk növbədə onun daxili ehtiyatlarından istifadə etməye dair ümumi qaydadan çıxış edərək, sözügedən kolmanın sərf məşşali "kamu" kalməsi ilə avaz edilmişsinə təklif edir. Mənşəyi bütün türk xalqlarının ümumi tarixi abidəsi olan Orxon (yaxud Orhun) yazılı abidələrində (735-ci il) galan bu kolma (mosolən), "kamacı yetişir er bolmuş" [hamısı yeddi yüz kişi oldu] əski türkçədəki "kamacı" sözünün dayışılmış formasıdır, monası isə "ümumi", "büütün", "hamuya aid olan", "bir ölkə xalqının hamısı", "cəmiyyət" deməkdir). Yeri gəlmışkən, Türkiyədə da eyni məfhum ifadə etmək üçün bu kəlmədən istifadə edilir (mənşəyi arabcədən olan "amma" kalması ilə yanaşı).

dir. Bu modelə xas parametrlərin müəyyən edilməsi isə sonrakı səhifələrdə yerinə yetirilməsi gərəkən vəzifələrdən biridir. Lakin bundan öncə tədqiqatın əsas açar kəlməsi olan çağdaşlıq anlayışına işq salmağa çalışaq.

III. "ÇAĞDAŞLIQ" ANLAYIŞI

Kitabda qarşıya qoyulan məqsəd, habelə "çağdaşlıq" anlayışına aydınlıq gotirməyi tələb edir. Gərcədən, onun coxmonalı bir məfhum olduğunu və ehtiva etdiyi hər bir mənəvaya adekvat da "çağdaş cəmiyyət", "çağdaş dövlət", eləcə də "çağdaş hüquq sistemi" anlayışlarının mövcud ola biləcəyinə (yanı bu sonuncular birincidən tərəmədirlər) diqqat yetirəsək, belə bir zərurətin əlavə şəhərə ehtiyacı qalmır. Yalnız onu əlavə etmək lazımdır ki, dövlətin müstəqil obyekti kimi uzun müddətdir tədqiq edilməsinə və bu sıradə "çağdaş dövlət" anlayışını da öz orbitinə cəlb etməsinə (hesab edilir ki, dövlətin xüsusi forması kimi "çağdaş dövlət" in klassik anlayışını almanın sosioloqu M. Veber formula etmişdir) baxmayaq, bu anlayış hələ də elmi konseptuallaşdırma mərhələsindədir.

Hər seydən önce, "çağdaşlıq" (və ya "modernlik", ing. "modernity"), "çağdaşlaşma" (və ya "modernləşmə", ing. "modernization") və "çağdaş" (və ya "modern") anlayışlarını forqlandırmaq lazımdır. Əgər "çağdaşlıq" müəyyən keyfiyyətlər dəstilə sacıyyələnən durumu, onlarla bağlı ideallı və cəmiyyət hayatının müxtəlif sahələrini əhatə edən modeli (və ya modellər seriyasını) ifadə etmək üçün istifadə edilirsa, "çağdaşlaşma" həmin keyfiyyət xüsusiyyətlərinə doğru davamlı hərəkəti, prosesi ifadə etmək üçün, "çağdaş" isə "çağdaşlıq"dan alınma sıfat kimi onuna sacıyyələnən bir durumda olan obyektləri xarakteriza etmək üçün işlədirilir.

Qeyd edim ki, "çağdaşlıq" kalması an bəsit şəkildə obyektlərin ictimai-tarixi prosesdə sinxronik mövcudluğunun bir zaman kəsiyini, bir anını, daha çox da indiki zamani, hal-hazırkı bir an ifadə etmək üçün işlədirilir. Bu anlamda o, dilimizdəki "müasir" (ing. "contemporary") kalməsi ilə eyni manada ifadə olunur. Göründüyü kimi, bu anlayış yalnız bir formal meyara - xroniki amilə əsaslanır. Buna görə də onu "çağdaşlığın formal anlayışı" adlandırmırıq olar.

Xüsusi bir elmi kateqoriya kimi isə "çağdaşlıq" akademik çevrelerdə daha çox tarixi bir proses qismında çağdaşlaşma ilə assosiasiya olunur. Avropada orta əsrlərin sonlarında başlayan bu proses müyyən iqtisadi, sosial-mədəni, siyasi, dini və s. amillərlə şərtlənmiş və eyni zamanda camiyat hayatının bütün strukturlarında çox önemli dəyişikliklərə yol açmışdır⁹. Onun asas ünsürlərinə və eləcə də təzahür formalarına aşağıdakılardaxil edilir:

"*sənayelaşmə*: agrar cəmiyyətdən sənaye cəmiyyətinə keçid;
demografik kecid: əhalinin ölçüsü və bölgüsündə dəyişiklik;
iqtisadi əlaqələrin *ticariləşməsi* və sonradan *əmtəaləşməsi* ...;
kapitalizmin yüksəkliyi: feodal iqtisadiyyatndan kapitalist iqtisadiyyatına və daha geniş olaraq istehsal üsuluna keçid;

artıraqda olan sosial əmək bəlgüsü, habelə sosial və iqtisadi ixtisaslaşma (iqtisadi və siyasi funksiyaların ayrılması daxil olmaqla);

elmi düşüncə tarzının yüksəklisi və onun sənayeləşmiş istehsala və daha sonra ümumiyyətlə ictimai həyataya tətbiqi;

rasionallıq konsepsiyalarında dəyişiklik (*dünyəvəlik daxil olmaqla*) ...;

şəxslər, məllət və məlumatlar üçün kommunikasiya rejimlərinin dayışması;

urbanizasiya: tipik sənaye şəhərlərinin artımı və şəhər və kənd arasındakı münasibatlarda dəyişiklik;

demokratikləşmə: yeni siyasi institutlarda və siyasi legitimliyin yenilənməsi ilə ... siyasi iştirakçılığın genişlənməsi”.

* Tasadüfi deyildir ki, çağdaşlaşma əksər hallarda cəmiyyət hayatındə dəyişikliklərlə əlaqadır xarakterizə olunur. Məsələn, S.N. Ayzənstadt çağdaşlaşmanın ictimai dəyişikliklərlə bağlı iki xüsusiyyətlərə səciyyələndirir: onlardan biri dəyişikliyin tipi (struktur forqlılığması – *structural differentiation*), digori isə dəyişikliklərə cavab verme tipidir ("davamlı olaraq dəyişen problem və tələbləri" institutlarını həzm etmək qabiliyyəti). S.N. Eisenstadt, *Modernization: Protest and Change* (Englewood Cliffs, NJ: Prentice-Hall, 1966), 43. Yeri gəlmək, çağdaşlaşma, adətən, hər cür dəyiş, mütləqəçi xarakterli dəyişikliklərlə səciyyələndirildiyindən, o, habelə "traqçı"nın sinonimini kimi, mövcud vəziyyətin dənya yaxşıya dəyişdirilməsi manasında da işlədirilir.

* Christopher Pierson, *The Modern State*, 2nd ed. (London, New York: Routledge Taylor & Francis Group, 2004), 28.

Göründüyü kimi, çağdaşlaşma, ədəbiyyatda da haqlı olaraq qeyd edildiyi kimi, "insan düşüncə və faaliyyətinin bütün sahələrdəki dəyişiklikləri əhatə edən çoxṭərəflı bir prosesdir"¹⁰.

Daha geniş yayılmış bir yanaşma olan "*dixotomik*" (ikili) yanaşmaya görə, "çağdaşlaşma" termini vasitəsilə cəmiyyətin transformasiyası takamül nəzəriyəsinin ananaları arasında "ənənəviliyin və çağdaşlığın attributları arasındaki ideal tipik təzadaların", "qütbli tiplərin kecid terminlərində konseptuallaşdırılır". Bununla da çağdaşlaşma primitiv, natural iqtisadiyyatdan texnoloji cəhat-dan sənayeca inkişaf etmiş iqtisadiyyatda, sadəcə subyektdən siyasi mədəniyyət iştirakçısına, dini ideologiyadan dünyavi ideologiyaya və s. keçidlərə, daha doğrusu, keçidlər seriyasına çevrilir¹¹.

Bəlkə belə bir seriyası kimi bütün yuxarıda göstərilən dəyişikliklər başarıryış tarixini (1) ənənəvi (*traditional*) və ya modern öncəsi (*premodern*) və (2) çağdaş (*modern*) deyə iki metadövra bölməyə və buna uyğun olaraq, bütün ictimai-siyasi təsisatlara bu bölgü kontekstində baxmağa əsas vermişdir. Eyni baxışla da sosial elmlərdə, əzəllilikdən də siyasetşünaslıqda və siyassatın sosiologiyasında ənənəvi və çağdaş cəmiyyət, dövlət və s. fərqləndirilməyə başlanılmışdır. Görünür, elə üzdən da adətən "çağdaş dövlət" anlayışı "ənənəvi dövlət" anlayışı ilə çox işlədirilir və bu zamanın birincinin xarakteristikası onun ikincidən fərqlərini ayırmalı verilir¹² (bu barədə müfəssəl olaraq növbəti paraqrafda bəhs ediləcəkdir).

Göründüyü kimi, *çağdaşlıq* burada daha geniş anlayış olmaqla tarixi dövrləşdirmə kateqoriyası kimi çıxış edir. Bu keyfiyyətdə o, özündən əvvəlki dönmərin (*premodern*) əksi olaraq ondan bir səra

¹⁰ Samuel P. Huntington, *Political Order in Changing Societies* (New Haven: Yale University Press, 1968), 52.

¹¹ Dean C. Tipp, "Modernization Theory and the Comparative Study of Societies: A Critical Perspective", *Comparative Studies in Society and History* 15(2) (Mart 1973): 204.

¹² Bax, məs.: Anthony Giddens, A. *The Nation-State and Violence*, Volume Two of A Contemporary Critique of Historical Materialism (Cambridge: Polity Press, 1985), 1-121; Gianfranco Poggi, *Devlet: Gelişimi ve Geleceği*, 2014, Arşun Babacan, 4. Baskı (İstanbul: İstanbul Bilgi Üniversitesi Yayınları, 2014), 27-94; Pierson, *The Modern State*, 4-49.

əlamətlərinə görə daha qabaqcıl və inkişaf etmiş olması ilə fərqlənir və son bir neçə əsrlük zamanı əhatə edir.

Çağdaş cəmiyyət və dövlətin tədqiqatçıları olan alimlərin əksəriyyəti belə bir fikirlə razıidırlar ki, 300 illik bir müddətdə bütün ənənəvi cəmiyyətlər, eləcə də dövlətlər tamamilə yer üzərindən silinmişlər¹³ və çağdaş milli dövlət forması zamanla demək olar ki, bütün dünyada təşəkkül tapmışdır¹⁴. Belə olduğu halda (və buna heç bir şübhə də yoxdur) məntiqi suallar yaranır: Məsələn, Nazi Almaniyasının, Sovet İttifaqının, bugünkü Şimali Koreya və günümüzün digər avtoritar dövlətlərinin ABŞ və Fransa kimi demokratik dövlətlərlə bir klasterə daxil edilməsi nadarəcə adalətlili və mümkündür? Adları ilk sıradə sadalanan dövlətlər sözün həqiqi mənasında çağdaş adlandırılara bilərlərmi? Əgər tarixi dövrləşdirmə kateqoriyası kimi "çağdaşlıq" və ənənəvi dövlətdən fərqləndirmək əsasında müayyan edilən "çağdaş dövlət" anlayışları çərçivəsində mühakimə yürütməli olsaq, bu suala müsbət cavab vermək macburlıyyatındır. Ən azından ona görə ki, sözügedən dövlətlər ənənəvi dövlət deyillər. Digər tərafından, məsələn, hüququn üstünlüyü, demokratiya, insan hüquqlarının tamını və s. baxımından yanaşsaq, əlbəttə, qoyulan sualın cavabı mənfi olacaq. Deməli, göstərilən bu dəyərlər baxımından qiymətləndirildikdə, çağdaşlaşma dövrünün özünü ayrı-ayrı dönamərinin, eləcə də zamanamızın heç də bütün dövlətləri çağdaş olmayaçdır.

Ənənəyə görə, çağdaşlıq üç mərhələyə bölünür: "erkan", "klassik" və "son". Bir mərhələlərin hadları isə ayrı-ayrı alımlar tərəfindən müxtəlif şəkildə müəyyən edilir. Məsələn, M. Bermana görə, erkan çağdaşlıq 1500-1789-cu illəri, klassik çağdaşlıq 1789-1900-cü illəri və son çağdaşlıq 1900-1989-cu illəri əhatə edir¹⁵.

Bilindiyi kimi, çağdaşlaşmanın bu cür mərhələlərə bölgüsü ümumi tarixi proseslər baxımından aparılmışdır. Bununla yanaşı, hər bir sosial fenomenin özünün çağdaşlaşma prosesini də ayrı-ay-

rı mərhələlərə bölmək olar və bu zaman sonuncuların tarixi hədləri bircincilərdən fərqlənə bilər (çox zaman da fərqlənir). Düşünürəm, burada S. Hantingtonun "demokratiklaşmanın üç dalğası" nəzəriyyəsi¹⁶ ilə paralel aramaq olar (bu nəzəriyyə haqqında kitabın sakizincisi bölməsində ətraflı bəhs ediləcəkdir). Demokratiklaşma də modernlaşmanın vacib ünsürlərindən və özü də dəyər yönümlü siyasi ünsürlərindən biri olduğundan, hesab edirəm ki, onun əldə edilməsində ayrı-ayrı mərhələlərin ayrılmazı elə çağdaşlığın cəmiyyətlərin inkişafının sistemiyaradıcı keyfiyyət xüsusiyyətlərindən asılı olaraq mərhələlərə ayrılmışının xüsusi həlidir. Sanırım, eynilə də dövlət və hüquq münasibətdə çağdaşlaşma mərhələlərindən bəhs etmək olar.

İndi isə yuxarıdakı müddəaları modern dövlət nümunəsində bir qədər dəqiqləşdirməyə çalışaq. Modern dövlətin tarixi xarakteri artıq adıbyatda əsaslandırılmış təsdiqlərdəndir¹⁷. Bu o anlama gəlir ki, modern dövlətlər tarixi olaraq fərqlikliliklər göstərir, yəni onların özüllükleri dönmədən dönmə dayışır. Bu kontekstdə çağdaş dövlət probleminə xüsusi monoqrifiyalar hər etmiş iki alımın – G. Poggi və K. Piersonun yanışmaları maraqlı doğurur və yuxarıdakı mülhizlərə əsaslanırmış üçün yardımçı olur bilər. Hər iki alım modern dövlətin inkişafının erkən mərhələlərində mövcud olan özüllüklerla bu dövlətin inkişafının daha sonrakı mərhələlərində əldə edilən özüllükleri fərqləndirir¹⁸. Onların təqdim etdikləri özüllük lə dəstili öz aralarında fərqlənsə də (sonrakı paraqrafda bu məsələyə yenidən qayıtlacaq), bu nöqtədə mövzumuzla bilavasitə bağlı ənənəli məqam odur ki, çağdaş dövlətin ilk mərhələsində mövcud olan özüllükler ümumi şəkildə də olsa, onu ənənəvi dövlətdən fərqləndirməyə imkan verir və həmin özüllükler zamanamızın avtoritar dövlətlərinə də xasdır. Digər tərafından, modernlaşmanın sonrakı

¹³ Giddens, *The Nation-State and Violence*, 34.

¹⁴ Pierson, *The Modern State*, 49.

¹⁵ Marshall Berman, *All That Is Solid Melts into Air: The Experience of Modernity* (New York: Simon and Schuster, 1982), 16-17.

¹⁶ C. Xantington, *Третья волна. Демократизация в конце XX века*, пер. с англ. А.Ю. Пантелея (Москва: «Российская политическая энциклопедия», 2003).

¹⁷ Bax: Pierson, *The Modern State*, 48.

¹⁸ Bax: G. Poggi, 1) *The Development of the Modern State: A Sociological Introduction* (Stanford: Stanford University Press, 1978); 2) *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 27-94; Pierson, *The Modern State*, 4-49.

mərhələlərindən qazanılan elə özəlliklər də vardır ki, onlar bu sonuncu dövlətlərə xas deyildir. Güman etmək olar ki, elə M. Levi də "nisbətən modernlaşmış" (*relatively modernized*) və "nisbətən modernlaşmamış" (*relatively nonmodernized*) toplumlar arasındaki fərqləri aşasından burada sözügedən bölgünün və ya fərqləndirənin mümkinliyündən çıxıq edir¹⁹.

Bütün bu qeyd edilənlər bizi çağdaşlığın daha bir, zaman etibarılı nisbətən dar anlamına gətirib çıxarırlar. Burada əsas olan obyektin (cəmiyyətin, dövlətin, hüququn və s.) mövcud olduğu dövrə bu tip obyektlərə xas müəyyən keyfiyyət meyarlarına, standartlara cavab vermesi, daha daqiq desək, zamanasının qabaqcıl, mütləqqi ideyalarını, prinsiplərini və dəyərlərini özündə tacəssüm etdirməsidir. Heç şübhəsiz, bu anlayışla ehtiva olunan da bütövlükdə çağdaşlaşma prosesinin tərkib hissə kimi onun hüdudları çərçivəsinə dədir, lakin tarixi zaman etibarılı nisbətən daha kiçik dönamı əhatə edir. Bu halda çağdaşlıq ontoloji cahətdən mövcud obyektin müəyyən inkişaf mərhələsi kimi çıxıq edir, müəyyənəcidi amil kimi buradə həmin obyektikeyn keyfiyyət əlamətləri on plana çıxır. Həmin mərhələnin hüdudları isə bə əlamətlərin zamana görə müümüllülük və süreklliğin dərəcələrindən asılı olur. Daha konkret ifadə etsək, dar anlamda çağdaşlıq geniş anlamda çağdaşlığın alt mərhələləri olmaqla, tarixin nisbətən qısa dövrlərini əhatə edir. Bu mərhələlər biri-birindən onlara xas keyfiyyət əlamətlərinin, yaxud dəyərlər dəstinin hacmi ilə fərqlənlər. Həmin mərhələlər vahid çağdaşlaşma dövründə (epoxasına) xas mərhələlər olduğundan har bir sonrakı mərhələ özündən əvvəlki mərhələnin inkarı üzərində deyil, onun daha irəli inkişafı asasında bərqrər olur. Bu üzəndə dəyərlər dəstisi toplayıcı, qalıcı (kumulativ) xarakter daşıyır, yəni har bir sonrakı mərhələ yeni dəyərlər alda etməklə yanaşı, özündən əvvəlki mərhələyə xas dəyərlər dəstini da özündə saxlayır.

¹⁹ Bax: Marion J.Jr. Levy, 1) "Patterns (Structures) of Modernization and Political Development", *Annals of the American Academy of Political and Social Science* 358 (March 1965): 30-40; 2) *Modernization and the Structure of Societies* (Princeton, N.J.: Princeton University Press, 1966); 3) "Social Patterns (Structures) and Problems of Modernization", in *Readings on Social Change*, eds. Wilbert E. Moore and Robert M. Cook (Englewood Cliffs, N.J.: Prentice-Hall, 1967), 189-208.

Yuxarıda bəhs edilən hər iki halda, yəni çağdaşlığın həm geniş anlamında, həm də dar anlamında söhbət comiyətdən baş verən dəyişikliklərin məzmunundan getdiyindən, onlar çağdaşlığın *məzmun* (*substansiv*) anlayışları adlandırıla bilər. Bundan əlavə, hər iki halda çağdaşlıq tarixi kateqoriya kimi çıxış edir: bir halda bütün çağdaşlaşma prosesini əhatə etməklə *tarixin epoxal dövrləşdirilməsi* kateqoriyası kimi, digar halda onun nisbətən kiçik və bitkin *alt mərhələləri* kimi.

Bələliklə, "çağdaşlıq" anlayışı, eləcə də ondan törəmə anlayışlar müxtəlif rakurslarda, fərqli mənalarda işlədirilə bilər. Yuxarıdakı təhlil çağdaşlığın aşağıdakı anlayışları ayırmaga imkan verir:

(1) çağdaşlığın *formal anlayışı* – bu anlamda çağdaşlıq kalması an bəsit şəkildə, hərfi mənada istifadə edilməklə, obyektlərin bəhs edilən zamanla (cox vaxt da cari zamanla) sinxronikliyini, həmin zamana mənsubiyyətini bildirmək üçün istifadə edilir. Bu baxımdan, məsələn, indiki zaman mövcud olan har hansı bir dövlət yalnız sözün hərfi mənasında çağdaşdır. Hesab edirəm ki, onlara çağımızın dövlətləri demək dəha düzgün olar;

(2) çağdaşlığın *məzmun* (*substansiv*) anlayışı – bu baxımdan çağdaşlıq tarixi kateqoriya, daha daqiqi, tarixi dövrləşdirmə kateqoriyası kimi çıxış etməklə iki anlamda istifadə edilir:

(a) *geniş anlamda* çağdaşlıq tarixin *epoxal dövrləşdirmə* kateqoriyası qismində özündən əvvəlki dönməni – epoxanın (ənənəvi, pre-modern) əksi kimi sıxış edərək, ondan bir sira əlamətlərinə görə dəha qabaqcıl və inkişaf etmiş olması ilə fərqlənit və tarixinin bir neçə əsrlik zamanını əhatə edir. Bu mənada bər proses kimi çağdaşlaşmadan (*modernlaşmadan*) bəhs edilir. Tarixin həmin dövründə mövcud olan bütün qövlətlər çağdaşdırular, yəni ənənəvi deyillər;

(b) *dar anlamda* çağdaşlıq geniş anlamda çağdaşlıq çərçivəsində tarixi dövrləşdirmə kateqoriyası kimi bir-birindən dəyərlər dəstidən həcmində görə fərqlənlər nisbətən kiçik və bitkin *alt mərhələləri* ifadə edir. Siyasi-hüquqi sahədə çağdaşlığın dar anlayışı üçün dəyər yüksü keyfiyyət xüsusiyyətləri əsas götürüldüyündən o, çağdaşlığın *dəyər* (və ya *dəyər yönümlü*) anlayışı da adlandırılara bilər. Əlbəttə ki, şərti olaraq. Çünkü geniş anlamda çağdaşlıq da özündən əvvəlki ənənəvi dövrden müəyyən keyfiyyət və dəyər fərqləri ilə

ayılır. Lakin burada söhbət ictimai həyatın müxtəlif sahələrini əhatə edən hər cür – həm maddi (məsələn, ərazi, vergiyigəm), həm də manavi keyfiyyət dayışılığından gedirsə, çağdaşlığın dar anlamında, özlüklə də siyasi-hüquqi sahaya münasibətdə, vurğu başlıca olaraq mənəvi dəyərlərə (məsələn, sözügedən sahədə əsas etibarla liberal demokratik dəyərlərə) edilir.

İndiki zamanda mövcud olan, yəni çağdaşlığın formal anlayışı baxımından çağdaş olan bir dövlət və ya hüquq sistemi dəyər yüklü keyfiyyət xüsusiyyətləri etibarilə çağdaş olmaya biler və ya xud, əksinə, indiki zamanda mövcud olmayan, lakin geniş anlamda çağdaşlıq dövründə mövcud olmuş bir dövlət və ya hüquq sistemi dəyər yönümlü anlayış baxımından çağdaş ola bilər.

Ela bu kitabda da "çağdaşlıq" anlayışı bu sonuncu anlamda, yəni dəyər yönümlü anlamda işlədirilir.

IV. TƏDQİQ EDİLƏN DÖVRÜN ÇAĞDAŞ DÖVLƏT VƏ HÜQUQ SİSTEMİ MODELİ

Artıq qeyd edildiyi kimi, dünya miqyasında camiyyət həyatının bu və ya digər dərəcədə bitkin hər bir tarixi mərhələsi üçün uyğun bir çağdaşlıq modeli mövcud olur. Bəs onda Azərbaycan Cümhuriyyətinin müasiri olan çağdaş dövlət və hüquq sistemi modeli nəçə idi? Onun asas ünsür və dəyərləri nadan ibarət idi? Bu suallara cavab vermədan Azərbaycan Cümhuriyyətinin çağdaşlıq səviyyəsini müəyyən etmək mümkün deyil. Bunları bilmək ən azımdan həm də ona görə lazımdır ki, çağdaşlıqla bağlı o dövrün dövlət və hüququndan göznlətlərimizin hädələrini müəyyən edə və mövcud naqisliklərin izahını verə bilək. Söz yox ki, həmin dövər günümüzün çağdaşlıq modelindən yanaşa bilmərik. Bu, bizi presentizmə gətirib çıxara bilər ki, onun da neqativ nəticələri az deyil²⁰.

Dünya tarixinin çağdaşlaşma adlanan dövründə bir sıra

²⁰ Bu barədə atraflı bax: M. Dəmirli, "Методология историко-правовой науки в контексте соотношения истории и современности", *Методологичні проблеми історико-правових дослідження: матеріали ХХІІІ Міжн. конф. 23-24 вересня 2010, м. Алушта, ред. І.Б. Усенко (Київ; Сімферополь, 2011), 37-47.*

mühüm xarakteristikalarına görə dövlət və hüququn çağdaşlaşmasının taxminin olaraq bir neçə nisbətən bitkin mərhələsini ayırmak olar: (1) taxminin XVIII əsr – XIX əsrin sonlarını əhatə edən erkən mərhələ²¹, (2) XX əsrin birinci qərinosunu (və ya rübüünü) əhatə edən mərhələ və (3) II dünya müharibəsindən sonrakı mərhələ. Göstərilən mərhələlərdən mövzumuz baxımından bizi maraqlandırıran ikinci mərhələdir, zira Azərbaycan Cümhuriyyətinin fəaliyyət dövrü məhz bu mərhələyə təsadüf edir. Yəni Azərbaycan Cümhuriyyəti baxımından yanaşıldıqda, çağdaşlıq XX əsrin birinci rübüünü əhatə edən, dövrün qabaqcıl ideya və tacribəsini, səciyyəvi özüllüklerini içinə alan bir kateqoriyadır.

Beləliklə, həmin mərhələnin çağdaş dövlət və hüquq sistemi modelinə atraflı baxaq.

Burada çıxış nöqtəsi olacaq belə bir müddəəni qeyd etmək lazımdır ki, XIX əsrin sonları – XX əsrin birinci qərinosunu (və ya rübüünü) əhatə edən dövrün mövcud olan dövlət və hüquq sistemi bütövlükde modernlaşma çağının xarakterik olan (yəni onları ənənəvi ekvivalentlərindən fərqləndirən) bütün xüsusiyyətlərə malik olmaqla, özlərinin əvvəlki mərhələdəki ekvivalentlərindən bir sıra müümü cəhətlərə görə fərqlənirlər. Bu, araşdırılan dövrün dövlət və hüquq sisteminin əlamətlərini iki qrupda cəmləşdirməyə əsas verir: (1) özündən əvvəlki mərhələdə alda edilmiş və qalmaq-

²¹ Hesab edilir ki, dövlətçilik tarixinin daha çox qismını əhatə edən ənənəvi dövlətlərdən fərqli olaraq, çağdaş dövlətlərinə erkanları yalnız aşağı-yuxarı 300 il bundan əvvəl Qərbi Avropa Camiyyətlərindən varmışdır.

Ənənəvi dövlətlər müxtəlif formalarda mövcud olmuşdur. Məsələn, S.N. Ayzenstadt belə formalarla şəhər dövlətlərini, feodal sistemlərini, patrimonial imperiyalar, köçəri və ya istilaçı imperiyaları və "markazlaşdırılmış tarixi bürokratik imperiyalar" aid edir. Bax: S.N. Eisenstadt, *The Political Systems of Empires* (Glencoe: Free Press, 1963), 10. D. Held isə çağdaş dövlətlər də daxil olmaqla dövlət sistemlərinin beş əsas qrupunu müəyyən edir: xarac əalan ənənəvi imperiyalar; feodalizm: parakanda hakimiyət sistemləri; "silkla dizen" (the polity of estates); mütləqiyət dövlətləri; modern milli dövlətlər. Bax: D. Held, "The Development of the Modern State", in *Formations of Modernity*, eds. S. Hall and B. Gieben (Cambridge: Polity, 1992), 78. Bu zaman çoxları belə hesab edirlər ki, modern dövlətlər mütləqiyətçi dövlətləndən keçən bir prosesin sonunda meydana galmışdır.

da davam edən özelliklər və (2) özündən əvvəlki mərhələdən onu fərqləndirən yeni qazanılmış özülliklər. Bizi maraqlandıran mərhələnin tam mənzərəsinə taraqqatlıq vəzifəsi bu özülliklərin nədən ibarət olmasına araşdırmağı zəruri edir.

Artıq qeyd edildiyi kimi, çağdaş dövlətin klassik anlayışını M. Veber formula etmişdir. Veberin qanadınca, çağdaş dövləti yalnız onun üçün spesifik xüsusi vasitələr, yəni fiziki qüvvənin istifadəsi nöqtəyi-nazərindən müəyyən etmək olardır²². Görkəmlü sosioloq, dövlətin xüsusi forması kimi çağdaş dövlətin üç əsas əlamətini ayırdı: arazi, fiziki zorakılıq vasitələri üzərində inhişar və legitimlik. Veberin çağdaş dövlət nazarıyyəsi çağdaş dövlətdə demokratiya və bürokratiya, dövlət və hüquq, legitimlik, hüquq qaydası və bürokratik aparat kimi konseptual məsələlərin təhlili üçün əvəzedilməz təmal hesab edilir²³.

Çağdaş dövlətləri ənənəvi ekvivalentlərindən keyfiyyətən fərqləndirən A. Giddens, hər seydan öncə, onların hər ikisinin dövlət üçün səciyyəvi olan ümumi xüsusiyyətləri sırasında müəyyən ərazi də idarəciliyi həyata keçirən siyasi aparatın (dövlət qurumları: saray, parlament və ya kongres, həmçinin sivil dövlət xidmətləri) olmasını, bu orqanların hüquqi sistem tərəfindən dəstəklənməsini və öz siyasetlərini həyata keçirmək üçün güc tətbiq edə bilmələrini göstərir. Giddensə görə, bütün çağdaş dövlətlər millidir. Başqa sözlə, o, "çağdaş dövlət" və "milli dövlət" anlayışlarını sinonim olaraq işlədir²⁴. Giddens bəzi müümüh xüsusiyyətlərinə görə çağdaş dövlətlərin ənənəvi dövlətlərdən keşkin fərqlərinə yığcam olaraq belə müəyyən edir:

²² M. Weber, "Politics as vocation", in *From Max Weber*, eds. H.H. Gerth and C.W. Mills (London: Routledge & Kegan Paul, 1970), 77-78.

²³ Veberin çağdaş dövlət nazarıyyəsinin tətqiqatlarında geniş istifadə edilməsinə baxmayaraq, bu nazarıyyənin tədqiqatçısı A. Anterin göstərdiyi kimi, haqqında bəhs edilən nazarıyyə faktiki olaraq sistematiq və bitkin bir nazarıyyə kimi mövcud deyil, o, fragmentar olmaqla yanaşı, özündə bir sıra ziddiyətləri ehtiva edir. Andrean Anter, *Max Weber's Theory of the Modern State: Origins, Structure and Significance*, transl. Andrean Keith Tribe (Basingstoke, Hampshire, England: Palgrave MacMillan, 2014), 1-3, 146, 214, 216-17.

²⁴ Bu barədə ətraflı məlumat üçün bax: Giddens, *The Nation-State and Violence*, 22-79.

1. "Souverenlik". Ənənəvi dövlətlərin idarə etdiyi ərazilər həmişə dəqiq müəyyən edilmişdir; mərkəzi hökumət onlara zaif nəzarət edirdi. Hökumətin ali hakimiyət olaraq dəqiq müəyyən edilmiş sərhədlərlə konkret bir ərazini idarə etməsini ifadə edən suverentlik anlayışı ənənəvi dövlətlər tətbiq edilə bilər. Əksinə, bütün milli dövlətlər suveren qurumlardır²⁵.

2. "Vətəndaşlıq". Kralın və ya imperatorun idarə etdiyi ənənəvi dövlətlərdə əhalinin əsəriyyəti onlara rəhbərliyi edənləri tanımır və bununla maraqlanmırılar. Adaten, yalnız hökmən siniflər və ya varlı insan qrupları özərinin hər hansı bir şəxs tərəfindən idarə edilən bir cəmiyyətə mənsubiyyətlərini hiss edirlər. Milli dövlətlərdə isə, əksinə, siyasi sistemin sərhədləri hüdudunda yaşayışın əksəriyyət ümumi hüquq və vazifələrə sahib olan və özərinin millətə mənsubiyyətlərini hiss edən vətəndaşlardır²⁶.

3. "Millatçılıq". Milli dövlətlər millatçılıyin artması ilə assosiasiya olunur. Millatçılık fərdin hərbi siyasi birliyə mənsubiyyət hissini təmin edən simvollar və inanclar dəstisi kimi müəyyən edilə bilər. Beləliklə, fərdlər ingilislərə, amerikalılara, kanadalılara, ruslara və s. mənsub olduğunu qürur hissi duyurlar... Ola bilsin ki, insanlar sosial qruplara, məsələn, ailə, klan və ya dini qruplara öz mənsubiyyətlərini həmişə hiss etmişlər. Ancaq millatçılık yalnız çağdaş dövlətin inkişafı ilə ortaya çıxmışdır. O müəyyən suveren birlikdə vəhdət hissini ifadə etməyin əsas əsulu olur²⁷.

Heç şübhəsiz, yuxarıda göstərilən əlamətlər çağdaş dövləti ənənəvi dövlətlər fərqləndirmək üçün yetərli olsa da, XIX əsrin sonları - XX əsrin avvalalarının çağdaş dövlət modeli üçün bu əlamətlər yetərli deyildir. Bu nöqtəyi-nəzərdən artıq haqqında bəhs etdiyimiz G. Poggi və K. Pierson əsərləri daha dolğun məlumat verir.

Bəs ki, G. Poggi modern dövlətin inkişafının erkən mərhələlərində mövcud olan özülliklərə fərqlişməni (differensasiya), güclə əsaslanan idarəciliyi, suverenliyi, torpaq və mərkəzləşməni²⁸, hə-

²⁵ Antony Giddens, *Sociology*, 5nd ed. (Cambridge: Polity Press, 2006), 844.

²⁶ Yenə orada.

²⁷ Yenə orada, 845.

²⁸ Poggi, *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 27-31.

min dövlətin inkişafının daha sonrakı mərhələlərində əldə edilən özülliklərə issa milliyyətin varlığını, demokratik konstitusionalizmi, vətəndaşlığı, bürokratiya və liberal demokratiyə²⁹ aid edir. Poggi onu da əlavə edir ki, ananəvi dövlətlərdən fərqli bir sira özülliklərinə baxmayaq, XIX əsrədəki liberal, konstitusional və təmsili dövlətlərin idarə forması hələ mütləqiyyətçi olaraq qalırıdı³⁰. Məhz əsirin sonlarına doğru əldə edilən bir sira özülliklər onların üzərindən bənəcən damğanın götürülməsinə imkan vermişdir.

K. Pierson isə çağdaş dövlətə dair Veber nəzəriyyəsinə əsaslanaraq, belə dövlətin bütövlükdə aşağıdakı mühüm xüsusiyyətlərini ayırrı: (1) zorakılıq vasitələri üzərində (inhisarçı) nəzarət; (2) ərazi ("territoriality"); (3) suverenlik; (4) konstitusiyalılıq ("constitutionality"); (5) hüququn üstünlüyü və şəxsi olmayan ("impersonal") güc tabbiyi; (6) kamu bürokratiyası; (7) nüfuz/legitimlik; (8) vətəndaşlıq; (9) vergiyyəmə³¹. Mülliñin fikrincə, yetkin mütləqiyyətçi dövlətə və onun konstitusion çağlından təqdim edilən özülliklərin bir çoxunu görə bilirik (zorakılıq vasitələri üzərində (inhisarçı) nəzarət; ərazi ("territoriality"); suverenlik; bürokratiya və vergiyyəmə). Bunlar, Piersonun fikrincə, modern dövlətin ən asas dayaqları arasındadır³². Ancaq daha tam inkişaf etmiş mütləqiyyətdə belə bu özülliklərin mövcud olanlarında "arxaik" bir ünsür vardır; bürokratiya hələ aşkar bir islahatdan keçməmiş (rüşvəti və peşəkarlıq öncəsi), vergiyyəmə hələ nisbətən sürəksiz və qeyri-müntəzəm idi, Almaniya və İtaliya kimi Avropa dövlətlərinin milli birliyi doğru hələ qot etməli gərakan uzun yol var idi. Çağdaş dövlətin digər xarakteristik ünsürləri (məsələn, konstitusiyalılıq) mütləqiyyət altında qismən inkişaf etmişdir. Gerçeklikdə bu və qalan digər ünsürlər həqiqi mənəsindən sonrakı mərhələnin - çağdaş dövlətin böyüməsinin məhsulu idi³³.

²⁹ Yenə orada, 36-42, 87.

³⁰ Yenə orada, 83.

³¹ Pierson, *The Modern State*, 6-23. Pierson buradakı özülliklərdən səkkizini Veberdən manımsadıyi, birini (sonuncunu) isə özünün əlavə etdiyini qeyd edir.

³² Yenə orada, 40-41.

³³ Yenə orada, 41.

Bələliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsek, çağdaş dövlətə modernlaşmanın ilk mərhələsində xas olan və onu ananəvi dövlətdən fərqləndirən *sic⁹ qua non* (mütlaq, "olmazsa olmaz") özüllik və ünsürlərə fərqliləşməni, zorakılıq vasitələri üzərində in-hisarçı nəzarəti, ərazini, suverenlik və vergiyyəməni aid etmək olar. Qalan digər təsisat və özülliklər (milli dövlət, konstitusionalizm, hüququn üstünlüyü; legitimlik; bürokratiya, liberal demokratiya və vətəndaşlıq) çağdaşlaşmanın sonrakı mərhələsində, xüsusilə də XX əsrin birinci yarısında bir sira Avropa dövlətlərində tam anlaşıyla formalşmışdır.

İndi isə bu sonuncuların tədqiq edilən dövrün çağdaş dövlət və hüquq modelinin xarakteristikası üçün önemini nəzərə alaraq yığacam da olsa açılışını verək. Bu zaman xatırlanmağa dayar bir məqamı qeyd etmək lazımdır ki, sözügedən təsisatlar çox vaxt öz aralarında sıx əlaqədə olan, biri digarını ehtiva edən, yaxud bir-biri ilə sabob və natiqa əlaqələrindən olan təsisatlardır.

1. Milli dövlət. Hesab edilir ki, modern çağı tam müəyyən edən əsl ünsür milli dövlətdir (yaxud millət-dövlət, ing. *nation-state*); milli dövlət çağdaşlığın ümumi dövlət forması halını almışdır³⁴. A. Giddensə görə, "millət" yalnız dövlət suverenliyini iddia etdiyi ərazi üzərində vahid inzibati əhatəyə malik olduğunda mövcudur³⁵. O, "millət-dövlət", "millat" və "millatçılık" anlayışlarını bir-birindən ayıraq, "millatçılık" ilə əsasən psixoloji bir hadisəni - siyasi bir düzənin üzvləri arasında sosiallığı vurğulayan rəmzlər və inanclar seriyasıyla fərdlərin əlaqəsini başa düşür. "Millat" anlayışı isə həm daxili dövlət aparatı və həm də digər dövlətlər tərafından refleksiv olaraq nəzarət edilən, unitar bir idarəciliyə predmet olan və açıqça müəyyən edilmiş ərazi daxilində mövcud olan kollektiv kimi müəyyən edilir. Həm millat, həm də millatçılık çağdaş dövlətlərin aşkar özüllikləridir, onların qarşılıqlı əlaqəsi həm də bunda ifadə olunur ki, ən azından özünün çağdaş formasında millətlər olmadan millatçılık olmaz³⁶. Giddensin qənaətinə, millatçılık

³⁴ Bax, məs.: A.D. Smith, "State-making and nation-building", in *States in History*, ed. J.A. Hall (Oxford: Blackwell, 1986), 228.

³⁵ Giddens, *The Nation-State and Violence*, 119.

³⁶ Yenə orada, 116.

XVIII əsrin sonları və daha sonraların fenomenidir³⁷. İmperialların anti-tezisi kimi qəbul etdiyi millat-dövlət anlayışına görkəmli sozioloq bələ tarif verir: "Millat-dövlət – digər milli dövlətlər kompleksi içərisində mövcud olan, hüdudları (sərhədləri) işarələnmiş ərazi üzərində inzibati inhisarlıq sürdürən, qaydaları qanunla sanksiyalasdırılan və daxili və xarici güc vasitələrinin nəzarəti ilə dəstəklənən institusional hökumət formaları şəbəkəsidir"³⁸.

A. Smit isə millat-dövlət nadir sualın bələ cavablandırır: "Bunu aşkar etmək elə da çətin deyil. Millat-dövlətlərin sərhədləri, paytaxtları, bayraqları, milli marşları, pasportları, valyutaları, hərb paradları, milli muzeyləri, safirlikləri və adətən Birləşmiş Millətlər Təşkilatında yeri var. Onlar həmçinin millat-dövlət ərazisində bir hökumət, bir təhsil sistemini, vahid iqtisadiyyat və peşə sistemini, və ümumiyyətlə, bütün vatandaşları üçün hüquqi haqların (*legal rights*) bir şəbəkəsinə malikdir"³⁹.

G. Pogginin ümumiləşdirmələrinə görə, müəyyən bir dövlətə bağlı əhali dövlət tarafından öz üzərində tətbiq edilən nəzarət mexanizmi xaricində siyasi olmayan bəzi ənəmləri ortaqlıqları paylaşır ki, bunların da macmusu farqli bir birlik – millat əmələ getirir. Əhalinin bələ kollektiv kimliyə malik olmasında özəlliklə modern deyilə biləcək bir şey yoxdur. Lakin modern öncəsi sistemlərdə siyasi olmayan bu cür ortaqlıqları dar əhətli və yerli etnik özəlliklərlə əsaslanır. Bundan əlavə, yeni ortaya çıxan dövlət idarəciliğ sisteminə uyğun daha əhətli bir "millat" anlayışı müəyyən etmek üçün bu özəlliklərin başqa dayarlırla və ya ünsürlərlə tamlanması lazımdır. "Millat" kələşinin manşayında başlangıç, mənşə kimi anamlar da var (latincadan *nasci* – "doğulmaq") və bu baxımdan güclü bir aidiyyət duyusunu ifadə edir. Tarixi inkişafında bu anlayış etnikliklə yanaşı, din və ya dil birliyi, ya da təşkilatlı bir miras paylaşmağa dayanan münasabət və ya əlaqə, ya da tale hissi kimi ifadələri əhatə etmişdir⁴⁰.

³⁷ Yenə orada, 119.

³⁸ Yenə orada, 121.

³⁹ Smith, "State-making and nation-building", 228.

⁴⁰ Poggi, *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 36-37.

Dövlət inşası ilə millat inşasının tarixi əlaqəsinə toxunan Poggi yazar ki, "öncələri dövlət inşası millat inşasından əvvəl galardı; da-ha sonrakı 'millatçı' mərhələdə isə öncədən inşa edilmiş bir millatın var olması, o millətə bir dövlət vermək adına ağır və ümumiyyətlə qanlı təşəbbüsünən gərəkliliyini və legitimliyini da bərabərində getirirdi. Lakin bu iki proses üst-üstə düşmənşür. Dövlət inşasının bəzi yönürləri, məsələn, təhsil sisteminin inkişaf etdirilməsi o dövlətin əhəaliyi içində millat olma hissini yarma məqsədiidir. Yəni bu hissini zətnər var olduğunu farz edilməz; öncə bu hissə yaradılır və qarşılığında dövlət inşası ilə bağlı digər özəlliklərə yönəlməsi və bunların dəstəklənməsi gözlənilir"⁴¹.

2. Konstitusionalizm. Konstitusionalizm heç də dövlətin sadəcə konstitusiyasının olması anlamına galmır. Elə isə yazılı konstitusiyası olmayan dövlətləri *a priori* bu keyfiyyətdən məhrum etmək lazımlı galardı. Büyük Britaniyanın yazılı konstitusiyası yoxdurda, konstitusiya dövlət hesab olunur: bu, tədqiq olunan dövrdə də belə idi⁴² və bu gün də belədir. Dövlətin konstitusiyasının mövcudluğunu da bir bələ dövlətin bu keyfiyyətə malik olmasının demək deyildir. Heç şübhəsiz, konstitusiyalar gerçəkdə dövlətin varlığını yaradır, çox vaxt siyasi prosesin təməl "oyun qaydalarını" müəyyən edir, "qanun verməyə dair qanunları" ortaya qoyur⁴³. Fəqat, çağdaş dövlətin sözügedən ünsürünün əhəmiyyəti yalnız bununla sınırlanmamışdır. Tarix ən yaxşı yazılmış konstitusiyaların bələ kağız parçasına çevrilməsinə az şahidlilik etməmişdir (Nazi Almaniyasını və yaxud SSRİ-ni xatırlayıx).

"Konstitusionalizm" termini XVIII və XIX əsrlərdə geniş olaraq "iqtidarnı mütləq deyil, məhdudlaşdırılmış olması" ifadə etmək üçün istifadə edilirdi⁴⁴. Ali qanuna uyğun olaraq hökumətin məhdudlaşdırılması ideyası konstitusionalizmin mahək daşı sayısla da, onun məzmunu daha genişdir. Konstitusionalizm müəyyən təsisat-

⁴¹ Yenə orada, 38.

⁴² J.M. Roberts, *Europe 1880-1945*, 3rd ed. (Harlow: Pearson Education, 2001), 97.

⁴³ Pierson, *Modern State*, 14, 78-9.

⁴⁴ Poggi, *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 75.

rın (məsələn, insan hüquq və azadlıqları, yerli özünüdürəcətmə, konstitusiyi nəzərəti) olmasını tələb edir. O, habelə çağdaş dövlətin bir çox digər xarakterik özləllikləri ilə əlaqədardır. Belə bir özüllük ilk növbədə çağdaş dövlətin demokratikliyidir, zira konstitusionalizm demokratik hakimiyətin təşkili və faaliyyəti prinsiplerinin və əsas demokratik institutların (məsələn, seçkilər, parlament) konstitusyon səviyyədə təsbitini nəzərdə tutur. Buradan da konstitusyon demokratiya anlayışı ortaya çıxmışdır⁴⁵. Digər belə bir özüllük hüququn üstünlüyüdür: "Ölkənin əsas təşkilatı əgər hüququn üstünlüyü mövzusunda bər sistem və bunuluna əlaqədar təminatlar ehtiva etmişse, adına "konstitusiya" deyilən bir matni olsa belə, ölkə konstitusiyasızdır və cıraq bir siyasi hökmərlərinin pəncəsi altındadır"⁴⁶. Bundan əlavə, əgər hakimiyətlər bölgüsü⁴⁷ və insan hüquq və azadlıqlarının hüquqi təsbiti yoxdur, konstitusionalizmdən söhbət gedə bilməz. Fransanın 1789-cu il "İnsan və vətəndaş hüquqları bəyannaməsi"ndə bəyən edildiyi kimi, "Hüquqların təmin edilmədiyi və hakimiyətlər bölgüsünün müəyyən edilmədiyi iştirənilən bir cəmiyyət konstitusiyaya malik deyildir" (16-ci bənd).

Müasir konstitusiya hüququnda siyasi konstitusiya (*political constitution*) və hüquqi konstitusiya (*legal constitution*) və müvafiq

⁴⁵ Bax: *Constitutionalism and Democracy*, ed. Jon Elster (Cambridge University Press, 1988); *Constitutionalism, Universalism and Democracy – A Comparative Analysis*, ed. Christian Starck (Baden-Baden: Nomos Verlagsgesellschaft, 1999); Dominique Rousseau, "Constitutionalism and Democracy", *Books and Ideas*, accessed April 7, 2018, <http://www.booksandideas.net/Constitutionalism-and-Democracy.html>; Larry Alexander, "Constitutionalism and Democracy: Understanding the Relationship", San Diego Legal Studies Paper No. 07-121, accessed April 8, 2018, available at SSRN: <https://ssrn.com/abstract=1019631>; Richard Bellamy, "Constitutional Democracy", in *The Encyclopedia of Political Thought*, ed. Michael T. Gibbons, Wiley-Blackwell, accessed April 10, 2018, available at SSRN: <https://ssrn.com/abstract=2272188>.

⁴⁶ Mehmet Tevfik Özcan, *Moderne Toplum və Hukuk Devleti. Hukuk Devletinin Toplumsal Koşulları Üzerine Bir Deneme*, 2. Baskı (İstanbul: Tekin Yayınevi, 2017), XIII.

⁴⁷ Ivor Jennings, *The Law and the Constitution*, 4th ed. (London: University of London Press, 1952); M. Vile, *Constitutionalism and the Separation of Powers* (Oxford: Oxford University Press, 1967); R. Bellamy, "The Political Form of the Constitution: The Separation of Powers, Rights and Representative Democracy," *Political Studies* 44 (1996): 436-56.

olaraq da konstitusionalizmin iki tipi fərqləndirilir. Birincidə hakimiyət sahibləri siyasi vasitaların köməyiylə digər institutlar qarşısında müsuliyyət daşıyırlarsa (özüllük də icra hakimiyətinin əsas nəzarətçi qanunvericilik orqanı olur), ikincidə hesabatlılıq hüquqi prosedurların köməyiylə təmin edilir və habelə, qanun dövlət institutlarının hesabatlılığının aləti hesab olunur⁴⁸.

3. Hüququn üstünlüyü. Hüququn üstünlüyü (və ya hüququn alılılığı, ing. *rule of law*) tarixi məşəyi baxımdan qədim sivilizasiyalara gedib çıxsa da, o, dövlət idarəciliyi tacribasında bir prinsip ki mi İngilterədə 1215-ci il Böyük azadlıqlar xartiyası (*Magna Carta Libertatum*) dövründə etibarın istifadə edilməye başlanılmışdır. Bu prinsipin əsas müddəalarına Con Lokk "Hökumətin ikinci traktatı"nda ("Second Treatise of Government, 1690) və Şarl-Lui Monteskye "Qanunların ruhu"nda (*The Spirit of the Laws, 1748*) diqqət yetirilmişlər. XVIII əsrin sonlarında həmin prinsip ABŞ-in asasının qoyulması dövründə burada məşhurlaşmışdır. Hesab edilir ki, "*rule of law*" ifadəsi ilk dəfə S. Jonsonun "Lügət"ində (*Dictionary, 1755*) işlənəsə də⁴⁹, onun populyarlaşması A.V. Daysinin adıyla bağlıdır⁵⁰. O, özünün "Konstitusiya hüququnun öyrənilməsinə giriş" (1885)⁵¹ adlı əsərində Britaniya konstitusiyasının hüququn üstünlüyü və parlament suverenliyi kimi iki dayağı haqqında mülahizələr söyləyir⁵². Daysinin fikrincə, o dövrədə İngiltərədə sözügedən prinsip aşağıdakı institusional mexanizmlərə əlaqədar idi: (a) heç kas normal qaydada müəyyən olunmuş qanunların pozulması halları istisna olmaqla çəzalandırıla bilməz; (b) heç kim qanundan yüksək de-

⁴⁸ Adam Tomkins, *Public Law* (Oxford: Oxford University Press, 2003), 18-23, part II: 131-212; Tom R. Hickman, "In Defence of the Legal Constitution", *University of Toronto Law Journal* 55(4) (Fall 2005): 981-1022.

⁴⁹ Yoise Lee Malcolm, "Freedom and the Rule of Law: The Ingenious English Legacy", *Freedom and the rule of law*, ed. Anthony A. Peacock (Rowman & Littlefield, 2010), 24.

⁵⁰ W. Burnett Harvey, "The Rule of Law in Historical Perspective", *Michigan Law Review* 59 (1961): 491; Thomas Bingham, *The Rule of Law* (Penguin, 2010), 3.

⁵¹ Albert V. Dicey, *Introduction to the Study of the Law of the Constitution*, 10th edn (London: Macmillan, 1959).

⁵² John Hostettler, *Champions of the Rule of Law* (Waterside Press, 2011), 23.

yıldır, hər bir kas, onun rütbə və mövqeyindən asılı olmayaq, krallığın qanunlarına, eləcə də məhkəmələrin yurisdiksiyasına və ya qanun qarşısında barəbarlıya tabedir və bu, vezifəli şəxslərin qanunlara təbe olmaq vezifəsini istisna etmir; (c) konstitusiyanın ümumi prinsipləri, eləcə də özlə şəxslərin hüquqları məhkəmə qərarlarından irali galır⁵³.

Yaxşı məlumdur ki, İ. Kant dövləti "hüquqi qanunlar altında toplanan insanların birliliyi"⁵⁴ kimi müəyyən edirdi. M. Veber isə çağdaş dövlətin "qanunlarla dəyişdirilə bilən inzibati və hüquqi düzən"⁵⁵ olmasını vurğulayırdı. Modern öncəsi dönəmdə dövlətlərin faaliyyəti suveren hesab edilən hökmərdən tam özbaşılığına əsaslanırırsa, çağdaş dövlətlər cəmiyyətin faaliyyəti üçün optimal şəraitin yaradılması məqsədilə dövlət hakimiyətinin hüquqla məhdudlaşdırılmasını nəzərdə tutur⁵⁶. Məqsəd dövləti hüququn sərhədləri daxilində tutmaq, dövlətin cəmiyyətə və fardların işləri nə müdaxiləsinin qarşısını almaqdır.

Bələ bir fikir də mövcuddur ki, hüququn üstünlüyü hüquqi dövlətin prinsiplərindən biridir. Qeyd etmək lazımdır ki, hüququn üstünlüyü prinsipi ingilis-sakson məşəli olduğu halda, hüquqi dövlət qitə Avropanı, özülliklə də alman (*rechtsstaat*) və fransız (*état de droit*) məşəlidir. Faktiki olaraq bu anlayışlar, demək olar ki, ey ni bir təsisatın müxtəlif sosial-madani tarixi şəraitlərdə və milli-mədəni ənənələrdə meydana gələn iki təzahür formasıdır⁵⁷. Ümumiyy-

⁵³ Harvey, "The Rule of Law in Historical Perspective", 491-92.

⁵⁴ Immanuel Kant, "Metaphysics of Morals", in Kant, Political Writings, ed. Hans Reiss, trans. H.B. Nisbet, 2nd enlarged edn. (Cambridge: Cambridge University Press, 1991), § 45, 138.

⁵⁵ Max Weber, *Economy and Society: An Outline of Interpretive Sociology* (Berkeley, Los Angeles, London: University of California Press, 1978), 56.

⁵⁶ Pierson, *Modern State*, 14.

⁵⁷ Bu barada ətraflı məlumat üçün bax: Robert D. Cooter, 1) "The Rule of State Law and the Rule-of-Law State: Economic Analysis of the Legal Foundations of Development", *Annual World Bank Conference on Development Economics 1996* (Washington: The World Bank, 1997), 191-217; 2) "Rule of Law, Rechtsstaat and Etat de Droit," in *Constitutionalism, Universalism and Democracy – A Comparative Analysis*, ed. Christian Starck (Baden-Baden: Nomos Verlagsgesellschaft, 1999), 269-306.

yətəl, bu təsisatların müxtəlif ölkələrin praktikasında tətbiqinin çeşidi forqları müşahidə olunur⁵⁸.

Hüququn üstünlüğünün praktikada geniş istifadə edilməsinə rəğman, bu anlayışın nəzəriyyədə "fövqələdə dərəcədə yaxalanmaz anlayış" olduğunu⁵⁹ və həddindən artıq çox manalarda işləndiyi qeyd olunur⁶⁰. Onun müəyyən edilməsinə müxtəlif yanşmalar mövcuddur: formal, məzmun və funksional.

Formal anlayış hüquq və ya hüquq sisteminin konkret müşahidə edilə bilən meyarlarının olub-olmamasından çıxış edir. Belə meyarlaraın təxmini siyahısına daxildir: müstəqil və qərəzsiz məhkəmə sistemi, ümumi olan qanunlar, yalnız ayrı-ayrı şəxslər və ya qruplara tətbiq edilən qanunların yoxluğu, qanunların müəyyənliyi, geriye qüvvəsi olan (retroaktiv) qanunların olmaması, hökumət hərəkətlərinə məhkəmə qaydasında baxılmasına haqqında müddəə, insan hüquq və azadlıqlarının müdafiəsi və s. Bəzən demokratiya, effektiv üfüqi hakimiyətlər bölgüsü də bura aid edilir⁶¹. Hüququn üstünlüyü hüquq sisteminin bu standartlara uyğun gəlməsi ilə ölçülür. Hesab edilir ki, formal təriflər konkret prosedur atributlarını müəyyən etməklə, qanunların "ədalətliliyi" və ya "ədalətsizliyi" kimi subyektiv müləhizələri istisna edirə də, "kitablardakı hüquq" ("law in the books") daha çox diqqət ayırmalı, "canlı hüquq" ("law in action")

⁵⁸ Bax: Frank Schimmelfennig, "A Comparison of the Rule of Law Promotion Policies of Major Western Powers", in *Rule of Law Dynamics: In an Era of International and Transnational Governance*, eds. Michael Zurn, Andre Nollkaemper, Randy Peerenboom (Cambridge University Press, 2012), 116-117.

⁵⁹ Brian Z. Tamanaha, *On the Rule of Law: History, Politics, Theory* (Cambridge University Press, 2004), 3.

⁶⁰ Bax, mas: David Clark, "The Many Meanings of the Rule of Law", accessed May 15, 2018, <http://www.lifp.org/lawef506/documents/lawef506daviddarke.pdf>; Matthew Stephenson, "Rule of Law as a Goal of Development Policy," *World Bank Research* (2008), accessed May 18, 2018, <http://web.worldbank.org/WBSITE/EXTERNAL/TOPICS/EXTLAWJUSTINST/0,,contentMDK:20763583~menuPK:1989584~pagePK:210058~piPK:210062~theSitePK:1974062,00.html>.

⁶¹ Wolfgang Merkel, "Measuring the Quality of Rule of Law: Virtues, Perils, Results", in *Rule of Law Dynamics: In an Era of International and Transnational Governance*, eds. Michael Zurn, Andre Nollkaemper, Randy Peerenboom (Cambridge University Press, 2012), 21-47.

bələ diqqətdən kənardə saxlayır. Həm də formal tərifin obyektivliyi onun meyarlarının subyektiv müləhizələrə görə seçilə biləcəyi üzündən şübhə altına alınır. Formal yanaşmadan fərqli olaraq, *mazmun (substantiv)* yanaşması hüququn üstünlüyünü "adalatlılıq" və "ədalətsizlik" kimi müüm nəticələrdən çıxış edərək, hüquq sistemi ni bu ideala nə qədər yaxın olmasa baxımdan ölçür. Bu yanaşma çərçivəsində fərdi hüquq və azadlıkların müdafiəsinə, özülliklərə demokratiyaya daha çox diqqət yetirilir⁶². Əsas nöqsanları isə subyektivlik, eləcə də qanun və onun sosial nəticələri arasında əlaqənin müəyyən edilməsinin problemliliyidir. *Funksional* yanaşma sonuncu ilə oxşar olsa da, kəskin normativ suallardan yan keçməklə hüququn və hüquq sisteminin hansısa funksiyası na dərəcədə yaxşı yerinə yetirməsi məsələsinin diqqət mərkəzindən qoyur. Adətən, belə funksiyi ki mi hökumətin diskresion salahiyətlərinin (*government discretion*) məhdudlaşdırılması, öngörüla bilən hüquqi qararların qəbul edilməsi və yaxud bu funksiyaların kombinasiyası qəbul edilir. Funksional tərif yetərinə dar olduğundan daha ümumi anlayışlarla kəşfəmiz və formal xarakteristikaların hüququn üstünlüyü ilə nisbəti məsələləri ni gündəliyə gətirir. Bu yanaşmanın başlıca nöqsanlarından biri ondan ibarətdir ki, "ön görüb bilənlilik" və ya "rəsmi məhdudlaşdırma"nın və yaxud da digər hər hansı funksiyanın öyrənilməsi cəmiyyətədə hüququn üstünlüğünün səviyyəsi haqqında qəti fikir söyləməye imkan vermir⁶³.

Göstərilən yanaşmalardakı fərqlərə, onların müsbət və mənfi

⁶² Bax, məs.: T.R.S. Allen, "Legislative Supremacy and the Rule of Law: Democracy and Constitutionalism", *Cambridge Law Journal* 44(1) (1985): 111-43; Geoffrey de Q. Walker, *The Rule of Law: Foundation of a Constitutional Democracy* (Carlton, Melbourne: Melbourne University Press, 1988); Barry R. Weingast, "The Political Foundations of Democracy and the Rule of Law", *American Political Science Review* 91(2) (1997): 245-63.

⁶³ Tamanaha, *On the Rule of Law*, 91-113; Brian Z. Tamanaha, "The Rule of Law for Everyone?", *St. John's Legal Studies Research Paper*, accessed May 13, 2018, available at SSRN: <https://ssrn.com/abstract=312622> or <http://dx.doi.org/10.2139/ssrn.312622>; Paul Craig, "Formal and Substantive Conceptions of the Rule of Law: An Analytical Framework," *Public Law* (1997): 467-87; Stephenson, "Rule of Law as a Goal of Development Policy"; Clark, "The Many Meanings of the Rule of Law".

cəhətlərinə baxmayaraq, onlardan hər biri qarşıya qoyulmuş məqsədlərdən asılı olaraq istifadə edilə bilər, hərçandı ki, formal yanaşma daha çox geniş yayılmışdır. Bu yanaşma tarixi tədqiqatçılar üçün də yararlı olduğundan bizim tədqiqat işində də əsas olaraq götürəlcəkdir.

4. Legitimlik. Hər hansı bir hakimiyət, varlığının davam edə bilməsi üçün ham öz xalqını bir arada tutan ortaqtə dəyərləri siyasi olaraq dəstəkləyəcəyini təsdiqləyir, ham də xalqdan özünü dəstəkləməsini gözləyir. Bu zərurətdən irali gələn "legitimlik" anlayışı normal şərtlər daxilində insanların əksarıyyəti üçün dövlət idarəci liyinin və onun əhalisine olan tələblərinin qəbul ediləcəyi, ya da heç olmasa burlara fəal şəkildə müqavimət göstəriləmeyeći de məkdədir⁶⁴.

Əsası M. Weberdan gələn ənənəyə görə, "legitimlik" anlayışına iki əsas müddəə daxil edilir: idarə edənlərin hakimiyətinin tanınması və idarə olunanların ona təbe olmaq vəzifəsi. Hakimiyətin legitimliyi prinsipi vətəndaşların hakimiyətin qərarlarına riayət etmək və onun zor tətbiq etmək hüququnu tanımaga könlülli razılığını təmin etməyə yönəlmüşdür. Veber "tabeçilik motivlərindən" asılı olaraq legitimliyin üç iddi tipini ayırr: ənənəvi, xarizmatik və rasional-hüquqi. Ənənəvi legitimlik ənənənin tarixi nüfuzunu vurğulayan ictimai adat və vərdişlərdən irali gəlir. Ənənəçilər mövcud qaydanın formasını tarixən qəbul edilmiş kimi başa düşürərlər, çünki cəmiyyət həmişə belə olmuşdur. Xarizmatik legitimlik liderin ideyaları və fərdi xarakterindən irali gəlir, onun nüfuzlu şəxsiyyəti cəmiyyət üzvlərinə hökumət rejimi və qaydası ilə razılaşmaq üçün cazipədər görünməklə psixoloji cəhətdən üstünlüyə malikdir. Rasional-hüquqi legitimlik hökumət qurumları tərəfindən ictimai məraqlardan çıxış etməkla qanun və qaydaların müəyyən və tətbiq edildiyi institutional prosedur sistemindən irali gəlir. Buna görə də hökumətin qanuna riayət etməsinə ictimai etibar və inam olur⁶⁵.

Siyasi rejimlərdən asılı olaraq, legitimliyin müxtəlif formaları

⁶⁴ Pierson, *Modern State*, 18.

⁶⁵ Weber, *Economy and Society*, 954. Habelə, bax: Patrick H. O'Neil, *Essentials of Comparative Politics* (New York: W.W. Norton & Company, 2010), 35-38.

fərqləndirilir: monarxiyada legitimlik, konstitusionalizmdə legitimlik, demokratiyada legitimlik, fəsizmədə legitimlik və s. Burada mövzumuz baxımından maraq kəsb edən konstitusionalizm və demokratiyada legitimliyin əsaslandırılmasıdır. Konstitusionalizmdə siyasi legitimlik konstitusiyada tasbit edilmiş normalara riayət olunduğundan hökumatın hərəkatlarının qanuni olmasına dair xalqın inancından və bunun tanınmasından irali gəlir. Demokratiyada isə hökumatın legitimliyi seçilmiş hökumatın idarəetmədə demokratik prinsipləri riayət etməsinə və eləcə xalqı qarşısında məsliyyət daşımasına dair populyar təsəvvürlərdən irali gəlir⁴⁶. Həm vətəndaşlar, həm də dünya ictimaiyyəti tərəfindən hakimiyyət orqanlarının və onların tələblərinin legitimliyinin tanınması yalnız hakimiyyət orqanlarının demokratik ideallara, camiyatın əksəriyyətinin dəyərlərinə, ənənə və arzularına hörmət prinsipinə əsaslanan faaliyyət göstərdikləri təqdirdə mümkündür. Beləcə, legitimlik demokratik hakimiyyət üçün vacib hesab edilir. Buna görə hətta avtoritar rejimlər imicini yaşaşdırmaq və hakimiyyətlərinin legitimliyini artırmak üçün seçkilər, xalq nümayəndəliyi, siyasi partiyaların ictimai hayatda iştirakı və s. kimi institutların yardımıyla legitimlaşdırma texnologiyalarından istifadə edirlər.

5. Bürokratiya. Çağdaş dövlətin özüllərinən biri dövlətin inzibati vəsitiyələrinin bürokratik quruluşa malik olmasıdır. İnzibati idarəciliy sisteminin qədim zamanlardan mövcud olmasına rəğmən, "bürokratiya" termini XVIII əsrin avvalılardan istifadə edilməyə başlanılmışdır və özünün aşağıda təsvir edilən şəklini əsas etibarla XIX əsrin sonları XX əsrin avvalılarda almışdır.

M. Veber bürokratiyanı "modərn təşkil olunmuş faaliyyətin bütün tiplərinin diqqət mərkəzi olan, yazılı sənədlərin və idarəçilərin davamlı əmləyyatlarının kombinasiyasından təşkil olunan 'idarə' (Bureau)" kimi müəyyən edir⁴⁷. O, modern bürokratiyanın ideal tipinin aşağıdakı əlamətlərini (prinsiplərini) ayırdı: qanun və

⁴⁶ Roger Charlton, *Political Realities: Comparative Government* (London: Longman, 1986), 23. Habelə, bax: Carl Schmitt, *Legality and Legitimacy*, trans. Jeffrey Seitzer (Durham: Duke University Press, 2004).

⁴⁷ Weber, *Economy and Society*, 219.

inzibati qaydalarla dəqiq müəyyən edilmiş idarə sahələrinin əhatə olunması (formal səlahiyyətlər, sərt əmək bölgüsü, müəyyən edilmiş tapşırıqların mütəmadi və davamlı icrası, bütün qarar və səlahiyyətlərin qaydalarla məhdudlaşdırılması); iyerarxik təşkilatlanma və aşagıdan yuxarıya təbəcilik (subordinasiya); idarəçilərin fealiyyətlərində yazılı sənədlərə əsaslanması; idarəçilərin öz ixtisas sahələrində ekspert hazırlığı keçmələri (texniki vərdişlərdən, ixtisaslaşmadan asılı olaraq karyera inkişafı, ixtisas vərdişlərinin ayn-ayrı földlər tərafından deyil, təşkilatlı qaydalarla dəyərləndirilməsi); idarəçilərin fealiyyətlərini "həyat boyu bir iş" (peşə) hasr etmələri; az və ya çox dərəcədə sabit, ümumi, hərtərəfli və öyrənilə bilən qaydalara riayət edilməsi (bu qaydaları bilmək idarəçilərdən xüsusi texniki ekspert qabiliyyətinə malik olmayı da nəzərdə tutur)⁴⁸.

Poggini qeyd etdiyi kimi, dövləti təşkil edən müxtəlif orqan və idarələr həyata keçirdikləri, həll etdikləri və nəzarət etdikləri konkret məsələlər baxımından bir-birindən çox forqlanırlar və onlara nisbətən müxtəlif olma meyilli xasdır. Bürokratiya bu məsələlər nəzarət altına ala bilmək üçün nisbətən (nisbətən ona görə ki, bu, tam şəkillədə mümkün deyil) təsirli bir vəsitiyədir. Bu baxımdan dövləti təşkil edən orqan və idarələr kompleksinin ikilaylı olduğu məlumdur. Onlardan birincisində əsas qarar qəbul etmə səlahiyyəti ali orqanlara (dövlət başçısı, parlament, iqtidár partiyası) verilir. İkincisində isə çoxu inzibati idarə olunan və zamarla daha da çoxalan və müxtəlifləşən bütün digər orqan və idarələr müəyyən təşkilat modelinə uyğun bir formada müəyyən məqsəd istiqamətində yaradılırlar və bürokratik təşkilat modelinə malikdirlər. Bu modeldə dövlətin bütün faaliyyəti (birbaşa dövlətin daxili təhlükəsizliyinə və ictimai qaydanın mühafizəsinə yönələn bir səra ciddi qarar xəncində bütün siyasi strukturda) ya ümumi təlimatlar çərçivəsinə, ya da burların daha az ümumi olanlara əlavə edilməsinə və ya bu daha az ümumi olanların tətbiqinə bağlıdır. İdarələrin iyerarxiyası da məhz bu "ümumilik" səviyyələrinə uyğun galır: daha ümumi təlimatlardan məsul olan orqan və idarələr iyerarxik olaraq daha aşağıda olanların

⁴⁸ Yenə orada, 956-58; Bax, habelə: Richard Swedberg and Ola Agevall, *The Max Weber Dictionary: Key Words and Central Concepts* (Stanford University Press, 2005), 18-21.

işlərinə nəzarət edə və sanksiya qoya bilir. Bürokratik modelin digər bir aspekti onun hüquqla əlaqasına bağlıdır. Bir idarədə işləyə bilmək üçün müvafiq hüquqi biliyi malik olmaq, təlimatları bilmək, burları təfsir edərək intellektual texnikalara sahib olmaq, bu təlimatları daşıyıcı olmaq, təlimatları qarşı tədbirlər görə bilmək və son olaraq da icraçı gerçəkləşdirməkdir. Bundan əlavə, idarəçilər, masalar, vergilərin toplanmasına, ordu quruculuğuna və s. dair biliyi da sahib olmalıdır⁶⁹.

6. Liberal demokratiya. Liberal demokratiya bir ideolojiya və siyasi rejim forması kimi, adından da göründüyü kimi, hibrid xarakter daşımaqla, iki təməl – liberalizm və demokratiya – üzərində, daha daqiqi, onların açar dəyərləri üzərində dayanır⁷⁰, bu dəyərlərin sintezi kimi çıxış edir. Birincinin əsas açar dəyəri hakimiyət özbaşınlığının məhdudlaşdırılmasında dair liberal ideya, ikincinin ki isə xalq suverenliyi demokratik prinsipidir.

Demokratiyanın ham, yaxud əksəriyyət tərəfindən qəbul edilən tərifi olmadığı kimi, demokratik idarəetmənin də vahid modeli yoxdur, yalnız bir-birilə rəqib versiyaları, modelləri vardır. Tarixən belə göstərmişdir ki, onlardan daha uğurluslu liberal demokratiya olmuşdur⁷¹.

Liberalizm, hər şeydan öncə, fərdi və onun azadlığını ən yüksək siyasi dəyər qəbul edən bir düşüncədir. Fərdi azadlıq bayraqı altında çıxış edən liberalizm şəxsiyyətlə qarşılıqlı münasibatlarda dövlətin faaliyyət sahəsinin və salahiyyətlərinin konstitusion məhdudlaşdırılmasını, muxtar sahələr olaraq dövlət və sivil cəmiyyətin bir-birindən ayrılmamasını, şəxsiyyətə təməl hüquqlar verib onun siyasi sistemin mərkəzi elementinə çevirilməsini, bütün vətəndaşların siyasi bərabərliyini ehtiva edir.

Liberal görüşə görə, dövlət mümkün olan an dar sahədə fəaliyyət göstərməlidir. Bu sahə əsasən müdafiə, təhlükəsizlik və adalət xidmətlərindən ibarətdir. Yəni dövlət xaricdən gələcək hücumlara

⁶⁹ Poggi, *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 42-44.

⁷⁰ A. Heywood, *Political Ideologies: An Introduction*, 6th ed. (London: Palgrave, 2017), 39.

⁷¹ Yenə orada.

qarşı ölkəni qorunaklı, ölkənin içində düzəni təmin etməli, təqsirli şəxsləri cəzalandırmalı və fərdlər arasında yaranan mübahisələri həll etməlidir. Bunların kənarında qalan sahələrə (iqtiyadiyyat, təhsil, sahiyyə, mədəniyyət və s.) dövlət müdaxila etməməlidir⁷².

Liberal demokratiya hakimiyətin bütün xalqın iştirak etdiyi və əksəriyyətin iradə ifadə əsasında formallaşması prosesini ehtiva edən təmsilçi (nümayəndəli) demokratiyaya asaslanır. Tarixi baxımdan dövlətlərin təcrübəsində liberalizm və demokratiya uzun müddət üst-üstü düşməmiş, bir sırə hallarda isə bir-birilə müəyyən ziddiyatda olmuşlar. Poggi dövlətin inkişafında liberal mərhələdən demokratik mərhələyə keçidi siyasi təşrifiklərin genişləndirmə ilə əlaqəndirərək, bu keçidin xarakterini müəyyən edən üç qrup dəyişiklik tiplərini ayırra: (1) siyaset subyektlərinin tərkibi ilə bağlı dəyişikliklər (ictimai qrupları təmsil edən təşəbbüskar mütəşəkkil siyasi orqanların və partiyaların meydana gəlməsi); (2) seçkilər başda olmaqla siyasi təsisatların iş üslubuna təsir edən dəyişikliklər (siyasi partiyaların seçki və qanunvericilik orqanlarına daxil olması, burada ayn-ayrı qrupları təşkil etməli, bir-birilərinin görüşlərini dəyişdirməyə, öz fikirlərini qəbul etdirməyə çalışması, öz partiyalarının öncədan müəyyən edilmiş plərformalarına və liderlərin qoyduğu şərtlərə görə qarşılıqlı əlaqədə olmaları və s.); (3) bu təsisatların gündəmına, yəni dövlət faaliyyətinin asıl repertuarına bağlı dəyişikliklər (əskidən təmsil edilməyən ictimai qrupların tələb və şərtlərinə uyğun yeni vəzifələr müəyyən edilməsi, dövlətin resurslarını sərf etməli olduğu yeni yolların axtarılması, bazar proseslərindəki sərbəstlik və hərəkət sahəsinin genişlənməsi və s.)⁷³.

A. Heyvuda görə, liberal demokratiya modeli üç əsas xüsusiyyətə malikdir. Bu model:

1) demokratiyanın dolayı və nümayəndəli formasıdır: siyasi idarə formal siyasi bərabərlik əsasında – “bir nəfər, bir səs; bir səs, bir dəyər” – həyata keçirilən müntəzəm seçkilərdə qələbə vasitəsilə qazanılır;

⁷² Kemal Gözler, *Devletin Genel Teorisi* (Bursa: Ekin Kitabevi Yayınları, 2007), 27.

⁷³ Poggi, *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 88-90.

2) rəqabətə və seçici seçimlərinə əsaslanır: bu, siyasi plüralizm, bir-biriləri yarısan inancların geniş diapazonuna dözməlilik, münaqişəli sosial fəlsəfələr və rəqib siyasi hərəkatlar və partiyalar ilə təmin olunur;

3) dövlət və vətəndaş cəmiyyətinin dağıq fərqləndirilməsi ilə xarakterizə olunur: bu, dövlət hakimiyətinin həm daxili, həm də xarici nazaratı və müstaqil qrup və maraqların mövcudluğu, eləcə də iqtisadi həyatın bazar və ya kapitalist təşkiləsi təmin edilir⁷⁴.

N. Bobbio isə liberal demokratiyanın siyasi ünsürünü aşağıdakı "qaydalar klaster"ində müəyyənlaşdırır.

1. Qanunla müəyyən edilmiş yaşa çatan bütün vətəndaşlar irədin, iqtisadi vəziyyət, cins və s. fərqlər nəzərə alınmadan siyasi hüquqlardan, yəni səsvermə yoluyla öz görüşlərini ifadə etmək və/və ya bu görüşləri özləri üçün dila gətirəcək olan şəxsləri seçmək hüququndan yararlanmalıdır.

2. Bütün vətəndaşların səsi bərabər çəkidi olmalıdır.

3. Siyasi hüquqlarından istifadə edən bütün vətəndaşlar, mümkün qədər sərbəst şəkildə, yəni tələbləri birləşdirmək və onları kollektiv müzakirələrə çevirmək üçün bir-biriləri yarısan mütaşəkkil siyasi qrupların öz aralarındaki sərbəst yarışmada formalaşmış görüşlərinə görə səsvermədə azad olmalıdır.

4. Onlar, habelə real alternativlərə malik olma vəziyyətində, yəni fərqli çözümlər arasından seçimətmə anlamında da azad olmalıdır.

5. İstər ictimai müzakirələr üçün olsun, istər nümayəndələrin seçkisi üçün, say çıxluğu prinsipi keçərlidir – öncədən müəyyən edilmiş şərtlər altında çıxlıq idarəciliyinin fərqli formalarının (nisbi, mütləq, ixtisasi) quruluş biləməsinə baxmayaraq.

6. Çoxluğunu aldığı heç bir qarar azählərinin hüquqlarını, xüsusilə də normal şərtlər altında qatı olaraq bir çıxlıq halına gəlmə hüququnu məhdudlaşdırılmamalıdır⁷⁵.

Liberalizmin tarixi inkişafında iki meyil aşkar suradə özünü bürüza vermişdir. Onlardan birincisi dövlət hakimiyətinin konstitusiya ilə məhdudlaşdırılmasını nəzərdə tutan, məhdud və ya minimal dövlət anlayışı ilə sərbəst bazara önmə verən *laissez faire*'çı və neqativ azadlıqçı, fərdçi liberalist anlayışda, ikincisi isə bəzi azadlıqların ancaq dövləti olıyla reallaş biləcəyini ehtiva edən və sərbəst bazarnı ortaya çıxarırdıqdisbalanslı sosial tədbirlərlə aradan qaldırmışa çalışan və dövlətin müsbət yönündə müdaxilələrini müdafiə edən pozitiv azadlıqçı və dövlətə önmə verən sosial liberal anlayışda təzahür edirdi. Buradan da klassik və müasir liberalizm, eləcə klassik və müasir liberal demokratiya anlayışları fərqləndirilir.

A. Heyvudun fikrincə, klassik liberalizm təbii hüquqlar, faydalılıq, iqtisadi liberalizm və sosial darvinizmə önmə çıxdığı halda, müasir liberalizm fərdiyyətlik, pozitiv azadlıq, sosial liberalizm (rifah dövləti) və keynesevi iqtisadi siyasetə formalasdır⁷⁶. Mülliifə görə, müasir liberalıllar daha sosial məlliili olub fərdlərin aqılıq, işsizlik, yaşılılıq, sağlıqlı kimli tamal təhlükələrdən qorunmasında dövlətin rolunu qəbul edirlər⁷⁷.

Tarixi baxımdan ilk olaraq məhdud dövlət və neqativ azadlıq anlayışı önmə çıxarkən, sonralar sosial dövlət və pozitiv azadlıq anlayışı dəyər qazanmışdır (hesab edilir ki, sosial liberalist anlayış 1930-cu illərdən önmə çıxmışdır).

Özünün klassik variantində (xüsusilə də XIX əsrin sonlarına qədər) liberal demokratiya heç də bütün yuxarıda göstərilən xüsusiyyətlərə malik deyildir. R. Dahlın da göstərdiyi kimi, ölkənin əksəriyyətində bu liberal demokratiya institutları müasir standartlar üzrə XIX əsrin sonlarına qədər (bəzən daha uzun müddətə) qeyri-mükəmmal olaraq qalmışdır: hökumət qərarları üzərində nazarət konstitusion qaydada təsbit edilməmişdi, seçkilər azad və adalatlı deyildi, ümumi seçki hüquq yox idi. Gerçəkdən, XX əsrin başlanğıcında xalq hakimiyətin subyekti kimi mülkiyyətçi kişilərlə eyniləşdirilirdi, seçki hüququna malik şəxslər sırasından kasib aşağı

⁷⁴ Heywood, *Political Ideologies*, 39-40.

⁷⁵ N. Bobbio, *Which Socialism?* (Cambridge: Polity Press, 1986), 66. – İstinafın mənbəyi: Pierson, *The Modern State*, 46.

⁷⁶ Bax: Heywood, *Political Ideologies*, 42-55.

⁷⁷ A. Heywood, 2nd ed. (New York: Palgrave Macmillan, 2002), 45-46.

təbəqələr və qadınlara çıxarılmışdı, demokratianın bir sıra institutları formal xarakter daşıyırı və s.

Bütövlükdə liberal demokratiya özünün XIX əsrin sonları – XX əsrin birinci rübüünü əhatə edən klassik variantında dövlət hakimiyətinin konstitusion məhdudlaşdırılması, ümumi seçki hüququnun yayılması, tədricən qadınlara seçki hüququnun tanınması, parlamentarizm (parlement demokratiyası), hakimiyətlər bölgüsü, hüquq əbarətliy, mülkiyyət hüququ da daxil olmaqla vətəndaş hüquq və azadlıqların əvvəlki dövrə nisbətən daha geniş spektri-nin tanınması və s. kimi xarakterik cəhətlərə malik olmuşdur.

7. Vətəndaşlıq. Vətəndaşlıq institutunun öncəki dövrde ekvivalenti olan “təbəəlik” sözü əhatə dairəsinin dar olması ilə səciyyələndirdi. Yeni mərhələdə isə onun genişlənməsi baş verir. Vətəndaşlıq “vətəndaş vətəndaş edən mülkiyyətdir” yanaşmasından mal-mülk və təhsil senzərlərinin yavaş-yayaş aşağı düşməsi meyili ilə insan hüquq və azadlıqlarının həcminin genişlənməsindənək bir yol keçmişdir. Bu mənada, heç şübhəsiz, “modern dövlətin böyüməsi eyni zamanda vətəndaş hüquqlarının güclənməsi və demokratikləşmənin artması hekayəsidir”⁷⁸.

Təbii ki, tarixin müxtəlif dönenlərində, masələn, XVIII və XIX əsrlərdə, XX əsrin əvvəllərində və ikinci yarısında tanınan “insan hüquqları” arasında mühüm fərqlər olmuşdur⁷⁹. XX əsrin əvvəllərində əvvəlki mərhələyə nisbətdə vətəndaş hüquq və azadlıqlarının xeyli inkişafına rəğmən, bu dövrə yalnız siyasi və mülki hüquqlardan bəhs etmək olur. İlkin olaraq vətəndaşlıq dövlətin idarə edilməsində iştirak hüququ doğurmurdur. Yeri gəlmişkən, T. Marşal vətəndaşlıq institutunun inkişafı ilə əlaqadər olan üç tip vətəndaş hüququndan (mülki, siyasi və sosial – A. Giddensə görə, iqtisadi – hüquqlar) bəhs edərək, son əsrlərdə bu hüquqların tarixi inkişafını bəla təsvir edir. Mülki hüquqlar XIX əsrin başlangıcında eksəriyyət Avropa ölkələrində tam həcmədə tanınırmışdır. Bu hüquqların tanındığı ölkələrdə isə onların şamil edilmədiyi qruplar

Cədvəl 1.1: Vətəndaşlığın inkişafı

	Mülli hüquqlar	Siyasi hüquqlar	Sosial hüquqlar
Xarakteristik dönmə	XVIII əsr	XIX əsr	XX əsr
Müəyyənəcidi prinsip	fərdi azadlıq	siyasi azadlıq	sosial rifah
Tipik ölçülər (tədbirlər)	Habeas corpus, söz, düşünəcə və inanc azadlığı; hüquqi müqavilələrə daxil olma azadlığı	səsvermə hüququ, parlament İslahatı, millət vəkili rəsədi və dənəsi	pulsuz təhsil, təqaüdlər, sağlamlıq qayğısı (rifah dövləti)
Kumulyativ olaraq			→ →

Qeyd: İstanbulun qrafik təsvir müəyyən kobudluqlara yol verir. Burada da hər bir hüquqlar qrupunun yaranmasının bir əsrə əhatə olunması bu qabildəndir, masələn, bəzi mülli hüquqlar XX əsrədən əldə edilmiş, universal siyasi hüquqlar isə XIX əsr – XX əsrin əvvəllərində təşəkkül tapmışdır, sosial hüquqların yaranması XX əsrin 30-cu illərindən başlayaraq, XIX əsr Almaniyanın Bismark fəhlə sinifinə siyasi hüquqların gerçəkləşdirilməsini əngəlləmək üçün bəzi sosial hüquqlar vermişdir. Bax: Giddens, *The Nation-State and Violence*, 203, 205.

Mənbə: T.H. Marshall, *Class, Citizenship and Social Development* (London: University of Chicago Press, 1964), 70-74; Pierson, *The Modern State*, 113.

var idi və bu, XIX əsr boyu davam etmişdir. Siyasi hüquqların, xüsusilə də seçmək və seçilmək hüquqlarının əldə edilməsi uzun müddət çəkmış və asan olmamışdır. Ümumi seçki hüququ uğrunda gərgin mübarizə bütün XIX əsr boyu davam etmişdir. Əksər Avropa dövlətlərində əvvəlcə müəyyən əmlaka sahibi kişilər səsvermə hüququ əldə etmişlər. Nəinki qadınlara, kişilərə də böyük rütbəli bəhəşlərdən məhrum olmuşlar. Qadınlara bu hüququ Avropa dövlətlərində (əlbəttə, bəzi istisnalarla) yalnız XX əsrin birinci rübündə əldə etmişlər. O ki qaldı sosial hüquqlara, bu hüquqlar

⁷⁸ Pierson, *The Modern State*, 45.

⁷⁹ Philip Alston, “Does the Past Matter? On the Origins of Human Rights”, *Harvard Law Review* 126 (2013): 2051.

daha sonrakı mərhələnin məhsulu olmuşdur. Məhz mülki və siyasi hüquqların əldə edilməsi sonrakı döndəmədə sosial hüquqların əldə edilməsi üçün baza rolu oynamışdır (baxmayaraq ki, məsələn, Almaniyyada XIX əsrda bu hüquqların tam həcmində əldə edilməsinən xeyli əvvəl sosial yardımın müxtəlif növləri meydana gəlmışdır). Sosial hüquqların təminini və ümumi rifah dövlətinin əsaslarının qoyulması Böyük Britaniyada 1930-cu illərə təsadüf etək də, Qərbdə bu yalnız II Dünya müharibəsindən sonra mümkin olmuşdur⁸⁰.

Onu da əlavə edim ki, bəhs edilən dövrə, habelə beynəlxalq hüquq yaradıcılığı da insan hüquq və azadlıqlarının müdafiəsi üçün istifadə edilmişdi və beynəlxalq birlilik onların təminatçısı deyildi.

Bununla çağdaş dövlət modelinin xarakteristikasını başa vuraraq qeyd etmək lazımdır ki, yuxarıda təhlidlənən göründüyü kimi, çağdaş dövlətin göstərilən xüsusiyyətləri başlıca olaraq hüquqla bağlı olduğundan (bu həm də çağdaş dövlətin hüquqla six əlaqəsində təzahür edən təbiətindən irali galır) onlar həmin dövlətin hüquq sistemində (xüsusilə də kamu hüquq sahəsində) və bu sistemin özüllüklerində əks olunur və buradan demək olar ki, çağdaş dövlətin hüquq sistemi də çağdaş olmalıdır, başqa sözlə ifadə etsək, çağdaş dövlətin hüquq sistemi çağdaş hüquq sistemidir.

Çağdaş hüquq sistemi də eynilə ənənəvi (primitiv) hüquq sistemindən fərqləndirilir. Bunların arasında xüsusi bir mərhələ kimi onların hər ikisinin bir sira xüsusiyyətlərini özündə ehtiva edən keçid (transitional) hüquq sisteminin olduğu da qeyd edilir⁸¹.

Sübəhisiz ki, haqqında yuxarıda bəhs edilən, məsələn, konstitusionalizm, hüququn üstünlüyü, dünyayıvilk kimi özüllükler çağdaş hüquq sisteminin də xarakteristikasına daxil olur. Həmin özüllükler hüquq sisteminin daha çox digar sosial sistemlərlə – siyasi, iqtisadi,

Hüquq və demokratiya çağdaşlıq işığında: tədqiqatın nəzari-metodoloji giriş

dini və s. – əlaqəsində təzahür edir. Bununla yanaşı, çağdaş hüquq sisteminin sırf özünü xas, yəni sistemdəxili institutional, funksional, texniki və s. xüsusiyyətləri də var.

Çağdaş hüquq sisteminin bu sonuncu nöqtəyi-nəzərdən xarakteristikasında M. Galanterin "Hüququn çağdaşlaşması" adlı məqaləsində təqdim edilən "çağdaş hüquq sistemi modeli"nin asas müddəələrinə⁸² asaslanacaqam. Birinci, o da, özünün də qeyd etdiyi kimi, "çağdaş" terminini bu kitabda nəzərdə tutulana oxşar bir anlamda istifadə edir: XIX əsrin və erkən XX əsrin "sənayeləşmiş cəmiyyətlərinin hüquq sistemləriniz və ya çox daracədə xarakterizə edən alamatları klasifierlər bildirmək üçün"⁸³. İkinci, Galanterin bu modeli taxminən Azərbaycan Cümhuriyyəti dövrünü, yaxud ən azı ona yaxın bir dövrü əhatə edir. Lakin bu model təbii olaraq hüquq sistemlərinin ayrı-ayrı fərqlərini nəzəra almadan, onların ümumi xarakterik xüsusiyyətlərini ön plana çıxarırmış.

Mülliif on bir belə xüsusiyyəti üç qrupda təqdim edir. Birinci qrupa hüquq qaydaları ilə bağlı xüsusiyyətlər daxil edilmişdir: (1) çağdaş hüquq yekcins (uniform) və tətbiqi zamanı dayışmayan qaydaların ibarədir; bu qaydaların əhatə dairəsi "personal" deyil, "territorial"dır, yəni eyni qaydaların din, tayfa, sinif, kasta, yaşayış yeri və cins fərqləri nəzərə alınmadan hamiya tətbiq olunur; (2) çağdaş hüquq "tranzaksion"dur, yəni hüquq və vazifələr tarafalar arasında hər hansı konkret aqdrlarla bağlı olmayan fərdi statuslara görə deyil, yalnız "transaksiya"ların (müqavilə, mülki hüquq pozuuntusu, cinayət və s.) nüstəclarına görə bölnür; (3) çağdaş hüquq normaları universaldır, ümumi standartları özündə ehtiva edir və onların tətbiqi təkrarlanma və öncədən taxmin edilə (öngörülə) bilənədir⁸⁴. İkinci qrupda institutional mechanizmlər və idarəetmə üsulları ilə bağlı xüsusiyyətlər yer alır: (4) sistem iyerarxikdir, birinci insansiya və apelyasiya məhkəmələri şəbəkələri mövcuddur ki, bu da yerli məhkəmələrin faaliyyətinin milli standartlara uyğunluğu-

⁸⁰ T.H. Marshall, 1) *Citizenship and Social Class and other essays* (Cambridge University Press, 1950), 10-85; 2) *Class, Citizenship and Social Development* (London: University of Chicago Press, 1964), 70. Bax, habelə: Giddens, *The Nation-State and Violence*, 200-9.

⁸¹ Steven Vago, *Law and Society*, 6th ed. (New Jersey: Prentice Hall, Upper Saddle River, 2000), 37-41.

⁸² Bax: Mars Galanter, "The Modernization of Law", in *Modernization: The Dynamics of Growth*, ed. M. Weiner (New York: Basic Books, 1966), 153-65.

⁸³ Yənə orada, 154.

⁸⁴ Yənə orada, 154-55.

nu təmin etməyə yönəlməşdir; (5) sistem bürokratik biçimdə təşkil olunmuşdur, yekcinsliyi təmin etmək üçün sistem "impersonal" olaraq hərəkat etməli, hər bir iş üzrə nazarda tutulmuş prosedurlarla və yazılı qaydalara əməl etmalıdır; (6) sistem rasionaldır, qaydalalar onların formal keyfiyyətlərinə görə deyil, düşünülmüş olaraq seçilmiş məqsadlara yetişməkdə onların instrumental faydasına görə qiymətləndirilir; (7) sistem peşəkarlar tərafından idarə olunur, sınaqdan keçirilə bilən dünyəvi ixtisaslara uyğun olaraq seçilmiş şəxslərlə komplektləşdirilir ki, onları da bacarıqları hansısa xüsusi istedaddan deyil, hüquq sisteminin özünüñ texnikasına yiyəlməkdən irəli galır; (8) sistem daha texniki və mürakkəb hala gal-dikcə, məhkəmələr və onlara işi düşən şəxslər arasında ixtisaslaşmış vəsiatçılar yaranır: vəkillər səda agentləri avaz edirlər; (9) sistem dayışla biləndir, onda müqaddas bir sabitlik yoxdur: dayışan ehtiyacları ödəmək məqsədilə qayda və prosedurları açıqa gözən keçirmək üçün müntəzam və üümümqabuledilmiş üssüllər özündə ehtiva edir; konkret məqsadlara nail olmaq üçün düşünülmüş və ölçülüb-biqimliş yeniliklərin olması mümkündür, qanunvericilik adət hüququnun tədrici təkamülünü əvəz edir⁵⁵. Qalan digər xüsusiyyətlər hüququn siyasi hakimiyətə olan münasibəti əlaqələndirilir; (10) sistem siyasiyər, yanı dövlətə o dərəcədə bağlıdır ki, sonuncu qanun üzərində inhişara malikdir; (11) qanunvericilik, məhkəmə və icra funksiyaları ayrı və fərqlidir: konkret hallara tətbiq edilməli qanunun axtarışı və onu tətbiq etmək vəzifəsi digər idarəetmə funksiyalarından "personal" və texniki cəhətdən fərqlənir⁵⁶.

Əgər çağdaş hüquq sisteminin özləkləri bir qədər konkretləşdirilir yığcam ifadə edilsə, deyilə bilar ki, çağdaş hüquq sistemində normativ-hüquqi aktlar ictimai münasibətləri hüquqi tənzimləmənin daha məqbul manbəyi olur. Onların iyerarxiyası daha daqiq müyyəyen olunur. Sabit qanunvericiliyin ortaya qoyulması ilə müşayiət olunan, yaxşı planlaşdırılmış və nisbətən əhatəli hüquq-yaratma hüquqi nizamasalma və ictimai dəyişiklik mexanizmlərinin effektivliyini artırır. Burada maddi və prosessual hüquq sahələ-

Hüquq və demokratiya çağdaşlıq işığında: tədqiqata nəzəri-metodoloji giriş

ri şəbəkəsi mövcud olur. Məhkəmələr konfliktlərin həlliində önəmlı rol oynayır. Həkim, vəkil, prokuror və müştəntiqlərin peşəkarlıq dərəcəsi yüksək olur. Məhkəmələrin yurisdiksiyası apelsiya prosedurları vəsiatılışla aydın şəkildə müyyəyen edilir. Aşağı məhkəmələrdə həlliini tapşımış işlər yuxarı məhkəmələrdə baxıla bilir. Qənunlara riayat olunması və məhkəmə qararlarının icrası aydın şəkildə fərəndirilir və polis gücü ilə təmin olunur və s⁵⁷.

Çağdaş dövlət və hüquq sistemi modelinə dair yuxarıda deyilənlərə onu da əlavə etmək lazımdır ki, mövzunun tədqiqatçılardının (ən azından burada əsərlərinə müraciət edilən müəlliflərin) diqqətindən yavinsa da, dünyayı və ya onun bu və ya digər ünsürləri (bu barədə müfəssəl olaraq səkkizinci bölmündə bəhs ediləcəkdir) bu modelin parametrləri sırasına daxildir. Bütövlükdə dünyayı və həmçinin təqdim etmək üçün *sine qua non* özləliyi sayılmasda da (heç olmasa ona görə ki, o dövrə də dünyəvi olmayıb çağdaş hesab edilən dövlətlər vardır), tədqiq edilən dövrün çağdaşlıq modeli onun bir sira siyasi-hüquqi dayar və ünsürlərini ehtiyyat edirdi. Bura daxil idi: dövlət həkimiyətinin legitimliyinin və hüququn ilahi deyil, dünyəvi mənşəyə, dala konkret söyləşək, xalqın iradəsinə əsaslanmasının, dini normaların, qaydaların, göstərilsərin, qadağaların və mülahizələrin hüququn manbəyi olmaması: qeydiyi insan iradəsi olan hüquq normalarının dini normalara uyğunluğu məcburiyyətinin olmaması, dini etiqad azadlığının təmin edilməsi, eləcə də xüsusi dini məhkəmələrin olmaması və s.

Bələliklə, tədqiq edilən dövrün çağdaş dövlət və hüquq sistemi modelinin əsas parametrləri üzrə xarakteristikasını verməkla Azərbaycan Cümhuriyyətinin çağdaşlığını bu model əsasında müqayisəli şəkildə araşdırmaq üçün ilkin zəmin yaratmış olduq. Onu da qeyd edim ki, burada təqdim edilən model həmim dövrə mövcud olan çağdaş dövlət və hüquq sistemlərinin tacribəsinin öyrənilməsi və daha ümumi və xarakterik xüsusiyyətlərinin, təbiri caizsa, "mötərizə xaricinə çıxarılması" yolu ilə hazırlanğından, şübhəsiz ki, ayrı-ayrı dövlətlərdə çağdaş dövlət və hüquq sisteminin yuxarıda göstərilən özləklər dəstə tam eyni olmaya bilər, parametrlər-

⁵⁵ Yenə orada, 155-56.⁵⁶ Yenə orada, 156.⁵⁷ Vago, *Law and Society*, 40.

dən bəziləri isə mükəmməllik dərəcəsinə görə fərqlənə bilər. Azərbaycan Cümhuriyyəti də burada istisna təşkil etmır.

V. TƏDQİQATIN ÜMUMİ METODOLOJİ SƏCİYYƏSİ

Qarşıya qoyulmuş tədqiqat vazifası *a priori* bu araşdırmanın *fənlərərəsi* və qismən də *çoxfənni* (yaxud *multifənni*) xarakterini şərtləndirir. Metodoloji adəbiyyatda bu yanaşmaların anlaşılmışında həddindən artıq müxtəlifliyiñ nazara alaraq, müvafiq dəqiqləşdirməyə ehtiyac olduğunu zənn edirəm. Qənaətimcə (buna əvvəller apardığım araşdırılmaların nüticələri imkan verir), çoxfənni yanaşma bir elmi fənnin digərini birtarəflı qaydada tamamlamasını nəzərdə tutursa⁸⁸, fənlərərəsi yanaşma fənlər arasında bir qədər mürəkkəb münasibətləri ehtiva edir. Belə ki, o, metodların, yanaşmaların, konsepsiyaların, öyrənilən hadisələrin "yenidən oxunması" üzrə kognitiv sxemlərin bir elmi fənn tərəfindən digərindən mənimsiniləşməsini, müxtalif fənlərin tədqiqat sahələrinin, problemlərinin kəsişməsi səviyyəsində integrasiyasını və yeni fənlərərəsi obyektlərin konstruksiyasını nəzərdə tutur⁸⁹.

Bu tədqiqatın bütövlükde tarixi janrda olmasına rəğmən, onun, demək olar ki, hər bir bölümünün asasında müəyyən bir elm sahəsinə bağlılıq və/və ya bir təmol metodoloji yanaşma durur. Sonrakı bölmülərin üçün nəzəri-metodoloji zəmin yaranan bu girişin (*birinci bölüm*) ardınca diqqət mərkəzində olan Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucu atası M.Ə. Rosulzadənin çağdaşlıq idealı mövzusu düşüncə tarixi sahəsindən olmaqla ideya-konseptual yanaşma baxımından arasdırılır (*ikinci bölüm*). Növbəti bölüm Azərbaycan Cümhuriyyətinin yaranması və faaliyyəti şəraitini siyasi-tarixi aspektən və kontekstual yanaşma baxımından işıqlandırır (*üçüncü bölüm*). Sonrakı bölüm Azərbaycan Cümhuriyyəti hüquq

sisteminin çağdaşlığının nəzəri-hüquqi aspektində əsaslandırılmışına həsr edilmişdir (*dördüncü bölüm*). Siradakı bölümündə Azərbaycan Cümhuriyyətinin hüquq sistemi maddi-sahəvi aspektədə başlıca olaraq formal-hüquqi yanaşma nöqtəyi-nəzərindən tədqiq edilir (*beşinci bölüm*). Azərbaycan Cümhuriyyətində adəlat mühakiməsi məsələləri digər bir bölümün tədqiqat predmetini təşkil etməklə, institutional-hüquqi və prosessual-hüquqi aspektlərdə öyrənilir (*altıncı bölüm*). Növbəti bölümündə hüquq Azərbaycan Cümhuriyyətində çağdaşlaşma yönündə baş verən ictimai dayışıklıkların vətəsi kimi hüquq sosiologiyası aspektində, "hüquq və cəmiyyət" yanaşması baxımından arasdırılır (*yedinci bölüm*). Azərbaycan Cümhuriyyətinin çağdaşlığı daha çox müqayisəli siyasetşünaslıq aspektində tarixi-müqayisəli yanaşma nöqtəyi-nəzərindən təhlil edilməklə, tədqiqatın müümüm bölmüllərindən birinin predmetini təşkil edir (*səkkizinci bölüm*). Nüticə əvəzi olan son bölüm Azərbaycan Cümhuriyyəti təcrübəsinin keçmiş, indi və gələcək zaman oxuna qəvrənləşməsina həsr edilməklə, müəllifin tarixi-fəlsəfi düşüncələrinin qısa şəkildə özündə əks etdirir.

Onu da qeyd edim ki, buna xüsusi zərurət olduğu hallarda böülümlərin başlangıcında metodoloji giriş qismində həmin bölmülərdə tətbiq edilən müvafiq təməl metodoloji yanaşmanı konkret tədqiqat predmeti ilə uzaqlaşdırma ehtiyacını ödəmək məqsədilə onun tətbiqi xüsusiyyətləri aydınlaşdırılır.

Tədqiqatın nüticələrinin etibarlılığı onun nəzəri-metodoloji əsaslarının sistemli xarakterinə dayanmaqla tədqiq edilən faktiki materialın müxtəlifliyi, araşdırmanın predmetinə, məqsəd və vəzifələrinə adekvat yanaşma və metodlar sisteminin tətbiqilə və başlangıç (rəhbər tutulan) nəzəri müddəələrin realizəsində ardıcıllıqla təmin edilir. Kitabda əsaslandırmalar ilk növbədə normativ və empirik faktlar üzərindən qurulur. Həm normativ, həm də empirik arqumentləşdirmə kontekst nəzərə alınmaqla aparılır.

Tədqiqatın predmetinin hərtarəflili və dolğun tədqiqi vazifəsi əsərdə ayrı-ayrı məsələlərin araşdırılması zamanı, həbəla əksioloji, hermenevitik (ham klassik, ham da müasir konsepsiyaları), sinergetik, qeyri-səmantiq, müqayisəli yanaşma və metodlarından istifadəni də şərtləndirmişdir.

⁸⁸ J. Piaget, "The Epistemology of Interdisciplinary Relationships", in *Interdisciplinary Problems of Teaching and Research in Universities* (Paris: Organization for Economic Cooperation and Development, 1972), 139.

⁸⁹ Bu barada ətraflı bax: M.A. Dəmirli, "Междисциплинарность в исследовании права", *Развиток методології сучасної юриспруденції* (Одеса: Фенікс, 2015), 26-34.

İKİNCİ BÖLÜM

M.Ə. RƏSULZADƏNİN ÇAĞDAŞLIQ İDEALI

Çağdaşlıq bir idealdır. Hər bir cəmiyyət də yaşadığı zamanın şərtlərinə və özünün ehtiyaclarına uyğun olan görüşlərdən hərəkət edərək bu ideala doğru yola çıxır. Bu görüşləri isə həmin cəmiyyətin qabaqcıl elitarı, intellektualları sırasından kimsə (və ya kimlərse) ortaya qoyur. Azərbaycanda XX əsrin ikinci onilliyində sözügedən missiyani Cümhuriyyətin ideoloqu və qurucu atası **Məhəmməd Əmin Rəsulzadə** (1884-1955) yerinə yetirmişdir. Odur ki, ayrıca bölüm çərçivəsində bu fikir nəhənginin çağdaşlıq idealını araşdırmaq məntiqi cəhətdən asaslı və məqsədəyగun olacaqdır. Bəri başdan qeyd edim ki, bizi burada Cümhuriyyət gerçəklilikdən təcəssüm edən çağdaşlıq maraqlandırıldıqından, M.Ə. Rəsulzadənin çağdaşlıq mövzusundakı düşüncələri asas etibarilə onun Cümhuriyyət öncəsi və Cümhuriyyət dövrü yazdığı əsərləri asasında təhlil ediləcəkdir. Həmin əsərlər içərisində "Dirilik" jurnalındaki "Milli dirilik" adlı silsilə məqalələr, eləcə da "Açıq söz" qazetində yayımlanmış "Tutacağımız yol" və "Getdiyimiz yol" adlı program məqalələr xüsusi yer tutur. Beləliklə, burada araşdırmanın asas məqsədi M.Ə. Rəsulzadənin çağdaşlıqla bağlı ayrı-ayrı əsərlərində yer alan görüşlərini təhlil edib sistemləşdirməklə bir bütöv olaraq təqdim etməkdir.

I. M.Ə. RƏSULZADƏNİN ÇAĞDAŞLAŞMA LAYİHƏSİNİN TƏMƏLLƏRİ

M.Ə. Rəsulzadə çağdaşlıq haqqında görüşlərində, hər şədən öncə, asası ondan əvvəl görkəmli mütəfakkirlər Əli bəy Hüseynzadə və Ziya Göyələr tərəfindən qoyulmuş və onun özü tərəfindən inkişaf etdirilən "Türklaşmak, İslamlışmaq, müásirləşmək" üçlü formulundan¹ çıxış edir. Bu formulun Rəsulzadənin dilində açılışı belədir:

¹ Ayn-ayrı ünsürlərinə dair ideyalar hələ XIX əsrin ortalarından başlayaraq müxtəlif görkəmli elm və məarif təmsilciliyi tərəfindən dila gatırlan, bu üçlü formul ilk dəfə Ə. Hüseynzadə tərəfindən "Türk qanlı, müsləman etiqadlı, fi-

"Hər bir millət azada yaşayıb da tərəqqi edə bilmək üçün üç əsas istinad etmək məcburiyyətiindədir:

Dil, din və zaman.

Dilcə biz türküz, türklik milliyyətimizdir. Binaəniley həmçinin türk adəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə maliyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə an müqəddəs qayeyi-amalımız, işləqi yıldızımızdır.

Dincə müsəlmanız. Hər bir din öz mütadəyyinləri arasında məxsusi bir təmaddün [sivilizasiya]² vücudə gətirmişdir ki, bu təmaddün də bir beynəlmilliliyyat sabəbi təşkil edər. Müsəlman olduğumuz üçün biz türklər beynəlmilliliyyati-islamiyyətə daxiliz. Bütün islam millətlərləri şərki bir əxlaqa, dini bir tarixa, müştarık bir yazıya, xülasa ortaq bir təmaddünə malikiz. ... Bu şərkiyik islamiyyətə daxil olan zərərləri təsirlərdən bizi mütaəzir etdiyi kibi, bu yolda olacaq islahat feyzlarından da bizi nəsibisiz qoymaz.

Zamanca da biz texnikanın (alyatın), elm və fannın möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman olaraq müstəqilən yaşamaq istərsək, mütləqə əsrimizdəki elmlər, fənlər, hikmat və fəlsəfələr silahlanmalı, sözün bütün mənasıyla zəmanə adəmi olmalıdır³.

Göründüyü kimi, burada M.Ə. Rəsulzadə çağdaşlaşmanın, onun terminolojiyası ilə müasirləşməni, zamanla bağlı bir kateqoriya kimli təqdim edir, hər zəmanəninsə öz çağdaşlıq anlayışını olduğunu işara edir. O, "Açıq söz" qəzetiñin birliliyi münasibətilə yazdığı "Getdiyimiz yol" adlı məqaləsində "Türklaşmək, İslamlışmək, müasirləşmək" şəhərinə qayıdarqə onun tərkib hissələrini təhlil edərkən, məhz bu sonuncunu – müasirləşməyi önsə çıxarıır (və bu,

rəng fikrli, Avropa qiyafəti⁴ şəklinde təqdim edilmiş). Z. Göyələr tərəfindən isə əvvəlcə "türk millətindənəm, islam əməmatindənəm, qərb mədəniyyətindənəm" şəklinde, daha sonra isə "Türklaşmək, İslamlışmək, müasirləşmək" kimi ifadə edilmişdir.

²Burada və istinad edilən sonrakı mətnlərdə bu gün dilimizdə anlaşılımayan əski sözələrin müasir manası kvadrat mətərizə içərisində açıqlanır.

³M.Ə. Rəsulzadə, "Tutacağımız yol", Açıq söz, № 1, 2 oktyabr 1915. – Yeni nəşri: M.Ə. Rəsulzadə, Əsərləri (1915-1916), III c., 2-ci nəşri (Bakı: "Təhsil", 2014), 181-82.

sanırıam, heç də təsadüfi deyildi), onun mahiyyətini və əhəmiyyətini qeyd edir. Rəsulzadəyə görə, müasirləşmək – camiyətin zaman və əsindəki maddi və manəvi mədəniyyət vasitələri ilə silahlanmasıdır. O, camiyətin göləcək inkişafını müasirləşmədən mümkünksüz hesab edir, zira bunsuz nə millətin istiqlali, nə onu təmsil edəcək bir hakimiyət, nə də insanların hüquq və azadlıqları mümkün kündür: "Müasirləşmək – işlə bütün millətləri salah və nicat yoluna çıxaran böyük bir vasita. Müasirləşməyən, yəni zaman və əsindəki maddi və manəvi vasiteyi-mədəniyyət ilə silahlanmayan bir camiyət gərək qan, irq və dilca birləşmiş milliyyat və ya din, ruh və vicdancə tanınmış, beynəlmilliliyyat olsun – mümkün deyil. Müdhiş və qanlı bir rəzməgah [savaş meydanı] təşkil edən bu dünyada kəndi bənlığı, öz manəvi ruhu və tabii qolbi ilə yaşayamaz. Dünyanın hayatından, bu hayatın an böyük feyz və nemətini təşkil edən istiqlaldan, mədəni iqtidár və hərriyyətəndən məhrum olub qalar⁴".

Rəsulzadının bəs edilən məsələ ilə bağlı əsas xidməti çağdaşlaşmanın (modernlaşməni) nəzari cəhətdən yeni – milli bir paradiqmanın içərisində yerləşdirəcəsidir. Bu paradiqmanın mərkəzindən aşar rölu oynayan müddəə olaraq "milli «mənliyi» itirmədən müasir olmaq", başqa sözlə, "milli əsərlərə söykənəmkələ müasirləşmək" müddəası qoyulmuşdur.

Böyük ideoloq zəmanəsində müasirləşmənin iki cür qarvanıla biləcəyini yazır: "Bu anlayışlardan birisi sözün doğru və təfsirindən çıxan mənədir. Bu mənəyə görə müasirləşmək – məlum bir keçmişlə xüsusi bir mövcudiyətə malik ikən bu xüsusiyyəti saxlamaqla bərabər müasir olmaq, yəni əsrdəki alat [vasitə] və ədəvəti qəbul etməkdir. İkinci anlayışa görə isə müasirləşmək keçmişə, ayri bir mövcudiyət və bu mövcudiyətdəki xüsusiyyətə beş qapık əhəmiyyət verməyə tamamilə fəna füləsr [əsra, çığa uyğun] olmaq və bilaşərt və qeyd [qeydsiz-sərttsiz] Avropa mədəniyyəti de-nilən "siyiq" qarışqə qaynamaqdan, yalnız surətən degil, seyrətan dəxi taqlibi-mahiyət etməkdən [mahiyətini tam dayisdirmək-dən] ibarətdir"⁵.

⁴ M.Ə. Rəsulzadə, "Getdiyimiz yol", Açıq söz, № 229, 9 oktyabr 1916. – Rəsulzadə, Əsərləri, III c., 545.

⁵ Yena orada, 546.

Rəsulzadənin fikrinca, müasirləşmənin göstərilən iki növ anlayışı iki fərqli siyaset tipinin – demokratizm və imperializmin – əsasını təşkil edir. Bunlardan birincisi “bütün millətləri kəndi ruh və mənəviyyatı dairəsində qalmış şartla müasir mədəniyyət sərgisinin tamam hüquqlu bir şərki olmaq sıfatı “görmək” istədiyi halda, ikincisi “hökəm və cəbri altında bulunan millətlərin ... müasirləşməsinə ikinci mənada anlar; yəni onları bütün xüsusiyyətlərdən ayrıb mahiyyətlərini daşıqlılar”. Odur ki, “imperializm əjdahasının ağızından xilas olmaq” üçün müasirləşmək “millətlər üçün tamamıyyəti-milliyyəti və istiqlali-mədəniyyətlərini hər növ azici təsirlardan mühafizə eləmək məqsədi-alışıyo qədər zoruri bir vasitədir”⁶.

Rəsulzadə çağdaşlaşmanı sadəcə qarşılıqlılaşdırma (*westernization*), yəni Qərb mədəniyyətinin, qərb dövlət və hüquq təsisatlarının, hayatın bütün sahələrində qərb standartlarının “üzünün köçürülməsi” kimi anlamırdı. O, mədəniyyət anlamının Şərqi mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılmamasın yanlış olduğunu qeyd edirdi: “Dünya mədəniyyəti bir bütündür. Türli sahələrdə gördüyüümüz ayrıqlar türli zamanlarda türli-türli mömləkələrdə görülən ayrıqlardan başqa bir sey deyildir. Bu gün Avropa və ya Qərb deyə özlədiyimiz irəli örnək, aləmin vaxtı ilə Şərqi və ya Asiya dediyimiz qıtaların bulunduğu bugünkü ‘geri’ duruma bənzər bir aləm təşkil etdiyi malumdur. Dünya mədəniyyətinin seyrini təqib edərsək (izləsək), onun amudi (yüksələn, sağlı) istiqamətdə gəlişən marhalalardan bəhs etmək dəha doğru olur. Bu baxımdan Şərqi mədəniyyəti ilə Qərb mədəniyyətindən deyil, Ortaçağ mədəniyyəti ilə Çağdaş mədəniyyətdən bəhs etmək lazımdır. Bizim ‘dəyişdirdiyimiz’ mədəniyyət Avropanın da vaxtilə ‘dəyişdirmiş’ olduğu Ortaçağ mədəniyyətidir. ‘Almaqda’ olduğumuz mədəniyyət də bir Qərb mədəniyyəti deyil, çağdaş bir mədəniyyətdir”⁷.

⁶ Yenə orada.

⁷ Yenə orada, 547.

⁸ M.Ə. Rəsulzadə, “Yanlış termin qullanmayaq”, *Azərbaycan* (məcmua, Ankara) 1(8) (noyabr 1952). – M.Ə. Rəsulzadə, *Milli birlik* (Bakı: “Çıraq” nəşriyyatı, 2009), 35.

Rəsulzadə yuxarıda sözügedən üçlü düsturu “milliyyət, beynəlmiləliyyət və müasirlilik” şəklində də istifadə etmişdir. O, Cümhuriyyətin birriliyi münasibətilə yazdı: “Azərbaycan Cümhuriyyəti” adlı əsərində dövlət bayrağının ranglarını, şərh edərək yazdırdı: “Bayrağındaki rənglərin mədənlili vəchilə bu yeniyi təşəkkül edən türk cumhuriyyəti aləmi-islamda təşəkkül edən ilk cumhuriyyətdir ki, milliyyət, beynəlmiləliyyət və müasirlilik assası üzərində müstənəd yeniyi bir tərzi-idarə qurmaq cəhd-i-alisindəndir”⁸. Prof. Ş. Hüseynov “milliyyət, beynəlmiləliyyət və müasirlilik” formulunu haqqında bəhs edilən üçlü düsturu Rəsulzadə tərəfindən yeniyi təfəsiri kimi təqdim edir⁹. Alimin fikrinca, bu, həmin dövrə türklaşmayı “pantürkizm”, islamlaşmayı isə “panislamizm” kimi mənalandırmaq meyilləri qarşısında edilmişdir¹⁰. Maraqlıdır ki, bunu “[e]htimal ki, türklaşmak, islamlaşmak və müasirləşmək nazarıyelerini təşrif edərən bir çox nöqtələrdə biza müarizlər [etiraz edənlər] bulunacaq”¹¹, – deyə Rəsulzadə özü da dolayısıyla təsdiq edirdi. Amma məsələ burasındadır ki, əvvələn, Rəsulzadə Cümhuriyyət öncəsi dövrə – 1914-cü ildə yazdığı məqalələrində eyni formaldan “milliyyət, beynəlmiləliyyət və asriyyət” (əsriyyət, yəni çağdaşlıq, müasirlilik) şəklində artıq istifadə etmişdir¹². İkincisi, sözügedən üçlü düsturu “milliyyət, beynəlmiləliyyət, asriyyət” şəklində M.Ə. Rəsulzadədən bir qədər önce Z. Göyəlp özünün “Türk Yurdu”nda yayımlanan məqaləsində ilk dəfə işlətməsidır¹³, yəni həmin şurənin müəllifiyyi sonuncuya məxsusdur.

⁹ M.Ə. Rəsulzadə, “Azərbaycan Cümhuriyyəti”, *İstiqlal*, 1918 – 28 Mayı – 1919, arab alfabasında latın qrafikasına çevirən Ş. Hüseynov (Bakı: Qanun nəşriyyatı, 2014), 38.

¹⁰ Bax: Ş. Hüseynov, “Ön söz”, *Azərbaycan* qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c. (Bakı: Qanun nəşriyyatı, 2016), 4.

¹¹ Bax: Yenə orada.

¹² Rəsulzadə, “Tutacağımız yol”, Rəsulzadə, *Əsərləri*, III c., 182.

¹³ Bax, məs.: M.Ə. Rəsulzadə, “Millatın bir rüknü də dindir”, *Dirilik* (mac-muo) 7 (16 dekabr 1914). – Rəsulzadə, *Əsərləri* (1909-1914), II c. (Bakı: Şirvan-naşr, 2001), 483.

¹⁴ Z. Göyəlp, *Türkleşmek, İslamlamak, Müasirləşmek*, hazırlanın: İbrahim Kutluq, 1. Basılış (Ankara: Devlet Kitapları, 1976), 14.

Gerçeklikdə “milliyet, beynəlmiləliyyət, əsriyyət” şüarı “Türk-ləşməq, İslamlamaq və müsərləşmək” şüarının başqa bir ifadə formasıdır. Hər iki şüardıki müvafiq kəlmələr (Türkçülük – milliyat, İslamlılıq – beynəlmiləliyyət, müasirlik – əsriyyət) mənaca eyni və ya yaxın anlayışları ifadə edir. Bununla belə, birinci və üçüncü sözlərdən fərqli olaraq, ikinci sözdə bunu müəyyən etmək bir qədər çətin görünür. Əslində bu, ilk baxışda belədir. Üçlü düsturdakı “beynəlmiləliyyət”in o zamanki anlayışından çıxış et-sək, hər şey aydın olar. Bununla əlaqədar Göyalp qeyd edirdi ki, “ilk vaxtlarda beynəlmiləliyyət hissini bütün insanlara şamil olduğunu zənn etmək doğru deyildir. Məsələn, ... Avropada bir beynəlmiləliyyət hissi mövcuddur; fəqət buduyunu təhlil etsək, Avropadakı beynəlmilələşfət və müzahəretin [yardımın] Xristian millətlərə müncrel olduğunu [millətlərlə mehdudlaşdırığını], beynəlxalq hüququn da xristian dövlətlərin imtiyazlarını hökmündə olduğunu görərik”¹⁵. Rəsulzadənin “beynəlmiləliyyətimiz islamdır”¹⁶ tasdiqi, eləcə də “Müsavat” partiyasının II qurultayında yenidən baxılmış programında keçən “İslamiyyət müasir mənə ilə bir beynəlmiləliyyətdir”¹⁷ müdдəası da mahz bu aspektdə izah oluna bilər. Amma Göyalp “beynəlmiləliyyət”in zamanla dayışılılıq uğrayan bir məfhüm olduğunu göstərərək yazırkı ki, “[g]jetdikə, dinə müstənət olan [dayanan] beynəlmiləliyyətlər yerində elmə müstənət həqiqi bir beynəlmiləliyyət kain olmaqdadır [ayaqdə durmaqdır, var olmaqdadır], ... beynəlmiləliyyət dairəsiylə “ümmət” dairəsi də birbirindən ayrılmadadır”¹⁸. Göstərilən məqamı nəzərə alaraq, “beynəlmiləliyyət” kəlmasının çağımızdakı anlayışından çıxış et-sək, üçlü düsturun bayraqımızda yer alan yaşıl rənginin tam yeni – müasir şərhli verilsə bilər.

M.Ə. Rəsulzadənin haqqında bəhs edilən üçlü düstura əsas

¹⁵ Yenə orada, 9.

¹⁶ M.Ə. Rəsulzadə, “Bəhadir və Sona – III”, *İqbal*, № 535, 22 dekabr 1913. – Rəsulzadə, *Əsərləri*, II c., 287.

¹⁷ M.B. Mehmetzade, *Milli Azərbaycan Hareketi* (Ankara: Azərbaycan Kütür Dernəgi Yayınları, 1991), 60.

¹⁸ Gökalp, *Türkleşmək, İslamlışmak, Müasirləşmək*, 13.


təhfəsi nadir? Qeyd edim ki, Z. Göyalpin “Türkleşmək, İslamlamaq məskürləri arasında bir taarruz [ziddiyət] olmadığı kimi, bunlarla müsərləşmək ehtiyacı arasında da bir tenazü [qarşısındır] – mövcud deyildir”, onların üçün də qəbul etməliyik və “müasir bir İslam Türkülüyü” yaratmalıyıq – deməsinə rəğmən, o, müsərləşməyi Avropadan iktibas kimi anlayırdı və bundan dolayı hesab edirdi ki, müsərləşmək ehtiyacı yalnız elm və texnikanın iqtibasını gərəkdir¹⁹. Çağdaşlıq anlayışındaki fərqlər Rəsulzadaya sözügedən üçlü düsturun ilk iki elementini Göyalpdan fərqli olaraq, çağdaşlıqda daha sıx əlaqədə götürməyə imkan vermişdir. “Türk və müsəlman olaraq müstəqilən yaşaması istərsək, mütləqa ... sözün bütün mənasıyla zəmənə adəmi olmalyız”²⁰, – deyən Rəsulzadə “Çağdaşlaşmış Türkçülük və İslamlılıq” ideyasını irəli sürmüş və haqqında bəhs edilən düsturu yeni tərzdə şərh etmişdir. Çağdaşlıq burada türkçülük və İslamlığın yeniləşmiş dünya ilə ayaqlaşmasını təmin edəcək hərəkətverici qüvvə kimi çıxış edir (Şəxəm 2.1). Rəsulzadənin digər bir xidməti isə üçlü düsturu milli asaslarla və şəraita uyğun olaraq siyasi məsküra yönündə inkişaf etdirməsidir. Nəhayətdə isə “Əsrləşmiş Türkçülük və İslamlılıq anənələrinin mühafizə edən milli bər ideologiya”²¹ ortaya qoyulmuşdur. Bu ideologiya da mahiyyət etibarilə bütün milli problemlərin çağdaşlıq işığında həllini özündə ehtiva edirdi. Sonrakı mərhələdə isə Məhəmməd Əmin bay üçlü düsturdakı “müsərlik” məşhumi-nu ikinci yerə qoyaraq, bu düsturu “Türkçülük, Müasirlik və İslamlılıq” şəklində qurucusu olduğu Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının rənglərində aks etdirməklə ona siyasi-rəmzi məna vermişdir.

¹⁹ Yenə orada, 12.

²⁰ Rəsulzadə, “Tutacağımız yol”, Rəsulzadə, *Əsərləri*, III c., 181-82.

²¹ M.Ə. Rəsulzadə, “Milli Azərbaycan hareketinin karakteri”, *Azerbaycan Yurt Bilgisi* (mecmua, İstanbul), 29 (1934). – İstintad bu mənba üzərində: Mehmetzade, *Milli Azərbaycan Hareketi*, 60. Əsərin dilimizə uyğunlaşdırılmış yeni nəşrində səfat getirilmiş bu hissə bəlsəl verilir: “İslamlığın və türkçülünün ideya anənələrinin modernləşdirilmiş anlayışlarını özündə saxlamış milli ideologiya”. M.Ə. Rəsulzadə, “Azərbaycanda Milli Hərəkat”, M.Ə. Rəsulzadə, *Əsərləri* (1918 – aprel 1920), V c. (Bakı: Qanun Naşriyyatı, 2014), 21.

Şəxəm 2.1: M.Ə. Rəsulzadə: Çağdaşlaşmış Türkçülük və İslamçılıq



M.Ə. Rəsulzadənin milli çağdaşlaşma paradiqmasının daha aydın qarınulmasına onun milli dirilik konsepsiyası açan rolu oynaya bilər. Bu konsepsiyanın asas müddəalan, eləcə də milli çağdaşlaşma paradiqmasının əsasında duran "milli kimliyi itirmədən müasirəşəmək" müddəasının realizasi yolları böyük öndərin "Dirilik" jurnalında çap olunmuş "Dirilik nədir?" və "Milli dirilik" adlı silsilə məqalələrində işqalandırılmışdır.

Nədir dirilik? Bu suala Rəsulzadə belə cavab verir: dirilik "öz hüquq və namusunu mühafizə edə biləcək qədər" "elmən, ruhən və cismən qüvvətli olmaqdan" və "dünyanı sevməkdən" ibarətdir²². Dirilik hər bir insan və millətin çağdaş dünyada layiqli yaşaması üçün zəruri olan bir keyfiyyətdir: "Gərək hər bir insan və gərək hər bir millət elmən və bədənən qüvvətli olmayıncı dünyada yaşıya bilmək nemətindən məhrurudur. Yaşaya bilmək üçün icabında yaşamığı belə fəda edə biləcək qədər rəşid olan millətlərdir

ki, dünyada dirilik haqqı qazanırlar"²³. Odur ki, "xüsusi diriliklərin ən mütakamıl bir şəkli"²⁴ və eyni zamanda "diriliklərin ən qiymətlisi"²⁵ milli dirilikdir. Milli dirilik habelə başarıyyatın diriliyi üçün də vacibdir. Belə ki, "mədəniyyəti-başarıyya millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz istiqlali sayəsində, yəni öz diriliyi ilə özüne xüsusi, xüsusi olduğu qədər də qiymətlidə bəzi şəyərlə əlavə edir ki, bir millətin ölməsi və yaxud əlqün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyi deyil, başarıyyatın də böyük bir nöqsanını təşkil edir"²⁶.

Rəsulzadə milli diriliyi dərindən anlamaq üçün "millət"in nə demək olduğunu anlamaq gereklidir. O, hər şeydan önce, öz yurdadaları arasında "millət" kəlməsinin yanlış anlaşıldığını, "ümmət" və "millət" kəlmələri arasında fərq qoyulmadığını və bununla da milli kimliklə dini kimliyin eyniləşdirildiyini ürk yanğısıyla qeyd edirdi: "Na qədər ali təhsil görmüş mədəni hayat və mədəni məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə verəcəyiniz suala: "müsələmanam", - deyə cavab verir. Və bu cavabın heç də naməvəfiq olduğunu düşünürüz. Halbuki, haman adam özü bir nəfər rusa "ti iz kakoy natsii", - deyə verdiyi suala "xristianın" cavabını alsə, məzkrə cavabı olduqca gülliç və cavab verən şaxsın cəhlinə dalıl titar"²⁷. Bəhs edilən məsələdə ideya babası olan Şeyx Cəmaləddin Əfqaninin ardıcınca Rəsulzadə "ümmət" kəlməsinin sırf dini məzmunu daşıdığını, etnik mənşəbiyətdən asılı olmayaraq bütün dünya müsəlmanlarının konfessional birliliyini bildirdiyini qeyd edirdi. "Ümmət" kəlməsində dini mənşəbiyət əsas əlamət olduğu halda, "millət" anlayışında həmin əlamət ikinci dərəcəli amil kimi çıxış edir: "millət" kəlməsi həmdinliyi bildirməz" və "bu, dindənqliqdan əlavə bir çox "daşlıqları" da came olduğu [əhatə etdiyi] kimi, bil-

²² Yena orada, 461.²³ Yena orada.²⁴ Yena orada, 463.²⁵ Yena orada, 462.²⁶ M.Ə. Rəsulzadə, "Milli dirilik - II", *Dirilik* 3 (14 oktyabr 1914). – Rəsulzadə, Əsərləri, II c., 467.²² M.Ə. Rəsulzadə, "Dirilik nədir?", *Dirilik* 1 (16 sentyabr 1914). – Rəsulzadə, Əsərləri, II c., 462-63.

xassə dil birliyini lazımlı gətirir”²⁸. Göstərilən yanlışlığın nəticələrindən başlıcası siyasi xarakterdə olmaqla ondan ibarət idi ki, “islamiyat” “milliyat” kəlməsi yerinə İsləmdir, islamçıqla türkçülük ayrılmır, türkçülük adına deyil, müsəlmanlıq adına mübarizə aparılırdı. Məhz Rəsulzadənin 1914-cü ildən başlayaraq ümmətçilikdən millətçiliyə doğru dönüş üzrə səyləri, xüsusiələ də onun rəhbərliyi ilə “gündəlik türk qəzeti” kimi 1915-ci ildən nəşr edilən “Açıq söz” qəzətinin “müsəlman” və “tatar” kəlmələri əvəzinə “millət” və “Türk” kəlmələrini işlətməsi, millətçiliyi və türkçülüyü geniş töbliğ etməsi nəticəsində, milli ideoloğun özünü təbərinə desək, “ictimai ideologiyanın bütün sisteminin dini islamçılıq sistemindən milli türkçülük sistemine”²⁹ keçidi başlandı. M.B. Məmməzdəzənin da həqiqi olaraq qeyd etdiyi kimi, “[bu] sürətlə Rəsulzadə Məhəmməd Bay, “ümmət” və “ümmətçilik” dövrünü rəsmən qapmış, “milliyat”, “Türk millətçiliyi” dövrünün başlangıcını elan etmişdir”³⁰.

M.Ə. Rəsulzadə etnik birləşmənin “qövmiyət”, “milliyat” və “millət” kimi üç formasını fərqləndirirdi. Bu formalar eyni zamanda etnik birləşmənin tarixi inkişafının üç pilləsini təşkil edir. “Qövmiyət-narodnost” yalnız nəsl və dil birliliyini ehtiva edir: “bir ata-babadan yetişmə və bir dilda danışan kiçik bir tayfa və ya qövmə qövmiyət sözü itlaq olunar”³¹. Qövmiyət mütəyyisədə “milliyat-natsionalnost” etnik birləşmənin sonrakı inkişaf pilləsini təşkil edir; onun üçün qan qohumluğu amili artıq öz əhəmiyyətini itirir, dil və mədəniyyət birliliyi ön plana keçir. “Millət-natsiya” isə etnik birləşmənin an yüksək inkişaf pilləsi, daha mütəşəkkül formasıdır. Rəsulzadəyə görə, millat (yxud milli mədəniyyət) “dil birliliyi, adat və əxlaq birliliyi, ənənəti-tarixiyyə və nahayat etikadatı diniyyət birləşmənin məcmuundan mütəşəkkil bir möhsuldur”³². Bir-birlərinə göstərilən bağlarla bağlanmış insanların təşkil olunan birlik kimi millətin di-

rilik təmin etməsi və inkişafi üçün bir də milli idealın (məskurənin, böyük əməlin)³³ olması gərəkdir³⁴. Məhz milli idealın nəticəsi olaraq “millətlər özlərinə şanlı, şərəflərdir təmin edə bilərlər”³⁵. Həmin ideali isə cəmiyyətin qabaqcıl əməlpərvər insanları ortaya qoyur³⁶ (necə ki, XX əsrin ikinci onilliyində Azərbaycan cəmiyyəti üçün bunu elə Rəsulzadənin özü gerçəkləşdirmişdir).

Cümhuriyyətdən sonrakı dövrdəki asərlərində özünün “millət” konseptini bir qədər da inkişaf etdirir Məhəmməd Əmin bay “millət” anlaysığın “millətçilik” anlaysına nisbətdə açılışını verir: “Bunlardan birincisi lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edər. İkincisi isə bu topluluqluda doğan ümumi bir iradəni anladır”³⁷. Başqa sözlə, “[...] insanları, adətləri, tarixləri, dirləri, vətənləri və s. bir olan insanlar bir milliyyat təşkil edərlər, fəqat, bir milliyyətin millət halına keçməsi ümumi şürə və kollektiv (məşəri) [ortaq, ümumi] iradənin təssüsüne [yarınmasına] bağlıdır”³⁸. Rəsulzadə hesab edirdi ki, “milliyat etnik bir anlam iken, millət siyasi bir anlamdır”: “milliyat müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik [mustaqər] bir varlıqdır, millət isə bu statik varlığın şüurlaşan dinamik [fəal] bir şəkildir. Statik bir keyfiyyət ərz edən milliyyat baxımından vətən coğrafi bir anlamdır. Halbuki şürə və iradəyə malik olan millət baxımından vətən, siyasi bir mənə ifadə edər”³⁹. “Millət” dövlət olmaq əzmində isar-

²⁸ Heç şübhəsiz ki, istinad etdiyimiz mətdə keçən “əməl” kəlməsi “hərəkat” mənasında deyil, “ideal” və “məfkurə” məfhumlarının sinonimi kimi, məqsad, qaya, amal mənasındadır. Eləcə də “əməlpərvər” kəlməsi müəyyən bir amal, məqsəd uğrunda mübarizə aparan mənasında işlədirilir.

²⁹ Yena orada, 469-70.

³⁰ Yena orada, 469.

³¹ M.Ə. Rəsulzadə, “Milli dirilik – III”, *Dirilik* 4 (1 noyabr 1914). – Rəsulzadə, *Əsərləri*, II c., 470-72.

³² M.Ə. Rəsulzadə, “Millət olmaq əzmi”, *Azərbaycan* (məcmua, Ankara) 1(5) (1 avqust 1952). – Rəsulzadə, *Milli birlilik*, 29.

³³ Yena orada.

³⁴ M.Ə. Rəsulzadə, “Millətçilik – patriotizm”, *Azərbaycan* (məcmua, Ankara) 1(6) (sentyabr 1952). – Rəsulzadə, *Milli birlilik*, 31.

²⁸ Yena orada.

²⁹ M.Ə. Rəsulzadə, *O panopturaniizme. Vəziyyət və tətbiq* (Paris: izdanie K.H.K., 1930), 49.

³⁰ Mehmetzade, *Milli Azerbaycan Harketi*, 46.

³¹ Rəsizlər, “Milli dirilik – II”, Rəsulzadə, *Əsərləri*, II c., 468.

³² Yena orada.

edən milliyyatdır"⁴⁰, – deyən Rəsulzadə milliyyatın dövlət olmaq əzmini göstərdiyi və bunda israr etdiyi zaman ancaq millət olduğunu qeyd edirdi⁴¹. O, "milliyyətçilik" və "millətçilik" anlayışlarının da dəqiq fərqləndirilməsini gərkləi söylədi: "Tarihin müəyyən şərtlərinin təsirilə milliyyat halından millət halına galan topluluqların müstəqil dövlət qurmaq və ya istilaya uğrayan vətənlərinin istiqbalını geri almaq uğrunda mücadilə edənlərə mütləq Avropa terminləri bərət lazımsa, burlara milliyyətçi (nasionalist) deyil, millətçi (patriot), hərəkatlarına da milliyyətçilik (nasionalizm) deyil, millətçilik (patriotizm) demək lazımdır!"⁴².

Burada bir haşıya çıxaraq qeyd edim ki, xüsusü ədəbiyyatda "millət" in obyektiv və subyektiv anlayışları fərqləndirilir. Tarihi baxımdan ilk galən onun obyektiv anlayışıdır. Bu anlayışa görə, millət irq, din və dil kimi obyektiv ünsürlərdən təşkil olunmuşdur. İlk dəfə Ernest Renan tərəfindən 1882-ci ildə dila gatırılan "millət" in subyektiv anlayışı isə millətin obyektiv ünsürlərdən təşkil olunduğu fikrini rədd etməklə, onun "mənəvi şüür yaradan" bir sira subyektiv ünsürlərdən meydana gəldiğini iddia edir: "insan nə irqinin, nə dili, nə dininin, nə çayların izlidiyi yoluñ, nə də səra dağlarının yönünün asırıdır. Təmiz ruhuñ və isti qəlbli insanların bir araya gəlməsi mənəvi bir şüür yaradır ki, buna millət deyilir!"⁴³. Renana görə, milləti təşkil edən subyektiv ünsürlərdən bir qismi keçmişlə, digəri isə yaşaların zamanla bağlıdır. Birinciyya "zəngin bir xatira mirasına sahib olmaq", yəni keçmişdə yaşılanan ailər və ya birlikdə qazaran zəfərlər, ikinciyyə isə birlikdə yaşama və ortaq miras yaratma istəyi daxildir!⁴⁴. Göründüyü kimi, "millət" in həm obyektiv, həm də subyektiv anlayışları özündə ifrat birtərəfliliyi ehtiva edir. Halbuki mil-

lət anlayışı üçün hər iki tip ünsürlər vacibdir. Bu baxımdan Rəsulzadənin "millət" anlayışı həm obyektiv (dil və din kimi), həm də subyektiv (tarixi keçmiş və milli məfkurə kimi) ünsürlərin məcmuslu kimi dəha bitkirdik və yuxarıda sözügedən obyektiv və subyektiv anlayışların ifrat birtərəfliliyi aradan qaldırı.

M.Ə. Rəsulzadənin haqqında bahs etdiyi millətçilik, onun özü-nün də qeyd etdiyi kimi, onlarda özgə millətlərin mənafeyini hakim millət mənafeyinə fəda edən rus millətçiliyi kimi şovinist millətçilik deyil, müttəraqqi millətçilikdər: "bizim tərvic elədiyimiz əsas bütün millətlər üçün bir dərəcə hürriyyat və müsavat teləb edir!"⁴⁵. Müasir terminoloji ilə desək, bu, etnik millətçilik deyil, vətəndaş millətçiliyidir⁴⁶. Görkəmlü mütəfəkkirin irəli sürdüyü Azərbaycanlıq ideyasının əsasında da elə "vətəndaş millətçiliyi" anlayışı dayanır. Bununla "Azərbaycan" kəlməsi Azərbaycan türkləri başda olmaqla burada yaşayan bütün millətlərin tək vətən anlayışı kimi istifadə edilməyə başlanır. Bu ideyanın an parlaq ifadəsi isə Rəsulzadənin parlamenti kürsüsündə söylədiyi aşağıdakı sözlərdə əks olunmuşdur: "Milləti-məhkumluq acısını dadmış olan Azərbaycan türkү məhkum millət yaratmaz. Azərbaycan Cümhuriyyəti övdəlini ögey-dögəmeye ayırmaz: erməni, rus, yəhudü, gürçü, nemə, poljak və sair azlıqla olan millətlər Azərbaycan vətəndaşı qalmaqla bərabər milli-mədəni müxtəriyyətə malik olub kəndi ümumi-məzəhbəyyə, milliyyə və mədəniyyələrini kəndləri idarə etməlidirlər!"⁴⁷.

Bəs milli diriliyi necə nail olmalı? Rəsulzadənin qənaətinca, bu, milləti təşkil edən dil, adət-ənənə, tarix ənənəsi və dini etiqad birlili-

⁴⁰ Yenə orada.

⁴¹ M.Ə. Rəsulzadə, "Qövm və millət", *Azərbaycan* (məcmua, Ankara) 1(9) (dekabr 1952). – Rəsulzadə, *Milli birlilik*, 38.

⁴² M.Ə. Rəsulzadə, "Millətçilik – patriotizm", *Azərbaycan* (məcmua, Ankara) 1(6) (sentyabr 1952). – Rəsulzadə, *Milli birlilik*, 32.

⁴³ Ernest Renan, *Qu'est-ce qu'une nation* (Paris, 1882), 29. Habelə bax: http://agora.qc.ca/reftext.nsf/Dokuments/Nation--Questce_quune_nation_par_Ernest_Renan.

⁴⁴ Bax: Gözəl, *Devletin Genel Teorisi*, 57-58.

⁴⁵ Rəsulzadə, "Tutacağımız yol", Rəsulzadə, *Əsərləri*, III c., 181.

⁴⁶ Etnik millətçilik (*ethnic nationalism*) milli azlıqları görməzdən galən və ya inkar edən bir milliyyatçılığıdır. Millətçiliyin bu anlayışı XIX asrdə və XX əsrin əvvəllərində Avropana həkim olmuşdur. Vətəndaş millətçiliyi (*civic nationalism*) isə dominant bir etnik özyəsi sahib olmaqla yanaşı, başqa etnik qruplara mənsub vətəndaşları sistemdən kanarlaşdırılmayan millətçilik anlayışıdır. Tim Bale, *European Politics: A Comparative Introduction* (Houndsミles, Palgrave Macmillan, 2005), 34. – İstindən bu mənba üzərində K. Gözəl, *Anayasa Hukukunun Genel Teorisi*, I c. (Bursa: Ekin, 2011), 418.

⁴⁷ "Azərbaycan" qəzətində parlament hesabları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c. (Bakı: Qanun, 2016), 111.

yini təmin etməklə mümkündür. Bunun üçünsə arasında yaşıanan mühiti öyrənmək, millatın keçmişini təfəlliyyətla araşdırmaq, onun dilini tədqiq etmək və millətin keçimini bu dillə millətə alnatmaq⁴⁸, milli ehtiyacları lazımi səviyyədə öyrənmək, sonra isə onların "çarşını düşünmək" və bu düşüncə əsasında milli diriliyin müncisi [xilaskarı] ola biləcək böyük əməli tapmaq⁴⁹ lazımdır⁵⁰.

Bələliklə, çağdaşlaşma M.Ə. Rəsulzadəyə görə, ilk növbədə inkişafə əngəl olan əlaqələrdən, asılılıqlardan qurtulmağın yoludurşa da əsas etibarilə yeniliyi qovuşmağı hadəfləyən bir prosesdir. Bütün milli problemlərin məhz çağdaşlıq işığında həllini göz önüne alıǵından onun milli dirilik konsepsiyası çağdaşlaşmanı da özündə ehtiva edirdi (bax: bu bölümün II hissəsi). O ki qaldı ümumbaşəri bir hadisə kimi çağdaşlığı özüne, Rəsulzadə onun mühüm dəyər və təsisatlarının konkret məkan və zaman hüdudlarında realizasının təməl əsaslarını müəyyən etmişdir (bax: bu bölümün III hissəsi). Deməli, Rəsulzadə üçün çağdaşlaşma, bir tərəfdən, milli inkişafə əngəl olan əlaqələrdən, asılılıqlardan qurtulmaq və yeniliyi qovuşmaq yolu ilə milli diriliyi çatmaq vasitəsi idisə, digar tərəfdən, ümumbaşəri dəyərlərin milli zəmində artıkuylasiyasını özündə ehtiva edən bir proses idi. Başqa sözələ, Rəsulzadənin çağdaşlıq layihəsi milli və ümumbaşəri (universal) dəyər və təsisatların sintezini və onlara yetişməyin yollarını özündə əks etdirən fəaliyyət programı idi.

II. MILLİ DƏYƏR VƏ TƏSISATLAR ÇAĞDAŞLIQ İŞİĞİNDƏ: MILLİ DIRİLİYƏ YETİŞMƏYİN YOLLARI

M.Ə. Rəsulzadə çağdaşlığın milli dəyər və təsisatları sırasında dil, din, adət və ənənələr, tarixi keçmiş, ailə, təhsil, milli matbuat və adabiyəti, eləcə də milli məfkurəni ayırmalı, onları çağdaşlıq işığında gözdən keçirək milli diriliyi çatmanın yollarını arayırdı.

⁴⁸ Rəsulzadə, "Milli dirilik – III", Rəsulzadə, Əsərləri, II c., 472.

⁴⁹ M.Ə. Rəsulzadə, "Milli dirilik – IV", Dirilik 5 (16 noyabr 1914). – Rəsulzadə, Əsərləri, II c., 476.

1. Dil

M.Ə. Rəsulzadəyə görə, dil bir millətin vücuda galması üçün lazm olan ünsürlərdən ən mühümü⁵¹, "millət hayatınn ən mütəkəmil bir şəkli"⁵² si onun "ümdə rüknünü [taməlini, əsasını] taşkil edən", "yüzde doxsanını vücuda gətirən böyük bir amildir"⁵³. Həç təsadüfi deyildir ki, müstəmləkəsi dövlətlər təbəiyyində olan millətləri aridib-itirmək üçün ilk növbədə onları dillərini unutdurmağa çənəyir: "Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasişlər də əsl bunun üçündür ki, təmsil (asimilyasiyon) əməliyyəti icra edərən an birinci fikirlərini dila verər və an əvvəl bir millətin dilini yaddan çıxartmağa səy edərlər"⁵⁴; "bir dili öldürmək bir milləti öldürmək deməkdir"⁵⁵. Məhz dilin belə bir əhəmiyyətinə göz öyüna alaraq, milli mənlik hasil etmək istəyen hər bir millət milli diriliyi doğru hərəkətinə ilk növbədə ondan başlamalıdır⁵⁶. Bu, saf türkçədən məhrum olmuş türklər üçün xüsusilə vacibdir. Türkçən mövcud durumundan bəhs edərək, Rəsulzadə onun əcnəbi işğala məruz qalmasını əzizliliklə vurğulayırla yə qeyd edirdi ki, burada "yazı dilinin danışçı dilindən fərqi sairə mədəni dillərdən olaraq fərqli" cəhdur⁵⁷.

Məlumdur ki, o zamanlar dilin islahatı ilə bağlı müxtəlif nəzəriyyələr mövcud idi. Rəsulzadə belə bir islahatın zəruriliyinə döndən diqqət çəkərək, bu sahədə qəti qərar qəbul etmək üçün bir çox elmi tədqiqatlar aparmaq və həmin tədqiqatların elmi natiqalara əsaslanıq lazım geldiğini qeyd edirdi. Onun fikrinə, belə tələyülkü məsələdə tələsik qərar qəbul edilməsi arzu olunan natiqlərini vere bilməzdilər⁵⁸.

⁵⁰ M.Ə. Rəsulzadə, "Dil ictimai mühüm bir amil", Şəhər, № 27, 10 avqust 1913. – Rəsulzadə, Əsərləri, II c., 232.

⁵¹ Yenə orada, 233.

⁵² M.Ə. Rəsulzadə, "Milli dirilik – V", Dirilik, № 6, 1 dekabr 1914. – Rəsulzadə, Əsərləri, II c., 476.

⁵³ Yenə orada.

⁵⁴ Rəsulzadə, "Dil ictimai mühüm bir amil", Rəsulzadə, Əsərləri, II c., 234.

⁵⁵ Rəsulzadə, "Milli dirilik – V", Rəsulzadə, Əsərləri, II c., 477.

⁵⁶ Rəsulzadə, "Dil ictimai mühüm bir amil", Rəsulzadə, Əsərləri, II c., 235.

⁵⁷ Rəsulzadə, "Milli dirilik – V", Rəsulzadə, Əsərləri, II c., 478.

Bununla yanaşı, Rəsulzadə milli dilin diriliyinə nail olmaq üçün bir sıra şartlar müayyan edirdi. Əvvələn, dil təbii bir məxlüq olduğundan onu sünə deyil ("Bir şair ilə bir ədəbin ərəb və ya fars qamusunu vərəqləyib də xoşuna göldiyi bir sözü həmən matbuata atmaqla dil işlah edir, xarab olar"), təbii yolla, xalq ədəbiyyatından yararlanmaqla (lügətləri toplamaq, xalq arasında olan hekayələri, əfsanaları cəm edib elmi bir suratda təhlil və tasnif etməklə) diriltmək, təmizləmək və inkişaf etdirmək lazımdır⁵⁸. Daha sonra, "[d]ilimizi həqiqətən də millətimizin ruhu və onun vəsitleyi-bəqası məqamında görmək istəyirək və onu cameiyyəti-milliyətimizdə ən mühüm bir ittihad və təraqqı amili add edirək, yazımız ilə dañışığımız arasında olaq fərqli azaltmalyız"⁵⁹. Bu işləri həyata keçirək, "ən böyük saiq [sövqədici] xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər marbut olmaqdır"⁶⁰.

O dövrda tez-tez müzakirə mövzusuna çevrilən məsalələrdən biri olan başqa dillardan (özülliklə də arəb və fars dillerindən) alınma sözlər probleminə münasibətini Rəsulzadə belə ifadə edirdi: "hər bir dilin milliyyəti, bir də beynəlmiləliyyəti vardır. Milliyyət cəhəti hissiyyata, beynəlmiləliyyət cəhəti isə fənniyyata aiddir. Bir millat özüne məxsus olan hissiyyatını ifadə etmək üçün mütləq öz ana dilində istadiyi qədər lügətlər tapa biler, bu şartla ki, bu hissələr milli və tabii olsun, əcnəbi bir təsirli peyvənd olmuşdur özgə hissələr olmasın. Halbuki, elm və fənni mənələri ifadə üçün ana dil li lügətlər baslıq etməyir. Çünkü elm və fənn bir millətin deyildir, millətlərindir. Çünkü fənniyyat təbii deyil: sünidir, ixtraiidir! Sonradan icad olunan məfhumun bittəb ixtrai bir lügəti olmaq da icabatndandır"⁶¹. Buradan belə bir məntiqi nəticə hasil edilir ki, elm sahəsində başqa dillərə möhtəşəq təbii bir ehtiyacıdır.

Rəsulzadənin qənaətinə, dilimizi işğala məruz qoyan əcnəbi lügətlərdən artıq əcnəbi qayda və tərkiblədir. Hər bir dilin özünü

xüsusiyyətləri vardır və bütün əcnəbi kəlmələr bu xüsusiyyətlərə tabe olmalıdır⁶².

2. Din

M.Ə. Rəsulzadə dini millətin ünsürləri sırasında ən sonda yerləşdirəmək onu ikinci dərəcəli ünsür hesab etsə də (dil daimi olduğu halda, "tarixdə bir çox dirlər dəyişmiş olan millətlər mövcudur"⁶³, – deyə öz fikrini asaslandırdı), onu dilla yanaşı "insanlar arasında cameiyyət vücudunda gətirən iki mühüm amil" dən biri kimi xarakterizə edirdi⁶⁴. Rəsulzadəyə görə, milli dirilikdə dinin rolü dil kimi olmasa da, onun da önəmi az deyildir: "Din hər na qədər dil-dən sonra gələn bir amil isə də bəzi şəraitdə daxilində ondan müəssis bir qüvvət şəklini də ala bilir, ümumi bir dıl nə qədər dil əhlində ümumi bəzi xisətlər və ideallar tövlid ediyorsa, ümumi bir dina malik olmaq dəxi o dərəcədə böyük bir təsir icra edə bilər. Müxtəlif din və məzəhəblərə malik olan bir dil sahiblərinin "milliyyət" olaraq vahid mədəni bir kütlə vücudunda gətirmələri müşkül olduğu halda, bir din və bir dila malik olanlarca bu müşkülət müttəssavir deyildir. Dil bir millətin əşliyyətinə mühafizə edə bilər. Fəqət çox kərə də dın bir millətin dilinin bağı qalmışına və bu münasibətilə milliyyət fikri və amalının inkişafına səbəb oluyor"⁶⁵. Rəsulzadə dinin xüsusi millətin xalq və adəti üzərində fəvqələdə təsiri olduğunu qeyd edirdi⁶⁶. Onun fikrincə, "dil ilə bərabər dində də bir olan millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli viedan daha əvvəl inkişaf ediyor"⁶⁷.

İslam aləmi ilə Avropa aləminin abadlığının müqayisəsi Rəsulzadəyə birincinin xaraba bir karvansaradan ibarət olduğunu qeyd etməyə əsas verir. O yazırı: "Biz, yəni islam aləmi və islam millətləri dinimizdən sağlam əmlərləndən çox uzaqlaşaraq dünənə diriliyi-

⁵⁸ Yenə orada, 477.

⁵⁹ Rəsulzadə, "Milli dirilik – II", Rəsulzadə, Əsərləri, II c., 468.

⁶⁰ Rəsulzadə, "Dil ictimai mühüm bir amil", Rəsulzadə, Əsərləri, II c., 232.

⁶¹ Rəsulzadə, "Milli dirilik – V", Rəsulzadə, Əsərləri, II c., 479.

⁶² Rəsulzadə, "Milli dirilik – II", Rəsulzadə, Əsərləri, II c., 468-69.

⁶³ Yenə orada, 469.

na qarib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzxarı [orucunu yeyən, burada isə üzükölgəli, başqasının əməyindən asılı olan] və onlardakı tərəqqi və imranın [inkışafın] əsir və dəstgiri [asılı] olduq, bunu etiraf etməliyiz⁶⁶ (Taleyn istehzasi bundadır ki, bu sözlərin deyiləşməsindən yüz ildən artıq bir müddət keçməsinə baxmayaq, bu gün də islam aləmi eyni durumdadır!)

Rəsulzadə islam aləminin problemlərini dəyərləndirərkən, "əsl islam" və "bugünkü islam" kimi iki anlayışı fərqləndirir: "Əsl islam bugünkü avarız [sünî angellər] və həşvərdən [sonradan əlavə edilən və islamda təməli olmayan boş iddiallardan] mübarə olan [tamızlanmış] islam haiz olduğu bəzi əsaslar nöqtəyi-nəzərindən başqa dördən daha təraqqiparvar"⁶⁷, "insanlıq-pərvər, ədalət və müsavatgöstər, məarif və həqeqiyyətəmiz bir məslək"dir⁶⁸. "Bugünkü islam" isə islam aləminin "əsl islam"dan aralı düşmüş hərəkəti durumudur.

İslam aləminin gerilik kimi xarakterizə edilən həmin durumun bir səra sabəbərlər şərtlənməmiş. Bunlardan on başlıcası isə, Rəsulzadəyə görə, tarixin dərinliklərinə gedib çıxan, fıqhda "ictihad qapısının bağlanması"⁶⁹ adını almış hadisədir: "Müsəlman aləmini bərabər edən ən böyük illətlərdən biri də ayrı-ayrı fikirlərə hüriyyət vermediyi və yeni fikir və ictihadları eşitməye təhəmmül etmədiyidir... Halbuki, fikirlərin müsədiməsi həqiqət bariqəsini doğur"!⁷⁰ Nəticədə "ağlılı mühüm bir mövqe" yə sahib olduğu islamda "o mövqe bir çox alçaqlanmış, kiçilmiş, dairəsi

məhdud olmuşdur"⁷¹. Buna görə də ilk növbədə "ictihadı səhif salım, doğru və müfid bir asasa rəbt edə bilmək üçün ictihadın hüriyyəti" təmin edilməlidir⁷². Rəsulzadə öz fikrini əsaslandırmak üçün islamın praktiki normalarının ikili tabiatı və xarakterindən çıxış edir: «Məlumdur ki, dinimizin iki cəbhəsi vardır: ibadət və müəmalat. Birinci qism bəndə ilə Allaha aiddir. İkinci qism bəndə ilə bəndələrə məxsusdur. Birinci qism sabitdir. La yövm alqiyamə [sonsuza kadar] bağıdır [daimidir, əbedidir]. Tağıriyyata [dayışıklıklarə] uğrayamaz. İkinci qism isə bilək bir şəkil halda qala bilməz. Təfsir və zamanın iqtisazına [tələbənə] göra tağyir və təbdil oluna [dayışdırılara və avaz edilə] bilar»⁷³. Bu ikinci qisim normalanın mövcudluğu üzündən ictihad qapısı bağlama bilməz: "İctihad mülətlərin ictimai həyatlarında hər daim möhtac olduqları zəruri bir şeydir. Çünkü həyat gündən-güna dəyişir. İctihad da təraqqi etməlidir. ... Müəmalata aid olan xüsusat hər zaman dəyişə bilir və dəyişməlidir. Bu dəyişikdə sahif etməmək və dəyişməliyək bir surətdə dəyişdirə bilmək üçün hüquqənnasın [insan hüququ] nazimi [düzənləyici] aid olunan [hesab edilən] ictihadi-füqha hər növ təarrüzədən və hər növ məmənniyyətdən azad qalmalı"dir⁷⁴.

Rəsulzadəyə görə, islam aləminin mövcud geriliyinin yuxarıda göstərilən əsas qnoseoloji xarakterli sabəbindən başqa, nəticələrinin daha çox müsəlman xalqların milli müstəqilliyi, manaviyyatı, dini inam və məişət sahələrində bürüza verən "bu gündü İslamiyyət"la bağlı digər sabəbərlər də vardır⁷⁵. Bu sıradə o, ilk növbədə Quranın başqa müsəlman xalqlarının dillərinə tərcümə edilməməsini göstərirdi; onun nəticələri isə coxsayılıdır: "Quran-Karim'in müxtəlif islam qövmlərinin dillərinə tərcümə edilməməsi xüsusi ilə ayını-di-

⁶⁶ Rəsulzadə, "Dirilik nadir?", Rəsulzadə, Əsərləri, II c., 462.

⁶⁷ M.Ə. Rəsulzadə, "Yədi-Bəyza", Basirət, № 9, 7 iyun 1914. – Rəsulzadə, Əsərləri, II c., 357.

⁶⁸ M.Ə. Rəsulzadə, "Bu gün", İşad, № 208, 4 sentyabr 1906. – Rəsulzadə, Əsərləri, I c. (Bakı: Azərnəşr, 1992), 62.

⁶⁹ İctihad (arabcadan "say göstərmək") – Quran və hadislərə dayanaraq rasional üsulların köməyiylə şərait normalarının müstəqil şəhidi əsasında qərar qəbul etmə, hüquqi əsaslandırma. Həm də fəaliyyətin dayandırılması, yəni ictihad "qapısının bağlanması" XI əsrə aid edilir.

⁷⁰ Rəsulzadə, "Yədi-Bəyza", Rəsulzadə, Əsərləri, II c., 358-59.

⁷¹ M.Ə. Rosulzadə, "Bahadır ve Sona - IV", Jəbal, № 541, 29 dekabr 1913. – Rəsulzadə, Əsərləri, II c., 290.

⁷² Rəsulzadə, "Yədi-Bəyza", Rəsulzadə, Əsərləri, II c., 358.

⁷³ Yənə orada. İslamin səsi normalarının sistemi haqqında ətraflı məlumat üçün bax: Məhman A. Dəmirli, Справительное исламское право: введение в теорию и методологию (Одесса: Фонд поддержки фундаментальных исследований; Fenix, 2017), 45-50.

⁷⁴ Rəsulzadə, "Yədi-Bəyza", Rəsulzadə, Əsərləri, II c., 358.

⁷⁵ Yənə orada, 357.

niiyənin ərəbcə təkallüm olunması islamiyyəti bir azca milli istiq-lala, bixsəsə milli dil istiqlalına yardım etmək xassasından məhrum eləmişdir. ... Quranın qeyri dillərə tərcümə olunmaması ilə adəb və ayını-diniyyənin mühəsirən ərəbcə ilə tilavət olunması ərəb olmayan millətlər arasında əxlaq nöqtəyi-nazərindən bir çox sui-natiçolər verdi. ... Təbiətilə işin arasında bir məchuliyyət və o münasibələr bir tavəhhüm, sonra da xurafat daxil oldu... Bu nöqtəyi-nazərindən islamə tabe olan qeyri-ərəb millətlərin mədəniyyətə itirdikləri isə saymaqla qurtaran şeylərdən deyildir”⁷⁸. Quranın başqa müsləmən xalqlarının dillərinə tərcümə edilməməsinin daha böyük mənfi natıclarından biri da müsləmənlərin dindən, “əsl islam”dan uzaqlaşmalarıdır: “Din və onun ehkamı mütədəyyinlərinin cə anlaşılmaz bir hala galırsa, verəcayı faydanı təmin edə bilməz, ruhsuz olar, məişətdən uzaqlaşar, öylə də islam, bir məşəv və həyat-dini olaraq təsisi eləiyi halda mütədəyyinləri ilə öz arasına bir məchuliyyət girdi. Bunun nəticəsində islam həyatindan və həyat-islamla yaşamaq gümnəndən olanlar isə əsl islamdan uzaqlaşdır”⁷⁹. Görünür, eyni sababbdəndir ki, “adımızı müsləmən qoymağımıza” baxmayaraq, “islamiyyatın nə tarixindən, nə üsulundan, nə fırıldan və nə də mühəssənatından [məziyyətlərindən] xəbərimiz yoxdur”⁸⁰. Bu məlumatlılıq üzündən icimai-siyasi həyatda da itkilərimiz az olmamışdır: “İslamiyyət, hürriyəti-mahz olub, hər bir əsası icimaiyyət üzrə bina olunduğu zamanda, biz istibdad-pərəst oluruz. Quran biza «və şəvirhum fi-l-əmr»⁸¹ buyurduqda, biz üsüli keyfəma yasaçı dəlinə gediriz. Cəmi taifələr dinimizin üsullarından olan hürriyət və ittihadı-beynəlmilə arakən, bizlər istibdad və nifaqi axtarıyoruz”⁸².

Məhəmməd Əmin bay din sahəsində zərərlərindən qurtulmaq və islamın dəyərlərindən lazımlıca yararlanmaq üçün islahat

gərəkdiyinə⁸³, “böylə bir islah vücudə gəlməyinə islam millətləri”nin “düber olduqları atalatdan” çatın ki çıxa biləcəklərini⁸⁴ xüsusi vurğulayır, ustası Şeyx Cəmələddin Əfşaninin ardınca müsəlmanların da bir “Lüter” ehtiyacları olduğunu əminliklə bildirirdi⁸⁵. Onun fikrinə, “[i]slah olunmuş, ilahi asaslarına icra olunmuş həşv və zəvaidən qurtanb, icimai və milli əsasları mümaniat etməyəcək [önleməyəcək] fəlsəfi bir hala qaytarılmış islam dini o vaxt qüvvətli bir amili-tərəqqi və eyni zamanda da islamı millətlərinin mədəniyyət və mədəniyyətlərinə xadim mühüm bir mühərrrik olacaqdır”⁸⁶. Rəsulzadə “icithadın hürriyəti”nin təmİN edilməsilə yeni fikirlərin ortaya çıxmasına şərait yaratmayı, Quran-Kərimin anlaşılan hala gotirilməsi məqsədi onun milli dila tərcümə edilməsinin və bununla da insanların ilahi sözlərdən bər sey anlayıb qalrı ilə hərəkatının birləşməsinə say göstərməyi (“Əvvəlcə Quran, sonra da ayın və dualar türkçəyə (farscaya və qeyricəyə) tərcümə edilməlidir ki, ruha və qəlbə lazım gəلن hərəkat və nuru bəxş edə bilsin. Yoxsa ayını-diniyyə quru bir hərf və cansız bir kəlmədən ibarət olub qalar ki, faydasız olan bir sey əbasdır”⁸⁷), eləcə də islamiyyətin əxlaq və mənəviyyatın dənərindən gərəkinə faydalanañğı zəruri hesab edirdi⁸⁸.

Rəsulzadə islam dinini mütəraqqi bir varlıq və mədəniyyət amili hesab edərək, “islamiyyət” və “milliyyət” nəzəriyyələrinin ixtilafda olmadığını⁸⁹ göstərir; bu dini milli və demokratik dəyərlərə zidd saymayaraq, onun ənqısqəfət uluşa bilməsi imkanını nəinki istisna etmirdi, aksinə, islamı dəyərlərin dini inanchı insanların həyatında, onların mənəviyyatının yüksəldilməsində mühüm əhəmiyyət və faydası olduğunu qeyd edirdi. Görünür, mahz bu görüşlərinin təsirindəndir ki, Rəsulzadə dünyəvi demok-

⁷⁸ Rəsulzadə, “Yədi-Bayza”, Rəsulzadə, Əsərləri, II c. 357.

⁷⁹ Rəsulzadə, “Millətin bir rüknü də dindir”, Rəsulzadə, Əsərləri, II c. 481.

⁸⁰ M.Ə. Rəsulzadə, “Bəhadir və Sona - IV”, İqbal, № 541, 29 dekabr 1913. – Rəsulzadə, Əsərləri, II c. 290-91.

⁸¹ Rəsulzadə, “Millətin bir rüknü də dindir”, Rəsulzadə, Əsərləri, II c. 481-82.

⁸² Rəsulzadə, “Bəhadir və Sona - IV”, Rəsulzadə, Əsərləri, II c. 291.

⁸³ Rəsulzadə, “Millətin bir rüknü də dindir”, Rəsulzadə, Əsərləri, II c. 481.

⁸⁴ Yenə orada, 483.

ratik dövlət quruculuğunda dinin ictimai hayatdan tam kənarlaşdırılmamasının tərəfdarı kimi çıxış edirdi.

3. Tarixi keçmiş, adət və ənənələr

M.Ə. Rəsulzadə hər bir millətin hayatındakı tarixi keçmişin müüm rolunu belə ifadə edirdi: "İralıda bir məknət [güç, imkan] və qüvvət tapa bilmək üçün millətlər həmən tarixlərindən istismad edərlər. Zəif düşdükləri, azılıb inqiraza təraf çökildikləri, hətta inqiraz bulub, hər bir iqtidár və qüvvətdən düşmüş olduqları zaman da belə keçmişin qüvvətli və parlaq dəmlərini xatirə salmaqla istiqbal üçün bir ümidi basırlar. Keçmişini iyicə tədqiq etmiş olan millətlər daima mazinin ölüb torpaqlar altında cürümüş olan qəhrəmanlarından birər ideal modeli yapmışdır ki onu gələcəyin bir nümunəyi-hamasəti kəsdirirler"⁹⁰. Millatın öz tarixini öyrənən və biləsi qüvvətli bir birlik və mədəniyyət amili olduğunu⁹¹, qarşıda duran mühüm vəzifələrdən biri də böyük bir tarixə malik türkliyün, o cümlədən Azərbaycan türkliyünün tarixini ciddi şəkildə öyrənmək və millət arasında təbliği etməkdən ibarətdir.

Rəsulzadə bunu xüsusi ürək yanığı ilə qeyd edirdi ki, türk tarixi, o cümlədən Azərbaycan türklerinin tarixi an az tədqiq olunub yazılmış tarixlərdəndir, o öyrənilməkdən daha çox təcavüza məruz qalmış, həm acnabi, həm də türk tarixçilər tərəfindən birtərəfli işqalandırılmışdır⁹² və nəticədə "bu gün türk millatı böyük bir tarixə malik olduğu halda tarixsiz yaşayır"⁹³. Ona görə də əsas vəzifə kimi qarşıda bu tarixi yazmaq durur. Həmin vəzifəni yerinə yetirərkən "müvərrixin [tarixçi] an böyük məziyyəti bitərəfləkdir"⁹⁴. Tarixçinin içinde xüsusi dayərə malik digər belə məziyyət isə adəlat hissini uca tutulmasıdır: "Bütün məsələ, bu xüsusda son dərəcə

incə davranışmaqla bərabər, mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssisə və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, adəlat və insaf hissindən ayrılmamaqdır"⁹⁵.

Maraqlıdır ki, M.Ə. Rəsulzadə nəinki Azərbaycan milli hərəkatının, eləcə da Azərbaycan Cümhuriyyəti tarixinin ilk və ən obyektiv və hərtərəfli araşdırıcısı olub, həm də galəcək belə araşdırılmalardan metodoloji əsaslarını da ilk olaraq işləyib hazırlamış və bu mövzuda işləyəcək tarixçilər, eləcə də bütövlükdə Azərbaycan tarixinin galəcək tədqiqatçılarına çox dəyərli tövsiyələr vermişdir. Məsələn, Rəsulzadənin fikrinə, "başqlar üzərinə hücumlar icra edən təcavüzkar tarixdən ziyada başqlarının hücumunu dəf edib də müdafiədə olan tarix faydalıdır"⁹⁶. Onun tövsiyələrinin bir çoxu iss Azərbaycan milli hərəkatı, milli davası tarixinin öyrənilməsilə bağlıdır. O yazırı: "Davamızın" yaxın tarixindən bəhs açanların hər şeydən avval, ... obyektiv hadisə və vəqəələr üzərində durmaları lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslarla, fikirlər və fikir müəssisələrləri bağlanmış olur. Milli böyük bir davani şəxslərə bağlamaq və onu parlament və hökumətdə bulunmuş olan bir sira münfirəd (tək-tək) insanların vərəsəlik mali kimi add etmək (qəbul etmək) çox xətalı bir anlayışdır"⁹⁷. "[H]əl-buki Azərbaycan davası belə üç-bəş kişisinin hayatıla ölçüləcək kiçik bir dava deyildir"⁹⁸. Məmməd Əmin bayın fikrinə, "[d]avamızı ... münfirəd şəxslərə bağlayanlar, mənsub olduqları millatın inkişaf etməməni ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş [qəbartmış, nəzərə çarpılmış] olduqların farqında olmayanlar"dır⁹⁹. Şübəhəsiz ki, bu müddəələr öz aktuallığını bu gün da saxlayır və Azərbaycan Cümhuriyyəti tarixinin araşdırılmasında, o cümlədən bu tədqiqat işi çərçivəsində diqqət mərkəzində olmalıdır.

Rəsulzadəyə görə, tarixi keçmişin tədqiq edib öyrənmək nə qədər

⁹⁰ M.Ə. Rəsulzadə, "Milli dirilik – VII", *Dirilik*, № 8, 1 yanvar 1915. – Rəsulzadə, *Əsərləri*, II c., 483.

⁹¹ Yenə orada, 484.

⁹² Yenə orada.

⁹³ Yenə orada, 485.

⁹⁴ M.Ə. Rəsulzadə, *Azərbaycanın təşəkküllündə Müsavat* (Bakı: "Azərbaycan" qəzeti, Hökumət matbaası, 1920). – Rəsulzadə, *Əsərləri*, IV c., 7.

⁹⁵ Yenə orada, 24.

⁹⁶ Rəsulzadə, "Milli dirilik – VII", Rəsulzadə, *Əsərləri*, II c., 485.

⁹⁷ M.Ə. Rəsulzadə, "Azərbaycan davası", *Azərbaycan* (aylıq kültür dərgisi, Ankara), 2-3(26-27) (1954). – Rəsulzadə, *Əsərləri*, IV c., 21.

⁹⁸ Yenə orada, 23.

⁹⁹ Yenə orada, 21.

vacibdir, onun tədrisi və başqa üssullarla təbliği, gənc nəslə çatdırılması da eləcə vacibdir: "mədəni millətlərdə tarix, həm də vətən və mədəniyyət tarixi, an mühüm dərslərdən birini täskil edir. Vətənin məzidə keçirdiyi şanlı günləri və başəriyyat aləminə baxış edə bildiyi səmərəli və faydalı xüsusları həmən tarix dars kitablarından ballanaraq [faydalanaraq] övladı-vətənin yadına nəqs etdiriliyor. Vətən və millat əfradı həmən müəyyən bir üsul ilə böyük və başəriyyətə, mədəniyyətə dayırlar idmətlər yetişdirmiş olan bir nəsili-nacibə manşub olduğuna qənaət yetirərk böyüyür. Haradan göldüyünü, tarixdənələr elədiyini və nə kimi qüvvələrə malik olduğunu bilib, izzati-nəfisi ilə istiqbala qarşı bir ümidi olaraq yaşayır"¹⁰⁰.

M.Ə. Rəsulzadənin qənaətinə, *adət və mənələr* tarixi keçmişdən əlavə millətin birliyini təmin edən vəsillələrdir. Millati tomsil yalnız dildən və dindən galmaz, burada "nazərə kiçik və əhəmiyyətsiz gələn adət, əxlaqın" da rolu böyükdür; ona görə də milli dilimizi və tariximizi mühafizə etməkla kifayətlənməməli, eləcə də adət və əxlaqmızı mühafizə etmeli, usaqlarımızı öz ruhumuzla tarbiya etməliyik. Rəsulzadə milli diriliyi çatmaq yolunda milli adət və ənənələrimizə hörmətlə yanaşmağın, onları qorumaqla gənc nəsillərə geniñ töbliğ etməyin əhəmiyyətini xüsusi olaraq vurğulayırdu¹⁰¹.

4. Milli ədəbiyyat və mətbuat

M.Ə. Rəsulzadə millətin mədəniyyətinin inkişafında milli ədəbiyyatın önemli rolunu təsbit edərək, camiyyətin həqiqi ədəbiyyataya böyük tələbatı olduğunu göstərir, o ədəbiyyataya "ki, mühitin ehtiyacına cavab versin və millətin hayatını və hayatı yararını, necə ki lazımdır, təsvir etsin"¹⁰². Gənə yazarların əsərlərinin arzu olunan natiqcəni vəra bilməməsinin səbəbini Rəsulzadə mühitin məsləhət boşluğununda görür: "Böyük əməllərə sahib olmayan yazıcıdan, əmin olunuz ki, fəvqələdə və müasir bir əsər gözəlmək xatakdir"¹⁰³. Bəs nadir bu məslək? "Tarixdəki məziiyyətləri tədqiq ilə onu nəslisi-hazır hüzurunda

canlandırıb ruhlandırmaq və bundan istiqbala aid olmaq üzrə parlaq və milli natiqlər hasıl etdirmək arzusu adəbiyyatda böyük bir məsləkdir"¹⁰⁴, – deyə Rəsulzadə qoyulan suali cavablandırırr.

Məhəmməd Əmin bayın fikrincə, ədəbiyyatın, özəlliiklə də onun həkayə-nəvəslik qismının vəzifəsi hayatı eynilə təsvir etmək və elə əsərlər yaratmaqdır ki, oxucularını əlçəq hissiiyyat və əxlaqa zidd rəftərlərdən iyrəndirsən, onlara yüksək fikirlər və ali hissələr aşasın. Özü də "[b]inu bir adib kamılın ifa edə bilmək üçün iki vergiya malik olmalıdır: biri vüsəti-qərihə (istedad, zəka), o biri cəsarəti-mədəniyyət"¹⁰⁵.

Rəsulzadə görə, agar hər bir millətin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlıdır, hər bir millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır. "O millat, o mamlakət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun"¹⁰⁶.

Rəsulzadə mətbuatın dördüncü hakimiyyət və dünəninin altinci qüdrətli dövləti (o zaman dünənda tütüdüqləri mövqeyə görə bəy-nəlxalq güc hesab edilən beş mühüm dövlətdən – İngiltərə, Fransa, Almaniya, Avstriya və İtaliyanın sonra) kimi xarakterindən bahs edərək, onu mühüm milli qüvvələrden biri hesab edir¹⁰⁷. Məhəmməd Əmin bay mətbuatın camiyyətdə coxtərəflı rolu və əhəmiyyətini onun elmi, siyasi və başarı informasiyanı çoxaltmasında və bununla da insanların zehnini işçiləndirməsində ("Mətbu sistemi geniş olan millətin zehni, fikri də işqli olur"¹⁰⁸); xalqın tarbiyələndirilməsində ("Mətbuat bir müəllim vəzifəsinə yerinə yetirir. O, xalqın tarbiyacıdır. O, manaviyyatdan uzaq ola bilmez. O, tamiz, saf olmalı, əxlaqlandan kənarə çıxmamalıdır"), "ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nücat verən, siyaset üzərində nəzarətçi kütləvi təbliğat vasitəsi" kimi ictimai fikri həyacana gətirib for-

¹⁰⁰ Rəsulzadə, "Milli dirilik – VII", Rəsulzadə, Əsərləri, II c., 484.

¹⁰¹ M.Ə. Rəsulzadə, "Bahadır və Sona – I", *İqbal*, № 523, 8 dekabr 1913. –

Rəsulzadə, Əsərləri, II c., 280.

¹⁰² M.Ə. Rəsulzadə, "Mətbuat azadlığı", *İranı-nov*, № 28, 28 aprel 1911. –

Rəsulzadə, Əsərləri, II c., 69.

¹⁰³ Yenə orada, 70.

¹⁰⁴ Yenə orada, 72.

malaşdırmasında; "xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yaran içtimai nəzarətçi" olmasına; hökuməti qeyri-qanuni faaliyyətdən çıxarılmamasında, onun faaliyyətini bir an belə gözdən qoymamasında; ciddi əsaslı tənqidə rəvac verməsində, nöqsanları açıb göstərməsində, hakim dairələrin yaramaz hərəkatlarının qarşısına dəmir sədd çəkməsində görürdü¹⁰⁹.

Rəsulzadə mətbuat azadlığını təqdir etməklə mətbuatı təzyiq göstərməyin, senzura tətbiqinə əleyhina çıxış edir: "Mətbuat o zaman öz vəzifəsinə lazımlıca yerinə yetirə bilar ki, ƏŞ işində tam azad olsun. Öz məqsədinin çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində - yazmaqdə, naşrda, yaymaqdə, insani fikirləri çatdırmaqdə tam azad olmağından ibarətdir"¹¹⁰. Rəsulzadənin gözündə "*[m]ətbuat azadlığını əl qaldırmaq insan azadlığının təcavüz etməkdir*"¹¹¹, "*mətbuatın əsərəti əxlaq pozğunluğu tərədir, əxlaq gözəlliyi ve yaxşı xüsusiyyətləri aradan çıxarı, yalan danışmığı, oğurluğu, ayrılık və casusluğu yayır, adəbi və qələm pozğunluğu meydana çıxır*"¹¹². O, mətbuatın azad olması ilə yanaşı, onun ciddiliyini də vacib şərt hesab edirdi: inkişaf etmiş millət o millətdir ki, onun mətbuatı nəinki azaddir, həm də ciddi və "çoxuna müyəssər olandır"¹¹³.

Bələliklə, Rəsulzadənin çağdaşlıq layihəsində millətin hayatı və heysiyətini inikas etdirir¹¹⁴, onun ehtiyaclarına cavab verən, nöqsanlarını islah edən milli ədəbiyyat və mətbuatın inkişaf etdiriləməsi milli diriliyi gedən yoluñ mühüm həlqələri hesab edilirid.

5. Ailə və qadın

M.Ə. Rəsulzadə ailəyə münasibətdə milli dirilikdən bəhs edərək belə bir tezisdən yola çıxır ki, "*[m]illətlər ailələrdən təşəkkül edir. Sağlam olmayan ailələrdən təşəkkül edən millətlər sağlam*

¹⁰⁹ Yenə orada, 71-2.

¹¹⁰ Yenə orada, 75.

¹¹¹ Yenə orada, 79.

¹¹² Yenə orada, 80.

¹¹³ Yenə orada, 72.

¹¹⁴ Rəsulzadə, "Milli dirilik - IV", Rəsulzadə, *Əsərləri*, II c., 475.

millət ola bilməzərlər"¹¹⁵. Bunun üçün cəmiyyətdə ilk növbədə ailə əsərəti və ailə istibdadına son qoymaq və ailə hürriyətini və ailə səadətinə təmin etmək lazımdır, zira "ailə əsərəti və ailə istibdadı üzərinə taşkı edilən millətlər həc bir vaxt ailə hürriyətiyi və ailə səadəti mənbələri [təməllərlə] üstündə qurulan millətlərlə mübarizə edə bilməzərlər"¹¹⁶.

Rəsulzadə ailədə uşaqların milli ruhda tərbiyə edilməsini, öz ana dillərini və mədəniyyətlərini dərindən bilməsini, millətinə və dövlətinə fayda vera biləcək vətəndaşlar kimi yetişdirilməsini mühüm bir vəzifə sayırı. Daha bir mühüm vəzifə da "millətin nisfi-mühümünnü [önəmli yarısını] təskil" edən qadının ailədə statusunu ona layiq şəkildə yüksəltməkdən ibarətdir, cünki "o, aciz isə, hüquqsuz və marifətsiz olursa, millətin yarısı xəstə və məfludur - deməkdir. ... xəstə adam ballidir ki, sağ və salım bir adamla döyüşə də bilməz"¹¹⁷.

Rəsulzadə "Nərəyə gediyoruz?" adlı məqaləsində qadınların çağdaş hayatı hazırlanması mövzusu üzərində xüsusi dayanaraq, qadın hayatının çətinliklərindən, onların aradan qaldırılmış istiqamətində görülməsi zəruri olan tədbirlərdən bəhs edərək yazar: "Əvvəl, qadın hayatı son dərəcə dolanbacı və kolay-kolay həll edilməz bir məsəladır. Həm də son dərəcə diqqət ediləcək bir məsəladır. Bunun üçün əsaslı mənbələr bularaq, gecəli-gündüzlü çalışmaq, alman-ingilis kibi ciddi millətlərin qadın tərbiyəsi haqqında yazılmış olduları bir çox kitabları gözdən keçirərək və onlardan alacağımız fikri kəndi milli ruh, milli adətimizə asılıyalaraq əsaslı proqramlar, istifadəli kitablar vücuda gətirməliyiz. Yoxsa bu xüsusda azacız müsəməh [səhlinəkarlıq] edəcək olursa, əmin olmalı ki, galacayımız keçmişimizə nisbatla daha əsənfrak [üzüclü, təməssüfədicid], dahi qorxunc bir şəkil almış olur"¹¹⁸.

¹¹⁵ M.Ə. Rəsulzadə, "Ümid işitiləri", *Iqbal*, № 384, 17 iyun 1913. – Rəsulzadə, *Əsərləri*, II c., 207.

¹¹⁶ M.Ə. Rəsulzadə, "Türkiyədə qadınlar", *Iqbal*, № 422, 28 iyul 1913. – Rəsulzadə, *Əsərləri*, II c., 247.

¹¹⁷ Yenə orada.

¹¹⁸ M.Ə. Rəsulzadə, "Nərəyə gediyoruz?", *Açıq söz*, № 477, 19 may 1917. – Rəsulzadə, *Əsərləri*, IV c., 164-65.

6. Təhsil

Hələ ictimai-siyasi fəaliyyətinin başlangıcında M.Ə. Rəsulzadənin diqqət mərkəzində duran əsas məsələlərdən biri maarif və təhsil məsələsi olmuşdur. O hesab edirdi ki, azadlıqın gedən yol toplumun elm ilə, biliq nüru ilə ziyanlanmasından keçir. 1906-ci ildə İrşad qəzetiində yazırıdı: "Cəmaatin ziylə olması, yəni elm ilə, biliq nüru ilə ziyanlanması, onun azadlığındır, hürriyyətdir. Cəhalət, nadanlıq isə obdilikdir [burada qul, asılı olmaqla]. Biliq – bir qüvvəyi-fövqələdə olub, heç bir vaxt məğlub olamaz"¹¹⁹.

H. Zordabinin dəfn mərasimindəki nitqində millətin dəhşəti zülmdən xilas olması üçün rəislərə yalvarmağı təklif edən özündən əvvəlki natiq etiraz edərək, Rəsulzadə deyirdi: "Heyhat! Möhtəram natiq səhvədir. Bizdə rəis yoxdur. Biziñ rəislerimiz cəmaatimizin başına colladlar olmuşlar. Biçarə cəmaati bu colladların alından qurtarmalıdır. Bu xilaslıq da cəmaatin öz ali ilə gərək olsun. Başqa bir yol yoxdur. Cəmaat özü-öz azadlığına gərək çəlşin. ... İsta cəmaati bu daracaya qətirdirməq, öz həqqini alacaq mərtəbəyə yetirmək üçün onun gözlərini açmaq, həqqi və batılı ona bildirmək lazımdır. Dəyar ki, cəmaat öz həqq və ixtiyarını, öz bacarıq və gücünü bilsin, o zaman heç kəs onu sixıntı altında saxlaya bilməz. Cəmaati ayıltmaq, onu dərrakalı etmək üçün nə lazımdır? – maarif, maarif, maarif! Ancaq elm və biliq ilə cəmaat özünü nə olduğunu və na edə biləcəyini qana bilar"¹²⁰.

Rəsulzadə bu yolda ilk tədbirlərdən birini məktəblərin milliləşdirilməsi hesab edirdi. 1908-ci ildə "Tərəqqi" qəzetində ibtidai məktəblərin milliləşməsi məsələsinin günün vacib vəzifəsi hesab edərək o yazırıdı: "İbtidai məktəb gərək ki, milli olsun. İbtidai məktəb gərək ki, yerli cəmaətə doğma olsun. Burada təlim ana dilində olsun. Bu məktəblər gərək cəmaatin məişətinə uyğun olsun"¹²¹.

¹¹⁹ M.Ə. Rəsulzadə, "Fəhləyə dair", İrşad, № 186, 8 avqust 1906. – Rəsulzadə, Əsərləri, I c., 41.

¹²⁰ M.Ə. Rəsulzadə, "H. Zordabinin dəfnində nitq", İrşad, № 122, 2 dekabr 1907. – Rəsulzadə, Əsərləri, I c., 151.

¹²¹ M. Əmin (Rəsulzadə), "İbtidai yerli məktəblər", Tərəqqi, № 107, 20 noyabr 1908. – Rəsulzadə, Əsərləri, I c., 253.

Ümumi ibtidai təhsilə lazımı əhəmiyyət verilməməsi, kəndlərdə belə təhsil məktəblərinin olmaması Rəsulzadəni daha çox narahat edən məsələlər idi. Onun fikrinə, "gündün ən böyük qüvvətini təşkil edən" şeyin "cəhalatın xarici düşməndən belə böyük düşmən olduğu"¹²² bir dövrə "tək-tək fardların oxuyub da böyük sonatlar sahibi olmaqları ilə (məsələ: doktor, carrah, injener, advokat)" bir nəticə hasil olmaz. "Bir millət ümuman məsud olmaq istər və başqalarının ayağı altında azılmak istəməzsə, ümuman bilgili və bacarıqlı olmalıdır, ümum millət oxumalı, təhsili-elm etmali, savad sahibi olmalıdır"¹²³. Şübəsiz, Rəsulzadə heç də ayrı-ayrı ixtisas sahələri üzərə mütəxəssislər hazırlamasının garəksiz olduğunu qənaatində deyildir. Əksinə, başqa bir əsərində müsəlmanlar arasında ixtisas alda etməyə əhəmiyyət verilmədiyini töngid edərək yazırıdı: "Əgər Avropa bu gün göz qamaşdıracaq qədər tərəqqi etmiş, parlamış isə, ancaq mütəxəssisləri (spesialistli) sayasında parlaya bilmişdir. Avropada hər kas edadi dərəcəsində ümumi məlumatə dəra olduqdan sonra özüñ müyyəyen bir biliq xətti sevir və o yolda ixtisas peyda edər. Avropalı yalqız bir şey öyrənər. Fəqət öyrənmək kim iöyrənər. Onu tamamilə təkmil edər"¹²⁴. Lakin milli ideoloq yaxşı başa düşürdü ki, bütövlükdə millətin taleyi baxımından "ən lazımlı olan şey avamın və kütleyi-nasının aydınlaşmasıdır. Çünkü əsl millət odur. Bir cəmaət də ancaq kütleyi-nasının işiqlanması sayasında işiqlanıb mədəni ola bilər. Bir nəfərin işiqlanıb da "obrazovanı" olması o qədər də dərda şəfa verəcək dərman yedildi"¹²⁵.

Rəsulzadə "Məktəb və mədrəsə" adlı silsilə məqalələrində təhsil və təlimin ən ibtidai tələblərinə cavab verməyən məscid məktəblərinin (burada daxil idi: ancaq ana dili ilə şariət dərsi verən məktəb-

¹²² M.Ə. Rəsulzadə, "Talimi-ümumi məsəlesi", İqbal, № 818, 19 dekabr 1914. – Rəsulzadə, Əsərləri, II c., 502.

¹²³ Yenə orada.

¹²⁴ Yenə orada, 502-3.

¹²⁵ M.Ə. Rəsulzadə, "Bizdə maarif işi", Basirət, № 4, 3 may 1914. – Rəsulzadə, Əsərləri, II c., 341.

¹²⁶ M.Ə. Rəsulzadə, "Diyənat, milliyyət və məşət nöqtəyi-nəzərindən kənd məktəbləri", İqbal, № 811, 11 dekabr 1914. – Rəsulzadə, Əsərləri, II c., 496.

lər və farsca, erəbcə və ümumi ilahiyyat dərsleri verən mədrəsələr)¹²⁷ əsaslı bir islahat möhtac olduğunu qeyd edirdi¹²⁸. Bu massələ Rusiya müsəlmanlarından ötrü olduqca nəticə olmaqla, onların həm böyük bir “hüquqi”, həm da islahi düşünülmələk an böyük bir məsələsidir. Bununla belə, hədəfədə olan təhsilin milliləşdirilməsidir: “ən tabii məktəb milli olan məktəbdür. Millətlərə an faydalı bir siyaset daxi məktəblərin milliləşdirilməsinə çalışmaqdır”¹²⁹. Bu zaman “məktəblərin vəzifəsi, görəcəyi işi yaşadığı dövlətə mərbütüyət və əlaqədarlıq tərbiyə etməklə bərabər mənsub olduğu xalqın amallarına daxi bir amil olmaq”, “xalqın ağıllı qismi tərəfindən bəslənməkdə olan milli arzu və amallarda daxi yardımçı olmaq”¹³⁰ kimi müəyyən edilir. Milli məktəblər açmaq və ali məktəblərə malik olmaq səadətinə yetişmək isə millətin arzu və amali kimi həllini gözəylan problemlər sırasına daxil edilir.

Milli məktəb təsisini “olduqua mühüm və məsələlərin məsəlesi”¹³¹ adlandıran Rəsulzadə “milli məktəb nadir” suallına belə cavab verir: “Əgər biz bəlli-başlı millət olmaq istəyirsək, özümüzə öylə məktəblər təmin etməliyik ki, bizi bir millət olaraq tərbiyə etsin, ruhumuzu, mənəviyyatımızı tamamilə mühafizə edib özümüzü özümüzlükdən çıxarması. Böylə bir məktəb şübhəsiz ki, milli məktəbdür, o məktəb ki, orada bütün dərslər türkçə olsun, programı öz tərafimizdən tərtib edilsin. Müəllimlərimizi özümüz təyin edək, dərsləri, dərslikləri özümüz intixabi edək. Böylə olursa, bu millətə istadığımız müəllimi, müəhriri və alimi hazırlaya bilər və bu surətdə hazırladığımız milli mədəniyyət xadimlərini xalqın içində, köylərə, obalarə göndərir, bütün milləti işçiləndirməyə böyük bir amil vücudə götira bilər”¹³².

¹²⁷ M.Ə. Rəsulzadə, “Məktəb və mədrəsa - I”, Açıq söz, № 133, 15 mart 1916. – Rəsulzadə, Əsərləri, III c., 440.

¹²⁸ Yenə orada, 441.

¹²⁹ Yenə orada, 440.

¹³⁰ M.Ə. Rəsulzadə, “Məktəb və mədrəsa - II”, Açıq söz, № 134, 16 mart 1916. – Rəsulzadə, Əsərləri, III c., 442.

¹³¹ M.Ə. Rəsulzadə, “Bize nə kimi məktəb lazımk”, Açıq söz, № 306, 18 oktyabr 1916. – Rəsulzadə, Əsərləri, III c., 559.

¹³² Yenə orada, 557.

Bələliklə, Rəsulzadə bir tərəfdən, təhsilin milliləşdirilməsi vəzifəsinə qoyurdusa, digər tərəfdən də onun yeniləndirilməsini vacib sayırdı.

7. Milli ideal (məfkurə)

Artıq yuxarıda qeyd edildiyi kimi, Rəsulzadəyə görə, millatın mühüm ənsürlərindən birini milli ideal (məfkurə) təşkil edir. Özü də o qədər mühüm ki, onus millət heç nəyə nail ola bilməz: “ayrı ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün, hər şəydan əvvəl, özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xayala hədəf olacaq o işqli yıldıza sahib olmalıdırlar. Çünkü mütəhid bir ruh və müştarık bir yıldızda malik olmayan millətlər yenİ əsaslar üzərinə qurulacaq həyat hesablaşmayıacaq və böylə silahdan məhrum qalan heyətlər kimsəyə söz eñitdirəməyəcəklər”¹³³, “tufanə tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik [təhlükəli] iş, tarixi saatlarında bulunan bir millət üçün əməlsizlik o qədər mühlikdir”¹³⁴. Bu əhəmiyyətinə rəğmən, “[b]izdə işlərimizin ruh və mənəviyyatına aid olmaq üzrə böyük bir boşluq var. Əmal (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss olunur”¹³⁵, – deyə görkəmli mütaffekkər ciddi narahathığını bildiridir. Belə bir hələ bir dəfə 1905-1906-cı illərdə yaşadığımızı vurgulayaraq, o özünü belə bir sual qarşısında qoyur: ağar “mühəribələr mütasibatlılı həddi-rüsdə yetişdiyini isbat edən Rusiya təkrar bir əmri-vəqf qarşısında bulunursa, titrəməz bir əla malikmiyiz ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yol aparsın”¹³⁶. Daha sonra qətiyyətlə qeyd edirdi ki, “[y]olun yıldızına tanımadiğimizə əli titrəməz sükanını bulamayacağız”¹³⁷.

Milli məfkurəyə zərurət mühəribədən sonrakı şəraitdə dəha aşkar görünürdü: “Dəhşətlərinə şahid olduğumuz böyük mühəribə, böyük bir həqiqəti, – əsrimizin milliyyət əsri olduğunu isbat etdi. «Dünyanın xəritəsi qəribə dəyişəcək» deyə heyrlət qarşıq bir cümlə

¹³³ Rəsulzadə, “Tutacağımız yol”, Rəsulzadə, Əsərləri, III c., 180-81.

¹³⁴ Rəsulzadə, “Milli dirilik - IV”, Rəsulzadə, Əsərləri, II c., 474.

¹³⁵ Yenə orada.

¹³⁶ Yenə orada, 474.

¹³⁷ Yenə orada, 475.

indi bir çox ağızlarından eşitilməkdədir. Dünya xəritasının alacağı şəkli vətəndaşların fadakarlığı, dövlətlərin təşkilat və orduların əzəmətiylə bərabər, heç şübhə yoxdur ki, vüzvə rüsuḥ peydə etmiş milliyət məfkuralarının da böyük bir tasırı vardır və olacaqdır. Özlərinin lüzumunca bilib də istikbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət, yeşil mahutlu bariş masası üzərində də asaslıca bir tasır yapacaq¹³⁸. Digər bir yerdə isə milli ideoloq yazardı: "İşta böylə bir zaman üçün hazırlanmışı millətlər özlərinə vəzifə biliirlər. Çünkü, özünü bilməyan, vicdanı-milliyəyi inkişaf və amali-həyatıyyəsini təyin etməyən insan heyətlərinə bir millət kimi qəbul etmirlər. Və irləldə da etməyacıklar"¹³⁹.

Rəsulzadaya görə, mühərabədən sonrakı dövrde, Azərbaycan türkləri üçün bələ bir ideal (məfkurə) milli istiqlalçıdır. "Müsavat" partiyasının milli istiqlalçıyyət ideyasına doğru gedən yolunu "əvvələ adəmi-mərkəziyyət, sonra muxtariyyət, daha sonra carayana tabeən istiqlalçıyyət"¹⁴⁰ kimi müəyyən edən partiya rəhbərlerinin özü isə milli müstəqillik ideyasının tərəfdarı kimi mövqeyini partiyanın bu məqsədi program vəzifəsi olaraq bəyan etməsindən çox əvvəl ortaya qoymuşdur. Belə ki, o, həla 1914-cü ildə yazardı: "Hər bir millətin müstəqil olub da öz başına idarə olunması tərəqqiyati-tarixiyyəyə müvafiqdir"¹⁴¹. Milli istiqlalın əldə edilməsi nəinki bir millətin inkişafı, eləcə də başarıyyətin tərəqqisi üçün zəruri hesab edilirdi. "Milli istiqlal, ələlxüsus, millətlər xüsusiyyətlərinin mühafizəsinə təmin edən istiqlal daima başarıyyətə saheyi-mədəniyyətə yeni və aslı bir taqım ibdələr, ixtifalar nəvindindədir [və] dətmə, xoş xəbər vermə] ki, mədəniyyəti-bəşarıyyə dediyimiz şey də bu bədaət və ixtiaların məcmuindən ibarət bir yekundur"¹⁴².

¹³⁸ Rəsulzadə, "Tutacağımız yol", Rəsulzadə, Əsərləri, III c., 180

¹³⁹ M.Ə. Rəsulzadə, "Nəticeyi-hərb nə cür olacaq?", İqbəl, № 761, 12 oktyabr, 1914. – Rəsulzadə, Əsərləri, II c., 386.

¹⁴⁰ "Azərbaycan Məclisi-Məbusanında Türk Ədəmi-Mərkəziyyət "Müsavat" fırqəsi Maclisi-Məbusan səbəsindən bayannaması", M.Ə. Rəsulzadə, Əsərləri (1918 – aprel 1920), V c., 131.

¹⁴¹ Rəsulzadə, "Nəticeyi-hərb nə cür olacaq?", Rəsulzadə, Əsərləri, II c., 385.

¹⁴² M.Ə. Rəsulzadə, "Milli dirilik – I", Diriliq, № 2, 2 oktyabr 1914. – Rəsulzadə, Əsərləri, II c., 466.

Lakin Rəsulzadə bir realist siyasetçi kimi çarizm yixilmadıqca milli istiqlalın əldə edilməsi üçün tarixi şəraiti olmayaçağını yaxşı başa düşürdü. Hadisələrin sonrakı gedisiatı da strateji və taktiki baxımdan onun düzgün yol tutduğunu təsdiq etmişdir.

Milli ideoloq 1917-ci ilin oktyabrında keçirilən "Müsavat" in I qurultayının kürsüsündən milli ideali bələ müəyyən edirdi: "bizim amalımız başqalarına hakim olmaq, başqalarının əzmək degil, özümüzün rifah və saadələrə yaşamamız və sair millətlərlərə bərabər bəşarıyyətə bir üzv, hamı ilə bərabər *madani* və *mütəraqqi* bir millət olmaqdır. Türklik kişi başqalarına tacavüz olmadığı kibi, İslama da müərəz degil. ... Türk millətinin məqsədi *təraqqi etmək, bəşarıyyət güləstanında yaxşı qoxulu bir türk gülü* yetişdirməkdir. ... millətin məqsədi əksəriyyətin məqsədi deməkdir. Əksəriyyət isə fəhlə, kəndli, ümumiyyətlə demokratiyadan ibarətdir. Buna görədir ki, məkan və zaman şəraiti altında *millətimizin məqsədi* haman *demokratiya məqsədidir*"¹⁴³ (ayrilmalar mənimdir – M.D.).

Rəsulzadənin Avropada yüksələn millətçilik dalışı və bu dälğanın yeni dövrdən əsas meyillərindən biri olması inancı onu milli dövlət qurmaq ideyasına sövq etmişdir. Onun fikrincə, milli diriliyə yetişmək uğrunda haqqında yuxarıda bahs edilən bütün səylər milli istiqlalın əldə edilməsinə xidmət edir, başqa sözlə, milli istiqlal milli diriliyə gedən yolda qazanulan nüfuzlardan an başlıcasıdır. Digər tərəfdən, milli istiqlalın əldə edilməsi də öz növbəsində milli diriliyin sonrakı yetkinləşməsi üçün əlverişli şərait yaradır, geniş imkanlar açır. Milli istiqlal isə öz tacəssümünü milli dövlətin qurulmasında tapır. Bununla Rəsulzadənin çağdaşlaşma layihəsi dövləti dəha geniş bir kimliklə – milli kimliklə əlaqləndirir, onu millətin siyasi manafelərini hadaflayən və qoruyan bir struktur olaraq görürdü: "dövlət də millətin bir şəkli-digeridir. Millət özək, dövlət qabiqdir. ... ən təbii dövlət milli olan dövlətdir"¹⁴⁴. Əks hal-

¹⁴³ M.Ə. Rəsulzadə, "Müsavat" qurultayı", Rəsulzadə, Əsərləri, IV c., 378-79.

¹⁴⁴ M.Ə. Rəsulzadə, "Hadisələrin monası", Azərbaycan, № 65, 15 dekabr 1918. – Azərbaycan qəzətində parlament hesabları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c. (Bakı: Qanun naşriyyatı, 2016), 12.

Müqayisə üçün: "milli dövlət, sərhədləri olan bir güc qabidi" (power-container); ... modern çağın üstünən güc qabı". Giddens, *The Nation-State and Violence*, 120.

da millatlar arasında, "millatın tərəqqiyatı-ictimaiası ilə oldu-ğu şəkli hökumət arasında" siyasi təzad baş verir; bu, "ruhla qəlb arasında bir təzad"dır ki, bu zaman "ruh qəlbə sığınır". Ruhla qəlb arasında siyasi təzadın təzahürlərinə, məsələn, ümumi siyasi hürriyyatlıların, sekiq hüququnun, məsuliyyəti hökumətin olmaması addır¹⁴⁵. Millatın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişafı da milli istiqlal əldə edilmişsə mümkün olur: "iqtisadiyyat millətlərin ... istiqlalı sayəsində tərəqqi ediyor"¹⁴⁶.

Rəsulzadə "dövlət də millətin bir şəkli-digəridir" tarifini heç də bütün millət və dövlətlərə şəmli etmirdi: "bu tarif şümeli [ahata dairəsi] bir millətə aid olan dövlətlərin həqiqindən səhihdir. Diğer təbirlər demək olar ki, bu tarif təbii təşkilatın malik olan dövlətlərin həqiqindədir. Çünkü ən təbii dövlət milli olan dövlətlərdir. Fəqat təhiti-idarəsində bir çox millətlərlən dövlətdə məlumatdır ki, dövlət mənəsili millət manası bir ola bilməz. Nasıl ki, Avstriya-Macarıstan dövləti daxilində çex-slavak, macar, alman, polyak, risin, rumın, italyan millətləri olduğu kibi, Rusiya dövləti daxilində da rus, fin, türk, erməni, gürçük, ukrayna və sair millətlər vardır"¹⁴⁷. Məhz "[b]ir millətdən təşəkkül edən dövlətlərdə ixtifa amal olmadığından məzkuur dövlətlər davamlı və qüvvətli olurlar. Halbuki, müxtəlif millətlərdən təşəkkül edən dövlətlərdə ixtifa-amal vardır. Binaenənleyib bu ixtifaflar məmələkətin iqtisadi, siyasi və elmi həyatını iflic bir halə gətirir" ¹⁴⁸. Demokratiya da yalnız sözügedən milli dövlətlərdə mümkün olur: "demokrasi ancaq bir millətdən mütəşəkkil olub da bir dildə danışan məmələkələrdədir ki, gözəl tərəqqi edər və özünü göstərə bilər. Bir məmələkədə mənəvi ixtifaflar insanlar arasında ki tarixi və təbii hüdudlar na qədər azalsala və nə qədər dil ixtiadi qüvvətli olsa o qədər də məmələkətin iqtisadiyyatı...".

¹⁴⁵ Rəsulzadə, "Hadisələrin manası", *Azərbaycan* qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 11.

¹⁴⁶ Rəsulzadə, "Federalizm və demokratizm", Açıq söz, № 528, 25 iyul 1917. – Rəsulzadə, Əsərləri, IV c., 271.

¹⁴⁷ Rəsulzadə, "Hadisələrin manası", *Azərbaycan* qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 12.

¹⁴⁸ Rəsulzadə, "Nəticəyi-hərb nə cür olacaq?", Rəsulzadə, Əsərləri, II c., 385.

sadi, siyasi və aqli tərəqqiyatı qüvvətli olar"¹⁴⁹. Şübhasız ki, vətəndaş millətçiliyinin tərəfdarı olan Rəsulzadə bu mülahizələrində milli dövlətdə milli azlıqların olmasını istisna etmirdi.

Maraqlıdır ki, Rəsulzadənin söylədiyi bu fikirlər milli dövlət haqqında müasir görüşlərə tam səsləşir. Müqayisə üçün bu məsələyə çağımızda eyni münasibətin müqayisili siyasetçünaslıq sahəsində tanınmış alim T. Bale tərəfindən təqdim edilən bir nümunəsi ilə tanış olmaq yetərlidir: "Millat-dövlət (nation-state) dövlətin ölkə və millət ünsürlərinin uyğun gəldiyi dövlətlər. Yani belə bir dövlətə tak bir millət yaşar. Ölkənin insan ünsürünün mədəniyyət, tarix, dil, din və başqa baxımlardan birlik təsdiq etdiyi fərəz edilir"¹⁵⁰.

Mövzuyla bağlı maraqlı məqamlardan biri də milli istiqlal məfkurasının milli müstəqil Azərbaycan ideyası şəklində ifadəsi ilə bağlıdır. Heç şübhəsiz, "milliyət" anlayışını siyasi-ideoloji diskursa daxil edən, millətçiliyi avvalca türkçülük, sonra isə Azərbaycan türk milliyəti, Azərbaycan türkçülüyü, daha sonra isə millətçiliyi milli istiqalçılığı¹⁵¹, milli istiqlal məfkurasını "Türk demokratiyasının böyük ideali"¹⁵² olaraq milli müstəqil Azərbaycan ideyası kimi ifadə edən və bütün bunları doktrinal olaraq sistemli şəkildə özünün bir sıra əsərlərində işləyib hazırlayan məhz M.Ə. Rəsulzadə olmuşdur. Bununla bərabər, o, ədalətli və səmimi bir insan və obyektiv tədqiqatçı kimi öz məsləhədə N. Yusifbəylinin bu sahədə mühüm xidmətləri olduğunu, Azərbaycan istiqalçılıq hərəkatında onun "zəka və səmimiyyətinin qatı rol oynadığını" qeyd etmiş, "milli Azərbaycan hərəkatının istiqlala münçər olan qayəsinin", "Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəkildə for-

¹⁴⁹ Yenə orada.

¹⁵⁰ Tim Bale, *European Politics: A Comparative Introduction* (Hounds-mills, Palgrave Macmillan, 2005), 33. – İstəndən bu monba üzərində: Gözəl, *Anayasa Hukukunu Genel Teorisi*, I c., 418. Bax, hamçinin: N. Nasibli, "Millət-dövlət özətləməsi", daxil olma tarixi: 25 avqust 2018, <http://politedigit.ru/az/meqaleler/millet-dovlet-ozetlemesi-m9018>.

¹⁵¹ Rəsulzadə, "Qövm və millət", Rəsulzadə, *Milli birlilik*, 38.

¹⁵² M.Ə. Rəsulzadə, "İstiqlal", *İstiqlal*, № 1, 4 fevral 1919. – Rəsulzadə, Əsərləri, V c., 207.

mula etmək şərəfi"nin məhz ona məxsus olduğunu yazmışdır¹⁵³. Həqiqətən də Azərbaycan kələməsinin siyasi bir termin, eləcə də siyasi bir şürə kimi dövrün siyasi semantikasına daxil edilməsində N. Yusifbəylinin rolü danılmazdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, milli müstaqil Azərbaycan ideyasını nəzəri-ideoloji cəhat-dan sistemli şəkildə işləyib hazırlamaq şərəfi M.Ə. Rəsulzadəyə nəsib olmuşdur.

III. M.Ə. RƏSULZADƏNİN ÇAĞDAŞLAŞMA LAYİHƏSİNĐƏ ÜMÜMBƏŞƏRİ (UNİVERSAL) DƏYƏRLƏR VƏ TƏSİSATLAR

M.Ə. Rəsulzadənin çağdaşlaşma layihəsi cümhuriyyət, demokratiya, həkimiyətlər bölgüsü, hüququn üstünlüyü, hüquq və azadlıqların təmini, dünyavilik, elm kimi ümumbaşarı (universal) dayar və təsisatları dair müddələri özündə ehtiva edirdi. Milli ideoloqla görə, bu universal dayar və təsisatların milli səviyyədə artifikasiyası heç də bütün dövlətlərə münasibətdə hazırlanmış hansısa ümumi bir programın ayrı-ayrı ölkələrə məcburi sırrınnası demək deyildi. Rəsulzadə üçün çağdaşlığın yuxarıda sadalanan universal meyarları comiyyatın müxtəlif sahalarında dayışıklıklar yönündə zamanın çağırışlarına cəvik reaksiyaya imkan verən vəsítələri idi. O həm də yaxşı başa düşürdü ki, bu dayışıklıkların tam həyata keçirilməsinin vəsítələri, sürət və xarakteri tövvlükdə bu və ya digər dövlətin milli və tarixi xüsusiyyətlərinən, eləcə də siyasi, iqtisadi, sosial-mədəni və s. amillərdən asılıdır.

1. Cümhuriyyət və demokratiya

M.Ə. Rəsulzadə dövrünün ən mükəmməl idarə üsulu kimi demokratik cümhuriyyətə üstünlük verirdi. Bu məsələyə xüsusi olaraq həsr etdiyi "Cümhuriyyət" adlı məqaləsində o yazdı: "Demokratiya nöqtəyi-nəzərində Rusiyada yaşayan və çarizmin ta-

¹⁵³ M.Ə. Rəsulzadə, "İstila qurbanları. Yusifboyli Nasib bay", *Öldü yurt* (dərgi, Ankara) 3 (1929): 110-12. – İstihad bu manba üzərdir. *Nasib bay Yusifboyli* – milli istiqal və dövlətlik mücahid, elmi red. F. Əhmədova (Bakı: "Ziya", 2013), 194-97.

cavuzkar siyasetinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsvvvür olunamaz"¹⁵⁴. Mütfəakkirin fikrincə, millatların istiqələli, eləcə də onların mədəniyyətinin inkişafı üçün məhz demokratiya alverişli şərait təmin edir: "Demokratizm bütün millətləri kəndi ruh və mənəviyyəti dairasında qalmاق şartlı müasir mədəniyyət sərgisinin tamam hüquqlu bir şərki olmaq sifatla görmək ister"¹⁵⁵. Rəsulzadə "milli ... xalq hərəkatının təsis edəcəyi hökumətin ... mənə etibarı ilə demokratiyadan, şəkil etibarıyla da cümhuriyyətdən başqa olmayacağım"¹⁵⁶ zaman-zaman vurğuluyardı. Bu forma (cümhuriyyət) və məzmunun (demokratiya) vəhdətinin məhsulu kimi demokratik cümhuriyyətə, xalq cümhuriyyətinə verilən qiymətin ifadəsinə onun cümhuriyyətin iki tipinə dair fikirləri aşkar edirik:

"Faqat, cümhuriyyətdən cümhuriyyətə də fərqli var. Cümhuriyyət öylə əsaslar üzərinə qurula bilər ki, yəna ənamın [xalqın], məhkum millətərin hüququnu tamamilə təmin etməyib xalqın mümtəz qismi mənafeyinə uydurulsun, biiştilər cümhuriyyəti-xass [imtiyazlıların cümhuriyyəti] olsun. Ola da bilər ki, bu gün müvəqqəti hökumət tərafından elan olunan əsaslar üzərinə ümumi, müsavi, gizli və doğru surətdə icra olunan sekillərin itiqaz [italab] elədiyi hərriyətlərə bina olunub amməyi-xalqın (ənamın) mənafeyini gözətsin, qanun nəzərində xassi-əvam görməyib cümhuriyyəti-ənam şəklini alınsın.

Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı istibdad qarşısından, məşrutiyyət işıqlı istibdaddan, cümhuriyyət məşrutiyyətdən, cümhuriyyəti-ənam da cümhuriyyəti-xassdan daha faidəli və daha müvafiq maramadır.

... Var olsun cümhuriyyəti-ənam!"¹⁵⁷.

¹⁵⁴ M.Ə. Rəsulzadə, "Cümhuriyyət", "Açıq söz" qəzeti, № 426, 17 mart 1917. – Rəsulzadə, *Əsərləri*, IV c., 89.

¹⁵⁵ Rəsulzadə, "Gətdiyimiz yol", Rəsulzadə, *Əsərləri*, III c., 546.

¹⁵⁶ Azeri (Rəsulzadə), "Cümhuriyyət Bayramı", M.E. Rəsulzadə, *Yeni Kafkas-ya Yüzyılı, 1923-1927*, yayına hazırlayanlar Y. Akpinar, S. Türkyılmaz, Y. Özkaşa (Ankara: Türk Tarix Kurumu, 2017), 189.

¹⁵⁷ Rəsulzadə, "Cümhuriyyət", Rəsulzadə, *Əsərləri*, IV c., 89-90.

Cümhuriyyəti-anının cumhuriyyəti-xassdan üstünlüyünü, həqiqi demokratyanın məhz cumhuriyyəti-anamda mümkünlüyünü birmənəli şəkildə vurğulayan Rəsulzadə millətin hayat və saadətinin ancaq demokratik bir cumhuriyyət təsisini ilə mümkin olduğunu göstərir. Rəsulzadənin fırıncı, millət və demokratiya bir-birilə səxələşdə olan hadisələrdirdir. "Müsavat"ın birinci qurultayının kursusundən o deyirdi: "millətin məqsədi əksarıyyətin məqsədi deməkdir. Əksarıyyət isə fəhlə, kəndli, ümumiyyətlə demokratiyadan ibarətdir. Buna görədir ki, məkan və zaman şəraitində millətimizin məqsədi haman demokratiya məqsədidir"¹⁵⁸. Bu iki anlayışın sıx bağlılığının nəticəsidir ki, millətin hüquq uğrunda mücadilə olan "milli hərəkatlar" eyni zamanda da demokratik bir rəng alır¹⁵⁹. Yalnız miliyyət və demokratizm haqqında yanlış məlumat sahibləri bu iki kəlmənin qoşa işlədilməsini qəribə qarşılıyırlar. Halbuki "miliyyatla demokratlıq qətiyyən düşmən məşhular de-gildir"¹⁶⁰, "millatçılık, dünyanın iraliya doğru addimlayan demokratik gedisini uyğun bir hərəkatın adıdır"¹⁶¹. Deməli, milliləşmə və demokratikləşmə "milli hərəkat" adlı eyni bir medalın iki üzündür və onlar qalibiyət üçün birlikdə addimlamaga məhkumurlar.

Bunu da qeyd etmək lazımdır ki, "cümhuriyyət" və "demokratiya" anlayışları məhz M.Ə. Rəsulzadənin sayıları sayasında o dövr Azərbaycanının siyasi semantikasında açar anlayışlar kimi çıxış etməyə başlamışdır.

Rəsulzada həm millətin siyasi cəhətdən yetkinləşməsində ("siyasi fırqları olmayan bir millətin siyasi duyğusu, siyasi düşüncəsi olamaz"¹⁶²), həm də demokratik siyasi sistemin mövcudluğunda siyasi partiyaların roluna mühüm əhəmiyyət vermişdir. O, demokratik cəmiyyətdə fikir plüralizminin və çoxpartiyalığın da mühüm rolunu qeyd edirdi: "biz heç vaxt siyasi hürriyətin iksir

¹⁵⁸ Rəsulzadə, "Müsavat' qurultayı", Rəsulzadə, Əsərləri, IV c., 379.

¹⁵⁹ Rəsulzadə, "Hədisələrin monası", "Azərbaycan" qəzetiində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 14.

¹⁶⁰ Yena orada.

¹⁶¹ Rəsulzadə, "Qövm və millət", Rəsulzadə, Milli birlək, 38.

¹⁶² Rəsulzadə, "«Müsavat» qurultayı", Rəsulzadə, Əsərləri, IV c., 378-79.

gütünə, yəni içtimai və iqtisadi ziddiyətləri məhv edərək bütün milləti müttəhiid bir partiyaya çevirmək üçünə malik olduğunu güman etmirik. Dünayda ilk azad mamlakatı və bir neçə yüz il öncə parlamenti olan İngiltərə hələ indi də bir partiyalı ölkə deyildir. Bütün Avropa millətlərinə inqilab və azadlıq nümunəsi olan Fransada da müxtəlif fırqlar mövcuddur. Azadlıq olan ölkələrdə və fikirlərinə aqıq-əşkar mübadilə edən cəmiyyətlərdə ayndır ki, müxtalif ejqə və fikirlər meydana gəlir. Azadlığın ilk günlərindən biri-digərinə zidd partiyaların asası qoyulur. Çünkü təbiət müxtalif və fikirlər qarşılaşdır. Hər kas ki, əksarıyyəti əla keçirməyə çalışır, vətəninin saadətini yalnız öz fikrinin həyata keçməsində görür, ölkəyə və xalqına nicat verə biləcək başqa fikri müqəddas saymur və onu faaliyyətə gatırmayı istamır, özcədən qarşısında böyük günah işlətmış olur!"¹⁶³.

Liberal-demokratik görüşlərin sahibi olan Rəsulzadəyə görə, "xalq hökuməti ilə idarə olunan məməkətlərdə seçki əsulunun böyük əhəmiyyəti"¹⁶⁴ vəzifə, zira demokratiyanın an vacib şartının – hakimiyətin millətə məxsusluğunu təmin etmək vəsaitilə mümkündür. "Seçki xalq və cəmaət idarəsinin dirayidir. Bu dirək zəif olursa, bina uçular"¹⁶⁵, – deyən Rəsulzadə demokratik hakimiyətin təşkilində seçkilərin vacibliyinin, əhəmiyyət və təşkilə asaslarının insanlara izah edilməsi məqsədiə çox sədə dildə bir səraqələr yazılmışdır.

Demokratiya daim təkamüldə olan cəmiyyətdəki mütərəqqi qüvvələrin iş başına gəlməsini təmin edən sistemdir və bu sistem iki tip elementdən ibarətdir. Bunlardan biri onun "zahirini təşkil edən birtakım təmsil-i ümumi müəssesə və mərasimindən (maclisler, intihablar) ara-yı umumiyəyi [ictimai rayı] müktəzi [gərəklə edən] ananatdan ibarət"dir. Digəri isə onun asıl ruh və manasını təşkil edən "təcrübəyə bağlı müsbət elmilərlə, tərəqqi fəlsəfəsinə

¹⁶³ Rəsulzadə, "Mühafizəkar və ya sosialist mühafizəkar partiyaların təngidli", Rəsulzadə, Əsərləri, II c., 101.

¹⁶⁴ M.Ə. Rəsulzadə, "Cəmaət idarəsi", Açıq söz, № 442, 5 aprel 1917. – Rəsulzadə, Əsərləri, IV c., 137.

¹⁶⁵ Yena orada.

müstənət [sistinad edən] manzume-i ekardır [fikirlər toplusudur]¹⁶⁶. Bu sonuncunun strukturunda isə an üstün mövqədə dayanan hüquq və azadlıqlardır. “Maşrutə ya cümhuriyyət idarəsində “hüquqi-bəşər” azadlığının qəbulu birinci şərtlidir”¹⁶⁷. Ən başlıcası isə bu hüquq və azadlıqların təminidir ki, bunsuz həqiqi demokratiyadan səhəbət belə gedə bilməz: “Hətta deyilə bilər ki, elmin hürriyyətinin, insan ağlığının hər növ qeyd-şərtindən azad olmasına, fərdin, diğər bir insanın hürriyyət və hüququna tacavüz etməmək suriyatla, hər növ hürriyyət və istiqlalını təmin edə bilməyən bir idarə sistemi, demokratiya müəssisələrinin zahirin bütün formalarını mühafizə etmiş olsa belə, həqiqi demokratiya deyildir”¹⁶⁸.

Rəsulzadə hələ 1914-cü ildə demokratik sivil cəmiyyətin qurulmasında müxtəlif xeyriyyə cəmiyyətlərinin roluna xüsusi diqqət yetirirdi. Onun fikrində, öz idarəsinə öyrəşməmiş olan millətlər üçün bu cəmiyyətlərin bilavasita xidmət göstərdikləri məraif və ümumi-xeyriyyədən daha mühüm əhəmiyyəti ümumi işlərin necə idarə olunmasına dair bir təcrüba meydani təşkil etmələridir: “Bu cəmiyyətlər irəlidə daha mühüm və daha şümullu cəmaat işlərinə faydalı bir surətdə işləyə bilmək üçün bizi hazırlanmalıdır”¹⁶⁹. Bu təcrübənin əhəmiyyəti özlülliklə Qafqazda zemstvoların (bələdiyyə idarələrinin) barpa edilmişsindən sonra xalqın öz işini idarəyə dəvəti ilə dəha da artacaqdır¹⁷⁰.

“Qafqasiyanın an ziyadə möhtac olduğu və növbədə dayanan zemstvo müəssisəsi var”¹⁷¹, – deyən Rəsulzadə, demokratik cəmiyyət üçün yerli özünüidarəetmənin xüsusi əhəmiyyətini öz yazılarında döñə-döñə qeyd edirdi. Özünüdarəetmə ilə bağlı vəziyyətin Qaf-

¹⁶⁶ Azeri, “Cumhuriyyət Bayramı”, Rəsulzadə, *Yeni Kafkas Yazzıları*, 1923-1927, 189.

¹⁶⁷ Rəsulzadə, “Cəmaat idarəsi”, Rəsulzadə, *Əsərləri*, IV c., 135.

¹⁶⁸ Azeri, “Cumhuriyyət Bayramı”, Rəsulzadə, *Yeni Kafkas Yazzıları*, 1923-1927, 189.

¹⁶⁹ M.Ə. Rəsulzadə, “Cəmiyyətlərimiz”, *Basirat*, 31 may 1914, № 8. – Rəsulzadə, *Əsərləri*, II c. 353.

¹⁷⁰ Yena orada, 354.

¹⁷¹ M.Ə. (Rəsulzadə), “İslahat ümidində”, *İqbal*, № 794, 21 noyabr 1914. – Rəsulzadə, *Əsərləri*, II c., 449.

qazda Rusiya mərkəzi əyalətlərindən fərqli olaraq acınacaqlı olduğunu və bu sahada qarşıda mühiüm vazifələrin durduğunu vurğulayaraq o, yazdı: “Daxili Rusiyada illərdən bəri tətbiq olunaraq gəlməkdə olan cəmaət müəssisələri (zemstvolar, cəmaət mahkamaları və qeyri) Qafqasiyada hala da yoxdur”, “[f]əqət garək ümum Rusiyaya, garək Qafqasiyaya və gərək Rusiya türkləri və müsəlmanlarına lazım olan islahatların nədən ibarət olduğunu milli mətbuat inidən düşünməli və bunu cəmaətimizə bildirməlidir. Bu onun an doğru vəzifəsidir”¹⁷². Ümumilikdə Rəsulzadə zemstvo idarələri probleminə çoxsaylı məqalələr hasr etmişdir¹⁷³. Bu məqalələrdə ssas məqsəd avvalər demokratiya təcrübəsi olmayan xalqın insanların məarifləndirilməsi, özünüidarəetmənin vacibliyi və faydasının onlara çatdırılması, ona nail olmanın yollarının izah edilməsi və s. idi.

2. Hüququn üstünlüyü (və ya hüquqi dövlət)

“İstibbad və məşrütə davası da hüquqi bir davadır”¹⁷⁴, – deyən M.Ə. Rəsulzadə üçün Azərbaycan davası da “insanlara hürriyyət və millətlərə istiqlal” uğrunda hüquqi bir dava idi. Rəsulzadənin bu fikri Tomas Jeffersonun Amerikanın müstəqilliyi üçün savaşa dəvəti ilə dəha da artacaqdır¹⁷⁵.

¹⁷² Yena orada, 448.

¹⁷³ Bax: M.Ə. Rəsulzadə, 1) “Zemstvo islahati xüsusunda”, Tərəqqi, № 103, 16 noyabr 1908. – Rəsulzadə, *Əsərləri*, I c., 249-51; 2) “Zemstvo islahati barəsində”, Tərəqqi, № 104, 17 noyabr 1908. – Rəsulzadə, *Əsərləri*, I c., 251-53; 3) “Zaqafqaz zemstvo cəmi”, Tərəqqi, № 136, 26 dekabr 1908. – Rəsulzadə, *Əsərləri*, I c., 277-80; 4) “Zemstvo Şurası”, Açıq söz, № 149, 3 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 375-76; 5) “Zemstvo – I”, Açıq söz, № 154, 8 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 379-81; 6) “Zemstvo – II”, Açıq söz, № 157, 12 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 387-90; 7) “Zemstvo – III”, Açıq söz, № 159, 14 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 396-98; 8) “Zemstvo Şurası”, Açıq söz, № 168, 25 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 404-6; 9) “Anlaşılması lazım bir nöqtə”, Açıq söz, № 171, 28 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 407-9; 10) “Zemstvo Şurası”, Açıq söz, № 179, 8 may 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 416-18; 11) “Qafqasiya zemstvosu və müsəlman fraksiyası”, Açıq söz, № 188, 18 may 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 425-27.

¹⁷⁴ Rəsulzadə, “Mühafizəkar və ya sosialist mühafizəkar partiyaların tənqid”, Rəsulzadə, *Əsərləri*, II c. 100.

hər bir insanın öz təbii hüquqları üçün savaşmış olması fikri ilə çox səsləşir.

Rəsulzadənin ideali hüquqa əsaslanan hür demokratik cəmiyyət qurmaq idi. Bununla belə, o hesab edirdi ki, "hürriyət qanunu-suzluqdan ibarət deyildir": "Hürriyət o demək deyildir ki, heç bir qanun və qayda olmasın, kim na bilir etsin. Əgər hürriyət bundan ibarət olmuş olsa öylə bir qanunuzluq, o daraçə siddətlə bir anarxiya çıxar ki, siz özünüz də monarxiya arzu edərsiniz. Hürriyət yaxşı şeydir. Fəqat onun bir andazası, həddi vardır"¹⁷⁵. Bu hədd isə hüquqla, daha dəqiqi isə onun ifadə olunduğu ümumi ("gerçek demokrat üçün yalnız bütün insanlara münasibətdə ümumi olan hüquq mövcud olmalıdır")¹⁷⁶, yəni eyni qaydalar din, tayfa, sinif, kasta, yaşayış yeri və cins fərqləri nəzərə alınmadan hamiya tətbiq olunmalıdır) və bitərəf ("qanun qətiyyən bitərəf olmalıdır, tərəflisi olmamalıdır")¹⁷⁷ qanunlarla müəyyən edilməlidir. Bu qanunlara həmi, ilk növbədə isə dövlət orqanları və onun vazifəli şəxsləri və məmərləri təbe olmalıdır. Bu sonuncuların salahiyətlərinin qanunla möhdudlaşdırılması insan hüquq və azadlıqlarının təmininin vacib şərti hesab edilir: "Cinayətin təqibi bir məmur, bir qubernatora həvalə edilərsə, yaqın ki, öz bildiyi və istədiyi kimi rəftarda bulanıcaq, arzu etdiyi cazanı tətbiq və təşmil edəcəkdir. Amma qanun qəbul və hər şey qanuna rücu edilərsə, vətəndaşlar məmur istibdadından mühafizə, hürriyəti təmin edilməsi olar"¹⁷⁸.

Rəsulzadənin fikrinə, qanunlar nəinki bütün insanlara, həm də bütün bölgələrə münasibətdə (yəni "territorial" olaraq) eyni, yekcins olmalı, heç bir imtiyaz tanımamalıdır. Bunun əksi baş verdikdə, "hamının talabına əməl etmək lazımlı gələr, o halda da qanun

¹⁷⁵ Azərbaycan, № 293, 12 oktyabr 1919; "Azərbaycan" qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 481.

¹⁷⁶ Azərbəiñdjan, № 69, 29 dekabr 1918.

¹⁷⁷ Azərbaycan, № 311, 2 noyabr 1919; "Azərbaycan" qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), III c. (Bakı: Qanun nəşriyyatı, 2017), 24.

¹⁷⁸ Azərbaycan, № 293, 12 oktyabr 1919; "Azərbaycan" qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 481-82.

həftədən həftəyə dəyişərək qanunluqdan çıxar"¹⁷⁹. Belalılık, qanunların əməmiliyi və bitərəfliliyi ilə yanşı, onların nisbi sabitliyi və tətbiqi zamanı dayışməyən qaydalardan ibarət olması Rəsulzadənin hüquqi dövlət idealının mühüm müddəaları olaraq qəbul edilməlidir.

Rəsulzadə hesab edirdi ki, *hakimiyətlər bölgüsü* olmayan dövlət hüquqi ola bilməz. "Dövlət vəzifələri ilə dövlət qulluğunun bir araya sığmaması haqqında" qanunun müzakirəsi zamanı parlament kurşusundan belə bayan etmişdir: "Hüquqi dövlətin despotik dövlətdən fərqi heç də hakimiyətin bir şəxsən bir neçə şəxslə keçməsində deyildir. Hakimiyətlər bölgüsü sistemi olmadıqda, hakimiyət çox adəmünənəlindən daha çox despotik ola bilər. Hüquqi dövlətin əsası qanunverici, icraedici və məhkəmə hakimiyətləri bölgüsündür"¹⁸⁰.

3. Hüquq və azadlıqların təmini

"İnsanlara hürriyət, millətlərə istiqlal"¹⁸¹ şüərini müəllifi insan hüquq və azadlıqlarına münasibətdə çağdaş liberal görüşlərə malik idi. M.Ə. Rəsulzadə görə, "[İ]liberalizmdə əsas ideal fərdin ən çox hürriyəti və dövlətin vətəndaşlar arasında qarşılıqlı münasibətən an az müdaxiləsidir": "Liberalizm, dövlətin vətəndaş üzərindəki hakimiyətini an az dərəcəyə endirib, onu yalnız daxili asayış ilə xarici əməniyyəti təmin edən, cəmiyyət xidmətində və nəzaratında bir müəssisə görmək istəmiş; dinin dünya işlərindən ayrılığını tələb edərək, vicdanlarının hər türlü təzyiqdən azadəliyini gözə almış; iqtisadi sahədə dəxi satış təşəbbüsünün istiqlalına hörmətlə mülkiyyətin qutsallığını elan etmişdir"¹⁸².

¹⁷⁹ "Azərbaycan Məclisi-Məbusanunda", Azərbaycan, № 102, 31 yanvar 1918. – Azərbaycan" qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c., 229.

¹⁸⁰ Azərbəiñdjan, № 19, 26 yanvar 1919.

¹⁸¹ M.Ə. Rəsulzadə bu şüəri ilk dəfə "Müsəvət" partiyasının I qurultayının kurşusundan sösləndirmişdir.

¹⁸² M.Ə. Rəsulzadə, "Milli təsənnüd", Azərbaycan (məcmua, Ankara) 1(12) (1 mart 1952). – Rəsulzadə, Milli birlilik, 24.

Hər növ hüquq və azadlıqların təmin edilməsini haqqı demokratyanın və hüququn üstünlüğünün zaruri şərti hesab edən Rəsulzadəyə görə, hər bir fərdin azadlığı digərlərinin azadlıq və hüquqlarına təcavüz etməmək şartılı təmin edilməlidir¹⁸³. Fikrimcə, bu fikir maşhur “hər bir fərdin azadlığı digər vətəndaşların azadlığının başlığı yerdə sona yetir” söyləmi, eləcə də Fransanın 1789-cu il “insan və vətəndaş hüquqlarının ümumi bayannaması”nın 4-cü maddəsindən təsbit edilmiş müddəə ilə eyni mənə yükünə malikdir.

Azadlıq istər fəndlərə aid olsun, istərsə də bütün millətlər, M.Ə. Rəsulzadə üçün eyni dərəcədə müqaddas bir dəyərdir: “İnsanların istiqallına hürriyyəti-səxsiyyə, millatların hürriyyəti-səxsiyyətinə istiqal deyilir. Hürriyyəti-səxsiyyə nə qədər müqaddas iş, səxslərin macmuu olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir”¹⁸⁴. Bundan əlavə, millatların istiqlalı və insanların hürriyyəti bir-birlərə six bağlıdır; birinci olmasa, ikincinin tam təmənidən səhbat belə gedə bilməz, fəqat ikinci də olmasa, birinci fiksiya olacaqdır. “İnsanların hürriyyəti bizə hər dürüli təhakküm [məhkum etmə] və təzyiqlərin ortadan qalxması və hüquqi-anam əsas və üsullarının hakim olması şartılı mümkün ola biləcək”dir¹⁸⁵.

Məhəmməd Əmin bəyə görə, “[h]üquqi-başr – insanın həqləri, ixtiyarları deməkdir”; “insanın fikri azaddr. Fikir elədiyini deyə bilər, deyə bildiyini yaza bilar. Deyib və yaza bildiklərini xəyaldan işə gotirə bilmək üçün cəmiyyətlər qurur, məclislər yığar, ictimailər, yığıncaqlar çağırıar”¹⁸⁶. Rəsulzadə hər bir demokratik cəmiyyətdə insan hürriyyətinin vahid bir şəbəkəsinin, onun söz azadlığı, mətbuat azadlığı, cəmiyyət və ittifaq azadlığı, din və vicdan azadlığı, səxsiyyət azadlığı kimi formallarının olmasına zaruri hesab edirdi. Onun fikrinə, çar Rusiyasında bunların heç biri təmin edilmirdi, əksinə orada “hürriyyəti-kalam həbs və nəfəyidən, hürriyyəti-mətbuat mə-

¹⁸³ Azeri, “Cumhuriyyət Bayramı”, Rəsulzadə, *Yeni Kafkas Yazıları*, 1923-1927, 189.

¹⁸⁴ Rəsulzadə, “İstiqal”, Rəsulzadə, *Əsərləri*, V c., 206.

¹⁸⁵ M.Ə. Rəsulzadə, “Yürüdüyümüz yol”, *Müsavat*, № 1, 10 sentyabr 1917. – Rəsulzadə, *Əsərləri*, IV c., 353.

¹⁸⁶ Rəsulzadə, “Cəmaət idarəsi”, Rəsulzadə, *Əsərləri*, IV c., 135.

bələrin və qəzətlərin bağlanmasından, hürriyyəti ittifaq insanları dəstə ilə, firqə ilə sürgünə çəkmədən, hürriyyəti-səxsiyyə xalqı küçədə deyil, evində belə rahat qoymamaqdən ibarət”¹⁸⁷. Rəsulzadə Azərbaycanın müstəqilliyinin reallaşması ilə hüquq və azadlıqların da təmin ediləcəyini dərinindən inanırdu: “siyasetən kasbi-hürriyyət və istiqal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-başrə aid dəstərlər hər halda müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə etməm”¹⁸⁸.

Hüquq bərabərliyi prinsipi Rəsulzadəyə görə, vətəndaş olduqlarına görə cəmiyyətin hər bir üzvünün haqqıdır və “[h]ər hanki bir məmləkə, qələmrovunda [idarəsi altında] yaşayış bütün təbəələrində həqiqi və səmimi vətəndaşlıq hissiyatı bəsləmək üçün əhalisini hüquqlu və hüquqsuz qisimlərə bölməməlidir. Bunu hökumətlər və idarələr həqqında mövcud tərəqqipərvər nəzəriyyələr qəbul etdiyi kibi, hər bir nəzəriyyədən daha müəssir və daha və daha qüvvətli olan zaman da isbat etdi”¹⁸⁹. Odur ki, “kəndi vətəndaşları arasında ögey-döğməliq gözədən bir dövlət də həqiqi bir qüvvətə səyəkənməyəcək, mütəraqqi və qüvvətli bir təşkilata malik olmayıacaqdır”¹⁹⁰.

“Millətin azadlığı, düşüncənin azadlığıdır”¹⁹¹, – deyən Rəsulzadə insan azadlığının hər cür məhdudlaşdırılmasına qarşı çıxış edir: “Adamların ağılı və fikri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağılı və təfakkürünü əlindən alıb onu bir maşına, ya cansız alətə çevirmək deyəkdir”¹⁹². Bu zaman istər düşüncə azadlığı, mətbuat azadlığı, istərsə də elmi yaradıcılıq azadlığı, dini azadlıq olsun, hamısı cox

¹⁸⁷ M.Ə. Rəsulzadə, “Oktyabrın 17-si”, *İşad*, № 245, 17 oktyabr 1906. – Rəsulzadə, *Əsərləri*, I c., 64.

¹⁸⁸ M.Ə. Rəsulzadə, “Azərbaycan Şurayı-Millisi tarixindən”, *Azərbaycan*, № 41, 16 noyabr 1918. – Rəsulzadə, *Əsərləri*, V c., 83.

¹⁸⁹ M.Ə. Rəsulzadə, “Müsləmən dava vəkili haqqında”, *Açıq söz*, № 8, 12 oktyabr 1915. – Rəsulzadə, *Əsərləri*, III c. 195.

¹⁹⁰ Rəsulzadə, “Tutacağımız yol”, Rəsulzadə, *Əsərləri*, III c., 180.

¹⁹¹ Rəsulzadə, “Mətbuat azadlığı”, Rəsulzadə, *Əsərləri*, II c., 78.

¹⁹² Yenə orada, 79.

önəmlidir. İnsan hüquqları sırasında ilk yerə seçki hüququnu qoyan Rəsulzadə onu insan azadlığı ilə six əlaqədə götürür: "seçki xalq və cəməat idarəsinin diragıdır"¹⁹³, "seçkilar millət rayının azadlığından hasil olmalıdır"¹⁹⁴; digar hüquq və azadlıkların təmin edilməsi üçün onun mövcud olmasına zəruri şərt hesab edir: "xalqın nizam və qanun işlərinə qarışması, hökumət işlərində xüsusi ray sahibi olması, cəməat müəssisələrində ray və fikir yiyalığında bulunması üçün seçki lazımdır. İnsanlıq və vətəndaşlıq haqqından faydalınmak üçün demək ki, insan seçki haqqına da malik olmalıdır"¹⁹⁵. Həqiqi demokratik seçkilar ümumi, bərabər, gizli və müstəqim olmalıdır. İnsan azadlıqları sırasında isə Rəsulzadə mətbuat azadlığını birinci yerə yerləşdirirdi, zira milli şüurun inkişafı və milli mənliyin formalşdırılmasıyla yanaşı, seçki hüququnun məhiyyəti və önmənin millətin hər bir üzvüne çatdırılmasında matbuatın rolu avəzildəməzdir.

Rəsulzadənin çağdaşlıq ideali azərbaycanlı müsləman qadınlarım hüquqlarını təmin etməyi də özündə ehtiva edirdi. O, 1913-cü ildə "İqbəl" qəzetindəki silsilə məqalələrində bütün Şərqi ölkələrində qadınların düşdükləri əsərat durumunu təqnid edir, qadının "aşağı cinsdən bir məxlüq" olması haqqında görüşlərə qarşı çıxır¹⁹⁶. Digər tərəfdən də məktəblərdə azərbaycanlı müsləman qızlarının sayının artmasına, onların ali məktəblərdə təhsil almasına, ilk müsləman qadının hüquqsunas ixtisasına yiyələnməsini ürəkdən alıqlayırdı¹⁹⁷.

Məhz Rəsulzadənin təşəbbüsü ilə 1917-ci il 15-20 aprel tarixlərində Bakıda keçirilən I Ümumqafqaz müsəlmanları qurultayı qadın masalası üzrə xüsusi qətnamə qəbul etmişdir. Bu sənəddə azərbaycanlı qadınların "siyasi və mülki hüquqlarda kişilərlə bərabər laşdırılması"nın, onların kişilərlə bərabər ictimai-siyasi hayatı iş-

¹⁹³ Rəsulzadə, "Cəməat idarəsi", Rəsulzadə, Əsərləri, IV c., 137.

¹⁹⁴ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c. (Bakı: "Azərbaycan" nəşriyyat, 1998), 732.

¹⁹⁵ Rəsulzadə, "Cəməat idarəsi", Rəsulzadə, Əsərləri, IV c., 137.

¹⁹⁶ Rəsulzadə, "Türkiyədə qadınlar", Rəsulzadə, Əsərləri, II c., 236.

¹⁹⁷ Rəsulzadə, "Ümid işlətləri", Rəsulzadə, Əsərləri, II c., 208-9.

tirakinin təmin edilməsinin zəruriliyi xüsusi vurgulanır¹⁹⁸. "Dirilik öz hüququnu mühafizə edə biləcək qədər qüvvəli olmaqdan" ibarətdir deyən Rəsulzadə bununçun "xanın qızlarını ciddi, sabit, sarsılmaz bir faaliyyətlə maarif və tərəqqi üfüqlərinə doğru sövə etməli, yüksəltməli və hürriyyət gününəndən kəsb-i-nur etmələrinə daima say və qeyrat etməli"¹⁹⁹ vəzifəsini qarşıya qoyur.

Maraqlıdır ki, Rəsulzadə insan hüquq və azadlıqlarının ümumbaşarı dayaları olması fikrini dolayı yolla da olsa, onların "İnsan hüquqlarının ümumi bəyannaması"nın qəbulu ilə beynəlxalq hüquqda belə bir qisimdə tanınmasından bir neçə onillik qabaq dilə gətirmişdir: "İnsanların hürriyyəti nə qədər geniş bir dairədə olursa, başarıyyətin ümumi tərəqqisi də o qədər möhkəm və qüvvətli əsaslardada cərəyan ediyor"²⁰⁰.

4. Dünyəvilik (sekulyarizm)

M.Ə. Rəsulzadənin çağdaşlaşma layihəsi cəmiyyət hayatından siyasi sahə ilə dini sahənin, siyasa ilə dinin ayrılmazı tələbini nəzərdə tuturdı. Hes şübhəsiz, dini təfəkkürün güclü mövqeyi ilə saciyyələnən bir cəmiyyətdə belə tələbin qoyulması həm çatin, həm də vacib idi və bunu görkəmli mütafəkkir yaxşı anlayırı. Dünyəvilik ideyalarının nəinki arcdıcı tərəfdarı olan²⁰¹, ham də bu ideyaları Azərbaycan cəmiyyətinə daşıyanların önündə duran Rəsulzadə bunu xüsusilə vurğulayırdı ki, dinin siyasi sahəyə təsiri sıfır endirimli, "ruhaniylar siyasa maşqul olmamalı", "siyasi mübarizəzadə məscid və minber bitaraf" olmalı, "məscidə girərkən siyaset, partiya, ideya unudulmali"²⁰² və məscid və siyaset qarşılıqlı müdaxilədən çəkinməlidirlər. "Məscidə daxil olduqda insan siyaset, firqa və məsləyi kanara qoyub hüzuri-ilayhidə xüzu, xüsu [təvəzükər və itaətkar] duraraq birlilik, qardaşlıq və sairə kibi sözər eşitməlidir.

¹⁹⁸ Kəsnüü, 19 aprel 1917.

¹⁹⁹ Rəsulzadə, "Nərəyə gediyoruz?", Rəsulzadə, Əsərləri, IV c., 165.

²⁰⁰ Rəsulzadə, "Yürüdüyümüz yol", Rəsulzadə, Əsərləri, IV c., 353.

²⁰¹ A. Balayev, Məmməd Əmin Rəsulzadə (1884-1955). Политический портрет (Bakı: KitabKlubu.org, 2014), 80.

²⁰² ARDA, f. 894, siy. 10, iş 60, v. 12.

Hüzuri-ilayhidə duran camaat və minbəri-xitabtda üləma siyasetdən kənar olmalıdır”²⁰¹. Din nümayəndələrinin dövlət işlərinə qarışmaması tələbi dövlətin də din işlərinə müdaxiləsinin yol verilməzliyi prinsipi ilə tamamlandı. Bu isə dövlət və hökumət tərəfindən bir sır tələblərə (passiv vazifələrə) amal edilməsini nəzərdə tuturdu. Məhz Rəsulzadənin söyləri sayesində “Müsavat” partiyasının programına belə bir xüsusi bənd daxil edilmişdir: “Hökumət heç bir dina, heç bir məzəhəbə üstünlük verməməli və bir dini digərinin zərərinə himaya etməməlidir”²⁰².

Dünyavılıyi liberalizmin əsas ünsütlərindən biri hesab edən Rəsulzada yazdı: “Liberalizm ... dinin dünya işlərindən ayrılmışlığını tələb edərək, vicdanlarını hər türli təzyiqdən azadəliyini göze almış”²⁰³. Mütəfəkkirin fikrinə, “dini siyasetdən ayırmak” tələbi heç də “dindarları təzyiq altında saxlamaq demək deyildir”, əksinə din və vicdan azad olmalıdır²⁰⁴. Göründüyü kimi, o, dinin dünyəvi işlərden ayrılığı tələbi ilə yanaşı, dünyavılıyin daha bir tələbini – vicdan azadlığı tələbini da ayırmış. Rəsulzada dünyavılıyin bu iki əsas elementin xüsusi vurgulamaqla, bütövlükdə onun məzmununu düzgün müayyan edirdi.

Vicdan azadlığının xüsusi ahəmiyyət verən Rəsulzada çərçivəsinə əsaslanaraq dina siyasi ala kimi yanaşan, onu “siyaset oyuncası edən”, bir dini hökmənən din kimi tanınıp digərlərini asılı vəziyyətə salaraq sıxışdırı, “bir ikonaya ibadət etdirən” dövlətləri ciddi tənqid edirdi²⁰⁵. Belə bir yanaşma vicdan azadlığının pozulmasına, eləcə də cəmiyyətdə düşmənciliyin və hərc-mərcliyin yanراسmasına gətirib çıxarırdı. Bu zaman səhəbet həm ayrı-ayrı dinlərin azadlığını, həm də onların daxilindəki məzəhəblərin azadlığını pozulmasından gedirdi.

²⁰¹ Rəsulzada, ““Müsavat” qurultayı”, Rəsulzada, Əsərləri, IV c., 384.

²⁰² А. Балеев, Азербайджанской национально-демократическое движение. 1917-1920 гг. (Баку: “Элм”, 1990), 77.

²⁰³ Rəsulzada, “Milli tasəniyd”, Rəsulzada, Milli birlik, 24.

²⁰⁴ Rəsulzada, “Mühafizəkar ya ysosialist mühafizəkar partiyaların tənqid”, Rəsulzada, Əsərləri, II c., 96.

²⁰⁵ M.Ə. Rəsulzada, “Bizim nöqtəyi-nazardan Rusiyada cümhuriyyəti-ənam”, Qardaş köməyi, № 1, may 1917. – Rəsulzada, Əsərləri, IV c., 167.

Milli birliyi dini birliyə qarşı antitezis kimi qəbul edən sələfi Şeyx Cəmaləddin Afganidən²⁰⁶ fərqli olaraq, Rəsulzadənin dünyəviliyə dair görüşləri heç də dinin cəmiyyət hayatından tam kanarlaşdırılmasına, dina mahəl qoyulmamasını ehtiva etmirdi. O, əhalisinin əksəriyyəti müsləman olan, dini dəyərlər sisteminin mədəniyyətin manevi özüyini təşkil etdiyi Azərbaycan kimi bir camiyatda bu sistema etinəsiz yanaşmanın mənfi təsir göstəracayını gözəl bilirdi. Əksinə, “insaniyyətpərvər, ədalət və müsəvətçilər, məarif və həqqaniyyətamız bir məslək”²⁰⁷ olan islamın dəyərlər sisteminin insanların şüuruna və davranışına, o cümlədən pozitiv hüquq normalarına əməl edilməsinə yalnız müsbət təsiri olacağına inanırdı. “Biz islam zidd olmayan müdafəyi-millət bir fırqə təşkil etdik”²⁰⁸, – deyən Rəsulzada din birliliyini milli birliyə çatmanın təməllərindən biri sayır, dini azadlığı müdafiə edir, onu insan hürriyyətinin “qəti və lazım ərkanından”²⁰⁹ hesab edirdi.

5. Elm

Yaradıcılığının elə ilk dövrlərində elmə həsr etdiyi bir müxəmməsində “Hər nə var dünyada bil ki, elmilən olmuş hüsü [həsil]”²¹⁰, – deyən M.Ə. Rəsulzadə həla 1903-cü ildə “Şərqi-Rus” qəzetiinin 14 may tarixli 19-cu sayındında həmmüəllifi ilə birlikdə yazıdır: “Bu vaxta bizi lazım və vacibdir ki, hümmət edib elm öyrənməyə və öyrətməyə və rəsətdirməyə səy və kusış qilaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir”²¹¹.

Biliyi heç vaxt mağlub olmayan fövgələdə bir qüvvə²¹² hesab etdiyindən, diriliyi də ilk növbədə elman qüvvətli olmaqdə görən Rəsulzadə,

²⁰⁶ Mehmetzade, Milli Azərbaycan Hareketi, 44.

²⁰⁷ Rəsulzada, “Bu gün”, Rəsulzada, Əsərləri, I c., 62.

²⁰⁸ Rəsulzada, ““Müsavat” qurultayı”, Rəsulzada, Əsərləri, IV c., 384.

²⁰⁹ Rəsulzada, “Yürüdüyümüz yol”, Rəsulzada, Əsərləri, IV c., 353.

²¹⁰ M.Ə. Rəsulzada, “Elm tarifində deyilidir. Müxəmməs”, Şərqi-Rus, № 20, 18 may 1903. – Rəsulzada, Əsərləri, I c., 17.

²¹¹ M.Ə. Rəsulzada, “Mahməd Əmin və Məhəmməd Əli”, “Hümmət və qeyrət vaxtidır”, Şərqi-Rus, № 19, 14 may 1903. – Rəsulzada, Əsərləri, I c., 15.

²¹² M.Ə. Rəsulzada, “Fəhləyə dair”, Rəsulzada, Əsərləri, I c., 41.

sulzadə yazırıdı: "Gərək hər bir insan və gərək hər bir millət elmən və bədən qüvvəti olmınaq dünyada yaşa bilmək nematindən möhrumdur"²¹⁵. Odur ki, milli ideoloq dünya elminin nailiyətlərin-dən faydalanañğı öz həmvəllərinə, xüsusiilə "millətin iqbalının göstəricisi"²¹⁶ olan gəncliyə yorulmadan tövsiyə və təlqin edir, "cavamlarımızla məərifiməndlərimiz arasında ali elm və fənni niyyət və məqsədlərinə duyanımız" in çoxalmasını²¹⁷ arzulayırdı.

Rəsulzadə müsəlmanlarda alımların "yalnız bir şeyi və yalnız bir fəndə ixtisas peyda etməyib də hər şeydən bəhs edə bilmək və mühitələr [bir çox elma həkim] olmaq" istəklərini yanlış hesab edərək yazırıdı: "Qədimdə ülüm və fünum [elm və fanlar] ol-duqca müxtəsər idi. Bir adamın ömrü bütün onları öyrənməyə bəlkə də bəslik edirdi. Fəqət indi elm və fünum o qədar şöbələrə bölmüş və o qədar qismatlara ayrılmışdır ki, onların ünvan və xülasəyə-məaləni birisi öyrənmək istərsə tamam ömürünü sərf etsin gərək. Binaənəleyh indi on mütəvafiq olan üsul bər elm və ya fənn-dən mütəxəssis olmaqdan ibarətdir və hənki bir millət mütəxəssis alımlarə daha artıq dara [sahib] işa mübarizəyi-hayatdakı müvəffəqiyət də onundur"²¹⁸.

Rəsulzadə insan azadlıqları arasında elmi yaradıcılıq azadlığına xüsusi əhəmiyyət vermiş, elmi əsərlər milli əsərəti tay tutmuşdur²¹⁹. O, həbələt elm və siyasiyyətin münasibətinə də toxunaraq, elmin siyasetə tabe edilməsinə elmi yaradıcılıq azadlığının qənəm kəsilən bir hal hesab etmişdir. Elmini siyasetə tabe etdirənləri kəskin tənqid edən Rəsulzadənin fikrinə, əksinə, siyaset elmə tabe edilməlidir: "Mədəniyyətin qayası siyaseti elmə tabe etdirməkdir. İdari sahədə qazanılmış qiymətləri elm ölçüsü ilə dərtarəq, cəmiyyət nizamını ona görə qurmaq bir idealıdır"²²⁰.

²¹⁵ Rəsulzadə, "Dirilik nadir?", Rəsulzadə, Əsərləri, II c., 461.

²¹⁶ M.Ə. Rəsulzadə, "Fonn və ixtira üçün", Açıq söz, № 283, 12 sentyabr 1916. – Rəsulzadə, Əsərləri, III c., 530.

²¹⁷ Yenə orada, 532.

²¹⁸ M.Ə. Rəsulzadə, "Bizda maarif işi", Bəşirət, № 4, 3 may 1914. – Rəsulzadə, Əsərləri, II c., 341.

²¹⁹ Rəsulzadə, "Mətbuat azadlığı", Rəsulzadə, Əsərləri, II c., 78.

²²⁰ Bax: M.Ə. Rəsulzadə, "Elm və siyaset", Rəsulzadə, Milli birlük, 104.

IV. M.Ə. RƏSULZADƏNİN ÇAĞDAŞLIÇA DAİR İDEYALARININ ÜMUMİ DƏYƏRLƏNDİRİLMƏSİ

Yuxarıda göstərilənlərə yekun vuraraq qeyd etmək lazımdır ki, çağdaşlığın demək olar ki, bütün mühüm məqamlarına əsərlərində yer ayıran M.Ə. Rəsulzadə bütövlükdə yaşadıq, zamanın şorları və tələblərinə uyğun olaraq, eləcə də yerli şəraitin xüsusiyyət və ehtiyaclarını nəzərə alaraq mühakimə yürütmüş və nticədə əsas qayası "tarraqı etmək, başarıyyət gülüstənində yaxşı qoxulu bir türk gülü yetişdirmək"²²¹ olan bir çağdaşlaşma layihəsi ortaya qoymuşdur.

M.Ə. Rəsulzadə modernlaşmaya düzxətti bir hərəkat kimi baxırdı. Onun nəzərində modernlaşma sadəcə hər şeydə qarşılıqla, yəni həyatın bütün sahələrində Qərb cəmiyyətinin təmal əsərlərinin "üzünün köçürülməsi" deməkdi. Modernlaşmanın ilkin şərti milli dayarların hifz edilməsi və məhz bu osadasında qabaqcıl olan camiyatın həyatının, hakimiyyət təşkilinin, dövlət və vətəndaş münasibətlərinin dəyər və standartlarının ardıcıl olaraq mənimşənilməsi idi. Bu zaman əsas vəzifə alınacaq fikirləri, manimsa-nılacaq ideya və təsisatları "öz milli ruhumuzla aşşayaraq" əsaslı proqramlar hazırlanılaqla real tacirbödə hayata keçirməkdən ibarət idi. Rəsulzadə həm də yaxşı başa düşürdü ki, gerçəklidə demokratikləşmə, liberal dayarların institusionallaşdırılması, parlament sisteminin, hakimiyyətin təşkilinin digər çağdaş standartlarının və dünyəviilik prinsipinin bərqrar edilməsinə cəhd yenilikləri qəbul etməyə hazır olmayan cəmiyyətdə birdən-bira istanılan natiqlərə gətirib çıxarmayacaqdır. Bu üzən milli istiqlala, milli dövlətçiliyə gedən yol ilə növbədə milli diriliyi, yaxud onun ən zəruri ehtiyac-ları ödəyə biləcək minimal səviyyəsinə nail olmağı tələb edirdi. M.Ə. Rəsulzadə cəmiyyəti çağdaşlaşma yönündəki dayışıklılıkları qəbul etməyə hazırlamaq üçün dil, din, adat və ənənələr, tarixi keçmiş, ailə, təhsil, milli mətbuat və adəbiyyat, milli məfkurə kimi hər bir millətin milli varlığını təşkil edən dəyər və təsisatları konkret məkan və zaman müstəvisində araşdırılmış, bu sahələrin hər birində millətin ehtiyaclarını öyrənmək əsasında milli inkişafə əngəl olan

²²¹ Rəsulzadə, "Müsəvət qurultayı", Rəsulzadə, Əsərləri, IV c., 379.

amillərdən qurtulmaq və bu inkişafı dəstəkləyici amilləri isə stimullaşdırmaqla məlli diriliyə çatmanın yollarına işq salmışdır. Diğər tərəfdən isə ümüməşərə dayar və təsisatların artikulyasiyası olaraq çağdaşlaşmanın Azərbaycan xalqının çağdaş dünya ilə ayaqlaşla bilmişsi və dünyamı qabaqcıl, sivilizasiyalı xalqları ailisənə daxil olması üçün vacibliyini asas tutan Rəsulzadə klassik liberalizmin öncüllərinən yaranaraq, qurulacaq milli müstaqil Azərbaycan dövlətinin çağdaş demokratik, dünyevi, hüquqi bir dövlət kimi təmol əsaslarını işləyib hazırlamışdır.

Heç şübhəsiz, M.Ə. Rəsulzadənin çağdaşlıq konsepsiyası ortaya çıxdığı tarixi dönm, elmi və praktiki təməlləri baxımından özünən müasir (əsas etibarilə XX əsrin ikinci yarısında təqdim edilmiş²²²) ekvivalentlərindən fərqlənir. Tamam başqa bir tarixi şəraitdə, daha zangin elmi və praktiki irsə söyklənərək işlənilə hazırlanan bu sonuncuların birləşdirən fərqlənməsi töbidiir. Bununla belə, M.Ə. Rəsulzadənin çağdaşlıq konsepsiyası bir çox məsələlər üzrə özündə uğurlu ideyalar aks etdirərk müasir ekvivalentlərindən heç də geridə qalmır, əksinə bəzi məqamlarda onları qabaqlamaqla çağdaşlıq nəzəriyyəsinə mühüm töhfə hesab oluna bilər. Yeri gəlmışkən, Rəsulzadə da müasir çağdaşlaşma nazariyyəçiləri kimi çağdaşlaşmaya öz natiqlərinə görə mütəraqqi olan sosial dayışlıkların növlərinən biri, milli dövlətlərin transformasiyası üzrə fundamental nəzəriyyə, eyni zamanda və əməli olaraq camiyyətin hər bir institutunu əhatə edən geniş "çoxtaraflı proses", sistemli xarakterda olan bir hadisə²²³ olaraq baxırı.

M.Ə. Rəsulzadənin çağdaşlıq dair ideyaları "Müsavat" partiyası programlarının da təməlində durdurdu. Heç şübhəsiz, "Müsavat" partiyasının ideya-siyas platformasının qurulmasında onun lideri M.Ə. Rəsulzadənin rolu mühüm və avazəniləndirdir. Bununla əlaqədar M.B. Məmmədzadə yazırı: "Müsavat" fırçasının gərk ideoloji baxımdan təkamülündə, gərəksə bu ideologiyanın müntəzəm bir

²²² D.C. Tipps çağdaşlaşma nazariyyəsinin mənşeyini təxminən ikinci Dünya müharibəsindən sonrakı dövrə aid edir. Bax: Tipps, "Modernization Theory and the Comparative Study of Societies", 200. Əlbəttə, Vebərin araşdırılmalarını nazara almışaq, müəlliflər razılışmaqla olar.

²²³ Yenə orada, 202.

program şəklini alıb təşkilat etibarilə təazzuv etməsində [formalaşmasında] və dövlət quracaq bir fırqə şəklinə galməsindən ən böyük və başlıca rolu oynayan Rəsulzadə Məhəmməd Əmin bay olmuşdur"²²⁴. Sözsüz ki, bu tasbit Rəsulzadənin çağdaşlıq ideyalarına münasibətdə də bùsbütün keçərlidir. Bunun dəlilləri isə kifayat qədərdir. "Müsavat"ın birinci və ikinci qurultaylarında qəbul edilmiş partiya programlarının mətnləri ilə Rəsulzadənin çağdaşlığı dair ideyalarının əks olunduğu və burada da bolluca iqtibas edilən mətnlərin tutuşdurulması onu göstərir ki, nəinki birincilər sonuncular əsasında tərtib edilmiş, habəla əksər hallarda sonuncuların dil və üslubu da saxlanmaqla eynilər bircinlərə köç etmişdir.

Burada adəlat naminə bir vacib məqamı da vürgülaməq gərəkik ki, milli dövlətin ideya əsaslarının ortaya qoyulmasında Azərbaycanın XX əsrin avvallarında faaliyyət göstərən intellektuallarının bir sıra nümayəndələrinin də amayı az olmamışdır. Rəsulzadə özü də onların milli Azərbaycan dövlətçiliyinin siyasi-ideoloji əsaslarının yaradılması işinə, eləcə də Azərbaycan Cümhuriyyətinin yaranması və faaliyyətinə töhfəsinə zaman-zaman vürgulayırdı²²⁵. Bu sıradə Ə. Topçubaşov, F. Xoyski, N. Yusifbəyli və digər görkəmlili şəxslərin adları xüsusi qeyd edilməlidir. Lakin bu şəxsiyyətlərin fədakar aməyini, danılmaz xidmətlərini yüksək dəyərləndirməkla qeyd etmək lazımdır ki, çağdaş demokratik milli Azərbaycan dövlətçiliyinin başlıca ideya və təmol əsaslarını daha ardıcıl və sistemli şəkildə işləyib hazırlayan, onların gerçəkiyiçərilişməsində həlledici rol oynayan, milli Azərbaycan hərəkatına, eləcə də milli dövlət quruculuğuna siyasi liderliyi həyata keçirən məhz Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Bu xidmətlərindən dolayı o, Azərbaycan siyasi düşünçü tarixinin an uca zirvəsi və Azərbaycan dövlətçilik tarixinin ən parlaq siması adını haqq etmişdir.

²²⁴ Mehmetzade, *Milli Azərbaycan Hareketi*, 42.

²²⁵ Bax, məs.: Rəsulzadə, "Azərbaycan davası", M.Ə. Rəsulzadə, *Əsərləri*, IV c., 22.

ÜÇÜNCÜ BÖLÜM

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN
YARANMASI VƏ ÇAĞDAŞ
DÖVLƏT-HÜQUQ QURUCULUĞUNUN
SİYASİ-TARİXİ ARXAPLANI

I. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİX SƏHNƏSİNƏ GƏLİŞİ: SİYASİ-TARİXİ PROSESLƏR

1. Fevral inqilabından sonra Azərbaycanda siyasi vəziyyət

1917-ci ilin fevralında Rusiya imperiyasını "xalqlar həbsxanasına" çevirən çar rejiminin devrilmesi ilə Azərbaycanda milli hərəkat və siyasi proseslər öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil oldu. Fevral inqilabı nticəsində Rusyanın demokratik respublika elan edilməsi və demokratik azadlıqların bayan ediləsi milli azadlıq hərəkəti üçün əlverişli şərait yaradı. Yüzillik müstəmləkə zülmünə düşür edilmiş Azərbaycan xalqı Fevral inqilabını digər məzлum xalqlar və imperiyanın bütün demokratik qüvvələri ilə birlikdə böyük ümidi qarşıladı¹.

Bu dövrda Azərbaycanda milli müstəqil dövlət yaratmaq uğrunda mübarizə geniş vüsət alır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması həmin ərafədə Zaqafqaziya miqyaslı demokratik dövlət quruculuğu ilə sıx bağlı idi.

Zaqafqaziya bölgəsində inqilabdan sonrakı vəziyyətin ziddiyətli olmasına baxmayaraq, ümumiyyətlə, burada proseslər demokratikləşmə istiqamətində gedirdi. Rusiyada yaranmış Münvəqəti Hökumətin ilk addımlarından biri martın 9(22)-də Zaqafqaziyanı idarə etmək üçün Dövlət Dumasının yerli deputatlarından ibarət Xüsusi Zaqafqaziya Komitəsinin (OZAKOM) yaradılması oldu. Komitəyə V. Xarlamov sədrlik edirdi və onun tərkibinə A. Çxenkeli, M. Cəfərov, M. Papacanov və K. Aباşidze daxil idilər². Xüsusi komitənin səlahiyyət dairəsi və fəaliyyət qaydasi Müvəqqəti Hökumətin 31 avqust 1917-ci il tarixli xüsusi talimatı ilə müəy-

¹ Балаев, Азербайджанское национально-демократическое движение, 5.

² Адрес-календарь Азербайджанской Республики на 1920 г., под ред. А.М. Ставровского, II ч. (Баку: Правительственная типография газ. "Азербайджан", 1920), 3.

yan edildi. Bilavasitə Müvəqqəti Hökumətə tabe olan Xüsusi Komitə mülki işləri idarə etmək üçün yaradılmışdı və qanunvericilik hüququna malik deyildi.

Xüsusi Komitə bölgədə kifayət qədər nüfuzlu malik olmadığı üçün hakimiyyəti yerlərdə fəhlə və əsgər deputatları Sovetləri ilə və inqilabdan sonra dərhal yaranmış müxtalif milli komitə və təşkilatlarla böllişmək məcburiyyətində qalır. Fevral inqilabından sonra "Müsavat" partiyası açıq fəaliyyətə başlayır, yeni siyasi partiyalar (Gəncədə federalistlər partiyası, İrvanda milli "Irşad" partiyası) yaranır. Bakıda müxtalif milli qruplar Neft sənayeçiləri ittifaqı da daxil olmaqla şəhəri idarə etmək üçün ictimai təşkilatların icraiyə komitəsinə yaradırlar. Müsəlman milli təşkilat və camiyyətləri da tezliklə Bakı müsəlman ictimai təşkilatlarının Müvəqqəti Komitəsinə yaradırlar. Komitədə an böyük nüfuzlu malik olan partiya "Müsavat" idi. Tezliklə bu partiya ümumazərbaycan partiyasına qəvrilir. 1917-ci ilin yay və payızında Azərbaycanda siyasi hayat canlanmaqla davam edir. İyun ayında "Müsavat" partiyası ilə Türk federalistlər partiyası "Müsavat" adını saxlamalı və hədəf milli-demokratik partiyada birləşirler. Elə həmin ayda Azərbaycan eserləri qrupu, sentyabrda isə "İttihad" ("Rusiyada müsəlmanlıq") partiyası yaranır.

Muxtariyyat ideyası ilk dəfə açıq şəkildə Qafqaz müsəlmanlarının aprel ayının 15-dən 20-ə qədər keçirilən Bakı qurultayında qoyulur. Qurultay Azərbaycan milli hərəkatının siyasi programını qəbul edir. Əsas məsələ - ölkənin siyasi quruluşu - üzrə M. Ə. Rəsulzadə məruzə ilə çıxış edir. Məruzənin əsasında federativ demokratik respublika ideyası dururdu. M. Ə. Rəsulzadə qurultayın kursusunda deyir: "Tarix özü Tamerlanın, Çingizxanın, Aleksandr Makedonskinin və Roma imperatorlarının nümunəsində göstərir ki, azad ifadə olunmuş dövlət ittifaqı yaratmaq arzusundan başqa heç bir qüvvə dövlətə daxil olan ayrı-ayrı millatlar arasında möhkəm birlik yarada bilməz"³. Məruzəçi Rusiyadakı ayrı-ayn-

milli qruplara azad surətdə öz müqəddərətini təyin etmək hüquq verilməsi tələbi ilə çıxış edir.

Gərgin müzakirələrdən sonra qurultay, demək olar ki, yekdiliklə belə bir qərar qəbul edir: "Rusiya dövlət quruluşunun müsəlman xalqlarının mənafələrini daha çox təmin edəcək forması ərazi-federativ əsaslarla demokratik respublika hesab edilsin"⁴.

Ərazi muxtariyyəti tərəfdarları ilə milli-mədəni muxtariyyət tərəfdarları arasındaki mübahisə, yəni ölkənin dövlət quruluşu forması haqqında məsələ 1917-ci il mayın 1-də Moskvada keçirilən I Ümumrusiya müsəlmanları qurultayında da başlıca müzakirə predmeti olur. Burada da Azərbaycan milli hərəkatının nöqtəyi-nəzarəni eks etdirən qotnamə qəbul edilir.

Müxtalif siyasi partiyaların yaranmasına baxmayaraq, 1917-ci il yayın sonlarında Azərbaycanın siyasi hayatındə "Müsavat" partiyası həlledici mövqeyə malik idi. Bunu oktyabr ayının 22-də Bakı Sovetinə keçirilən seçkilər də nümayiş etdirir. Bu seçkilərdə "Müsavat" 25 min seçicidən təqribən 10 min nəfərinin, yəni bütün seçicilərin 40 faizinin səsini qazanmışdır. Halbuki, özləri üçün alverişli şəraitdə keçməsinə baxmayaraq, bu seçkilərdə bolşeviklər cəmi 4 min seçicinin səsini toplaya bilmişdilər. Bu qalabaya rəğman, "Müsavat" Bakı Sovetinin tərkibinə daxil olmaqdan imtina edir. Bununla əlaqədar M. Ə. Rəsulzadə deyirdi: "'Müsavat' partiyası hakimiyyətin Sovetlərə verilməsinə prinsip etibarla etiraz etmir, lakin Bakı Soveti demokratik əsasla seçilmədiyinə, habəla orada kəndlilər təmsil olunmadılmasına görə, 'Müsavat' hakimiyyəti göstərənlər Soveta verməkdən imtina edir və onun İcrayıyə Komitəsinə daxil olmayıacaqdır"⁵.

"Müsavat"ın Bakı Sovetinin tərkibinə daxil olmaması, A. Baylevin də haqqı olaraq qeyd etdiyi kimi, partiya liderlarının açıq yanlışlığı oldu ki, bunun da bədəlini ödəmək çox tezliklə baha başa goldı⁶.

1917-ci il oktyabrın 26-da birləşmiş "Müsavat" partiyasının I qurultayı keçirilir. Qurultay qarşısındaki siyasi mübarizədə partiya-

³ Балаев, Азербайджанское национально-демократическое движение, 5, 10.

⁴ Каспий, 19 апреля 1917.

⁵ Yenə orada, 21 aprel 1917.

⁶ Я. Раттаузер, Революция и гражданская война в Баку (Баку, б. и., 1927), 107.

⁷ Балаев, Азербайджанское национально-демократическое движение, 11.

nin taktika və strategiyasını müəyyən edir və onun yeni programını qəbul edir. Rusiyada milli-ərazi-federativ əsaslarla demokratik respublika qurulmaqla Azərbaycanın ərazi muxtariliyətinə nail olunması partiyanın siyasi vəzifəsi hesab olunurdu⁸. "Müsavat" partiyası milli məslədə bolşevik təşkilatından daha çəvik siyasi təşəbbüskarlıq göstərir. Partiya ilk növbədə milli Azərbaycan dövləti yaratmaq konsepsiyası irləri sürməklə öz sosial bazasını azərbaycanlı fəhlə və kəndlilər hesabına genişləndirir və ziyanlıların böyük əksariyətini öz tərafında çəkə bilir.

Qurultayın işi zamanı Petrogradda silahlı üsyənin qələbəsi və Müvəqqəti Hökumətin devrilməsi haqqında məlumat alınır. Elə həmin gün Bakıda müxtəlif siyasi partiyaların, həmkarlar ittifaqlarının, hərbi hissələrin iştirakı ilə tacili yiğincə keçirilir və hakimiyyət haqqında məsələ müzakirə edilir. Bolşeviklərin faal müqavimətinə baxmayaq, menşeviklər və eserlər Bakıda ali dövlət hakimiyyəti orqanı kimi İctimai təhlükəsizlik komitəsinin yaradılmasına nail olurlar. Bu qararla razılaşmayan bolşeviklər hakimiyyət haqqında məsələni yenidən müzakirəyə çıxmağı qarara alırlar. Noyabrın 2-də Bakı Sovetinin geniş konfransında bolşeviklər Bakı Sovetini şəhərdə ali hakimiyyət orqanı elan edirlər və onun İcrayıyə Komitəsində osas vəzifələri tuturlar⁹. Bununla əlaqədər "Müsavat" partiyasının noyabrın 7-də qəbul etdiyi qətnamədə deyilirdi: "Hakimiyyətin demokratianın yalnız müəyyən bir partiyasının əlinə keçməsi bütövlükda inqilabın özünü təhlükəyə məruz qoya bilər, nəticədə əksinqilabın güclənməsi və qələbəsi labüddür. "Müsavat" partiyası bu ümumi mövqedən çıxış edərək hesab edir ki, hakimiyyət demokratik, yekcins olmalıdır və milli partiya fərqləri olmadan, hər partiyanın real qüvvəsinə uyğun olaraq onların nümayəndələrindən yaradılmalıdır"¹⁰.

Zaqafqaziya müsəlman milli komitələrinin Bakı şəhərində noyabrın 9-12-də "Müsavat"ın rəhbərliyi altında keçirilən konfransında

⁸ ARDA, f. 894, siy. 1, iş 56, v. 5.

⁹ Балеев, Азербайджансское национально-демократическое движение, 13.

¹⁰ С. Беленыйский, А. Манвелов, Революция 1917 года в Азербайджане (хроника событий) (Баку, 1920), 195.

da öz müqəddərətini təyin etmək hüququnu həyata keçirmək və Azərbaycanda muxtariliyyət bərqrar etmək məqsədilə, tacili olaraq milli Müəssisələr Məclisinin çağırmaq qərara alını¹¹.

Noyabrın 15-də Zaqafqaziya fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə başlanan yaşınaqında Müəssisələr Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər bölgəni idarə etmək üçün Xüsusi Komitənin əvəzinə Zaqafqaziya Komissarlığı yaradılması haqqında qarar qəbul edilir. E. Gekeçkorının sadrılık etdiyi yeni Zaqafqaziya hökumətinin tərkibinə Azərbaycanın dörd nümayəndəsi (F. Xoyski – xalq təhsilçi, M. Cəfərov – ticarət və sənaye, X. Məlikaslanov – naqliyyat, X. Xasmammedov – dövlət nəzarəti komisarı) daxil olur¹².

Zaqafqaziya dövlətçiliyin inkişafı nöqtəyi-nəzərindən, Komissarlıq irəliyi doğru bir addım idi. Bununla belə, bölgədə vəziyyəti sabitləşdirmək üçün onun icra orqanları hələ zaif idi.

Noyabrın 26-28-də bütün Zaqafqaziya Ümumrusiya Müəssisələr Məclisine seçkilər keçirilir. Müəssisələr Məclisində gürçü menşevikləri 11, "Müsavat" 10, daşnaklar 9, müsəlman sosialist bloku 2, bolşeviklər, eserlər və ittihadçılar hər biri 1 yer əldə edirlər. Ümumiyətlə, seçkilərdə "Müsavat" partiyası Zaqafqaziya müsəlmanlarının 63 faizi səsini alır. Seçkilərin yekunlarının osas nəticəsi bu idi ki, Azərbaycan seçiciləri Müsavatın programındaki ərazi muxtariliyətinə bütövlükda olmasa da, böyük əksariyyətə səs vermişdir. Bu, həm də ondan irləi gəldirdi ki, Rusiya ilə bağlılıq-xilas olmaq perspektivi gürçü və ermənilərə nisbətən, azərbaycanlılarda daha güclü idi¹³.

2. Zaqafqaziya Seymi

1918-ci il yanvarın 5-də Ümumrusiya Müəssisələr Məclisinin qovalmasından və Rusiyada demokratik parlamentin mövcudluğu perspektivinə son qoyulmasından sonra Məclisin Zaqafqaziyadan

¹¹ Каспий, 28 ноября, 1917.

¹² Адрес-календар, II ч., 4.

¹³ T. Svyatochovski, "Rus Azərbaycanı. 1905-1920: Müsəlman cəmiyyəti içərisində millət yaranışı", Azərbaycan (jurnal) 11 (1989): 119.

olan deputatları Zaqafqaziya Komissarlığının noyabr ayında qəbul etdiyi qarara əsasən, bölganın ali hakimiyyət orqanını yaratmaq məqsədi ilə Tiflisdə toplaşırlar. Mənseviklər Seym (parlament) yaratmaq təklifi ilə çıxış edirlər. Seym yaradılmasına Zaqafqaziyənin yeni Sovet Rusiyasından ayrılmış yolunda addım kimi baxan bolşeviklər onun ən qatı aleyhdarları idilər. Seym yaratmaq təklifi daşnaklar və eserlər tərəfindən da etirazlı qarşılıqlar. Əgər "Müsavat" partiyası bə ideyaya tərəfdar çıxmazsa, tabii ki, Zaqafqaziya parlamentinin mövcudluğunu heç cür baş tutmayacaqdır¹⁴.

1918-ci il fevralın 10-da (23-də) Tiflisdə Zaqafqaziyənin ali qanunvericisi orqanı olan Zaqafqaziya seymı açılır. Seymin tərkibi Ümumrusiya Müəssislər Məclisinə seçilmiş Zaqafqaziyənin üç başlıca millətinin nümayəndələrinin və əlavə olaraq Müəssislər Məclisində milli təşkilatların əldə etdiyi deputat yerlərinin sayını bərabər şəkildə üç dəfə artırmaqla kooptasiya – siyahıların genişləndirilməsi – yolu ilə daxil olun nümayəndələrdən ibarət idi. Əgər Ümumrusiya Müəssislər Məclisini noyabr seckilərində hər 60 min nəfərə bir yer ayrılmışdır, Seymin təşkilində hər 20 min nəfərə bir yer ayrılır. Qeyd edildiyi kimi, Seym Müəssislər Məclisi seckilərində iştirak etmiş partiyaların nümayəndələrindən təşkil olunduğundan burada on siyasi partiya təmsil edilmişdir. Bura müsavatçılar, mənseviklər, daşnaklar, kadetlər, eserlər, sosial-federalistlər, milli demokratlar, ittihadçılar, müsəlman sosialistləri və hümmətçilər daxil idilər. Yerlərin göstərilən qaydada böülürlürləmisi natiqasında Seymdə mənseviklər 33, müsavatçılar 30, daşnaklar 27, müsəlman sosialist bloku 7, eserlər 5, hümmətçilər 4, ittihadçılar 3 yer tuturlar. Topladıqları səs Müəssislər Məclisini daxil olmağa imkan verməyən iki gürçü partiyası – milli demokratlar və sosial-federalistlər, habelə kadet partiyasının Zaqafqaziya bölməsi də hərəsi Seymdə bir deputat yeri alırlar.

Göründüyü kimi, Seymdə çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Seymin 44 deputatdan ibarət Azərbaycan fraksiyəsinin lideri M.Ə.Rəsulzadə idi. Zaqafqaziyənin siyasi hayatında azərbaycanlıların nüfuzunu belə bir fakt da aydın göstərir ki, yeni

Çağdaş dövlət-hüquq quruculuğunun siyasi-tarixi arxaplanı

taşkil edilən hökumət kabinetində 13 nazir portfelinin 5-ni azərbaycanlı deputatlar tuturdular.

M.Ə. Rəsulzadənin yazdığı kimi, artıq 1918-ci ilin avvalında "hərbi durmali, sübh adə olunmalı, Zaqafqaziyənin istiqlalı rəsmən elan edilməli, yoxsa biz ayrılb kəndi başımızın çarşasına baxıboruz – deyə seymdəki müsəlman əzəzi son çarçaya təvəssül eləmişlərdi"¹⁵. Artıq bu dövrə "Müsavat" Bakı, Gəncə, İrəvan və qeyri əyalətlərdən ibarət olan Qafqaziya Azərbaycanı üçün muxtarlıyyət və istiqlal istiyor" ¹⁶.

Bu arada Azərbaycanda Mart qırğını¹⁷ adı ilə tarixə düşən faciə yaşanır. Bu zamanda milli hərəkatın inkişafında yeni mərhələ başlanır. Bu vaxta qədər milli hərəkatın şüri "muxtariyyət və fəderasiya" ididə, o gündən sonra istiqlal şəklini alır və məfkurə uğrunda qanlı mücadilə başlayır¹⁸.

1918-ci il aprelin 9-da (22-də) Seymin iclasında Zaqafqaziyənin müstəqilliyi mərasimlərini müzakirə olunur və müsəlman fraksiyəsinin təkidi ilə Zaqafqaziya müstəqil demokratik federativ respublika elan edilir. Bakı hadisələrinin müzakirəsi zamanı yaranan hökumət böhrəni ilə əlaqədar olaraq, Gekeçkorının başçılıq etdiyi hökumət kabinetini istəfa verir. A. Çenkeli başda olmaqla yeni hökumət təş-

¹⁵ Rəsulzadə, "Azərbaycan Cümhuriyyəti", *İstiqlal*, 1918 – 28 Mayis – 1919, 31.

¹⁶ Açıq söz, № 671, 2 fevral 1918.

¹⁷ 1918-ci il martın sonları – aprelin başlangıcında dörd gün arzında baş vermiş bu faciə hadisələrin natiqası Bakıda 10 mindən artıq, Lənkəran, Şamaxı və Quba da daxil olmaqla bütövlükde 30 mindən artıq dinc müsəlman əhali öldürülmüşdür. Bu qırğın S. Şaumyanın rəhbərlik etdiyi Bakı XKS tərəfindən erməni "Daşnakşütүүн" partiyasının dəstəyi ilə təşkil edilmişdir. Milli qırğında qar ordusunda xidmət edən, İran cabəsindən və digar cabahələrdən Ermanistanı qayıdarkan Bakıda yubanıb qalan bir neçə min erməni faal iştirak etmişdir. Mart qırğının son yekunu Bakıda Sovet hakimiyyətin ifası oldu, bəlkə isə, Azərbaycan kütübləri bu hakimiyyətdən üz döndərdilər. Bu baradə atrafı malumat üçün: Bayalov, *Azərbaycanın nəsihətli-nəməxəkətli dövriyyəsi*, 17-23; C. Həsənov, "Ağ ləkələr" in qara kəlgəzi (Bakı: Gənclik, 1991), 15-18.

¹⁸ Mirza Bala Mehmetzade, *Azərbaycan Misək-i Millisi. 28 Mayis İstiqlal Be-yannəsəsinin Tahliyi*, aktarma və şəhər A. Aleskerli, E. Mahmudov (Ankara: Azərbaycan Kültür Dernəgi, 2002), 31-32.

¹⁴ Yenə orada.

kil edilir. Yeni hökumətin tərkibinə beş nəfər Azərbaycan nümayəndəsi daxil olur. F. Xoyski (adliyyə naziri), N. Yusifbəyli (maarif naziri), X. Məlik-Aslanov (yollar naziri), M. Hacınski (ticarət naziri), İ. Heydərov (dövlət nazarıti naziri).

Seym Zaqafqaziya xalqlarının heç bir problemini həll edə bilmir. O, millatlərin və siyasi partiyaların mənafelərini bütün ərazi-nin ümumi monafeyina təbe etməməkə özünün bacarıqlılığını və gücsüzlüyünü göstərir. Mart hadisələrindən sonra bu hökumatın mövqeyi dəha düzülməz olur. Bu dövrde Azərbaycanda silahlı müdaxilə və Bakı Xalq Komissarlarının həbsi tələbləri ilə bolşeviklərə qarşı kütłavi etiraz mitinqləri başlanır¹⁹. Habelə erməni daşnak quldur dəstələrinin cinayətkar hərakətləri natiqasında İravan quberniyasının 80 mindən artıq azərbaycanlı əhaliyi öz doğma yurdunu tərk etməyə məcbur olur²⁰. Bütün bunlarla əlaqədar müsəlman fraksiyası Seymə sorgu versə də, bunun heç bir natiqası olmur. Zaqafqaziya Seymında xarici siyaset sahəsində də milli fraksiyalar arasında birlilik alda etmək müskül masələ idi. Türkiyə cabbasındaki harbi aməliyyatlar Seymin dağılma prosesi-ni dəha da sürətləndirir.

Bela bir şəraitdə gürcü deputatları Zaqafqaziya federasiyasının tərkibindən çıxaraq Gürcüstanın müstəqilliyini elan etməyi qərara alırlar.

1918-ci il mayın 26-da Gürcüstanın federasyonadan çıkması hakkında bəyanatından sonra Seym özünün buraxıldığını elan edir. "Bir aylıq ittifaqın dəfn sədaları buradakı millətlərə bildirirdi ki, döyişilik onları müstəqil respublika kimi mövcudluğa doğru aparı" ²¹.

Zaqafqaziya federasiyasının süqutu bölgədə müstaqil milli dövlətlərin yaradılmasının zəruri olduğunu sübut edir. Elə Seymin, baxırıldığında gün Gürcüstan, bir gün sonra isə Azərbaycan müstaqilliyini elan edir.

¹⁹ Н. Агамалиева и Р. Худиев, *Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг.* (Баку: Сабах, 1994), 12.

²⁰ А. Балаев, *Азербайджанское национально-демократическое движение*, 25

²¹ Svyatoçovski, "Rus Azarbavcanı," 129.

3. Müstəqilliyin elanı və yeni bir milli dövlətin hüquqi təməlinin qoyulması

Mayın 27-də artıq buraxılmış Seymin müsəlman fraksiyası üzvlərinin füvqələdə iclası çağırılır. İcadasa Seymin müsəlman fraksiyası üzvlərindən ibarət Milli Şura təsis edilir və Milli Şurənin Azərbaycanın icadına edilməsi məsələsinin müsaliyyətini öz üzərinə götürməsi haqqında yekdilikli qərar qəbul edilir. Azərbaycan Milli Şurəsinin sədrliyinə bu zaman Batumi'də Türkiyə nümayəndələri dənışlıqlarda olan "Müsəvat" partiyasının lideri M.Ə. Rasulzadə, sədr müaviniyinə H. Ağayev və M. Seyidov seçilirlər. F. Xoyşk icraiyə orqanının sadri, "Müsəvat" partiyasından M.C. Hacinski, N. Yusifbəyli, X. Xasməmmədov və M.Y. Cəfərov, müsəlman sosialist blokundan X. Malikaslanov və C. Hacinski, "Hümmət" partiyasından Ə.Ə. Şeyxüsləmzadə, "İttihad" partiyasından X.P. Sultanov onun üzvləri seçilirlər². Tərkibindən göründüyü kimi, burada bütün partiyaların nümayəndələri var idi, başqa sözlə, bu orqan coxpartiyalılığının asasında təskil edilmişdir.

Mayın 28-də Milli Şurənin ilk iclasında geniş və hərtərəflı müzakirələrdən sonra Azərbaycanın dövlət müstəqilliyi elan edilir. İki nafas bitaraf qalmaqla (S. M. Qızılızadə və C. Axundov) 24 səsə Azərbaycan Xalq Cümhuriyyətinin tarix shəhənəsinə gəldiyini bildirən "Müstəqillik haqqında Akt", yaxud "İstiqlal Bayannaması"²² qəbul edilir. Azərbaycan Milli Şurəsinin "Azərbaycanın dövlət müstəqilliyinin bəyan edilməsi haqqında" qərarında deyilir:

²² ARDA, f. 970, siy.1, iş 1. v. 46-47.

²³ Bu akt o dövrün ruslidi sanadlarında "Akt o nəzəvimsin", Azərbaycan türkçəsində olan sanadlarında isə "Azərbaycan İstiqlalının Mübənni Əqqadnaması", "Azərbaycanın istiqlaliyyəti haqqında Akt", mühabir adəbşöbühünətində "Milli and", "Misiyi-milli" da adlandırılır. Lakin dövlət müstəqilliyinin elan edilməsi haqqında aktlar, adatən, "İstiqlal Bayramnaması" adlandırılğından və sözügedən sanad da daha çox bu adla tanıldıqından kitabda bu variantdan istifadə edilir.

mədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbərəga Şeyxüislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfarov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rustəmbayı, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikəqanov və Hacı Molla-Səlim Axundzadənin iştirakı ilə Azərbaycanın istiqlalı haqqında aşağıdakı Bayannaməni elan etdi:

«Böyük Rusiya inqilabı gedisində Rusiyada dövlət organizimini ayrı-ayrı hissələrinin dağılması və rus ordusunun Zaqafqaziyanı tərk etməsi ilə natiqlənən siyasi vaziyət yarandı. Taleları öz ixitiyərinə buraxılmış Zaqafqaziya xalqları Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratardı. Lakin siyasi hadisələrin sonrası gedisində gürçü xalqı Zaqafqaziya Federativ Respublikasının tərkibindən çıxmışı və müstaqil Gürcüstən Demokratik Respublikası yaratmağı müənasib bildi.

Rusiya və Osmanlı İmperiyası arasında yaranmış mührəbənin dayandırılması ilə əlaqadər olaraq Azərbaycanın indiki siyasi vaziyəti, habelə ölkə daxilində görünməmiş anarxiya Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan, Azərbaycan xalqlarını düşdükleri ağır daxili və xarici vaziyətdən çıxarmaq namına öz dövlət təşkilatını yaratmaq zərurətini diktə edir.

Bunun əsasında xalq səsverməsi yolu ilə seçilmiş Azərbaycan Müsəlman Milli Şurası bütün xalqa bayan edir:

I. Bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqların daşıyıcısıdır və Cənubi və Şərqi Zaqafqaziyadan²⁴ ibarət olan Azərbaycan tamhüquqlu, müstaqil dövlətdir.

II. Müstaqil Azərbaycanın siyasi quruluş forması xalq cümhuriyyəti kimi müəyyən olunur.

III. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün

²⁴ M.B. Məmmədzadənin də diqqət yetirdiyi kimi, Bayannamənin Azərbaycan türkçəsində olan bəzi nəşrlərində "Cənubi və Şərqi Zaqafqaziya" ifadəsi "Cənubi-Şərqi Zaqafqaziya" kimi getmişdir, halbuki həm rus variantlarında, həm də əslində "Cənubi və Şərqi Zaqafqaziya" yazılmışdır. Mehmetzade, Milli Azərbaycan hərəketi, 89.

üzvlərlə, xüsusun də həmsərhəd olduğu xalqlar və dövlətlərlə məhrəban qonşuluq münasibətləri yaratağa çalışır.

IV. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində bütün vətəndaşlarını milliyyət, məzhab, sosial vəziyyət və cins fərqləri olmadan mülki və siyasi hüquqlarla təmin edir²⁵.

V. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqlara azad inkişaf üçün geniş meydən verir.

VI. Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında masul olan Müvəqqəti Hökumət durur"²⁶.

İçərədə istirak edən Milli Şura üzvləri "İstiqlal Bayannaməsi"ni ayaq üstə dinləyirlər. Sonra Milli Şura bitaraf Fətəli xan Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin Müvəqqəti Hökumətini taşkil etməyi tapşırır. Elə həmin gün, yeni mayın 28-də hökumətin - Nazirlər Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Nazirlər Şurasının sadri və daxili işlər naziri - F. Xoyski; hərbi nazir - X.P. Sultanov (Müsəvət); xarici işlər naziri - M.H. Hacınski (Müsəvət); maliiyyə və xalq maarifi naziri - N. Yusifbəyli (Müsəvət); adlıyya naziri - X.B. Xasməmmədov (Müsəvət); ticarət və sənaye naziri M.Y. Cəfarov (Müsəvət); əkinçilik və əmək naziri - Ə.A. Şeyxüislamov (Hümmət); yollar, poçt və teleqraf naziri - X.B. Aslanov (Müsəlman sosialist bloku); dövlət nazərətçisi - C.B. Hacınski (Müsəlman sosialist bloku).

Azərbaycanın istiqlaliyyətinin elan edilməsindən sonra iki gün sonra, yeni may ayının 30-da Azərbaycanın öz istiqlalını elan etməsi və müstaqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dönyanın əsas siyasi mərkəzlərinə - İstanbul, Berlin, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Haqqaya, Moskvaya, Stokholma, Kiyevə, Xristianiyaya

²⁵ Bayannamənin Azərbaycan türkçəsində olan nəşlərində bu band belə verilir: "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhab, sinif, silk və cinsiyyət fərgi qoymanın torpaqlarında yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyət və vətəniyyət təmin edir". "Azərbaycanın müstaqil dövlət elan edilməsi haqqında Azərbaycan Milli Şurasının qərarı", ACHQB.M, № 1, 1919, 5-7; "Azərbaycanın istiqlaliyyəti haqqında Akt", ARDA, f. 970, s.l. i. 4, v. 1-2.

²⁶ CYuPİAP, № 1, 15 noyabr 1919, cr. 1; ARDA, f. 894, siv. 10, iş 192, v. 3; f. 970, siv. 1, iş 1, v. 49-50.

ya, Kopenhangenə və Tokioya aşağıdakı məzmunda radioteleqramma ilə bəyan edilir:

"Xarici işlər nazirinə,

Gürçüstanın çıxmazı və Federativ Zaqqafqaziya Respublikasının dağılımasından sonra Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqqafqaziyadan ibarət olan Azərbaycanın istiqalılıyyətini elan etmiş. Azərbaycan Cümhuriyyətini yaratmışdır. Deyilənləri nəzərinə çatdıraraq, zati-alinizdən bu barada hökumətinizə məlumat verməyinizi xahiş edirim. Mənim hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir. İmza Xoyski - Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri"²⁷.

İstiqlal Bayannamasının elan edilməsi Azərbaycan xalqının tarixində mühüm dönüş anı idi. Bu tarix hadisə ilə yeni bir suveren milli dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə düşdü və "bu vaxta qədər coğrafi məşhüm kimi tanınan Azərbaycan sözü indi dövlət adına çevrildi"²⁸. Bu, Azərbaycan Milli Şurasının Azərbaycan xalqı qarşısında böyük xidməti idi. "28 mayis 1918-ci il Bayannamasını nəşr etməklə Azərbaycan Şurayı Millisi, sözün siyasi mənası ilə, bir Azərbaycan millötünnün varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kələmisi sadə coğrafi, etnoqrafik və linqistik bir kələm olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur"²⁹.

Məlum olduğu kimi, müxtəlif adlarla tarixdə yer alan türk dövlətlərinin sayı 110-dan çox olmuşdur. Türk dövlətlərinin adları tarixi keçmişdə daha çox qurucu xanadanları, hökmədlərən və ya həkim boyaların adları ilə adlandırılmışdır. Masələn, Selçuk dövləti, Xərəzmşahlar dövləti, Azərbaycan ərazisində Şəddadilər dövləti, Azərbaycan Atabayları dövləti, Elxanılar dövləti və s. kimi. Xaqanlıq, bəylilik, atabaylık, xanlıq kimi dövlət formaları məhz türklərə məxsus olmuşdur və başqa millatlarda rast gəlmir. Türk dövlətləri çox az halarda hökmərən olduqları coğrafi ərazilərin, bölgələrin adları ilə adlanmışdır. Azərbaycanda bu, əsas etibarilə xanlıqların dövrünə aiddir. Qə-

naatimcə, Cümhuriyyət döneninədək "Azərbaycan" adının siyasi məna kəsb etməməsi də göstərilən məqamlı bağlı olmuşdur.

İstiqlal Bayannamasında Azərbaycan Xalq Cümhuriyyətinin suveren və tam hüquqlu müstəqil bir dövlət olması öz hüquqi ifadəsinə tapdı. Onun həm də böyük siyasi əhəmiyyəti bundan ibarət idi ki, o, Azərbaycan dövlətçiliyinin barpası faktiki təsdiq etdi və Azərbaycan xalqının öz müqəddərətini özünün təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. "Bu aktla Azərbaycan türkləri demokratik xalqlar ailəsinə ilk müsəlman türk respublikasını daxil etdilər"³⁰.

Bələliklə, XIX əsrin əvvəllərində Azərbaycanda xırda feodal dövlətləri olan xanlıqlar loyq edildikdən sonra təqrübən bir əsr özünə dövlət qurumundan məhrum olan Azərbaycan xalqı dövlətçiliyini bərpə edir və onu prinsip etibarilə tamaşa yenisidir, həm də milli asaslarda qurmağa başlayır. Yeni yaranmış dövlətin bu keyfiyyət əlamətlərini yüksək qiymətləndirərək, M.Ə. Rəsulzadə yazırı: "Azərbaycan müsəlman əlaməndə ilk respublika, türk əlaməndə ilk dövlətdir. Mənmin bayanımın ilk baxışda qəribə görünən ikinci hissəsi, ola bilsin ki, sizi təcəbücləndirir. Lakin əslində elədir ki var. Türk mənşəli bütün dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda, Azərbaycan Cümhuriyyəti müasir milli-madəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət quruluşu zəmininə əsaslanır və bu nöqtəyi-nəzərdən bizim respublikamız ilk türk dövlətidir"³¹.

Azərbaycan Xalq Cümhuriyyəti tarix boyu Azərbaycan ərazisində mövcud olan bütün dövlətlərdən keyfiyyət etibarilə əsaslı surətdə fərqlənmişdir. Əvvəlki dövlətlər monarxi tipli dövlətlər idilər, AXC respublika tipli milli dövlət ididi. O, habelə islam əlaməndə ilk respublika idi. Həqiqətən da AXC yaranan dövrda Türkiyədə sultanlıq, İranda şahlıq, Əfşanistanda padşahlıq, Xiva və Buxarada isə xanlıq mövcud idi. Nəsib bay Yusif baylı Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşunu əvvəlki rejimdən və Osmanlı dövlətinin rejimindən fərqləndirərək belə xarakterizə etmişdir:

²⁷ Adres-kalendär, II c., 18-19.

²⁸ Sinyatovovski, "Rus Azərbaycanı", 130.

²⁹ İstiklal, 28 May 1919.

³⁰ Azərbaycan, № 110, 28 May 1919.

³¹ Yenə orada.

"Azərbaycanın sosial quruluşu bambaşqadır. Bakı sənaye və fəhlə mərkəzidir. Sultan rejimi buradakı əhvala uyğun gəlməz. Biz xalqın hər bir sinif və təbəqəsinin berabərliyi üzərində dayanan bir hökumət qurmaq fikrindiyik. Çarlıq dövründə aristokratik və feodal idarəsinə son qoyacaqdır. Həlbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç də fərqlənmir"³².

Azərbaycan tarixşünaslığında bəzən səhv olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanda dövlətçiliyin təşəkkül tapması kimi qiymətləndirilir. Məsələn, T. Nəsirovun "Azərbaycanda həkimiyət uğrunda mübarizə (1917-1920-ci illər)" adlı kitabında həmin dövrdə gedən proseslərə əlaqədər "Azərbaycan dövlətçiliyinin meydana gəlməsi"³³, "Azərbaycan dövlətçiliyi asasının yaradılması"³⁴ ifadələri işlədirilir və müəllif öz fikrini əsaslandırmaga cəhd göstərir. Məlum olduğu kimi, Azərbaycan oraszında ilk dövlət qurumlarının əmələ galması eramızdan avval II minilliyyin sonları – I minilliyyin avvallarına tasadüf edir. Deməli, burada dövlətçiliyin üç minilliğin tarixi vardır. Yalnız XIX əsrin avvallarında iki hissəyə parçalandıqdan, Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən zəbt olunduqdan sonra Azərbaycan bir əsr müstaqil dövlət qurumundan möhrüm olmuş və bu, 1918-ci il mayın 28-na, yəni Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər davam etmişdir. Məhz bu böyük tarixi gündən itirilmiş dövlətçilik bərpa edilir.

II. MİLLİ DÖVLƏT QURULUŞU ƏSASLARININ YARADILMASI ÜZRƏ AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN İLK TƏDBİRLƏRİ

Qarşıda bərpa edilmiş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin, yeni milli dövlətin əsaslarının yaradılmasının çətin yolu durdu. Bu zaman hər şeyi sıfırdan başlamaq lazımdır.

³² Hüseyn Baykara, *Azərbaycan istiqətli mübarizə tarixi* (Bakı: Kitab Klubu, 2017), 302.

³³ T. Nəsirov, *Borbyba za vlasti v Azerbaydzhane (1917-1920 gg.)* (Bakı: İzd. "Azerbaydžan", 1993), 9.

³⁴ Yena orada, 50.

Çünki heç bir hazır dövlət mexanizmi, qanunvericilik, icra və məhkəmə organları, ordu yox idi, xalq dövlətçilik ənənələri və tacribəsini rəs işğali nöticəsində yadırğamışdır. Belə bir vəziyyətdə milli dövlətçilik əsaslarının yaradılmasına başlanılır. Lakin gənc dövlətin bu yolu heç də hamar olmamışdır.

Azərbaycan Cümhuriyyətində milli dövlət quruculuğu işinə dövlət həkimiyət organları üçün çox alverişliş şəraitdə başlanılmışdır. Onun öhdəsinə demətik prinsiplərə əsaslanan güclü dövlət həkimiyəti yaratmaq kimi çatın, masul və şəraflı bir vəzifə düşmüştür. Cəld və qatıyyətli, dövlət idarəciliyi sahəsində sadəcə hazır hüquq normalarını rəhbər tutmaqla deyil, yeni hüquq normaları yaratmaqla fəaliyyət göstərmək tələb olunurdu.

Hər seydan avvel, bütün ölkəni udmaq təhlükəsi qarşısında qoyan ölçüyəgəlməz dərəcədə artmış anarxiyan lağış etmək, milli və sinif döşmanlığının adavətdə olan əhalini sakitləşdirmək, xarici və daxili düşşəmlərinin hərc-mərclik törətdikləri dövlət sərhədlərinin mühafizə etmək və möhkəmləndirmək, vətəndaşların şaxsi və əmlak təhlükəsizliyini təmin etmək, dövlətin arazi bütövliyünü qoruya biləcək milii ordu yaratmaq lazımdır. Bütün bunlar isə dövlət aparıcı, dövlətin xeyriyin qulluq etməli yeni qüvvələrin inzibati fəaliyyəti olmadan mümkün deyildi.

Azərbaycan Hökumətinin ilk addımlarından biri öz ərazisi bütövliyünü, onun toxunulmazlığını təmin etmək və dinc quruculuq işlərinə başlamış maqsadı 1918-ci il iyunun 4-də Türkiye ilə sübh və dostluq haqqında müqavilə imzalaması oldu. Müqavilənin Azərbaycan tərəfindən Milli Şurənin sadri M.Ə. Rosulzadə və xarici işlər naziri M.H. Hacinski imzalıdır. "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi" Azərbaycanla xarici dövlətlər arasında bağlanmış ilk bərabərhüquqlu müqavilə idi. Bu müqavilə ilə Türkiye Azərbaycanın istiqaliyyətini de-faktō tanır. Müqavilənin Azərbaycan üçün an mühüm olan dördüncü maddəsində göstərilirdi ki, dincilik və asayışı möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Cümhuriyyətənə hərbi yardım göstərməyi özərinə götürür³⁵.

³⁵ Bax: C. Həsənov, *Azərbaycan beynəlxalq münasibəllər sistemində (1918-1920-ci illər)* (Bakı: Azərnəş, 1993), 90.

16 iyunda Milli Şura və Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçür və elə ilk andan çox mürakkəb daxili və xarici problemlərlə üzleşməli olur. Artıq bu vaxt Azərbaycan Cümhuriyyətinin xahişi ilə 300 nəfər müşavirdən ibarət harbi heyat Nuru paşanın rəhbərliyi ilə Gəncədə yerləşmişdir³⁶. Azərbaycanın burjuamülkədar klerikləri dairələri Milli Şuranın, onun taşkil etdiyi hökumətin demokratik, inqilabi əhval-ruhiyyəli şəxslərdən taşkil olunmasından sonraq idirlər və onlara qarşı faal kampaniyaya başlayıb Nuru paşanı da bu işə calb edə bilirlər. Azərbaycanda olduğunu ilk günlərdə hökumət etimad göstərəcəyini, onun daxili işlərinə müdaxilə etməyəcəyini, Azərbaycanı idarə etmək üçün deyil, müdafiə üçün gəldiklərini bildirən Nuru paşa danışqlar aparmaq üçün Gəncəyə gəlmış Milli Şuranın nümunəyində heyətini nainki tanımış istəmədi, hətta qəbul etməkdən belə imtina etdi. O, Hökumətin və Milli Şuranın tamamilə buraxılmasını və onun hüquqlarının Paşanın öz arzusu ilə taşkil edəcəyi hökumətə verilməsini istəyirdi. Türkiyə hərbi heyətinin Milli Şuraya və Hökumətə inamsızlığı çox ciddi böhrəna səbəb olur. Müstəqil Azərbaycanın mövcudluğunu təhlükə qarşısında id, bəla ki, bu zaman ilhaqqılıq – Azərbaycanın Türkiyəyə birləşdirilməsi meyli çox güclü idi. Lakin Nuru paşanın müşaviri Əhməd bay Ağaoğlunun soyi nəticəsində müəyyən bir güzəşt əldə edilir. O, Milli Şurani buraxmağı və yeni hökumət taşkil etməyi təklif edir.

Cümhuriyyət rəhbərliyi qazanılmış müstəqilliyi qorumaq üçün, istiqlal principindən geri çəkilməmək şərtiə "Vətənin və millətin mənəfeyini rəhbər tutaraq"³⁷, müvəqqəti də olsa demokratiyadan geri çəkilmək məcburiyyətindən qalır. Azərbaycan Milli Şurasının 1918-ci il 17 iyun tarixli iclasında onun buraxılması, bütün qanunvericili və icraedici hakimiyyətin MÜVƏQQƏTİ Hökumətin əlində cəmlaşdırılması qərara alınır. Bu məsələ üzrə iki qarar qəbul edilir:

1. "Azərbaycan Milli Şurasının buraxılması haqqında" – "Azərbaycanın daxili və xarici həyatındaki çatınlıklarına nəzər alaraq, bütün hakimiyyət Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılan Hökü-

³⁶ Вах: Балаев, Азербайджанское национально-демократическое движение, 30.

³⁷ ARDA, f. 970, siy. 1, iş 1, v. 57.

mətə verilsin və ona tapşırılsın ki, öz hakimiyyətini ən yaxın müddədə çağırılacaq Müəssisələr Məclisindən başqa heç kimə vermosın³⁸.

2. "MÜVƏQQƏTİ Hökumətin hüquq və vazifələri haqqında" – "MÜVƏQQƏTİ Hökumətin dövlət müstəqilliyini və mövcud siyasi azadlığı lağv etmək və aqrar və bu cür digər mühüm məsələlər üzrə inqilabi qanunları dayışdırıbmə hüquq yoxdur, o, altı aydan əvvəl olmayaq Məssisələr Məclisini çağırmalıdır, idarəetmənin digər məsələlərləndə o, bütün hüquqlardan istifadə edir"³⁹.

Bu qarşolların müzakirə olunduğu iclasda M. Ə. Rəsulzadə deymişdir: "Azərbaycanın müvəqqəti paytaxtı Gəncədə qismən də olsa xalq nümayəndəliyindən ibarət olan təsisatın meydandan çıxılmək məcburiyyətində qalması, heç şübhəsiz, demokratianın geri çəkilməsi və mürtəcə qüvvələrin bir müvəffəqiyətindir"⁴⁰.

Beləliklə, "iyun böhrəni" adlandırılın bu dövr ali qanunverici orqanın – Milli Şurานın faaliyyətinin müvəqqəti də olsa dayandırılması ilə nüticələnə də, Milli Şura özəsə vazifəsini – Azərbaycanın müstəqilliyinin qorunub saxlanması vazifəsini yerinə yetirmiş oldu.

İyunun 17-də nazirlərinin hökumət üzvləri arasında bölünməsi haqqında qərar qəbul edilir. Hökumətin tərkibi aşağıdakı qaydada elan edilir: Nazirlər Şurasının sədri və ədliyyə naziri – F. Xoyski (bitarəf); xarici işlər naziri – M. Hacinski (Müsavat); xalq maarifi və dini etiqad naziri – N. Yusibəyli (Müsavat); daxili işlər naziri – B. Cavanşir (bitarəf); əkinçilik naziri – X. Sultanov (Müsavat); sahiyyə və sosial təminat naziri – X. Rəfibəyli (bitarəf); yollar naziri – X. Məlikəslanov (bitarəf); ticarət və sanaye naziri – A. Aşurov (bitarəf); maliyyə naziri – Ə. Əmrıcanov (bitarəf); portfelsiz nazir – Ə. Topçubaşov (bitarəf); portfelsiz nazir – M. Rəfiyev (Müsavat); portfelsiz nazir – X. Xasməmmədov (Müsavat). Bundan əlavə, X. Məlikəslanova poçt və teleqraf naziri, A. Aşurova ərzaq naziri, M. Hacinskiya dövlət nəzarətçisi (dövlət nəzarəti naziri) vazifələri müvəqqəti olaraq həvələ edilir.

³⁸ Yənə orada.

³⁹ Yənə orada.

⁴⁰ Yənə orada, v. 59.

Yeni Azərbaycan Hökumətinin qarşısında çox çatın vəzifələr – dövlətin iqtisadi, sosial və mədəni inkişafı üçün olverişli daxili və xarici şərait yaratmaq, o cümlədən həmsərhəd dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaq, dövlətin orası bütövlüyünü və toxunulmazlığını təmin etmək, güclü həkimiyət yaratmaq, dövlət hayatının hüquqi əsaslarını müəyyən etmək, milli ordu təşkil etmək, ölkədə baş alıb gedən anarxiya və qanunsuzluğu aradan qaldırmaq və sabit hüquq qaydası təmin etmək və nəhayət, ölkənin təsərrüfat hayatını qaydaya salmaq vəzifələri durdur.

Azərbaycan Hökumətinin qarşısında duran dövlət quruculuğunu mühüm vəzifələrindən biri dövlət həkimiyəti strukturlarının yaradılması və bütövlükda dövlət aparatının normal faaliyyətinin təminini məsələsi idi. Eyni zamanda qarşıya bütün dövlət həkimiyəti orqanlarının milliləşdirilməsini həyata keçirmək vəzifəsi qoyuldu. Hökumət fəaliyyətə başlığı ilə gündə Azərbaycan xalqına çağırışla müraciət edir. 17 iyun 1918-ci il tarixli həmin müraciətdə deyilir: «Hökumətin ən yaxın vəzifələrindən biri bütün hökumət idarələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsidir. Həm də bu milliləşdirmə tədricən, dövlət maşını sindirilmədan həyata keçiriləcək»⁴¹.

Bu istiqamətdə Hökumətin fəaliyyəti qəbul edilən bir sıra qərarlarda öz əksini tapır.

Mövcud dövlət strukturlarının fəaliyyətini bərpa etmək üçün Nazirlər Şurasının 24 iyun tarixli qararı ilə bütün nazirlərə təpsiri ləti ki, hökumət idarələrindəki bütün qulluqçuların iyulun 1-nə kimi xidməti yerlərinə gəlmələri hüquqında onlara hökumət adın-dan məlumat versinlər, əks halda, xidməti yerlərinə gəlməyənlər işdən azad ediləcəklər⁴². Dövlət qulluqçularının milli dövlətin yaranması ilə əlaqədar işdən azad edilməsi üçün başqa əsas yalnız dövlət zərurəti mülahizələri ola bilərdi, başqa sözlə, burada həkimiyət dəyişikliyi ilə əlaqədar dövlət qulluqçularının kütłəvi surətdə yeniləri ilə əvəz edilməsinə yol verilməmişdir. Azərbaycan

Hökuməti dövlət zərurəti mülahizələri ilə işdən azad etmə hallarında da ham o dövr, ham da hazırlı dövr üçün sivilizasiyalı və hüquqi hesab edilən bir formada hərəkət etmişdir. Belə ki, Hökumətin 12 iyun 1918-ci il tarixli “İşdən azad edilən dövlət qulluqçularına işdənqıxmə müavinəti verilsməsi qaydasi haqqında” qararına uyğun olaraq, dövlət zərurəti mülahizələrinə görə işdən azad edilən, Azərbaycan Cümhuriyyəti hüdudlarında ham hərbi, ham də mülki idarələr üzrə bir ildən az olmayaq qulluqda olan subay şəxslərə ikiyliq, evli şəxslərə dördəyləq əmək haqqı məbləğində, bir ildən qulluqda olan subay şəxslərə biryliq, evli şəxslərə ikiyliq əmək haqqı məbləğində işdənqıxmə müavinəti verilməsi nəzərdə tutulurdu⁴³.

Azərbaycan Hökuməti dövlət idarəciliyinin bütün ağırlığı üzər-lərinə düşən nazirliklərin aparatını formalasdırmaq üçün müvafiq tədbirlər görülür. Hökumətin 1918-ci il 23 iyun tarixli qararı ilə hər bir nazirlikdə bir nazir müavini vəzifəsi təsis edilir⁴⁴. 30 iyun tarixli digər bir qararla nazirliklərdə bir katibdən, bir kargızardan, yazı işləri ilə məşğul olan iki xidmətçidən və bir kuryerdən ibarət tərkibdə dəftərxana təşkil edilir⁴⁵.

Nazirlər Şurasının 1918-ci il 19 iyun tarixli qararına əsasən, quberniyalarda bütün idarə rəisişlərinin təyin edilməsi hökumətin səlahiyyətinə, digər məmurların təyin edilməsi isə hər sahə üzrə nazir-lərin səlahiyyətinə aid edilir⁴⁶.

Yeni yaranmış milli dövlətdə ictimai və dövlət hayatının hüquqi əsaslarının qısa müddətdə yaradılmasının mümkün olmadığını və ölkədə qanunçuluğun və hüquq qaydasının bərpası və təmininin müəyyən müddət kəhən qanunların saxlanması tələb etdiyi ni nəzərə alaraq, Azərbaycan Hökuməti 1918-ci il iyunun 23-də “Rus və Zaqqafqaziya qanunlarının qüvvəsinin müvəqqəti olaraq saxlanması haqqında” qarar qəbul edir. Həmin qarara görə, bütün

⁴¹ ARDA, f. 51, siy. 1, iş 1, v. 19.

⁴² СүнРПАР, № 1, 15 noyabr 1919, ср. 25.

⁴³ Yenə orada, mad. 37.

⁴⁴ Yenə orada, mad. 9.

idarəcilik və məhkəmə sahələri üzrə qüvvədə olan qanunlar Hökumət tərəfindən qanunla müəyyən edilən qaydada lağv edilənə və ya dəyişdirilənə qədər öz qüvvəsini saxlayırdı⁴⁷.

Hökumətin Azərbaycanın dövlət rəmzlərinin müəyyən olunması istiqamətində atıldığı ilk addım "Dövlət bayrağının müəyyən edilməsi haqqında" qərarın qəbulu oldu. 21 iyul 1918-ci il tarixli həmin qərarla üzərində ağ rəngli aypara və səkkiz güşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı hesab edilir⁴⁸. Lakin sonradan, 1918-ci il noyabrın 9-da bu bayraq üzərində aypara və sakızlı ulduz təsviri olan göy, qırmızı və yaşlı rənglərdən ibarət üç rəngli bayraqla əvəz edilmişdir⁴⁹.

Nazirlər Şurasının 27 iyul 1918-ci il tarixli qərarı ilə dövlət atri-butlarda biri müəyyən olunur: Azərbaycan türkçəsində dövlət dili statusu verilir. Kargüzarlığın Azərbaycan türkçəsində aparılması qədər edilsə də, müvəqətə olaraq, bütün məhkəmə, inzibati və s. vəzifələrin bu dildə savadlı olan şəxslərlə əvəz edilməsinə qədər dövlət idarələrində rus dilindən də istifadə edilməsinə icazə verilir⁵⁰.

Nazirlər Şurasının 12 iyul 1918-ci il tarixli qərarı ilə Azərbaycan Cümhuriyyəti hüdudlarında vaxt hesablanması saatı kimi Bakı vaxtı qəbul edilmişdir⁵¹.

Dövlət və onun ərazisində yaşayan şəxslər arasında siyasi-hüquqi əlaqələrin sonuncuların hüquqi statusunun müəyyən edilməsi üçün ahəmiyyətini nəzərə alaraq, Azərbaycan Hökuməti fəaliyyətinin ilk dövrlerində vətəndaşlıq haqqında qanunvericiliyin əsasını qoyan mühüm hüquqi akt qəbul etmişdir. "Azərbaycan Cümhuriyyətinin təbəəliyi haqqında Əsasnamə"⁵² adlanan bu akt Nazirlər Şurası tərəfindən 1918-ci il avqustun 23-də təsdiq edilmiş-

⁴⁷ Yenə orada, mad. 17.

⁴⁸ Yenə orada, mad. 12.

⁴⁹ ARDA, f. 895, siy. 1, iş 14, v. 78.

⁵⁰ СүнгІАР, № 1, 15 ноýбрь 1919, ср. 28.

⁵¹ ARDA, f. 19, siy. 1, iş 412, v. 96.

⁵² ВІАР, № 9, 6 септембр 1919; ARDA, f. 19, siy. 1, iş 411, v. 15; Azərbaycan, № 5, 7 oktyabr 1918.

dir. Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Cümhuriyyətində vahid təbəəlik və onun əsasları müəyyən edildi.

Azərbaycan Hökuməti tərəfindən Azərbaycanla Gürcüstən arasında Zaqatala dairəsi ətrafında baş verən ərazi mübahisəsinin həll edilməsi dövlətin ərazi bütövülüyünün qorunmasına istiqamətində müümən addım idi. 1918-ci il iyunun 26-də Zaqatala Milli Komitəsi "mədəni-iqtisadi, məşəvə dini, məşgulliyət növü, sənaye və dil cəhətdən Zaqatala dairəsinin Azərbaycanla yekcins olduğunu və bu dairənin iri ticarət-sənaye mərkəzləri ilə əlaqəsinin və amətə mübadiləsinin yalnız Azərbaycan vasitəsilə mümkündüyünü nəzərə alaraq və Azərbaycan Cümhuriyyətinə birləşməyi Zaqatala dairəsinin məqsəd və mənəfələrinə daha çox uyğun hesab edərək", Zaqatala dairəsinin Azərbaycana birləşdirilməsini yekdilliklə qərara alır⁵³ və bununla əlaqədər Azərbaycan Hökumətinə teleqramla müraciət edir. Azərbaycan Hökuməti Zaqatala əhalisinin arzusunu nəzərə alaraq, 1918-ci il iyunun 30-da Zaqatala dairəsinin Azərbaycan Cümhuriyyətinə birləşdirilməsi haqqında qərar qəbul edir⁵⁴.

Cümhuriyyətin yenica yarandığı dövrə ölkədə anarxiya və ciyənatkarlıq baş alıb gedirdi. Məsələn, Qaryagın qazası rəisinin 1918-ci ilin iyulunda qazadakı vəziyyət barədə məlumatında deyilirdi: "Qazada ciyənatkarlığın və anarxiyanın hədsiz dərcədə inkişafı əhalinin iqtisadi rəfihamı demək olar ki, bərbad vəziyyətə salmışdır"⁵⁵. Çox yerda güclü ciyənatkar dəstələr faaliyyətdə idilər⁵⁶. Milli və sənif düşməncilik son həddə qatmışdı. Anarxiya ünsürləri yeni dövlət hakimiyətinin formalasdırılmasına hər vəchlə mane olmağa çalışırdılar.

Bələ bir vəziyyətdə genişməqyaslı dövlət quruculuğu ilə məşğul olmaq çətin bir iş idi. Ona görə də, Azərbaycan Hökuməti birinci növbədə ölkədə sabitliyi təmin etməli idi. Bu sahədə Hökumətin

⁵³ ARDA, f. 970, siy. 1, iş 6, v. 10.

⁵⁴ Yenə orada, f. 100, siy. 2, iş 7, v. 10.

⁵⁵ Yenə orada, f. 894, siy. 1, iş 12, v. 61.

⁵⁶ Yenə orada, v. 62.

bütün tədbirləri başlıca olaraq, anarxiya ünsürlərinə, milli adavətin hər cür təzahürlərinə və vəzifəli şəxslərin sui-istifadə hallarına qarşı mübarizə məsəllələrinə, vətəndaşların şəxsi və əmlak təhlükəsizliyinin təmininə xidmət etmişdir. Görülən tədbirlər nəticəsində vəziyyət yaxşılaşğa doğru dəyişməyə başlayır. 1918-ci ilin yayında Novobəyazıt qəzasının Burzokollar kəndinin bir qrup sakinindən ibarət cinayətkar dəstə lağv edilir⁵⁷, Cavad və Lənkəran qəzalarının yerli əhalisi şahsevənlərin hücumlarından xilas olur, sonuncular sərhəddən uzaqlaşdırılır⁵⁸. Yerlərdə hakimiyət orqanlarının barəsində və gərgin faaliyyəti nəticəsində artıq 1918-ci ilin avqustunda nisbi sabitliyi nail olunur. Bu və ya digar siyasi hadisələr nəticəsində öz doğma yurdularını qoyub getmiş sakinlər avvalki yaşayış yerlərinə qayıtmaga başlayırlar⁵⁹.

Azərbaycan Hökuməti faaliyyətinin ilk dövründə sosial-mədəni, iqtisadi-təsərrüfat və maliyyə sahələrində də bir sira tədbirlər görüb. Bu sıradə ibtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsini (Nazirlər Şurasının 28 avqust 1918-ci il tarixli qərarı ilə⁶⁰), neft sənayesinin milliləşdirilməsi və müəssisələrin keçmiş sahibkarlarına qaytarılması (Hökumətin 1918-ci il 5 oktyabr tarixli qərarı ilə⁶¹), torpaq sahibləri mülkiyyətinin toxunulmazlığını təsminəsi (22 iyun 1918-ci il tarixli qərar⁶²), ölkədə pul dövriyyəsinin nizama salmaq üçün mühüm tədbirləri, bəzi strateji əhəmiyyətli malların ölkə hüdudlarından kənara aparılmasının qarşısının alınması üzrə tənzimləmə tədbirlərini və s. qeyd etmək olar. Görülən bu və ya digar tədbirlər nəticəsində anarxiya və hərbi-siyasi hadisələr zamanı dəhşətli dərəcədə dağıldılb və iran edilmiş ölkənin iqtisadi-təsərrüfat hayatını qismən də olsa bərpa etmək və normallaşdırmaq mümkün olur.

⁵⁷ Yenə orada.

⁵⁸ Yenə orada, v. 63.

⁵⁹ Yenə orada, v. 64.

⁶⁰ Azərbaycan, № 6, 8 oktyabr 1918.

⁶¹ Yenə orada, № 5, 7 oktyabr 1918.

⁶² СүнгіРПАР, № 1, 15 noyabr 1919, st. 14.

III. ÇAĞDAŞ MİLLİ DÖVLET VƏ HÜQUQ SİSTEMİ QURUCULUĞUNUN SIYASİ-TARİXİ KONTEKSTİ

Milli Azərbaycan dövlətinin qurucuları nəinki demokratik inkişaf tacribası olmayan, həbələ bir asrlık Rusiya müstəmləkəciliyi nəticəsində özünü dövlətlilik tacribası ümumiyyətlə yadırğadılan bir ölkədə demokratiyin bərqərar edilməsi yolunu seçmişlər. Ham də milli dövlət-hüquq quruculuğuna bu iş üçün heç də alverişli olmayan ağır daxili və xarici şəraitdə başlanılmışdır.

Milli dövlət-hüquq quruculuğunun ilk yarım ili, xüsusilə da 1918-ci il mayın 28-dən sentyabrın ortalarına dək olan dövr, bu cəhətdən daha mürəkkəb idi. Belə ki, müstəqilliyin elanından sonra Azərbaycanda iki hakimiyət mərkəzi meydana gəlməşdir. Hələ müstəqillik əldə edilməmişdən əvvəl Bakıda və onun ətrafında (Bakı quberniyasının qızalarında) hakimiyət Bakı Xalq Komissarlarının təşkil etdiyi sovet hakimiyətinin – bolşevik ermənipərəst Bakı Sovetinin əlinə keçmişdir. Bakı kommunası yeni “sovet socialist” donu geymiş Rusiya imperiyasının əyalət orqanı idi və Azərbaycana da əyalət kimi baxıldı. Bu, heç də təsadüfi olmayan belə bir faktla təsdiqlənir ki, Bakı XKS-in “Xalq məhkəməsi haqqında” 6 iyun 1918-ci il tarixli dekrete asasən, cinayət və mülki işlər üzrə hökm və qətnamələr burada Rusiya Sosialist Federativ Sovet Respublikası adından çıxarıldı. Sonra isə (1 avqustdan) həmin ərazidə Səntrokaspı (Цен-тралыый комитет Каспийской военной флотилии – Xazar hərbi donanmasının mərkəzi komitəsi) diktaturasının hakimiyəti bərqərar olmuşdur. Digər tərəfdən, mərkəzi Gəncə şəhəri olmaqla Şimali Azərbaycanın qalan ərazisində (faktiki olaraq Gəncə quberniyasının qızalarında) milli-demokratların yaratdığı Azərbaycan Xalq Cumhuriyyətinin hakimiyəti mövcud idi.

Bu iki hakimiyət bir-biri ilə vətəndaş mührəbəsi vəziyyətində idi. Azərbaycan dövlətinin taleyi, onun ərazi bütövülüy, müstəqilliyi təhlükə qarşısında qalırıldı. Ona görə da AXC-nin hakimiyətini Bakıya və onun ətraflarına şamil etmək, müvəqqəti olaraq Gəncədə yerləşdirilmiş hökuməti Bakıya köçürmək mühüm əhəmiyyətli və zifə kimi qarşıda dururdu. 1918-ci ilin yayında Azərbaycan Hökuməti üçün başlıca problem Bakının Azərbaycanın müstəqilliyi

düşmənlarından təmizlənməsi idi. Bu məqsədlə də Azərbaycan hökuməti Milli Ordु quruculuğuna böyük əhamiyət verirdi. M. Ə. Rəsulzadə yazırıdı: "Bakı məsləsi ancaq qüvvədən asılıdır. Əgər Bakı alınmasa hər şey bitdi. Əlvida, Azərbaycan. Hətta alındıqdan sonra belə biz çoxlu diplomatik qatılımlarla qarşılaşmalı olacaq. Bu vazifəni yerinə yetirmək üçün biz qabaqcadan ordunu hazırla-malıyıq"⁶³.

Bu sahədə Azərbaycanın vəziyyəti qonşu dövlətlərə nisbətən çox ağır idi. Gürçü və ermənilər Rusiyadan ayrırlaraq müstəqillik elan etdikləri vaxt hər növ silahlı təchiz edilmiş milli əsgəri hissələrə malik olduları haldə, azərbaycanlılar yalnız dünyaya müharibəsinin avvallarında könüllü olaraq təşkil edilmiş bir süvarı alayına malik idilər⁶⁴. Azərbaycan xalqı öz içarısından kifayat qədər əsgər və xüsusi zabit kadrları çıxarmaq imkanlarından möhrüm idi. Bu, əçirzini dövründə imperianın Azərbaycana münasibətdə yeritdiyi siyasetə izah edilir. Məlum olduğu kimi, yerli müsəlman əhalisi çarizm dövründə əsgəri xidmətə görürmüldür, "bununla o, xanlıqlar dövrüna aid hərbi iş səriştəsinə belə itirmiş millətin nizamı qüvvə yaratmaq ehtimalını alırdı"⁶⁵.

Bununla belə, dövlətin müdafiə qabiliyyətini möhkəmlətmək məqsədilə milli silahlı qüvvələr yaradılması üçün müəyyən tədbirlər hayata keçirilir. Hökumətin 26 iyun 1918-ci il tarixli qərarı ilə müsəlman korpusu "Əlahiddə Azərbaycan korpusu" adlandırılmışdır. Burada xidmət edəcək zabit kadrları hazırlanmaq üçün qısa müddəti kurşular açılır. İyulun 11-də isə Hökumətin qərarı ilə 1894-1899-cu illərdə anadan olmuş, müsəlman dininə etiqad edən bütün Azərbaycan Cümhuriyyəti vətəndaşları Azərbaycan ordusuna sıralarına hərbi xidmətə çağırılır. Hərbi xidmətə çağırışdan boyun qəçirənlərin mühabibə dövrü qanunlarının bütün ciddiliyi ilə cazalandırılması nəzərdə tutulurdu⁶⁶. Elə həmin tarixdən ölkədə hərbi

⁶³ ARDA, f. 894, siy. 10, iş 154, v. 16.

⁶⁴ Mehmetzade, *Milli Azərbaycan hərəketi*, 112.

⁶⁵ N. Nəsibzadə, *Azərbaycan Demokratik Respublikası* (Bakı: Elm, 1990), 54.

⁶⁶ СүнгАР, № 1, 15 ноября 1919, ст. 55. Milli ordu quruculuğuna dair ətraflı məlumat üçün bax: M. Süleymanov, 1) *Azərbaycan ordusu: 1918-1920* (Bakı: Hərbi nəşriyyat, 1998); 2) *Azərbaycan Xalq Cümhuriyyətinin hərbi tarixi*, 2 cildlə, II c. (Tehran: FIRUZAN, 2014).

⁶⁷ ARDA, f. 100, siy. 2, iş 7, v. 17.

mükalləfiyyət işlərinə rəhbərlik üzrə mərkəzi orqanə olan ehtiyac nəzərə alınıraq, Hökumətin qərarı ilə Yelizavetpol (Gəncə) hərbi mükalləfiyyət idarəsi Azərbaycan hərbi mükalləfiyyət idarəsi adlandırılır və bu orqan daxili işlər nazirinə tabe edilir⁶⁸. İyulun 13-də hərbi xəstəxana taşķıl ediləsi haqqında qərar qəbul edilir və onun saxlanmasına üçün 50 min rub. kredit ayrıılır⁶⁹.

Lakin belə qisa müddədə döyüş qabiliyyətli ordu yaratmaq qeyri-mümkin idi və Bakının azad edilməsindən Türkiyə ilə müqavilənin IV maddəsinə əsasən, Türkiyə hökuməti Azərbaycan Cümhuriyyətinə hərbi yardım göstərir.

Nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı azad edilir, sentyabrın 17-də isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçür. Beləliklə, Azərbaycanda ikihakimiyatlılıq sona yetir. İndiye kimi bütün azərbaycanlıların siyasi, iqtisadi, mədəni və mənəvi mərkəzi olan Bakı Azərbaycanın paytaxtı olur. 1918-ci il sentyabrın axırlarına bütün Şimali Azərbaycan arazisində Azərbaycan Cümhuriyyətinin hakimiyəti bərqrar olur. Yalnız Denikinin tərəfdarlarından ibarət Müvəqqəti Hərbi Diktaturunun əlində qalan Lənkəran qazası istisna təşkil edirdi⁷⁰.

Bakının paytaxt statusu alması və Şimali Azərbaycanın bütün arazisində Azərbaycan Xalq Cümhuriyyəti hakimiyətinin bərqrar edilməsi faktının müstəqil Azərbaycan dövlətinin möhkəmləndiriləsi üçün mühüm əhəmiyyətli oldu. Bakı şəhərinə daxil olan Azərbaycan Hökumətinin bununla əlaqadardır məlumatında deyilir: "Qoşunlarımızın Bakını almasının siyasi aləmdə böyük əhəmiyyəti vardır... Hazırkı siyasi vəziyyət Azərbaycanın siyasi rəhbərlərindən elə alverişli siyasi şərait yaratmağı dönmədən tələb edir ki, bu zaman Bakı neft rayonu dövlətçiliyimizin inkişafında maneəyə çevriləsin, əksinə, ondan siyasi mövqeyimizin inkişafında və

⁶⁸ СүнгАР, № 1, 15 ноября 1919, ст. 55. Milli ordu quruculuğuna dair ətraflı məlumat üçün bax: M. Süleymanov, 1) *Azərbaycan ordusu: 1918-1920* (Bakı: Hərbi nəşriyyat, 1998); 2) *Azərbaycan Xalq Cümhuriyyətinin hərbi tarixi*, 2 cildlə, II c. (Tehran: FIRUZAN, 2014).

⁶⁹ СүнгАР, № 1, 15 ноября 1919, ст. 63.

⁷⁰ Вах: Арамалиева и Худиев, *Азербайджанская Республика. Страницы политической истории*, 26.

möhkəmlənmişsə istifadə etmək olar”⁷¹. Daha sonra Hökumət şəhər və onun ətrafının bütün əhalisine bildirir ki, Azərbaycanda yaşayış bütün vətəndaşlar milliyətindən və etiqadından asılı olmayaraq eyni hüquq malikdirlər. Hökumət bərabər qaydada bütün vətəndaşların hayatı, əmlakını və hüququnu qoruyacaqdır. Soyğunçular, qızıllar və ümumiyyətlə sakitlik, ictimai qaydaların pozan şəxslər müharibə dövrü qanunlarının, ölüm cazası da daxil olmaqla, bütün ciddiliyi ilə cazalandırılacaqlar.

Bakının fathindən sonraki dinc dövlət quruluğu dövrü yənə də çox çəkmir. Gənc Azərbaycan demokratiyası yenidən çatın imtahanı qarşısında qalır.

Artıq bu vaxt Birinci Dünya Müharibəsinin gedidişində yeni dövr başlanılmışdı. Azərbaycanın xilaskarı və müdafiəçisi Türkiyə mühəribədə mağlub olmuş təraf kimi 1918-ci il oktyabrın 30-da Mudros barışığını imzalamaya məcbur olmuşdu. Bu barışığın şartlarına uyğun olaraq, Türkiyə öz hərbi hissələrini bir həftə ərzində Bakıdan, bir ay ərzində isə Qafqazdan geri çəkməli idi. Zaqafqaziya İngiltərənin təsir dairəsində elan edildi. Buna görə də ingilis qoşunları Bakıya daxil olmalı idi.

Bəla bir şəraitdə köməksiz qalmış Azərbaycan Cümhuriyyəti bu qüvvənin qarşısında tek duruş gətirə bilmedi. M.Ə. Rasulzadə milli dövlətin düşdüyü bu çıxılmaz vəziyyəti bəla saciyyələndirirdi: “Türk qoşunları getmiş, Azərbaycanın hərbi hissələri isə yox idi. Şəhərə daxil olan müttəfiq komandanlıq Azərbaycan ordusunu tanımaq istəmədi. Əslində isə Azərbaycan hərbi hissələri elə bir müttəşəkkil qüvvə deyildi. Komandan Nuru paşanın Milli Şurənin sadri olduğunu zaman mənə yazdığı bir məktubdan aydın olduğu kimi, cəmi 1500 nəfərdən ibarət olan Azərbaycan ordusu müxtəlif nöqtələrdə çəmlənmişdi. Bakıda Azərbaycan hökumətini qoruyaq qüvvə isə camisi 500 nəfərdən ibarət idi. Fərəzən müəyyən qüvvəmən olsa belə, tabii ki, Almaniyanın, Türkîyənin təslim olduğu bir qızıvəyə qarşı Azərbaycanın hərbi əməliyyat apara biləcəyinə ümidi etmək ağlışımızgış iş idi. Ona görə də məsələ yalnız diplomatik yolla həll edilə bilərdi”⁷².

⁷¹ Azərbaijdjan, № 56, 22 dekabr 1918.

⁷² ARDA, f. 894, siy. 10, iş 148, v. 44.

Yaranmış konkret şəraiti düzgün qiymətləndirən Azərbaycan Cümhuriyyətinin rəhbərliyi ıranda yerləşən ingilis qoşunlarının komandanı general Tomsonla danışqlar aparmaq məqsədiə oraya nümayandı heyəti göndərir. Lakin general Azərbaycan hökumətini tanımaq belə istəmir. 1918-ci il noyabrın 17-də ingilis qoşunları Tomsonun komandanlığı ilə Bakıya daxil olur. Əvvəllər Dağıstanda yerləşən A.Biceraxovun hərbi dəstəsi də bu zaman Bakıya daxil olur.

Bakını “rus şəhəri” hesab edən Tomson, Biceraxov və daşın qüvvələri burada işgal rejimi yaradırlar. Tomson özünü Bakının general qubernatoru elan edir, şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərinə nəzarət qoyur. Bununla əlaqədar olaraq M.Ə. Rasulzadə yazdır: “İkinci gün İngiltərə komandanı Tomsonun bayannaməsi naşr olunmuş, o dəxi Bakıya Rusiyanın bir hissəsi kimi təlaqqi edərək yeni Rusiya hökumətinin razılığı ilə buraya gəldiyini qeyd etəmədi. Böylə qaranlıq, şübhəli və qorxul bir vəqtdə, bir zamanda ki, Azərbaycanı himaya edən türk ordu, yalnız türk orduyu deyil, Azərbaycan əsgərləri dəxi şəhəri tərk etmişlər, polis idarəsi ingilislərin alına keçmiş, Biceraxovun dəstələri mütəhəkkimənə bir vəziyyətə şəhərə dolmuş, hər kəsə bir qorxu və ümidişzilik hasil olmuşlu. İştə böylə bir zamanda Azərbaycan Şurayı-Millisi tekrar hayata ovdat etmiş, Azərbaycan Məclisi-Məbusanını dəvətətənə maşğıl olmuşdu”⁷³.

Lakin yaranmış vəziyyətin bu dərəcədə ağırlığı Azərbaycan Cümhuriyyəti rəhbərliyini müstəqillik fikrindən döndərə bilmir. Bu dəfə də aparılan düşünülmüş siyaset nəticəsində Azərbaycanın istiqlali qorunub saxlanır. Çok keçmədən Azərbaycan hökuməti öz mövqeyini addim-addim möhkəmləndirir.

Belə mürakkəb şəraitdə Azərbaycan Cümhuriyyəti milli dövlət quruluşu asaslarının yaradılması ilə maşğıl olmaqdə davam edir. Təbii ki, tam müstəqillik uğrunda xarici qüvvələrlə mübarizəyə çox enerji sarf etmək lazımdı. Azərbaycan Hökumətini Azərbaycan ərazisində yeganə yerli qanuni hakimiyət kimi tanınmasına baxmayaq, ingilislər Azərbaycan dövlətinin daxili işləri-

⁷³ Rasulzadə, “Azərbaycan Cümhuriyyəti”, İstiqlal, 1918 – 28 Mayis – 1919, 34-45.

nə müdaxilə etməkdə davam edirdilər. İngilis hərbi polisinin komissarı Q. Kokkerel Azərbaycanın daxili işlər nəzirindən, hətta polis işçilərinin təyinatını bəslə şəxsnə onunla razılaşdırmağı tələb edirdi⁷⁴. İngilis aşğarlarının özbaşınalığı da yerli əhalinin narazılığına səbəb olurdu.

Məhz Hökumətin gərgin fəaliyyəti nəticəsində Azərbaycan dövlətinin mövqeyi gücləndikcə dövlət hayatının müəyyən sahələrində onun faaliyyəti üzərinə qoyulan məhdudiyyətlər aradan götürülür. Azərbaycan dövlətinin polis, maliyyə idarələri, mətbuat, Bakı dəniz limanının fəaliyyəti üzərində tam nəzarəti barpa edilir. İngilis qoşunları yalnız 1919-cu ilin avqust ayında Azərbaycan əraziyini tamamilə tərk edirlər. General Tomsonun tutuduğu Bakı general gubernatoru vəzifəsi lağv olunur. Azərbaycan tam müstəqil dövlət kimi yaşamağa başlayır.

İngilislərin Azərbaycandan çıxmazı ilə əlaqədar Azərbaycan müstəqilliyinin düşmənləri şayılardır ki, guya Azərbaycan Hökumətini idarə edən ingilislər idi, onlar çıxbıq getdikdən sonra Azərbaycan Hökuməti ölkəni idarə edə bilməyəcəkdir. Sentyabr ayında Azərbaycanda olan ingilis hərbi jurnalisti Skotland-Liddel ingilis qəzətləri üçün hazırladığı materialda ingilislərin Azərbaycandan çıxmazı ilə əlaqədar qeyd edirdi ki, Bakıda ingilis ordusuna ehtiyac yoxdur. Azərbaycan özü-özüne qayğı göstərə bilər. Mən burası iki gün əvvəl gölmüşəm və aqığını deyim ki, bütün gördükərim məndə dərin təssərfər yaradıb. Mənim şəhərdə olmadığım dörd həftə arzında burada çox təcəibili dəyişikliklər olub. Mən buraya gəldim ki, hamının dediyi qarışqlıq görüşüm, lakin onu tapa bilmədim. Tam qayda-qanun var. Mənə deyirdilər ki, qanla dolu kükçələr və dəhşətli səhnələr görəcəyim. Onun avazında mən sülh və sakitlik gördüm. Mənə deyirdilər ki, ordu əvəzinə pozğunlaşmış kütlə görəcəyim, lakin yaxşı, nümunəvi, güclü, odlu-alovlu gəncələr gördüm. Hədəfənən da mən indi Bakıda elə qayda-qanun gördüm ki, müharibə başlayan vaxtdan heç vaxt Bakıda olmamışdım. ... Qayda-qanun ancaq Bakıda hökm sürmür, son dəyişikliklər bütün ölkədə vəziyəti aydınlaşdırılmışdır. Qarabağ suluqlığunu

sühl əvəz etmişdir. Ermənilər və tatarlar (Azərbaycan türkləri nəzərdə tutulur) saziş gəlmİŞLƏR. Lənkəranda bolşeviklər tatar ordusu tərəfindən mağlubiyətə uğradılar. Onlar bütün silah və surətlərini Azərbaycan hökumətinə təhvil verdilər, adamlar isə xahiş etdiyilər ki, onları Azərbaycan hökumətinin təbəəliyinə tövüsürənlər... Bütün bunlar şübhəsiz sübut edir ki, Azərbaycan qarnameqarlılıqdan qorxmur və bolşeviklərdən çəkinmir. Azərbaycan dövləti indi Zaqafqaziyanın qalan bütün xalqları üçün haqqı nümunəyə çevrilmişdir⁷⁵. Bu sözlərdən sonra əlavə sübuta ehtiyac qalmır ki, Azərbaycan Parlamenti və Hökuməti ingilislərinə əlinə oyunaq olmamış, onların ölkənin daxili işlərinə müdaxiləsinə mütamədi olaraq məhdudlaşdırılmış və ingilislər Azərbaycanı tərk etdikdən sonra dövləti uğurla müstəqil idarə edə bilmişdir.

AXC-nin hakimiyət orqanları Cümhuriyyətin taleyinə yazılmış 23 ay müddətdən faktiki olaraq cəmi altı-yeddi ayını xarici qüvvələrin maneçiliyi olmadan dövlət quruculuğu işlərlərə masğul ola bilir. Bu dövrün də özünəməxsus problemləri olmuşdur: bir tərəfdən, Qarabağ, Naxçıvan və Zəngəzurə görə Ermənistanla mühabəribə və Denikin orduyu tərəfindən iqtisadi blokada, digər tərəfdən, bolşeviklərin və ermənilərin təxribat və pozuculuq fəaliyyətləri, dövlətin hərbi vəzifət şəraitində yaşaması, böyük qaçqınlar və işsizlər orduyu problemi və s.

Cümhuriyyət rəhbərləri yaxşı anlayırdılar ki, Azərbaycanın coğrafi mövqeyi, sərvət mənbələri, zəngin təbii ehtiyatları, xüsusiədə nefti özünüň cəzibədarlığı ilə iqtisadi və "siyasi rəqabətlərin cövləngəhdür". M.Ə. Rəsulzadə bununla əlaqədar 1919-cu ildə yazdı: "Şərqlə qəribə yekdərinə qovuşduran ən qisa yoluñ güzərgahında vəqe" olan məmlakətimiz "cəhansa da vəse bər miqyasda vəqe olan çəkişmədə ... dəxi düvəli-müazzəmənin hesablarını təsviviyə edən müvəzənə cədvəllərinə bir ədəd təşkil edəcəkdir. Cəhəngir dövlətlərin dünyayı təqsim etdiklərində Zaqafqaziya millatlaşdırındə ötrü ayıracıqları hissə və hüququn nə kimilər alacaqı haqqında nikbinanı və badbinanı olmaq, müxtəlif təsəvvürlərdə bulunmaq mümkündür. Bu təsəvvürlərin heç birisində Rusiyani

⁷⁴ ARDA, f. 894, siy. 1, iş 54, v. 10.

⁷⁵ Yenə orada, siy. 10, iş 82 v. 2-10.

xaricdə buraxmaq olmaz. Rusiya hər nə şəkil ilə olursa-olsun tək-rar buraya enmək istəyəcək; daha bundan min sənəd əvvəl Bakı nəfətinə düşkün olan Rusiya bu gün ona göz yuma bilməyəcəkdir. İngiltərə daxi asrlardan bəri arzu eladıyi Zaqafqaziyə yolu üzərində təsis-i-hakimiyyət olmama da iqayi-nüfuz etmək əzminəndir bir an fəraigət etməyəcək; nəticədə bir müsariədir davam edib gedəcək. Fəqat nə Rusiyinan, nə Ingiltərənin, nə də sair bir dövlətin bu arzı-müqəddas üzərindəki mənəfei azərbaycanlıların mənəfei ilə müqayisə edilməz⁷⁶.

Hədilərin sonrakı gedisi milli ideoloqun bu müləhizələrində (xüsusişlə də Rusiya ilə bağlı) yanılmağını göstərdi. Cox gözlämək lazımlı golmır. Azərbaycan Xalq Cümhuriyyəti müstaqiliyinin Paris Sülh Konfransının Ali Şurası tərəfindən 11 yanvar 1920-ci ildə de-faktō tanınmasından az sonra, həmin ayın 19-da Azərbaycanı və Gürçüstani yalnız silah və harbi sursat göndərməklə müdafiə edəcəyi barəda müttəfiqlərin Ali Şurasının qərarı bolşevik təcavüzü üçün alverişli şərait yaradı. Əvvəlcə bolşeviklər diplomatik təzyiqləri gücləndirirlər. Qırmızı Ordu Cənubu doğru irəlilədikcə bu təzyiqlər daha təhlükəli xarakter alır və suveren dövlət aleyhina açıq tablığat kampaniyasına çevrilir⁷⁷ və nəhayət, sonda Azərbaycanın işğali ilə natiqənlərini⁷⁸.

Mürəkkəb xarici siyasi vaziyət, habelə sabit daxili siyaset yekrəmə maneçılıqlı törədirdi. Burada ilk növbədə seçilmiş idarəetmə sisteminin xüsusiyyətlərindən irali gələn bir sira xüsusatları qeyd etmək lazımdır. Demokratik rejimli parlamentli respublika idarəetlik formasının tətbiqi, müxalifatın fəaliyyətinə heç bir maneçılık törədilməməsi, M.Ə. Rəsulzadənin təbirinə desək, milli-demokrat məsləkli milli qüvvələrin demokratlığının radikalizm dərə-

⁷⁶ Rəsulzada, "Azərbaycan Cümhuriyyəti", *İstiqlal*, 1918 – 28 Mays – 1919, 37-38.

⁷⁷ C.P. Həsənli, *Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti (1918-1920)* (Bakı: "GARISMA" MMC, 2009), 392-93.

⁷⁸ Aprel işğalı ərafəsində Azərbaycanın beynəlxalq vaziyəti barəda atraflı bax: Həsənli, *Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti*, 372-418; Nesib Nəsibli, *Kuzey Azərbaycan: İstiklalden İkinci İşgale (1918-1920)* (Ankara: Altınorlu, 2018), 186-206.

cəsinə qədər varmasında⁷⁹ bütün bunlar nəticəsində yaranmış şərait Azərbaycanın istiqaliyyətinə düşmən qüvvələr tərəfindən öz məkrili məqsədləri üçün istifadə edilirdi. Yersiz mübahisa və müzakirələr çox vaxt sərf edilməli olurdı. Parlamentin çıxışpartiyi tərkibi də iş şəraitini mürükkləşdirirdi. Mərkəzi qüvvə olmasına baxmayaraq, "Müsəvat" parlamentdə coxluq təşkil etmədiyi üçün yekcins, belə dövrlərə müvafiq güclü hökumət təşkil edə bilmirdi, digər siyasi qüvvələrlə koalisiyaya daxil olduqda isə elan etdiyi və programında nəzarda tutduğu tədbirləri həyata keçirə bilmirdi. İki il ərzində hökumət kabinetlərinin beş dəfə dəyişilməsi da sabit daxili siyaseti yəritməyə maneçılıqlı törədirdi.

Parlamentin və milli hökumətin tərkibində demokratik fikirli ziyanlılar üstünlük təşkil etdiyi və ölkədə diktaturlara imkan verilmədiyi halda, hakimiyyətin aşağı səviyyələrində milli kadrların çatışmazlığı idarəetmədə öz mənfi təsirini göstərirdi. Dövlətçilik işindən uzun müddət yadırıgdılmış və ekstremal şəraitdə müstəqil dövlət yaratmaq işini boyununa götürmüs milli qüvvələrin tacribəsizliyi pozucu qüvvələrin əl-qol açmasına şərait yaradırdı. Hökumət orqanlarına soxulmuş qeyri-müsəlmənlar isə çox vaxt təxribatçılıq və satqınla maşğıl olurdular.

Məhz yuxarıda göstərilən daxili və xarici amilların təsirinin nəticəsində milli hökumətin elan etdiyi və nəzərdə tutduğu mühüm tədbirlərin bir hissəsi həyata keçirilməmiş qalmışdır.

⁷⁹ "Azərbaycan Məclisi-Məbusanında Türk Ədəmi-Mərkəziyyət "Müsəvat" fırqəsi Məclisi-Məbusan söbəsinin bayannaması", Rəsulzadə, V c., 131.

DÖRDÜNCÜ BÖLÜM

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN
HUQUQ SİSTEMİ
ÇAĞDAŞ HÜQUQ SİSTEMİ KİMİ:
TƏMƏL ÖZƏLLİKLERİ

I. CÜMHURİYYƏT ÖNCƏSİ DÖNƏMDƏ AZƏRBAYCANDA HÜQUQ: QISA İCMAL

Heç şübhəsiz, dünyada mövcud olan hüquq sistemlerinin əksəriyyəti tarixin tasırı ilə "damğalanmışdır" və yaxud az və ya çox dərəcədə belə təsirsiz ötüşməmişdir. Bir hüquq sisteminin hərtərəfli xarakteristikası, eləcə də digərlərindən fərqləri ilk növbədə tarixi baxımdan araşdırılaraq müəyyən edilə bilər. Bu anlamda tarixi keçmişin öyrənilməsi günümüzün istənilən hüquq sistemini daha dərinlənən anlamaq üçün zəmin təşkil edir.

Bunu *histerezisə* dair tezis¹ adlandırılan fenomen də tələb edir.

¹ Bu termini fizik Jems Alfred Ewing (1855-1935) özünün elektromaqnit üzrə məqaləsində [J.A. Ewing, "Experimental Researches in Magnetism", *Philosophical Transactions of the Royal Society of London*, 176 (1885): 523-640] elmi dövriyyəyə daxil etmişdir. Alim eksperimental olaraq histerezis fenomenini belə izah edir: eğer bir damır parçası atrafına möstil dolasaq və möstildən elektrik çərayı buraxsaq, damır maqnitlaşır; damır parçası elektrik çərayanın qapadıldıq halda hələ müddət ötdükden sonra da maqnit xassalarını saxlayır. Başqa sözlə, müəyyən vəziyyət hətta ona səbəb olmuş amil daha fəaliyyətdə olmadığı halda da saxlanılır.

Sonralar bu tezis sosial elmlərdə tətbiq edilməyə başlanılmışdır. Bax, mas.: J. Elster, "A Note on Hysteresis in the Social Sciences," *Synthese* 33 (1976): 371-91; R. Cross, "On the Foundations of Hysteresis in Economic Systems," *Economics and Philosophy*, 9(1) (1993), 53-74; Gayte Törsvik, "Тезис о гистерезисе: зависимость от пути в экономических и социальных системах", *Теория и методы в социальных науках*, red. С. Ларсен, пер. с англ. (М.: Московский государственный институт международных отношений (Университет); "Российская политическая энциклопедия" (РОССПЭН), 2004), 90-101.

Keçən asrin 80-ci illərindən "neotakamül iqtiadiyyat"ın nümayəndləri tərafından işlənib hazırlanan "keçilmiş yoldan asılılıq" (*path dependence*) konsepsiyası mahiyyət etibarilə histerezis tezisinə çox uxundur. Bax: П. Дэвид, "Зависимость от путей развития и исторические общественные науки: вводная лекция", *Истоки: из опыта изучения экономики как структуры и процесса* (Москва: ГУ ВШЭ, 2006), 183-207; B.W. Arthur, "Competing Technologies, Increasing Returns, and Lock-In by Historical Events", *The Economic Journal* 99(394) (1989): 116-31.

Histerezis (yunan mənşəli olub, mənasi "daha sonra baş verən" deməkdir) hadisənin göra, təsiridincin tasiri sistemdə hətta təsiridi özü yoxa çıxdıqdan sonra da qalır; sistemin indiki vəziyyəti, takamülü və yeni təsirlərə cavabı onun tarixindən, keçdiyini yoldan və daha əvvaklı təsirlərdən asaslı olur. Bir sistemi xarakterizə etmək üçün və ya onun təkamülünü öngörmək üçün onu əvvaklı dövrərlə əlaqədə (nisbətdə) götürmək lazımdır.

Azərbaycan Cümhuriyyəti hüquq sisteminin xarakteristikası, həbəla onun özünaməxsus cəhətlərini daha qəbariq anlamaq və zi-fasi məhz yuxarıda qeyd edilən müddəaların işində Azərbaycanın Cümhuriyyət öncəsi hüquq tarixinə ən azı bir ekskurs etməyi, bu uzaq və yaxın tarixinə əsas cizgilərlə də olsa ümumi icməlini verməyi zaruri edir.

Azərbaycanda Cümhuriyyət öncəsi hüququn kökləri orta əsrlərə qədər gedib çıxır. Bütün orta əsr türk dövlətlərində olduğu kimi, Azərbaycan dövlətləri də islamın qəbulundan sonra islam hüququ ilə idarə olunan dövlətlər olmuşlar. Hüquqi şüurun və pozitiv hüquq yaradıcılığının pərkəndə vəziyyəti ilə xarakterizə olunan Azərbaycan ərazisindəki dövlətlərin hüquq sisteminde öz dövrünün mükməkkəl hüququ sayılan islam hüququ² burada islam dininin dövlətlərin rəsmi dini olmas sababından, müayyan istisnalar nəzərə alınmazsa, uzun tarixi bir dövr ərzində (yayılmış çağların-dan XIX əsra qədər) hökmərən mövqedə olmuşdur. Deməli, bu müddədə Azərbaycanda hüquq, hər seydan öncə, dini hüquq kimi səciyyəvi olmuş, onun mənbələrini ilk növbədə islam hüququnun mənbələri təşkil etmişdir.

² İslam hüququnun xüsusiyyətlərinə dair bax: N. Karaman, *Mukayeseli Islam Hukuku*, 1 c. (İstanbul: Nesil, 1986), 30-31; M. Zahraa, "Characteristic Features of Islamic Law: Perceptions and Misconceptions," *Arab Law Quarterly*, 15(2) (2000): 168-96; M.H. Kamali, *Shari'a Law: An Introduction*, vol. Foundations of Islam (Oxford: Oneworld Publications, 2008), 39-67; A. Zeydan, *İslam Hukukuna Giriş*, terc. A. Şafak (İstanbul: Kayhan, 2011), 103-5; Yusuf El-Karadavî, *İslam Hukuku: Eşenselik-Süreklik*, çev. Y. İşıkçı və A. Yaman (İstanbul: Nida Yayıncılık, 2012), 31-62; E.B. Ekinci, *İslam Hukuku: Ümumi və Hüsusi Hükümlər*, 2. basım (İstanbul: Arı Sanat Yayınevi, 2016), 42-68; Dəmirli, *Cəvənlitənəye islamıskoe pravo*, 61-83.

İslam sivilizasiyası daxilində qurulmuş bütün türk dövlətləri təbii olaraq islam hüquq sistemi daxilində yaşamağa məcbur idilər. İslam özəl hüquq çox inkişaf etdiyindən türk-islam dövlətlərinin özəl hüquq saf islam hüquq olaraq qalmışdır. Bunun əksinə, islam hüququnun mənbələrində kamu hüquq ilə bağlı normalar çox as oldğundan türkələr öz ənənələrini imkan olduğu qədər saxlamışlar. Bununla birləşdə müstəqilliklərini xalifədən aldıqları üçün ümumi islam dövlət sistemini də qəbul etmək məcburiyyətində idilər. Odur ki, türkələr öz siyasi ənənələrini bu ümumi sistem içində və onunla uyğunlaşdırda bildikləri ölçüdə çox uzun müddət davam etdirə bilmişlər³.

Bütün digər türkələr kimi Azərbaycan türkələri də öz əski adət və ənənələrindən tam əl çəkməmişlər. Bu zaman islam hüququnun dövlət başçısına verdiyi geniş təqdir və tənzimləmə salahiyətlərindən yararlanmışlar⁴. Bu tənzimləmə, başqa sözlə, yerli hüquq-yaratma islam hüququnun princip və müddəalarına uyğun olmaqla, yerli şəraitdən doğan ehtiyacları təmin etmək məqsədi daşımışdır. Belə bir hüquq yaradıcılığının nəticəsi isə əsas etibarən qanunnamə, qanunlar məcmuası və fərمان kimi formalarda ifadə olunmuşdur. Hökmərlərin amr və göstərişlərini əks etdirən bu aktlar qanun qüvvəsinə malik idi. Birləşmələr misal olaraq, Uzun Həsənin Qanunnaməsinə, "Dəstur-əl-əməli Şah Təhmasib" adlı qanunlar məcmuəsinə, Məhəmməd Həsən xanın "Dəstur-əl-əməl"ini, Car-Tala

³ C. Üçok, A. Mumcu ve C. Bozkurt, *Türk Hukuk Tarihi*, 18. Baskı (Ankara: Turhan Kitabevi, 2016), 167-68.

⁴ M. Akif Aydin, *Türk Hukuk Tarihi*, 5. baskı (İstanbul: Hars Yayıncılık, 2005), 70.

⁵ XV əsr Azərbaycan hüququnun mühüm abidəsi olan Uzun Həsənin Qanunnaməsi (Ağqoyunu hökmdarı Uzun Həsənin 1440-1477-ci illərdə verdiyi qanunların toplusu) XVI əsrin ortalarında qədəm həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda qüvvədə olmuşdur.

⁶ "Dəstur-əl-əməli Şah Təhmasib" 1556-cı ildə Şah I Təhmasib hakimiyətə gəldikdən sonra Azərbaycan ərazisində qüvvədə olan qanunlar toplusu idi.

⁷ XVIII əsr Azərbaycan hüququnun abidəsi olan və sonad Şəki xanlığında Məhəmməd Həsən xanın dövründə tərtib edilmişdir. O, həmçinin Məhəmməd Həsən xanın qanunları da adlandırmışdır.

Qanunnamasını⁸, eləcə də şah və xan fərمانlarını (sonuncular Azərbaycanda hüququn əsas mənbələri sırasında əsas etibarilə XVI-XVIII əsrlərdə xüsusi yer tutmuşdur; Səfəvi şahlarının, Quba, Şaki, Şirvan və Qarabağ xanlarının bir sıra fərمانları dövrümüzə qədər gəlib çatmışdır) göstərmək olar.

Göründüyü kimi, orta əsrlərdə Azərbaycan hüquq üçün bir ikiilik, dualizm səciyyəvi idi: o, əsas etibarilə islam hüququna əsaslandığı halda, hökmədarların verdiyi qanunvericilik aktlarını da ehtiva edirdi. Hüquq sistemindəki bu iki ayrı-ayrı hissələr Osmanlı hüququnda şər'i hüquq və örfi hüquq deyə adlandırılmışdır. Şər'i hüquq fiqh hüquq kitabları işində yer alan və keçmiş dönməldə dövlətin müdaxiləsindən asılı olmayaraq yaranan hüquq, örfi hüquqse padşahların irada və fərمانlarıyla yaranan hüquq deyildir⁹ (Buradakı örfi hüquq termini heç bir halda örf və adət hüquq kimi deyil, qanunvericilik hüquq kimi anlaşılmalıdır).

Bela bir vaziyətin yaranması həm islam hüququnun öz xarakteri ilə, həm də dövrün ictimai-siyasi və hüquqi ehtiyacları ilə şərtlənmişdir. Artıq qeyd edildiyi kimi, islam hüquq onun əsas mənbələri asasında özəl hüquq sahələrini (aila, miras, aşya, borclar və s.) daha müfəssal tənzimlidiyi halda, bundan farqlı olaraq kamu hüquq sahəsində, bəzi məsələlər istisna olmaqla, belə müfəssallıya malik olmamışdır. Bunun nəticəsi olaraq bütün orta çəg türk

⁸ Əsl adı "Ağdam məclisinin qərarları" olan və Car-Tala Qanunnaması kimi də tanınan lokal xarakterli bu sanad XVIII əsrdə hüquq mənbəyi qismində Azərbaycanın yalnız bir hissəsində – Car-Tala bölgəsində (indiki Balakan, Zaqatala və Qax rayonlarının arazisi) tətbiq edilmişdir. Qanunnamə 1752-ci ildə Ağdam kəndində (indiki Zaqatala rayonunda yerləşən kəndin adı) keçirilən məclisdə Car və Tala vilayətləri nümayəndələrinin iştirakı, habelə ilisudan Balakana qədər araziyi yaşıyan əhalinin razılığı ilə qazılaraq, ağsaqqallar və hakimlər (vilayət rəisi) tərafından qəbul edilmişdir. Qanunnamənin əsasında "islamın ləp başlanğıcindən şah Abbas azəmətinin meydana çıxmasına qədər mövcud olan müqavilələr, şərt, qarar, qayda və qanunlar" dururdu. Qanunnamə öz məzmununa görə yerli adət hüquq və islam hüquq normalarının sintezindən ibarətdir. Qanunnamə deyildiyi kimi, "bu qərarlar müsəlman şəriatına kömək və onu qüvvətindərək üçün, xalqı rifah və xoşbəxtliyi nəminə verilmişdir".

⁹ Aydin, *Türk Hukuk Tarihi*, 70. Habelə bax: M. Akif Aydin, "Osmanlıda Hukuk", *Osmanlı Devleti ve Medeniyəti Tarihi*, ed. E. İhsanoğlu (İstanbul, 1994), 378.

dövlətlərində olduğu kimi¹⁰, Azərbaycan dövlətlərində də özəl hüquq sahəsi başlıca olaraq islam hüquq əsasında tənzimlənmiş, kamu hüquq sahəsində isə islam hüquq ilə yanaşı, yerli idarəciliyi ehtiyaclarını ödəmək üçün yeni hüquq normaları yaratmaq lazm olmuşdur.

Yuxarıda adları sadalanan qanunvericilik aktlarının nizama saldığı masolələrin dairəsi də bunu sübut edir. Belə ki, Uzun Həsənin Qanunnaməsi başlıca olaraq kəndliların hüquqi vaziyəti, vergilərin miqdarı və ödənilməsi qaydası, qanunların pozulmasına görə məsuliyyət masolələrini nizama salır. Şah Təhmasibin "Dəstur-ə-əməl"¹¹ində ictimai qaydanın mühafizəsi, vergi hüquq və qisəmən də mülki hüquq sahəsində normalar cəmlənmişdir. Məhəmməd Hasan xanın "Dəstur-ə-əməl"¹²ində maliyyə hüquq, ticarət və gömrük məsələləri tənzimlənir, malların keyfiyyəti hazırlanmasına görə məsuliyyət və müvafiq cəza tədbirləri müəyyən edildi. Car-Tala Qanunnaməsində cinayət hüquq, mülki hüquq və məhkəmə prosesinə dair normalar vardır¹³. Fərmanlarla tənzimlənən məsələlərin dairəsi də çox rəngarang olmaqla, idarəciliyi sistemi, vəzifəli şəxslərin hüquqi vaziyəti, torpaq mülkiyyətinin hüquqi rejimi, mülkiyyət hüququnun bərpası, vergi sistemi, hərbi mülkülliyət, cinayət və cəza, qeyri-müsəlman əhalinin hüquqi vaziyəti və s. məsələləri əhatə edirdi¹⁴. Göründüyü kimi, idarə, vergi, cinayət hüquq kimi kamu hüquq sahələrində hökmədarların qanunvericilik aktlarının payı özəl hüquqa nisbətdə dəha çox olmuşdur.

Bələliklə, orta əsrlərdə Azərbaycanda islam hüquq müsəlman olan əhəalin ictimai həyatının demək olar ki, əsas hissəsinin əhatə etsə də, burada hüquq tam dini, teokratik deyildir: dövlət quruluşu və idarəciliyi sahəsində dini hüquq normaları hüdudlarından kənaraya çıxılması xarakterik idi.

¹⁰ Bax: Üçok, Mumcu və Bozkurt, *Türk Hukuk Tarihi*, 167; Aydin, *Türk Hukuk Tarihi*, 76.

¹¹ Хроника войн Джара в XVIII столетии, с предисловием В. Хулуфу (Баку: Изд. АзГНИИ, 1931), 63-71.

¹² Bax: T.M. Musəvi, *Orta əsr Azərbaycan tarixinə dair farsidlı sanadlar* (XVI – XVIII əsrlər) (Bakı: Elm, 1977); A.A. Rəhməni *Azərbaycan və konü XVII və XX əsrlə (1590-1700 ill.)* (Bakı: İzdательство "Элм", 1981).

XIX əsrin əvvəllərində Azərbaycan torpaqları Gülüstan və Türk-məncəy müqavilələrinə əsasən, xalqın iradəsinə zidd olaraq ikiyə parçalanı: şimal torpaqları Rusiya imperiyası, cənub torpaqları isə İran tərəfindən işğal olunur. Bununla da Azərbaycan xalqı bir əsrlik müddədə öz dövlət müstəqilliyini itirir. İşğal nöticəsində Şimali Azərbaycan arazisində mövcud olan müstəqil və yarımmüstəqil dövlətlər – xanlıqlar lağv edilir, hərbi rejim – komendant idarəciliq sistemi qurulur və tədrīcən rus qanunvericiliyi tətbiq edilməyə başlayır.

T. Svyatoçovski Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalıñ müsbət hadisə kimi qiymətləndirərək, bunu "Azərbaycan tarixində yeni dönüs anı" kimi qeyd edir, zira "burada həkimiyət Avropa dövlətinə keçir", "iki sivilizasiyanın – Rusiya ilə təmsil olunan Avropa sivilizasiyasının və anənəvi islam sivilizasiyasının – təməsi (kontakt) yerli ziyanları doğurur"¹³.

Alimin dediklərində həqiqət payı nə qədərdir? Söyügedən işğal Azərbaycan üçün həqiqətnəmi müsbət hadisə idi? Bununla bağlı obyektiv gerçəklilik nadən ibarətdir?

Bu suallara cavab axtarışı kontekstində Ə. Topçubaşovun 19 noyabr 1918-ci il tarixində ingilis polkovnikı Tamplla görüşündə aşağıdakı epizod maraq doğurur:

"Polkovnik: Ölkəniz hansı dövrən işğal olunmuşdur?

Biz: 1913-cü ildən başlayaraq.

Polkovnikin müavini: Siz nail olduğunuz inkişafa görə özü-nüzü rus mədəniyyətinə borslu bilmirsinizmi?

Biz: Biz bunu inkar etmirik, rus işğalının ilk illərində bu, bizə müsbət təsir göstərmışdır, lakin son vaxtlar öz azadlıq yolunu yaxşı görə bilməyək deyə rus hökuməti amansızlıqla bizi inkişaf-dan saxlamaga çalışırdı¹⁴.

Obyektivlik namına etiraf etmək lazımdır ki, ikiyə bölünmüş Azərbaycanın şimal hissəsi İranın tərkibində qalan cənub hissəsin-

dən bir çox mənada fərqli siyasi, iqtisadi və sosial-mədəni mühitə düşməşdir. Neca də olsa, bütün məhdudiyyətlərinə baxmayaraq, Rusiya Avropanın təsiri altında idi. Şimali Azərbaycanın Rusiya imperiyasının tərkibinə qatılması onun封建 camiyəti və iqtisadiyyatından sənayeləşdirilmiş kapitalist camiyətinə və iqtisadiyyatına keçidi ilə modernlaşması üçün perspektivlər açırdı. Burada dünyəvilik ideyalarının yayılması üçün da imkanlar yaranır. Həcə təsadüfi deyildir ki, Azərbaycanda dünyəvilik onanaları öz başlanğıcını XIX əsrin ortalarından götürür. Əsriñ ikinci yarısından milli elita təşakkül tapşmağa başlayır. Qarşılaşmaya doğru üz tutmuş bu elita çox keçmişdən Azərbaycan türklərinin milli kimliyini formalaşdırmaq istiqamətində fəaliyyətinə start verir. Şimali Azərbaycan torpaqlarının XIX əsr – XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində olması və hüquq sahəsindəki dayışıklılıklar galəcəkdə onun hüquq sisteminin bir sıra sistemyaradıcı xüsusiyyətlər qazanmasına şərtləndirmişdir.

Bütün Zaqafqaziyada olduğu kimi, Azərbaycanda da rus qanunvericiliyi tədrīcən tətbiq edilməye başlanır (Bu qanunvericilik isə XX əsrin birinci yarısında inkorporasiya xarakterli olsa da sistemləşdirilmişdir – Rusiya Imperiyasının Qanunlar Külliyyəti). Cənayət hüquq sahəsində rus qanunvericiliyinin tətbiqi ilə Azərbaycanda bədən üzvlərinin şikət edilməsi kimi orta əsrlər cazası tədrīcən lağv edilir. Müstəmləkə rejimi Azərbaycanda yerli adətləri də uzun müddət saxlamışdır. Zaqafqaziyanın müsəlman əyalətlərində xanlıqlar dövründə olduğu kimi, adətlərə riayat etmək bururlurdu¹⁵. Bir sıra məsələlər (nikah və boşanma, vərasətlik) yənə də islam və adət hüququna uyğun olaraq tənzimlənirdi. Hüquqdakı dualizm aradan qaldırılmışda, dənəyavi hüquq normalarının daha çox hüquq sahələrinə sirayat etməsi sayəsində dənəyavi hüququn genişlənməsi hesabına dini hüququn təsir dairəsi daralır.

Rus işğalının ilk dövrlərindən başlayaraq Azərbaycanda dünyəvi məhkəmə orqanları (Qarabağ, Şəki və Şirvan əyalətlərində əya-

¹³ Талеуп Свентоховский, "Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане", дата доступа: 13 июня 1917, http://old.sakharov-center.ru/publications/azrus/az_002.htm.

¹⁴ А. Топчубашов, Дипломатические беседы в Стамбуле (1918–1919 гг.) (Баку: "Ерғон", 1994), 69.

¹⁵ Вах. Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в., ч. I. (Москва; Ленинград: Изд-во Академии наук СССР, 1936), 233-34.

lat məhkəmələri, Bakı və Qubada isə şəhər məhkəmələri) yaradılmışdır¹⁶. Bu məhkəmələr də öz fəaliyyətlərində rus qanunvericiliyini rəhbər tutmaqla az əhəmiyyətli cinayət işlərinə baxmaq şəhəriyyatına malik idilər. Daha ağır cinayət işləri (dövlətə xəyanət, adamoldurma, quldurluq, xəzinə əmlakının onurluğlu, saxta pul kasma və s.) isə baxılmaq üçün işləri istisnásız olaraq rus qanunları əsasında hall edən hərbi məhkəmələrə verilirdi. 1831-ci ildən isə rus cinayət qanunvericiliyinin tətbiqi Qafqaz inzibati orqanlarının təqdimatı ilə Dövlət Şurası tərəfindən təsdiq edilən "Məhkəmə və onun hökmünүn yerinə yetirilməsi haqqında, keçmiş tatar distansiyalarının, Yelizavetpol dairəsinin, müsəlman əyalətləri və dağlı xalqları sakinlərinin cinayət və xətələri haqqında Qaydalar"¹⁷ əsasən hayata keçirilirdi.

1864-cü il mahkəmə islahatı Azərbaycanda 9 dekabr 1867-ci il qanununa¹⁸ əsasən, 1868-ci il yanvarın 1-dən həyata keçirilməyə başlanmış, həmin il fevralın 19-dan isə tərkibində prokuror nəzəratı və istintaq hissələri olan məhkəmə idarələri açılmışdır: Bakı quberniyasında – Bakı Dairə Məhkəməsi, Bakı, Şamaxı, Quba, Lənkəran, Cavad və Göyçay barışq şöbələri; Yelizavetpol quberniyasında – Yelizavetpol Dairə Məhkəməsi, Yelizavetpol, Qazax, Nuxa, Şuşa və Zəngəzur barışq şöbələri; İravan quberniyasında – Naxçıvan barışq şöbəsi. 1869-cu ildə isə Zaqtala dairəsində barışq şöbəsi yaradılmışdır¹⁹.

Unutmaq olmaz ki, Rusyanın Avropa sivilizasiyasına doğru bir arş avval yön almamasına baxmayaraq, o, bu sivilizasiyanın layiqli üzvü ola bilməmişdir. Daha çox Qərbi yamsılamaq yolunu tutan Rusiya ənənəvi sistemini bir sırə qalıqlarını saxlayırdı. Burada tətbiq olunan mərkəz-ucqarlar sistemi, adavatçı milli siyaset, qeyri-

¹⁶ Bax: История государства и права Азербайджанской ССР (Великая Октябрьская Социалистическая Революция и создание советской государственности в Азербайджане) (Bakı: Izd. AN Azərb. SSR, 1964), 32.

¹⁷ Bax: ЦИАРФ, ф. 1268, оп. 1, д. 340, лл. 3-5 обр.

¹⁸ ПСЗРИ 2-е, т. XII, № 43880.

¹⁹ А.Ш. Мильман, Политический строй Азербайджана в XIX - начале XX веков (административный аппарат и суд, формы и методы колониального управления) (Bakı: Azərb. Gos. Izd., 1966), 186.

slavyanlara, xüsusilə də müsəlmanlara qarşı ayrı-seçkilik və haqsızlıqlar Rusiya imperiyasını hər cür sivilizasiyadan uzaq bir müstəmləkə rejim kimi səciyyələndirməyə əsas verir. M.Ə. Rəsulzadə haqlı olaraq yazırkı ki, "Rusiya şəkil və qəlb etibarilə Avropa hökumətlərindən on gerisi, ictimai, siyasi və milli böhran nöqtəyi-nəzərdən ən elitli idir"²⁰.

Əvvəlki dövrlərlə müqayisədə rus qanunvericiliyindəki müsbət cəhətlərə baxmayaq. Azərbaycan bu dövrdə müstəmləkə boyundurğunda idi. Ən yaxşı qanunlar, eləcə də islahatlar belə burada dəha çox şəhəlinin əksəriyyətinin müsəlman olması səbəbindən top-lumun hazırlanmışlıq və yəterinə yetişməməsi bəhanəsilə xüsusi istisnalarla, yarımcıq və qeyri-ardıcıl həyatə keçirilmişdir. Bunun ən bariz nümunəsi 1864-ci il məhkəmə islahatıdır. Belə ki, 1864-cü il məhkəmə nizamnamələrinin Azərbaycanda tətbiqi zamanı ən müüm istisna ondan ibarət idi ki, Rusyanın mərkəzi quberniyalarda kimi dairə məhkəmələrinin aidiyiyində olan ərazi istintaq və barışq şəhərlərinə deyil, hər birində bir barışq hakimi olan barışq şöbələrinə bölündürdü və ibtidai istintaqın aparılması üzrə məhkəmə müştəntilərinin vəzifələri de barışq məhkəmələri hakimlərinə və onların köməkçilərinə həvalə edilirdi. Bununla da barışq məhkəmələri hakimlərinin və onların köməkçilərinin alındı məhkəmə funksiyaları ilə yanaşı, istintaq funksiyaları da cəmlənirdi ki, bu da istintaqın müstəqilliyinə zərər vurmaqla yanaşı, onların vəzifələrinin öhdəsindən gələ bilməmələrinə səbəb olurdu. Digər ciddi bir nöqsan isə məhkəmə və onunla birlikdə istintaq orqanlarının yaşayış məntəqələrinin əksəriyyətindən uzaq olması idi²¹. Rusyanın mərkəzi quberniyalarından forqlı olaraq, zəmstvo idarələrinin olmaması bəhanəsilə²² barışq hakimləri seçilmir, Qafqaz canışını

²⁰ Rəsulzadə, "Hədисələrin manası", Azərbaycan qəzində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II, c. 13. Habelə bax: M.Ə. Rəsulzadə, "Azərbaycan rus müstəmləkəlik siyasi I-II", Rəsulzadə, Milli birləş, 116-74.

²¹ M.Ə. Dəməirov (Dəmirli), Azərbaycan prokurorluğu: tarix və müasirlik (Bakı: Azərnəşr, 1997), 32-33.

²² Yeri galmışkan, F. Xoyski Dövlət Dumasındaki 29 may 1907-ci il tarixli çıxışında zəmstvo və məhkəmə arasında heç bir üzvi əlaqənin olmamasına diqqət yetirmiş və bunun yalnız bir bəhanə olduğunu göstərmüşdür. Fatali Xan Xoyski: Hayat

tərəfindən təyin edilirdilər, cinayət işlərinə andlı iclasçıların iştirakı olmadan baxılırdı, həkimlər istisnasız olaraq yerli dili və ənənələri bilməyən rus məmurlarından təyin edilirdi və s.

Şəhər islahatları da özünüdürəctəmə asaslarının qəvrənilməsi üçün "yerli əhalinin yetərinə yetişməməsi, hazır olmaması" bəhanəsilə eynilə mühüm məhdudiyyətlərə həyata keçirilmişdir. Şəhər asasnaməsi milli qeyri-bərabərliyi rəsmi olaraq təsdiq edirdi. Belə ki, xristian olmayan seicilərin təmsilciliyi şəhər özünüdürə orqanları tərkibinən yandan çıxunu keçə bilməzdi. Rusiyancın mərkəzi quberniyalarından farqlı olaraq, Azərbaycanda zəmstvo islahati ümumiyyətlə həyata keçirilməmiş, zəmstvo idarələrə yaradılmışdır, baxmayaraq ki, əhalidən zəmstvo vergisi həməşə tutulmuşdur²³.

Rusiya imperiyasında qeyri-rus xalqların diskriminasiyası qənunvericilik səviyyəsində təsbit edilmiş, xalqlar "dövlət xalqları" və "inorodtsi" deyə iki əsas qrupa bölünmüştür. Birinci qrupa daxil olan slavyan xalqlarından farqlı olaraq, ikinci qrupa daxil olan ucqarlıarda yaşayan qeyri-slavyan xalqları (müsəlmlər, o cümlədən azərbaycanlılar bu qrupa daxil edilirdilər) "vətəndaşlığın yetərinə inkişaf etməməsi" bəhanəsilə bir çox mülki və siyasi hüquqlardan məhrum edilmişlər. Bura mülki və hərbi idarələrdə yüksək vəzifə tutmaq, zadaganların və tacirlərin silki hüquqlarından istifadə etmək, ali təhsilli şəxslərin məşgılıyyət seçimi azadlığı (masalan, azərbaycanlı hüquqçuların adlıyya sistəmində isləməsi üçün an yüksək səviyyəyə - adlıyya naziri səviyyəsində xüsusi razılığının alınması tələb olunurdu²⁴), bir sər yerlərdə sərbəst yaşamaq, daşınmaz əmlak əldə etmək və ticarətlə maşğıl olmaq, hərbi xidmət çağırılmaq, tələbələrin dövlət təqaüdündən yarananmaq, doğma dilindən təhsildə, mətbuatda və mədəni hayatın müxtəlif sahələrində sərbəst istifadə etmək, məhkəmələrdə doğma dilində mühakimə olunmaq və s. hüquqlar daxil idi. F. Xoyskinin Dövlət Duması kursusundan söylə-

diyi kimi, təhqiqidəci "inorodtsi" kəlməsilə adlandırılan əyalət əhalisine hökumət istismar obyekti kimi baxırı, onlar yalnız vəzifələr daşıyırlar, digər əhali ilə barəbar hüquqlara malik ola bilməzlər²⁵. Rusiya imperiyasının tərkibində ayrı-ayrı millətlər müstəmləkəçilik şəraitində qeyri-bərabər şəkildə yaşayırıdlar və bu zaman bərabərsizliyin əsas ünsürlərindən biri də dini bərabərsizlik idi.

Onu da qeyd etmək lazımdır ki, rus müstəmləkə siyasetinin əsas məqsədi müstəmləkə altında olan xalqlarda dövlətçiliyin hər cür cürcüt və təzahürələrini məhv etmək olsa da, azərbaycanlılar seckilərdə ilk iştirak təcrübəsinə beş ümumrusiya seckilərində (dördüncü Dövlət Dumasına, biri Ümumrusiya Müəssisələr Məclisinə), Azərbaycanın bir çox intellektualları isə ilk parlamentarizm təcrübəsinə Dövlət Dumasının deputat olaraq qazanmışlar. Onların arasında gələcəkdə Cümhuriyyətdə rəhbər vəzifələr tutacaq şəxslər - Ə. Topçubaşov, F. Xoyski və M. Cəfərov - də var idi.

Bələliklə, Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğunu zaman bütün yuxarıda göstərilən nöqsanlarla yanaşı, hüquq sahəsində çağdaşlığı doğru bir səra addımlar atılmışdır (masalan, dünvəri hüquq sahəsinin genişlənməsi hesabına dini hüququn təsir dairəsinin daralması, nə qədər tam və mükəmməl olmasa da, macallələşdirilmiş qanunvericiliyin tətbiqi, dünvəri mahkəmə sisteminin formalşdırılmasına başlanılması). Bütövlükdə isə Azərbaycan Rusiya imperiyasının bir müstəmləkəsi olaraq özünün müstəqil dövlətçiliyindən məhrum olmuş, hüquq isə burada öz mövcudluğunu sistem keyfiyyətindən uzaq, yarımcıq və natamam bir təsisat şəklində sürdürmüştür.

II. AZƏRBAYCAN CÜMHURİYYƏTİ HÜQUQ SİSTEMİNİN ƏSAS CƏHƏTLƏRİ

1. Hüquq sisteminin təbəti

Hər bir dövlətin hüquq sisteminin təbəti, hər seydən önce, bu dövlətin özünü xarakteri və xüsusiə də onun siyasi rejim tipi ilə

²³ fəaliyyəti (sənəd və materiallar) (Bakı: "Azərbaycan" naşriyyat, 1998), 75, daxil olma tarixi: 17 iyun 1917, <http://www.ebooks.az/view/sFKIaWB.pdf>.

²⁴ Rosulzada, "Zəmstvo islahati xüsusunda", Rəsulzada, Əsərləri, I c., 250.

²⁵ M.Ə. Rosulzada, "Xristian olmayan dava vəkilləri haqqında", Açıq söz, № 6, 9 oktyabr 1915. – Rəsulzada, Əsərləri, III c., 189.

²⁶ Fəzilə Xan Xoyski: Həyat və fəaliyyəti (sənəd və materiallar), 75.

şərtlənir. Bu hal Azərbaycan Cümhuriyyəti hüquq sisteminin təbiətindən bəhə edərək da çıxış nöqtəsi olmalıdır. Bunu da diqqətdə saxlamaq lazımdır ki, Azərbaycan Cümhuriyyəti davamlı olaraq çəngəlşəşməga doğru hərkətdə olmuş, addim-addim onun əsas ünsür xüsusiyyətlərini azx etmişdir. Bu baxımdan təfsilatı kitabın sonrakı bölmələrinə saxlanılmışla, burada ilkən olaraq Azərbaycan Cümhuriyyəti hüquq sisteminin çağdaş hüquq sistemi kimi təbiətini eks etdirən ümumi xarakteristikası təqdim edilir.

Birincisi, Cümhuriyyətin hüquq sistemi *milli bir dövlətin hüquq sistemi*, başqa sözlə, *milli hüquq sistemi* idi. Azərbaycan Cümhuriyyəti tarix boyu Azərbaycan arazisində mövcud olan bütün dövlətlərdən keyfiyyət etibarla asaslı suradərə fərqləndirdi. Əvvəlki dövlətlər monarxiya tipli dövlətlər idisə, AXC respublika tipli milli dövlət idi. Həkimiyətin mənbəyini ilahi iradənin və/və ya hökmədarın iradasının taşkil etdiyi Cümhuriyyət öncəsi dövrlərdə fərqli olaraq, Cümhuriyyət Azərbaycanda həkimiyətin mənbəyinin xalq olduğu birmənalı şəkildə təsbit edilmişdir (İstiq-lal Bayannaməsinin 1-ci bəndi). Deməli, burada hüquq normalarını yaranan əsas güc xalqın iradasını ifadə etdən dövlət idi; sonuncu qanun üzərində, demək olar ki, inhisara malik idi.

İkinci, Cümhuriyyətin hüquq sistemi *demokratik bir dövlətin hüquq sistemi* idi. Azadlığın yüksək dəyər hesab edilməsi, hər bir kəsin barəber seçki hüququnun və siyasi həkimiyətin hayata keçirilməsinə münasibətdə hüquq bərabərliyinin tanınması, siyasi və mədani hayat rəngarəngliyinin təminı Azərbaycan Cümhuriyyətinin demokratiliyinin tacəssümü id. Burada hüquq və demokratiya camiyyətin bir-birini tamamlayan iki mühüm təsəsiti kimi yanaşı faaliyyətdə və inkişafda olmuşlar. Bir tərəfdən, məhz demokratik şərait hüququn zəruri inkişafını təmin etmiş, hüquq dövlətin əlavəsi olmaqdan qurtulmuş, dövlət həkimiyətini özünə tabe etdirə bilmiş, onun üzərində yüksəlməklə öz üstünlüyünü təmin edə bilmüşdür. Digər tərəfdən, hüquq demokratik rejimin xrestomatik atributu kimi camiyyətdə qərarların qəbulunun demokratik prosedurlarının müəyyən edilməsinin və həyata keçirilməsinin tənzimleyicisi kimi çıxış etmişdir.

Üçüncüsü, Azərbaycan Cümhuriyyətinin hüquq sistemi *dünya-*

vi bir hüquq sistemi idi. Artıq qeyd edildiyi kimi, Rusiya imperiyası ənənəvi sistemin bir sira qahıllarını saxlamışdır; onun tərkibində ayrı-ayrı millətlər müstəmləkəçilik şəraitində qeyri-barəber şəkildə yaşayırdılar və bu zaman bərabərsizliyin asas ünsürlərindən biri də dini bərabərsizlik idi. Azərbaycan türkləri bu siyaset nəticəsinə də milli və dini kimliklərindən dolayı hayatın bütün sahələrində, özelliliklə də hüquq və azadlıqların təminini sahəsində imperiyanın digər millətlərindən daha çox məhdudiyyatlara məruz qalmışdır. Camiyyətdə belə bir barəbərlik isə dünyovilik prinsipinə müraciət etməklə təsis edilə bilərdi. Milli dövlətçiliyi ideologiyası da dünyayı də dövlət və hüquq sistemini zəruri edirdi.

“Bütün çalışmalarda islam hüququya çağdaş hüquq sistemi arasında bir seçimi etibar etmək nöqtəsində düşyənlənib qalmış”²⁶ Atatürk devrim (inqilab) prosesinin ilk dövründə fərqli olaraq, Azərbaycan Cümhuriyyətində ilk başlanğıcdan birmənalı olaraq bu məsələ çağdaş dünyəvi hüquq sisteminin xeyrinə həll edilmiş, hüquqi dualizm aradan qaldırılmışdır. Bu təsdiq an azindan kamu hüquq sahəsində özünün tam tacəssümünü tapmışdır. Artıq qanunların mənbəyini Allah iradəsi və hökmədarın iradəsi deyil, dünyəvi həkimiyətin təmsil olunan xalqın iradəsi təşkil edirdi. Azərbaycan Cümhuriyyətinin hüquq sistemi mahiyyət etibarla dına bağlı deyil, rasional bir sistemi idi; dini qurumları və bütövlükdə dirin iştirakını dövlətdən tam ayıran bir sistem idi. Onun təməl prinsipi isə hüquqi qərarları rasional asaslandırılması idi.

Dördüncüsü, Cümhuriyyətin hüquq sisteminin çağdaşlığını təsdiqləyən və onun dəha çox dövlətlə, digər sosial sistemlər (siyasi, dini və s.) əlaqəsində təzahür edən yuxarıda göstərilən xüsusiyyətlərləndən başqa, sərf özüna xas, yəni sistemdaxili institutional, funksional, texniki və s. xüsusiyyətləri də vardır. Bu cəhətdən də AXC-nin hüquq sistemi *çağdaş bir hüquq sistemi* idi. Belə keyfiyyətdə o, haqqında kitabın birinci bölməndə bəhs edilən dövrünün çağdaş hüquq sistemi modelinin bütün ənsürlərini özündə ehtiva etməklə yanaşı, bir sıra dünya dövlətlərində asas etibarla son ast-

²⁶ Cahit Can, *Türk Hukukunun Kökenleri ve Türk Hukuk Devrimi* (İstanbul: Kyan Yayınları, 2012), 169.

də toplanmış "modern" siyasi və hüquqi təcrübəni, dövrünün ən qabaqcıl, mütəraqqi hüquqi ideya və prinsiplarını rəhbər tutmuş, hüququn üstünlüyü və insan hüquq və azadlıqlarının təmin olunmasının on plana çəkmədir. Məlum olduğu kimi, Azərbaycan hüquq tarixinin avvalki dövrlərində fərdlərin dövlət qarşısında hüquq və azadlıqlarından səhəbət belə gedə bilməzdi. Məhz Cümhuriyyət dönməndə insan hüquq və azadlıqlarına hörmət və onların təmin edilməsi hüquqi siyasetin mərkəzində yer alır.

Azərbaycan Cümhuriyyətinin hüquq sistemi *surf yuridik xiisusiyətləri, özallılıkla da hüquq texnikası baxımından da tam bir çağdaş hüquq sistemi* idi. Burada hüquq normaları universal xarakterli olub ümumi standartları özündə ehtiva edirdi; qanunvericilik ictimai münasibatları hüquqi tənzimləmenin asas vasitəsi idi; hüquq mənbələrinin sistemi daha aydın iyerarxiyaya malik idi; qanunların hüququn ümumi prinsiplərinə uyğunluğu təmin edildi; nisbətən sabit qanunvericilik ortaya qoyulması ilə həyata keçirilən hüquqratma ictimai dəyişikliyin effektif mexanizmi rolunu oynayır; müstəqil məhkəmə sistemi yaradılmışdır; ədliyyə mühakiməsi funksiyası digər dövlət funksiyalarından asas etibarilə fərqli idi; məhkəmələr toplumdakı münaqışların və hüquq mübahisələrin həllində önemli rol oynayır; aşağı məhkəmələrdə həllini tapmayan işlərin uxarı məhkəmələrdə baxıla bilməsi imkani mövcud idi və s.

Azərbaycan Cümhuriyyətinin hüquq sisteminin təbiətini açan, yuxarıda asas cizgilərlə siaciyələndirilən xüsusiyyətlərdən başqa, onun digər özünəməxsusluqların ortaya qoyan bir cəhəti də var. Bu, onun tranzitiv xarakteridir. Onu ayrıca nəzərdən keçirək.

2. Tranzitiv xarakterli hüquq sistemi kimi xüsusiyyətləri

"Keçid" ("transition") termininin elmə XX əsrin əvvəllərində daxil edilməsinə²⁸ baxmayıraq, bu termin siyasetşünaslıqdə siyasi rejimlərin çevrilməsi (transformasiyası) üzrə tədqiqatlarında geniş isti-

²⁸ Hesab edilir ki, bu termin elma etnografi A. Gennep tarafından XX əsrin avvallarında daxil edilmişdir. O, sözügedən terminində ananavi canımyotlarda insanın bir vəziyyətdən digərinə (masalan, uşaqlıqdan yetkinlik vəziyyətinə) keşid rituallarını təsvir etmək üçün istifadə etmişdir. A. van Genep, *Образы перехода. Систематическое изложение обрядов*, пер. с фр. (Москва: «Вост. литер», 1999).

fadə edilməsindən sonra populyarlıq qazanmış və digər elmlərdə də işlədilməyə başlanılmışdır. Söyügedən terminlə paralel "çəvrilmə" ("transformation"), "rejimin dəyişməsi" ("regime change"), "sistemin dəyişməsi" ("system change") və "demokratiklaşma" ("democratization") terminləri işlədilsə də, bu terminlərin bir-birilə 31 əlaqəsinə və mənaca yaxınlığına baxmayıraq, onlar eyniyiti təşkil etmir; onlardan hər biri bu və ya digər konsepsiya ilə əlaqədar olmaqla, spesifik konnotasiyaya malikdir. "Transition" xüsusi elmi termin olaraq siyasetşünaslıqdə ilk dəfə D. Rustounun "Demokratiyaya keçid" (1970)²⁹ adlı məqaləsində işlədilsə də, yalnız 1986-ci ildən başlayaraq nəzəri konsepsiyağa çevrilməyə başlamışdır³⁰.

Bu konsepsiyanın nəzəri əsaslarını ilk olaraq ortaya qoyan monografiya müəllifləri "transition" anlayışını "bir siyasi rejimlə dəyişir arasında zaman kəsiyi (interval)"³¹ kimi müəyyən etmişlər. Keçid dövrü (*transitional period*) adlanan bu interval inqilabdan və ya siyasi dəyişikliyden dərhal sonra başlayır; keçidilik problemi iki rejimi əhatə edən məhdud zaman dönəmi ərzində meydana gəlir³². Həmin dönmə, bir tərəfdən, avtoritar rejimin çökəmisi ilə, digər tərəfdən isə "demokratifikasiya" bəzi formalarının qurulması, avtoritar hökmənlərinin bəzi formalarına qayıdış və ya inqilabi alternativin meydana gəlməsilə³³ məhdudlaşır.

Keçid dövrünün son həddi adəbiyyatda demokratiyaya münasibədə müxtalif cür müəyyən edilir. Bəziləri üçün o, obyektiv siyasi meyarlarla, əsasən, prosedur xarakterli meyarlarla hüdudlaşır. Tranzitologiyada müəyyən müddət demokratiyaya keçidin meyarları asas etibarilə seçkilərdə və onunla bağlı prosedurlarda cəmlənmişdir. Huntington üçün bu, "ən güclü kollektiv qərar veri-

²⁸ D. Rustow, "Transitions to Democracy," *Comparative Politics* 2 (1970): 337-63.

²⁹ Wolfgang Merkel, "Transition," *International Encyclopedia of Political Science*, v. 8, eds. Bertrand Badie, Dirk Berg-Schlosser and Leonardo Morlino (Los Angeles/London/New Delhi/Singapore: SAGE Publications, 2011), 2661.

³⁰ Guillermo O'Donnell and Philippe C. Schmitter, *Transitions from Authoritarian Rule: Tentative Conclusions about Uncertain Democracies* (Baltimore: Johns Hopkins University Press, 1986), 6.

³¹ Yenə orada.

³² Yenə orada.

cilərin adələtlə, dürüst və dövri seçimlərlə seçiləsi ilə", digərləri üçün isə bütün siyasi əhəmiyyətli qrupların hüququn üstünlüyünü qəbul etməsildə³³, yaxud ilk demokratik seçimlərin keçirilməsi və ya yeni demokratik rejimin seçilməsi, ya da yeni demokratik konstitusiyanın qəbulu ilə sona çatır.

Hələ XX əsrin avallarında V. Pareto hüquq sistemlərində qüvvədə olan qanunun ölməsi və yenisinin isə hələ doğulmadığı şəraitit keçid vəziyyəti adlandırmışdır³⁴. Buna baxmayaraq, "keçid" termini hüquq elmində sistemli şəkildə son iki onillikdə tətbiq edilməyə başlamış, bütöv bir hüquq tranzitoloqlar nəslini yetişmişdir³⁵. Bu zaman, əzəlliklə də postsovet məkanında, keçid hüquq sistemlərinin öyrənilməsi diqqət mərkəzini keçmişdir. Konseptin hüquq elmində geniş tətbiqi hətta "tranzitiv hüquqsunaslıq" ("transitional jurisprudence") adlandırılan yeni sahənin formalşdırılması üzrə cahdlara imkan vermişdir³⁶. Müşlifinin təqdimatında tranzitiv hüquqsunaslıq mühümü siyasi dəyişikliklər dövründə hüququn fəvqələdə problemlərinə reaksiya olan fərqli paradigm kimi yaranan tranzitiv hüquqi formalları arasında. Bu formalların təhlili onların ənənəvi hüquqi kateqoriyalara "meydan oxuduğunu" göstərir. Tranzitiv hüquqsunaslıqla hüquq konsepsiyanı kontekstual karakter daşımaqla "ən azından iki hüquq və siyasi düzən arasında yer alır", "hüquq mərkəzlerin xarakter və rolü onların yeni siyasi rejimin normativ quşuculuğunda paradigmətik istifadəsinə əsaslanır"³⁸.

³³ Ruth Teitel, "Transitional Jurisprudence: The Role of Law in Political Transformation", *Yale Law Journal* 106(7) (1997): 2013, note 10.

³⁴ Merkel, "Transition," 2663.

³⁵ В. Парето, *Трансформация демократии*, пер. с итал. М. Юсима (Москва: Территория будущего, 2011), 37, 60.

³⁶ Bax, mas.: Xueliang Ding, "Law and Order in A Transitional Society: The Russian Phenomenon," *Tsinghua Sociological Review* 1 (2000): 218-35; M. Hein, "Constitutional Conflicts between Politics and Law in Transition Societies: A Systems-Theoretical Approach," *Studies of Transition States and Societies* 3(1) (2011): 3-23; V.P. Malakhov, "Признаки права переходного периода," *История государства и права* 8 (2009): 2-7; B.V. Sorokin, *Общее учение о государствстве и праве переходного периода* (Москва: Юрлитинформ, 2010).

³⁷ Teitel, "Transitional Jurisprudence," 2009-80.

³⁸ Yenə orada, 2016.

Söz yox ki, keçid dövrünün hüququ (eləcə də hüquq sistemi) ilə bağlı problem siyasi rejimlərin dəyişilməsi kontekstində ortaya çıxır. Hüququn rolu belə dəyişikliklərdən dərhal sonra meydana çıxmışla, ilk növbədə, onları rəsmiləşdirməkdə ifadə olunur. Keçid dövrü hüquq konsepsiyanıda paradigmının dəyişməsinə və ya on azından onda köklü dəyişiklikləri ehtiva edir. Bu zaman onun içtimai münasibətlərin universal normativ-dəyər tənzimləyicisi kimi cəmiyyətdə qayda və sabitliyi təmin etmək üzrə adı sosial funksiyasından alavaş, fəvqələdə siyasi dəyişiklikləri təmin etmək funksiyası ona plana çıxır³⁹.

Tranzitiv hüquq sistemlərinə bir sıra xüsusiyyətlər xasdır. Belə sistemlərə dair tarixi təcrübənin ümumiləşdirilməsi və müvafiq adəbiyyatın təhlili bu xüsusiyyətlərdən daha xarakterik olan və mövzumuz baxımından daha çox maraq kəsb edənlər arasında aşağıdakılardı ayırmaga imkan verir:

1) dəyişikliklərin mərhələli və tədrici olmas, xüsusiylə də əgər bu dəyişikliklər demokratikləşmə yönündədirsa. Hantingtonun da qeyd etdiyi kimi, "[d]emokratiyalarda dəyişikliklər az-az hallarda qəfləti, bəzəcəyə baş verir; demək olar ki, onlar həmişə az nəzərə çarpan bir şəkildə və tədrici baş verir"⁴⁰;

2) keçid dövrü şəraitində nəinki hüquq özü köklü dərəcədə dəyişilir, o həm də dövlətin əlinde köklü sosial dəyişikliklər aləti kimi çıxış edir; o, sadəcə mövcud münasibətləri tənzimləmir, eyni zamanda yeni hüquqi reallığı qurur, modelləşdirir, yəni ona məzmunca yenilikçilik xas olur. Keçid dövründə cəmiyyətin "yuxarıdan", hakimiyət vasitəsilə qurulmasına asas əhəmiyyət hüquqa verilir. Yeni münasibətlər ideal bə model kimi əvvəlcə hüquq normallarında təsbit olunur, onların dövlətin köməyi ilə həyata keçirilməsi isə sonra baş verir. Ədəbiyyatda da haqlı olaraq qeyd edildiyi kimi, tranzitiv cəmiyyətlərdə konstitusiya yalnız şəyərin real vəziyyətinin fiksasiyasını deyil, həm də cəmiyyətin modernlaşdırılması üzrə arzu edilən dəyişikliklər programını özündə ehtiva edir⁴¹;

³⁹ Yenə orada, 2014.

⁴⁰ Хантингтон, *Третья волна*, 39.

⁴¹ А.Н. Медушевский, *Демократия и авторитаризм. Российской конс-*

3) keçid hüquq sistemlərində həmişə obyektiv olaraq köhnə hüquq və yaranmaqdə olan yeni hüquq birləşməsi "yaşayır" ki, bu da yeni hüquq sisteminin tez bir zamanda formalasdırılmasının mümkünşüllüyü ilə şərtlənmişdir; görünür, eyni səbəblə keçid hüquq sistemlərində hüququn prinsipləri mühüm əhəmiyyətə malik olur;

4) keçid hüquq sistemləri üçün kamu hüququnda fəallıq, özəl hüquqda passivlik xarakterikdir, zira siyasi rejimlərin dəyişilməsi zamanı hər bir camiyat və dövlətdə an mühüm dəyişikliklərin ilk növbədə və daha çox baş verdiyi sahə siyasi sistemdir, daha daqiq desək, siyasi idarəciliyinin realizasiyası və onun hüquqi ifadəsinin əks olunduğu kamu hüququdur;

5) tranzitiv camiyatlarda, adətən, nizam və xaos elementlərinin eyni zamanda mövcudluğu və çox vaxt da çuqlaşması bütövlükədə dövlət və hüququn təkamülünün mürəkkəb və ziddiyətli olmasına, bəzən də böhranla müşayiət olunmasını şartlaşdırır. Buna görə də burada eyni zamanda həm uğur və nailiyyətlər, həm də nöqsan və yanlışlıqlar mümkün olur;

6) keçid dövründə kütəvi hüquq düşüncəsinə mühafizəkarlıq, fragmentarlıq və ziddiyatlılıq xasdır: o, yeterince formallaşmamış, inkişaf etməmiş və yaxud "yetişməmiş" vaziyətdə olur⁴²; kütəvi hüquq düşüncəsinin belə xarakteri və böhranlı vaziyəti, bir tərəfdən, onun əvvəlki rejimin rudimentlərini saxlamaqla öz inkişafında yeni səviyyəyə keçidi və özündə iki rejimin dəyərlərini birləşdirməsi ilə şərtlənir, digər tərəfdən, hüquq subyektlərinin tələb və ehtiyaclarının, dəyər oriyentasiyalarının və baxışlarının, norma və anənələrinin, hüquqi obrazların düşüncə və emosiya baxımından uzlaşmaması nəticəsində yaranır⁴³.

7) keçid dövründə yeni yaranmaqdə olan hüquq sisteminin tipoloji əlamətləri, adətən, zəif olur və bu üzdən onların müəyyən edilməsi çətinlik törədir.

титуционализм в сравнительной перспективе (Москва: "РОССПЭН", 1997), 597-99.

⁴² Сорокин, Общее учение о государстве и праве переходного периода, 293.

⁴³ Yenə orada.

Yuxandakı nəzəri müddəalar əsasında Azərbaycan Cümhuriyyəti hüquq sisteminin tranzitiv hüquq sistemi kimi eyniləşdiriləməsi onun belə bir xarakterdə olmasına təsdiq etməyə asas verir.

Hər seydan öncə qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyəti hüquq sisteminin tranzitiv xarakteri onun keçmiş (keçilmiş yoldan asılılıq) və seçilmiş inkişaf kursu ilə şartlanmışdır. Öncə Rusiya imperiyasının müstəmləkəsi olmuş və özünün müstəqil dövlətçiliyindən məhrum edilmiş Azərbaycan milli müstəqillik dövründə çağdaş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. Bu strateji vazifənin realizasiyası nəticəsində dövlət quruluşunun, camiyətin siyasi idarəədilməsinin xarakteri və keyfiyyəti məhiyyətir dəyişilmiş, camiyətin modernləşdirilməsi və demokratiklaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Əgər Hantingtonun nəzəri ümumiləşdirmələrinə əsaslanaraq mühakimə yürütsək, Azərbaycan Cümhuriyyəti demokratiyaya "birbaşa keçid" (demokratik inkişaf tacribəsi olmayan bir ölkədə demokratiyaya keçid) modelini⁴⁴ seçmişdir, yəni heç bir aralıq siyasi pejim seçilmədən qurulan yeni milli dövlətin siyasi rejim forması İstiqlal Bayannamasıla dərhal demokratik cümhuriyyət elan edilmişdir. Lakin elan olunan bu keçidin praktiki realizasiyası heç də bir günün işi deyildir və müəyyən zaman tələb edirdi, yəni tədrici olaraq gerçəkləşdirilməlidir. Heç təsədufü deyildir ki, bu müddəə dələyi yolla olsa da, Cümhuriyyətinə sanadlarında öz təsdiqini tapır. Belə ki, ikinci hökumət kabinetinin işə başladığı gün (17 iyun 1918-ci il) onun xalqa müraciətində ən yaxın vəzifələrdən biri bütün hökumət idarələrinin, məhkəmələrin və məktəblərin milliləşdirilməsinin tədricən, dövlət maşını sindirilmədan həyata keçirilməsi bəyan edilmişdir⁴⁵.

Azərbaycan Cümhuriyyəti hüquq sisteminin tranzitiv hüquq kimi xarakteristikası onun bir sərənəndə özüllərinin izah etməyə imkan verir. Məsələn, nədən əski rejimin qanunları yeni rejimdə saxlanmışdır, yaxud kamu hüquq ilə özlə hüquq sahalarının qanunvericilik kütləsinin həcmindəki fərqli nə ilə şərtlənmişdir və s.

⁴⁴ Хантингтон, Третья волна, 27-37.

⁴⁵ ARDA, f. 1046, siy. 2, iş 1, v. 13.

Əvvəlki bölmədən də məlum olduğu kimi, Azərbaycan Hökuməti müəyyən müddət köhnə qanunların saxlanması 1918-ci il 23 iyun tarixi "Rus və Zaqafqaziya qanunlarının qüvvəsinin müvəqqəti olaraq saxlanması haqqında" qararı ilə rəsmiləşdirilmişdir. Həmin qərara görə, bütün idarəciliy və məhkəmə sahələri üzrə qüvvədə olan qanunlar Hökumət tərəfindən qanunla müəyyən edilən qaydada işğal edilən və ya dayışdırılan qədər öz qüvvəsini saxlayırdı⁴⁶. Yeni yaranmış dövlətlərin keçid dövründə köhnə qanunların saxlanması labübülüyünlə sonralar parlament üzvü Ş. Rüstəmbəyov Azərbaycan Parlamentinin 7 aprel 1919-cu il tarixli iclasındaki çıxışında belə izah edirdi: "Hər hansı dövlətin ayrılması baş verdikdə (burada dövlətin müstəqillikənən əldə etməsi nəzərdə tutulur - M.D.), müvəqqəti olaraq, yeni qanunlar qəbul edilənədək köhnə qanunlar qüvvəyə qalır, belə ki, əks təqdirdə ölkə tamamilə qanunlarsız qalardı"⁴⁷. Heç tadasiyi deyildikdən ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi barpa edilərkən də eyni qaydada köhnə sovet qanunları bir müddət qüvvədə saxlanılmışdır⁴⁸.

Keçid dövründə köhnə qanunların saxlanması və yeniləri ilə bir vaxtda qüvvədə olması Azərbaycan Cümhuriyyətində eyni zamanda iki hüquq sisteminin mövcudluğu kimi anlaşılmamalıdır. Şübhəsiz ki, qüvvədə saxlanılan əski rejim normaları yeniləri ilə birləşdə vahid normal sistemini və iyerarxiyasını təşkil edirdilər. Bu zaman əski rejimdən qalma normaların gerçəkliliyi və keçərliliyi onların şəhərinin yeni yaranmış hüquq sisteminin avvalından fərqli bir təməl normalı (*grundnorm*)⁴⁹ əsasında hayata keçirilməsi ilə təmin edildi.

⁴⁶ СУРПАР, № 1, 15 noyabr 1919, st. 17.

⁴⁷ Azərbəidjan, 18 aprel 1919.

⁴⁸ "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 4-cü maddəsinə əsasən, keçmiş SSRİ qanunları Azərbaycan Respublikasında onun suverenitəyini və arazisi bütövülüyünü zidd galmayan həddə, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlayırdı. ARASM, № 16, 1992, mad. 705.

⁴⁹ Təməl norma (*Grundnorm*). H. Kelzenin saf hüquq nəzəriyyəsinin əsas konseptlərindən biridir. Kelzenə görə, hər bir norma gerçəkliliyini və keçərliliyini iyerarxiyada özündən yuxarıdakı normadan alır, ilk konstitusiya çatdıqda isə onun gerçəkliliyi heç bir pozitiv normaya bağlanı bilməz. Üğurlu inqilabdan, yaxud köklü siyasi dəyişikliyden sonra hüquqular yeni bir təməl

Azərbaycan Cümhuriyyətində də bütün tranzitiv cəmiyyətlərda olduğu kimi hüquq əsas etibarilə yenilikçi xarakterdə olmuş, o sadəcə mövcud münasibətləri tənzimləməmiş, eyni zamanda yeni siyasi-hüquqi reallığı yaratmaqla həm özü əsaslı dərəcədə dayışmış, ham də cəmiyyətdə çağdaşlıq yönündə baş verən köklü dəyişikliklərin mühümənəsibəti kimi çıxış etmişdir (bu baradə ətraflı yedinci bölümə bəhs ediləcəkdir).

Azərbaycan Cümhuriyyətinin qanunvericilik kültüslə ilə hətta səthi tanışlığın da göstərdiyi kimi, burada digər tranzitiv xarakterli hüquq sistemlərində olduğu kimi, hüquq yaradıcılığı əsas etibarilə yeni siyasi düzənin tənzimlənməsinə yönəlməklə kamu hüquq sahəsinə on plana çəkmiş, özəl hüquq sahəsində isə əvvəlki rejimin müəyyən cəhətlərini özündə saxlamışdır. Kitabın beşinci bölmündə kamu hüquq ilə özəl hüquq sahələrinin qanunvericilik kültüsünün həcmindəki birincinin xeyrinə qeyri-bərabərlik də bununla izah olunur.

Tranzitiv xarakterli hüquq sistemi kimi Azərbaycan Cümhuriyyəti hüquq sisteminin digər xüsusiyyətləri isə sonrakı paraqraflarda ayrıca təhlil ediləcəkdir.

III. HUQUQ MƏNBƏLƏRİ

Azərbaycan Cümhuriyyətində hüququn mənbəyi olan normativ-hüquq iktlər iyerarxiyasının başında təsisidəci akt kimi *İstiqlal Bəyannameyi* durdurdu. Cümhuriyyətin Konstitusiyasının qəbulu nəzərdə tutulsa da, məlum səbəblərdən bu baş tutmadığından İstiqlal Bəyannameyi faktiki olaraq Cümhuriyyətin konstitusiyası (müvəqqəti də olsa) rolunu oynamışdır. Bu keyfiyyətdə o, AXC-nin nor-

norma varsayırlar, yəni hipotetik olaraq qəbul edirlər. Təməl norma hüquq normalarının məzmun yüksəlini deyil, "pozitiv hüququn yaradılması prosedurunun çıxış nöqtəsi" kimi hüquq yaratmanın faktiki tərkibini müəyyən edir. O, bir sistema daxil olan normaların gerçəkliliyinin ümumi mənbəyi, ümumi asidir; pozitiv hüquqda əks olunmur, hüquqi təsəkkürdə öncədən varsayılan, forz edilən normadır, "hüquqi möntəqə manasında konstitusiya"dır. Gans Kəlzen, *Чистое учение о праве*, пер. с нем. М.В. Антонова и С.В. Лёзова (СПб.: ООО Изд. дом "Алф-Пресс", 2015), 247.

mativ-hüquqi aktlar sisteminin hüquqi əsasını təşkil etmişdir. Bütün yeni qanunlar onun əsasında və ona uyğun olaraq qəbul edilmiş, kəhən qanunlarsa ondan çıxış edilərək şəhər olunmuşdur.

Cümhuriyyət hüququnun əsas mənbəyi normativ-hüquqi aktların başlıca forması kimi *qanunlar* olmuşdur. Dövlət-hüquq hayatı, eləcə də digər ictimai münasibətlərin (siyasi, iqtisadi, sosial və s.) ən mühüm hissəsinə tənzimləyen hüquq normalarının əksariyyəti məhz bu formada ifadə olunmuşdur. Qanunların qəbulu (iyün böhranının nəticəsi olaraq qanunvericilik səlahiyyətlərinin Müvəqqəti Hökumətin həyatına keçirdiyi dövr istisna olmaqla) buna yeganə səlahiyyətli orqan olan Parlament tərəfindən həyatə keçirildi. Parlamentin qəbul etdiyi və ölkənin dövlət-hüquq hayatı üçün mühüm əhəmiyyətli qanunlara bünüyə misal göstərmək olar. 17 may 1919-cu il tarixli "Müxtəlif vergilər tutulmasından şikayətlərə baxılması üzrə ali instansiya kimi Maliyyə naziri Şurası haqqında Qanun"; 14 aprel 1919-cu il tarixli "Hərbi məhkəmələr haqqında Qanun"; 26 may 1919-cu il tarixli "Azərbaycan Respublikasında Hərbi Mükəlləfiyyətin həyataya keçirilməsi üzrə İdarənin təşkili haqqında Qanun"; 11 avqust 1919-cu il tarixli "Azərbaycan vətəndaşlığı haqqında Qanun"; 14 avqust 1919-cu il tarixli "Azərbaycan Respublikasının Gəmrük Sarhad Mühafizəsinin təsis edilməsi haqqında Qanun"; 1919-cu il 29 sentyabr tarixli "Rüvətərxorluğğa görə cəzannın gücləndirilməsi haqqında Qanun", 1919-cu il 11 dekabr tarixli "Azərbaycan hüdudlarından xaricə xammal aparılmasının şərtləri haqqında Qanun" və s.

Bəzən ictimai münasibətlərin xarakterinə görə qanunla tənzimlənməli olan məsələlər üzrə qəbul edilən qanunvericilik aktları *əsasnamə*, *qaydalar* və *nizamnamə* adları daşıyır. Onlar həm maddi məzmununa (nizama salınan ictimai münasibətlərin xarakterinə) görə, həm də qəbul edilmə qaydasına və hüquqi qüvvəsinə görə *qanuna bərabər* tutulurdu. Hər bir haldə onlar Parlament tərəfindən qanunla təsdiq edildi. (Heç şübhəsiz, göstərilən məqam normativ aktlarının adlarını kifayat qədər daşıq nizama salan qanunun olmasına ilə bağlı idi). Belə aktlara 1919-cu il 21 iyul tarixli "Azərbaycan Cümhuriyyəti Müəssisələr Məclisinə seçiklər haqqında Əsasnamə"ni, 1919-cu il 7 avqust tarixli "Azərbaycan Cümhuriyyətində

şəhər dumaları üzvləri seçiklərinin keçirilməsi haqqında Qaydalar⁵⁰", 30 oktyabr 1919-cu il tarixli "Mətbuat haqqında Nizamnamə"⁵¹ ni və s. misal göstərmək olar. Mərkəzi dövlət orqan və təşkilatlarının nizamnamələri də parlament tərəfindən qanunla təsdiq olunurdu. Parlamentin geniş müzakirələrən sonra təsdiq etdiyi belə nizamnamələr sırasında Bakı Universitetinin, Azərbaycan Dövlət Bankının, Azərbaycan Dövlət Əmanət kassalarının nizamnamələri də var idi.

Bunu da qeyd etmək lazımdır ki, Parlamentin yaranmasına qədər olan dövrə ictimai münasibətlərin xarakterinə görə qanunla tənzimlənləri olan məsələlər üzrə qəbul edilən qanunvericilik aktları da çox vaxt *qərar* kimi hüquqi forma alırdı. Belə ki, Milli Şuradan qanunverici hakimiyətin təmsilçisi olaraq qəbul etdiyi bəzi aktlar *qərar* kimi ifadə olunmuşdur⁵². Habelə Müvəqqəti Hökumət də qanunverici hakimiyəti səlahiyyətlərinin qərarlarla rəsmiləşdirmişdir (məsələn, dövlət bayrağı haqqında, dil haqqında və s. qərarlar).

Cümhuriyyətin hüquq mənbələrindən biri də *beynəlxalq müqavilələr* idı. Azərbaycanın tərəf olduğu dövlətlərərə müqavilələr Parlament tərəfindən rəsmi olaraq təsdiq edildikdən sonra qüvvəyə minirdi⁵³. Bu müqavilələrin hüquq mənbələri sistemində yeri qanunvericilik səviyyəsində müəyyən edilməmişdir. Bu da onların həmin sistemdə qanunlardan ayrı bir qrup təşkil edib-etməməsini birmənalı şəkildə təsdiq etməyə imkan vermir. Bununla belə qeyd etmək lazımdır ki, texniki cəhətdən qanunvericilik qaydasında Parlament tərəfindən təsdiq edilmiş ilə həmin müqavilələr qanun xarakteri kəsb edirdi. Lakin dövlətdaxili münasibətləri tənzimləyən milli qanunlardan fərqli olaraq, Azərbaycanın tərəf olduğu dövlətlərərə müqavilələr birtərəflə qaydada milli qanunlarla dəyişdirilə bilməzdilə.

⁵⁰ Bax, məs.: "Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında Azərbaycan Milli Şurاسının qərarı", ACHQBM, № 1, 1919, 5-7.

⁵¹ Bax, məs.: Azərbaycan ile Gürcüstan arasında bağlanan hərbi tədaffüs-əqdnamənin müzakirəsi və təsdiqi, Azərbaycan, № 214, 29 iyun 1919; № 215, 3 iyul 1919; İran və Azərbaycan arasında bağlanan mühəlidənamələrin müzakirəsi və təsdiqi, Azərbaycan, № 83, 26 aprel 1920; № 84, 27 aprel 1920; № 85, 28 aprel 1920.

Normativ-hüquqi aktların digər qrupunu qanunqüvvəli aktlar təşkil edirdi. Onlar salahiyətli orqanların (bir qayda olaraq, icraedici hakimiyət orqanlarının) qanuna asaslanan və ona zidd olmamış hüquqşarṭatlı aktları idi. Qəbul edən subyektlər və əhatə dairəsinə görə onlar mərkəzi və yerli qanunqüvvəli aktlara bölündürdü. Birincilər Parlamentin verdiyi qərarlar, Hökumətin öz salahiyətlərinə həyata keçirərək verdiyi qərarlar, sərəncamlar, təlimat və asasnamalar, habelə nazirliklərin öz salahiyətlərini həyata keçirərək ictimai münasibətlərin möhdud sahalarına (daxili işlər, adliyya, iqtisadiyyat, sosial inkişaf, gömrük, bank, naqliyyat və s.) dair verdiyi idarə normativ hüquqi aktları – *məcburi qərarlar, əmrlər və təlimatlar* aid idi. Nazirləklərin məcburi qərarlarının hüquqi təbiati göldükdə, qeyd etmək lazımdır ki, bəla aktlar hər dəfə bunun üçün Nazirlər Şurası tərəfindən xüsusi salahiyət verildikdə qəbul edilirdi və fikrimecə, "məcburi"lik onların hüquqi qüvvəsinə görə Nazirlər Şurasının verdiyi qərarlara bərabər tutulduğunu vurğulayırdı. Yerli qanunqüvvəli aktlara isə yerli nümayəndəli, özünüdürə və icraedici hakimiyət orqanlarının verdiyi və müvafiq orzıda qüvvəyə malik olan aktlar aid idi.

Məlum olduğu kimi, Rusiya imperiyası qanunlarına asasən, Cümhuriyyətin öncəsi Azərbaycanda özəl hüququn bəzi sahələrində (nikah, boşanma və varasılık) islam hüquq və yerli adət hüquq normaları tətbiq edilirdi. Azərbaycan Cümhuriyyətində köhnə rus qanunları müvəqqəti olaraq saxlanıldıqından, eləcə də özəl hüququn bu sahələri üzrə yeni qanunvericilik aktları qəbul edilməyindən burada *islam hüquq və yerli adət hüquq* normaları göstərilən sahələr üzrə Cümhuriyyət hüququnun mənbəyi olmuşdur. Bu, yalnız özəl hüquq sahəsində Avropanı tipli qanunların qəbulu ilə aradan qaldırıldı ki, onların da qəbulu dövlətin konstitusiyasının qəbulundan sonra üçün nəzardə tutulmuşdu. Cümhuriyyətin dünyəviyyətə yönələn strategiyasından çıxış edərək belə mülahizə irəli sürmək olar ki, sonrakı döndəmə sözügedən mənbələr camiyətə istifadə edilsəydi də yalnız qeyri-rəsmi mənbələr qismində müəyyən müddət qala bilərdilər.

IV. HUQUQUN ƏSAS PRİNSİPLƏRİ

Artıq qeyd edildiyi kimi, tranzitiv dövlətin hüquq sistemində hüququn funksiyaları arasında nizamasalma funksiyası ön planda olur. Təkamül yolu ilə irəliləməkdə olan tranzitiv cəmiyyətlərdə yeni hüquq sisteminin hələ tam formallaşmadığı belə dönməldə, bir tərəfdən, yaranmış hüquqi boşluqları doldurmaq, digər tərəfdən, tez-tez müşahidə olunan yeni normalarla köhnə normaların kolliziyalarının aradan qaldırılması zərurəti yaranır. Belə bir şəraitdə hüquqi boşluqların və kolliziyaların aradan qaldırılmasının effektiv bir vasitəsi kimi hüquq prinsiplərinin rolü adı hallarda olduğundan bir neçə qat artıq olur.

Tranzitiv xarakteri heç bir şübhə doğurmayan Azərbaycan Cümhuriyyətinin hüquq sistemində də hüquq prinsipləri xüsusi yer tutmuş, hüquqşarṭatma və hüquqtətbiqetmə praktikasında öməri rol oynamış, habelə hüquqi tənzimləmə prosesində və hüquq normalarının tətbiqində qeyri-müəyyənliyin qarşısının alınmasında qeyd-şərtsiz nüfuzu malik olmuşdur. Cümhuriyyətin hüquq sisteminde tətbiq edilən əsas prinsiplərin sırasında *sosial azadlıq, demokratizm, hüququn üstünlüyü, sosial adət, humanizm, hüquq bərabərliyi, insan hüquq və azadlıqlarına hörmət, hüquq pozuntusuna görə məsuliyyətin labüdülliyyəti* kimi prinsipləri göstərmək olar.

Bunu da xüsusişlə vurgulamaq lazımdır ki, bəri prinsiplərən yalnız bəziləri qanunvericilik qaydasında birbaşa (masələn, demokratizm və hüquq bərabərliyi prinsipləri kimi – İstiqlal Bayannaməsinin I və IV bəndləri) təsbit edilmiş, əksəriyyəti isə belə bir təsbitə tabe tutulmasa da, Cümhuriyyətin hüquqşarṭatma (seçki hüquq və mətbuat azadlığı kimi qəbul edilmiş qanunlarla) və hüquqtətbiqetmə praktikasında rəhbər tutulmuş, onun bütün qurumlarının fəaliyyətinin asasında durmuşdur. Hörmətli oxucu kitabın sonrakı səhifələrində bununla bağlı coxsayılı nümunələrlə tamış olacaqdır.

Sözügedən prinsiplər hüququn məzmununu və daha müümət cəhətlərini ifadə edən əsas başlangıclar kimi bütün hüquq normalarını üçün ümumi xarakter daşıdığından və hüququn bütün sahələrində tətbiq olunmasına yararlı olduğundan müasir hüquq nəzəriyyəsi və təcrübəsində hüququn ümumi prinsipləri kimi tanınır

(BMT Beynəlxalq Məhkəməsi Statutunun 38-ci maddəsinin "c" bəndinə asasən, "sivil millətlər tərəfindən tanınmış ümumi hüquq prinsipləri" kategoriyasına aid edilir). Əlbotə ki, bu prinsiplərin müasir kataloqu təbii olaraq də zəngindir. Amma Cümhuriyyətin hüquq sistemində mövcud olan hüququn ümumi prinsipləri o dövrün tak-tak dövlətlərinin hüquqi sistemlərində yer almışdır.

Sənəram, sadalanan prinsiplərin əksəriyyəti Azərbaycan Cümhuriyyətinin hüquq sistemində müəyyən mənada təbii hüququn "təmsilçiləri" olmuşlar desəm, heç da yanılmaram, zira hüququn ümumi prinsipləri təbii hüquqlardan törəmədirlər və müvafiq fəlsəfi-hüquqi konsepsiyanın təsiri altında formulu edilmişlər.

V. HÜQUQ DÜŞUNCƏSİ

Hüquq düşüncəsi cəmiyyatın hüquq mədəniyyətinin özüyidir. Zaman içində ictimai, siyasi, iqtisadi, mədəni və s. sahəlarda gerçəkləşən dəyişikliklər hüquq düşüncəsinə də dəyişdirir. Hüquq düşüncəsi də öz növbəsində sözügedən sahələrdəki dəyişikliklər üzərində yaradıb təsiri malikdir. Beləcə, hüquq düşüncəsinin araşdırılması insanların ictimai dəyişikliyi, sosial sistəmə yönələn dəstəyini, bu sistəmə münasibatını anlamağımız üçün açar rol oynayır.

Hər bir cəmiyyətə xüsusilə hüquq düşüncəsindən bəhs edərkən, onun strukturunda ən azı iki səviyyəni ayırmak garəkdir: elitar hüquq düşüncəsi və kütləvi hüquq düşüncəsi. Bu səviyyələr arasında fərqli bütün cəmiyyətlərdə olur, amma tranzitiv cəmiyyətlərdə dənə kaşkin xarakter alır. Azərbaycan Cümhuriyyətində hüquq düşüncəsinin bu iki səviyyəsinin xüsusiyyətlərinə diqqət yetirək.

1. Elitar hüquq düşüncəsi – yeniliyin lokomotivi

Keçid dövründə inqilabi dəyişikliklərə və cəmiyyətin transformasiyasına rəhbərlik edən elita həlliəcici rol oynadığı kimi, onun hüquq düşüncəsi də həmin cəmiyyətin hüquq inkişafına yönəlnən müümət tədbirlərin həyatə keçirilməsində hərəkərvericili qüvvə kimi çıxış edir. Kütləvi hüquq düşüncəsindən fərqli olaraq, yeni siyasi elitanın hüquq düşüncəsi nisbətən kamil və bütöv olur.

Heç şübhəsiz, müəyyən bir dövrə müəyyən bir ölkədə qüvvədə olan hüquq həmin dövrün elit təbaqəsinin hüquq düşüncəsinin təsiri altında olur, bu düşüncənin ifadəsi olaraq ortaya çıxır. Bu təbaqə həm də hüquq islahatlarının həyatə keçiricisi olur. Siyasi elita nümayəndələrinin paylaşıdığı hüquqi dəyərlər cəmiyyətdə köklü dəyişikliklərin həyatə keçirilməsində müstəsna rol oynayır. Necə ki, Russo və Monteckyo tərəfindən doktrinal şəkildə işlənmiş hazırlanmış 1789-cu il əraflasında liberal-burjuə dövlətçiliyinin galəcək inqilabçı elitasi tərəfindən paylaşılan siyasi-hüquqi dəyərlər Fransadakı inqilabi dəyişikliklərdə, inqilabın qanunvericilik ifadəsində böyük rol oynamışdır.

Azərbaycan xalqının 1918-1920-ci illərdə hüquqa və demokratuya dayanan müstəqil milli dövlət quruculuğu təcrübəsinin dövrünün ən qabaqcıl siyasi və hüquqi ideyalannı özündə əks etdirən bir çağdaşlıq (modernlik) nümunəsi kimi tarixa düşmosı, heç şübhəsiz, ilk növbədə göstərilən ideyaların daşıyıcıları kimi Cümhuriyyət liderlərinin gərgin əməyi nəticəsində mümkün olmuşdur. Cümhuriyyət dönmə Azərbaycanında baş verən bütün köklü dəyişikliklərin və həyata keçirilən yeniliklərin lokomotiv rolunu mahz Cümhuriyyətin elitasi, özlüklə də onun rəhbərləri oynamışlar. Qəbul edilən qanunlar ilk növbədə cəmiyyətin elit təbaqəsinin, dəyişikliklərin həyatə keçirilməsinə rəhbərlik edənlərin hüquqi şürurunun, düşüncəsinin, görüşlərinin ifadəsi olduğundan bu məsələnin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Hər seydan öncə qeyd edim ki, Cümhuriyyət rəhbərlərinin əksəriyyəti ali təhsilli peşəkar hüquqsunaslar olmuşdur. Azərbaycan Cümhuriyyətinin rəhbər vəzifələrində təmsil olunan Ə. Topçubaşov Peterburq Universitetinin hüquq fakültəsində, F. Xoyski Moskva Universitetinin hüquq fakültəsində, N. Yusifbəyli Odessa Novorossiysk Universitetinin hüquq fakültəsində təhsil almışdır. Azərbaycan Parlamentində milli manafenin əsl ifadəçiləri olan və əsas etibarilə Mütəşəvət və bitərəflər fraksiyalarının millət vəkili lərinin bir çoxu ali təhsilli hüquqsunaslar idi. Bundan əlavə, Azərbaycan Hökumətinin üzvləri və icra orqanlarının rəhbər vəzifəli şəxsləri arasında da hüquqçuların sayı az olmamışdır. Onlar arasında Sarbonna, Varsava, İstanbul, Moskva, Peterburq, Kiiev, Xarkov və Odessa universi-

tetləri hüquq fakültələrinin məzunları var idi. Yeri galmışkən, çox maraqlı bir fakt da qeyd edim ki, Cümhuriyyətin liderləri arasında nəinki hüquqi, ümumiyyətlə ali təhsili olmayan yegana şəxs Cümhuriyyətin ideoloqu və qurucu atası M.Ə. Rəsulzadə olmuşdur (o, Bakı texniki məktəbində təhsil almış, lakin biza məlum olmayan səbablardan təhsilini başa vura bilmişdir). Buna rəğman, buna böyük şəxsiyyət öz mütaliəsinə sadəcə hüquqi düşüncəsinin saviyəyinə görə, dövrünün qabaqcıl hüquqi ideyalarına yaxından bələd olması ilə özünü aqidə və məslək yoldaşlarından heç də geridə qalmamış, bir sırə hallarda isə onlardan çox irəliyi getmişdir. Parlamentdə Müsavat və biteroflar fraksiyasının rəhbəri və eyni zamanda iki komissiyanın üzvü olaraq bir çox qanun layihələrinin müzakirəyə mərəzəçi olaraq şəxson təqdim etmiş və habelə qanun layihələrinin müzakirəsi zamanu onun hüquq sahəsində mükəmməl biliyi malik olmasına və qabaqcıl ölkələrin tacribəsini noqdar döründən bilməsinə dələlat edən çoxsaylı nümunələr parlament stenograqlarında öz əksini tapmışdır. Bütləvlükdə götürüldükdə, Azərbaycan Cümhuriyyəti demokratik və hüquqa dayanan bir dövlət kimi M.Ə. Rəsulzadənin çağdaşlıq idealının, milli dövlət, cümhuriyyətçilik, dünyavilik ideyalarının Azərbaycanın gerçekliyində realizasının nəticəsi olaraq ortaya çıxmışdır.

Müstəqil Azərbaycan dövlətinin qurucuları ədalətli və demokratik dövlət quruluşu axşalarlarında ikən nəinki o dövrə camiyyət üçün mühüm olan, həm də bu gün aktual səslənən məsləhlərə cavab verməli olmuşlar. Bu mənada demokratik dövlətdə hüququn roluna, hüquq və dövlətin əlaqəsinə, hüquqi dövlətin əsaslarına, vətəndaşların əsas hüquq və azadlıqlarının təmininə, məhkəmələrin müstəqilliyinə və roluna dair onların fikirlərinə müraciət etmək faydalıdır.

Cümhuriyyət elitasının hüquq anlayışına dair məlumatlar, deyək olar ki, yox dərəcəsindədir. Belə ehtimal etmək olar ki, əksəriyyət üçün pozitiv hüquq anlayımı xarakterik olmuşdur. Bununla belə, həmin dövrün hüquqi fikrinə təbii hüquq anlayışı da yad olmamışdır. Bunun təzahürlərinə M.Ə. Rəsulzadənin əsərlərində rast galırıq. O, insan hürriyyətinin "bir həqq-i-təbii olduğu"nu qeyd

edirdi⁵². Milli ideoloğun fikrinə, "[i]nsan azaddır. Zətən Allah tərəfindən də faili-muxtar [ixtiyar sahibi] yaradılmışdır. Buna görə də onun şəxsinə zor olunmaz, haqqında zülüm edilməz, edilməməlidir. O, başqasının buyruğundan xilas olmalı, hər cür boyunduruqdan qurtarmalıdır"⁵³. Rəsulzadə "insanın bir yerdən o biri yera hərəkat etmək azadlığı"ni "ən tabii hüquq" hesab edirdi⁵⁴. F. Xoyskinin dövlətin hüquq siyasetində asas qanunlu yanaşı, "yüksek ədalət nöqtəyi-nəzərdən" bəhs etməsi⁵⁵, sanıram, elə təbii hüquqa istinaddan başqa bir şey deyildir.

Cümhuriyyətin liderləri tərəfindən təmsil edilən mütarəqqi siyasi-hüquqi fikir həmin dövrün mövqeyindən çıxış edərək, hüquqi dövlətin əsas parametrləri üzrə səciyyəsini vermişdir. Kitabın ikinci bölümündə oxucuların M.Ə. Rəsulzadənin hüquqi dövlətə və insan hüquqlarına dair ideyaları ilə tanış olmaq imkanı oldu. Ona görə də burada həmin ideyaların qisa siyahısını verməklə kifayətlənirəm: hüququn ifadə olunduğu qanunların ümumi və biterof olması, onların nişbi sabitliyi və tətbiqi zamanı dəyişməyən qaydaların ibarət olması, dövlət orqanları və onların vəzifəli şəxsləri və məmurların şəhəriyyətlərinin qanunla məhdudlaşdırılması, həkimiyətlərin bölgüsünən zəruriliyi, insan hüquq və azadlıqlarının təmin edilməsi və c.

Y.V. Çəmanzəminli də daxili məsələlərdə dövlətin qanuna tabe olmasına, hamının qanun qarşısında bərabərliyini zəruri hesab edirdi. Hüquqi quruluşun qanunlarından bəhs edərək, Çəmanzəminli qeyd edirdi ki, hamı heç də hər cür qanun qarşısında deyil, yalnız qarzsız qanun qarşısında bərabər olmalıdır. O hesab edirdi ki, belə qanunların ən başlıca əsasları azadlıq, bərabərlik və ədalətdir⁵⁶. Qanunun kamilliyi həm də onun zəmanəyə müvafiq olması,

⁵² M.Ə. Rəsulzadə, "Yürüdüyümüz yol", Rəsulzadə, Əsərləri, IV c., 352.

⁵³ M.Ə. Rəsulzadə, "Cəmənət idarəsi", Rəsulzadə, Əsərləri, IV c., 135.

⁵⁴ M.Ə. Rəsulzadə, "Bizim nöqtəyi-nəzərdən Rusiyada cümhuriyyəti-anam", Rəsulzadə, Əsərləri, IV c., 167.

⁵⁵ Fətai Xan Xoyski: Hayat və fəaliyyəti (sənəd və materiallar), 69.

⁵⁶ Y.V. Çəmanzəminli, "Biz kimik və na istayırik", Y.V. Çəmanzəminli, Xari-ci siyasetimiz (Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993), 10.

yəni köhnə məzmununu dəyişib yenilənməsidir. Məhkəmələr başda olmaqla bütün dövlət orqanları belə qanunlara təbe olmalıdır⁵⁷.

Hüququn üstünlüyü principinə dənəmdən amal edilməsinin parlaq nümunalarını da məhz Cümhuriyyətin rəhbərləri vermişlər. Masələn, ingilis generalı Tomson Bakıya gəldikdən sonra hökumət kabinetinin parlamentdənən yolla və parlamentin çağırılmasına qədər təşkil etmək fikrini irləi sürür və bunun üzərində xüsusi dərəni göstərdikdə, F. Xoyski hökumət kabinetinin heç bir qeyri-hüquqi yolla deyil, yalnız parlament üsulu ilə təşkilini general Tomson qarşısında qəti şəkildə müdafiə edir: "yeni ve koalisiyon hökumət yalnız Parlament tərəfindən təşkil edilə bilər – bunu Avropanın ölkələrinin ənənəsi, sədə məntiq və məqsədə uyğunluq tələb edir"⁵⁸. Sonda bu nöqtəyi-nazır general Tomson tərəfindən qəbul edilir. Digər bir misal. Fransız şirkətlərindən birinin nümayəndəsi Bakıda malların yüksək gömrük haqqı ilə əlaqədar Ə. Topçubaşova məktub yazaraq hamim haqqın azaldılmasını xahiş edir. Topçubaşovun cavabı isə belə olur ki, əgər hökumət tərəfindən qaydalar müəyyənləşdirilibsə, onları dayışdırıbm heç kimin salahiyatına daxil deyildir⁵⁹. Cümhuriyyət rəhbərləri bu, onların öz siyasi baxışlarına zidd olduduga belə, hüququn üstünlüğünü principini rəhbər tutmuş və heç bir güzəştə getməmişlər.

Milli Azərbaycan dövləti qurucularının fikrincə, hüququn üstünlüğünü qəbul edən və eyni zamanda onuna məhdudlaşan, insan hüquq və azadlıqlarını təmin edən dövlət hakimiyyəti mədəni demokratik hüquqi dövlət hesab edilirdi. N. Yusifbəylinin parlament kursusundan söylədiyi aşağıdakı sözlər bu mənada diqqətəlayiqdir: "Ösəs azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, yığıncaq, ittifaq və tətil azadlığı - hər bir mədəni demokratik dövlətin əsasını təşkil edir. Bu mütqaddəs azadlıqları qoruyub müdafiə et-

⁵⁷ Yenə orada, 18.

⁵⁸ "Protokol zasedaniya Natsional'nogo Sovetu s uchastiem chlenov pravitel'stva", ARDA, f. 895, siy. 1, iş 11, v. 1-3. Habelə, bax: Zaqaqfaziya Seyminin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları, 1918-ci il (Bakı: "Adiloğlu" nəşriyyat, 2006), 90.

⁵⁹ Əlimardanbay Topçubaşov, Paris məktubları (Bakı: Azərnəşr, 1998), 47, daxil olma tarixi: 20 iyun 1917, <http://web2.anl.az:81/read/page.php?bibid=24454&pno=54>.

məyi hökumət öz əsas vəzifəsi hesab edir. Hər bir Azərbaycan vətəndaşı istədiyini yaza bilər, istədiyini deyə bilər, istədiyi yerda toplaşa bilər. Bir şərtlə ki, bütün bunlar Azərbaycan xalqının ən mütqaddəs hüququna – onun müstaqilliyinə qarşı çevriləməsinə".

Cümhuriyyət rəhbərlərinin fikrincə, dövlətin əsas vəzifələrindən biri başqa millətdən olan ölkə vətəndaşlarının hüquq bərabərliyini təmin etməkdir. Bu kontekstdə F. Xoyskinin aşağıdakı sözləri diqqətəlayiqdir: "Bir məmləkətdə yaşayış umum millətlər özələrini o məmləkətin, o dövlətin doğma övladı kibi görməlidirlər. Biz türk islamları heç bir zaman özümüzü vatan övladı kimi görməyib, həmişə öyegə olduğumuzu hiss etmişik. Şimdi biz öylə şərait hasil etməliyiz ki, vətənimizdə yaşayış millətlərin həpsi özünü bir dərəcə vətan övladı kibi görsünler. Biz özümüzə rəvə görmədigimizi sairələrinə də rəvə görməmaliyiz"⁶⁰.

Hüquqi dövlətin mövcudluğu müstaqil məhkəmənin olması ilə əlaqələndirilirdi. Dövlət və vətəndaşların qarşılıqlı məsuliyyətini real təmin edən əsas orqan kimi məhkəmənin rolu haqqında Azərbaycan müstəqilliyyinin beşinci başında duran şəxslərin çıxardığı nəticə və müddəələr müasir dövlət-hüquq hayatı üçün də əməli əhəmiyyətə malikdir. Onlar həsab edirdilər ki, belə məhkəmə heç kimdən asılı olmamalı və xalqın etimadını qazanmalı, həbəla kimse məhkəmə funksiyasını mənimsəməmalıdır. F. Xoyski məhkəmələrin müstəqilliyi Cümhuriyyət quruculuğundan hələ çox-çox avval – Dövlət Dumasının deputati kimi onun kürsüsündə müdafiə edirdi⁶¹. Azərbaycan Məhkəmə Palatasının 1919-cu il martın 16-da rəsmi açılışında Nazirlər Şurasının sədri kimi iştirak edən F. Xoyski hüquqi dövlətdə məhkəmənin roluna yüksək qiymət verərək deyirdi: "... yalnız o ölkə, o dövlət hüquqi hesab edilə bilər ki, orada ədalət mühakiməsinin həyatə keçirilməsi üçün, həqiqatın müəyyən edilməsi üçün bütün zəruri təminatlarla təşkil edilmiş müstəqil, qarətsız, əhaliyə yaxın məhkəmə var. Belə məhkəmədən

⁵⁸ "Azərbaycan", 16 aprel 1919.

⁶¹ "Azərbaycan Məclisi-Məbusanında yeni kabina təşkilii", "Azərbaycan" qəzetində parlament hesabatları və səhərlər (novabr 1918 – aprel 1920), I c., 183.

⁶² Fətəli Xan Xoyski: Hayat və fəaliyyəti (sənəd və materiallar), 78.

məhrum olan ölkə həmişə özbaşinalıq və anarxiyanın hakimiyəti altında olur və orada hüquq qaydasından səhbat belə ola bilməz. Ədalatlı, müstəqil və sürətli məhkəmə hər bir dövlətin ağır büñövrələrindən birdir. Yalnız xuxarıda göstərlən şərtlər altında məhkəmənin nüfuzu ohalının gözlərində yüksəkdə durur və onun qəti hökmələri ümumi hörmətə və heyranlıqla layiq olur⁶³.

Y.V. Çəmənzəmininin də fikrinə, məhkəmələr gərkək "qanunlara təbe olub, müdaxilədən hifz olunsun. Məhkəmə işinə hər yətan qarşışa işə, məhkəmə bitaraflığını və adalatını itir. Birisi bir təqsizli iş tutarsa, məhkəmə onun işinə baxıb qərar çıxarmalıdır. Bu qərar qanun üzrə təsdiq olunmamış o adam cazañanmamalıdır"⁶⁴.

Ə. Topçubaşov dövlətin demokratik imicini və onun bu keyfiyyətdə beynəlxalq birləş tərəfindən tanınması üçün ölkədə müstəqil adalatlı məhkəmələrin olmasına, dövlətin bütün orqanlarında dəmir intizamın vacibliyini qeyd edirdi. Onun qənaətinə, Azərbaycanın real və inkardılmış bir fakt kimi tanınması üçün "ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir... Azərbaycan yalnız öz daxili hayatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər"⁶⁵.

Cümhuriyyət qurucularının hüquq islahatlarına (daha geniş anlamda – hüquq vasitəsilə həyatə keçirilən ictimai həyatın müxtəlif sahalarında dəyişiklikləri ehtiva edən islahatlara) münasibəti də maraqlıdır. Onlar bu islahatları köklü dəyişikliklərlə əlaqadə anlaysırdılar. Belə islahatların düşüñülmüş strategiya çərçivəsində tələskənliliyə yol vermadan, tədrīcian realizasını vacib sayırdılar. Məsələn, M.Ə. Rəsulzadə ölkə üçün təleyküllü islahat olan aqrar islahatın ölçülüb-biçilmiş şəkildə həyatə keçirilməsinə diqqət çəkərək, bu zaman tələskənliliyə yol verilməsinin, eləcə də həddindən artıq uzatmanın eyni dərəcədə pis nəticələrə gətirib çıxara biləcəyini söyləyirdi⁶⁶. F. Xoyskinin fikrinə isə "... çatınlıkların mövcudluğunu

⁶³ "Azərbailəndjan", № 58, 18 mart 1919.

⁶⁴ Çəmənzəminli, "Biz kimik və ne isteyirik", 18.

⁶⁵ Topçubaşov, Paris məktubları, 43.

⁶⁶ Azərbailəndjan, 7 dekabr 1919.

islahatın sonsuz olaraq uzaq qeyri-müəyyəyen müddətə təxirə salınması üçün asas ola bilməz"⁶⁷.

Cəmiyyətin fəal qisiminin, hər şeydən önce, parlament və hökumət üzvlerinin hüquq düşüncəsinin yüksək seviyyəsi, sağlam praqmatizm və peşəkarlığı qısa müddətə hüquq sistemində mühüm dəyişikliklərlə yol açmışdır. Bununla belə, ictimai proseslərə təsir edə biləcək və ölkənin gələcək hüquqi inkişafına masul ola biləcək öz milli hüquqi elitasının formalasdırılması və institutionallaşdırılması Azərbaycan Cümhuriyyətinin asas problemlərindən biri idi. Bu sahədəki çatınlıkların obyektiyiv səbəbləri vardır və daha çox avvalki rejimlə bağlı idi (avvalki rejimdə hüquq fakültəsinə bitirən müsləmlərin nainki həkim və ya prokuror vəzifələrində, eləcə də vəkil işləməsi üçün adlıyya nazirinin icazəsi tələb olundur).

Qabaqcıl hüquq düşüncəsinin daşıyıcıları kimi liderlər Azərbaycan Cümhuriyyətində inqilabi dəyişikliklərin hayatı keçirilməsində mühüm rol oynamışlar. Heç şübhəsiz ki, Cümhuriyyət qurucularının xuxarıda göstərlən ideyaları həmin dönmədə həyata keçirilən əsası hüquqi və demokratik dəyişikliklərin yönələrini və xarakterini, bir sır hallarda isə tempini əhəmiyyətli dərəcədə şərtləndirmişdir.

Azərbaycan Cümhuriyyəti elitasının hüquqi baxışlarının mütarraqqi xarakteri hələ o dövrdə ölkə xaricində diqqət çəkmiş və yüksək dəyərləndirilmişdir. Bunun bariz nümunəsi Cümhuriyyəti Paris Sülh Konfransında təmsil edən nümayəndə heyətinin Amerika prezidenti V. Vilsonla görüşündən⁶⁸ sonra sonuncunun dila gətirdiyi təssüratıdır. Bu görüş haqqında özünün təssüratını Vilson 1919-cu il sentyabrın 18-də San-Fransiskoda Kaliforniya Əməkdaşlığı klubunda çıxışı zamanı belə ifadə etmişdir: "Azərbaycanın hərada olduğunu bilirsinizmi? Deməli, bir gün Azərbaycanın olan çox ləyaqəti və maraqlı bir qrup cənablar tərəfindən ziyarət olundum. Məndən aynılıqları ana qədər onların gaidlıkları yerin hara

⁶⁷ Fətəli Xan Xoyski: *Hayat və fəaliyyəti (sənəd və materiallar)*, 76.

⁶⁸ Maraqlıdır ki, nümayəndə heyətinin prezident Vilson tərəfindən qəbulu Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini elan etdiyi günün ildönümüne təsadüf etmişdir. Topçubaşov, Paris məktubları, 17.

olduğunu aydınlaştırmaga macal tapmadım. Amma bir şeyi dərhal aydınlaştırdım: ideyalarla münasibətdə, azadlıq, hüquq və ədələt anlayışlarına münasibətdə mənimlə eyni dildə danışan insanları ünsiyətdəydim”⁶⁹.

2. Kütləvi hüquq düşüncəsi: köhnə ilə yeni, dini ilə dünyəvi arasında

Keçid dövründə kütləvi hüquq düşüncəsi də camiyət üçün tələylüklü xarakter daşıyır. O, hüquq mədəniyyətinin mərkəzi elementi kimi hüquq norması və hüquq subyektlərinin hüquqi davranışını əlaqələndirmək olaraq tranzitiv prosesin müvafiqiyyatında ənəmlı rol oynayır. Bu əlaqə vasitəsilə, habelə insanların camiyət həyatının müxtəlif sahələrindəki (siyaset, iqtisadiyyat, mədəniyyət və s.) dəyişikliklərə münasibəti realiza olunur.

Bütövlükda Azərbaycan xalqı adət və ənənələrinə bağlı, onları hər şədən üstün tutan, dininə hörmət edən xalqdır. Azərbaycanlıların ənənələri tarixən “işlənərək qanun halını almışdır. Onlar dinin, insanların əlaqəli təraflarını də ənənələrinə daxil etmişlər”⁷⁰. Lakin Azərbaycan xalqının milli ənənələrinin (o cümlədən hüquq sahəsində) inkişafında Şimali Azərbaycanın Rusiya imperiyasına təsirindən işğalı ilə bir sıra problemlər yaşanmışdır. Imperiya müstəmləkəsi şəraitində öz milli dövlətçiliyindən məhrum edilməsi azərbaycanlıları da dövlətə inamsızlıq və onların təşəbbüskarlıq səviyyəsinin aşağı düşməsi nəticələnmişdir. Rusiya imperiyasının hüquq sistemi hüquqi deyil, zorak bir güc sistemi idi. Rus hökumətinin ucqarları, başqa millət nümayəndələrinə, o cümlədən azərbaycanlılara münasibəti hər vaxtla yerli əhalini öz hayatını qurmaqla iştirakdan kənarlaşdırmaq siyasəti üzərində qurulmuşdur. Bu da onunla şortlanmışdır ki, belə bir iştirak “camiyətin şürə və hüquq düşüncəsinə

⁶⁹ Steven Boyd Saum, "Woodrow Wilson: The Peace Treaty and the Covenant of the League of Nations", in *Each a Mighty Voice: A Century of Speeches from the Commonwealth Club of California* Ed. Saum, Steven Boyd (Heyday Books, 2004), 21.

⁷⁰ Nəğı Keykurin, *Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri* (Bakı: Təknur, 2007), 82.

gülçəndirir” və yerli əhalidə onların “mülki və siyasi hüquqların dairəsinin daha da genişləndirilməsi arzusunu oyadır”⁷¹. Müstəmləkəçi comiyətin hüquqi olmayan mədəni ərsinə negativ konnotasiyalar olaraq hüquq düşüncəsinin deformasiyası, hüquqi nihilizm və köməksizlik, əhalinin hüququn, qanunun gücünə deyil, rəhbərin hər seyə qadir olmasına irrasional inamı, hüquq, qanun qarşısında məsuliyyət hissini itirilməsi göstərilə bilər. Çarizm məhkəmələrinə inamsızlıq üzündən azərbaycanlılar bacardıqları qədər bu məhkəmələr müraciət etməz və yaranmış mübahisələri ağsaqqallarının köməyiylə etməyə çəlşardırlar⁷².

Göstərilənlərlə yanşı, Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu son on illiklərdə indiyə kimi milləti ümmətə, milliyyəti islamiyyəti qarşıdır, yalnız qul və raiyət hesab edilən millotin şüurunun oyanmasında, dəyişməsində və inkişafında milli ədəbiyyat və mətbuat mühüm rol oynamışdır. Təbii ki, bu mühüm işdə Mirzə Fətəli Axundovdan tətluş hər bir adıbin, Həsən bay Zərdabi və onun “Əkinçi”sindən tətluş hər bir jurnalistin və mətbuat orqanının böyük rolu olmuşdur. Onlar yuxarıda göstərilən stereotiplərdən yaxşı qurtarmağın yoluñun mərafətnəmənən keçidiyini duymuş və millətə bunu bədii sözün kəsərlə çatdırmağa səy göstərmişlər. Yeri gəlmışkən, Məhəmməd Hadi 1906-cı ildə yazdı:

“Hər kavim maariflə bilir kəndi hukukun
Əlbəttə hukuk əhlilə tapar cahü celalı”⁷³.

Xüsusilə də Cümhuriyyət öncəsi on beş il müddətində mətbuat səhifələrində yer alan yazılar millətin içtimai şüurunun, eləcə də hüquq düşüncəsinin inkişafında mühüm rol oynamışdır. Burada M.Ə. Rəsulzadənin seçkilər və özünüdürərətmə ilə bağlı yazdığı çoxsaylı məqalələri xatırlamaq yerinə düşar. Heç şübhəsiz, sədə dildə və anlaşılaçqə tərzdə yazılıan tabliğat xarakterli bu tipi zi-

⁷¹ Fətəli Xan Xoyski: *Həyat və fəaliyyəti (sənəd və materiallar)*, 75.

⁷² N. Şeyxzamanlı bunu azərbaycanlıların məhkəmə qarşısında Qurana and içnəmək istəylə alaqlıdır. Belə ki, onlar hər xırda şey üçün Qurana and içməzlər və ruslər da bunu bildiklərindən məhkəmə etdikləri azərbaycanlıları düz ifadə vermələri üçün Qurana and içməyə məcbur edirdilər. Keykurin, *Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri*, 83.

⁷³ Dobistan, il 1, sayı 13, 1906.

lar təsirsiz tətbiqmişdir. Bütövlükda işa Cümhuriyyət öncəsi dövrdə məarifçi adəbiyyatın və mətbuatın təsiri ilə azərbaycanlıların milli şürurunda müüm positiv dəyişikliklər baş verə də, onların hüquq düşüncəsinə münasibatda hələ bunu söyləmək tez idi.

Arlıq qeyd edildiyi kimi, keçid dövründə elitar hüquq düşüncəsindən fərqli olaraq kütləvi hüquq düşüncəsi mühafizəkarlığı, fragməntarlılıq və ziddiyyatlılıq ilə fərqlənir; o, yetkinlaşmamış, qeyri-kamil, bəzən də eklektik xarakter daşıyır. İngilabi, köklü dəyişikliklər zamanı kütləvi hüquq düşüncəsinə köhnə rejimdən qalma stereotiplərin mühafizəkarlığı və sürətkiliyi xas olur. Hər bir tranzitiv camiyyətin kütləvi hüquq düşüncəsində dəyərlər münəaqişi mövcud olur. Məsələn, dini və dünyəvi dəyərlərin münəaqişi, kollektivizm və fərdiyyətçilik, ksenofobiya və dünyaya açılıq, demokratiya və avtoritarlıq, ictimai mülkiyyət və özəl mülkiyyət təməyülliər arasında münəaqişələr. Bütün bunlar bu və ya digər dərada Azərbaycan Cümhuriyyətində da kütləvi hüquq düşüncəsi üçün xarakterik olmuşdur. Burada ahalinin hüquq düşüncəsinin transformasiyasında əsas problem köhnə və yeni, dini və dünyəvi dəyər və dəyərlər arasındaki münəaqişi idi. Azərbaycan camiyyətinin hüquq mədaniyyətinin formalasdırılmasının mürəkkəbliyi onun əvvəlki nəsillərin dəyərlərinə əsaslanan təməldən bir qədər uzaq düşməsi idi. Əski silki-feodal-dini-monarxik tipli rəmzləri (dövlət hakimiyyətinin personallığı, patriarxallıq, silliklər və s.) da haqda çox anlayın insanların gözləri qarşısında bir an dəyişməkdə olan siyasi-hüquqi gerçəklilikin yeni demokratik cümhuriyyəti rəmzlərini darhal qavraması asan bir iş deyildir. Azərbaycan camiyyətində "klerikal-dini təfakkürün güclü mövqelərinin"⁷⁴ qalması, din və hüquq düşüncəsinin six qarşılıqlı alaqqası da öz sözünü deyirdi. Bu, bir tərəfdən, rəsmi hüquqla yanaşı, qeyri-rəsmi hüququn (islam və adət hüququnun) mövcudluğunu imkânını saxlayırdısa, digər tərəfdən, kütləvi hüquq düşüncəsinin dünyəvilik istiqamətində inkişafına mane olurdu.

Xalq kütlələrinin və cəmiyyətin dəyişilməsinə rəhbərlik edən elitənin mental fərqləri də çox böyük idi. Hüquq düşüncəsinin bu

AXC-nin hüquq sistemi çağdaş hüquq sistemi kimi: təməl özellikləri

iki səviyyə arasında mövcud olan "uçurumu" aradan qaldırmaq üçün böyük zəhmət tələb olunurdu. Unutmayın ki, mədaniyyəti, düşüncəni dəyişdirmək çətindir, mədəni tarixi irs heç bir zaman tam olaraq itmir, mütləq özündən sonra silinməz iz buraxır, insanların başında kök salmış hüquqi düşüncəni dəyişdirmək bir nəsil dəyişməsi qədər uzun zaman tələb edən bir işdir. Bunun üçün əvvəlcə insanların hayat tərzini dəyişmək lazımdır.

Cümhuriyyətin rəhbərələri irəliyə harakətin tekə qanunvericiliyin inkişafını deyil, həm də insanların hüquq düşüncəsinin səviyyəsini yüksəltməyi tələb etdiyini yaxşı başa düşürdülər. Bununla əlaqədər onları üzərinə böyük məsuliyyət dəşərdü. Ə. Topçubaşov yazırı: "Bizdə indiyə qədər əxlaqı başlangıça əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin göcən dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınq anının bütün ciddiyətinə dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər - bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Ümumi borc xalqı sahərər etmək və onu müstəqil mövcudluq ideyəsi ətrafında six birləşdirməkdir. Çünkü biz artıq surlarda geriye dönüs üçün yer olmadığına və olə da bilməyəcəyinə əminik"⁷⁵.

Cümhuriyyət gerçəkliyi faktlarının öyrənilməsi göstərir ki, dövlətin rəhbərələri və digər vəzifəli şəxsləri əksariyyətə həqiqətən bir örnək olmuşlar: "İştir seçilmiş Parlament vəkilləri, iştir qurulmuş hökumət üzvləri tamiz və çalışqan şəxslər idilər. İdealist olan bu insanların malları, mülkləri yox idi və olmasını da düşünmürdülər. Hamisinin qayası Cümhuriyyəti yaşatmaq və xalqımızı mədəni millətlər səviyyəsinə çatdırmaq idi"⁷⁶.

Kütləvi hüquq düşüncəsi, xüsusilə də onun psixoloji səviyyəsi yetərincə sart fenomendir. Odur ki, sistemli dəyişikliklər zamanı belə, ilk növbədə hüquqi ideologiyanın mazmun yükü dəyişir, hüquqi psixologiya isə qismən belə dəyişikliyi məruz qalır. Hüquq düşüncəsinin ideoloji seqmentinin formalasdırılması üçün isə əski

⁷⁴ Баласев, Мамед Эмин Расулзаде, 79.

⁷⁵ Topçubaşov, Paris məktubları, 43.

⁷⁶ Keyurin, Nağıbəy Şeyxzamanının xatirələri və istiqlaliyyət fədailəri, 97.

dəyərlər sisteminin, stereotiplərin sındırılması, yeni dəyərlər sisteminin yaradılması garəkdi. Cümhuriyyət döñəmində bu işdə cəmiyyətə elita tərəfindən təqdim edilən yeni hüquq dəyərlərinin və düzənin rolü böyük idi. Məhz çağdaşlıq, demokratiya yönündəki dəyişikliklər, parlament demokrasiyəsinə bərəqərlər olması, hüququn üstünlüyü prinsipinin realizasi, qərb sivilizasiyasının fundamental ideyalarına yön alınması və istismarçı dövlətin hüquqsuz, heç bir sasi olmayan təbəəsindən müstəqil dövlətin tam və bərabər hüquqlu vətəndaşlığını keçid natiqasının vətəndaşların dövlətə, onun institutları, qanunlara münasibəti formallaşmış, onların hüquq düşüncəsindən pozitiv dəyişikliklər baş vermişdir.

Təbii ki, kütüvli hüquq düşüncəsinin pozitiv potensialı demokratik dəyişikliklərin başa çatmadığı və vətəndaşların ümumi və siyasi-hüquqi savadlılığının aşağı səviyyədə olduğu keçid şəraitində tam realize oluna bilməzdi. Bu, uzun zaman tələb edən bir iş idi. Heç təsədufü deyildir ki, Fransa monarxiyadan respublikanın elanına qədər yolu üç ilə (1789-1792) keçmişdir də, fransızların düşüncəsində üstün ictimai ideoloqiya kimi monarxizmdən respublikanızmın təsdiqinədək yüz ildən artıq zaman gərəkmışdır.

VI. AZƏRBAYCAN CÜMHURİYYƏTİ HÜQUQ SİSTEMİNİN DÖVRÜN DÜNYA HÜQUQ XƏRİTƏSİNDE YERİ

Müqayisəli hüquqşunaslıqda təşəkkül tapmış ənənəyə görə, hər bir milli hüquq sisteminin dünya hüquq xəritəsində yerinin müəyyən edilməsi onun (a) hansı hüquq ailəsinə mənsub olduğunu (yəni əmən hüquq ailəsinə daxil olan hüquq sistemləri ilə oxşar əlamətlərinin), (b) özünəməxsusluğunun daha mühüm təzahürlərinin (tipoloji cəhətdən yaxın olan digər hüquq sistemləri ilə fərqli əlamətlərinin) və (c) digər hüquq sistemləri ilə qarşılıqlı əlaqəsinin (hüquqi təsir və mənimşəmələrinin) aşkar edilməsini özündə ehtiva edir. Bu baxımdan Azərbaycan Cümhuriyyətinin hüquq sistemi də istisna təşkil etmir.

Artıq qeyd edildiyi kimi, Şimali Azərbaycan torpaqlarının XIX əsr - XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində olması

gələcəkdə onun hüquq sisteminin bir sira sistemyaradıcı xüsusiyyətlər qazanmasını şərtləndirmişdir. Belə ki, əmən dövrə Rusiya imperiyasının hüquq sistemi roman-german (qıtə) hüquq ailəsi əyni anda inkişaf etmişdir. Bir sira alimlərin qeyd etdiyi kimi, inqilabdan öncəki Rusiyada hüquqi ənənələrin, hüquq düşüncəsinin, qanunçuluğun müəyyən xüsusiyyətlərinin mövcudluğunu ilə yanaşı, tipik qıtə hüquq sistemi fealiyyət göstərməsidir⁷⁷.

R. David də Rusiya imperiyası hüquq sisteminin roman-german hüquq ailəsinə aid olduğunu qeyd edirdi: "Birinci, rus hüquq elmi bir çox şeyi Bizans hüququndan, yəni Roma hüququndan və qıtə Avropasının Romanist sistemə daxil olan ölkələrdən məmənsəmsidir. Doğrudur, XVIII yüzildə fransız və almanların orijinal adətləri mövcud olduğu kimi, orijinal rus adətləri də mövcud olmuşdur, fəqat XVIII yüzildə Fransada və Almaniyyadakı kimi, Rusiyada da Romanist elmdən başqa hüquq elmi olmamışdır. Buna görə də rus hüququnun kateqoriyaları Romanist sistemin kateqoriyaları kimi şəhər edilirdi. Universitetlərdə və hüquqçular tərəfindən qəbul edilən hüquq konsepsiyası Romanist konsepsiya idi. Rus hüququ kazuistik hüquq tipindən uzaqlaşmışdır: rus hüquqçusu hüququ mahkəmə praktikasının məhsulu hesab etmirdi; hüquq normasına o da alman və fransız hüquqçusu kimi, formula edilməsi hakimə deyil, doktrinaya və qanunvericiyə aid olan, fədlərə yönələn davranış norması kimi baxırdı. Rusiya Qərbi Avropa ölkələri kimi, müükəmməl macallalar sahib olmamışdır"⁷⁸. Davidə görə, qeyd edilmiş gorəkən ikinci mühüm bir məqam "Rusiyada hüquqi ənənələrin zəifliyi və inkişaf etmiş hüquq düşüncəsinin yoxluğu", rus xalqı ilə digər Avropa xalqları arasında hüquqa fərqli münasibətin, eləcə də davranışın fərqiinin olmasına⁷⁹.

Bütövlükdə Rusyanın hüquq sisteminin roman-german hüquq ailəsinə aid olmasının dəllişləri olaraq rus hüququnun (tam olmasa

⁷⁷ Bax, məs.: A.C. Явич, Сущность права (Ленинград: Изд-во ЛГУ, 1985), 50, 52; M.H. Марченко, Справительное правоведение. Общая часть (Москва: Городец-издат, 2002), 473-74.

⁷⁸ R. David, Основные правовые системы современности. Справительное право, пер. с франц. (Москва: Прогресс, 1967), 167-68.

⁷⁹ Yenə orada, 168.

da) məcəllələşdirilmiş xarakteri, hüquq normasının strukturu, hüquq mənbələrinin müvafiq iyerarxiyası, məhkəmə təskilinin və mühakimə icraatının asas prinsipləri göstərilir.⁸⁰

Azərbaycan Cümhuriyyəti hüquq sisteminin həm keçilmiş yoldan asılılıq (Rusiya hüquq vasitəsilə qazandığı xüsusiyyətlər) baxımından, həm də yeni mərhələdə taşkəkkünlərin xüsusiyyətləri nöqtəyi-nazardan təhlili onun roman-german hüquq ailsinə mənşub olduğu haqqda nəticə əxarmağa imkan verir. Onu roman-german hüquq ilə bənzər edən xüsusiyyətlər arasında hüquq normalarının roman-german konstruksiyası, hüququn kamu və özəl hüquqa bölünməsi, hüquq mənbələri sistemində normativ-hüquqi aktların aparıcı rolü, hüquq normalarının ümumi xarakteri, hüquq mənbələrinin sistemi, bu sistemdə qanunun hökmər yeri, adət və məhkəmə praktikasının köməkçi rolü, hüquq sistemində kamu hüquq və ictimai mənafənin üstünlük təşkil etməsi göstərilə bilər.

Yuxarıda qeyd edildiyi kimi, tranzitiv xarakterli hüquq sistemlərinin tipoloji müayyənliliyi zəif olur. Hüquq sistemi tam oturışmadığından, xüsusilə də özlə hüquq sahəsində yeni qanunlar qəbul edilmədiyindən AXC hüquq sisteminin roman-german hüquq ailsinin hansı qrupuna – latin qrupuna, yoxsa alman qrupuna da-xil olduğunu dair qəti fikir söyləmək mümkün deyildir.

Azərbaycanın milli hüquq sistemində *hüquqi mənimşəmələr* gəldikdə qeyd etmək lazımdır ki, seçilən çağdaşlaşma və demokratiklaşma məqsədləri və yolu bu sahədə Cümhuriyyətin strategiyasının osasında durmurdur; başlıca olaraq sivilizasiyalı, çağdaş, demokratik dövlətlərin təcrübəsindən yaranılmışdır. Dönəmin imkanları daxilində milli qanunvericiliyin “parlementarizm qəbul etmiş olan məmləkatların ... qanunlarından istifadə”⁸¹ etməklə, “Qərb ölkələrində mövcud olan demokratik osaslara uyğun olaraq”⁸², “sivilizasiyalı dövlətlərdə qəbul edilmiş xalq hakimiyəti əsaslarının-

da”⁸³ inkişafına çalışılmışdır. Əlbəttə, bu, bəzi hallarda zamanın azlığı və qabaqcıl ölkələrin müvafiq təcrübəsinin öyrənilməsi üçün zəruri aklıların əldə edilməsinin çətinliyi üzündən mümkün olmurdı və müvafiq rus qanunlarından da istifadə edilirdi. Bir vacib məqam da hüquqi mənimşəmələr zamanı yerli şərtlərin diqqətdən kənardə qalmaması idi. Bu baxımdan bùdcə qanununun müzakirəsi zamanı M.Ə. Rəsulzadənin parlament kürsüsündən qanun layihəsi ilə bağlı çıxışında hüquqi mənimşəmələr dair ortaya qoyduğu münasibəti xüsusi maraq doğurur. Rəsulzadə bùdcə qanunun hazırlanması zamanı həm Avropanın ölkələrinin qanunlarından, həm də Rusiya qanunlarından istifadə edildiyini diqqətə çatdıraraq məsələnin yalnız qanunun haradan alınmasında olmadığını bildirir: “Bu fikir ki biz bu qanunu Amerikadan alaç və yaxud özümüz icad edək, bu da doğru deyildir. Həyata baxmaq və ətrafımıza baxmaq lazımdır ki, əhalimizin və məmələkatimizin halına müvafiq qanun yaza bilək”⁸⁴.

⁸⁰ Bax, məs.: P. Cruz, *A Modern Approach to Comparative Law* (Boston: Kluwer, 1993), 89.

⁸¹ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c., 177-78.

⁸² ARDA, f. 894, siy. 1, iş 12, v. 69, 84.

⁸³ Yənə orada, f. 970, siy. 1, iş 247, v. 11.

⁸⁴ “Azərbaycan Məclisi-Məbusanında”, “Azərbaycan” qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), III c., 402.

BEŞİNCİ BÖLÜM

**AZƏRBAYCAN CÜMHURİYYƏTİNDƏ
HÜQUQUN ÇAĞDAŞLIĞININ SAHƏVİ
SƏCİYYƏSİ: MADDİ HÜQUQ SAHƏLƏRİ
ÜZRƏ HÜQUQ SİYASƏTİ VƏ
QANUNVERİCİLİYİN ƏSASLARI**

I. KONSTITUSİYA HÜQUQU

1. İstiqlal Bayannaməsi konstitusiya hüququnun əsas mənbəyi kimi

Azərbaycan Cümhuriyyəti konstitusiya hüququnun əsas mənbəyi, şübhəsiz ki, İstiqlal Bayannaməsi idi.

Bu sənəd dövlət həyatının an zəruri siyasi və hüquqi prinsiplərini, dəyar və təsisatlarını təsbit edirdi. Onun bu keyfiyyətindən söz açaraq M.Ə. Rəsulzadə yazdı: "Bu Bəyannamə milliyyət, cümhuriyyət, demokratiya və müasirlik kimi dörd böyük rüknün üzərinə qaim [üzərində duran] bir fikir manzuməsindən mülhamdır"¹. Bütövlükda İstiqlal Bayannaməsində belə müəyyən edilmişdir: "İslam dünyasında ilk dəfə olaraq taassüs edən bir türk cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi ... böyük Fransız iştilahı, böyük Amerika istiqlal hərbi, böyük Almaniya istixləsi, böyük İtalyan ittihadı kimi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının [teləbinin] Azərbaycan xüsusiyyətlə imtiazac [uyğunluq] etdiyini göstəran bir vasiqdir"².

İstiqlal Bayannaməsinin siyasi-hüquqi əhəmiyyəti Azərbaycan dövlətçiliyinin bərpası və yeni milli dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit etməsilə yanaşı, həm də ondan ibarət idi ki, o, milli Azərbaycan dövlətinin siyasi sisteminin əsaslarını (xalq suverenliyi – 1-ci bənd, demokratik rejimli parlamentli respublika idarəçilik forması – 2-ci bənd, ali dövlət hakimiyyət orqanlarının sistemi – Müəssisilər Məclisi çəgurlana qədər qanunvericilik orqa-

¹ M.Ə. Rəsulzadə, "Bu günün ilhamı", *Öldü yurd*, № 4, 28 may 1929. – Rəsulzadə, Əsərləri, V c., 10.

² Yenə orada.

nin Milli Şura, icra organının isə Müvəqqəti Hökumət olması, qanunverici orqan qarşısında hökumətin məsliyyət daşması və bütövlükdə, parlamentarizmin formalasdırılması – 6-ci bənd), xariçi ci ya daxili siyasetinin, o cümlədən milli siyasetinin əsaslarını (bütün millətlər, xüsusişlə həmsərhəd xalqlar və dövlətlərlə məhribən qonşuluq münasibatları, dövlətin arazisi daxilində yaşayış bütün millətlərin azad inkişafı üçün geniş imkanlar yaradılması – 3-cü və 5-ci bəndlər), vətəndaşların hüquqi statusunun əsaslarını (milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olma-yaraq, bütün vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi – 4-cü bənd) təsbit edirdi.

Tasisedici karakterini (yeni milli dövlətin əsasını qoymasını, yəni onu təsis etməsini), dövlət hayatının əsas prinsip və müddəələrini, konstitusiya xarakterli ictimai-siyasi məsələləri təsbit etdiyini əsas götürərək, İstiqlal Bayannamasını *konstitusiya əhamiyətli akt* hesab etmək olar. Faktiki olaraq o, Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası rolunu oynayırdı. Bu mühüm siyasi və hüquqi sonad Azərbaycan dövlətçilik və hüquq tarixinə, habelə *ilk konstitusiya qanunvericiliyi aktı* kimi daxil olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin hüquq sistemində ən ali normaları tacəssüm etdirən İstiqlal Bayannaması həmin sistemin digər elementlərinə xas olmalı xarakteristikani müəyyən edirdi. Camiyyətin demokratik quruluşunun mühüm dəyərlərini təsbit edən bu sonad göstərilən nöqtəyi-nazardan Azərbaycan Cümhuriyyəti qanunvericiliyinin hüquqi əsasını təskil etdi. Sonradan Cümhuriyyətin ali dövlət hakimiyyəti orqanlarının qəbul etdiyi normativ-hüquqi aktlar – qanunlar və qanunqüvvəli aktlar (özü də ham konstitusiya hüquq sahəsində, həm də hüququn digər sahələrində) və dövlət hayatının və ictimai hayatın demokratiklaşdırılmasına yönələn digər bütün tədbirləri məhz İstiqlal Bayannamasında müəyyən olunan demokratik prinsip və müddəələrin, vətəndaş hüquq və azadlıqlarının həyatə keçirilməsinə yönəlmüşdür. Cümhuriyyətin qanunvericiliq aktlarının şəhəri da bu akt rəhbər tutulmaqla həyata keçirildi.

2. Konstitusion quruluşun əsasları

A. Konstitusion quruluşun demokratik prinsipləri

İstiqlal Bayannamasının, digər qanunvericilik aktlarının və dövlətçilik praktikasının təhlili göstərir ki, Azərbaycan Cümhuriyyətinin konstitusion quruluşu onun demokratik xarakterini tacəssüm etdirən bir səra prinsiplərə və təsisatlara əsaslanır. Buraya daxildir: *konstitusionalizm, demokratizm (xalq hakimiyəti), parlamentarizm (parlement demokratiyası), hüququn üstünlüyü (hüquqi dövlət), hakimiyyətlər bölgüsü, insan hüquq və azadlıqlarına hörmət, məhkəmə hakimiyətinin müstəqilliyi, ideoloji və siyasi plüralizm (siyasi rəngarənglik və çoxpartiyallılıq), dünyavilik, mülliキyyət formalarının müxtəlifliyi və iqtisadi fəaliyyət azadlığı* və s.

Konstitusionalizm. Azərbaycan Cümhuriyyətində dövlət həyatının ən mühüm əsaslarını, siyasi proseslərin “oyun qaydalarını” və siyasi rejimin legitimliyinin əsaslandığı təməlləri ən ümumi halda olsa da dövlətin konstitusiyasını əvəz edən İstiqlal Bayannaması müəyyən edirdi. Burada demokratik hakimiyəti təşkil və faaliyyət prinsipləri, əsas demokratik təsisatlar (demokratik rejimli respublika, seçkilər, parlament və s.) konstitusion səviyyədə təsbit edilmişdir. Cümhuriyyətin konstitusiya-hüquq gərcəliyi də demokratizm, parlamentarizm, hüququn üstünlüyü, hakimiyyətlər bölgüsü və insan hüquq və azadlıqlarının təmimi kimi konstitusion dəyarlərə əsaslanır.

Demokratizm (xalq hakimiyəti). Xalq suverenliyinin konstitusion təsbiti dövlətin demokratik xarakterini təsdiq edən ən çox mühüm məqamdır. İstiqlal Bayannamasının birinci bəndində “Azərbaycan xalqı suveren hüquqların daşıyıcısıdır” müddəəsi birbaşa təsdiq olunmuşdur. Müstəqil Azərbaycan dövləti uğrunda milli mübarizə hərəkatı əsas etibarla Azərbaycan türk millətlərinin damgasını daşısa da, Azərbaycanda yaşayan türk və qeyri-türk soylu bütün millətlərin birləşməsini – Azərbaycan xalqını təmsil edirdi. Bu baxımdan “Azərbaycan xalqı” ifadəsi etnik məşəyindən, dil və mədəniyyətindən asılı olmayaraq, konkret bir coğrafi ərazidə – “Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan” da yaşayan insanların birliliyini, “Azərbaycan dövləti” ifadəsi isə həmin insanların siyasi birliliyinin ən yüksək formasını ifadə edir.

Xalq hakimiyəti dövlət suverenliyi ilə sıx bağlıdır. Həç təsadüfi deyildir ki, İstiqlal Bayannaməsində bu məqam həmin prinsiplərin bir bənddə nəzərdə tutulmasında aks olunmuşdur: "Bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqların daşıyıcısıdır və Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüququ, müstəqil dövlətdir".

Azərbaycan Cümhuriyyətinin demokratizmi burada xalqın hakimiyətin mənbəyi olmasında, dövlətin onun iradasını ifadə etməsində, bütün dövlət qərarlarının çoxluq tərəfindən aзlığın mənafələri nəzərə alınmaqla, insan hüquq və azadlıqlarına hörmət edilməklə qəbul edilməsində, nümayəndəli xalq hakimiyətinin dövlət hakimiyətinin və yerli özünüdərətənin bütün səviyyələrində həyatı keçirilməsində, ideoloji və siyasi plüralizmin, çoxpartiyalılığın tanımmasında ifadə olundurdu. Azərbaycan Cümhuriyyətinin rəhbərliyi lap avvaldən "xalqın arzu və iradəsindən qüvvət alan"³ bir dövlət hakimiyəti qurmağa çalışmış və buna da nail ola bilmişlər. Bunu da qeyd etmək vacibdir ki, Azərbaycan Cümhuriyyətinin hakimiyət orqanları daxili işlərləndə həyatı keçirilməsindən, ideoloji və siyasi plüralizmin, çoxpartiyalılığın tanımmasında ifadə olundurdu.

Özünün dövlət quruluşu formasına görə *unitar* olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi idarəetmə forması İstiqlal Bayannaməsinin ikinci bəndində *xalq cümhuriyyəti* (demokratik cümhuriyyət) kimi müəyyən olunmuşdur. "İdarəsi başında xalq səsverməsi ilə seçilmiş" orqan duran Azərbaycan Cümhuriyyətinin siyasi sistemi nümayəndəli demokratiyaya asaslanır. Bununla belə, ona birbaşa demokratiya heç də yad deyildir. Belə ki, bütün qüsurlarına baxmayaraq, yerli səviyyədə - kənd özünüdərə orqanları məhz demokratianın bu tipi asasında formalaşdırı.

Parlementarizm (parlement demokratiyası). İstiqlal Bayannaməsinin altıncı bəndinə uyğun olaraq, Azərbaycan Cümhuriyyəti

parlementli respublika idi: "Müəssislər Məclisi çağrınlara qədər bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti Hökumət durur". Bununla faktiki olaraq Azərbaycanda parlamentarizm ananələrinin başlanğıçı qoyulmuşdur. Dövrün imkanları daxilində parlament təşkil edilmiş, parlament qarşısında məsul hökumət prinsipi həyata keçirilmişdir. Bununla əlaqədə M.Ə. Rəsulzadə yazırı: "Millat məclisi, məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamın taleyiə həkim idi. Onsur heç bir amr keçməz, heç bir mərasif yapılmaz, heç bir mührəbə başlanmaz, heç bir barışqı bağlanmazdi. Hökumət məclisin etimadını qazanın qalır, itirəndə düşürdü. Ortada həkim olacaq vasita-vazifa da yox idi. Parlament həkim-mütələq idi. Burada Avropada tətbiq olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu".

Ağır daxili və xarici siyasi şəraitdə fəaliyyət göstərməsinə baxma-yaraq, Azərbaycan Cümhuriyyəti seçilmiş demokratiya yoluна sadıq qalmış, parlament demokratiyasının heç bir vacib ünsür və prinsiplərindən vaz keçməmiş, parlamentarizmdən irali gələn bütün təsisatların bərqrar olmasına çalışmışdır. Hakimiyət bölgüsü nəzərdə tutan qanun layihəsinin Parlamenti 1919-cu il 16 yanvar tarixli iclasında müzakirəsi zamanı bəzi millət vəkili kadrılardan aзlığın səbəbindən onun əleyhina qəxdıqda, M.Ə. Rəsulzadə onlara cavabında deyir: "Biz parlamentarizm qəbul etmişik və qanunən osaslığımızın baş xəttini parlamentarizm təşkil edəcəkdir. Madam ki, belədir, biz bu üsulun məntiqi tərəflərinə əmal etməliyiz".


Bələcə Azərbaycan Cümhuriyyətində hüquqi dövlətin mühüm bir prinsipi - *hakimiyətlər bölgüsü* prinsipi tətbiq edilmişdir. İnzibati vəzifələrin siyasi vəzifələrdən tam ayrılmaması nəzərdə tutan qanun qəbul edilmiş və həmin qanunun tələblərinə dövlət praktikasında daqqıq əməl edilmişdir. Bütövlükdə hakimiyətlər bölgüsü prinsipi seçilmiş idarəetmə sisteminin imkan verdiyi həddə həyatı keçirilmişdir (bu barədə təfarrüatiyla kitabın sonrakı səhifələndə bəhs ediləcəkdir).

⁴ M.Ə. Rəsulzadə, *Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan adəbiyyatı. Çağdaş Azərbaycan tarixi* (Bakı: Gəndlik, 1990), 41.

⁵ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c., 177.

³ M.Ə. Rəsulzadə, *Azərbaycan Cümhuriyyəti* (Bakı: Elm, 1990), 47.

Sənəd 5.1: AXC-də ali dövlət hakimiyyətinin təşkilü



yalnız parlament cəoxluğuna sahib kolisiyanın nümayəndəsi bu posta təyin edildi.

Azərbaycan Cümhuriyyətində *ideoloji və siyasi pluralizm* prinsipinin tətbiqi özünü, hər seydan ovval, camiyyətin *siyasi rəngaranglılığında və çoxpartiyalılıqda* tacəssüm etdirirdi. Burada bütün ideoloji cərəyanlara meydən verilmiş (dövlətin müstəqilliyyətə xələl gəlməməsi şartılıq), siyasi partiyaların və digər təşkilatların fəaliyyəti tam sərbəst həyata keçrilmiş, müxalifat qanunu hesab edilərək institutionallaşdırılmış və onun fəaliyyətinə geniş imkanlar yaradılmışdır. Fikir müxtəlifliyi, eləcə də siyasi müzakirələrin açılığı və gerçək demokratikiyi parlamentin fəaliyyətində dənəmədən əməl edilən müümən prinsiplər olmuşdur.

Hüququn üstünlüyü. Hüququn üstünlüyü prinsipi Cümhuriyyət gerçəkliliyində ardıcıl olaraq tətbiq edilmiş prinsiplərdən biri olmuşdur. Burada camiyyətin dövlət və ictimai hayatı hüquqi əsaslıarda təşkil edilmiş, icraedici hakimiyyətin özbaşınalığını məhdudlaşdırıran müvafiq hüquq məxanizmlər yaratmışdır, o, parlament vəsaitlərə camiyyətin nəzarəti altına qoyulmuş, bütün dövlət orqanları fəaliyyətlərini qanunlara dəqiq əməl edərək həyata keçirmiş, dövlətin qanunları hüququn prinsiplərinə uyğun olmuş, hüquq sistemini və hüquq qaydasını sabitliyi təmin edilmişdir. Azərbaycanlılar ilk dəfə olaraq insan hüquq və azadlıqlarından istifadə etmək imkanı əldə etmişlər.

Cümhuriyyətin dövlət hakimiyyəti orqanlarının praktikası da hüququn üstünlüyü prinsipinə əməl edilməsinin bariz nümunələrlə zəngindir. Əvvəlki bölmədən F. Xoyskinin hökumatın parlamentdənənar təşkili ilə əlaqədar Tomsona dediyini, Ə. Topçubəyovun isə fransız iş adəmənin cavabını xatırlayıın. Bəzi hallarda Cümhuriyyət dövlət orqanlarının hüququn üstünlüyü prinsipinə yanaşmasının milli təhlükəsizlik mənafələrinin unudulmasınaqədə radicalizm dərəcəsinə çatırıd. Bununla bağlı bir fakt da diqqət yetirək. Deməli, 1920-ci ilin martında Cümhuriyyətin orqanları tərəfindən bolşevik sui-qəsdinin üstü açılır. Onun iki faal iştirakçısı – Q. Cabiyev və Ə. Bayramov qəzib parlamentin üzvü bolşevik Ə. Qarayevin evində gizlənə bilirələr. Bunu bilən polis millət vəkilinin toxunmazlığına dair qanunun normasını pozub mənzilə gire bilmir. Çünkü bununçun millət vəkilinin özünən və ya parlamentin rəya-

sat heyatının razılığını almaq tələb olunurdu. Yalnız bir sutka keçəndən sonra mənzilin axarılmasına deyil, yalnız baxış keçirilməsinə razılıq alınmışdır. Bu zaman isə cinayətkarlar artıq oranı mənzilin çardağından tərk etmişlər⁶. Neca deyarlar, əlavə şərhə ehtiyac yoxdur!

Dünyavilik. Azərbaycan Cümhuriyyətində dünyavilik konstitusiya qanunvericiliyi səviyyəsində dolayı olaraq təsbit edilmişdir. İstiqlal Bayannamasının 4-cü bəndinə asasan, "Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində bütün vətəndaşlarını ... məzhab ... fırqları olmadan mülki və siyasi hüquqlarla təmin edir"di. Bütövlük dəyərləndirən qeyd etməliyik ki, dövlət dünyavi xarakterli idi, yəni onun rəsmi dini yox idi, dövlət və din işləri bir-birindən ayrı idi, dini etiqad azadlığı tam təmin edilmişdi, heç bir dina hər hansı imtiyaz və üstünlük tanınmırı, bütün dirlər bərabər şəraitdə fəaliyyət göstərmək imkanı verilmişdi (bu məsələlərə kitarın irəlidəki səhifələrində təfərruatıyla baxılacaqdır).

Mülliyyət formalarının müxtəlifiliyi və iqtisadi fəaliyyət azadlığı. Azərbaycan Cümhuriyyətinin iqtisadi platformasının əsasında duran bu prinsiplər onun iqtisadiyyatı sahəsində qəbul etdiyi qanunvericiliyə aktlarının leymotivini olmaqla, dövlət, özəl, səhmdar və bələdiyyə mülkiyyət formalarının inkişafı üçün bərabər şərat yaratmış, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üzrə hökumətin fəaliyyətinin zəmini olmuşdur.

B. Dövlətin rəsmi adı

Son zamanlar 1918-1920-ci illərdə mövcud olmuş milli dövlətimizin adı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hər şeydən əvvəl qeyd edim ki, milli dövlətimizin adıyla bağlı diskussiyalarda məsələnin qoyuluşunda metodoloji yanlışlıq var. Məsələnin tipik qoyuluşu isə belədir: "Azərbaycan Xalq Cümhuriyyəti" ifadəsi yanlışdır – Əslində, necə olmalıdır?⁷ Tarixə, yəni olub-keçmişə münasibət-

⁶ A. Karaev, *Из недавного прошлого: Материалы к истории Азербайджанской Коммунистической партии (б)* (Bakı: Bak. rabochiy, 1926), 117.

⁷ Bax, məs.: "Azərbaycan Xalq Cümhuriyyəti" ifadəsi yanlışdır – Əslində, necə olmalıdır? – Tarixlərdən açılma", daxil olma vaxtı: 17 iyun 1918, <http://modern.az/az/news/146613#gsc.tab=0>.

də "necə olmalıdır" suali nə dərəcədə məntiqidir? Hələ qoca Ranke tarixin missiyasını "həqiqətdə bu necə olmuşdur" (*wie es eigentlich gelesen*) sununa cavab axtarmaqda görürəm. Digər bir yanlışlıq isə suali "Azərbaycan Xalq Cümhuriyyəti", yoxsa "Azərbaycan Cümhuriyyəti" kimi qoymaqdır. Belə sualın cavabı konkretliyə malik olsa da, mürəkkəbliyi və rəngarəngliyi ilə seçilən sosial gerçəklilik münasibətdə çox vaxt səhbi olmur, yəni bu gerçəkliliyi dəqiq əks etdirmir, gerçəkliliklə onun idrakı arasındaki uyğunluq yaranır.

Bəs milli dövlətimizin adına münasibətdə gerçəklilik nədən ibarət olmuşdur? Danılmaz bir faktdır ki, İstiqlal Bayannamasında dövlətin rəsmi adı "Azərbaycan Xalq Cümhuriyyəti" kimi müəyyən olunub, lakin müxtəlif dövlət aktlarında və sənədlərdən asas etibarilə "Azərbaycan Cümhuriyyəti" adından istifadə edilib. Əsas etibarilə ona görə deyirəm ki, paralel olaraq digər adlar da işlədi-lər. Məsələn, sadəcə "Azərbaycan" (ölkənin deyil, qıscası olaraq dövlətin adı kimi), yaxud "Azərbaycan dövləti", "Qafqaz Azərbaycanı". Hüquqi aktlarda xüsusiət "Azərbaycan Hökuməti" ifadəsin-dən çox istifadə olunmuşdur. Şübhəsiz ki, "Azərbaycan" kələmisi bu kontekstdə dövlətin adı kimi işlənmüşdür, yəni söhbət Azərbaycan dövlətinin Hökumətindən gedir.

Cümhuriyyətin adıyla bağlı diskussiyalarda "Azərbaycan Cümhuriyyəti" adı lehina əsas argument kimi bu göstərilir ki, dövlət orqanlarının blanklarında, dövlət möhürlərində, pullarda, poçt markalarında məhz "Azərbaycan Cümhuriyyəti" adından istifadə edilmişdir və hesab edilir ki, dövlətin adı məhz bu göstərildə dövlət sənəd və "revvizit"lərində əks olunur⁸. Hüquq elifbası səviyyəsində malumdur ki, dövlətin (eləcə də istənilən hüquqi şəxsin) adı onu təsis edən aktla müəyyən olunur. 1918-1920-ci illərdə mövcud olmuş dövlətimizin rəsmi adı bu dövlətin özünü təsis edən İstiqlal Bayannamasında birmanın olaraq "Azərbaycan Xalq Cümhuriyyəti" kimi müəyyən olunmuşdur. İddia edildiyinin əksi-

⁸ Bax, məs.: "Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-fəlsəfi aspektləri ilə – 'Ədəbiyyat qəzeti'nin müzakirə saatı", daxil olma vaxtı: 25 fevral 1918, <http://edebiyatqazeti.az/news/diger/1388-azerbaycan-cumhuriyyeti-tarixi-siya-si-ve-edebi-felsefi-aspektleri-ile>.

nə olaraq, bununla yalnız dövlətin siyasi idarəciliq forması deyil, ham da onu rəsmi adı təsbit edilmişdir. Bu, baş vermiş tarixi hüquqi bir faktdır və bu gün istəsk də onu dayısdırı bilmərlik. Ar-tiq qeyd edildiyi kimi, həmin Bayannamə siradan bir sonad deyildir, Azərbaycan tarixində konstitusiya xarakterli ilk hüquqi aktıdır və Cümhuriyyət zamanı dövlətin konstitusiyası qəbul edilməyindən, o faktiki olaraq konstitusiyani əvəz etmiş, dövlətin bütün yeniyaradılan qanunvericiliyinin və hüquqi siyasatının asasını təşkil etmişdir.

Dövlətin rəsmi adının "Azərbaycan Xalq Cümhuriyyəti" olduğunu dalalat edən digər bir sonad də 1919-cu ildə Paris Sülh Konfransına təqdim edilmiş müraciətdir (memorandum). Bu sonadin "Azərbaycanlıların tələbləri" adlı bölməsinin 1-ci bəndində oxuyuruz: "Sülh konfransı Qafqaz Azərbaycanının keçmiş Rusiya imperiyasından ayrılmışın bayənsin. Azərbaycan sarhadları memorandumda eləva olunan xəritədə göstərilən və Azərbaycan Xalq Cümhuriyyəti adlanan müstəqil dövlət kimi tanınınsın" (ayırma manimdir - M.D.) eləva edilmişdir⁹. Onu da qeyd edim ki, sonadin məməndə paralel olaraq yuxarıda göstərilən digər adlardan da istifadə edilsə də, tələb hissəsində dövlətin məhz Azərbaycan Xalq Cümhuriyyəti rəsmi adıyla tanınması tələb edilir.

Yeni yaranmış məlli dövlətimiz üçün "Azərbaycan Xalq Cümhuriyyəti" adının seçilməsi təsadiüfi idimi? Bu suala cavab verərək, heç şübhəsiz, o dövrün kontekstindən çıxış etmək lazımdır. "Cümhuriyyət" kəlməsi biza ərabədən gelmişdir; "cumhur" xalq, ondan alınma "cumhuri" isə "xalqa aid olan", "ictimai olan" deməkdir. Bu anlamda cumhuriyyət dövlət forması kimi "xalqa aid olan dövlət" mənasını verir. Bu kəlmənin qarşılığı olan ingiliscə "republic", fransızca "république", rusca "республика" kəlmələri də eyni mananı ifadə edir. Amma o vaxtlar (daha dəqiq, Makaviellidən başlayaraq¹⁰, xüsüsilə də L. Duguginin əsərlərində) bu kəlmələr bir

qədər dar anlamda – monarxiyanın tərsi kimi işlədilmişdir (konstitusiya doktrinasında bəzi alımlar tərəfindən həmin kəlmələrin geniş anlamda – demokratiyati sinonim kimi işlədilməsi isə sonrakı dövrələr addır). Bundan əlavə, tarixin sərgilədiyi təcrübələr göstərir ki, bir cümhuriyyət demokratik ola biləcəyi kimi anti-demokratik də ola bilir: "kifayat qədər cümhuriyyətlər demokratik deyillər və bəzi monarxiyalar, Böyük Britaniya və Norveç kimi, demokratikdirlər"¹¹. Heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyətinin ideoloqu, qurucu atası M.Ə. Rəsulzadə "Açıq söz" qəzətində çap olunmuş "Cümhuriyyət" adlı məqaləsində "cümhuriyyətdən cümhuriyyətə də fərq var" deyərək, "cümhuriyyəti-anam"la "cümhuriyyəti-xass"ı fərənləndirərkən də eyni fikri ortaya qoyur. Deməli, "Azərbaycan Xalq Cümhuriyyəti" adına şüurlu olaraq gedilmişdir.

Məsələyə o dövrün kontekstindən baxarkən diqqət yetiriləsi məsələlərdən biri də həmin dövrdə yaranan milli dövlətlərin əksariyyətinin rəsmi adında "respublika" sözü ilə yanaşı "xalq" (məsələn, Ukrayna Sosialist Respublikası – Ukrayna Xalq Respublikası – 1917-1920) ya və "demokratik" (məsələn, Gürcüstan Demokratik Respublikası – 1918-1921) kəlmələrinin işlədilməsidir. Başqa deyimlə, bu, təkcə Azərbaycan üçün xarakterik olmamışdır. Bir də ki, nümunə gərtirdiyim dövlətlərdə də rəsmi ada nisbətən onun qidalılmış formalarından daha geniñ istifadə edilmişdir. Onu da eləva edim ki, müstəqillik öncəsi Zaqafqaziya dövlətinin də adı eyni şəkildə olmuşdur: ruscası – "Закавказская Федеративная Демократическая Республика", türkçəsi – "Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti".

O ki qaldı paralel olaraq "Azərbaycan Demokratik Respublikası" adının işlədilməsinə (müzakirə edilən məsələlərdən biri də budur), bunun izahı sadadır. O dövra aid rus dilində olan arxiv sənədlərinde "Azərbaycan Xalq Cümhuriyyəti" "Азербайджанская Народная Республика" kimi deyil, "Азербайджанская Демократическая Республика" kimi keçir. Görünür, 1990-ci illərdə sözü gedən dövrü arasdırın alımlar aski alıfbəni (arab alıfbasını) bilmədiklərindən rus dilindəki arxiv sənədlərindən istifadə etmək

⁹ Azərbaycan Paris Sülh Konfransında (1919-1920), tartib, ingilis dilindən təcümə və müqəddimə V. Quliyev (Bakı: "Ozan", 2008), 59.

¹⁰ Bax: Carl Schmit, *Constitutional Theory*, trans. and ed. by Jeffrey Seitzer (Durham and London: Duke University Press, 2008), 257.

¹¹ Yenə orada.

məcburiyyətində qalmışlar və bu zaman "Azerbaydžanskaya Demokraticheskaya Respublika" adını türkçəməz "Azərbaycan Demokratik Respublikası" kimi çevirmişlər.

Yuxarıda deyilənlər nəticə olaraq eləvə edim ki, bugünkü rəsmi dövlət sənədlərində "Azərbaycan Xalq Cümhuriyyəti" adının işlədilməsi tamamilə düzgündür, elmi araşdırmlarda (məqalələrdə, monoqrafiyalarda və s.), eləcə də digər yazınlarda (təhlükə, publisistik və s. xarakterli) hansı addan istifadə edilmişə isə müəllifin öz seçimindən asılı bir məsələdir. Cümhuriyyətin tarixinin ilk araşdırıcılarından biri kimi M.Ə. Rəsulzadə də öz əsərlərində "Azərbaycan Cümhuriyyəti" adından istifadə etmişdir. Qənəatimcə, göstərilən digər adlardan (o cümlədən "Azərbaycan Demokratik Respublikası" adından) da istifadə edilməsi elə böyük qəbahət deyildir.

C. Dövlətin rəmzləri və rəsmi dili

Dövlət bayraqı. Əvvəlcə Azərbaycan Hökumətinin "Dövlət bayraqının müayyən edilməsi haqqında" 21 iyun 1918-ci il tarixli qararı ilə üzərində ağ rəngli aypara və səkkiz güşəli ulduz təsviri olan qırmızı bayraq Azərbaycan Cümhuriyyətinin dövlət bayraqı hesab edilmişdir¹². Bu bayraqın Osmanlı Türkiyəsi bayrağından birey fərqi onun üzərindəki ulduzun besğuşlu dəyl, səkkizguslu olması idi. Bu, hər seydon onça, bayrağın təsdiq edildiyi çatın siyasi-tarixi şəraitlə bağlı olmuşdur.

Lakin sonradan şəraitin dəyişməsilə M.Ə. Rəsulzadənin təşəbbüsü və rənglərin düzülüşünə dair təklifi ilə 1918-ci il noyabrın 9-da üzərində aypara və səkkizguslu ulduz təsviri olan göy, qurmişiz və yaşıl rənglərdən ibarət üç rəngli bayraq AXC-nin yeni bayraqı kimi qəbul edilmişdir¹³. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi M.Ə. Rəsulzadənin təbirincə desək, "Türk mili mədəniyyətinin, müasir Avropanın demokratiyasının və İslami sivilizasiyasının" rəmzi idi¹⁴. Bu yeni üçrəngli dövlət bayraqı ilk dəfə olaraq

¹² СүнРПАР, № 1, 15 ноября 1919, ст. 12.

¹³ ARDA, f. 895, siy. 1, iş. 14, v. 78.

¹⁴ Azərbaydžan, 10 dekabr 1918. Bayrağın üzərindəki aypara və səkkizguslu ulduzun mənasına dair bax: N. Yaqublu, Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası (Bakı: Kitab Klubu, 2013), 424-25.

1918-ci il noyabrın 17-də Bakının Dəniz Vəzifələndə ingilis generalı Tomsonun qarşılıqlı mərasimində göye ucaldırılmışdır.

Dövlət gerbi. Azərbaycan Hökumətinin 23 mart 1919-cu il tarixli qararı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi, eləcə də möhürü layihələrinin tərtib edilməsinə dair müsabiqə elan edilmişdir. Layihələrin təqdim etmə müddəti 20 aprelə qədər müyyən olunmuşdur¹⁵. Sonradan Hökumətin 30 yanvar 1920-ci il tarixli qararı ilə milli himni, gerbin, möhürü, eləcə də hərbi ordenlərin layihələrinin hazırlanması üzrə daha əhatəli müsabiqə elan edilmiş adlıyya və hərbi nazirləklərə həvalə edilmişdir¹⁶. Lakin 27 aprel işğalı bu işin başa çatdırılmasına imkan verməmişdir.

Dövlət dili. Hökumətin 27 iyun 1918-ci il tarixli qararına uyğun olaraq, Azərbaycan turkcası Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili kimi tanınmışdır. Həmin qararla, habelə dövlət orqanlarında kərgüzərlikin Azərbaycan turkcasında aparılması qədər edilmiş, lakin müvəqqəti olaraq, bütün məhikəmə, inzibati və s. vəzifələrin bu dildə savadlı olan şəxslərlə əvəz edilməsinə qədər dövlət idarələrində rus dilindən də istifadə edilməsinə icazə verilmişdir¹⁷.

3. Vətəndaşlıq institutu

Vətəndaşlıq institutunun tənzimlənməsi ilə əlaqədar olaraq Cümhuriyyət döñəmində iki akt qəbul edilmişdir.

Vətəndaşlıq haqqında qanunvericiliyin əsası Azərbaycan Hökuməti fəaliyyətinin ilk dövrlərində onun tərafından 1918-ci il avqustun 23-də qəbul edilən "Azərbaycan Cümhuriyyətinin təbəəliyi haqqında Əsasnamə"¹⁸ adlanan aktla qoyulmuşdur.

Bu "Əsasnamə"yə müvafiq olaraq, Azərbaycan Cümhuriyyətinin təbəəlorları aşağıdakılardır hesab edilirdilər:

a) 1914-cü ilin 19 iyulunadək ölkə ərazisində qeydiyyata alınan hər bir şəxs;

¹⁵ Azərbaydžan, № 61, 23 марта 1919.

¹⁶ ВПАР, № 10, 11 февраля 1920.

¹⁷ СүнРПАР, № 1, 15 ноября 1919, ст. 28.

¹⁸ ВПАР, № 9, 6 сентябрь 1919; ARDA, f. 19, siy. 1, iş 411, v. 15; Azərbaydžan, № 5, 7 oktyabr 1918.

b) Azərbaycan təbəələrindən həm ölkədə, həm də xaricdə anadan olanlar;

c) ölkə ərazisində beş ildən az olmayıraq oturaq yaşayan (ev təsərrüfatı, məşğulliyəti olan) əcnəbi təbəələrin Cümhuriyyət ərazisində maskunlaşmış uşaqları. Azərbaycanlı təbəə ilə nikaha daxil olan əcnəbi təbəə qadın da Azərbaycan Cümhuriyyətinin təbəəsi hesab edildirdi.

“Əsasnamə” ilə Azərbaycan Cümhuriyyətində vahid təbəəlik müəyyən edildi: Azərbaycan Cümhuriyyətinin təbəəsi eyni zamanda digər dövlətin təbəəsi ola bilməzdi. Azərbaycan Cümhuriyyətində *“bütün siyasi hüquqlardan”* (ali qanunvericilik orqanına, yerli özünüdürə orqanlarına seçkilərdə fəal və qeyri-fəal seçki hüquq və s.) *yalnız Cümhuriyyət təbəələri istifadə edə bilərlərdir.* Bununla yanaşı, Azərbaycan Hökumətinə xarici dövlətlərin təbəələrinin dövlət qulluğuna davət etməyə icazə verildi. Lakin əcnəbilərin Azərbaycan Cümhuriyyətinin təbəəliyinə qəbulu şərtləri və Azərbaycan təbəəliyinin itirilməsi əsasları “Əsasnamə” ilə müəyyən edilmirdi.

“Azərbaycan Cümhuriyyətinin təbəəliyi haqqında Əsasnamə”dakı çatışmazlıqları aradan qaldırmaq və vətəndaşlıq məsələlərini dahi müfəssal nizama salmaq məqsədilə Azərbaycan Parlamentinin 1919-cu il avqustun 11-də qəbul etdiyi “Azərbaycan vətəndaşlığı haqqında Qanun”¹⁹ siyasi əhamiyyətina görə fərqlənirdi. Azərbaycan Cümhuriyyəti və onun ərazisində yaşayan şəxslər arasında siyasi-hüquqi əlaqələri ifadə etmək üçün ümumi bir ad – Azərbaycan vətəndaşı adı müəyyən olundurdu. Bu qanunla vətəndaşlığın müəyyən edilimi, əldə edilimi və itirilməsinin əsasları müəyyən edildi.

Qanuna əsasən, milliyyətindən və dinindən asılı olmayıraq, özləri və ya valideynləri Azərbaycan Cümhuriyyətinin ərazisində anadan olan keçmiş Rusiya imperiyasının bütün təbəələri Azərbaycan vətəndaşı hesab edildi. Göstərilən şəxslər Azərbaycan vətəndaşı olmaq istəmədikdə, yerli hakimiyət orqanlarına üç ay müddətinə bu baradə əriza verməli idilər. Əgər onlar hərbi xidmətdə olmuşlarsa və ya hərbi mükallifiyyətdən azad idilərsə,

əcnəbilər siyahısına daxil edilirdilər və onlara Azərbaycan Cümhuriyyətində altı ayadək yaşamaq hüququnu təsdiq edən şəhədnamə verildi.

Qanunla Azərbaycan vətəndaşlığı hüquqı aşağıdakı əsaslarla avtomatik olaraq əldə edildi:

a) Azərbaycan vətəndaşlarından doğulmaqla;

b) əcnəbilərin Azərbaycan vətəndaşına əra getməsilə;

c) 17 yaş nadək olan əcnəbinin Azərbaycan vətəndaşı tərəfin dən övladlılığı götürülməsi ilə.

Azərbaycan vətəndaşlığı hüquq, habelə aşağıdakı şəxslərə verilo bilərdi:

a) əcnəbiyə əra getmiş Azərbaycan vətəndaşına, nıgah xitam edildiyi halda;

b) Azərbaycan qadın vətəndaşları ilə əcnəbilərin nigahından doğulan 17 yaş nadək uşaqları;

c) Azərbaycana xüsusi xidmətlər göstərmiş və ya öz istədadi, elmi nailiyyətləri ilə tanınmış əcnəbilərə, onlar Azərbaycanda maskunlaşdıqdə;

c) Azərbaycanda harbi və ya mülki qulluğda olan və ictimai təşkilatlarda seçki üzrə xidmət edən əcnəbilərə;

d) Azərbaycanda daimi yaşayış yeri olan əcnəbilərə aşağıdakı şərtlərlə:

1) əgər şəxs hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətinə malikdirsə;

2) əgər o, cinayət məsuliyyətinə cəlb edilməmişə və əxlaqi cəhətdən qüsurlu deyildirsa;

3) əgər o, vəsaiti və əməyi ilə özünü və ailəsini saxlamaq imkanına malikdursa.

Qanunla vətəndaşlığın itirilməsinin bir əsası müəyyən edilmişdir. Vatandaş basqı dövlətin təbəəliyini qəbul etdiyi halda Azərbaycan vətəndaşlığından məhrum edildi. Deməli, vətəndaşlıq haqqında 11 avqust 1919-cu il qanunu da ikili vətəndaşlığı qadağan edirdi.

Bu qanun, habelə vətəndaşlıq məsələlərini həll etməli orqanları

¹⁹ ARDA, f. 895, siy. 3, iş 92, v. 31-32.

va bu zaman yaranan mübahisəli məsələlərin həlli qaydasını da müəyyən edirdi.

4. Vətəndaşların hüquq və azadlıqları

Azərbaycan Cümhuriyyətinin vətəndaşlarının hüquq və vəzifələrinin təmininə dair siyaseti "Müsəvət" partiyasının I qurultayında qəbul edilmiş partiya programına asaslanır. Programın bir sahədəki əsas müddəaları aşağıdakılardan ibarət idi: ümumi, bərabər, birbaşa və gizli seçki hüququnun həyata keçirilməsi; dini etiqadından, milliyetindən, cinsindən və siyasi əqidəsindən asılı olmayaq; bütün vətəndaşların qanun qarşısında bərabərliy; hər bir vətəndaşın vəzifən, söz azadlığı, ittiqaqlarda birləşmək hüququ, yığıncaqlar və mətbuat azadlığının konstitusiya qaydasında təmin olunması; pasport sisteminin ləğv edilməsi; hər bir vətəndaşın yaşayış yerini sərbəst seçmək və heç bir maneə olmadan xaricə getmək hüquqlarından istifadə etməsi; vətəndaşların göstərilən hüquqlarının məhkəmə qaydalarında təmin olunması; heç bir vətəndaşın məhkəmənin qüvvəyə minmiş hökmü olmadan cazalandırıla bilinməməsi²⁰.

AXC-də insan hüquq və azadlıqlarının ümumi konstitusision asası İstiqlal Bayannasının IV bəndində belə müəyyən edilmişdir: "Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində bütün vətəndaşlarını milliyyət, dini etiqad, sosial vəziyyət və cins fərqləri olmadan mülki və siyasi hüquqlarla təmin edir". Bu normada, hər seydan avval, diqqəti cəlb edən məqam mövcud mülki və siyasi hüquq və azadlıqlardan istifadə etmək üçün yeganə asasın Azərbaycan dövləti vətəndaşlığınıñ olmasına, yəni təkcə şəxsin Azərbaycan vətəndaşı olması yetərlidir və başqa heç bir şərt qoyula bilməz. İkinci, IV bənd üzündə bütün hüquq və azadlıqların hüquq bərabərliyi asasında həyata keçirilməsinə dair ümumi və birbaşa göstəriş ehtiva edir; burada səhəbat vətəndaşların həm qanun qarşısında, həm də məhkəmə qarşısında bərabərliyindən gedir (bəhs edilən bənddəki "təmin edir" ifadəsi belə bir natiyətə gəlməyə asas verir). Üçüncüsü, hüquq bərabərliyinə dair ümumi müddəanın məzmunu açıqlanır, konkretlaşdırılır və tamamlanır: diskriminasi-

yanın, hüquq və azadlıqların məhdudlaşdırılmasının yol verilmədiyi hallar sadalanır: milli, dini, sosial və cinsi olamətlər. Dördüncüsü, burada sosial adalat prinsipi ilə yanaşı, milli azlıqların hüquqlarının (V bənddə bə hüququn təmininə dair ayrıca norma da var), dini etiqad azadlığının, qadın və kişilərin hüquq bərabərliyinə əsasları tasbit edilir.

Azərbaycan Cümhuriyyətində qanunvericilik qaydasında tanınan və/va ya praktikada təmin edilən vətəndaş hüquq və azadlıqları kataloquna bunlar daxil idi: *bərabərlik hüququ, vətəndaşlıq hüququ, seçki hüququ, fikir və söz azadlığı, mətbuat azadlığı, vəidən azadlığı, ictimai birliklərdə birləşmək hüququ, dinc yığıncaqlar, mitinq və nümayişlər azadlığı, dövlət işlərinin idarə olunmasında iştirak hüququ, ana dilindən istifadə hüququ, mülkiyyət hüququ, əmək hüququ, iştirahət hüququ, təhsil hüququ, sərbəst hərəkət etmək hüququ və s.*

Bu hüquq və azadlıqların bozulrı ayrı-ayrı qanunvericilik aktlarında birbaşa ya ya dolayı yolla tasbit edilmişdir. Məsələn, 1918-ci il avqustun 23-də təsdiq edilən "Azərbaycan Cümhuriyyətinin təbəəliyi haqqında Əsasnamə" bütün siyasi hüquqların, xüsusilə də ali qanunvericilik orqanına və yerli özünüdərə orqanlarına seçkilərdə fəal və qeyri-fəal seçki hüququnun Azərbaycan təbəəliyi ilə əlaqəqəsini tasbit edirdi. Seçki hüququnun daha real təmini isə seçkilər haqqında hüquqi aktlarla – 1918-ci il 20 noyabr tarixli "Azərbaycan Parlamentinin yaradılması haqqında qanun", 1919-cu il 21 iyul tarixli "Azərbaycan Cümhuriyyətinin Müəssisələr Maclisinə seçkilər haqqında Əsasnamə", 1919-cu il 7 avqust tarixli "Azərbaycan Cümhuriyyətində şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında Qaydalar" – müəyyən edilirdi. Mətbuat azadlığı Azərbaycan Parlamenti tərəfindən 30 oktyabr 1919-cu il tarixdə qəbul edilmiş "Mətbuat haqqında Nizamnamə" ilə tasbit və təmin edilirdi. "Nizamnamə"yə əsasən, çap məhsulu üzərində senzura ləğv olunurdu. Mətbuat, eləcə də çap işlərlə müşəq olmaq üçün həkimiyət orqanlarına heç bir icazəsi tələb olunmurdur. Mətbuat orqanı yalnız məhkəmə qaydasında, qanunlara dəqiq əsaslanmaqla və yalnız qüvvədə olan cinayət qanunları ilə nəzərdə tutulan cinayətlər törədildiyi zaman məsuliyyətə cəlb edilə bi-

²⁰ Yənə orada, f. 894, siy. 1, iş 56, v. 5.

lərdi. Nizamnamə ilə bunun dəqiq məxanizmi müəyyən edildirdi²¹.

Milli Azərbaycan Hökuməti vətəndaşların hüquq və azadlıqları sahəsində köhnə rejimdən qalma məhdudiyyətləri aradan qaldırmaq üçün da mühüm tədbirlər görmüşdür. Belə ki, həmin dövrə Azərbaycan hüdudlarından kanara getmək üçün xüsusi icaza tələb olunurdu və həmin icazanın verilməsinə görə rüsumlar tutulurdu. 1919-cu ilin sentyabrından Hökumət tərəfindən bu qayda ləğv edilmişdir və arzuda olan hər bir kasa Azərbaycan hüdudlarından kanara sərbəst sürətdə getmək hüquq, başqa sözlə, sərbəst hərəkət etmək hüquq verilmişdir²² (Azərbaycan Cümhuriyyətində tanınan digər hüquq və azadlıqlardan kitabın sonrakı səhifələrində bəhs ediləcəkdir).

Təbi ki, Azərbaycan Cümhuriyyətində tanınan hüquq və azadlıqların göstərilən kataloqu özünün müasir ekvivalenti ilə eyni olə bilməzd. Eləcə da onların təminat sistemi, xüsusilə maddi təminatı sahəsində fərqlər vardır. Amma dövrün kontekstində yanasdıqda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki siyasetini yüksək dayərləndirməmək adəlatlılıq olardı. Belə bir dayərləndirmə nümunəsinə M.Ə. Rəsulzadənin özü vermişdir: "...Azərbaycan Cümhuriyyətinin asas idarəsi bütün vətəndaşlarının bərabər hüquqla yaşaması üzündən qurulmuşdu. Burada hər bir insanın möhtəşəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüquq saxlanır. Kişi-qadın, müsəlman, xristian, Türk-türk olmayan, cins və milliyət fərqi qoymadan varlı-kasib, sahibkar-işçi, torpaq sahibiməzdür, öğrətən-tələbə, möhtəşəm-cahil, sinif, məslək, təbaqə, rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan bütün vətəndaşlar məmələkətin idarəsində iştirak edir, qanun verən qurumlara girmək haqqına da sahib idilər. Burada bir sinif digər sinifə hakim deyildi. İnsan na varına görə haqlı, na də yoxsullığuna görə haqsız görünürdü. Bunun kimi na yoxsulluğu üçün sayılan, na də zənginliyi üçün alçaldılındır. ... Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izin verilməsini istəmişdi. Burası söz azadlığı, matbuat azadlığı, vicdan azadlığı itə

o dərəcəyə çatmışdı ki, sənki: Hər ki xahəd, qu biya və hərçi xahəd gu be gu kibro nazu hacibo dərban dərin dərgah nist [mənası: Kim dilarə, söylə gəlsin, kim na istərsə söyləsin]. Yox bizim dərgahda qapıçı, gərdəçi, kibr və naz] – tarifi bunun haqqında söylənmişdir. Hər kən na istərsə söylər, yazardı. Millatın har partiyasının özüne xas təşkilatı və qazeti vardı. Bu qazetlər aksoriyyətə hökuməti tənqid və çəkişdirmələriylə məşğul olduları halda, özlərinə qarşı böyük zəiflik və səbr göstərildilər²³.

5. Dövlət hakimiyəti və yerli özünüdarəetmə orqanları: təşkili qaydası, strukturu və fəaliyyətinin hüquqi əsasları²⁴

A. Parlament

a) Parlamentin təşkili

Azərbaycan Xalq Cümhuriyyətində ali qanunverici hakimiyət Parlamenti (Parlamən, Məclisi-məbusan da adlandırılır) məxsus idi. Qanunverici orqan kimi o, yaradığı gündən Azərbaycan Cümhuriyyətinin siyasi sistemində müümən yer tutmuş və habelə bu sistemin özünün formalşmasına aparcı rol oynamışdır. Bunu nələ, uzun müddət tarixşunaslıqda və hüquq tarixi elmində AXC Parlamentinin "xalis müsavat parlamenti" deyə "anti-demokratik", "xalqa zidd", "mürtece" məhiyyətindən danışılır, mənfi obrazı yaradılır. Xüsusi da onun təşkili ilə əlaqədar məsalələrə birtərəfli qiymət verilir, "formal da olsa onun seçkili təsisat olmasına", "tərkibinən müsəvət hökuməti tərəfindən təyin edilən hökmərən siniflərin nümayəndələrindən ibarət olması" iddiə edilirid²⁵. Hətta anarxiya və hərbi hadisələrin tüğyan etdiyi o dövrün

²³ Rəsulzadə, Əsrimizin Səyahəsi, 40-41.

²⁴ Bu hissənin asas müddələri ilk dəfə burada dərc olunmuşdur: M.Ə. Dəmirlə (Dəmirli), 1) Azərbaycan Demokratik Republikasının ali dövlət hakimiyəti orqanları: təşkili və fəaliyyətinin hüquqi əsasları (Bakı: Azərnəş, 1996); 2) Organizatsiya gosudarstvennoi vlasti v Azerbaydžane, 1918-1920 gg. (istoriko-pravovoe issledovaniye) (Odesa: Astroprint, 1998).

²⁵ Vax: Ocherki istorii Kommunisticheskoy partii Azerbaydzhana, I t. (Bakı: Azerpreş, 1985), 382; Istoriya gosudarstva i prava Azerbaydžanskoy SSR, 277; F.Ş. Şababov, Razvitiye sovetskoy gosudarstvennosti v Azerbaydzhanе (Moskva: Goskinozdat, 1959), 41-42.

²¹ Yenə orada, f. 895, siv. 3, iş 234, v. 43, 44.

²² Yenə orada, f. 894, siv. 1, iş 30, v. 13.

çox ağır daxili və xarici şəraitini insafsızcasına nəzərə almadan, "müsavatçıların yaratdığı Azərbaycan Parlamenti ümumxalq səsverməsi yolu ilə seçilməyib, hökumət tərəfindən toplanmışdır" deyənlər də var idi²⁶.

Obyektiv gerçəklilik isə bundan ibarətdir ki, Azərbaycan Parlamentinin manşəyi Ümmumerusiya Müəssisələr Məclisine seçkilər zamanı xalq nümayəndəlarının seçkisində ifadə edilmiş xalq iradəsi ilə bilavasita bağlı olmuşdur. Həmin iradəyə arxalanan Zaqqafqaziya Seyminin müsalman fraksiyası - Zaqqafqaziya Müsəlmən Şurası Seym parçalandıqdan və Azərbaycanın müstəqiliyi elan edildikdən sonra *Azərbaycan Milli Şurası* adlandırlaraq, ali qanunverici orqan kimi, milli dövlət təsisatı forması almış oldu. İstiqlal Bayan-namasının son bəndinə müvafiq olaraq, Azərbaycan Milli Şurası Müəssisələr Məclisi çağırılana qədər faaliyyət göstərməli idi.

1918-ci ilin iyun ayında müstəqil Azərbaycan dövlətinin mövcudluğu təhlükə qarşısında qaldıqda AXC rəhbərliyi qazanılmış müstəqiliyi qorumaq üçün güzəştə getməyə məcbur olur və bütün qanunverici və icraedici hakimiyyyatın Müvəqqəti Hökumətin əlində cəmlədirildi haqqında qərar qəbul edilir. 1918-ci il 17 iyun tarixli həmin qərara uyğun olaraq, Müvəqqəti hökumət altı aydan gec olmayaq Müəssisələr Məclisine seçkilər keçirip, hakimiyyyəti ona təhlil verməli idi. Lakin hakimiyyyatın bütün Azərbaycan arazisində bərqrar olması prosesi, xüsusun də Bakı uğrunda mübarizənin sentyabrdaqı uzanması Müəssisələr Məclisine seçkilərin hazırlanması və keçirilməsinə təxira salmışdı.

Müvəqqəti Hökumət yalnız öz hakimiyyətini bütün Azərbaycanda bərqrar etdikdən sonra bu məsələ ilə müşğul olmaq imkanı əldə edir. Onun 21 oktyabr 1918-ci il tarixli qararı ile Müəssisələr Məclisine seçkilər haqqında qanunun işlənilə hazırlanması üzrə komissiya təşkil edilir. Komissiya təcili surətdə bu qanunun layihəsini hökumətə təqdim etmək tapşırılır²⁷. Komissiya 1918-ci il noyabrın 5-də keçirdiyi ilk iclasda texniki səbəblərə görə Milli Şura tərəfindən müəyyən

²⁶ Революция и народы России: полемика с западными историками (Москва: Наука, 1989), 167.

²⁷ Azərbaydžan, № 16, 23 oktyabr 1918.

edilmiş müddətə Müəssisələr Məclisini çağırmaq mümkün olmayağı və ölkənin müasir siyasi şəraitinin siyasi məsələlərin həllində xalq nümayəndəliyinin iştirakını israrla tələb etdiyini nəzərə alaraq, tacili qaydada sadələşdirilmiş sistemlə müvəqqəti Azərbaycan Parlamentinin çağırılması təklifi ilə çıxış edir²⁸. Hökumət 9 noyabr 1918-ci il tarixli iclasında Azərbaycan Milli Şurasının avvalki tərkibdə noyabrın 16-na çağırılmasını qərara alır.

Nəhayət, beş aylıq fasıladan sonra, 1918-ci il noyabrın 16-də ölkə üçün çətin və mürkəbbə siyasi şəraitdə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Milli Şurası yenidən toplanır. Milli Şuranın qəbul etdiyi Azərbaycan vətəndaşlarına müraciətdə deyilirdi: "Milliyyət və dini etiqad forqları olmadan Azərbaycanın bütün vətəndaşları bir vətənin övladları kimi ümumi vətən hündüdlerində öz hayatlarını daha yaxşı qurmaq üçün, galacək xoşbaxlı hayat uğrunda birlikdə çalışmaq üçün bir-birinə əl uzatmalıdır. Azərbaycan türklerinin üzərinə xüsusi böyük vəzifə və məsuliyyət düşür. Buna görə də onlar daha dözümlü olmalı, daha çox əzablara dözməli və qurban vermalıdırlar"²⁹.

Azərbaycan Milli Şurasının noyabrın 20-də keçirilən ikinci iclasında müvəqqəti ali qanunverici orqanın - "Azərbaycan Parlamentinin yaradılması haqqında qanun" qəbul edilir və Parlamentin açılması dekabrın 3-na təyin edilir³⁰. Qanun sadələşdirilmiş qaydada parlament yaradılmasının zəruriyiliyi və onun təşkilinin əsaslanı müəyyən edən preambledan və parlamentin təşkili qaydasını müəyyən edən əsasnamədən ibarət idi³¹.

Qanunda qeyd edilir ki, Azərbaycanda təkca türkler yaşamırlar və buna görə də parlamentdə Azərbaycan arazisində yaşayan bütün millətlər bərabər (proporsional) şəkildə Azərbaycan Cümhuriyyəti aləhisiñin milli tərkibinə uyğun təmsil olunmalıdır. "İşlənib hazırlanın qanunlar müxtəlif xalqlardan ibarət bütün əhalini

²⁸ Yenə orada, № 28, 6 noyabr 1918.

²⁹ ARDA, f. 895, siy. 1, iş 25, v. 67.

³⁰ Azərbaydžan, № 42, 22 noyabr 1918.

³¹ ARDA, f. 894, siy. 10, iş 169, v. 19-20; f. 895, siy. 10, iş 2, v. 23-24; f. 894, siy. 10, iş 169, v. 19-20.

eyni dərəcədə təmin etməli olduğu kimi, eləcə də qanunverici orqan 44 nəfər üzvü (Milli Şuradan üzvləri nəzərdə tutulur – M.D.) deyil, ölkənin bütün əhalisini təmsil etməli və bütün xalqın iradəsini ifadə etməlidir". Parlamentdə müxtəlif siyasi partiyaların nümayandalarından əlavə, ictimai təşkilatların və yerlərdən seçilmiş nümayandaların iştirakı da zəruri hesab edildi.

Qanunla bərabər nümayandalık, ümumi və gizli səsvermə hüququ təsbit edilir, qadınlara müsəlman dünyasında ilk dəfə olaraq seçki hüququ verilirdi. Qadınların seçki hüququ qanunda birbaşa göstərilməsə də, bu, qanunun "qanunverici orqan bütün əhalini təmsil etməli və bütün xalqın iradəsini ifadə etməlidir" müddəəsindən irali galır.

Təkpalatalı quruluşlu malik olan Azərbaycan Parlamenti qanuna əsasən 120 nəfər üzvdən ibarət olmalı idi. Onun özayını Zaqafqaziya müsəlmanları tərəfindən dörd siyasi partiyanın siyahısı üzrə seçilir. Zaqafqaziya Səymində genişləndirilmiş siyahı üzrə üz kimi iştirak edən və Azərbaycan Milli Şurasının təşkil edən 44 nəfər üzv təşkil edir. Bundan əlavə, müsəlman əhalidən daha 36 nəfərin seçilməsi nəzərdə tutulurdu. Bu nümayandılardan beşi Bakıdan, ikisi Goyçay qazasından (biri şəhərdən, digəri qazadan), ikisi Cavad qazasından, üçü Quba qazasından (biri şəhərdən, ikisi qazadan), ikisi Lenkorandan, ikisi Şamaxıdan, üçü Gəncədən (biri şəhərdən, ikisi qazadan), ikisi Ərəsdən, biri Cavansırdan, ikisi Zəngəzurdan, ikisi Qaxdan, biri Cəbrayıldan, ikisi Nuxadan (biri şəhərdən, digəri qazadan), ikisi Şuşadan (biri şəhərdən, digəri qazadan), ikisi Zaqataladan (biri şəhərdən, digəri qazadan), üçü keçmiş İrvan quberniyasının Azərbaycan hissəsindən (Naxçıvan, Şərur, Ordubad), biri isə keçmiş Tiflis quberniyasının Azərbaycan hissəsindən seçilmiş idi. Şəhərlərdən olan nümayandaların şəhər özünüdürə orqanlarının müsəlman üzvləri tərəfindən, qızılardan olan nümayandaların isə keçmiş qaza müsəlman komitələri tərəfindən seçilmiş nəzərdə tutulurdu.

Parlamentdə yerlərin millətlər arasında proporsional olaraq aşağıdakı qaydada bölünməsi nəzərdə tutulurdu: azərbaycanlılar – 81 yer, ermənilər – 21 yer (Gəncə və Şuşa – hər biri 8, Bakı erməni milli komitəsi – 5), ruslar – 10 yer, milli azlıqlardan almanın, yəhudi-

dilər, gürçülər və polyaklar – hər biri 1 yer, Bakı həmkarlar ittifaqı – 3 yer, Bakı neft sənayeçiləri şurası və Ticarət-Sənaye ittifaqı birlikdə – 2 yer. Qanunla ölkə əhalisinin çoxməlləti tərkibi tam nəzərə alınmışdır. Belə ki, o vaxt 2,75 milyonluq Azərbaycan əhalisinin 1,9 milyonunu azərbaycanlılar, 500 minini ermənilər, 230 minini ruslar təşkil edirdilər³². C. Hasarlınə görə olaraq qeyd etdiyi kimi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış milli dövlətlərin heç birində azlıqla qalan xalqların hüququ belə demokratik şəkildə təmin edilməmişdir³³.

Azərbaycan Cümhuriyyəti tarixinin bəzi tədqiqatçıları Azərbaycan Parlamentinin yalnız milli nümayandılardan təmsil olunması prinsipi əsasında təşkil olunduğunu qeyd edirlər³⁴. Əslində parlament iki prinsip – çoxpartiyalılıq və milli nümayandalık prinsipləri əsasında təşkil edilmişdir. Belə ki, onun əsasını təşkil edən Milli Şura üzvləri Ümumrusiya Müəssisələr Məclisindən seçkilər zamanı dörd partiyadan təmsil edirdilər və Azərbaycan Parlamenti həqiqində qanuna görə, onların istəfəsi, vəfatı və digar saboblara görə parlamentdən çıxmazı zamanı həmin yerlər müvafiq partiyaların nümayandaları tərəfindən tutulmuş idi. Parlament formallaşdırılan sonra onun mövcud tərkibi də ali qanunverici orqanın milli nümayandalık prinsipi ilə yanaşı, çoxpartiyalılıq prinsipi əsasında təşkil olunduğunu sübut edir.

Bunu da qeyd etmək lazımdır ki, siyasi-hərbi hadisələr və hərc-mərclik dövründə yaranan əksər dövlətlər keçid dövründə ümumi seçkilər keçirməkə nümayəndəli orqanlar təşkil etmək imkânına malik olmamış, əvvəlki dövrdə seçilmiş xalq nümayandalarından müvəqqəti qanunverici orqan təşkil etmək məcburiyyətində qalmış, müxtəlif milli və siyasi təşkilatlardan nümayandalar göndərmiş, və kooptasiya sistemini tətbiq etmək məcburiyyətində olmuşlar. Mürəkkəb siyasi şəraitdə yaranmış gənc Azərbaycan dövləti-

³² Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920) (Bakı: Gəndlik, 1990), 13.

³³ Hasanov, "Ağ ləkə"lərin qara kölgəsi, 33.

³⁴ Ağamalıyeva N. "Azərbaycan Demokratik Respublikası Parlamentinin fəaliyyətinə dair", Azərbaycan Demokratik Respublikası (məqalələr toplusu) (Bakı: Azərnəşr, 1992), 13.

nin ali nümayəndələri orqanının təşkilində də ümumi, gizli seçki üsü ilə yanaşı, bu sistem qismən tətbiq olunmuşdu. Bununla belə, bir cəhət də nəzərdən qəmənləndirilir ki, Azərbaycan Parlamenti müvəqqəti (Müəssislər Məclisi seçiləndək) qanunverici orqan kimi təşkil olunmuşdur və asas vazifələrindən biri Müəssislər Məclisinə seçkilər hazırlıq görmək idi. M.Ə. Rəsulzadə bununla əlaqədar "Azərbaycan" qəzətində yazdı: "Azərbaycan Parlamenti - mövcudluğunu heç bir haldə Müəssislər Məclisindən seçkilər üzrə işin gedisini longitməmləi olan müvəqqəti qanunverici orqandır"³⁵.

Parlament haqqında qanun qəbul edilən günlərdə Azərbaycanda siyasi vəziyyət çox gərgin idi. Ölkənin qeyri-əzərbaycanlı əhalisi bu qanunu düşmənciliklə qarşılıdı. Hələ noyabrın 25-də rus və erməni milli şuralarına öz nümayəndələrini göndərmək təklif edilmişdi. Əvvəlcə hər iki şura etirazını bildirdi.

Rus milli şurası Azərbaycanı Rusyanın bir hissəsi hesab edərək, Azərbaycan xalqının öz müqəddərətini təyin etmək hüququnu qəbul etmirdi. Şuradı nümayəndələri deyirdilər: "Rusyanın iradəsindən xəbərdar olmadan biz nə Azərbaycan Cümhuriyyətinin müstəqilliyini, nə də onun parlamentini tanıma hüququna malik deyilik"³⁶. Əslində, Rus milli şurasının kimin mənafeyinə xidmət etdiyi büsbüütün aydın idi. Erəmoni milli şurası isə ananəvi suradə ermənilərin siyasi və milli-madəni hüquqlarının pozulmasını bəhanə edərək, özünü parlamentdə ermənilərin ümumi mənafeyini təmsil etmək üçün vəkalətlərini saymırıd³⁷.

Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyan qüvvələrinin "Azərbaycan Parlamenti haqqında Qanun"³⁸ a düşmən münasibəti Bakıda dekabrın əvvələrində bir sira siyasi partiyaların nümayəndələrindən ibarət "Demokratik müşavirə" adlandırılın yığıncaqlarda özünü açıq-aydın göstərdi. Həmin müşavirələrdən birində iştirak edən eser partiyasının nümayəndəsi Saakyan, menşevik Baqdasarov, "bundçu" Blumsteyn və həmkarlar ittifaqları şurasının nümayəndələri Kojanlı və Roxlin qatı suradə Azərbaycanın

müstəqilliyinə qarşı çıxış edərək, Azərbaycan Parlamentinin yaradılmasını "böyük və bölmənən Rusiya"³⁹ yə qarşı xəyanət hesab etdirilər. "Müsavat" partiyasından çıxış edən Ş. Rüstəməbəyli partiyanın bundan sonra da Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparacağı qeyd etmiş, ölkədəki bütün demokratik qüvvələri parlament vasitəsilə dövlət quruculuğunda iştirak etməyə çağrışmışdı. Müsəlman sosialistlər ittifaqından Ə. Pepinov və "Hümmət" partiyasından Ə. Şeyxülişləmzadə öz çıxışlarında təşkilatlarının mövqeyini bildirərək, mövcud mürakkəb vəziyyətdə parlamentdə iştirakın zərurılığını qeyd etmişlər. Bolşeviklər isə parlamentin formalaşdırılmasına boykot elan etdiklərini bildirmişlər.

Azərbaycan Milli Şurası parlamentin düşməncilik bəşləyən göstərilən qüvvələri Cümhuriyyətin qanunverici orqanının işinə calb etmək məqsədilə onurla danışıqlara girməyi qərara alır və müəyyən güzəştə gedir. Milli Şuranın qəbul etdiyi bayanatda deyilirdi ki, o, Azərbaycanın suverenliyinin dərhal tanınmasını tələb etmir və hesab edir ki, Azərbaycanın siyasi statusu və quruluşu forması haqqında məsələ qatı olaraq Ümumdünya sülh konfransında həll edilməlidir, bu ana qədər isə Azərbaycanın idarəciliq sisteminə mövcud faktiki vəziyyət öz qüvvəsini saxlamalıdır. Əgər Ümumdünya sülh konfransına qədər Rusyanın öz müqəddərətini təyin etmiş bütün xalqlarının nümayəndələrinin iştirakı ilə Ümumrusiya Müəssislər Məclisi toplanarsa, Azərbaycan həmin məclisdə iştirak edəcək və öz müqəddərətini təyin etmə məsəlesi üzrə öz prinsiplərini müdafiə edəcəkdir⁴⁰.

Milli Azərbaycan dövlətinin əhalinin əksəriyyətinin və milli azlıqların mənafələrini nəzərə alan çevik siyasi faaliyyəti, yaranmış mövcud şəraitü düzgün qiyamətləndirməsi, siyasi güzəştlərə getmək qabiliyyəti siyasi qüvvələr arasında qarşılıqlı münasibətlərə öz müsbət təsirini göstərir.

İngilis generalı Tomson əvvəlcə parlamentin açılmasına mane olsada, bir qədər sonra Azərbaycan dövlətçiliyi üçün mühüm əhamiyyətli bu işə mane olmamaq qərarına gəlir. Rus Milli Şurasının da bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-slavyan cəmiyyətini

³⁵ Azərbaycan, № 33, 12 noyabr 1918.

³⁶ Единая Россия, 17 декабря 1918.

³⁷ Знамя труда, 8 декабря 1918.

³⁸ ARDA, f. 895, siy. 1, iş 11, v. 12.

yaradırlar. Bu cəmiyyət Azərbaycanın müstəqilliyi principini qəbul etməsə da, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəlir. "Daşnakşütün" partiyası və Azərbaycanın erməni icması da öz nümayəndələrini parlamentə göndərirler. Fəhlə konfransının parlamenti boykot etmək siyasetinə qarşı çıxaraq, Ramana, Binaqادi, Balaxanı və Sabuncunun müsləmən fahsları bir qədər sonra həmkarlar təşkilatına ayrılmış 3 nümayəndə yerindən ikisini onlara verilməsini tələb edirlər³⁹.

Yaranmış mürəkkəb və ziddiyətli bir şəraitdə 1918-ci il dekabrın 7-də Bakıda H.Z. Tağıyevin qız gimnaziyasının, indiki Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun binasında Azərbaycan Parlamentinin təsis iclası keçirilir.

Artıq qeyd edildiyi kimi, Azərbaycan Parlamentinin ilk iclası dekabrın 3-də açılmalıdır, lakin onun açılışının dekabrın 7-nə keçirilməsini müxtəlif, daha çox da texniki sabablarda əlaqələndirir. Azərbaycan Milli Şurasının 1 dekabr tarixli iclasının protokolundan məlum olur ki, F. Xoyski bu iclasda çıxış edir və təklif edir ki, dekabrın 3-ü Məhəmməd peyğəmbərin vəfatı ilə əlaqədar anım günü olduğundan Parlamentin açılışı dekabrın 7-ə keçirilsin. Təklif yekdiliklə qəbul edilir⁴⁰. C. Hasənlinin fikrincə, gerçeklikdə Parlamentin dekabrın 3-də açılmasına ingilislər mane olmuşlar⁴¹.

Azərbaycan Parlamentinin ilk iclasını M.Ə. Rəsulzadə açaraq bunları söyləir: "Azərbaycan Parlamentinin hörməti üzvləri! Mənənə çox böyük xoşbəxtlik – Azərbaycan Parlamentinin ilk iclasını açmaq nəsib olub. Parlamentin üzvləri öz vətənlərinin azad və müstəqil yaşamasının həyata keçməsi namına xidmət göstərməlidirlər. Böyük hadisələrin gedisi bizi o məqama çatdırıcı ki, rus dövlətinin tərkibində olan hər bir xalq öz ixtiyarına buraxılmış, o özü öz təleyinən, daxili hayat quruluşunun və xarici qarşılıqlı əlaqələrinin qayğısına qalmalıdır. Rusiyada baş veran çevriliş xalqların azad inkişaf və demokratik əsaslarla öz müqddərətini təyin et-

mək ümidi doğrultmadı. Ümumrusiya Müəssisələr Məclisinin üzvləri qismində Rusiyaya göndərilən xalq elçilərinin xalqların azad ittifaqını yaratmaq ümidi ləri boş qıxdı, onları aldatdırılar. Mərkəzi Rusiyada əmələ gəlmış anarxiya xalqları yeni əsaslarla, azad, özündürəcəmə və xalqlar dostluğunun möhkəməldirməkələr dövlət quruluşunda hər hansı dəyişiklik etmək imkanından məhrum etdi və onların hər birini öz sosial-siyasi hüquqlarını əldə etmək üçün təbii yolla – istiqlal yolu ilə getməyə məcbur etdi. Elə həmin yolla da Azərbaycan dövləti və onun parlamenti varındı. ... Bizim istiqlaliyyətimiz biza sürətlə inkişaf etmək, galəcək 'Azad xalqlar cəmiyyətinin' azad üzvü olmaq imkanı verəcəkdir. ... Bir dəfə yüksələn bayraq bir daha enməz"⁴².

Çıxışını M.Ə. Rəsulzadə belə yekunlaşdırır: "... bu gün firqə ehtirasları, şəxsi qarəzləri və bütün bu kimi vətan və millət qayəsi qarşısında soqıt qalan qarəzlər atılmalı, vətan qayğısı, millət duygusuna hər seydən yüksək tutulmalıdır"⁴³.

M.Ə. Rəsulzadə öz nitqini bitirdikdən sonra parlamentin sədrini və onun müavinini seçməyi təklif edir. "Müsavat" partiyasının üzvü Şəfi bəy Rüstəməylinin təklifi ilə yekdiliklə bitərəf hüquqsunas Əli Mərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədrini, "Müsavat" partiyasının üzvü hüquqsunas Həsən bəy Ağayev sadrın birinci müavini seçilir. Ənənəyə uyğun olaraq, parlamentin yaşaşa ən kiçik üzvü Rəhim bəy Vəkilov parlamentin katibi seçilir.

Sonra parlamentin xitabət kürsüsüünü Nazırılar Şurasının sədri F. Xoyski tutur. Fətəli xan bu tarixi günə qiymət verərək nitqini bu sözlərlə başlıyır: "Bu günkü gün Azərbaycan üçün böyük, əziz və mübarək gündür ki, yuxumuzda görməzdik, aqlimizə gəlməzdii". O, başçılıq etdiyi hökumətin faaliyyəti haqqında hesabatla çıxış edərək görülmüş işlərdən danışır. Hesabat hökumət üzvlərinin isətəsi haqqında məlumatla bitir.

³⁹ Nəsibzadə, Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər), 75.

⁴⁰ ARDA, f. 895, siv. 1, iş 1, v. 4.

⁴¹ Həsənli, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti, 163.

⁴² Azərbaycan, № 56, 10 dekabr 1918.

⁴³ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenografiq hesabatlar), I c., 36.

⁴⁴ Yena orada, 38.

Daha sonra bütün fraksiyaların nümayəndələri parlamentdə galəcək fəaliyyət proqramları ifadə edilən bayannamələrlə çıxış edirlər. Bayannamalardan göründüyü kimi, müxtəlif problemlərə münasibətdə fikir rəngarəngliyinə baxmayaq, bütün parlament fraksiyalarını birləşdirməli olan əsas prinsiplər Azərbaycanın müstəqilliyinin, milli-siyasi hüquqlarının müdafiəsi və ölkədə demokratik quruluş qurmaq kimi müayyən edildi.

Parlamentin qərarı ilə hökumətin istefası qəbul edilir və yeni kabinetin təşkilinə qədar ona öz işini davam etdirmək tapşırılır. Daha sonra mandat, rəqlament və təsərrüfat komissiyalarının üzvləri seçilir.

Azərbaycan Parlamentinin fəaliyyətə başlamasının çox böyük əhəmiyyəti vardır. Bununla, ilk növbədə, Parlamentin açılışından bir neçə gün əvvəl Azərbaycan Milli Şurasının Azərbaycan xalqına müraciatiñdə deyildiyi kimi, "sif" Azərbaycan müsləmənlərinə maxsus olan Şurayı-Milli" "milli bir şəkildən çıxarılbı da dövləti bir şəkla" salınır⁴⁵. Bu zamanдан etibarən Azərbaycan Cümhuriyyəti qanunvericilik orqanının tarixində ikinci dövr başlayır.

Parlamentin ilk tədbirləri onun açılışı ilə əlaqədər siyasi məhbuslara əfv-ümumi verilməsi üzrə 5 nəfərdən ibarət xüsusi komissiya (onun tərkibinə sosialistlərdən A. Səfiyürdski, müsavatçılardan A. Qardaşov, ittihadçılardan Z. Tağıyev, hüməmtəciliyərden S. Ağamalioğlu və bitərəf A. Əfəndiyev daxıl oldular) yaradılması haqqında və Fransaya Beynəlxalq Paris Sülh Konfransına salahiyyətli nümayəndələr göndərilməsi haqqında qərarların qəbul edilməsi oldu.

Fransaya Beynəlxalq Paris Sülh Konfransına salahiyyətli nümayəndələr göndərilməsi haqqında qərarın Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması üçün böyük əhəmiyyəti var idi. Nümayəndə heyəti qarşısında "daha olverisiş şərtlərlə Azərbaycanın müstəqilliyinin tanınması və Avropa və Amerikanın sivilizasiyalı ölkələrinin iştirakçıları ilə ticarət əlaqələrinin qurulması istiqamətində həmin ölkələrin ictimai rayını hazırlamaq"⁴⁶ vəzifəsi

durdu. Nümayəndə heyəti çoxpartiyalı asasda təşkil olunmuşdu və tərkibi aşağıdakı kimi idi: nümayəndə heyətinin başçısı Ə. Topçubaşov, üzvləri: M. H. Hacınski ("Müsavat"), Ə. Ağayev (bitərəf), A. Şeyxülislamov ("Hümmət"), müşavirlər: M. Məhərrəmov (sosialist), M. Mirmehdiyev ("İttihad"), C. Hacıbəyov ("Müsavat") və başqaları. Nümayəndə heyəti 1919-cu il yanvarın əvvəllərində Bəkidan yola düşmüştür.

b) Parlamentin fəaliyyətinin əsas prinsipləri

Yuxarıda göstərilən səbəblərə görə, təşkilində zərurətdən irəli qəlan qismən da olsa naqsiyyət baxmayaq, Azərbaycan Parlamenti demokratik prinsiplər asasında fəaliyyət göstərməsidir. Onun fəaliyyətinin əsas prinsipləri İstiqlal Bayannaməsində nəzərdə tutulan prinsiplər də daxil olmaqla bunlar idi: öz dövlətinin milli və siyasi hüquqlarının, onun müstəqilliyinin müdafiəsi; demokratizm; həkimiyətlər bölgüsü, çoxpartiyallılıq və fikir müxtəlifliyi; milliyətindən və dinindən asılı olmayaq; bütün vətəndaşların mənafələrinin müdafiəsi; xalqların həmşəliyi və s.

Azərbaycan Parlamenti 96⁴⁷ üzvlə təmsil olunmuşdur və onlar 11 fraksiya və qrupda birləşmişdir. "Musavat" partiyasının nümayəndələri bitərəf demokratlar qrupu ilə birləşərək ən böyük parlament fraksiyasını təşkil edirdilər. 38 parlament üzvündən ibarət olan bu fraksiyanın lideri M. Ə. Rosulzadə idi. Parlamentdə "İttihad" partiyasının 13, "Əhrar"ın 6, "Hümmət" və müsəlman sosialist blokunun üzvlərindən ibarət olan sosialistlər fraksiyasının 13, "Rus-Slavyan cəmiyyəti"nin 3, "Daşnakşütün" partiyasının 6, erməni icmasının 5 və milli azlıqlar fraksiyasının 4 nümayəndəsi vardır. Bundan əlavə, parlamentdə "bitərəflər" (3) və "müstəqillər" (4) fraksiyaları fəaliyyət göstərirdilər ki, sonuncunun da tərkibinə Ə. M. Topçubaşov, S. Məhəmmədərov, X. Məlikaslanov kimi tanınmış siyasi xadimlər daxil

⁴⁵ Mənbələrdə Parlamentin üzvlərinin sayı ilə bağlı müxtəlif rəqəmlər göstərilir: 85, 93-95, 97 və s. Bu, ərmanı və rus milli şura üzvlərinin parlamentə gec daxil olmaları ilə əlaqədər olmuşdur. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışlar.

idi. Parlament üzvü A. Əfəndiyev (sol müstaqil) heç bir fraksiyaya daxil deyildi⁴⁸.

Məlum olduğu kimi, başlıca siyasi qüvvə olmasına və on böyük parlament fraksiyasını təşkil etməsinə baxmayaraq, "Müsəvət" partiyası Parlamentin yerlərin yarından da azını tuturdur. Qüvvələrin belə nisbətində göstəriliş fraksiyaların heç biri sayıca üstünlüyü malik olmadıqdan ayrıraqda mərkəz təşkil edə bilmirdi. Cöxlüq təşkil etmək üçün bir neçə partiyaların birləşən tələb olunurdu ki, bu na da partiyalar arasındakı fikir ayrılığı mane olurdu. Bu isə Parlamentin qanunvericilik fəaliyyətinə təsir göstərmək yanaşı, başlıca masalaların həllini, xüsusilə da hökumətin təşkilini çatınladırıdır.

Azərbaycan Parlamentinin siyasi rəngarəngliyi ilə əlaqədar milət vəkili Ş. Rüstəmboyluov yazardı: "Parlamentimizdə, şübhəsiz, siyasi bölgü müşahidə olunur. Bizdə Fevral inqilabı gündündən siyasi həyatımızın bütün dövrlerində milli-demokratik məsləklər hökmən cərəyanı müxalifatda duran bəzi klerikal-feodal şəhərlər sağ bölmə vardır, bu sah bölmə hökumət təşkilində iştirak etməmişdir.

Parlamentdə, həbelə socialist cərəyanların dövləti mövcudluğumuzun ilk gündündən dövlət siyaseti nöqtəyini-nazarındə durmuş və Azərbaycanın siyasi həyatında faal iştirak etmiş, hətta Xan Xoyskiinin sonuncu kabinetində təmsil olunmuş ifrat sol bölməsi də vardır. Parlamentdə digər demokratik cərəyanlarla münasibətdə Azərbaycanın siyasi həyatının rəhbər osası olan mərkəz var və həmin mərkəz milli-siyasi əqidənin ifadəçisidir. Bu, "Müsəvət" partiyasıdır. Lakin bu mərkəz də parlamentdə təsiridici qüvvəyə malik deyildir və parlamentdə digər cərəyanları ilə koalisyonuz rəhbərliyə iddia edə bilmir. Öz siyasi əqidəsinə görə milli-demokratik məsləkə yaxınlaşan və Azərbaycanın müəyyən hissəsinin mənafeyini təmsil edən "Əhrar" partiyası müxalifatda qala bilməz"⁴⁹.

Azərbaycan Parlamenti öz fəaliyyətində fikir plüralizmə, müxalifatın fəaliyyətinə geniş imkanlar yaratmış, müzakirələrin açıqlığına və demokratikliyinə geniş yer vermiş (parlamentin qapısı həmisi ictimaiyyətin üzüne açıq olub!), bununla da siyasi müza-

kiraların parlament divarları arasına keçirilməsinə nail olunmuşdur. Parlamentin 28 yanvar 1919-cu il tarixli iclasında M.Ə. Rəsulzadə demişdir: "Malum ki, ümum cərəyanlar, millətlər və fırqələr parlamanda iştirak etsinlər. Lakin biz o nikibinlərdən degil ki, deyak hamı bir dərəcədə bizimlə bərabər Azərbaycan istiqlalını və Azərbaycan amalını müdafiə edəcəkdir. Yenə da biz nikibinlik etmiyorum. Fəqat iştirək ki, fealiyyətəmizi tənqid, hərəkətlərimizə etiraz edənlər parlaman xaricində olmayıb, parlaman kürsüsündən tənqid etsinlər və buradan da cavabları alınsınlar"⁵⁰.

Ağır daxili və xarici siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC Parlamenti hüquqi dövlətin mühüm bir principini – hakimiyyətlər bölgüsü principini tətbiq etmişdir. Azərbaycan Parlamenti məhəz bu principi rəhbər tutaraq, 1919-cu il 25 yanvar tarixli 9-cu iclasında millat vəkili vəzifələri ilə dövlət qulluğunun bir araya sığmaması haqqında qanun (bu qanun Parlamentin türk dilində olan protokollarında "Ədəmi-ictimai qanunu", "Məbusluq və məmərlüq haqqında qanun" da andlandırılır⁵¹) qəbul etmişdir⁵². Qanun müvafiq olaraq, nazirler istisna olmaqla, Parlament üzvləri icra orqanlarında dövlət qulluqçusu (məmərlüq) funksiyasını yerinə yetirə bilməzdi. Yalnız Parlamentin yerləşdiyi yerdən təhsil ocaqlarının inzibati funksiyası daşımayan professorollar-müəllimləri və dövlət idarələrində xüsusi bilik tələb edən masallar üzrə ekspert qismində qulluqda olan şəxslər üçün istisnaya yol verilirdi. Dövlət qulluğunda olan şəxslər Parlament üzvü seçilərdi, onun bu rütbəni qəbul etmək və ya ondan imtiyət etmək hüququ var. Əgər dövlət qulluğunda olan Parlament üzvləri qanunla müəyyən edilmiş müddət ərzində (Bakı şəhərində yaşayış üzvlər üçün 3 gün, Bakı şəhərindən kənarda yaşayış üzvlər üçün isə 10 gün) dövlət qulluğundan istefələri haqqında Parlamentin Rəyasət Heyətinə məlumat verməzlərsə, dövlət qulluğuna

⁴⁸ "Azərbaycan" qəzeti ndə parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c., 306. Bax, habelə: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c., 209.

⁴⁹ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c., 177, 191.

⁵⁰ ARDA, f. 895, siy. 1, iş 13, v. 48, 56-57, 66.

⁴⁸ Adres-kalendər, III c., 21-22.

⁴⁹ Azərbaycan, № 70, 31 dekabr 1918.

üstünlük vermiş və Parlamentin tərkibində çıxmış hesab olunmali idilər.

Ən diqqətəlayiq olan budur ki, bu qanunun icrası Parlamentin diqqət mərkəzində olmuş və onun müddəalarına ciddi əməl olunmuşdur. Belə ki, qanuna müvafiq olaraq, Parlamentin üzvü S. M. Qəniyev Xalq Maarifi Nazirliyindəki vəzifəsindən istefə vermiş və Parlament üzvlüyündə qalmış⁵³, xüsusi-təftiş istintaq komissiyasının üzvü B. Rzayev isə Parlamentin tərkibinə daxil olması ilə əlaqədar olaraq, vəzifəsindən azad edilmişdir⁵⁴.

Azərbaycan Parlamenti əksəriyyatla demokrat və çağdaş fikirli yeni elitanı özündə comlaşdırıran bir parlament idi. Əhalisinin sadəqliq səviyyəsinin çox aşağı səviyyədə olduğu⁵⁵ Azərbaycan xalqının Parlament üzvlərinin 50%-dən çoxu ali dünənvi təhsilli şəxslər olmuşlar (Cədvəl 5.1).

Cədvəl 5.1: Azərbaycan Parlamenti üzvlərinin təhsil səviyyəsi

	Ali təhsil	Natiyam alı təhsil	Kollec (texnikum)	Orta	Madrəsa	Qeyri-məlumat	Cəmi
Sayı	49	2	10	13	4	18	96
%	51	2,1	10,4	13,5	4,2	18,7	100

Qeyd: Haqqında məlumat əldə edə bilmədiyim millət vəkilinin əsas etibarılı “Daşnakşütün”, erməni, “Slavyan-rus cəmiyyəti” və milli azlıqlar fraksiyalarının millət vəkili ləhridir.

Azərbaycan Parlamenti üzvlərinin Cədvəl 5.2-də əks olunmuş ixtisas-peşə səviyyəsinə diqqət yetirdikdə, çağdaş hüquqi və dünənvi dövlət üçün ənənəvi olan iki məqam diqqəti xüsusişlə cəlb edir:

⁵³ Azərbaycan, № 21, 30 yanvar 1919.

⁵⁴ Yenə orada, № 130, 25 iyun 1919.

⁵⁵ M.Ə. Rəsulzadaya görə, 1914-cü ildə Bakida 100-ə qədər ali təhsilli var idi. M.Ə. Rəsulzadə, “Diyarat, miliyyət və məsiş nöqtəyi-nəzərindən kənd məktəbləri”, Rəsulzadə, Əsərləri, II c., 496.

qanunverici orqan üzvlərinin ümumi sayında (1) hüquqşunasların və (2) dini təhsilli şəxslərin çöküsü. Maraqlıdır ki, millət vəkilinin 18,7 %-i ixtisasca hüquqşunas olmuşlar və onlar əsas etibarila milli partiyalardan olan fraksiya üzvləri idilər. Artıq qeyd edildiyi kimi, klerikal-dini təfəkkürün üstün mövqə tutduğu Azərbaycan cəmiyyətyндə dini təhsilli şəxslərin cəmi 4,2 % olması da diqqətəlayiqdir. Müqayisə üçün qeyd edim ki, Türkiye parlamentinin (Türkiye Büyük Millət Məclisi) üç çağının şəhərinin (1920, 1923 və 1927) göstəricilərinə görə, bu faiz müvafiq olaraq hüquqşunaslar üçün 13, 12 və 12, dini təhsillişlər üçün 17, 7 və 4 olmuşdur⁵⁶. Burada baş nazir F. Xoyskinin yanına galarak “Bir da bir vəzifə ilə hökumət heyatında iştirak etmək istəyir” deyən seyxüisləm və müftiyə onun cavabıni xatırlamamaq olmur. Fətəli xan onların kəlifini yersiz saydıqda, müftü “Amma Osmanlı dövlətində dini təmsil edən seyxüisləmlən hökumətdə yeri vardır” deyir. Fətəli xan isə “Cənub onların səhv işlərindən biri də budur”, – deyə müftinin sözünü kəsmişdir⁵⁷.

Cədvəl 5.2: Azərbaycan Parlamenti üzvlərinin ixtisas-peşə səviyyəsi

	Hüquqşunas	Mühəndis	İqtisadçı	Həkim	Harbçi	Pedaqoq	Jurnalist	Memar	Kənd təsər.	Ruhani	Qeyri-məlumat	Cəmi
Sayı	18	12	2	7	3	12	3	1	1	4	33	96
%	18,7	12,5	2	7,2	3,1	12,5	3,1	1	1	4,2	34,4	100

Parlament üzvlərinin orta yaş səviyyəsi isə 39 olmuşdur. Bu zaman an cavan millət vəkilinin yaşı 21, an yaşlı millət vəkilininki isə 64 olmuşdur. Ən çoxsaylı yaş qrupu 31-40 arası yaş həddindən qrupdur, bura 25 millət vəkili (26 %) daxil idi (Cədvəl 5.3). Gənclər daha çox “Müsavat” və sosialistlər fraksiyalarında təmsil olunmuşlar.

⁵⁶ F. Frey, *The Turkish Political Elite* (Cambridge: M.I.T. Press, 1965), 181.

⁵⁷ Bax: Keykurin, *Nağibəy Şeyxzamanının xatırları və istiqlaliyyət fədailəri*, 84.

**Cədvəl 5.3: Azərbaycan Parlamenti üzvlərinin yaş səviyyəsi
(1919-cu ilə görə)**

Yaş hədərləri	20-30	31-40	41-50	51-60	61-dən yuxarı	Qeyri- məlum	Cəmi
Sayı	17	25	22	10	2	20	96
%	17,7	26	22,9	10,4	2,1	20,8	100

c) Parlamentin faaliyyətinin hüquqi əsasları. Qanunvericilik prosesi AXC Parlamenti öz faaliyyətini tam hüquqi əsaslarla aparmış və bu sahədə müvafiq normativ aktlar qəbul etmişdir.

1919-cu il martın 17-də qəbul edilən⁵⁸ "Azərbaycan Parlamentinin Təlimatı"⁵⁹ bugünkü anlamda Parlamentin reglamenti, nizamnaməsi rolunu oynayır. 200 maddədən ibarət "Təlimat" Parlamentin və onun orqanlarının faaliyyət qaydasını müəyyən edirdi. Tolimatlın Parlamentin açılması, rəhbər vəzifələrə seçkilər keçirilməsi, gündəlikdə duran işlərə baxılması və səsvermə qaydaları, ali qanunverici orqan komissiyalarının təşkili və iş qaydası, Parlamentin Rayasət Heytinin tərkibi və salahiyətləri, millət vəkillərinin hüquqi statusu və s. məsələlər nizama salınırdı.

1919-cu ilin 18 yanvarında təsdiq edilmiş "Qanun layihələrinin Hökuməti və Parlamentə təqdim edilməsi və onların sonrakı istiqamətləri haqqında Qaydalar"⁶⁰ qanun layihələrinin işlənilən hazırlanmasından Parlamentə daxil olmasına qədərki prosesi və eləcə də, qanunlar Parlamentdə qəbul edildikdən sonra onların dərc olunması məsələlərini nizama salırdı. Bu qaydalara görə, Hökumətin baxmalı olduğu bütün qanun layihələrinin surətləri qabaqcadan bütün nazirləklərə göndərilir, onun əslisi Hökumətin İşlər idarəsinə təqdim edilir. Sonuncu isə Hökumət baxıldıqdan sonra qanun

⁵⁸ Azərbaycan, № 60, 20 mart 1919.

⁵⁹ Parlamentda qəbul edilməsinə baxmayaraq, arxivdən bu sənədi hələlik yalnız layihə şəklində olúa edə bildim. Bax: ARDA, f. 895, siy. 3, iş 225, v. 1-14; SSA, f. 277, siy. 2, iş 45, v. 8-20.

⁶⁰ ARDA, f. 100, siy. 2, iş 7, v. 70.

layihəsini türkçəyə tərcüməsilə birlikdə Parlamentə təqdim edir⁶¹.

Müvafiq qanunvericilik aktlarının və Azərbaycan Cümhuriyyətində qanunvericilik təcrübəsinin təhlili göstərir ki, burada qanunvericilik prosesi bir sıra mərhələlərdən ibarət idi. Onlardan daha qabarlıq ifadə olunanları bunlar id:

1. Qanun layihələrinin hazırlanması.
2. Qanun layihələrinin müzakirəsi və qəbulu.
3. Qanunların dərc olunması.

Qanunvericilik prosesinin göstərilən hər bir mərhələsini təfsilat ilə baxaq.

1. *Qanun layihələrinin hazırlanması*. Məlum olduğu kimi, qanunvericilik prosesinin başlangıcı, adətən, qanun layihəsinin və ya qanunvericilik təklifinin qanunverici orqanın irəli sürülməsindən ifadə olunan qanunvericiliyi təşəbbüsü hesab olunur. Bununla bağlı olaraq söylənilərə görə, Azərbaycan Cümhuriyyətində qanunvericilik təşəbbüsü hüququna malik subyektlərin dairəsi qanunvericilik qaydasında müəyyən edilməmişdir. Lakin qanunvericilik təcrübəsinin təhlili belə bir nticəyə gəlməyə imkan verir ki, bu hüquqdan real olaraq parlament komissiyaları, fraksiyaları və qrupları, eləcə də hökumət, ayri-ayrı nazirlik və mərkəzi idarələr (təşkilatlar) istifadə edirdilər.

Bu mərhələ qanun layihəsinin işlənilən hazırlanması ilə yanaşı, onun ilkin müzakirəsini da ehtiva edirdi.

"Qaydalara" görə, qanun layihələri onların məqsədini, qəbuluna zərurəti və mahiyyətini əsaslandıran izahlı qeydlərlə (izahatnamələr) birlikdə Nazirlər Şurası vasitəsilə Parlamentə daxil olmalı idi. Bunu qanunvericilik praktikası da təsdiq edir ki, Parlamentə daxil olan, demək olar ki, bütün qanun layihələri müvafiq izahlı qeydlərlə müşayiət olunurdu⁶². Qanun layihələrinə əlavə edilən bu

⁶¹ Yenə orada, f. 894, siy. 1, iş 22, v. 9; Azərbaycan, № 15, 23 yanvar 1919.

⁶² Azərbaycan Respublikasının Dövlət Arxivində coxlu sayıda bəllənən saxlanılmışdır. Bax: məsələn, "Azərbaycan hüdudlarından xaricə xammal aparılmışın şartları haqqında" qanun layihəsinə dair izahlı qeydlər (ARDA, f. 895, siy. 3, iş 148, v. 1-3); "Rüşvətxorluğa görə cəzannın gücləndirilməsi haqqında" qanun layihəsinə dair izahlı qeydlər (yenə orada, siy. 3, iş 115, v. 6); "Azə-

izahlı qeydlər Parlamentin qanunvericilik fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edirdi. Məsələ burasındadır ki, fəaliyyəti konkret sahələr məhdudlaşan nazirlik və idarələrin qanun layihələri hazırlayan mütəxəssisləri həmin sahəni və onun özəlliklərinə daha yaxşı bilirdilər. Bu iş parlament vəzüvlərinin norma-yaratma fəaliyyətinin məqsəd-yönlüyüni tömən edir və son nati-cədə qəbul edilmiş aktların səmərəliliyinə müsbət təsir edirdi.

*2. Qanun layihələrinin müzakirəsi və qəbulu. "Təlimat"*a uyğun olaraq, Parlament qanunvericilik işlərinin həllinə yalnız onlar komissiyalarda baxıldıqları və sonunculardan maruzalər daxil olduqdan sonra başlayırırdı. Komissiyalardan ümumi yığıncaqā daxil olan bütün qanun layihələri araları üç gündən az və yeddi gündən çox olmayaraq üç dəfə müzakirədən (qiraatdan və ya oxunusdan) keçməli idi. Təcili hesab edılan qanun layihələrinin müzakirəsi zamanı göstərilər müddət Parlament tərəfindən qısalıda bilərdi. Qanun layihəsinin tacili hesab edilməsi Parlamentin an azı beş üzvünün və ya qanun layihəsinə baxmış komissiyanın təklifi ilə Parlamentin qərarı ilə həyata keçirilirdi. Qanunvericilik xarakteri daşımayan işlər üzrə üç oxunuş qaydası tətbiq edilmirdi.

Qanun layihəsinə Parlamentin ümumi iclasında baxılması onun əsas müddəalarının ümumi müzakirəsindən başlanırdı (birinci oxunuş). Qanun layihəsinin birinci oxunuşunun başa çatmasıyla onun maddələr üzrə müzakirəsinə keçiməsi sədr tərəfindən səsverməyə qoyulurdu. Əgər belə keçid baş tutmurduşa, onda həmin qanun layihəsi rədd edilmiş hesab olunurdu.

Qanun layihəsinin ikinci oxunuşunun (maddələr üzrə birinci müzakirə) predmeti onun ayrı-ayrı maddələrinə baxılmasından ibarət idi. Bu zaman Parlamentin qərarı ilə maddələr üzrə müzakirə qaydasından istisnalara yol verilirdi: ya bəzi maddələr birlikdə, onların bu və ya digər qrupları şəklində müzakirə olunurdu və ya xud da ayrı-ayrı maddələr hissələrə bölündür ki, bu halda da hə-

baycan Cümhuriyyəti ohalisinin torpaqla tömən edilməsi haqqında" qanun layihəsinə dair izahlı qeydlər (yənə orada, iş 217, v. 13-30 arx.); "Azərbaycan Dövlət Bankının Nizamnaması" haqqında izahlı qeydlər (yənə orada, iş 242, v. 12-15); "Fahla və qulluqçuların işdən azad edilməsinin müvəqqəti qaydaları"na dair izahlı qeydlər (yənə orada, f. 51, siy. 2, iş 196, v. 44.) və s.

bir hissə ayrıca müzakirə edildi. Qanun layihəsinin ikinci oxunuş zamanı Parlament üzvləri onun ayrı-ayrı maddələrinə yazılı formada düzəlişlər və ya ona əlavə maddələr təklif edə bilərdilər. Belə təkliflər müvafiq maddənin müzakirəsindən əvvəl sadr tərəfindən elan olunurdu. Ancaq ümumi iclasda müzakirəyə qədər bu düzəliş və əlavələr müvafiq komissiyanın ilkin baxışına təqdim edildi. Redaksiya xarakteri düzəlişlər səsverməyə qoyulmurdur və redaksiya komissiyasına verilirdi.

Üçüncü oxunuş qanun layihəsinin ikinci oxunuşda qəbul edilən variantda maddələr üzrə ikinci müzakirəsinə özündə ehtiva edirdi. Bu zaman düzəliş və əlavələr edilməsinə yol verilmirdi. Üçüncü oxunuşda maddələr üzrə səsvermədən sonra sadr tərəfindən belə bir səslə səsverməyə qoyulurdu: "Parlament qanun layihəsinə qəbul edilmiş düzəlişlərlə tövülkədə qəbul edirmi?" Parlament tərəfindən qəbul edilən qanun layihələri redaksiya komissiyasına verilirdi, komissiya isə layihənin son variantını hazırlayıb ümumi iclasın təsdiqinə təqdim edirdi.

Qanun layihələri açıq səsverme yolu ilə qəbul edildi. Bu prosedur növbə ilə lehina və aleyhinə ayaqüstə durmaq və oturmaqla və ya əl qaldırmaqla icra olunurdu. Bəzi hallarda gizli səsvermədən da istifadə edilirdi; bəzək hallarda səsvermə ilə, aq (lehine) və qara (aleyhine) şərtlərdən istifadə etməklə həyata keçirilirdi. Səslər kvestor adlanan xüsusi məmər və onun kömükçisi tərəfindən sədrin nəzarəti ilə sayılırdı. Səsvermənin şübhə doğruduğu hallarda sədrin öz müləhizasına görə və ya parlament üzvünün təşəbbüsü ilə, əgər onun lehina on beşdən az olmayıraq parlament üzvü dəstək verərdi, səsverənlərin bölmənəsi yolu ilə yeni səsvermə keçirilə bilərdi. Bu əsulla səsvermə zamanı qoyulmuş suala təsdiqəcidi cavab verən parlament üzvləri iclas zalından bir qapıdan, inkarecidi cavab verənlar isə digər qapıdan çıxırlardı.

Qanun layihəsi səsverənlərin an azı yarısı ona səs verdikdə qəbul edildi. Qeyd etmək lazımdır ki, "Təlimat"ın 90-ci maddəsinə uyğun olaraq, səsvermə yalnız onda an azı 40 parlament üzvünün iştirakı ilə şərtlənirdi. Qəbul edilmiş qanun parlament sadri tərəfindən imzalanırdı.

3. Qanunların dərc olunması. "Qanun layihələrinin Hökumətə və

Parlamentə töqdim edilməsi və onların sonrakı istiqamətləri haqqında Qaydalar" aəsən, Parlamentin qəbul etdiyi qanunlar rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzetiinin "Azərbaycan Hökumətinin qanun va sərəncamları" adlı bölümündə dərc olunurdu. Bundan əlavə, Parlamentin qəbul etdiyi qanunlar "Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri"ndə dərc olunurdu.

Parlamentin iclasları həftədə iki dəfə - birinci və dördüncü günlər saat 11-də keçirilirdi⁶³.

16 yanvar 1919-cu il tarixdə qəbul edilən "Laqeyd millət vəkiləri haqqında Qanun"⁶⁴ ("Parlamentdə hazır olmayan məbsuslar haqqında qanun") isə Azərbaycan Parlamentinin normal fəaliyyətini təmin etməyə yönəlmışdı. Qanuna aəsən, Parlamentin açılışı gündündən, yəni 1918-ci il dekabrın 7-dən ayıramı müddədə Parlamentin işində iştirak etməyən və özü haqda və iştirak etməsəsinin səbəbləri haqqında malumat verməyən millət vəkilləri Parlamentdən çıxmış hesab olunmalı idilər. Sonrakı dövrədə isə 2 həftə ərzində Parlamentin işində iştirak etməyən və bu barədə Parlamentin Rayasat Heyatına malumat verməyən millət vəkilləri Parlamentdən çıxmış hesab olunmalı idilər. Bu qaydada Parlamentdən çıxmış millət vəkillərinin yerinə başqları, millət vəkilinin partiya siyahısı üzrə, yaxud təşkilat tərəfindən seçilməsindən asılı olaraq, müvafiq partiya ya təşkilat tərəfindən seçiliirdi.

Məhz bu qanun aəsən götürülərək, Parlamentin 1919-cu il 9 iyun tarixli iclasının qararına aəsən, Zəngəzür qəzasından millət vəkili Cəlil bay Sultanov səbəblərinin göstərmədən 2 həftədən artıq iclasla ra galmadığı üçün Parlamentin üzvü rütbəsindən azad edilmişdi⁶⁵.

Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Rəsmi sənədlərin hamisi dövlət dilində tərtib edilirdi. Azərbaycan Parlamenti dəftərxanasının "Azərbaycan" qəzeti ndə verdiyi elanda bütün müəssisə və təşkilatlara bildirilirdi ki,

⁶³ ARDA, f. 895, siy. I, iş 13, v. 188-191.

⁶⁴ Azərbaycan, № 11, 18 yanvar 1919.

⁶⁵ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c., 174.

⁶⁶ Azərbaycan, № 120, 12 iyun 1919.

Parlamentə və onun dəftərxanasına edilən hər hansı bir yazılı müraciət yalnız dövlət dilində olmalıdır. Parlamentin adına ünvanlanmış və dövlət dilində yazılmayan bütün sənədlər nəticəsiz qala-caqdır⁶⁷. Digər millətlərin nümayəndələri Parlamentdə çıxışlarının rus dilində olmasına təklif etdiydi, parlament iclaslarının birində bu məsələ xüsusi müzakirə olunmuş və bununla əlaqadır qarar qəbul edilmişdir. Həmin qarara aəsən, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri məqbul hesab edilmişdir.

ç) Parlamentin strukturu

Qeyd edildiyi kimi, Parlament təkpəlatlı struktura malik idi.


Parlamentdə baxılacaq işlərin ilkin işləniləşdirilməsini onun tərəfindən təşkil olunan komissiyalar hayatı keçirirdi. Eyni növ qanun layihələrinin (ayrıca qanunvericilik sahəsində) işləniləşdirilməsi və eyni tip məsələlərin ilkin baxılmasına üçün daimi komissiyalar, ayrı-ayrı qanun layihələrinin və məsələlərin baxılmasına hazırlanması üçün isə müvəqqəti komissiyalar təşkil olunurdu. Parlamentin ilk iclasında təşkil edilən mandat, reglament, təsərrüfat komissiyaları və sonrakı dövrədə təşkil edilən maliyyə-büdcə, redaksiya, qanunvericilik təklifləri, sorğu komissiyaları daimi, hərbi, fəhlə, aqrar, ölkənin məhsuldar qüvvələrindən istifadə və Müəssisələr Məclisinin çağırılması üzrə komissiyalar isə müvəqqəti komissiyalar idi. Hər bir daimi komissiya üzvlərinin sayı Parlamentin qararı ilə müəyyən edilirdi. Daimi komissiyaların tərkibi hər il sessiyanın başlangıcında yenidən seçiliirdi və onlar öz salahiyətlərini yeni tərkib seçiləndək saxlayırdılar.

Parlament 1919-cu il 25 fevral tarixli iclasında komissiyaların təşkilinə daha demokratik prinsipi haqqında "Müsavat" partiyasının təklifini qəbul etmişdir. Müəyyən edilən yeni qaydaya görə, komissiyalara üzvlərinin sayı 10 nəfərdən az olan fraksiyalardan bir nümayəndə, üzvlərinin sayı 10 nəfərdən artıq fraksiyalardan isə hər 10 nəfərə bir nümayəndə (həm də bu zaman 5 nəfərdən artıq qəliq da bir nümayəndə hüquq verirdi) daxil olurdu⁶⁸.

⁶⁷ Yenə orada, 3 mart 1919.

⁶⁸ Yenə orada, № 44, 27 fevral 1919.

Şəxəm 5.2: Azərbaycan Parlamentinin strukturü



Parlamentin fəaliyyətinə dair cari məsələləri həll etmək üçün Parlamentin *Rəyasət heyəti* təşkil edildi. Rəyasət heyəti sədr, müavin və katiblərdən ibarət tərkibdə fəaliyyət göstərirdi. Rəyasət heyəti parlamentdə iclasların gedniyi izlaysıv və buna müvafiq olaraq iclasların gündəliyini parlamentin təsdiqinə təqdim edir, parlament üzvlərinin məzuniyyəti və iclaslarda iştirak etməməsi, parlamentin dəfərəxanası qulluqçularının işə qəbulu və işdən azad edilməsi ilə bağlı məsələləri həll edirdi. Rəyasət heyəti Parlamentin sədrini tərafından çağırılırdı.

1920-ci illərin avvalarına doğru Parlamentin ilk iclasında seçilmiş Rəyasət heyətinin tərkibində dayışıklılıq baş vermişdir. "Təlimat" a uyğun olaraq, bir ilərə salahiyət müddəti başa çatdıqdan sonra H. Ağayev istəfa vermiş, parlament sadrının birinci müavini M.Y. Cəfərov, sədr müavini isə S.M. Qəriyazda seçilmişdir. Parlamentin baş katibi B. Rzayev, katibləri M. Hacinski və B.N. Kiçikxanlı olur.

Parlamentdə Rəyasət heyəti yanaşı, *Senyoren Konvent* adlandıran bir orqan da mövcud idi. Bazi tədqiqatçılar yanlış olaraq belə hesab edirlər ki, bu orqanın vəzifəsi Parlamentin cari işlərini həll etməkdən ibarət idi. Gerçəklilikdə isə o, sərəncamverici xarakterli məsələlərlə məşğul olmuşdur. Parlament fraksiyalarının sadrərinən ibarət olan Senyoren Konvent siyasi partiyalar arasında razılığa nail olmaq üçün təsis olunmuşdu⁶⁹.

d) Parlamentin funksiyaları

Azərbaycan Cümhuriyyətinin ali nümayəndəli orqanı, hər şeydən önce, qanunvericilik funksiyası hayata keçirirdi. Onun digər funksiyalarına aid idi: hökumətin və mərkəzi dövlət orqanlarının formalasdırılması, onların solahiyət dairəsinin müayyan ediləsi, ali dövlət nəzarətinin hayata keçirilməsi, dövlət büdcəsinin təsdiqi və xərclənməsi, Azərbaycan Cümhuriyyətinin digər dövlətlərlə bağlılığı müqavilələrin təsdiq olunması.

Bundan əlavə, Azərbaycan Parlamentinin bu və ya digər orqanın hesabatını dinləyib onlar haqqında müvafiq qərarlar qəbul et-

⁶⁹ Yenə orada, № 53, 11 mart 1919.

mək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək səlahiyyətləri də var idi. Parlament iclaslarının gündəliyində bu məsələlərə xeyli yer ayrılmış, dəfələr Hökumətin daxili və xarici siyaseti haqqında məruzələr dinlənilmiş, sorgular verilmiş və bu barədə xüsusi qərarlar qəbul olunmuşdur. Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin tələblərinə əks etdirən "Qafqaz Azərbaycan Respublikası nümayəndəliyinin Paris Sülh Konfransına memorandumu" adlı sənəddə bu barədə deyilir: "Xarici İşlər Nazirliyi də daxil olmaqla bütün nazirliklərin, inzibati, hüquqi, maliyyə, maarif, rabitə və s. sahələrdəki dövlət institutlarının faaliyyəti Parlamentin nəzarəti altında həyata keçirilirdi. Əksəriyyəti azərbaycanlılardan ibarət olan və hərbi xidmətin bütün sahələrini əhatə edən 50 min nəfərlik son dərəcə mütəşəkkil nizamı orduya malik Hərbi Nazirlik də Parlamentin nəzarəti altında idi"⁷⁰.

Azərbaycan Parlamenti öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edirdi. Bəzi hallarda Parlament tərafından qəbul edilən qanunvericilik aktları nizama salınan içtimai münasibətlərin xarakterinə və hüquqi qüvvəsinə görə qanuna bərabər tutulsa da, qanun deyil, *əsasname*, *qaydalar* və *nizamnamə* adlanır. Mərkəzi dövlət orqanı və təşkilatlarının nizamnamaları də parlament tərəfindən təsdiq olunurdu. Parlamentin geniş müzakirələrdən sonra təsdiq etdiyi belə nizamnamələr sırasında Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Bankının, Azərbaycan Dövlət Əmanət kassalarının nizamnamələri də var idi.

e) Parlamentin qanunvericilik faaliyyətinin ümumi səciyyəsi

Azərbaycan Parlamentinin faaliyyət vüsəti aşağıdakı rəqəmlərdə özünü parlaq əks etdirir. Belə ki, Parlament mövcud olduğu 17 ay ərzində 145 ümumi iclas keçirmişdir. Onlardan 17-si yetərsay olmadığı üçün baş tutmamış, 8-i isə müxtəlif əlamətdar günlər və hadisələrlər əlaqədar təntənəli, tarixi və ya fəvqəladə xarakter daşımışdır.

1919-cu ilin sonuna qədərki dövr ərzində olmuş 110 iclasın 13-ü yetərsay olmadığından baş tutmamış, təntənəli yubiley iclası ol-

muş 4 iclas Azərbaycanın istiqlaliyyətinin ildönümüne (1919-cu il 28 may tarixli iclas), Bakının azad edilməsinin ildönümüne (1919-cu il 15 sentyabr tarixli iclas), Fevral inqilabının ikinci ildönümüne və Parlamentin təskilinən ildönümüne, 1 fəvqəladə iclas Gürcüstanla Ermənistən arasında müharibənin başlanmasına hasr olunmuşdur. Daha bir iclas təntənəli şəraitda keçmiş və Azərbaycanla Gürcüstan arasında hərbi ittifaqın bağlanmasına hasr edilmişdir. Qalan 91 iclas adı iclas idi. Gösterilən dövrə parlamentə cami 315 qanun layihəsi təqdim edilmiş, bunlardan 10-12-si rədd edilmiş və ya komissiyalarda onların müzakirəsi davam edirdi. Qanun layihələrindən 82-si Məliyyə Nazirliyi, 32-si Ədliyyə Nazirliyi, 24-ü Daxili İşlər Nazirliyi, 19-u Xalq Maarifi Nazirliyi, 12-si Əkinçilik Nazirliyi, 10-u Himayəçilik Nazirliyi, 9-u Hərbi Nazirliyi tərəfindən təqdim edilmişdir.

Bütövlükdə Parlamentin faaliyyəti dövründə 270-dən artıq qanun layihəsinə baxılmış və onlardan 230-a qədəri qəbul edilmişdir.

Artıq qeyd edildiyi kimi, dövlət həyatının bütün məsələlərinin nizama salan qanunvericilik aktlarının işlənib hazırlanması və qəbul müayyən vaxt tələb edən bir iş olduğu üçün yeni qanunlar işlənib hazırlanadək köhnə qanunlardan istifadə etmək məcburiyyəti karşısındakı qalan bütün yeni yaranan dövlətlərdə olduğu kimi, anarxiya və herbi-siyasi hadisələrin tüzəyin etdiyi bir zamanda yaranmış Azərbaycan Xalq Cümhuriyyətində də belə olmuşdur. Azərbaycan Hökumətinin 23 iyun 1918-ci il tarixli qərarına müvafiq olaraq, qüvvədə olan Rusiya və Zaqafqaziya qanunları, onlar lağv edilənədək və ya dəyişdirilənədək müvəqqəti olaraq tətbiq edildi. Parlament Hökumətin bu qərarını qüvvədə saxlamışdır.

Uzun illər bu dövrün tədqiqatçıları guya Azərbaycan Parlamentinin qanunvericilik faaliyyətinin çar Rusiyası qanunlarına ayn-ayrı əlavə və dəyişikliklər edilməsi ilə məhdudişləndigini və heç bir səmərəli qanun qəbul etmədiyini iddia edirdilər⁷¹. Təbii ki, köhnə qanunlara onları yerli şəraita uyğunlaşdırmaq və dövrün tələbinə nəzərə almaqla dəyişiklik və əlavələr edilməsi Azərbaycan Parlamentinin qanunvericilik faaliyyətinin bir istiqaməti olmuşdur.

⁷⁰ Bax: История государства и права Азербайджанской ССР, 274.

⁷¹ Azərbaycan Paris Sülh Konfransında, 42.

Lakin Cümhuriyyətin qanunvericilik aktları ilə tanışlıq onu göstərir ki, Parlamentin qanunvericilik faaliyyəti ham də yeni qanunların qəbulu istiqamətində aparılmış. Azərbaycan Cümhuriyyəti özündən müstaqil hüquqi aktlarına malik olmuşdur.

M. Ə. Rosulzadənin Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında söylədiyi müddəə - "əsl demokrat üçün yalnız bütün insanlara münasibətdə ümumi olan hüquq mövcud olmalıdır"⁷² müddəəsi AXC Parlamentinin qanunvericilik faaliyyətindən qırımları bir xətlə keçir. Azərbaycan Parlamenti ölkənin daxili hayatı demokratlaşdırılmaya imkan verən bir sira qanunvericilik aktları qəbul etmişdir (məsələn, 1919-cu il 21 iyul tarixli "Azərbaycan Cümhuriyyəti Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə", 1919-cu il 7 avqust tarixli "Azərbaycan Cümhuriyyətində şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında Qaydalar", 1919-cu 11 avqust tarixli "Azərbaycan vətəndaşlığı haqqında Qanun", 30 oktyabr 1919-cu il tarixli "Matbuat haqqında Nizamnamə"). Təhsilin və xalq maarifin inkişafı Azərbaycan Parlamentinin asas qayğılarından biri olmuşdur. Parlamentin faaliyyətində, habelə qacqınlara yardım və sahiyyə məsələləri mühüm yer tutmuşdur. Azərbaycan Parlamenti tərəfindən qəbul edilən amnistiya haqqında qanunlar onun qanunvericik faaliyyətində humanizm prinzipinin təzahürü idi. Ölkədə rüvətərloğlu qarşı mübarizə sahəsində də Azərbaycan Parlamenti öndə olmuşdur. Dövlət büdcəsinin təsdiqi və xərclənməsi Parlamentin səlahiyyətinə aid olduğu üçün qəbul edilən qanun və qararların böyük hissəsi maliyyə məsələlərinə həsr edilmişdir. Azərbaycan Cümhuriyyətinin başqa dövlətlərlə bağladığı müqavilələr də parlamentin təsdiqindən sonra qüvvəyə minirdi.

a) Müəssisələr Məclisinə seçkilərə hazırlıq

Qeyd edildiyi kimi, Azərbaycan Parlamenti müvəqqəti qanunverici orqan kimi təsis edilmişdir. Ali qanunverici orqan kimi Müəssisələr Məclisinin təsisini nəzardə tutulurdu. Azərbaycan dövlətçiliyi üçün mühüm bir məsələni - Cümhuriyyətin Kontitusiyasının

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

qəbulunu da yalnız o həyata keçirməyə salahiyyətli idid⁷³.

Artıq qeyd edildiyi kimi, lap ilk dövrən Azərbaycan Cümhuriyyətinin rəhbərliyi "xalqın arzu və iradəsindən qüvvət alan"⁷⁴ bir dövlət hakimiyəti qurmağa çalışmışdır. Xalqın bilavasitə iştirak ilə ali qanunverici təsisatın - parlamentin təsisini gündəlikdə duran başlıca məsələ idi. Müəssisələr Məclisinə demokratik əsaslardada seçkilər keçirilməsi üçün uzun müddət hazırlıq görülmüş, müvafiq qanun layihəsi hazırlanmışdır. Uzun müzakirələrdən sonra 1919-cu il iyulun 21-də "Azərbaycan Cümhuriyyətinin Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə"⁷⁵ qəbul edilir. Azərbaycan Parlamentinin qanunvericilik bioqrafiyasında mühüm yer tutan bu Əsasnamə 4 fasil, 116 bənddən ibarət idi. Əsasnamə ilə seçki hüququnun prinsipləri müəyyən edilir, Müəssisələr Məclisinə seçkilər keçirilməsi qaydası hüquqi cəhətdən tənzimlənirdi.

Əsasnamaya uyğun olaraq, Müəssisələr Məclisi ümumi və bərabər seçki hüquq əsasında, birbaşa seçkilər və gizli səsvermə yolu ilə, proporsional nümayandalık əsasında şəhli tərəfindən seçilən 120 üzvdən təşkil olunmalı idi. Müəssisələr Məclisinə seçkilərdə iştirak etmək hüququndan seçki günündək 20 yaşı tamam olan hər iki cinsdən Azərbaycan vətəndaşları istifadə edirdilər. Həqiqi hərbi xidmətdə olan şəxslər yalnız passiv (qeyri-fəal) seçki hüququna, inzibati vəzifə tutan şəxslər (pristavlar, qaza rəisləri, qəza rəisinin köməkçiləri, polismeysterlər, onların köməkçiləri, qubernatorlar və onların köməkçiləri) isə yalnız aktiv (fəal) seçki hüququna malik idilər. Qanuni qüvvəyə minməş mahkəmə hökməri ilə möhkum edilmiş və əvvəlki hüquqi vəziyyəti bərpə edilməmiş şəxslər, qoşun sıralarını özbaşına qoyub getmiş hərbi qulluqçular seçkilərdə iştirak etmək hüququndan məhrum edilirdilər. Qanunla müəyyən edilmiş qaydada ruhi xəstə hesab edilan, kar və lal, habelə himaya-də olan şəxslər seçkilərdə iştirak etmirdilər.

Ali qanunverici orqanın seçkilər keçirilməsi üçün bir seçki dairəsi təşkil olunmalı, şəsərlərin verilməsi üçün isə ölkə seçki sahələrinə

⁷² ARDA f. 894, siy. 10, iş 58, v. 1.

⁷³ Rəsulzadə, Azərbaycan Cümhuriyyəti, 47.

⁷⁴ ARDA, f. 970, siy. 1, iş 212, v. 1-10.

⁷⁵ Azərbaijdžan, № 69, 29 dekabr 1918.

bölgünəməli idi. Siyasi partiya və təşkilatların, eləcə də seçici qruplarının namızad siyahuları (siyahilar ən azı 100 nəfər tərəfindən imzalanmalı idi) təqdim edilib, seçkilərdən ən azı 30 gün avval Mərkəzi seçki komissiyasına təqdim edilməli idi. Seçkilərin keçirilməsinə rəhbərlər edəcək bu komissiya 21 nəfər parlament üzvündən və namızadlar siyahısı təqdim etmiş partiyalının, təşkilatın və seçki qruplarının nümayəndələrindən ibarət olmalı idi. Aşkarlığı tamın etmək üçün bundan əlavə, seçki qruplarının arzusu ilə onların nümayəndələri qaza və sahə komissiyalarında da iştirak edə bilərdilər. Seçki komissiyalarının iclasları da açıq keçirilməli idi. Seçki məntəqələrindən seçicilər namızad siyahiları üzrə səs verməli idilər.

Ölkə üçün daha müüm ictimai məsələləri nizamə salan qanunları, o cümlədən Konstitusiyani qubul etməli olan və bir sırə əsaslı məsələləri həll etməli olan Müəssisələr Maclisine seçkilərə həsrli işləri 1920-ci ilin aprel ayında genişləndi. Hələ mart ayının ortalarında Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Cavad, Göyçay, Şamaxı, Ərəq, Qazax, Cəvansı, Zəngəzur, Cabrayıl, Şaki, Şuşa, Zaqatala, Naxçıvan, Şərur və sair şəhər və qəzalarda seçki komissiyaları yaradılmışdır⁷⁶. "Azərbaycan" qəzetinin 15 aprel tarixli nömrəsində Müəssisələr Maclisine seçkilər üzrə Mərkəzi seçki komissiyasının Azərbaycan Müəssisələr Maclisine seçkilər üçün şəhər və kənd seçki sahalarının bölgüsü haqqında məlumatı dərc edilir⁷⁷. Mərkəzi seçki komissiyası ahalinin siyahıya alınmasının başlanğıcı gününü aprelin 20-nə təyin etməyi qərara alır. Əhalinin siyahıya alınması mayın 5-na qədər qurtarmalı idir⁷⁸. Lakin ölkənin xarici siyasi vaziyətinin kasıkin suradə dayışması və nəticədə qanunu dövlət həkimiyət orqanlarının zorakılıqla devrilməsi bu müüm dövlət tədbirinin həyata keçirilməsinə mane oldu.

B. Hökumət

Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı İstiqlal Bəyannamasında müəyyən edilən parlamentarizm prinsipini uyğun olaraq, parlament tərəfindən təşkil edilən və onun qarşı-

⁷⁶ Azərbaycan, № 54, 17 mart 1920.

⁷⁷ Yenə orada, № 73, 15 aprel 1920.

⁷⁸ Yenə orada, № 70, 7 aprel 1920.

sında məsuliyyət daşıyan Hökumət – Nazirlər Şurası idi. Praktikadəli icra hakimiyyəti orqanını münasibətdə bu adalar rəsmi olaraq paralel işlədiilmişdir. Hökumət kabinetini Nazirlər Şurasının sədrindən (hökumət başçısı) və nazirlərdən ibarət tərkibdə fəaliyyət göstərirdi. İkinci və dördüncü hökumət kabinetlərinin tərkibinə portfelsiz nazirlər də daxil olmuşlar⁷⁹. Hökumətin 18 iyun 1918-ci il tarixli qərarına əsasən, şeyx-ül-islam və müfti müsəlman dininə aid məsələlər üzrə Hökumətin iclaslarında həlledici səslə iştirak etmək hüququna malik idilər⁸⁰.

AXC-nin mövcud olduğu dövrədə beş hökumət kabinetinə fəaliyyət göstərmişdir. Ardıcıl olaraq, üç kabinetə Fətəli xan Yoyski (I kabinet: 28.V.1918 – 17.VI.1918; II kabinet: 17.VI.1918 – 26.XII.1918; III kabinet: 26.XII.1918 – 14.IV.1919), iki kabinetə isə Nasib bay Yusifibəyli (IV kabinet: 14.IV.1919 – 22.XII.1919; V kabinet: 24.XII.1919 – 30.III.1920) başçılıq etmişdir.

Hökumət kabinetləri koalisiyaya əsasında təşkil olunurdu. Hökumət kabinetini parlament cəoxluğu tərəfindən dəstəkləndikcə hakimiyətdə qalır, parlament üzvləri əksəriyyətinin etimadını itirdikdə istefaya çıxır.

⁷⁹ Portfelsiz nazirlər, adətən, koalisiyalı hökumətlərdə hər hansı konkret vəzifələri olmayan və ya konkret nazirliyi rəhbərlək etməyən nazirlərdir; onlar, bir qayda olaraq, təşkilatı asası malik olurlar və əgər əsas iqtidár partiyasında siyasi çökisi onları daha yüksək mövqeyə qoymursa, ikinci dərəcəli nazirlər hesab olunurlar. Erkən parlament sistemlərində portfelsiz nazirlər parlamentdə "əlaqələndirici" funksiyasını (xüsusi də mütəxəssis hückumlarından hökuməti qorumaq üçün) yerinə yetirirdilər. Hələ partiya hökumətlərinin qeyri-makammat olduğu pre-parlament (parlament öncəsi) sistemlərde portfelsiz nazirlər baş nazirin müşaviri rolunda çıxış edirdilər (Almaniya imperiyası 1918-ci il qədər). Bəzi hallarda onlar hökumətin mütəxəssisləri qismində çıxış edirdilər. İsvəçdə 1970-ci ilədək bu vəzifə konstitusiya ilə nəzərdə tutulurdur. Bəzən o, müüm maraq qrupuna bir təzminat növü olaraq verilirdi. Qrupun etimadına sahib birinci portfelsiz nazir kimi təyin etmək təzyiq qrupunun təsləb etdiyi kimi bütün bir nazirlik yaratmaqdən daucuz başa galırıldı. Bəzi hallarda portfelsiz nazirlər xarici siyaset sahəsində xüsusi missiyallarla iştirak edirdilər (Almaniya, İsvəç, yaxud da istefaya çıxan ayrı-ayrı nazirləri avaz etmək üçün ehtiyat heyəti kimi çıxış edirdilər. Bəyime, *Parliamentary Demokrasi*, 154-55.

⁸⁰ СүннПАР, № 1, 15 noyabr 1919, cr. 7.

Cümhuriyyət dönməndə Azərbaycan dövlətçilik təcrübəsində ilk dəfə olaraq *istəfa mədəniyyətinin* əsası *qoyulmuşdur*. Bu, bir tərəfdən, seçilmiş idarəetmə sisteminin töbiați ilə, digər tərəfdən isə hökumət rəhbərlərinin şəxsi keyfiyyətlərilə bağlı olmuşdur. Belə ki, qeyd edildiyi kimi, hökumət kabinetin çıxğunluğunu etimadını qazanmışdır. Tam tərkibdə istefaya gedirdi. Bunu idarəetmə sistemi belə tələb edirdi. Digər istəfa nümunələri ilə hökumət rəhbərlərinin nəcib siyasi davranış normalı olaraq qarşılaşırıq. Məsələn, 1919-cu ilin fevralında hökumət üzvlərindən birinin neft və buğda firıldaqçılığında iştirakına dair şübhə yaranırdı. Fətəli xan Xoyski şəxson ona qarşı heç bir iddia olmamasına rəğmən, baş nazir postundan istefə vermişdir. Nasib bay Yusifbəli da koalisiyası partiyaları arasında dərin fikir ayrılıqları üzündən⁸¹ baş nazir vəzifələrini lazmı səviyyədə icra edə bilmədiyi görə 1919-cu il sentyabrın 13-də bütün kabinetin deyil, tək özünü istefası ilə bağlı parlamentə müraciət etmişdir. Yüksək vəzifəli şəxslərin qeyri-qanuni əməllər törətməli hallarında isə onların istefaya göndərilməsi bir qayda kimi qəbul edilmişdir. Məsələn, üçüncü hökumət kabinetində ticarət və sonnət naziri M. Əsadullayev qeyri-qanuni amalına görə (bir rus məşqasına qiyamətli ticarət sonanadı verdiyinə görə⁸²) vəzifəsinən istefaya göndərmişdir.

Cümhuriyyətin hökumət kabinetlərindəki nazirlərin orta yaş səviyyəsi 38-42 arasında olmuşdur (bax: Cədvəl 5.4). Ən gənc nazirin 30, ən yaşılı nazirin isə 64 yaşı var idi.

Cədvəl 5.4: Azərbaycan Hökuməti üzvlərinin orta yaş səviyyəsi

Hökumət kabinetləri	I kabinet	II kabinet	III kabinet	IV kabinet	V kabinet
Orta yaş	38	41	42	41	40

Qeyd: III kabinetdə bir, IV kabinetdə isə üç nazir haqqında malumat əldə etmək mümkün olmamışdır və bu məqam cədvəldə nəzərə alınmışdır.

⁸¹ Azərbaycan, 14 sentyabr 1919.

⁸² Keykurin, *Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri*, 97.

Müsəri olan demokratik dövlətlərin bütün müsbət cəhətlərini axı etməyə çalışan və dövlət quruculuğu işinə yüksək tələblərlə yanaşan milli Azərbaycan Hökumətinin 30 yanvar 1920-ci il tarixli qərarı ilə mülki idarələrdə bütün titullar ləğv edilmişdir. Nazir və mamurlarla yazılı və şifaya xidməti müraciətlər zamanı, onları "əfəndi" (rus dilində "qospodin") sözünü alavaş etməklə vəzifə üzrə çağırmaq nəzərdə tutulurdu. Qərarla, habelə adlıyya nazirinə mülki idarələr üzrə geyim forması və Hökumət üzvləri üçün fərqləndirmə nişanı layihəsinə hazırlamaq üçün İdarələrərəsi Komissiya təşkil etmək tapşırılmışdır.

Dövlət hakimiyət orqanları sistemində Hökumətin yerini, onun təşkil xüsusiyyətlərini və funksiyalarının dairəsini müəyyənləşdirmək üçün Parlament taşķılindən əvvəlki və sonrakı dövrləri fərqləndirmək lazımdır.

a) Müvəqqəti Hökumət

Öz təşkil formasına, funksiyalarına və dövlət orqanları sistemində tutduğu yera görə ikinci hökumət kabinetin (Müvəqqəti Hökumət) sonrakı digər kabinetlərdən fərqlənirdi. Mərkəzdən təşkil edilmiş birinci kabinetdən fərqli olaraq, bu kabinet koalisiyah olsa da, sağa doğru "əyilmişdir": onun tərkibinə "Hümmət" dən və müsəlman sosialist blokundan nümayəndə daxil edilməmişdir. Milli Şurada səslərin əksəriyyətinə malik olan "Müsəvat" da öz fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalmışdır. İyun böhramı ilə əlaqadardır olaraq, Azərbaycan Milli Şurasının 1918-ci il 17 iyun tarixli iclasında onun buraxılması və bütün hakimiyətin, o cümlədən qanunvericili hakimiyətin Müvəqqəti Hökumətinə əlində cəmləşdirilməsi qərara alınmışdır. Nəzərə almaq lazımdır ki, bu qərar Azərbaycanın daxili və xarici hayatındakı çatınlıklar əsas götürürlərək qəbul edilmiş və bu zaman əsas məqsəd Azərbaycan dövlətçiliyinin varlığını qoruyub saxlamaq olmuşdur. Həm də milli Azərbaycan dövlətinin beşiyi başında duranlar tərəfindən də demokratiyadan geri çəkilmə hesab edilmiş belə vəziyyətin müvəqqəti xarakterli olması (altı aydan gec olmayıaraq Müəssisələr Məclisi-

⁸³ ARDA, f. 51, siy. 2, iş 16, v. 8.

nin çağırılmasına qədər) nəzərdə tutulmuşdur ki, bu, hökumətin adında da eks olumuşdur.

İdarəetmə sahəsində tam hakimiyətə malik olan Müvəqqəti Hökumətin qanunvericilik səlahiyyətləri "Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqında" qərarla möhdudlaşdırılmışdır. Həmin qərara görə, Müvəqqəti Hökumətin dövlət müstəqiliyini və mövcud siyasi azadlığı lağış etmək və aqrar və bu cür digər mühüm məsələlər üzrə inqilabi qanunları dəyişdirmək hüququ yox idi.

İyun böhranından parlamentin təskilinə qədərkı dövrə Müvəqqəti Hökumət dövlət idarəciliyi aktları ilə yanaşı, qanunvericilik funksiyasını hayata keçirərkən ümumi məsələlər üzrə də qanunvericilik aktları qəbul etmişdir. Məhz qanunvericilik funksiyasının tələb olunan səviyyədə həyata keçirilməsi üçün 20 oktyabr 1918-ci il tarixli qərarla Hökumətin nəzdində qanunvericilik komissiyası təsis edilmişdir⁸⁴. Bu dövrə qəbul edilən hüquqi tabiatı etibarilə qanuna bərabər tutulan aktlara, məsələn, "Azərbaycan Cümhuriyyətinin təbəəliyi haqqında Əsasnamə"ni və "Azərbaycan Məhkəməlatası haqqında Əsasnamə"ni misal göstərmək olar.

Həddindən artıq böhranlı və ziddiyyatlı bir dövrda Azərbaycanın idarəciliyi başında duran Müvəqqəti Hökumət faaliyyətini bu altı ayı ərzində ölkəni anarxiya və xoş vəziyyətdən çıxarmaq üçün əlindən galan hər şeyi etmiş, dövlət aparatının yaradılması, məktəb və məhkəmələrin milliləşdirilməsi istiqamətində mühüm tədbirlər görmüş, dəmir yolunda hərəkatı bərpa etmiş, poçt-teleqrafi və başqa müəssisələri işə salmış, ölkənin maliyyə işlərini nizama salmaq və dövlətin öz pulunu buraxmaq üzrə tədbirlər görmüşdür.

b) Parlamentin yaradılmasından sonrakı dövrə Hökumətin təşkilii qaydası, strukturu, tərkibi və salahiyətləri

Parlamentin fəaliyyətə başlaması dövlətin siyasi hayatının demokratiklaşması yolunda atılan mühüm addım idi. Onun fəaliyyətində asas yerlərdən birini hökumətin təşkilii tuturdu. Hökumət

başılığına namizədi Parlament öz sədrə vasitəsilə irali sürdürdü və ona kabinet təşkil etməyi tapşırırdı.

Kabinetin tərkibi Parlamentdəki qüvvələrin nisbətini aks etdirirdi. Parlamentin mövcud siyasi bölgüsünə görə isə burada heç bir partiya mütləq əksariyyətə malik deyildi. Hökumətin təşkilii yalnız əksər partiyaların iştirakı ilə mümkün idi. Buna görə də tez-tez hakimiyət böhranı baş verir və hər dəfə hökumət kabinetinin təşkilii ciddi çatılıklırla karşılaşırırdı.

Azərbaycan Parlamentinin ilk təsis iclasında F. Xoyski Müvəqqəti Hökumətin istefası ilə bütün hakimiyətin Parlamentə təhvil verilməsini elan edir. Parlamentin qərarı ilə hökumətin istefası qəbul edilir, yeni kabinetin təskilinə qədər ona öz işini davam etdirəməsi tapşırılır. Parlamentin sədr müavini (Parlamentin sədrı Ə. Topçubaşov) bu zaman İstanbulda Azərbaycan Cümhuriyyətinin nümayəndəsi idi) fraksiyaların sədrleri ilə müşəvərətdən sonra hökumətin təşkilini yenidən F. Xoyskiyə tapşırır. Dekabrın 26-da F. Xoyski hökumət programı ilə qanunverici orqan qarşısında çıxış edir və çıxışının sonunda hökumətin təşkilii principinə toxunaraq deyir: "hökumət ... koalisiyalı olmalıdır və bu zaman koalisiya dedikdə, yalnız partiyalı deyil, ham da milli birləşmə başa düşülməlidir"⁸⁵. Məhz bu müddədən rəhbər tutaraq F. Xoyski yeni koalisiyalı kabinetin əvvəlkən nisbətən bir qədər genişləndirib, onun tərkibinə 3 rus və 3 erməni millətinin nümayəndəsi olan nazirlerli də daxil etməyi nəzərdə tuturdu. Ermeni nümayəndələri bundan intima etdiyindən sonra hökumət başçısı on nəfərdən ibarət kabinetin tərkibini parlamentin müzakirəsinə verir.

Parlament dekabrın 26-də F. Xoyskinin başlıqlı etdiyi üçüncü kabinetə və onun programına öz etimadını bildirir. "İttihad" fraksiyası istisna olmaqla, bütün parlament fraksiyaları yeni hökumətin faaliyyətində onu dəstəkləyəcəklərini bildirirler.

General Tomson dekabrın 28-də parlamentin etimad göstərdiyi F. Xoyski kabinetini tanıdığını bildirir: "F. Xoyskinin sədrliyi ilə koalisiyalı Azərbaycan hökumətinin yaranması ilə əlaqədər olaraq, elan edirəm ki, müttəfiqlərin komandanlığı Azərbaycan arazisində

⁸⁴ Azərbaijdjan, № 15, 23 oktyabr 1918.

⁸⁵ ARDA, f. 895, siy. 1, iş 13, v. 12.

yeganə yerli qanuni hakimiyət kimi bu hökumətə tam yardım göstəracakdır”⁸⁶.

“İttihad” fraksiyاسının bu ilk mərkəzələşmiş kabinetə daxil olmaması, onun bütün partiyaların layiqli hesab etdiyi F. Xoyskiyə düşmən münasibət baslaşmasından irali gəldi. Ən böhrənlə və təhlükəli anlarda hökuməti məharətlə və uğurla idarə edən Fətəli xan “İttihad”ın nəzərində hökumət başçılığına layiq deyildi⁸⁷. Göründüyü kimi, Parlamentin açılmasından sonra F. Xoyskinin təşkil etdiyi üçüncü kabinet partiyaların hökumət başçısına və proqramına ettim prinsipi üzrə təşkil olunmuşdu.

Sonrakı, 1919-cu ilin mart və dekabr hökumət kabinetlerinin təşkilində də eyni prinsip asas götürülmüşdür. Sonuncu hökumət kabinetinin tərkibi isə “İttihad” da daxil olmaqla, demək olar ki, bütün fraksiyaların nümayandalarından təşkil olunmuşdur. Lakin bu dəfə onlardan heç biri çıxluğu təmsil etmirdi.

Azərbaycan Hökumətinin fəaliyyəti müstəsna dərəcədə mürkəzbə, çıxcoğħatlı və hədsiz dərəcədə gərgin olmuşdur. Onun yerinə yetirdiyi çıxcoğħatlı funksiyaların heç də tam olmayan siyahısı belə idi: ölkənin iqtisadi, sosial və mədəni inkişaf üçün alverişli daxili və xarici şərait yaratmaq, o cümlədən qonşu dövlətlərlə məhrəban qonşuluq münasibətləri qurmaq, ölkədə baş alıb gedən anarxiya və qanunsuzluğu aradan qaldırmaq və sabit hüquq qaydası təmin etmək, ölkənin təsərrüfat həyatını qaydaya salmaq, dövlətin ərazi bütövüünü və toxunulmazlığını təmin etmək, demokratik prinsiplərə əsaslanan güclü hakimiyət yaratmaq, milli silahlı qüvvələr təşkil etmək və s.

Nazirlər Şurasının qarşısında duran asas vazifələr hökumət programlarında öz əksini tapdı. Bu nöqtəyi-nəzərdən F. Xoyskinin başçılıq etdiyi üçüncü kabinetin hökumət programı səciyyəvi xarakter daşıyır.

Bu hökumət programında birinci və başlıca vazifə kimi Azərbaycanın müstəqilliyi məsələsinin qotu həll edilməsi və məhkəmələndirilməsi öm plana çəkilmişdir. Xarici siyaset sahəsində Hökü-

matın vazifəsi Rusiya ərazisində yaranmış dövlətlərlə və Rusyanın özü ilə six əlaqələrə daxil olması, habelə daha geniş miqyasda diplomatik, iqtisadi və digər əlaqələr yaradılması kimi müəyyən olundur. Hökumətin başlıca vazifələrinən biri ərazi bütövüünü qoruya biləcək, özünü və öz sorhədlərinin müdafiəsi üçün zəruri miqdarda hərbi qüvvənin təşkilindən ibarət idi. Daxili siyaset sahəsində Hökumətin asas vazifəsi daxili idarəciliyin təşkili hesab edilirdi və göstərilirdi ki, Hökumət idarəciliyə rəhbərliyi vicedanlı və öz işini bilən adamların hayata keçirməsinə çalışacaqdır.

Dövlətin daxili siyaseti demokratik prinsiplərə əsaslanır. Hökumət programında deyildi: “Ölkənin tərəqqisinin mümkinlülüğünün zaruri şartı olan bütün siyasi azadlıqlar – söz, mətbuat, yığıncaqlar azadlığı və s. saxlanmalıdır. Hər bir ölkə yalnız o vaxt çıxklənə bilər ki, onun bütün vətəndaşları eyni cür bərabər hüquqlardan istifadə edəcəklər, hər bir miliyyət onun hüquqlarının dögərlərinin hüquqları kimi mühafizə olunduğunu hiss edəcəkdir. Bu məsələdə hökumətin siyaseti bütün miliyyətlərə münasibətdə bùbüütün eyni olacaqdır”⁸⁸.

Maarif sahəsində hamının öz ana dilində təhsil almaq hüququnun təmin edilməsi, milli məktəblərin təşkili və peşə təhsili şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulurdu. Ədliyyə sahəsində fəaliyyətin asasları hökumət programında belə müəyyən olunurdu: ... Heç bir inzibati aparat məhkəməni əvəz edə bilməz. Bütün əməllər düzgün məhkəmə baxışına cəlb edilməlidir ki, bir tərəfdən, müttəhidlər öz təqaşlarını başa düşsünlər, digər tərəfdən, dövlət aparatının hərəkatlarının düzgünlüyüne inansınlar. Buna görə də mühakimə icraatının düzgün qoyuluşu dövlətin əsas vazifələrindən biri olmalıdır. Ədalət mühakiməsi xalqa yaxın olmalıdır. Buna görə də mahkəmə ilə temasda olan əhali onu başa düşməlidir, yoxsa mahkəmə öz təyinatına lazımı qədər çatır. Ona görə də bütün əhəlinin anlaya biləcəyi məhkəmə təşkil etmək lazımdır⁸⁹.

Hökumət programının “Fəhlə və kəndlilər” bölməsində deyilir: “Nə qədər ki, kəndlilər torpaqla təmin olunmayıb, millət tərəq-

⁸⁶ Azərbaycan, 29 dekabr 1918.

⁸⁷ Mehmetzade, Milli Azərbaycan hərəketi, 104-5.

⁸⁸ ARDA, f. 895, siy. 1, iş 13, v. 1-12.

⁸⁹ Yena orada.

qi edə bilməz. Fəhlə və kəndlilərin ehtiyaclarının ödənilməsi Hökumətin an başlıca vəzifəsi olmalıdır. Hesab edirik ki, Əmək Nazirliyinin qayğısı elə bir qayda yaratmaq olacaqdır ki, fəhlə manzillə ehtiyac hiss etmədan təmin olunmuş olsun, elə bir şərait yaradılmalıdır ki, onun əmək qabiliyəti və qocalığı təmin olunmuş olsun; fikrimizcə, 8 saatlıq iş gününün həmişəlik təşbit olunduğu fəhlələr əmən olduğda Əmək Nazirliyinin vəzifəsi yerinə yetməş olacaq. Digər vəzifə – kəndlilər haqqında qayğı isə daha mürakkebdir. Yüzilər ərzində həll etməyə səy göstərilən aqrar problemləri bilirsınız. Bu problem yetmişdir. Onu həll etmədən millet dinc tərəqqi edə bilməz. Hökumət hesab edir ki, torpaq kəndlilərə əvəzsiz verilməlidir və Hökumət bu fikirdə möhkəm duracaqdır. Hökumət yaxşı bilir ki, bu aqrar problemi həlli bir günə başa çatdırıla bilməz. Məsələnin hərtərəfi təmin üçün materialları hazırlamaq, məlumat toplamaq lazımdır. İlk vəzifə bu problemin qatı həlli üçün bütün materialların toplanması olacaq. Hesab edirik ki, yalnız yaxın vaxtda çağırılacaq Müəssisələr Məclisi bu məsələni həll etməyə və öz sanksiyasını çıxarmağa haqlıdır və biz həmimiz onun iradəsi qarşısında baş əyacayıq. Bizim an başlıca vəzifəmiz isə kəndli məişətini yaxşılaşdırmaqdır, torpaqdan istifadəni təmin etməkdən və aqrar vəzifəsinin həlli üçün bütün materialların hazırlanmasından ibarətdir⁹⁰.

Son iki kabinetə başçılıq edən "Müsavat" partiyasının görkəmli xadimi N. Yusifbəylinin də hökumət programı F. Xoyskinin hökumət programına yaxın idi.

Hökumətin hüquqi vəzifəyəti İstiqlal Bayannaması ilə ümumi şəkildə müəyyən edilsə də, onun salahiyətlərinin dairəsi hər hansı bir xüsusü dövlət aktı ilə müəyyən edilməmişdir. Lakin onun fəaliyyət praktikası sübut edir ki, o, daxili və xarici siyasetin mühüm masalalarını həll edirdi. Hökumət nazirliklərin və digər mərkəzi idarələrin fəaliyyətini istiqamətləndirirdi. Həkimiyətin yerlərdəki bütün yüksək vəzifəli nümayəndələri Nazirlər Şurasının qararı ilə vəzifəyə təyin olunurdular. İnzibati idarələrdə bütün hərbi adlar və rütubələr də Nazirlər Şurası tərəfindən verilirdi. Hökumət dövlət

AXC- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

büdcəsinə baxır və onu Parlamentin təsdiqinə verirdi. O, bağışlamani da hayata keçirirdi⁹¹.

Azərbaycan Hökuməti öz salahiyətlərini həyata keçirəkən əsas qarar və sərancamlar verirdi. Bundan əlavə, bəzi hallarda Hökumətin fəaliyyəti təlimat və əsasnamə kimi hüquqi forma alındı.

Hökumətin 3 avqust 1918-ci il tarixli qararı ilə Nazirlər Şurası tərəfindən verilən məcburi qararların qüvvəsi Azərbaycan hüdudlarında yaşayan bütün əcnəbi təbəələr şəamil edilirdi⁹².

Nazirlər Şurasının 18 yanvar 1919-cu il tarixli qararı ilə "Hökumət qararları və sərancamlarının dərc edilməsi qaydası" təsdiq edilmişdir⁹³. Bu aktda "hökumətin qanunvericilik aktları" anlayışı geniş mənada götürülür və bu ad altında həm Nazirlər Şurasının, ayrı-ayrı nazirləklərin, həm də Parlamentdən daxil olan qanunvericilik aktları anlaşılsırdı (2-ci bənd)⁹⁴. "Qayda"ya əsasən, göstərilən aktlar "Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri" adlı rəsmi nəşrdə dərc olunurdu. Belə bir hökumət orqanının nəşrinə hələ Nazirlər Şurasının 3 iyun 1918-ci il tarixli qararı ilə başlanılmışdır⁹⁵.

Qanunvericilik aktlarının dərc edilməsi üzrə bütün yazılaşma və karguzarlıq, eləcə də aktların tərcüməsi, vaxtı-vaxtında və düzgün, mətnin əslinə uyğun dərc edilməsi Nazirlər Şurası sadrının müşahidəsi altında Hökumətin İşlər idarəsi tərəfindən həyata keçirilirdi. Dərc edilmiş aktların toplanması ilə onların xüsusi məcmuə şəklində nəşr edilməsi və bütün idarələrə göndərilməsi nəzərdə tutulurdu.

c) Hökumətin nəzdindəki yardımcı orqanlar

Hökumət üzərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirmək üçün öz nəzdində bir sira yardımcı orqanlar yaratmışdır. Belə ki, Nazirlər Şurasının icra fəaliyyətində yükünün ağırlığı nəzərə alınaraq, ikinci dərəcəli məsələləri həll etmək üçün 12 noyabr

⁹⁰ Azərbaycan, № 52, 9 may 1919.

⁹¹ Yenə orada, № 5, 7 oktyabr 1918.

⁹² ARDA, f. 894, siy. 1, iş 22, v. 13.

⁹³ Yenə orada, v. 12.

⁹⁴ СЧиРПИАР, № 1, 15 noyabr 1919, st. 42.

⁹⁰ Yenə orada.

Şəxəm 5.3: Azərbaycan Hökumətinin strukturü



Qeyd: * Nazirliklərin siyahısı qanunla müyyən edilməmişdir. Bu məsələ hər dəfə bilavasito hökumətin formalasdırılması zamanı həll edildi. Ayn-ayn hökumət kabinetlərində göstərilən nazirliklərin sayı eyni olmamışdır.

AXC- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

1918-ci il tarixli Hökumət qərarı ilə onun nazıldında *Nazirlərin Kiçik Şurası* təşkil olunmuşdur⁹⁶. Hökumətin 3 mart 1919-cu il tarixli digər bir qərar ilə "Kiçik Şura haqqında Əsasnamə"⁹⁷ təsdiq edilmişdir. "Əsasnamə"yə müvafiq olaraq, Kiçik Şuranın vəzifəsi siyasi xarakterə malik olmayan, lakin Hökumətin səlahiyyətinə daxil olan məsələlərə baxılmalı ve onların həll edilməsindən ibarət idi. "Əsasnamə"yə görə, Kiçik Şura 12 noyabr 1918-ci il tarixli qardaş nazırda tutulduğundan fərqli olaraq, nazirlərdən deyil, bütün nazir müavinlərindən və ya onların köməkçilərindən ibarət tərkibdə təşkil edildi. Kiçik Şura öz daxilindən Sədr və onun müavinindən ibarət tərkibdə Rayasə Heyətini seçirdi. Kiçik Şuraya işlər baxılmaq üçün Nazirlər Şurası və onun sadri tərəfindən çıxarıldı. Kiçik Şurada baxılan məsələlər səs çoxluğu ilə həll edilir və qərarlar qəbul edildi. Onun qərarlarından protest vermək hüquqı Nazirlər Şurasının sadrına maxsus idi və qərarlardan verilmiş protestlara Nazirlər Şurasında (Böyük Şura) baxılmalı idi.

1919-cu il aprelin 15-də Hökumətin qərar ilə digər bir yardımcı orqan – *İqtisadi-Maliyyə Komitəsi* yaradılmışdır. Komitə Nazirlər Şurasına baxılmağa veriləcək iqtisadi-maliyyə məsələlərinin ilkin işləniib hazırlanmasını həyata keçirməli idi və yollar, maliyyə, ticarət və sənaye və xalq səhiyyəsi nazirlərindən ibarət tərkibdə təşkil edildi⁹⁸. Komitənin sadri yollar naziri təyin edilmişdir. Sonradan dövlət nazarəti naziri da daimi üzv kimi Komitənin tərkibinə daxil edilmişdir⁹⁹.

C. Yerli dövlət hakimiyəti və özünüidarəetmə orqanları

a) Dövlət hakimiyətinin yerli orqanları

Azərbaycan Hökumətinin ölkə ərazisində Rusiya dövlətinin bütün qanunlarının qüvvəsinin saxlanması haqqında 23 iyun 1918-ci il tarixli qərarına uyğun olaraq, yerli hakimiyət orqanlarının təşkili və fəaliyyəti müvafiq köhnə qanunlara nizama salınırdı.

⁹⁶ ARDA, f. 51, siy. 2, iş 185, v. 85.

⁹⁷ Yena orada, f. 24, siy. 3, iş 3, v. 6-7.

⁹⁸ Yena orada, siy. 1, iş 3, v. 46.

⁹⁹ Yena orada, f. 90, siy. 1, iş 42, v. 79-80.

Müstaqillik alda edilməmişdən əvvəlki dövrə Azərbaycanda dövlət hakimiyyətinin yerli orqanları ictimai təşkilatların müvafiq icraiyə komitələri və onlar tərəfindən seçilmiş komissarlar idi. Bu orqanların sistemi, təşkili və fəaliyyət qaydası Xüsusi Zaqafqaziya komitəsinin 27 aprel 1917-ci il tarixli "Zaqafqaziya hüdudlarında yerli hakimiyyətin təşkili haqqında" qərarı ilə nizama salınırdı. Bundan əlavə, Azərbaycanın şəhər və qəzalarında milli komitələr də yaradılmışdır¹⁰⁰.

Müstaqilliyin elan edilməsindən sonra yerli hakimiyyət orqanlarının yaradılmasına başlanılır. Hökumətin 7 iyul 1918-ci il tarixli qərarına¹⁰¹ müvafiq olaraq, yerlərdə müvafiq hakimiyyət orqanlarının yaradılması ilə milli komitələr lağış edilir.

Azərbaycan Cümhuriyyəti inzibati-ərazi bölgüsünə görə üç quberniyadan: Bakı, Gəncə (əvvəlki Yelizavetpol) və keçmiş Zaqatala dairəsindən təşkil edilmiş Zaqatala quberniyalarından ibarət idi. Quberniyalarda yerli hakimiyyətin başında qubernatorlar dururdu və onların səlahiyyətləri dairəsinə aşağıdakılardır: bütün orqanlar və şəxslər tərəfindən qanunların, göstərişlərin icrasına göz qoymaqla, quberniyada təsarrüfatın inkişafına və ahalinin rifahına qayğı göstərmək, ictimai asayış və təhlükəsizliyin mühafizəsi, bütün mülki idarələr, dövlət mülkəlliyyətlərinin yerinə yetiriləsimasına və şəhər və kənd özündürdarasına nəzarət, yerli polisin baş rəisi kimi hüquq qaydasının mühafizəsi və ciyətlərinin qarşısının alınması, aşkar edilməsi və kökünün kəsilməsi üzrə fəaliyyətə rəhbərlik və s.

Bakı şəhəri və ona bitişik sənaye rayonunda qubernatorların funksiyalarını, onlara eyni hüquqi vəzifəyədə olan Bakı şəhər rəisi icra edirdi. Bu vəzifa dövlətin paytaxtı kimi Bakı şəhərində və onun ətrafında sənaye rayonunun xüsusi həyat şəraitindən doğan zəruratlara əlaqədar təsis edilmişdir. Həmin şərait həquq qaydasının və təhlükəsizliyin mühafizəsi üçün ayrıca hakimiyyət orqanının mövcudluğunu tələb edirdi.

¹⁰⁰ Вах: Мильман, Политический строй Азербайджана в XIX - начале XX веков, 302.

¹⁰¹ СүннПАР, № 1, 15 ноября 1919, ст. 51.

Qubernatorlar, kəhnə Rusiya qanunlarına müvafiq olaraq, özlərinin də sadr kimi tərkibinə daxil oldugu Quberniya idarələrinin köməyi ilə fəaliyyət göstərirdilər. Quberniya idarələri hər biri həmin idarənin səlahiyyətlərinə aid olan işlərin bir qrupuna (inzibati-polis, təsərrüfat, tikinti, yollar və s.) baxan bir neçə nəfər müşavir-dən ibarət idi.

Quberniya idarələri yalnız Gəncə və Zaqatala quberniyalarında mövcud idi. Bakı şəhərində isə qubernator və şəhər rəisinin nəzdində sadəcə dəftərxana olan və yalnız qurbanətor və şəhər rəisinin və ya onların köməkçilərinin sərəncamı ilə hərəkət edən bölmələrdən ibarət idarə var idi.

Hakimiyyətin yerlərdəki göstərilən bütün nümayəndləri Nəzirlər Şurasının qərarı ilə vəzifəyə təyin olundurlar.

Ölkədəki quberniyalar inzibati-ərazi cəhətdən qəzalara bölündürdü; Zaqatala quberniyası istisna olmaqla, comi 14 qaza var idi. Zaqatala quberniyası isə birbaşa polis sahələrinə bölündürdü. Qəzalara daxili işlər naziri tərəfindən təyin edilən qaza rəisləri başlıqlı edirdilər.

Qəzalar və quberniya şəhərləri başında polis pristavalı duran polis sahələrinə bölündürdü. Pristavların vəzifəyə təyini və vəzifədən azad edilməsi qubernatorlar tərəfindən həyata keçirilirdi. Pristavların vəzifəsi müvafiq ali hakimiyyət orqanlarının tələblərini icra etməklə, polis sahəsində qaydanın və təhlükəsizliyin mühafizəsindən və abadlıq işlərinə baxmaqdan ibarət idi.

Yuxarıda göstərilən inzibati orqanlar başlıca olaraq, polis funksiyalarına həyata keçirildilər. Müvafiq nazirliklərin tabeçiliyində olan digər idarəetmə sahələrinin (maliiyyə, təhsil, ticarət və s.) yerlərdə öz bölmələri və ya vəzifəli şəxsləri var idi. Məsələn, əməyin mühafizəsi sahəsində idarəciliyi həyata keçirmək üçün dövlətin ərazisi 8 rayon əmək münəfətişliyinə bölündürdü və onların fəaliyyəti Azərbaycan Cümhuriyyətinin baş əmək münəfəti tərəfindən istiqamətləndirilirdi¹⁰². Dövlət himayəciliyi (sosial təminat) üzrə idarəciliyi yerlərdə həyata keçirmək üçün ölkə ərazisində 6 dairəyə bölündürdü: Bakı (Bakı şəhəri, Bakı və Quba qəzaları), Gəncə (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), Şamaxı (Şamaxı və Göyçay qəzaları),

¹⁰² Адрес-календаръ, III ч., 68.

Nuxa (Nuxa və Ərəş qəzaları, Zaqatala quberniyası), Qarabağ (Cavansır, Şuşa, Cəbrayıl və Zəngazur qəzaları) və Lənkəran (Lənkəran və Cavad qəzaları). Dairələr himayəçilik müvəkkilləri başlıqlı edirdilər¹⁰³. 1919-cu il mayın 26-da Azərbaycan Parlamenti tərəfindən qəbul edilən "Azərbaycan Cümhuriyyətində Hərbi Mükalləfiyyət idarəsinin təskili haqqında" qanunla yerlərdə hərbi mükalləfiyyət işlərinə yerinə yetirən orqanlar kimi qəza, dairə və şəhər hərbi mükalləfiyyat idarələri yaradılmışdır¹⁰⁴.

b) *Ölkənin bəzi arazilərində dövlət hakimiyyətinin bərqrar edilməsi üzrə tədbirlər*

Azərbaycanın bəzi araziləri üzrə dövlət suverenliyinin bərpası və AXC hakimiyyətinin bərqrar edilməsi bir sıra çatınlıklarla həyata keçirilmişdir.

Qeyd etmək lazımdır ki, "Qafqaz Azərbaycanı Cümhuriyyəti nümayandaliyinin Paris sülh konfransına memorandumu"nda Azərbaycanın inzibati bölgüsü bu şəkildə verilirdi:

"1. Bakı quberniyası. Bura bütün Bakı şəhəri, habelə Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları daxildir.

2. Yelizavetpol (Gəncə) quberniyası. Bu quberniyaya Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngazur və Qazax qəzaları daxildir...

3. İravan quberniyası. Bura Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni Bayazid, Eçmədzin və Aleksandropol qəzalarının bir hissəsi daxildir.

4. Tiflis quberniyasında Borçalı, Tiflis və Şığnaq qəzalarının mühüm bir hissəsi də Azərbaycan ərazisidir.

5. Zaqatala qəzası.

6. Dağıstan regionunda Kürə və Samur nahiyyələrini əhatə edən ərazinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafi da daxil olmaqla Qaytaq-Tabasaran qəzasının bir hissəsi.

7. Yuxarıda adları çəkilən İravan və Tiflis quberniyalarında, habelə Zaqatala qəzasında mənsubiyəti Azərbaycan, Ermənistən,

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

Gürcüstan və Şimali Qafqaz respublikaları arasında iddialar doğuran sahəcə çox kiçik orazilar də mövcuddur"¹⁰⁵.

Məhz bu sənadda göstərilmiş tarixi Azərbaycan ərazilərində milli dövlət hakimiyyətinin bərqrar edilməsindən sonra çox böyük əhəmiyyət verilim və bu sahədə mühüm tədbirlər görülmüşdür.

Gənclə quberniyasının hakimiyyətyə qarşı düşmən münasibət baslayan, Ermenistanın tabeliqi və təzyiqi nəticəsində assasız ərazi iddiaları irali sürən və sayca azählə təşkil edən erməni əhalisinin yaşıdığı qəzalarda (Qarabağ bölgəsi) millətlərərə ziiddiyət zəminində anarxiya xüsusi həddindən aşmuşdur və sabit qaydanın adı vasitə və metodlara bərpası son dərəcə çatın idi. 1919-cu il yanvarın 13-də Hökumətin qərarı ilə göstərilən ərazidə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngazur qəzalarından ibarət ayrıca müvəqqəti Qarabağ general-qubernatorluğu yaradılır¹⁰⁶ və X. Sultanov 29 yanvar tarixli qərarla general-qubernator təyin edilir. Bu bölgədə general-qubernatorluğun yaradılmasında məqsəd Qarabağda yaşayan ermənilərin Ermənistən tabeliqi və təzyiqi nəticəsində yaranmış assasız separatist hərəkatının qarşısını almaq və imkan daxilində qatıyyatlı dinc tədbirlərlə bu bölgədə Azərbaycan Cümhuriyyətinin hakimiyyətini qurmaq idi¹⁰⁷. Tezliklə, görüldən tədbirlər nəticəsində həmin bölgədə vəziyyət normallaşmış və 1919-cu il iyulun 22-də erməni əhalisinin numayəndələri ilə razılıq alda edilmişdir. Beləliklə, bu ərazi üzrə AXC-nin suverenliyi bərqrar edilmişdir. Üç gün sonra Lənkəran və Muğanın milli dövlət quruluşuna qarşı təşkil edilmiş qiymət da ləğv edilmişdir. Bu hadisələrlə əlaqədar xarici işlər nazirinin teleqramına əsaslanan Ə.M. Topçubaşovun sülh konfransının sadrına məlumatında deyilirdi: "Lənkəran şəhəri və Lənkəran qəzası bolşeviklərən təmizlənib, qeyd edilən ərazidə Azərbaycan Hökumətinin hakimiyyəti bərpa edilmişdir və Qarabağın erməni əhalisinin nümayəndələri bu əhalinin Azərbaycan hökumətinə tabe olmasına haqqında qərar qəbul etmişlər"¹⁰⁸.

¹⁰⁵ Azərbaycan Paris Sülh Konfransında, 43.

¹⁰⁶ Azərbaycan, № 12, 19 yanvar 1919.

¹⁰⁷ ARDA, f. 970, siy. 1, iş 247, v. 10.

¹⁰⁸ Yenə orada, iş 142, v. 77.

¹⁰³ Yenə orada, 79.

¹⁰⁴ ARDA, f. 895, siy. 3, iş 36, v. 46.

Gəncə quberniyasının Qazax qazasında da milli toqquşmalar böyük vüsət almışdır. Burada da normal qayda yaşatmaq üçün 1919-cu il fevralın 17-dən general-qubernator hüquqları ilə Daxili İşlər Nazirliyinin xüsusi müvakkiləsi vazifəsi təsis edilmiş¹⁰⁹.

Azərbaycan Hökuməti İravan quberniyasının Azərbaycan hüdudlarında daxil olan hissəsində də (Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qazaları, Yeni Bəyazid, Eçmədzin, İravan və Aleksandropol qazalarının bir hissəsi) Cümhuriyyətin hakimiyətini bərqrar etmək üçün müvafiq tədbirlər görülmüşdür. Həla Hökumətin 14 avqust 1918-ci il tarixli 135 nömrəli qərarı ilə daxili işlər nazirinə təpsirilmişdi ki, tez bir zamanda İravan quberniyasının Azərbaycan hüdudlarına daxil olan hissəsində inzibati hakimiyəti təskil etmiş¹¹⁰.

Erməni daşnak hökuməti türk qoşunları Azərbaycandan çıxışdan sonra Naxçıvan, Şərur-Dərələyəz, Sürməli, İravan, Eçmədzin qazalarını və Qars vilayatını müsəlman ahalidən təmizləyib, bu ərzidə Ermənistən hökumətinin hakimiyətini bərqrar etmək istəyirdi. Yerli müsəlman ahalinin müqaviməti bu planın hayata keçirilməsinə mane olur. 1918-ci il noyabrın sonunda mərkəzi Naxçıvan ola Araz Respublikası (o dövr hökumətə sanadlanaraq Araz-Türk Respublikası da adlandırılır) yaradılmışdır. Onun ərazisində Naxçıvan və Şərur-Dərələyəz qazaları, Sərdarabad, Ulu-xanlı, Vedibasar, Kamarlı, Mehri və s. bölgələr daxil idi¹¹¹. Araz Respublikasının hakimiyət orqanları (Hökumətxana, Parlament) yaradılmışdır. Lakin Parlament fəaliyətini genişləndirə bilmir¹¹². Respublika, bir tərəfdən, erməni iddialarını dəf etməyə, digar tərəfdən, onun bütün ahalisinin ham dən, həm də dili cəhətdən can atlığı Azərbaycanla birləşməni hazırlanmağa cəhd edirdi¹¹³. Təessüflər olsun ki, mövcud şəraitdə Azərbaycan Cümhuriyyəti bu respublikaya lazımı köməklik göstərə bilmədi, bu isə, İ. Musayevin

¹⁰⁹ Yena orada, f. 894, siy. 1, iş 22, v. 46.

¹¹⁰ Azərbaycan, № 5, 7 oktyabr 1918.

¹¹¹ ARDA, f. 970, siy. 1, iş 215, v. 9-9 arx.

¹¹² Г. Малатов, Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР (Баку: Изд-во АН Азерб. ССР, 1968), 55.

¹¹³ ARDA, f. 970, siy. 1, iş 215, v. 9-9 arx.

qeyd etdiyi kimi, Araz Respublikasının taleyinə təsir edən daha bir səbəb oldu¹¹⁴.

1918-ci il dekabrın 1-də Canub-Qərbi Qafqaz Respublikası (özünün siyasi və inzibati mərkəzinin adı ilə Qars Respublikası da adlandırılırdı) yaradıldığı gündən Araz Respublikasının ərazisi onun tərkibinə daxil edilir¹¹⁵. A. Hacıyev bununla əlaqədar haqlı olaraq qeyd edir ki, Canub-Qərbi Qafqaz Respublikasının tərkibinə daxil olma formal xarakter daşıyırı, çünki yalnız Qars Respublikasının elan edilməsi aktında öz əksini tapmışdır, gerçəklidə isə Araz-Türk Respublikası müstəqil mövcud olan respublika idi. Ham da o, Qars Respublikasının yaranmasından əvvəl də, onunla paralel də, onun fəaliyyəti sənə yetdiyindən sonra da – 1919-cu ilin iyununa qədər mövcud olmuşdur¹¹⁶.

1918-ci ilin dekabr ayında Ermənistən qoşun hissələri Araz Respublikasına qarşı tacavüz edərək, yanvar ayının əvvallarında Şərur və Sürməli qazalarını və İravan, Eçmədzin qazalarının müsəlmanlar yaşıyan hissəsini tutur və Naxçıvana taraf irəliləyir¹¹⁷. Bu baradə Araz Respublikası Parlamenti üzvlərinin imzaladığı İravan quberniyası ahalisinin ərazilini Azərbaycan Parlamentinin 1919-cu il 7 yanvar tarixli iclasında müzakirə edilir və hökumət təklif edilir ki, "sorəncamında olan bütün tədbirləri görüsün ki, bütün bu bədəbətliliklərin qarşısı alınsın"¹¹⁸.

Görülən tədbirlər nəticəsində ermənilərin Naxçıvandan qovulması bu bölgənin AXC ilə əlaqələrinin möhkəmlədir. Bundan istifadə edən Azərbaycan Hökuməti bura general-qubernator təyin edir. Bölgədəki yerli ahalinin AXC-ya birləşmək haqqında istək və arzularını və amerikalıların burada öz general-qubernatorluğunu yarat-

¹¹⁴ İ. Musayev, Azərbaycan Naxçıvan və Zangozur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti (1917-1921-ci illər) (Bakı: Bakı Universiteti naşriyyat, 1996), 73.

¹¹⁵ ARDA, f. 970, siy. 1, iş 27, v. 15.

¹¹⁶ A. Hacıyev, Qars və Araz-Türk Respublikalarının tarixində (Bakı: Azərnəş, 1994), 50-51.

¹¹⁷ ARDA, f. 895, siy. 1, iş 13, v. 21-22.

¹¹⁸ Yena orada, v. 23.

maq cəhdlərini nəzərə alan Azərbaycan Hökuməti bölgənin statüsü layihəsinə işlayıb hazırlayırdı. Layihəyə görə, Azərbaycan Hökuməti burada müvəqqəti olaraq xüsusi general-qubernatorluq yaradılması və general-qubernatorun Amerika vətəndaşları sırasından təyin ediləsim ilə rəzalaşdırırdı. Bununla yanaşı, qazaların ümumi, birbaşa, borabər və gizli səsvermə yolu ilə seçilən yerli milli şuralar tərafından idarə edilməsi tələbi irəli sürülürdü. Yerlərdə bütün həkimiyət (inzipati və məhkəmə orqanları), dəmir və şəsə yolları, poçt-teleqraf, xalq maarifi və s. şurənin müstənsələ salahiyətinə daxil edilmişdi. Inzibati idarə çoxluq təşkil edən millatdən təşkil olunmalı idi. Bütün general-qubernatorluqda matbuat, vicedan, söz azadlığı, şəxsiyyətin və omlakın toxunulmazlığı elan edilməli, general-qubernatorluğun büdcəsinə Azərbaycan Parlamentində baxılmalıdır, qışışmayan məbləğ Azərbaycan xəzinəsindən əlavə olunmali idi. Azərbaycan pulu pül vahidi kimi qəbul edilməli idi. Neytral zona-dan Bakı-Culfa dəmir yoluñun keçdiyi xüsusi zolaq ayrılmış Azərbaycan Hökumətinə verilməli idi. General-qubernatorluğun əhalisi tərk-silah edilməli, onun bütün ərazisində amnistiya keçirilməli idi. Seçkilər keçirilənədək general-qubernator Azərbaycandan iki nəfər müşavir dəvət edib onların köməyiylə qayda-qanun yaratmali idi¹¹⁹.

Göründüyü kimi, Azərbaycan Hökumətinin layihəsi Naxçıvanı ehtimal edilən ermanın işğalından müdafiə etməklə yanaşı, buranın Azərbaycana birləşdirilməsi üçün zəmin yaratmaq məqsədi güdürdür. Lakin ermanlıorla kömək etmək niyyətində olan amerikalıları Azərbaycan Hökumətinin layihəsi təmin etmirdi və buna görə də qəbul edilmədi. Amerika torəfi bölgədəki vəziyyətlə yaxın-dan tanış olduğdan sonra münasibət bir qədər yaxşılığı doğru doğasıdır. Neytral zona yaratmaq təklifi irəli sürürlür. Bu təklifa qarşı hazırlanmış, yerli əhalinin iradasını ifadə etmək cavabda qeyd edilmişdi ki, əhalisi Azərbaycan türkleri olan Naxçıvan, Şəur, Dörelə-yaz rayonları, Vədişvar və Milistan Azərbaycanın ayrılmaz hissəsidir. Bu rayonların azərbaycanlıları AXC qanunlarını rəhbər tutaraq özləri özlərini idarə edirlər¹²⁰. 1920-ci ilin yanvarında amerikalı-

lar Naxçıvan və Şəur hədudlarını tamamilə tərk etsalar da, ermənilər əzəli Azərbaycan torpaqlarına hücumlarını dayandırırlar.

c) Yerli özünüidaraetmə

Azərbaycan Cümhuriyyətinin həkimiyəti dövründə yerlərdə inzibati orqanlarla yanaşı, özünüidara orqanları da fəaliyyət göstərirdi. Özünüidara orqanları şəhərlərdə şəhər dumaları və idarələrindən, habelə duma tərafından seçilən vəzifəli şəxslərdən, kənd yerlərində isə kənd yiğincəqləri, kənd ağsaqqalları, vergi yiğanları və səirədən ibarət idi¹²¹.

AXC həkimiyətinin ilk dövrlərində şəhər və kənd özünüidara orqanları əvvəlki anarxiya rejimindən qalmış şəraitlə əlaqədar yerli idarəetmədə əhəmiyyətli rol oynamadı.

Bakı, Gəncə, Zaqatala və bəzi qəzaların şəhərlərində şəhər özünüidara orqanları – şəhər dumaları mövcud idi. Şəhər dumaları üzvlərinin seçkiləri Rusiya Müvəqqəti Hökuməti tərafından 1917-ci il aprelin 15-də təsdiq edilən "Şəhər dumalarına seçkilər keçirilməsi haqqında müvəqqəti qaydalar"¹²² üzrə 1917-ci ildə siyahılar üzrə gizli səsvermə yolu ilə keçirilmişdir. Bu seçkilərdə 20 yaşına çatmış bütün vətəndaşlar iştirak etmişlər.

Müvəqqəti Hökumətin Azərbaycanda da qüvvədə olan 9 iyun 1917-ci il tarixli qərarı ilə şəhər özünüidara orqanlarına müstaqillik və geniş hüquqlar verilmişdir. Lakin horbi hadisələr və anarxiya ilə əlaqədar onlar, demək olar ki, faaliyyət göstərmirdilər. Bolşeviklər tərafından lağış edilmiş, talanmış şəhər idarələri Azərbaycan Cümhuriyyəti qurulduğundan sonra bərpa edilməyə başlanırdı.

Hökumətin 22 iyun 1918-ci il tarixli qərarına əsasən, Elizavetpol şəhər ictimai özünüidarasının faaliyyəti bərpa edilmişdir¹²³. Hökumətin 30 iyun 1918-ci il tarixli "Şəhər ictimai özünüidaralarının faaliyyətinin bərpa edilməsi haqqında" qərarına əsasən, daxili işlər nazirinə Azərbaycanda mövcud şəhər özünüidaralarının faaliyyətinin bərpası üzrə tədbirlər görülməsi tapşırıldı. Ağdaş, Salyan,

¹¹⁹ Yenə orada, f. 970, siy. 1, iş 92, v. 4-4 arx.

¹²⁰ SSA, f. 277, siy. 2, iş 57, v. 73 arx.

¹²¹ ARDA, f. 970, siy. 1, iş 247, v. 11.

¹²² Бакинский рабочий, № 21, 2 июля 1917.

¹²³ ARDA, f. 2898, siy. 1, iş 1, v. 3.

Ağdam, Bərdə, Qazax və s. kimi şəhər özünüidarəsi olmayan qaza mərkəzlərində "starosta" şəfi təsis edilməsi nəzərdə tutulurdu¹²⁴.

Bakı şəhərində özünüidarə orqanlarının bərpası zamanı 1917-ci il oktyabrın 29-da seçilmiş şəhər duması üzvlərinin aksariyyətinin yerlərində olmadığı aşkar edilir. Hökumətin 1918-ci il 18 sentyabr tarixli qərarına asasən, Bakı şəhər ictimai özünüüdərliyi bərpa edilir və yeni müvəqqəti Duma təşkil edilir. Bakı Şəhər Dumasının tərkibi Duma tərəfindən kooptasiya yolu ilə tamamlanır. Beləliklə, Bakı Şəhər Dumasının yeni tərkibinə 34 nəfər keçmiş duma üzvü, seçkisiz daxil edilmiş 46 nəfər (27 nəfər partiya siyahıları üzrə, 19 nəfər kooptasiya yolu ilə) daxil olur¹²⁵. Sonradan şəhər duması üzvlərinin solahiyət müddəti bitdiyi üçün Hökumətin 29 yanvar 1919-cu il tarixli qararı ilə onların salahiyət müddəti yeni seçkilərə qədər uzadılır. Eyni zamanda, daxili işlər nazirinə tapşırılır ki, təzliklə şəhər dumalarına seçkilər haqqında qanun layihəsi işləyib hazırlanın və nazərə alınsun ki, yeni seçkilər 1919-cu il aprelin 7-dən qec olmayaq keçirilməlidir¹²⁶.

Daxili İşlər Naziriyyi tez bir zamanda "mədəni dövlətlərdə qəbul edilmiş xalq hakimiyəti əsaslarıyla"¹²⁷ yerli idarəciliyin islahatını keçirmək məqsədilə, "Azərbaycan Cümhuriyyətinə şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında Qaydalar"ın layihəsinə işləyib hazırlanır. Bu "Qaydalar" Azərbaycan Parlamentinin 1919-cu il 7 avqust tarixli iclasında qəbul edilir¹²⁸. "Qaydalar" a görə, duma üzvlərini seçmək hüququndan cinsindən, dinindən və milliyəstəndən asılı olmayaq seçki siyahıları tərtib edilənədək 20 yaşına çatmış və son bir il ərzində həmin şəhərdə yaşayan Azərbaycan Cümhuriyyətinin bütün vətəndaşları istifadə edirdilər. Həqiqi hərbi xidmətdə olan şəxslər, quberniya, şəhər rəisiyyi və qaza hüdudlarında inzibati hakimiyətinə ali nümayəndələri və onların müavinləri və köməkçiləri, habelə qu-

¹²⁴ Azərbaycan, № 4, 25 sentyabr 1918.

¹²⁵ Yenə orada, № 27, 6 fevral 1919.

¹²⁶ Yenə orada, № 21, 30 yanvar 1919.

¹²⁷ ARDA, f. 970, siy. 1, iş 247, v. 11.

¹²⁸ Yenə orada, f. 894, siy. 2, iş 24, v. 54-57.

bərniyi və şəhər rəisiyyi hüdudlarında yerli polisdə xidmət edən şəxslər duma üzvlərinin seçkisində iştirak etmirdilər. Əcnəbilər, məhkəmə tərəfindən "Qaydalar"la müəyyən olunmuş cəzalara məhkum edilmiş şəxslər, əxlaqsızlıq yuvaları saxlayanlar seçki hüququndan möhrüm edildirlər.

Şəhər duması üzvlərinin seçkisində seçmək hüququndan fərqli olaraq, seçilmək üçün oturaqlıq senzi müəyyən edilməmişdir. Seçkilərdə iştirak üçün müəyyən edilmiş tələblərə cavab verən hər bir şəxs, həmin şəhərdə yaşamasından asılı olmayaq, şəhər dumasının üzvü (qlasını) seçilə bilərdi. Əcnəbilər də seçiləmək hüququndan istifadə edirdilər, lakin onlar üçün 5 illik oturaqlıq senzi müəyyən edilmişdi.


Şəhər dumalarının üzvləri bərabər, müştaqim və qapalı seçkilər əsasında 2 il müddətinə seçilməli idilər. "Qaydalar"la şəhər dumaları üzvlərinin sayı: Bakı üçün 105, Şamaxı üçün 37, Salyan üçün 35, Quba üçün 39, Lənkəran üçün 21, Gəncə üçün 20, Nuxa üçün 74, Şuşa üçün 54, Zaqatala üçün 25, Ağdaş üçün 20, Qazax üçün 20 müəyyən olunmuşdu. Hər bir şəhər məntəqəsi bir seçki dairəsini təşkil edirdi və bu dairə ayrı-ayrı seçki sahələrinə bölündürdü.

"Qaydalar"la şəhər dumaları üzvləri seçkilərinin keçirilməsinin bütün məsələləri, habelə seçkilərdə yol verilmiş qanun pozuntularından şikayət və protestlər verilməsi və onlara məhkəmədə baxılması məsələləri də daxil olmaqla, müfəssəl nizama salınırdı.

Qeyd etmək lazımdır ki, Azərbaycanın şəhər dumaları həmin qaydalar əsasında tez bir zamanda formallaşmış və fəaliyyətə başlamışdır. Bu seçkilərdə ictimai işlərə hala alışmamış müsəlman qadınları ilk dəfə olaraq görünməmiş fəallıq göstərmişlər. Bunu Gəncə qubernatorunun Gəncə Şəhər Dumasına keçirilən seçkilərin nəticələri haqqında daxili işlər nazirinə verdiyi malumatdan aydın görmək olur. Belə ki, dairə üzrə verilmiş ssasların 30%-dan çoxu müsəlman qadınların payına düşündü. Hətta bir sahədə müsəlman qadınların səsi kişilərin səsini əhəmiyyətli dərəcədə üstləyirdi¹²⁹.

¹²⁹ Yenə orada, f. 19, siy. 1, iş 345, v. 65-65 arx.

Səmə 5.4: Yerli dövlət hakimiyəti və özünüdürətəmə orqanlarının təşkili və sistemi



Azərbaycanın şəhər dumaları şəhər təsərrüfatının qaydaya salınması üçün müüm tədbirlər görmüşdür.

Bakı şəhərində mənzil böhranı yaşayış və digər növ binaların alverisinin artması noticasında son həddə qatmışdı. Həm hökumət idarələri üçün binalar, həm də mənzil şəraiti çox açıqcaqlı olan zəhmətkeş kütłələr üçün mənzillər çatışmışdır. Bakı şəhərində mənzil məsələsinə nizama salmaq məqsədilə şəhər rəisinin qararı ilə 1919-cu ilin iyulunda Rekvizisiya komissiyası yaradılmışdır. Komissiyanın səlahiyyətlərinə hökumət idarələri üçün, rekvizisiya qaydasında binalar ayrılmazı məsələsinə həll etmək, lazım gəldikdə tutulmuş mənzillərin sixləndirilməsi, boşalmış mənzil sahələrinin daxil idi¹³⁰.

Bakı şəhərində işa qəbul edən tərafə fahla və qulluqçular arasında vasitəçilik rolunu oynayan orqan kimi hələ 1918-ci il fevralın 1-dən fəaliyyət göstərməyə başlamış¹³¹ və anarxiya dövründə faktiki olaraq işini dayandırılmış Bakı şəhər Əmək birjasının normal fəaliyyəti bərpə edilməmişdir. Müstaqillik dövründə Şəhər Duması tərəfindən 1918-ci il yanvarın 13-da Bakı Əmək birjasının Nizamnaməsi qəbul edilmişdir¹³². Əmək birjası işsizləri qeyd edirdi və növbətçilik asasında onların işadızılma məsələsini həyata keçirirdi. Bir-janın xidmətləri har iki təraf üçün pulsuz idi.

Qüvvədə olan qanunlara əsasən, kənd özünüdürərə orqanları geniş hüquq və vəzifələrə malik olmasına baxmayaraq, az müstaqiliyyə malik idi və quberniya və qaza rəhbərliyindən tam asılı vəziyyətdə idi. Kənddə vəzifəli şəxslər yalnız ev sahiblərinin (kişilərin) iştirak etdiyi kənd yığıncaqları tərəfindən birbaşa və açıq səsvermə ilə (el qaldırmaqla) seçiliirdi. Düzdür, 1918-ci ildə anarxiya ilə əla-qadər bu qayda lağv edilmişdir. Lakin sonradan Dövlət Müdafiə Komitəsinin qararı ilə kənd özünüdürərə orqanlarının seçkili əsasi bərpə edilmişdir¹³³.

¹³⁰ Yena orada, f. 2767, siy. 1, iş 43, v. 77.

¹³¹ Известия Бакинского Совета, № 109, 8 июля 1918.

¹³² ARDA, f. 784, siy. 1, iş 1, v. 3-4.

¹³³ Yena orada, f. 894, siy. 1, iş 12, v. 86.

II. İNİZİBATI HÜQUQ

1. Mərkəzi dövlət idarəetmə orqanlarının ümumi səciyyəsi

Azərbaycan Hökumətinin fəaliyyətində dövlət quruluğu, mərkəzi və yerli hakimiyət orqanlarının təşkil məsələləri böyük yer tutmuşdur. Hökumətin yenica fəaliyyətə başlığı dövrə "Azərbaycan" qəzeti haqlı olaraq yazardı: "Dövlət mexanizmizi yalnız ölkədə düzgün inzibati qurulus və hökumətin bütün tədbirlərini həyata keçirən güclü icra hakimiyəti mövcud olduqda uğurlu fəaliyyət göstərə bilər və buna görə də hökumətin ən birinci vəzifəsi bu məsələni həyatın yeni şəraitinə uyğun tənzimləməkdən ibarətdir"¹³⁴.

Azərbaycan Cümhuriyyətində ayrı-ayrı sahələr üzrə idarəciliyə rəhbərliyi həyata keçirən əsas mərkəzi orqanlar nazirliklər idi. Milli dövlətin mövcud olduğu dövrə icra hakimiyəti sisteminə daxil olan nazirliklər bunları olmuşdur: daxili işlər, xarici işlər, adliyyə, hərbi, ticarət, sənaye və ərzəq, əkinçilik və dövlət əmlakı, maliyyə, səhiyyə, himayəçilik, maarif, dini etiqad, əmək, yollar, poçt və telegraf, dövlət nazaratı. Ayni-ayni hökumət kabinetlərində nazirliklərin sayında müayyən fərqlər olmuş, onlardan hansılsa digərlərinə birləşdirilmişdir.

Nazirliklərin fəaliyyəti onlar haqqında əsasnamələrlə müəyyən olunurdu. Nazirliklər öz səlahiyyətlərini həyata keçirərkən məcburi qərarlar, əmərlər və talimatlar verirdilər. Məcburi qərarlar hər dəfə bunun üçün Nazirler Şurası tərəfindən xüsusi səlahiyyət verildikdə qəbul edilirdi.

Nazirliklərə nazirlər rəhbərlik edirdilər. Onların xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq yerində olmadığı müddədə nazirlik üzrə idarəciliyin başqa şəxslərə verilməsi qaydası Hökumətin 31 oktyabr 1918-ci il tarixli qərarı ilə tənzimləndi. Bu qərara əsasən, bütün nazirlər xidməti işlə əlaqədar olaraq yerində olmadıqları müddədə öz vəzifələrinin yerinə yetirilməsini müavilərinə həvələ etmələri haqqında Nazirler Şurasının sədrinə

AXC- da hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

məlumat verməli idilər. Onların vəzifələrinin digər nazirlərə verilməsi isə hər dəfə Nazirler Şurası sədrinin razılığı ilə həyata keçiriləməlidir¹³⁵.

Nazirliklərin fəaliyyətinin hüquqi əsaslıda aparılması üçün onların hər birinin mərkəzi aparatında hüquqsunas vəzifələri təsis edilmişdir. Əgər il dövrə bir hüquqsunas bir neçə nazirliyə hüquqi xidmət göstərə bilirdi, sonradan Hökumətin 14 fevral 1919-cu il tarixli qərarı ilə bir hüquqsunasın iki nazirliyən artıq olmayaraq xidmət göstərməsi nəzərdə tutulurdu¹³⁶. Daha sonralar isə bəzi nazirliklərdə hüquq şöbələri yaradılmışdır. Bu şöbələr müxtəlif műşavilələrin, iddiya ərizələrinin tərtibindən əlavə, qanunların tətbiqi ilə bağlı məsələlərlə, nazirlik üzrə qanunvericilik layihələrinin işlənilib hazırlanmasına ilə məşğul olurdular.

2. Ayri-ayri sahələr üzrə idarəetmə

A. İnzibati-siyasi sahədə idarəetmə

a) Daxili İşlər Nazirliyi – inzibati idarəciliy üzrə mərkəzi orqan

Azərbaycan Cümhuriyyətinin mərkəzi dövlət orqanları sisteminde Daxili İşlər Nazirliyi mühüm yer tuturdu. Daxili İşlər Nazirliyi an yüksək inzibati orqan idi və Hökumət dövlət hündüründə inzibati idarəciliyi onun vasitəsilə həyata keçirirdi. Yerlərdə hakimiyətin təşkil və bütün yerli idarəciliy orqanları üzərində inzibati nəzarətin həyata keçirilməsi DİN-in vəzifələrinə daxil idi. Polis orqanlarına rəhbərlik etmək də onun salahiyətində idi.

Nazirliyin fəaliyyətinin əsasları 1919-cu il 16 aprel tarixli idarə üzrə əmrə belə ifadə olunmuşdur: "Qanunçuluğın və hüquq qaydasının möhkəmləndirilməsi, bütün vətəndaşlara eyni cır münasibat, milli adəvətin hər cür təzahürünün aradan qaldırılması, vəzifəli şəxslərin sui-istifadə halları ilə mübarizə və seçilib yerləşdirilməsində sərbəstlik verilmiş təbəciliyində olanların hərəkətlərinə görə masuliyətin hakimiyətin yerli rəhbər nümayəndələrinin üzərinə həvələ edilməsi"¹³⁷. Bu vəzifələr faktiki ol-

¹³⁴ ARDA, f. 100, siy. 2, iş 7, v. 57.

¹³⁵ Yena orada, f. 84, siy. 1, iş 23, v. 74.

¹³⁷ Yena orada, f. 894, siy. 1, iş 12, v. 86.

¹³⁴ Azərbaijdən, № 6, 8 oktyabr 1918.

raq bütün hökumət kabinetlərində DİN-in əsas vəzifələri sırasında olmuşdur.

DİN-ə rəhbərliyi həyata keçirən şəxslər, beşinci kabinetdə nazir olan M. Hacinski istisna olmaqla, hüquqşunası ixtisasının sahibləri olmuşlar. Birinci kabinetdə daxili işlər naziri vəzifəsinə F. Xoyski (o, həm də Nazirlər Şurasının sadri idi, biteraf), ikinci kabinetdə B. Cavanşir (bitəraf), üçüncü kabinetdə X. Xasməmmədov (Müsəvət), dördüncü kabinetdə N. Yusibəyli (o, habelə Nazirlər Şurasının sadri idi, biteraf) və beşinci kabinetdə M. Hacinski (Müsəvət), 1920 il fevralın 18-ndə isə M. Vəkilov yerinə yetirmişlər.

DİN-in nəzdində bütün quberniya və qazaların inzibati idarə mündüriyyatlarının hərakətlərinin qanuniliyinə nəzarət etmək üçün polis müfəttişliyi təsis edilmişdir. "Daxili İşlər Nazirliyinin nəzdində polis müvəkkilliyi haqqında Əsasnamə" Dövlət Müdafiə Komitəsi tərəfindən 16 sentyabr 1919-cu ildə təsdiq edilmişdir¹³⁸. "Əsasnamə"yə görə, polis müfəttişliyi daxili işlər nazirinin birbaşa tabeliçiliyində idi. Onun vəzifələrinə daxil idi: a) DİN-in bütün idarə və vəzifəli şəxslərinin növbəti və qəfləti təftiş edilməsi: növbəti – ildə bir dəfədən ona olmayıaraq, qəfləti – sui-istifadə halları haqqında məlumatlar alındığı halda; b) bu və ya digər vəzifəli şəxsi tərafından törədilən vəzifə cinayətlərinin təhqiqatı. Müfəttiş qəfləti yoxlama və araşdırılmalarla həm daxili işlər nazirinin təklifləri, həm də müfəttişin şəxsi təşəbbüsü ilə ona daxil olan məlumatlar, şikayətlər və ya hər hansı bir vəzifəli şəxsin sui-istifadələri haqqında digər yolla alınmış məlumatlar əsasında başlayırdı.

Cümhuriyyətin yarandığı ilk dövrlərdə yerlərdə hakimiyətin tez bir zamanda bərpə edilmiş, eləcə də bütövlükdə milli dövlət hakimiyətinin əzəli Azərbaycan arazilərinin əksər hissəsinə şəmildiləmisi, milli ədəvətin nisbi də olsa aradan qaldırılması məhz Daxili İşlər Nazirliyinin gərgin amayı və səyi nəticəsində mümkün olmuşdur. Ölkədə baş alıb gedən anarxiya və qanunsuzluğun aradan qaldırılması və vətəndaşların şəxsi və əmlak hüquqlarının təhlükəsizliyini təmin edə biləcək sabit hüquq qaydası yaradılmasının sahəsində də Daxili İşlər Nazirliyinin faaliyyətini xüsusilə qeyd etmək lazımdır.

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə saçıyyası

b) Ədliyyə sahəsində idarəçilik

Ədliyyə sahəsində idarəçiliyi həyata keçirən mərkəzi dövlət orqanı Ədliyyə Nazirliyi idi. İnzibati idarəçilik baxımından məhkəmə orqanları, prokurorluq, notariat orqanları onun predmet dairəsində daxil idi. Bunu qeyd etmək vacibdir ki, məhkəmələr Ədliyyə Nazirliyinə təbə deyildilər. Bu baxımdan adlıyyə naziri yalnız məhkəmə idarəçiliyi orqanının rəhbəri hesab edilirdi. O, həm də Cümhuriyyətin baş prokuroru vəzifəsini həyata keçirərək, Cümhuriyyətin Prokuror Nəzəratına rəhbərlik edirdi.

Cümhuriyyətin ilk hökumət kabinetində adlıyyə naziri vəzifəni X. Xasməmmədov (Müsəvət), ikinci kabinetdə F. Xoyski (eyni zamanda Nazirlər Şurasının sadri, biteraf), üçüncü kabinetdə T. Makinski (bitəraf), dördüncü kabinetdə A. Səfikürski (eyni zamanda əmək naziri, sosialist), beşinci kabinetdə isə X. Xasməmmədov (Müsəvət) tutmuşlar.

1919-cu il aprelin 16-da Aslan bay Səfikürski adlıyyə naziri vəzifəsinə təyin edildikdən sonra elə həmin tarixdə verilən idarə üzrə əmrədə Ədliyyə Nazirliyinin əsas vəzifələri belə xarakterizə edilirdi: 1) ölkədə bütün əhalinin hüquqlarının, rıfahının və təhlükəsizliyinin həqiqi mühafizəsini təmin edə biləcək ədalət mühakiməsi işinin düzgün qurulması; 2) ədalət mühakiməsinin həyata keçirilməsində iştirak; ictimaiyyətin calı edilməsi; 3) əhaliyə yaxın yerlər məhkəmələrdə seckii əsaslarının müəyyən edilməsi¹³⁹.

İlk kabinetdə yalnız nazirin özündən ibarət olan Ədliyyə Nazirliyinin sistemi zamanla formalışmış və tərkibinə yeni struktur bölmələri daxil edilmişdir. Hökumətin 9 oktyabr 1918-ci il tarixli qərarı ilə həmin ilin 15 iyulunda təsis edilmiş Fövgələdə İstintaq Komissiyası Ədliyyə Nazirliyi sisteminə keçirilmişdir¹⁴⁰. Komissiyunan əsas vəzifəsi Avropana mühərribənin başlanması zamanından Zaqafqaziya hüdüdlərində müselmanlar və onların əmlak üzərində həyata keçirilmiş zorakılıqların tədqiqi idi.

"Ədliyyə Nazirliyi haqqında Əsasnamə"yə müvafiq olaraq, adlıyyə naziri, habelə "həbsxanalara himayədarlıq cəmiyyətinin pre-

¹³⁸ Адрес-календаръ, III ч., 12-13.

¹³⁹ Yenə orada, 62; ARDA, f. 100, siy. 2, iş 84, v. 11.

¹⁴⁰ Адрес-календаръ, III ч., 61.

zidenti” idi¹⁴¹. Hökumətin 30 aprel 1919-cu il tarixli qarəti ilə həbsxana müfəttisliyi təsis edilmiş, “həbsxana işini onun qanunvericilik qoyuluşunda və praktiki həyatə keçirilməsində cinayət adəlat mühümkarasının mühüm maraqları ilə yaxınlaşdırmaq”¹⁴² məqsədi ilə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Hökumətin 11 avqust 1919-cu il tarixli qarəti ilə həbsxanalar Daxili İsləm Nazirliyinin təbəciyindən Ədliyyə Nazirliyinin təbəciyinə keçirilmiş¹⁴³ və sonuncunun tərkibində həbsxana şöbəsi yaradılmışdır¹⁴⁴. Penitensiər sistemin Ədliyyə Nazirliyinin predmet dairəsinə daxil ediləsi onun humanistləşdirilməsi baxımından çox müüm addım idi. Ədliyyə Nazirliyi tez bir zamanda taxminan 2000 məhabusun saxlandığı 12 həbsxana binasını qaydaya salmış, Bayılovda, yerləşən Bakı mərkəzi türməsini təmir etmiş, məhabusların zəruri predmetlərlə təchiz ediləsi üzrə tədbirlər görmüşdür¹⁴⁵.

Ədliyyə Nazirliyinin nəzdində kitabxana da təsis edilmişdir. Bu məqsədə Hökumətin 19 iyul 1919-cu il tarixli qarəti ilə Ədliyyə Nazirliyinin sərəncamına 50 min rub. vəsait verilmişdir. Qısa bir zamanda kitabxananın fonduna taxminan 500 müxtəlif hüquq ədəbiyyatı alınmış və bu iş davam etdirilirdi¹⁴⁶.

Ölkədə qanunvericiliyin inkişafında, məhkəmə və əlaqəli orqanların işinin təşkil sahəsində Ədliyyə Nazirliyi avazsız rol oynamışdır. Bundan əlavə, yaxın zamanlarda həyata keçirilməsi nəzarət tutulan məhkəmə-hüquq islahatı üzrə qanun layihələrinin hazırlanmasında da bu nazirliyin mühüm xidmətləri olmuşdur.

c) Sərhəd mühafizəsi və gömrük nəzarəti orqanları

Bu sahələrdə idarəciliyi həyata keçirmək üçün nazirlik qismində mərkəzi orqan yaradılmışdır.

Azərbaycan Hökuməti daxili qayda ilə yanaşı, dövlət sərhəd-

lərinin və dövlətin ərazi hüdudlarının mühafizəsinin mühüm dövlət əhəmiyyətini nəzərə alaraq, bu sahədə mühüm təşkilat tədbirlər görmüşdür. Bu vəzifənin çətinliyi Azərbaycan sərhədlərində cinayətkar ünsürlərin faallığı və orada normal mühafizə təmin etmək üçün hərbi qüvvənin kifayət qədər olmaması ilə əlaqadardır. 1918-ci ildə Cavad və Lənkəran qazalarında vəziyyət xüsusi gərgin idi. 20 nəfərdən 150 nəfəradək ayrı-ayrı cinayətkar dəstələr mütəmadi olaraq sərhəd kəndlərinə hücum edir, quldurluq və soyğunçuluqla məşğül olurdular. Yerli əhalidən təşkil edilən xüsusi mühafizə komandalarının faal hərəkatları nəticəsində tezliklə həmin dəstələr sərhədlərdən uzaqlaşdırılmışdır. Sonradan 200 nəfərdən ibarət xüsusi süvarı dəstəsinin təşkil üçün maliyyə vasitəsi ayrıılır¹⁴⁷. Dövlət sərhədlərinin təhlükəsizliyinin mühafizəsi üzrə görülən tədbirlər nəticəsində 1919-cu ilin avvallarında sərhədlərdəki vəziyyət normallaşmış, quldur dəstələr ek-səylerlədə ləğv edilmişdir.

İlk dövrda sərhəd mühafizəsinin zəif olması nəticəsində qacaq-malçıq və məhsul və malların rüsumsuz ölkə hüdudlarından kənar daşınması halları böyük miyazda idi. Neft və çörək məhsullarının Gürçüstana və Ermanistana aparılması halları xüsusi şəhərin vüsət almışdır. Bütün bunların qarşısını almaq məqsədilə Azərbaycan Hökuməti bir sıra məntəqələrdə – Kür çayı üzərində (Qırımu köprü), Salahlı, Şıxlı və Qıraqkəsəmənli kəndlərində və Poylu stansiyasında mühafizə təşkil etmişdir¹⁴⁸.

Azərbaycan Parlamentinin 1919-cu il iyulun 10-da qəbul etdiyi qanunlarla gömrük nəzarətini həyata keçirmək üçün Qazax qazası-Çaxmaqlı kəndində Ağstafa gömrük məntəqəsi¹⁴⁹ və Poylu dəmir yolu stansiyasında Poylu gömrük məntəqəsi¹⁵⁰, 22 dekabr 1919-cu il tarixli qanunla isə Yalama dəmir yolu stansiyasında Yalama gömrük məntəqəsi təsis edilmişdir¹⁵¹. 8 aprel 1920-ci ildə qanunla

¹⁴¹ ARDA, f. 100, siy. 2, iş 292, v. 2.

¹⁴² Aşrep-kaletədar, III c., 66.

¹⁴³ ARDA, f. 100, siy. 2, iş 7, v. 193; Azərbaycan, № 182, 23 avqust 1919.

¹⁴⁴ Aşrep-kaletədar, III c., 61.

¹⁴⁵ Yenə orada, 66.

¹⁴⁶ Yenə orada.

¹⁴⁷ ARDA, f. 894, siy. 1, iş 12 v. 63.

¹⁴⁸ Yenə orada, v. 64.

¹⁴⁹ Yenə orada, f. 895, siy. 3, iş 63, v. 3.

¹⁵⁰ Yenə orada, f. 2794, siy. 1, iş 392, v. 56.

¹⁵¹ Yenə orada, f. 895, siy. 3, iş 97, v. 12.

Bakı gömrüyünün tərkibində gömrük müfettişi vəzifəsi təsis edilmişdir¹⁵².

Daha sonra Azərbaycan Parlamentinin bu sahədə mühüm tədbirlərindən biri 1919-cu il avqustun 14-də "Azərbaycan Cümhuriyyətinin Gömrük Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında qanun"¹⁵³ qəbul etməsi olmuşdur. Qanunla Azərbaycan Cümhuriyyəti hüdudlarının gizli ticarətdən mühafizəsi və qacaqmalçılıqla mübarizə məqsədilə Azərbaycanın sərhədləri üzrə tərkibində 992 nəfər mühafizəçi olmaqla 99 sərhəd məntəqəsi təsis edildi. Mühafizəçilər yerli orqanların etibar etdiyi yerli sakınlardan sərbəst muzdilə xidmətə qəbul edilməli idilər. Onlar, habelə öz geyimləri, at və silahları ilə qulluqda olmalı idilər. Qanunla, habelə Azərbaycan Cümhuriyyətinin sərhədi boyu sərhəd mühafizəsi postlarının dislokasiyası təsdiq edildi.

Sərhəd mühafizəsinin təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini Azərbaycan Gömrük İdarəsi ilə uzaqlaşdırmaq üçün mərkəzi orqan qismində Maliyyə Nazirliyinin tərkibində xüsusi şöbə – sərhəd mühafizəsi şöbəsi təsis edilmişdir¹⁵⁴.

ç) *Müddəfiə sahəsində idarəetmə. Hərbi idarəçilik və milli təhlükəsizlik orqanları*

Azərbaycan Xalq Cümhuriyyəti yaradığı gündən hərbi quruculuğunu təsdiq etmişdir. Hərbi quruculuğunu tərkib hissəsi hesab etmiş və ona mühüm əhəmiyyət verərək, bu sahədə asaslı tədbirlər görmüşdür. "Müsavat" parlament fraksiyasının Parlamentdə 1918-ci il dekabrın 10-da səslənən bəyannaməsində deyilirdi: "Dövlət yaradılan zaman içtimai etimaddan alava real riğva də lazımdır. Buna görə də ordunun təşkilinə ciddi diqqət yetirmək lazımdır. Bunu ham dövlətizin kənardan mühafizəsinin təməni, ham da onun daxili qaydasının qorunması tələb edir, hərbi mükəlləfiyyət ümumi olmalıdır"¹⁵⁵. Parlamentin 26 dekabr 1918-ci il tarixli iclasında Azə-

bayan Hökumətinin F. Yoyski tərəfindən elan edilən bəyannaməsində ölkə arazisinin bütövülüyünü qoruya biləcək hərbi qüvvələrin təşkilini hökumətin an başlıca vəzifələrindən biri hesab edilirdi¹⁵⁶. Cümhuriyyətin müdafiə və hərbi quruculuq sahəsində fəaliyyəti də bu vəzifənin hayata keçirilməsinə yönəlmədi. İlk növbədə, hərbi quruculuq işini hayata keçirməli orqanlar sistemini formalasdırməq lazımdı.

İlk hökumət kabinetində hərbi nazir vəzifəsini X.P. Sultanov (Müsavat) tutmuşdur. İkinci hökumət kabinetində isə hərbi nazir vəzifəsi olmamışdır, yalnız oktyabrın 6-də ikinci hökumət kabinetində dayisəyli təşkilat zamanı hərbi işlər üzrə müvəkkil vəzifəsi nəzarətə tutulmuşdur ki, onu da İ. Ziyadxanov (bitərəf) icra etmişdir. Hökumətin 1 noyabr 1918-ci il tarixli qararı ilə Hərbi nazirlik yaradılmış və bu portfel Nazirlər Şurasının sədrinə verilmişdir. Noyabrın 7-də isə hərbi nazirin müavini vəzifəsi təsis olunmuş və bu vəzifəyə general S. Mehmandarov təyin edilmişdir¹⁵⁷. Ona Hərbi Nazirliyi təşkil etmək vəzifəsi həvala olunurdu.

Hərbi Nazirlik üzrə əmrlə noyabrın 15-də intendant, mühəndis, növbətçi general, general-kvartirmeyster, artilleriya, hərbi sənitar, hərbi təlim, topografiya və nəzarət şöbələrindən ibarət Baş Qərargah təsis olunur. Elə həmin əmrlə Baş qərargahın rəisi (eyni zamanda Hərbi Nazirliyin dəftərxana rəisi) vəzifəsinə polkovnik Salimov təyin edilir¹⁵⁸.

İngilislər Bakıya daxil olduğdan sonra burada Hərbi Nazirliyin fəaliyyətinə icaza verməndikləri üçün nazirlik noyabrın 22-də dinc ordु quruculuğu ilə maşğıl olmaq üçün Gəncəyə köçür. Hərbi Nazirliyin fəaliyyəti faktiki olaraq bu vaxtdan başlanır. Bu iş Azərbaycan hərbi hissələrinin operativ baxımdan təbeə olduğu Qafqaz Ordusunun komandanı Nuri Paşanın dekabrın 15-də Azərbaycan qəti olaraq tərk etməsindən sonra xüsusilə geniş vüsət almağa başlayır¹⁵⁹.

1918-ci il dekabrın 25-də S. Mehmandarov Hərbi nazir, dekab-

¹⁵² Yenə orada, f. 895, siy. 3, iş 102, v. 23; ВГАР, № 26, 17 aprely, 1920.

¹⁵³ ARDA, f. 895, siy. 3, iş 171, v. 70.

¹⁵⁴ Yenə orada.

¹⁵⁵ Azərbaycan, № 59, 13 dekabr 1918.

¹⁵⁶ Yenə orada, № 69, 29 dekabr 1918.

¹⁵⁷ ARDA, f. 2898, siy. 2, iş 22, v. 4.

¹⁵⁸ Адрес-календарь, III ч., 28.

¹⁵⁹ Yenə orada.

rim 29-da isə Azərbaycan Korpusunun komandiri Ə. Şixlinski hərbi nazirin müavini təyin edilir. 1919-cu ilin mart ayında isə General-kwartirmeyster idarəsi Ümumi Qərargahdan ayrılr və general-kwartirmeyster, hərbi yollar, hərbi topoqrafiya şöbələrindən ibarət Baş Qərargah (Baş Ərkani-hərb) təşkil olunur. General-leytenant S. Sulkeviç Baş Qərargahın rəisi təyin edilir. Hərbi Şuranın həmin ilin 3 sentyabrında qıxardığı qararla Artilleriya idarəsi Baş Artilleriya idarəsinə çevrilir. Parlamentin 13 oktyabr 1919-cu il tarixli qərarı ilə Baş Qərargahın şöbələrinin şəxsi heyətlərinin sayı artırılın və şöbələr idarələrə çevrilir. Bir qədər sonra Ordunun Təchizatı idarəsi də yaradılır. Hərbi Nazirliyin Baş Qərargahının özünün mətbəsi də var idi.

Bu dövrda hərbi təhsil müəssisələrinin təşkili sahəsində də mühüm addımlar atılmışdır. Əvvəlki praporsiklər məktəbi Hərbi Məktəbə çevrilmiş, ingilislər Bakını tərk etdikdən sonra isə həmin məktəb Gəncədən Bakuya köçürülmüş və bir qədər genişləndirilmişdir. Bundan əlavə, hərbi damır yolu kadrları hazırlamaq üçün Hərbi Dəmiryol Məktəbi, həbelə Hərbi İstehkamçılar və Feldsər Məktəbləri açılmışdır¹⁶⁰. Hökumətin 11 fevral 1919-cu il tarixli qərarı ilə türk dilində hərbi nizamnamələr və Azərbaycan qoşunları üçün geyim forması təsdiq olunmuşdur¹⁶¹.

Hərbi Nazirliyin tərkibində hərbi qanunvericilik, eləcə də maliyyə-təsərrüfat məsələlərini həll etmək üçün Hərbi Şura fəaliyyət göstərirdi. Hərbi Şuranın tərkibi hərbi işin müxtəlif sahələrində təcrübəyə malik ali rütbəli hərbçilərdən ibarət idi.

Hərbi Nazirliyin nəzdində Azərbaycan Cümhuriyyətinin hərbi qanunvericilik külliyyatını tərtib etmək üçün nazirliyin baş idarələrinin nümayəndələrinin daxil olduğu xüsusi Məcəllələşdirme Komissiyası yaradılmışdır. Komissiya tez bir zamanda işə başlaşsa da, onun sonrakı işindən məlum olur ki, komissiya üzvlərinin hər birinin öz vazifələri üzrə işi olduqca çoxdur və onlar məcəllələşdirme üzrə tapşırılmış işin öhdəsindən gələ bilməyəcəklər. Bu səbəbdən də Hərbi Nazirliyin dəftərxanası yanında

¹⁶⁰ Yenə orada, 28-29.

¹⁶¹ ARDA, f. 895, siy. 1, iş 9, v. 108.

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

xüsusi qanunvericilik-məcəllələşdirme şöbəsi yaradılmışdır¹⁶².

Böyük qərnizonun yerləşdiyi Bakı şəhərində hərbi idarə ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı şəxslərin hərbi formada daim toplaşması müşahidə olunurdu. Habelə güclü milli ordu quruculuğu işi ciddi hərbi nizam-intizam olmadan mümkün deyildir. Bütün bunlar Bakıda xüsusi Komendant idarəsinin təsis edilməsinə tələb edirdi. Bunu nəzərə alaraq, Hərbi Nazirlik belə bir idarənin təsis edilməsi haqqında Nazirlər Şurası qarşısında vasatə qaldırır. "Bakı Komendant idarəsinin şəxsi heyəti və vazifələri haqqında nizamnamə" Parlament tərəfindən 1919-cu il oktyabrın 18-də təsdiq edilir.

1919-cu il mayın 26-da Azərbaycan Parlamenti "Azərbaycan Xalq Cümhuriyyətində Hərbi Mükəlləfiyyətin həyata keçirilməsi üzrə idarənin təşkili haqqında" qanun¹⁶³ qəbul edir. Qanunla Azərbaycan Cümhuriyyətində hərbi mükəlləfiyyat işlərini aparan mərkəzi dövlət orqanı kimi Azərbaycan Mərkəzi Hərbi idarəsi təsis edilirdi. Onun başlıca vazifəsi hərbi xidmətə və hərbi mükəlləfiyyətin natura ilə icrası üçün əhalinin çağışğını təşkil etməkdən ibarət idi. Azərbaycan Mərkəzi Hərbi idarəsinin sadri daxili işlər nazirinin müavini, üzvləri isə Hərbi və Ədliyyə nazirliklərinin nümayəndələri idi¹⁶⁴.

Denikin tahlükasının keskinlaşdıyi 1919-cu ilin 9 iyununda Parlamentin təşəbbüsü və Hökumətin qərarı ilə dövlətin müdafiəsini təmin etmək üçün Hökumətin tərkibində xüsusi orqan – Dövlət Müdafiə Komitəsi yaradılır. Komitə beş üzvdən – Nazirlər Şurasının sərdarı, hərbi, yollar, xarici işlər və adliyyə nazirliklərindən ibarət tərkibdə təşkil edilir¹⁶⁵. "Bu Komitə müdafiə sahəsində fövgalada hüquq malik bir orqan olub, respublikada ümumi hərbi səfərbarlıq keçirmək, bütün Azərbaycanda hərbi, mührərihə vaziyəti elan etmək hüququna malik bir orqan idir"¹⁶⁶. Dövlət Müdafiə Komitəsi-

¹⁶² Yenə orada, f. 2894, siy. 2, iş 4, v. 5.

¹⁶³ Yenə orada, f. 895, siy. 3, iş 36, v. 46.

¹⁶⁴ Hərbi idarəciliğin orqanlarının təşkili və quruluşu haqqında ətraflı bax: Süleymanov, Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi, II c., 29-99.

¹⁶⁵ ARDA, f. 100, siy. 2, iş 7, v. 149.

¹⁶⁶ Yenə orada, f. 895, siy. 1, iş 9, v. 108.

nin verdiği qaralar bütün müəssisə və təşkilatlar, vətəndaşlar üçün məcburi qüvvəyə malik idi.

Dövlət Müdafiə Komitəsi tez bir zamanda ölkənin müdafiəsinin təşkilinə başlamışdır. Müdafiə Komitəsinin qərərinə əsasən, Azərbaycan mühəsirə vəziyyətində elan olmuş, mövcud hərbi hissələr könüllülər hesabın möhkəmləndirilərək Samur çayı hövzəsinə yeridilmiş, burada müdafiə istehkamları yaradılması və dəməriyol körpüлərinin minallanması işinə başlanmış, təcavüz qarşısında qala-cağı təqirdə bir sırə vacib tədbirlər görülməsi (partizan dəstələrinin təşkili, dövlət idarələrinin paytaxtdan Gəncəyə köçürülməsi və s.) planlaşdırılmışdır.

Azərbaycan tarixində ilk milli təhlükəsizlik orqanları da Cümhuriyyət dövründə yaradılmışdır. Əvvəlcə Hərbi Nazirliyin ştatları haqqında 25 fevral 1919-cu il tarixli "Hərbi Nazirliyin ştatları haqqında Qanun"la General-kvartirmeyster idarəsinin nəzdində kaşfiyyat və əks-kaşfiyyat bölməsi yaradılması nəzərdə tutulmuşdur¹⁶⁷. Hərbi nazirin əmri ilə həmin il martın 26-dan Baş Qarargah, onun tərkibində isə general-kvartirmeyster şöbəsinin kaşfiyyat və əks-kaşfiyyat bölməsi yaradılır¹⁶⁸. Hərbi nazir S. Mehmandarov Nazirlər Şurasının sədriyinə məruzəsində kaşfiyyat və əks-kaşfiyyatın bölməsinin asas vəzifəsini belə müəyyən edirdi: "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturlar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaq"¹⁶⁹. Ölkədə kaşfiyyat və əks-kaşfiyyatın təminatına müsaliyyət daşıyan bu bölmə taxribatlılıqla məşğul olan bolşevik, denikinçi və erməni casusları haqqında çoxlu gərəklilik məlumat toplaşmışdır.

Parlamentin 11 iyun 1919-cu il tarixli qərarı ilə Dövlət Müdafiə Komitəsinin nəzdində Əks-ingiləblə Mübərizə Taşkilatı yaradılmışdır. Bununla kaşfiyyat işi əks-kaşfiyyatdan ayrılmış və Hərbi Nazirliyin tərkibində saxlanılmışdır. Əks-ingiləblə Mübərizə Taşkilatının hüquq və vəzifələri müvafiq Əsasnamə ilə müəyyən edildi. Onun

başlıca vəzifələrinə daxil idi: dövlət quruluşunun devrilməsinə yönəlmüş, əhalii arasında şifahi və ya mətbuat vasitəsilə hökumətə zidd taşviqat aparan şəxslərin müəyyən edilməsi; hökumətin faaliyyəti və hərbi hissələrin əməliyyatlarına, milli təhlükəsizliyə dair yalan məlumat və şayiələr yayanların, əhalinin ayrı-ayrı sinifləri arasında milli münaqışlar yarananların aşkarlanması; hakimiyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi xarakter daşıyan hər cür toplantı və iclasların təşkilatlarının müəyyən edilməsi; hər növdən olan odlu silah, döyüş sursatı və partlayıcı maddələrin anbar və gizli saxlanma yerlerinin aşkar olunması. Taşkilat şübhəli şəxsləri ilkin həbs etmək hüququna malik idi. Bakı və onun ətrafında taşkilatın 8 rayon bölməsi yaradılmışdır. Bir sıra uğurlu əmaliyyatlar aparmasına baxmayaraq, taşkilatın faaliyyətinə Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə xitəm verilmişdir. Bu zamandan etibarən əks-kaşfiyyat işilə Bakı General-qubernatorluğunun tərkibində yaradılan informasiya şöbəsi maşğul olmuşdur. Əks-ingiləblə Mübərizə Taşkilatının lağv edilməsinin asas sabəbi kimi taşkilata daxil olmuş buzi keşdərlərin informasiyanı bolşeviklərə ötürməsi nəticəsində əməliyyat tədbirlərinin lazımı səviyyədə hayata keçirilə bilinməməsi ehtimal olunur¹⁷⁰.

d) Xarici əlaqə orqanları

Azərbaycan Cümhuriyyətinin başlıca mərkəzi orqanlarından biri onu beynəlxalq-hüquqi əlaqlarda təmsil edən və beynəlxalq-hüquqi əhəmiyyətə malik funksiyalar həyata keçirən Xarici İşlər Nazirliyi idi. Xarici İşlər Nazirliyi haqqında Əsasnaməyə görə, onun fəaliyyət dairəsinə daxil idi: siyasi, iqtisadi, sosial və mədəni sahələrdə xarici dövlətlərin hökumətləri ilə əlaqələr; xaricdə ticarətə və ümumiyyətlə öz dövlətinin mənafelərinin himayəçilik; xaricdə yaşayış vətəndaşlarının şəxsi və əmlak mənafelərinin müdafiəsi; öz dövlətində xaricilərin işləri üzrə onların qanuni tələblərinin təmin olunmasına kömək etmək.

¹⁶⁷ Azərbaycan, № 46, 1 mart 1919.

¹⁶⁸ ARDA, f. 894, siv. 1, iş 4, v. 12.

¹⁶⁹ Yenə orada, iş. 26, v. 3.

¹⁷⁰ Azərbaycan Cümhuriyyətinin milli təhlükəsizlik orqanlarının dair ətraflı məlumat üçün bax: Elşad Qoca, Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920) (Bakı: Şuşa, 2000); Cəlal Qasımov, Cümhuriyyətin təhlükəsizlik orqanları (1918-1920) (Bakı: Vanur Poliqraf, 2018).

Birinci və ikinci hökumət kabinetlərində xarici işlər naziri postunu M. Hacinski (ikinci kabinetdə eyni zamanda dövlət nazarı naziri, Müsavat), 1918-ci il oktyabrın 6-də ikinci hökumət kabine-tindəki dəyişikliklərdən sonra Ə. Topcuباşov (bitarəf), üçüncü kabinetdə F. Xoyski (ham da Nazırular Şurasının sadri, bitarəf), dör-düncü kabinetdə M. Cəfərov (Müsavat), beşinci kabinetdə F. Xoyski (bitarəf) tutmuşlar.

Xarici İşlər Nazırlığının strukturunu mərkəzi aparatdan və xarici idarələrdən ibarət idi. Mərkəzi aparata nazırlığın daftərxanası və de-partamentiñ daxil idi. Departamentiñ tərkibində isə bu bölmələr var idi: daxili əlaqələr, xarici əlaqələr (diplomik şöbə), şəxsi heyat və ta-sorruflat işləri, arxiv. Təbliğat işlərinə xüsusi diqqət yetirən nazırlığın tərkibində sonradan xüsusi təbliğat şöbəsi da yaradılmışdır. Nazırlığın nazdında yardımçı kollegial orqan olan Şura faaliyyət göstərirdi. Şura nazırın sadrlığı ilə onun müavinindən və üç üzvdən: iki müşa-virdən və departamentiñ direktorundan ibarət tərkibdə faaliyyət göstərirdi. Şurada nazırın lazım bildiyi məsələlərə baxılır, habelə diplomatik qulluğa daxil olmaq arzusunda olan şəxslər sınaqdan keçirilirdilər. Xüsusi hüquqi xarakterli işlərə baxılmasi üçün Şurada hüquq maslahatçısı büroosu faaliyyət göstərirdi¹⁷¹.

Xarici idarələrin tərkibinə xarici dövlətlərdəki səfirlilik və missi-yalar, baş konsulluqlar, konsulluqlar, vitse-konsulluqlar və agentliklər daxil idi.

Azərbaycan Cümhuriyyəti qonşu dövlətlərlə rəsmi diplomatik əlaqələr saxlayırdı. Cümhuriyyətin Gürcüstan, Ermanistan, Türkiyə və İran hökumətlərinin yanında diplomatik nümayəndəlikləri var idi. Diplomatik nümayəndəliklərə Gürcüstanda avval M.Y. Cə-farov, sonra F. Vəkilov, Ermanistanda avval T. Makinski, sonra M. Təkinksi, daha sonra isə Ə. Haqverdiyev, Türkiyədə Y.V. Çəmən-zəminli, İranda A. Ziyadxanlı başlıqlı etmişlər. Bundan əlavə, Azərbaycanın Batumida baş konsulluğu (M. Əfəndiyev), Ukrayna-da konsulluğu (C. Sadıqov), Krimda konsul agentliyi (Ş. Hüsey-nov) faaliyyət göstərirdi.

Azərbaycan Cümhuriyyətinin xaricdə an böyük nümayəndalıyi

¹⁷¹ Адрес-календарь, IV ч., 5-6.

beynəlxalq Paris Sülh Konfransına göndərilən nümayəndə heyəti idi. Əlimərden bay Topcuباşovun rəhbərlik etdiyi və əsas vəzifəsi Azərbaycan Cümhuriyyətinin beynəlxalq tanınması olan nüma-yonda heyəti böyük əməkdaşlıqlar hesabına bu vəzifənin öhdəsində uğurla gəlir. 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyəti Paris Sülh Konfransında de-faktō tanınır. Azərbaycan Parlamenti-nin Azərbaycanın böyük dövlətlər tərəfindən tanınmasına hasr edilmiş yanvar ayının 14-də keçirilmiş təntənəli iclasında söylədiyi tabrik nitqində F. Xoyski bu hadisəyə belə qiymət verir: "1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz istiqaliyyətini elan etdi. La-kin bunu elan etmək hala zidi. Bütün dünyaya sübüt etmək lazımdır idı ki, biz müstəqil həyatı layiqik. Və ötan il yanlarında Azərbaycan xalqı Avropaya sübüt etdi ki, o müstəqil yaşaya bilar, müstəqil idarə edə bilar. Azərbaycan xalqının həyat qabiliyyətinə inanan Avro-pa bizim müstəqilliyimizi tanımağı lazımdır"¹⁷².

Avropa ölkələrinə diplomatik nümayəndəliklər göndərilmədi-yindən, Avropada Versal Ali Şurasının keçirdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycan Cümhuriyyətini Azərbaycan sülh nüma-yəndə heyəti təmsil edirdi.

1920-ci il fevral-aprel aylarında Azərbaycan Cümhuriyyətinin diplomatik faaliyyəti dairəsi genişlənməyə başlamışdır. 1920-ci il 20 mart mütəxəssisənə asəsan, İran Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-yure tanıldıqdan sonra fevralın 4-dən Ənzəlidə vitse-konsulluq¹⁷³, aprel ayının 1-dən isə Təbrizdə baş konsulluq, Maşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri¹⁷⁴ təsis edilmişdir.

Azərbaycan Cümhuriyyəti Amerika və Qərbi Avropa ölkələri ilə beynəlxalq-hüquqi formalarda diplomatik münasibətlər yaradılmamasına mühüm əhəmiyyət verirdi. Hələ beynəlxalq Paris Sülh Konfransında Azərbaycanın tanınmasından avval Hökumətin 1920-ci il 7 yanvar tarixli qərarı ilə Amerikaya, Böyük Britaniyaya, İsviçrəyə, İtaliyaya, Polşaya və keçmiş Rusiya imperiyasının qərb

¹⁷² ARDA, f. 895, siy. 1, iş 259, v. 3.

¹⁷³ Yenə orada, f. 970, siy. 1, iş 221, v. 20.

¹⁷⁴ Yenə orada, v. 30.

hissəsində yeni yaranmış dövlətlərə diplomatik missiyalar göndərilməsi nəzərdə tutulurdu¹⁷⁵. Lakin tanınmadan sonra Paris Sülh Konfransı öz işini başa çatdırığı üçün oraya göndərilmiş Azərbaycan nümayəndəliyinin ləğv edilməsi zərurəti ortaya çıxdıqda bu məsələyə yenidən baxılır. Hökumətin 5 mart tarixli iclasında Xarici İşlər Nazirliyinin hazırladığı "Qorbi Avropada və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradılması və Paris Sülh Konfransındaki Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında" qanun layihəsi¹⁷⁶ bayonilir və Parlament müzakirəsinə təqdim edilir.

Göstərilən qanun layihəsi Azərbaycan Parlamentinin iki iclasında geniş müzakirə edilmişdir. Parlamentin 1920-ci il 15 aprel tarixli iclasında qanun layihəsi ilə əlaqədar xarici işlər naziri F. Xoyski çıxış edərək deyir: "Əlbətta, biz dünyanın bütün dövlətlərində öz nümayəndəliklərimizin olmasına arzuluyırıq, təsəffüf ki, Azərbaycan elə vaziyətdədir ki, bütün dövlətlərə öz nümayəndələrini göndərə bilməz. Ona görə də hökumət ən nüfuzlu dövlətlərə missiya göndərilməsi ilə məhdudlaşmayı qərara aldı. Hər şeydən avval, İngiltərə, Fransaya, İtaliya və Amerikaya missiyalar göndərilir. Bunlar yalnız Avropada deyil, bütün dünyada həlliçili rol oynayan dövlətlərdir. Sonra İsvəçrəye missiya göndərilməsi nəzərdə tutulub. Bu ölkə elə bil ki, bütün dünyanın mərkəzi hesab edilir. Hər cür beynəlxalq konfransların böyük bir hissəsi İsvəçrədə keçirilir. Kiçik İsvəçrədə cərəyan edən hadisələr bazən dünya siyasetinin gedişinə belə təsir edir. Buna görə də hökumət bu ölkədə diplomatik missiyanın olmasına zəruri hesab edir. Nəhayət, Polşa missiya göndərilir. Azərbaycanla Litva, Latviya, Finlandiya, Estoniya, Rumeiniya və digər ölkələr arasında six əlaqələr yaratmaq bu missiyanın vəzifəsidir"¹⁷⁷. Sovet Rusiyasına nə üçün diplomatik missiya göndərilməsi haqqında "Hümmət" fraksiyasının üzvü Ə. Qarayevin sualına F. Xoyski belə cavab verir: "Biz həmisi xalqımızın böyük rus xalqı ilə six yaxınlığı fikrində olmuşuq və bu fikirdiyik.

¹⁷⁵ Yenə orada, f. 895, siy. 3, iş 314, v. 10.

¹⁷⁶ Yenə orada, v. 45; f. 970, siy. 1, iş 221, v. 3.

¹⁷⁷ Yenə orada, f. 895, siy. 1, iş 294, v. 6.

Əgər bu dostluq yoxsa, bu bizim günahımız deyil. Biz üç dəfə Sovet Rusiyasına dostluq münasibətləri qurmaq üçün danışqlara başlamağa hazır olduğumuzu təklif etmişik. İndi yə qədər bizim təklifimiz diqqətdən kənarada qalıb"¹⁷⁸. Lakin sonradan aprel ayının 17-də RSFSR xarici işlər nazirinin müavinindən teleqram alınmışdı ki, Sovet Rusiyası Azərbaycanla ticarət-iqtisadi əlaqələr yaratmağa razıdır¹⁷⁹. Buna görə də qanuna Rusiyaya diplomatik nümayəndəlik göndərmək məsələsi daxil edilmişdir.

Azərbaycan Parlamenti sözügedən qanunu 1920-ci il 19 aprel tarixli iclasında qəbul etmişdir. Qanuna Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsvəçrə və Polşa (Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumuniya), Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis edilməsi və bununla əlaqədar olaraq, Paris diplomatik missiyasının təyinat yerinə gəldikdən sonra ləğv edilməsi nəzərdə tutulurdu¹⁸⁰.

B. İqtisadi sahədə idarəetmə

a) İqtisadi-təsərrüfat sahəsində idarəcilik

İqtisadi böhran şəraitində faaliyyətə başlamış Azərbaycan Hökuməti ölkənin iqtisadi-təsərrüfat hayatınm və maliyyə sisteminin qaydaya salınması sahəsində də böyük çətinliklərlə üzülmüşdür. Ölkənin iqtisadi-maliyyə vəziyyətini normalaşdırmaq üçün nizamlayıcı aparata ehtiyac çox böyük idi. Artıq 1918-cu ilin sonlarında ölkədə planlı şəkildə iqtisadi-maliyyə sahəsində mərkəzi və yerli orqanların yaradılmasına başlanılmışdır.

İqtisadiyyatın əsasını təşkil edən sənaye, kənd təsərrüfatı, ticarət sahələrində Azərbaycan Cümhuriyyətinin mərkəzi idarəetmə orqanları Ticarət və Sənaye (beşinci kabinetdə isə Ticarət, Sənaye və Ərzəq) və Əkinçilik (üçüncü və dördüncü kabinetlərdə - Əkinçilik və Dövlət Əmlakı) nazirlikləri idi.

İlk kabinetdə ticarət və sənaye naziri M. Cəfarov (bitərəf, sonra Müsavat), ikinci kabinetdə A. Aşurov (bitərəf, oktyabrın 6-da ikinci

¹⁷⁸ Yenə orada, v. 15.

¹⁷⁹ Həsənli, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasi, 389.

¹⁸⁰ ARDA, f. 970, siy. I, iş 224, v. 4.

hökumət kabinetində dəyişikliklərdən sonra B. Cavanşir (eyni zamanda daxili işlər naziri, bitaraf), üçüncü kabinetdə M. Əsədullayev (bitaraf), dördüncü kabinetdə A. Əminov (bitaraf), beşinci kabinetdə ticarət, sənaye və ərzəq naziri X. Məlikaslanov (eyni zamanda yollar naziri, bitaraf), 1920 il fevralın 18-dən M. Hacinski olmuşlar.

1918-ci il oktyabrın 30-dan Ticarət portu idarəsi bərpa edilmiş¹⁸¹, hamisi il 29 sentyabr tarixli qararla Neftin hesabı kontorunun fəaliyyəti oktyabrın 1-dən bərpa olunmuşdur¹⁸². 30 avqust 1918-ci ildə "Əmtəə mübadiləsi büroosunun təsis edilməsi haqqında" qararla həmin büronun beş üzvdən ibarət tərkibdə bu işdən başı çıxan şəxslərdən təşkil olunması Ticarət və Sənaye Nazirliyinə tapşırılmışdır¹⁸³.

Nazirliyin tərkibində müxtəlif şöbələr var idi: ümumi, ticarət, sənaye, statistika, ərzəq, maliyyə, hüquq və pud hesabı yığım. Nazirliyin fəaliyyətinin ümumi məsələləri həll etmək üçün nazirin yanındı Şura və Müşavirə kimi iki yardımçı orqan fəaliyyət göstərirdi. Ümumi müzakirə talab edən istanilan məsələni nazir Şuraya baxılmışa vera bildi. Onun tərkibinə nazirin müavini, nazirin baş müvakkil, dəftərxana direktoru, mərkəzi idarədən müvakkil, şöbə müdürü, Maliyyə, Yollar, Dövlət Nazarəti nazirliklərinin, Neft sənayeçiləri Qurultayı Şurasının, Birja Komitəsinin, Ticarət-Sənaye İttifaqının, Naqliyyat Camiyətləri İttifaqının, kooperativ təşkilatların nümayəndələri daxil idi. Müşavirə nazirliyə aidiyəti olan və kollejial müzakirə talab edən məsələləri digər nazirlik və idarələrin iştirakı olmadan həll etmək üçün yaradılmışdır. Onun tərkibinə sonuncular istisna olmaqla, Şuradan bütün üzvləri daxil idi. Sənaye şöbəsi fabrikdan materiallar alınmasına fabrik markasının tasdiqi ilə icazə verir, gəmilərin icarəsi hüquqlarının əldə edilməsinə, satılmasına və başqaşına güzəşt edilməsinə, torpaq sahələrinin hüquqlarının alınmasına, icarəsinə və güzəşt gedilməsinə patentlər verirdi. Ticarət şöbəsi isə hökumətin sərancamına əsasən Azərbaycan hündürlərində malların əmtəə mübadiləsi və ya onsuuz çıxarılmasına icazə verirdi. Ər-

zaq şöbəsi əvvəlki satınalma, mal bölgüsü, nəzarət-müfəttişliyi və eks-peditör şöbələrindən yaradılmışdır.

Göstərlilənlərdən əlavə, Bakı quberniyası fabrik müfəttişliyi, Bakı texniki komitəsi, Dağ-madən idarəsi, Bakı ölçü və çəkini yoxlama idarəsi və Qiymatlı metalları test idarəsi də Ticarət və Sənaye Nazirliyinin tabeçiliyində idi.

Kənd təsərrüfatının idarə edilməsi sahəsində mərkəzi orqan ki-mi Əkinçilik nazirliyi bütün hökumət kabinetlərində mövcud olmuşdur. Birinci kabinetdə əkinçilik naziri Ə. Şeyxülislamov (eyni zamanda əmək naziri, Hümmət), ikinci kabinetdə X. Sultanov (Müsəvat), oktyabrın 6-dakı ikinci hökumət kabinetində dəyişiklik-lərə asasan, əkinçilik və dövlət əmlakı naziri A. Qardaşov (Əhrar), üçüncü kabinetdə X. Sultanov (Müsəvat), dördüncü kabinetdə A. Qardaşov (Əhrar), beşinci kabinetdə əkinçilik, eyni zamanda əmək naziri Ə. Pepinov (socialist) olmuşlar.

Nazirliyin tərkibində kənd təsərrüfatı, torpaq, meşə, su və aqrar islahat şöbələri və Balıqlıq İdarəsi vardır. Kənd təsərrüfatı şöbəsi kənd təsərrüfatı sahəsində tacribi işlə, zərərvericilərlə mübarizə, üzümçülük və şərabçılıq işləri və kənd təsərrüfatı texnikasının yüksəldilməsinə yönəlnən tədbirlər görülməsi ilə başlıq olurdu (8 may 1919 tarixli qanunla əhaliyə birbaşa agronomik yardım göstərilməsinin və kənd təsərrüfatı zərərvericilərlə mübarizənin təşkili Daxili İşlər Nazirliyindən alınmış Əkinçilik və Dövlət Əmlakı nazirliyinin tabeçiliyinə verilmişdir¹⁸⁴). Torpaq şöbəsinin predmet dairəsinə dövlət əmlakı, mülkləri, torpaqları, qış və yay otaqları, kənd yerlərinin torpaq quruluşu, dövlət torpaqlarının müxtəlif idarə və şəxslər arayılması, dövlət torpaqlarında faydalı qazıntınlara kəşfiyyatı və çıxarılmasına icaza verilməsi, əkinçi aləhinin, eləcə də qaç-qırınların torpaq təmətinə və s. məsələlər daxil idi. Meşə şöbəsi meşə materiallarından istifadə edilməsi, meşələrin qorunması və meşə müdürüyyətinin təşkili ilə əlaqədar işlərə rəhbərlik edirdi. Su şöbəsi su idarələrinə rəhbərliyi hayata keçirirdi. Nazirlar Şurasının qərarı ilə 1 noyabr 1918-ci ildən bu sahada mərkəzi orqan qismında Azərbaycan Cümhuriyyətinin Su İdarəsi təsis edilmiş, bir qədər

¹⁸¹ СҮНРПАР, ср. 294.

¹⁸² Yenə orada, mad. 203.

¹⁸³ Yenə orada, mad. 161.

¹⁸⁴ ARDA, f. 2823, siy. 1, iş 4, v. 35.

sonra isə onun yeddi yerli orqanı yaradılmışdır. 6 iyun 1919-cu ildə Hökumətin qərarı ilə təsis edilmiş aqrar ıslahat şöbəsinin vəzifəsi torpaq ıslahatı üçün hazırlıq işlərinin görülməsi, əhalinin torpaqla təmin edilməsi və bütövlükdə torpaq ıslahatı sahəsində qanun layihələrinin hazırlanması və bu sahədə dəyişikliklərin hayatı keçirməsinə rəhbərlik id. Bəliqçılıq idarəsi bəliqçılıq sənayesinin barpa edilməsi, baliqtutma sahəsində qayda-qanun yaradılması, dövlət bəliqçılıq sahələrinin icaraya veriləmisi, bu sahədən dövlət galirlərinin artırılması masalələri ilə məşğul idi¹⁸⁵.

Nazirliyin nazdında göstərilən səbələrdən başqa Bakı ixtioliyi laboratoriyası da var idi. Onun fəaliyyəti iki əsas istiqamətdə qurulmuşdur: (1) elmi-tədqiqat - Cənubi Xəzərin və ona tökülen çayların bəliqçılığı biologiyasını öyrənmək və (2) praktiki – rasiyal bəliq təsərrüfatının elmi əsaslardan qurulması, sünü baliq yetişdiriləməsi əsaslarının işlərinin hazırlanması¹⁸⁶.

b) Maliyyə sahəsində idarəçilik

Bu sahədə mərkəzi orqan kimi Maliyyə nazirliyinin dövlətin idarəetmə orqanları sistemində önemli yeri vardır. Belə ki, onun predmet dairəsinə dövlətin maliyyə-kredit siyaseti, banklar, vergi işinin təşkilü, habelə sərhəd və gəmrük işi daxil idi. Görünür, salahiyyat dairəsinin belə genişliyi səbəbiə Parlamentə daxil olan qanun layihələrinin ən çoxu bu nazirlik tərəfindən təqdim edilmişdir.

Birinci hökumət kabinetində maliyyə naziri vəzifəsini N. Yusibaylı (eyni zamanda xalq maarifli naziri, Müsavat), ikinci kabinetdə Ə. Əmircanov (bitarəf), oktyabrın 6-da ikinci hökumət kabinetində edilən dəyişikliklərdən sonra M. Hacinski (Müsavat), üçüncü kabinetdə İ. Protasov (Slavyan-Rus Cəmiyyəti), dördüncü kabinetdə Ə. Hasanov (bitarəf), beşinci kabinetdə R. Qaplanov (Əhrar) icra etmişlər.

Nazirliyin mərkəzi aparatına nazir və onun iki nazir müavininən dən başqa dəftərxana, kredit, vergi və sərhəd mühafizəsi səbələri daxil idi. Azərbaycan Dövlət Əmanət Kassaları və Kiçik Kreditlər

üzrə idarə, Azərbaycan Vergi (yaxud Xəzinə) Palatası, Bakı Aksis idarəsi, Azərbaycan Xəzindərlüyü və Dövlət Kağızlarının Hazırlanması Ekspedisiyası da nazirliyin təbəqəliyində idi¹⁸⁷.

1919-cu il aprelin 16-də Hökumətin qərarı ilə İqtisadi-Maliyyə Komitəsi yaradılmışdır. Komitə Nazirlər Şurasına baxılmağa veriləcək iqtisadi-maliyyə masalələrinin ilkin işləni hazırlanmasına həyata keçirməli idi və yollar, maliyyə, ticarət və sənaye və xalq sahiyyəsi nazirlərindən ibarət tərkibdə təşkil edilir¹⁸⁸. Komitənin sədri yollar naziri təyin edilir. Sonradan dövlət nazərəti naziri də daimi üzv kimi Komitənin tərkibinə daxil edilmişdir¹⁸⁹.

Hələ 1918-ci il oktyabrın 21-da Nazirlər Şurası tərəfindən təsdiq edilmiş Azərbaycan Cümhuriyyəti Maliyyə Nazirliyinin hüquqi statusuna dair qanunvericiliq aktına slava olaraq Parlament 20 oktyabr 1919-cu il tarixli qanunu "Azərbaycan Cümhuriyyəti Maliyyə Naziri Şurası haqqında Əsasnamə"ni¹⁹⁰ təsdiq edir. Əsasnaməyə müvafiq olaraq, qüvvədə olan qanunlар əsasında Nazirlər Şurasının salahiyətinə aid olan maliyyə masalələrinə, habelə Maliyyə naziri tərəfindən Şuranın müzakirəsinə verilməli olan maliyyə işlərinə baxılması üçün Maliyyə Nazirinin yanında Şura təşkil edilir. Şura Maliyyə nazirinin sadriliyi ilə, nazir müavinindən, nazirliyin dəftərxana direktorundan və doqquz üzvdən (həlliədici səslər beş daimi üzv və məşvərətçi səslər xüsusi dəvətlə dörd üzv) ibarət tərkibdə fəaliyyət göstərirdi.

17 mart 1919-cu il tarixdə Parlamentin qəbul etdiyi "Müxtəlif vergilər tutulmasından şikayətlərə baxılmasına üzrə ali instansiya kimi Maliyyə Naziri Şurası haqqında Qanun"¹⁹¹ Rusiya Hökumət Senatının I Departamenti tipli idarə yaradılanadık Maliyyə Naziri Şurası müxtəlif vergilər tutulmasından şikayətlərə baxılmasına üzrə ali instansiya hesab olunur. Vergilər tutulmasından şikayətlərə baxılmasından zəmanət Maliyyə Naziri Şurasına daimi üzvlərdən əlavə hal-

¹⁸⁷ Yenə orada, 34-37; IV c., 13-17.

¹⁸⁸ ARDA, f. 24, siy. 1, iş 3, v. 46.

¹⁸⁹ Yenə orada, f. 90, siy. 1, iş 42, v. 79-80.

¹⁹⁰ Yenə orada, f. 895, siy. 3, iş 81, v. 15-15 arx.

¹⁹¹ Yenə orada, iş 20, v. 17.

¹⁸⁵ Adres-kalendär, III c., 45-52.

¹⁸⁶ Yenə orada, 48-49.

ledici səslə Məhkəmə Palatasından iki nümayəndə (Məhkəmə Palatası Departamentlərinin ümumi yığıncağının qararı ilə Palatanın sədri və ya üzvü və Palatanın prokuroru və ya onun müavini) və vergi öðeyicilərindən iki il müddatına seçilməkəcək néşumayañda daxil olur. Şura baxılan məsələlər üzrə qərarlar qəbul edirdi. Qəbul edilən qərarlar qəti hesab olunurdu və onlardan şikayət vermek olmazdı. Lakin Şurada sadrlik edən və prokuror Şuranın qərərndə qanun pozuntusuna yol verildiyini aşkar etsalar, bir həftə ərzində Nazirlər Şurasına protest vermek hüququna malik idilər.

Qeyd edildiyi kimi, vergi işinin təşkili də Maliiya Nazirliyinin salahiyətyatında idi. Bu işa nazirliyin vergi şöbəsi rəhbərlik edirdi. Nazirliyin nazdzində, habelə mərkəzi nəzarətçi orqan kimi vergi müfəttişliyi yaradılmışdır.

Hələ 1918-ci il oktyabrın 11-də Gəncə Vergi Palatası Bakı Vergi Palatasının tərkibinə daxil edilmiş, sonuncu isə həmin il oktyabrın 22-dən Azərbaycan Vergi Palatası adlandırılmışdır¹⁹².

Bu sahada problemlərdən biri yerlərdə vergilərin yiğilmasına məsləhətli olmaması idi. Bu işla qızıl raişları maşğul olurdu. 17 mart 1919-cu il tarixli "Gəlir vergisi üzrə yeni quberniya və sahə idarələrinin təşkili qaydası haqqında qanunla"¹⁹³ "Dövlət gəlir vergisi haqqında qanun"un X bölməsinin 3 və 4-cü maddələrinin qüvvəsi Azərbaycanda quberniya və qəza zəmstvo idarələrinin təsisi qədər uzadılır və galir vergisi üzrə yeni quberniya və sahə xidmətlərinin təşkilinə həmin maddalara əsasən hayata keçiriləcək nəzərdə tutulurdu. Həmin qanuna əsasən, yerlərdə galir vergisini yıqmış hüquq quberniya və qəza sahə xidmətlərinə həvalə edilir.

Hökumət aksiz idarələri sistemini də qurmuşdur. Belə ki, 1918-ci il 8 oktyabr tarixli qərarla üç quberniya aksiz idarəsi yaradılmışdır: Gəncə şəhərində - Gəncə quberniyası və Zaqatala dairəsi üçün, Bakı şəhərində - Bakı quberniyası üçün ümumi aksiz üzrə və Bakı şəhərində - neft gəlirləri üçün. Quberniya aksiz idarələri sayı hər bir idarə üçün maliyyə nazirliyi tərəfindən müey-

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

yən edilən aksiz sahə müfəttişlerinin nəzarətinə həvalə edilən sahələr böülündür¹⁹⁴.

Dövlətin maliyyə-kredit siyasetinin və pul mübadiləsinə nəzarətin gücləndirilməsi üçün müvafiq strukturlar (dövlət bankı, əmanət kassaları və s.) yaradılmışdır. Azərbaycan Hökuməti tərəfindən 1919-cu il mayın 26-də bayanılıq təsdiq üçün Parlamentə təqdim edilən Dövlət Bankının yaradılmasına dair qanun layihəsi sonuncu tərəfindən 1919-cu il sentyabrın 18-də təsdiq, eləcə də "Azərbaycan Dövlət Bankının Nizamnaməsi"¹⁹⁵ qəbul edilir. Azərbaycan Dövlət Bankı 1919-cu il sentyabrın 30-də Bakıda təntənləri suradıq. 1919-cu il oktyabrın 25-də isə Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin yaradılması haqqında qanun qəbul edilir.

Ölkədə pul və kredit tədavülünü nizamlamaq üçün dövlət bankının yaradılmasının böyük əhəmiyyəti vardır. Nizamnamənin 1-ci bəndinə görə, Azərbaycan Dövlət Bankı pul dövriyyəsini yüngülləşdirmək, qisa müddəli kreditlər vəsaitləsənək dövlət ticarətin, sənayenin və kənd təsərrüfatının inkişafına yardım etmək, habelə pul sistemini möhkəmlətmək məqsədilə yaradıldı. Onun başlıca vəzifələri pul emisiyyəti, valyuta məsələlərinin tənzimlənməsi və özəl banklara nəzarət idi. Banka rəhbərliyi bankırlar şurası hayata keçirirdi.

Baxmayaraq ki, Azərbaycanda əmanət kassaları mövcud idi, amma onlar faktiki olaraq fəaliyyət göstərmirdi. Onların bərpası ilə yanaşı, bu sahada digər tədbirlər da görülür. 1919-cu il oktyabrın 11-də Parlament "Azərbaycan Dövlət Əmanət kassaları haqqında Nizamnamə"ni təsdiq edir. Nizamnaməni təsdiq edən qanulunda, habelə Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qazax, Quba, Nuxa, Petropavlovsk, Salyan, Şamaxı, Şuşa şəhərlərinin dövlət xəzinədarlıqlarında 12 mərkəzi dövlət əmanət kassası və 35 poçt-teleqraf kassası yaradılır. Ümumiyyətlə, Azərbaycan Cumhuriyyəti hündürlərində 47 əmanət kassasının açılması nəzərdə tutulurdu¹⁹⁶. Əmanət kassaları, bir tərəfdən, əhalidə qənaətçilik vərdişini inkişaf etdirməli, digər tərə-

¹⁹² Адрес-календарь, III ч., 36

¹⁹³ Azərbaycan, № 64, 27 mart 1919.

¹⁹⁴ Yena orada, № 6, 8 oktyabr 1918.

¹⁹⁵ ARDA, f. 895, siy. 3, is 242, v. 67-78.

¹⁹⁶ Yena orada, is 233, v. 36; Azərbaycan, № 221, 16 oktyabr 1919.

dən, pul artıqlarını dövlət kassalarına cəlb etməli və bununla da onların dövriyyə üçün zəruri miqdardan azaltmalı idi¹⁹⁷.

Xarici valyuta kurslarını müəyyən etmək səlahiyyətini Bakı birjası yanında xüsusi Qiymət Komitəsi hayata keçirirdi. 1919-cu il iyulun 15-də yaradılmışdır¹⁹⁸ bu Komitənin valyuta ilə aqdları təzminləmək və qaydava salmaq üçün müümüh shəhərvəti var idi.

c) Naqliyyat ve rabita sahäsində idaracılık

Azərbaycan Cümhuriyyətinin naqliyyat sahəsində mərkəzi idarətçi orqanı Yollar Nazirliyi idi. Müstəqillik ərzində mövcud olmuş beş hökumət kabinetinin hamisində yollar naziri postunu X. Maliksəlavon (bitaraf) tutmuşdur.

Yollar Nazırlığının faaliyyetinin başlangıcında hala o Gençdə yerleşərək Azərbaycan Dəmir Yolları İdarəsi yaradılmış, idarənin ştatları sabiq Zaqafqaziya dəmər yolları qulluqçularından formalasdırılmışdır.¹⁹ İdarənin əsas işi dağıdılmış yolları ve vagonları təmir edib müxtəlif istiqamətlərdə təmin etmək olmuşdur.

Parlamentin 17 mart 1919-cu il tarixdə qəbul etdiyi "Quru yolların və yol qurğularının Yollar Nazirliyinə verilmesi haqqında qanun" a əsasən, bütün şosse və yollar, habelə torpaq yollar süni qurğular ilə birlikdə və Azərbaycanın quberniya idarələri nəzdindəki tərkikti idarələrinin tabelçiliyində olan ayrı-ayrı süni yol qurğuları dövlət əhəmiyyətli hesab edilmiş və həmin yollar onlara xidmat göstərən idarə və texniki heyətlə birlikdə Yollar Nazirliyinin tabelçiliyinə verilmişdir²⁰⁰. Hükumətin 2 aprel 1919-cu il tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin mühafizasi altında olun avtomobil anbarları və emalatxanaları Yollar Nazirliyinin tabelçiliyinə keçirilmişdir²⁰¹.

Nazırılıyin tərkibinə ümumi işlər idarəsi, təsərrüfat hissəsi, əmir va yollar xidmətləri, eləcə də Dəmir Yolları İdarəsi, Su və Səs Yolları İdarəsi, Culfa-Bakı Dəmir Yol Tikintisi İdarəsi davıl

AXÇ- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

idi. Bakı Dənizçilik Məktəbi da onun tabecilivində idi.

Azərbaycan Hökuməti müstaqil dövlətin rabitə sistemini formalasdırmaq sahəsində də mühüm işlər görmüşdür. Bu sahada mərkəzi orqan Poçt və Teleqraf Nazirliyi idi. Birinci və ikinci hökumət kabinetlərinə poçt və teleqraf naziri X. Məlikaslanov (eyni zamanda yollar naziri, bitarəf), oktyabrın 6-dan sonra isə A. Aşurov (bitarəf), üçüncü kabinetdə Aslan bay Səfirkürdski (həm də əmək naziri, sosialist), dördüncü və beşinci kabinetlərdə də C. Hacınski (sosialist) olmuşdur.

Hökumətin 3 iyul 1918-ci il tarixli qərarı ilə Nazirliyin mərkəzi aparılanın təşkilinə başlanılmış və tez bir zamanda bu iş başa çatdırılmışdır. Bura Azərbaycan Post-Telegraf Dairəsi İdarəsi, 1, 2 və 3-cü səbələr və daftarraxana idarəti²⁰³

1918-ci ilin sentyabr ayindan poqt-teleqraf idarələrinin və poqt daşımalarının, habelə dağıdılmış teleqraf xətlərinin bərpasına başlanılmışdır. Artıq 1919-cu ilin sonlarına 54 poqt-teleqraf idarəsi və bir şəhərlərarası telefon stansiyası bərpa edilmiş, ölkənin bəzi məntəqələri arasında telefon olğası yaradılmışdır. Bundan əlavə, bir teleqraf stansiyası, radiostansiya və poqt-teleqraf məktəbi açılmışdır. Azərbaycan Hökumətinin 1919-ci il 3 mart tarixli qarri ilə Poqt və Teleqraf Nazirliyi yanında Azərbaycan Teleqraf Agentliyi – AzərTAC təşkil edilmişdir²⁰⁴. Gürcüstan və Ermanistanla poqt-teleqraf sazişi bağlanmış və poqt və teleqraf yazılmaları mübadiləsi bərpa edilmişdir. Dövriyyəyə Azərbaycan Cumhuriyyətinin özünün poqt markaları buraxılmışdır.

Parisdəki Azərbaycan nümayəndələri Azərbaycan Cümhuriyyətinin poçt-telegraf işlərini ümumdünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasını Eyfel qülləsindəki Avropa radiostansiyasına qoşmaq üçün Fransanın poçt və telegraf kompaniyası ilə razlaşma şədə etmiş və bu razlaşma asasən, Azərbaycana lazımi avadanlıq və mütəxəssislər göndərilmişdir. Ə.M. Topçubaşovun 1919-cu ilin novabrında ilk dəfə olaraq Eyfel qülləsindəki ra-

¹⁹⁷ ARDA, f. 895, siy. 3, is 233, v. 4

¹⁹⁸ Yenə orada, f. 24, siv. 1, is 232, v. 1.

¹⁹⁹ Адрес-календарь III и 69

²⁰⁰ ARDA, f. 895, siv. 3, is 25, v. 12.

²⁰¹ Yenə orada, f. 894, siv. 1, iş 23, v. 1; *Aşenbaşlılar*, № 77, 12 aralıksız - 1010.

²⁰² Адрес-календарь. III ч., 34-36.

203 Yeniorada, 37

²⁰⁴ ARDA, f. 51, siv. 1, is 2, v. 103.

düstansiyadan Gəncə radiostansiyasına birbaşa xələ Azərbaycan Cümhuriyyəti Nazırı Şurasının sadrına göndərdiyi telegramda deyilirdi: "Əziz vətənimizin iqtisadi və mədani təraqqisində böyük rol oynayaq ilk Azərbaycan radiostansiyasının fəaliyyətə başlaması müənasibatlı sizi təbrik edirəm"²⁰⁵. Bu hadisədən az sonra Ə. M. Topçubaşov İsvəçərin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqına üzv olmaq üçün Beynəlxalq Büroya əriza ilə müraciət etmişdir²⁰⁶.

C. Sosial-madəni sahada idarəetmə

a) Təhsil və xalq maarifi sahəsində idarəetlik

Azərbaycan Cümhuriyyətinin təhsil və xalq maarifi sahəsində mərkəzi idarəciliq orqanı Xalq Maarifi (və ya Maarif) nazirliyi idi. Cümhuriyyətin mövcud olduğu dövrde yaradılmış bütün hökumət kabinetlərində xalq maarifi (və ya maarif) naziri postu mövcud olmuşdur. İlk üç kabinetdə bu postu N. Yusifbəyli (eyni zamanda birinci kabinetdə maliiyyə, ikinci və üçüncüdə – dini etiqad naziri, Müsavat), dördüncü kabinetdə R. Qaplanov (eyni zamanda dini etiqad naziri, Əhrar), beşinci kabinetdə isə H. Şahtaxtinski (eyni zamanda dini etiqad naziri, İttihad) tutmuşlar.

Xalq maarifi nazirliyinin asas vazifəsi elm və xalq maarifinin inkişafına imkan verən tədbirlər görülməsi idi. Hökumətin 30 iyun 1918-ci il tarixli qərarı ilə xalq maarifi naziri daftərxanısının ştatının tərtib edilməsi bu nazirliyin müstəsna vəziyyəti əlaqədardır. Olaraq, nazirin öz müləhizəsinə verilmişdir²⁰⁷. 2 avqust 1918-ci ildə xalq maarifi nazirinin hökumətin təsdiqindən təqdim etdiyi nazirlik haqqında "Müvəqqəti Əsasnamə" yə (adından müvəqqəti olmasına baxmayaraq. Cümhuriyyətin sonuna qədər qüvvədə olmuşdur) əsasən, nazirliyin tərkibi, nazirdən, onun müavinindən, Nazir Şurasından, məktəblərin idarəciliyi üzrə üç şöbədən (ali və orta, xalq və peşə məktəbləri şöbələri) və nazirliyin dəftərxanasından ibarət idi. Şura nazirdən, onun müavinindən, şöbə müdürünlərdən, dəftərxananın di-

AXC- da hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

rektorundan, tədris-maarif işlərinin müxtəlif sahələri üzrə mütəxəssislərdən ibarət tərkibdə fəaliyyət göstərirdi. Şuranın işində, həmçinin hər dəfə nazirin xüsusi sərcəməni ilə iclaslara davət olunan elm nümayəndələri da iştirak edirdilər. Şuranın səlahiyyətlərinə daxil idi: qanunvericilik orqanına təqdim edilan qanun layihələrinin işlənilib hazırlanması, elm və tədris-maarifçilik işlərinin inkişafına imkan verən müxtəlif tədbirlərin işlənilib hazırlanması, nazirliyə təbə olan idarələrin mexaric smetasının, habelə nazirliyin bütün idarə və təhsil müəssisələrinin illik hesabatlarının tərtib edilməsi və nazir tərafından Şuranın müzakirəsində təqdim edilən digər məsələlər²⁰⁸.

Şöbə müdirilərinin vazifəsi məktəblərin inzibati və pedaqoji təftişindən, onların smetasının, yenidən taşķılı planlarının tərtibindən, yeni məktəblər açılması və köhnələrin lağvi layihələrinin hazırlanmasından, işə qəbul və işdən azad etmə ilə əlaqədar nazirə təqdimatlar təqdim edilməsindən və s. ibarət idi²⁰⁹.

1918-ci il oktyabrın 9-da teatr işi²¹⁰, sentyabrın 18-də bütün dövlət və ictimai topoqrafiyalar onlara aid bütün əmlakla birlikdə Xalq Maarifi Nazirliyinin təbəciyiliyinə verilmişdir²¹¹. Bundan əlavə bütün dövlət yazı kağızları ləvazimatı mağazaları da nazirliyin təbəciyiliyində idir²¹². Nazirlikdə, habelə türk dilində dərsliklərin hazırlanması üzrə komissiyalar və türk əlifbasının islahatı üzrə xüsusi müşavirə fəaliyyət göstərirdi.

Əvvəllər Bakı və Gəncə quberniyalarında mövcud olmuş xalq məktəbləri direksiyaları 1919-cu ilin əvvəllərində lağv edilmiş və onların funksiyalarının bir hissəsi nazirliyə, digər hissəsi isə xalq məktəbləri müfəttişlərinə verilmişdir. Sonuncular ibtidai təhsil məktəblərinin işinin təşkil məsələlərlə məşğul olurdular. 1919-cu ildə 10 belə müfəttişlik yaradılmışdır. 1 mart 1920-ci il tarixdə Parlament dənəşirliyi təqdim etmişdir²¹³.

²⁰⁵ Adres-kalendär, III ç., 54.

²⁰⁶ Yenə orada.

²⁰⁷ CUPAP, st. 222.

²¹¹ ARDA, f. 894, siy. 1, iş 2, v. 4.

²¹² Yenə orada, f. 51, siy. 1, iş 7, v. 33.

²¹³ BIPAP, № 18, 10 may 1920.

Xalq maarifi məsələləri ilə Bakı şəhər dumasının məktəblər səbəsi də maşğıl olurdu. Şəhərin bütün aşağı ibtidai məktəbləri onun təbəciliyində ididi.

1 sentyabr 1919-cu il tarixli qanunla²¹⁴ təsis edilən Bakı Dövlət Universiteti da idarəciliq baxımından Xalq Maarifi Nazirliyinin predmet dairəsində idi. Tərkibində dörd fakültə (tarix-filogiya, fizika-riyaziyyat, hüquq və tibb) olan Bakı Dövlət Universiteti onun haqqında Nizamnamənin 1-ci maddəsinə asasən, müstaqil elmi-tadris müəssisəsi idi. Universitetin bilavasitə idarəciliq orqanları rektor, prorektor, dekanlar, şura, idarə heyəti və fakültə yiğincəqləri daxil idi (2-ci mad.). Universitet şurası onun tədris və inzibati-təsərrüfat hissəsi üzrə ali və müstaqil idarəetmə orqanı idi və rektorun sədriyili ilə professor, dosent və privat-dosentlərdən ibarət tərkibdə fəaliyyət göstərirdi. İdarə heyəti universitetin cari maddi və inzibati məsələlərini həll edir və rektordan, prorektordan, dekanlardan və şuranın üç illik müddətə seçilən üç üzvündən ibarət tərkibdə fəaliyyət göstərirdi²¹⁵.

b) Qaçqınlar və əhalinin yoxsul hissəsi ilə işin təşkili

Azərbaycan Hökumətinin daim qayığı göstərdiyi məsələlərdən biri də qaçqınlar və əhalinin yoxsul hissəsi ilə işin təşkili idi. Müharibə və anarxiya nəticəsində evindən-eşiyindən uzaq düşmüş, tamamilə müflisləşmiş və özlərinə dövlətin xüsusi qayığını talab edən ahalı qrupu amala galmışdı. Bu, göstərilən məsələ ilə maşğıl olan daimi orqanların yaradılması zarurətinə doğururdu. Milli müstaqil dövlətin yaradığı ilk dövrda qaçqınların problemləri ilə Mütəslim Milli Şurasının qaçqınlar səbəsi maşğıl olurdu. 1918-ci il iyunun 17-də hökumətin təşkili zamanı bu səbəbən Əsriyə Səhiyyə və Himayaçılık Nazirliyi qurulmuşdur. 1918-ci ilin oktyabrında isə bu nazirlik iki ayrı-ayrı nazirliyə - Himayaçılık və Səhiyyə nazirliklərinə bölünür. Bu vaxtdan da Himayaçılık (və ya Sosial Təminat) Nazirliyi qaçqınlara və anarxiyanın zarar çəkən ahaliyə yardım göstərilməsi üzrə bütün işləri öz öhdəsinə götürür²¹⁶.

²¹⁴ ARDA, f. 895, siy. 3, iş 73, v. 55-56.

²¹⁵ Yena orada, v. 46-52.

²¹⁶ Adıpec-kałendap, III c., 78.

Himayaçılık Nazirliyinə ikinci kabinetdə X. Rəfibəyli (eyni zamanda səhiyyə naziri, bitəraf), oktyabrın 6-dakı kabinet dəyişikliyindən sonra M. Rəfiyev (həm də dini etiqad naziri, Müsavat), üçüncü kabinetdə R. Xoyski (bitəraf), dördüncü kabinetdə V. Klenevski (Slavyan-Rus camiiyyəti), beşinci kabinetdə M. Rəfiyev (eyni zamanda səhiyyə naziri, Müsavat) olmuşlar.

Himayaçılık Nazirliyi vezifələrini iki istiqamətdə hayata keçirirdi: (1) qaçqınlar masalası üzrə və (2) himayaçılık masalası üzrə. Birinci istiqamət üzrə nazirliyin əsas vezifələri qaçqınların qonşu dövlətlərdən qəbulundan, onların zəruri ərzəq və məhsullarla, əkin üçün toxumla və iş heyvanları ilə təchizindən, bəzi kənd camiiyyətlərinə təsərrüfatın bərpası üçün faizsiz ssudalar ayrılmış ilə iqtisadi rifahlarının yüksəldilməsinə kömək etməkdir, ikincisi üzrə - azyazı yetimlər üçün sığınacaq və məntəqələrin taşķılindən, saxlanmasından və onlar üzərində nəzarətdən, yoxsul ahalı üçün gecələmə evlərinin və ucuz yeməkxanaların açılmasından, xüsusü və ictimai xeyriyyəçiliyə nəzarət və ona mümkün olan köməyi göstərməkdən ibarət idi. Bu vezifələrə uyğun olaraq, nazirliyin mərkəzi aparıcı üç səbədən: himayaçılık, qaçqınlar və təsərrüfat şöbələrindən ibarət idi²¹⁷.

Himayaçılık Nazirliyi öz vezifələrini ərazi baxımından üç istiqamətə yerinə yetirirdi: (1) sonnət rayonu ilə birləşdikdə Bakı şəhəri, (2) ölkənin digər bölgələrində və (3) xaricdə. Yerlərdə idarəciliyi hayata keçirmək üçün ələkərəzə altı dövlət himayaçılığı dairəsinə bölünmüdüdü: Bakı (Bakı şəhəri, Bakı və Quba qazaları), Gəncə (Gəncə şəhəri, Gəncə və Qazax qazaları), Şamaxı (Şamaxı və Göyçay qazaları), Nuxa (Nuxa, Ərəş qazaları və Zaqatala quberniyası), Qarabağ (Cavansır, Şuşa, Cabrayıl və Zəngəzur qazaları) və Lənkəran (Lənkəran və Cavad qazaları). Hər bir dairaya himayaçılık münafitişi rəhbərlik edirdi²¹⁸.

Hökumətin 23 iyun 1919-cu il tarixli qərar ilə Qaçqınların və kökçülərin vəziyyətinin aydınlaşdırılması və onların daimi yaşayış yerlərinə qaytarılması üzrə mərkəzi komisiya yaradılmışdır nəzərdə tutulmuşdu. Mərkəzi komissiyanın Bakuda Daxili İşlər, Əkinçilik və

²¹⁷ Yena orada, 79.

²¹⁸ Yena orada.

Himayaçılık nazırlıklarının nümayəndələrindən təşkil olunması və quberniya və qazalarda Mərkəzi komissiyanın tabeliyində olan yerli komissiyaların yaradılması nəzərdə tutulurdu. Qərarla, habelə xarici işlər nazirinə qaćınlar məsələsinin tezliklə və imkan daxilində ağrısız həlli üçün beynəlxalq komissiyanın təşkilini məqsədilə Ermənistan Respublikası ilə münasibətlərə girmək tapşırılmışdır²¹⁹.

Himayaçılık Nazirliyi fəaliyyəti dövründə nazirliyin yerli orqanlarını təşkil etmiş və qaćınlara və əhalinin yoxsul hissəsinə yardım göstərilmiş sahəsində müümət tədbirlər görmüşdür. Bu tədbirlərlə sırasında qaćınlar və yoxsullar üçün yedirtmə məntəqələrinin təşkilini, uşaq evlərinə və yerli xeyriyyə cəmiyyətlərinə maliyyə yardımını göstərilməsini, 1918-ci ilin mart hadisələri zamanı zərərçəkmiş şəxslərə birdəfəlik pul yardımını verilməsini, qaćınların boş torpaqlara məskunlaşdırılması üzrə işi və s. göstərmək olar.

(c) Səhiyyə sahəsində idarəçilik

Cümhuriyyətin Səhiyyə sahəsində mərkəzi idarəçilik orqanı Səhiyyə (oktyabrın 6-da kabinet dəyişikliyindən sonra dördüncü kabinetdə Xalq Səhiyyəsi) Nazirliyi idi. İlk hökumət kabinetini istisna olmaqla, bütün kabinetlərə səhiyyə naziri vəzifəsi olmuşdur. İlkinci kabinetdə, bu vəzifəni X. Rəfiibəli (oktyabrın 6-da kabinet dəyişikliyinədək eyni zamanda himayaçılık naziri, bitərəf), üçüncü kabinetdə Y. Gindes (Slavyan-Rus cəmiyyəti), dördüncü kabinetdə A. Dastakov, beşinci kabinetdə M. Rəfiyev (eyni zamanda himayaçılık naziri, Müsavat) yerinə yetirmişlər.

Nazirlik əhaliyə tibbi yardım verilməsinə rəhbərliyi və nəzarəti həyata keçirirdi. Bakı şəhərinin və onun rayonlarının salamat qalmış bütün müləcə müəssisələri nazirliyin təbeqiliyində idi. Nazirliyin qarşısında duran əsas vəzifələr bunlar idi: (1) ölkədə əhalinin sağlam hayatı üçün elə alverişli şərait yaratmaq ki, onun xəstələnməsini azaltınsın və təbib həddə çatdırınsın; (2) antisaniatlılığı ilə mübarizə, əhalinin sağlığını sarsıdan iqlim, məsiət və ərazi xarakterli amillərin aradan qaldırılmasına²²⁰.

²¹⁹ ARDA, f. 894, siy. 1, iş 23, v. 59; Azərbaijdən, № 135, 1 iyun 1919.

²²⁰ Adept-cələnlər, III c., 86.

Nazirliyin tərkibində bu şöbələr var idi: şəhər və məhkəmə təbabəti, kənd təbabəti, tibbi statistika, aczaçılıq və veterinar. Şəhər və məhkəmə təbabəti şöbəsi şəhərlərdəki tibb müəssisələrini zəruri tibbi heyatlə, vəsitə və alatlırla təchiz edir, bu müəssisələrin, eləcə də məhkəmə tibbi ekspertizasının hakimlərini təyin edir və onlara nəzərat edirdi. Kənd təbabəti şöbəsi bütün kənd xəstəxanalarını zəruri heyət və avadanlıqla təchiz edir, Azərbaycanın bütün ərazisində hakimlərin, feldşerlərin fəaliyyətinə göz qoyurdu. Tibbi statistika şöbəsi tibbi statistik material toplayır və bunun əsasında epidemiyalarla mübarizə üzrə vaxtında zəruri tədbirlər görülməsi üzrə təkliflər verirdi. Əczaçılıq şöbəsi sərəncamında olan dövlət əcza xana anbarından və tibb laboratoriyasından bütün hökumət müləcə müəssisələrinə zəruri dərəmə və alatlırla təchiz edirdi. Veterinar şöbəsi ölkədə veterinar işinə, həkim və idarələrin fəaliyyətinə göz qoyur, epizootiya hallarla qarşı mübarizəni təşkil edirid²²¹. Göstərilən şöbələrdən əlavə, nazirliyin mühasibat və təsərrüfat şöbələrinin də daxil olduğu ümumi dəftərxanası var idi.

Nazirin yanında Şura fəaliyyət göstəridi. O əhaliyə tibbi yardım işinin yaxşılaşdırılmasına dair şöbələrin bütün təklif və layihələrinə baxır və onları bayandırdıqdan sonra Nazirlər Şurasına və Parlamentə göndərirdi. Şuranın tərkibinə nazir müavini və şöbə müdürüleri daxil idi.

Hökumət 20 iyun 1918-ci il tarixli qararı ilə veterinar idarələri Himayaçılık və Xalq Səhiyyəsi Nazirliyinin təbeqiliyinə verilmişdir²²². 11 dekabr 1919-cu il tarixli qanunla 100 nəfərlik üçüllük kursları olan Bakı feldşer məktəbi də Xalq Səhiyyəsi Nazirliyinin təbeqiliyinə keçirilmiş və bu məktəb haqqında əsasnamə təsdiq edilmişdir²²³. 8 aprel 1920-ci il tarixli "Quberniya həkim idarələrinin yenidən təşkil haqqında qanun" a əsasən, həkim müfəttişi dəftərxanasının ştatları təsdiq olunmuşdur²²⁴. "Kənd xəstəxanaları və feldşer məntəqələri şəbəkəsinin genişləndirilməsi haqqında" 8 aprel 1920-ci il tarixli qanun

²²¹ Yenə orada, 85-86.

²²² ARDA, f. 2898, siy. 1, iş 1, v. 3.

²²³ Yenə orada, f. 895, siy. 3, iş 132, v. 26-27.

²²⁴ BİAP, № 26, 17 aprel 1920; ARDA, f. 895, siy. 3, iş 308, v. 27-28.

xalq sahiyyəsi nazirinə 35 yeni kənd xəstəxansı və 56 feldşer məntəqəsi açımağa icazə vermişdir²²⁵. Elə həmin tarixdə Bakı şəhərində müvvəqəti dövlət lazareti təsis edilmişdir²²⁶.

3. Nəzarət orqanları

Cümhuriyyət dövründə təşkil olunmuş bütün kabinetlərin tərkibində dövlət nəzarəti naziri olmuşdur. Birinci kabinetdə hələ dövlət müfəttişi adlanan vəzifəni C. Hacinski (sosialist), ikinci kabinetdə avvalca M. Hacinski (eyni zamanda xərici işlər naziri, Müsavat), otyaktrın 6-dakı dəyişikliklərdən sonra Ə. Əmircanov (bitəraf), üçüncü kabinetdə M. Hacinski (1919-cu il yanvarın 16-dan Ə. Həsənov), dördüncü kabinetdə N. Nərimanbaylı (Müsavat) və beşinci kabinetdə H. Məmmədbayov (İttihad) tutmuşlar.

Azərbaycan Hökumətinin faaliyyətə başlığı ilə dövrədə Azərbaycan arazisində heç bir nəzarət özü yox idi. İdara, müəssisə və təşkilatların faaliyyətinə və maliyyə intizamına nəzarət etməli mərkəzi bir orqana olan ehtiyacı nəzərə alaraq, Azərbaycan Hökuməti 29 oktyabr 1918-ci il tarixli qərarı ilə Dövlət Nəzarəti İdarəsi təşkil edir. Bir neçə gün sonra isə "Dövlət Nəzarətinin quruluşu haqqında qaydalar" təsdiq edilir. Dövlət Nəzarətinin tərkibinə daxil idi: dövlət nəzarətçisi (nazir), onun müavini, Dövlət Nəzarəti Şurası, dövlət nəzarətçisinin daftərxanası və Dövlət Nəzarəti İdarəsi. "Qaydalar" aəsən, Dövlət Nəzarəti nəzarət və təftiş haqqında Rusiya qanunları aəsənə fəaliyyət göstərirdi. Həmin qanunların tətbiqi zamanı yaranan masolələr Dövlət Nəzarəti Şurası tərafından, zəruri hallarda, ali hakimiyət orqanları tərəfindən həll edilməli idi²²⁷. Təftiş işini yaxşılaşdırmaq üçün nəzarət və təftiş haqqında Rusiya qanunlarına əlavə və dəyişikliklər nəzərdə tutan "İlkin və faktiki təftiş haqqında qaydalar" Hökumət tərəfindən 23 oktyabr 1918-ci ildə təsdiq edilmiş və 1919-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu "Qaydalar" aəsər, dövlət xəzinəsindən ödəmələrin yalnız dövlət nəzarətçisinin ilkin təsdiqindən sonra həyata keçirilməsi nəzərdə tutulurdu. Bütün pol tələbləri onların ödəmə üçün

²²⁵ ВПАР, № 27, 21 апреля 1920; ARDA, f. 895, siy. 3, iş 295, v. 9;

²²⁶ ВПАР, № 28, 24 апреля 1920.

²²⁷ Azərbaycan, № 25, 3 noyabr 1918.

dövlət xəzinəsinə daxil olmasına qədər Dövlət Nəzarəti İdarəsinə göndəriləmlə idi. Sonuncu isə üçgünlük, tacili ödəmələr üzrə isə birgünlük müddət arzində özünün təftiş rayını verməli idi²²⁸.

Bundan əlavə, Azərbaycan Cumhuriyyətində sahəvi nəzarət orqanları da yaradılmışdır. Buna əmək qanunvericiliyinin düzgün tətbiqinə nəzarət orqanlarını misal göstərməklə olar.

AXC-nin yarandığı ilk dövrlərdə əmək qanunvericiliyinin düzgün tətbiqinə nəzarət edən orqanlar fabrik müfəttişliyi və fahsların siyortası işləri üzrə şura idi. 1919-cu il yanvarın 21-də Əmək Nazirliyi yarandıqdan sonra əmək qanunvericiliyinə əmək edilməsi üzərində ali nəzarətin bu orqana həvələ edilməsi zərurati ortaya çıxır. Nazirliyin üzərində fəhlə və qulluqçularla sahibkarlar arasında vəsiatçı rolu oynamaq kimi çatın vəzifə düşürdü. Əməyin mühafizəsi nəzərdən əmək nəzarət də ona həvələ edilmişdi.

Əmək Nazirliyi bu nəzarətin tam əzələcəmələşdirilməsi istiqamətdə bütün imkanlardan istifadə edir. Belə ki, nazirliyin təşəbbüsü ilə Azərbaycan Parlamenti 1919-cu il martın 10-da "Əmək Nazirliyi nazidində fəhlə məsələsi üzrə Xüsusi Müşavirə təsis edilməsi haqqında Qanun" qəbul edir. Bu qanunla əməyin mühafizəsinə aid, habelə zəhmətkeşlərin əmək şəraitinin və məsiyətinin yaxşılaşdırılmasına yönəlnən tədbirlərin ilkin baxışı üçün müvəqqəti olaraq əmək nazirinin sadrılıy ilə fəhlə məsələsi üzrə Xüsusi Müşavirə təsis edilir. Müşavirə bərabər nümayəndəlik asasında hər tərafından beş naşar üzv olmaqla, fəhlə və müəssisə sahiblərindən 10 naşar üzvindən ibarət tərkibdə təşkil edilirdi²²⁹. Xüsusi Müşavirənin əsas təyinatı fəhlə qanunvericiliyində köhnə rejimin bütün qalıqlarını aradan qaldırmaq və əməyin mühafizəsi ilə əlaqadər müxtəlif institutlar yaratmaq idi²³⁰. "Azərbaycan" qəzetinin yazdıq kimi, bu qanunun qəbul edilməsindən sonra fəhlə və sahibkarlar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün orqan yaratmaq və onlar arasında əsaslı əlaqələrə yol verməmək idi²³¹.

²²⁸ Yenə orada, № 67, 24 dekabr 1918.

²²⁹ ARDA, f. 895, siy. 3, iş 27, v. 7.

²³⁰ Aðres-kaleñdar, III ç., 67.

²³¹ Azərbaycan, № 58, 18 mart 1919.

Sonradan Əmək Nazirliyinin yenidən təşkil ilə əlaqədər olaraq, 1919-cu il avqustun 5-də Nazirliyin nəzdində Əmək Müfəttişliyi şöbəsi təsis edilir. Əmək Müfəttişliyinin yaradılması ilə əməyin mühafizasına nəzarət bir orqanda camlaşır (buna qədər Ticarət və Sənaye Nazirliyinin da nəzdində Fabrik Müfəttişliyi adlı əməyin mühafizasına nəzarət orqanı mövcud idi) və bu orqanın əməyin mühafizasına nəzarət üzrə hakimiyəti bütün ölkə arazisinin əhatə edir. Ölkə arazisindəki əmək müfəttişliyi bölmələrinin faaliyyətinə Azərbaycan Cümhuriyyətinin baş əmək müfəttişi rəhbərlik edirdi²³².

III. MALİYYƏ HÜQUQU

1. Dövlətin maliyyə vəziyyətinin yaxşılaşdırılması üzeri tədbirlər

Anarxiya və hərbi-siyasi hadisələr zamanı dəhşətli dərəcədə dağıldıb viran edilmiş ölkənin təsərrüfat həyatını bərpə etmək və normallaşdırmaq Azərbaycan Hökumətinin yeni fəaliyyətə başladığı dövrdə qarşısında duran bir nömrəli vazife idi. Qisa müddət ərzində bu vazifənin öhdəsindən galmak, tabii ki, qeyri-mümkün idi. Azərbaycanın iqtisadi inkişafını təmin etmək üçün əsaslı qüvvə, böyük vasait teləb olunurdu. Bu da, ilk növbədə, ölkədə əvvəlki dövrün siyasi və hərbi hadisələri nəticəsində dağıldılmış dövlət maliyyə-təsərrüfat işlərinin sahmanı salmağı və müştəqili maliyyə siyasetini yeritməyi qarşıya bir vəziyyəti kimi qoydur. Bu vazifənin neçə həyata keçirilməsi ham dəhəlinin hökumətə etimadı ilə birbaşa bağlı məsələ olduğundan hakimiyət orqanlarının daimi diqqət mərkəzində olmuşdur.

Bu çatın vəzifəni həyata keçirmək məqsədilə Azərbaycan Hökuməti öz fəaliyyətini mümkün qədər xərclərin məhdudlaşdırılması ilə dövlət galirlərinin artırılması və qaydaya salınması, ölkədə hərtərəflü pul və kredit mübadiləsinin tənzimlənməsi və bu tədbirləri pul və kredit mübadiləsinin tənzimlənməsi və bu tədbirləri həyata keçirməli olan dövlət maliyyə aparatının düzgün təşkil istiqamətlərindən qurmuşdur. Dövlət galirlərinin artırılması sahəsindəki tədbirlər əsas etibarilə iki istiqamətdə həyata keçirilmişdir. Bir tərəfdən, bütün istehlak mallarının bahalaşması və pulun bazar

AXC- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

dəyərinin aşağı düşməsi ilə əlaqədar olaraq, vergi dərəcələrinin vergi tutulan obyektlərin cari dəyərinə və əhalinin ödəmə vasitələrinin dəyişmiş normalarına uyğunlaşdırmaq üçün mövcud vergi dərəcələrinin yüksəltməyə, digər tərəfdən isə ölkənin iqtisadi maraqlarına zərər vurmadan vergi qoylan yeni obyektlərin axtarışına səy göstərilmişdir. Hər iki göstərlənin yolu realizasiyasına çatılıklı müraciət edilmişdir. Çok sürətli dayışan sosial-iqtisadi şəraitə müvafiq olaraq caldı harakət etmək tələb olunurdu. Buna baxmayaraq, vergi işində bir sıra köklü dayışıklıklar həyata keçirilə bilinmişdir²³³.

Dövlət gəlirlərinin artırılması məqsədilə görülen tədbirlərlə sırasında bir sıra köhnə vergi və rüsumların onların tutulmasına asanlaşdırın və dövlət büdcəsinə göznlənilən daxilolmaların miqdarını yüksəltməyə imkan verən yeni konstruksiyada artırılması, habelə xüsusi çatılıklırsız və gecikmələrə yol verməndə tutulacaq yeni rüsumların (gömrük və gəmi rüsumları, bağ yerlərində və şəhər tipli qəsəbələrdə daşılmaz əmlakdan tutulan rüsum, xaricə çıxarılan neft məhsullarına görə aksiz) müəyyən edilməsini qeyd etmək olar. Dövlət xərclərinin ixtisarı sahəsində tədbirlər həyata keçirərək Azərbaycan Hökuməti dövlət kazinasının maraqlarını qorumaqla vacib və tacili olmayan ehtiyaclarla sərf edilən xərclərin ixtisarı və ləğvinə say göstərmişdir²³⁴.

Pul dövriyyəsi o dövrün bütün dövlətlərinin maliyyə sistemi üçün siyasi tələtləmlər üzündən en ağırlı məsələ idi. Özündən əvvəlki dövrün dağınıkları səbəbindən Azərbaycan Cümhuriyyəti bu baxımdan daha çatın vəziyyətdə idi. Azərbaycan Hökuməti hələ fəaliyyətinin ilk dövründən ölkədə pul dövriyyəsini nizama salmaq üçün müümət tədbirlər görməyə başlamışdır. Pul nişanlarının düşməs kursunu qaldırmış məqsədilə Nazirlər Şurası 1918-ci ilin iyundan dövriyyədə olan "Baki bonu" pul vahidinin dəyərinin müəyyən etmək haqqında qarar qəbul etmiş, qararla bir türk lirasının ödənilməsi "Baki bonu" ilə 40 rubl kursla müəyyən olmuşdur. Dövlətin maddi təminat çatılıklını və az təminatlı əhalinin mənafeyini əsas götürərək, Nazirlər Şurası həmin il sentyabrın 22-

²³² Adept-kalendəri, III c., 68.

²³³ Yenə orada, 34.

²³⁴ Yenə orada, 34-35.

də növbəti qarar qəbul edərək, Bakı şəhər özünüdürə şurasının avvallar buraxdığı "bon"ların ümumdüvlət puluna dəyərcə bərabər olmasına elan etmişdir. Hökumət, habelə Bakı Xalq Komissarları Sovetinin avvalı pulunu dövriyyəyə buraxmağa razılıq vermiş və eyni zamanda Miliyyə Nazirliyinə bu pulların tədricən dövriyyədən çıxarılmasını tapşırılmışdır.

Görülən tədbirlər nəticəsində 1918-ci ilin noyabrında alqı-satçıda bacılıka olaraq "Bakı bon"ları işlədilməyə başlamışdır. Hökumətin qararı ilə ölkədə dövriyyədə olan bütün pul nişanlarının: ümumrusiya pullarının ("Nikolayev" və "Kerenski" pulları) və Bakı və Zaqafqaziya "bon"larının eyni dəyəre malik olduğu və bir türk lirasının göstərilən bütün pul nişanlarının 20 rubluna ekvivalent kuruşun müəyyənləşdirilmişdir²³⁵.

Hökumət "bon"ların buraxılması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Nazirlər Şurasının oktyabrın 28-də keçirilən iclasında yeni Zaqafqaziya "bon"larının buraxılması haqqında Gürcüstan Hökumətinin təklifi müzakirə edilmişdir²³⁶. Gürcüstanın maliyyə vaziyətini və pula olan ehtiyacını nəzərə alaraq, 80 milyon "bon" buraxılmasına şartlı razılıq verilmişdir ki, Azərbaycan Hökuməti köhnə borcunu, həm də yeni buraxılışdan öz payını alacaqdır. 1918-ci il dekabrın 15-da Azərbaycan və Gürcüstan dövlətləri arasında "bon"ların buraxılması haqqında müqavila imzalanmışdır.

Görülən tədbirlər nəticəsində dayardən düşmüş pul nişanlarının kursunu qaldırmaq mümkün olmasa da, ölkədə normal pul dövriyyəsinin bərəqərər olması üçün bir sırə qəti addımlar atılmışdır. Bu baxımdan ilk növbədə Dövlət bankının təsis ediləsini qeyd etmək lazımdır. Dövlət bankı ilə yanşı, dövlət əmanət kassalarının yaradılmasıն da ölkənin maliyyə vaziyətinin nizama salınması üçün müüməm əhamiyəti olmuşdur. Belə ki, əhali özəl banklara inamını itirdiyindən öz əmanətlərinə ora qoymurdu. Əllərdə toplanmış böyük pul kütüsləsinin dövriyyəyə calb etmək isə vacib bir iş idi. Bu sahədə digər tədbirlər kredit idarələrinin qaydaya salınması ilə bağ-

²³⁵ ARDA, f. 1046, siy. 2, iş 1. v. 43.

²³⁶ Azərbaiqhan, 29 oktyabr 1918.

lidir. 15 yanvar 1920-ci il tarixli "Kiçik kreditlər üzrə qanun"la 20 mart 1917-ci il tarixli "Kooperativ cəmiyyətləri və onların ittifaqları haqqında" Rusiya əsasnamasının Azərbaycan ərazisində qüvvəsi ləğv edilmiş və yeni "Azərbaycan Cümhuriyyətində kiçik kreditin təsis olunması haqqında əsasnamə" təsdiq edilmişdir. "Əsasnamə" ilə müüssisələr onların əsas kapitallarını yaranması və artırılması məqsədilə kiçik kreditlərin veriləsi qaydaları tənzimləndir. Bu məqsədilə dövlət xəzinəsinin vəsaitləri Azərbaycan əmanət kassaları və kiçik kreditlər üzrə idarəsinin sərəncamında olan xüsusi fondun yaradılması nəzərdə tutulurdu²³⁷.

2. Vergi siyasəti və qanunverciliyinin əsasları

Dövlət büdcəsinin gəlir hissəsinin formalasmasında vergilər mühüm rol oynadıqdan bu məsələ həmişə Azərbaycan Cümhuriyyətinin ali dövlət həkimiyəti orqanlarının - Parlamentin və Nəzirler Şurasının diqqət mərkəzində olmuşdur.

Cümhuriyyətin vergi sistemi müştəqim (birbaşa) və qeyri-müştəqim (dölayi) vergilərdən, görürük haqqından, dövlətin inhişarına və mədənlərin istismarına (mədən vergisi) dair vergilərdən ibarət idi. Müştəqim vergilərə torpaq vergisi, əmlak vergisi, gəlir vergisi və notarial vergilər, qeyri-müştəqim vergilərə isə aq neft, benzİN, sürkü yağıları, kerosin, neftdən alınan digər məhsüllərdən, həmçinin tütün, papiros kağızlarından, şəker və çaydan alınan vergilər daxil idi. Dövlət inhişarına aid vergilərə mədən galiri, poçt-teleqraf galiri, məşələrdən, balıq vətagələrindən, pambıqçılıq təsarrüfatlarında galan galırlar aid idi.

Dövlətin vergi siyasətinə dair "Müsavat" partiyası da daxil olmaqla bütün siyasi partiyaların mövəqəli üst-üst düşməklə, qeyri-müştəqim vergilərin ləğvi və mütərəqqi vergilər müəyyən edilməsini ehtiva edirdi. Buna baxmayaraq, dövlətin ağır maliyyə vaziyəti hakimiyyəti büdcənin formalasdırılmasına əlavə vəsait calb etmək üçün qeyri-müştəqim vergilərdən istifadəyə məcbur edirdi.

Dövlətin vergi siyasətinin əsasları hökumət proqramlarında aks

²³⁷ ВПАР, № 5, 24 yanvar 1920.

olunurdu. Baş nazir F. Xoyskinin Parlamentin 1918-ci il 26 dekabr tarixli iclasında təqdim etdiyi hökumət programında bu siyasetin asas müddəsi bələ müayyan edilmişdi: "vergilərin ən çoxu, ən ağır dövlətlilərin öhdəsinə düşməlidir, nəinki kasıbların"²³⁸.

Hökumətin ilk dörd kabinetini dövründə vergi dərəcələrinin ümumiyyətlə azaldılmasına və mütəraqqi gəlir vergisinə üstünlük verilsə də, sonuncu kabinet dövründə müstaqim vergilərin artırılması və qeyri-müstaqim vergilərin (neft, şərab və tütündən alınan vergiləri çıxmaqla) azaldılması nəzərdə tutulmuşdur. N. Yusifbəylinin Parlamentin 22 dekabr 1919 tarixli iclasında təqdim etdiyi yenisi hökumət programında deyildi: "Tədrīcan vergilərinə asası dayışılmalıdır, gəlirdən vergi artırılmalıdır. Bilavasita vergilər artmalıdır, bir neçə neft kimi, şərab, tütün kimi maliyyəmizdə böyük rol oynayan şəyərlərən sərf-nəzarə bilavasita vergilər loğv edilməlidir"²³⁹.

Vergi siyasetinin həm cari, həm də perspektiv məsələləri həmişə Hökumətin və Parlamentin asas müzakirə predmetlərindən biri olmuşdur. Həm hökumətin, həm də Parlamentin iclaslarında dəfələrlə müzakirə olunan vergi məsələsində asas diqqət vergi dərəcələrinə yönəlsə də, vergi dərəcələri ilə qiymətlər (inflyasiya), həyat səviyyəsi, tabaqalşına, sosial problemlər arasında qarşılıqlı əlaqələrin nəzərə alınmasına çalışılmışdır. Dövlətin ağır maliyyə vaziyəti vaxtaşırı tacili tədbirlər görülməsini tələb etdi.

Fəaliyyəti dövründə Azərbaycan Parlamenti bu sahədə çoxsaylı qanunlar qəbul etmişdir. Məsələn, 6 mart 1919-cu il tarixli qanunla aksiz patent rüsumları yüksəldilmişdir²⁴⁰. 19 may 1919-cu il tarixli "Kapital vergisinin ödəniş müddətinin dəyişdirilməsi və dərəcələrindəki dayışıklıklar haqqında Qanun" dövlət vergi sisteminin qaydaya salınmasında mühüm rol oynamışdır. İlk dəfə olaraq bu qanunla müstaqim vergilərin tutulmasının sabit müddətləri və dərəcələri müayyan edilmişdir. Qanuna əsasən, kapital vergisinin ilin əvvəlində (lakin 1 fevraldan gec olmay-

AXC- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

raq) hər 100 rubldan 30 rubl olmaqla, gəlir vergisinin isə ilin sonuna mənəfətin aydınlaşması ilə ödənilməsi nəzərdə tutulurdu²⁴¹. 23 iyun 1919-cu il tarixli "Dövlət gəlir vergisi tutulmayan gəlirlərin minimum yaşayış xərclərinin yüksəldilməsi haqqında qanun"la vergiya cəlb olunmayan minimum gəlirlər inflyasiya və digər hallar nəzərə alınaraq və sosial adalet principləri asas götürülərək artırılır, 5 min rubldan çox olmayan gəlirlər gəlir vergisindən azad edilir²⁴². Bu qanuna qədər isə yaşayış minimumunun dövlət vergisine cəlb olunmayan hissəsi 1000 rubl idi. 11 dekabr 1919-cu ildə parlament tərafından qəbul edilən "Azərbaycan Cümhuriyyətinin hüdüdlərindən xaricə xammal ixracının şərtləri haqqında" qanuna görə, ixrac olunan xammalın (pambıq, ipik və s.), amtaelərin dəyərinin 25 faizinin xəzinəyə verilmesi nəzərdə tutulurdu²⁴³. 22 dekabr 1919-cu il tarixli "Bəzi vergi və rüsumların hərbi dövrün yüksək dərəcələri üzrə tutulmasının uzadılması haqqında" qanuna daşınmaz əmlakdan dövlət vergisi və siyortə rüsumu, mədən vergisi, ticarət və sənaye müəssisələrindən kapital vergisi və onların gəlirlərindən faiz rüsumu və s. hərbi dövrün yüksək dərəcələri üzrə tutulmasının vaxtı uzadılmışdır²⁴⁴.

Cümhuriyyətin vergi sistemində yuxarıda göstərilənlərdən əlavə, kəhnə rejimdən qalma və elə də geniş tətbiq edilməyən daha iki vergi növü vardı. Onlardan biri uğur vergisi (gəlirin onda biri qədər natural şəkildə tutulan vergi) idi. Onun yiğilmasına Hökumətin 27 yanvar 1919-cu il tarixli qərarı ilə son qoyulmuşdur²⁴⁵. Digər isə hərbi vergi idi. Bu vergi Azərbaycanda 19 aprel 1915-ci il Əsasnamasına görə hərbi mükallafiyətdən azad olunurlara tətbiq edilirdi. 1917-ci ildə Rusiyada loğv edilməsinə baxmayaraq, bu barədə vaxtında malumat gəlib çatmadığından verginin Azərbaycanda yiğilması davam etmişdir. Amma bu vergidən mədaxil

²³⁸ ВПАР, 22 января 1919.

²³⁹ ARDA, f. 970, siy. 1, iş 212, v. 11; ВПАР, № 3, 26 июля 1919.

²⁴⁰ ARDA, f. 895, siy. 3, iş 148, v. 9; Азербайджан, № 274, 18 декабря 1919.

²⁴¹ ВПАР, № 1, 3 января 1920.

²⁴² Азербайджан, № 26, 5 февраля 1919.

çox az idi və dövlət gəlirində xüsusi rol oynamadı²⁴⁶. Bütün buları nəzərə alaraq, onun Azərbaycan Parlamentinin 2 oktyabr 1919-cu il tarixli qanunu²⁴⁷ ilə 1918-ci il yanvarın 1-dən tamamilə lağv edilmesi və bu vergi üzrə borcların dövlət xəzinəsi hesabına silinmişin qərarı alınmışdır.

Vergi qanunverciliyi sahəsində köhnə rejimin qalıqlarının aradan qaldırılması istiqamətində digər bir addım "Zaqafqaziya komissarlığının və xalq komissarları şurasının diqqətsiz vergicilər haqqında olan caza tədbirlərinin lağvi haqqında" qanunun qəbulu idi. Zaqafqaziya komissarlığı gəlin vergisinin penyasını artırıb 6 faiz etmişdir. Bakı komissarları isə bu faizi bir qədər də artırmış olavaş olaraq 5 ay caza da müəyyən etmişdir. Bunların heç bir müsbət nəticəsi olmadığından və bu zaman ağırlığın kasib əhali üzərinə düşdürüyüñ nəzərə alaraq, ədliyyə nazirliyi ümumi vergilərin penyasının barəbar faizinin müəyyən edilməsinin və 5 aylıq cazanısa ümumiyətlə lağv ediləsini bu qanun layihəsilə təklif etmişdir. Qanun 13 oktyabr 1919-cu il tarixdə iclasda qəbul olunmuşdur²⁴⁸.

Bütövlükda qiymətləndirdikdə, Azərbaycan Cümhuriyyətinin vergi siyasi və qanunverciliyi nöqsanlarından xali olmamaqla qarşıda duran vazifələrin tam həllinə imkan verməsə də, daim təkmiləşdirmə prosesində olmaqla əsas cəhətləri etibarla mütərəqqi xarakterdə olmaqla sosial adəlat principini formalılmış, əhali-nın hayat şəraitinə mənfi təsiri mümkün qədər minimuma endirməyə, dövlət xəzinəsinə möhkəmləndirməyə və azad iqtisadiyyat quruculuğu strategiyasına xidmət etmişdir.

3. Büdcə qanunverciliyinin yaradılması üzrə Cümhuriyyətin təcrübəsi

Azərbaycan Cümhuriyyətində dövlət büdcəsinin təsdiqi və xarclanması, artıq qeyd edildiyi kimi, Parlamentin səlahiyyətinə daxil idi. Dövlət büdcəsi haqqında qanunun qəbul edilmədiyi ilk

dövrə yənə də Hökumətin sərəncamına maliyyə vəsaitinin ayrılması Parlament tərəfindən qanunlar qəbul edilməsi yolu ilə həyata keçirilmişdir.

Məlum olduğu kimi, Cümhuriyyət öncəsi dövrədə Azərbaycanda büdcə qanunverciliyi sahəsində heç bir təcrübə olmamışdır. Bunu Cümhuriyyətin liderləri özləri də etiraf edirdilər. Parlamentdə ilk dəfə büdcə qanunu layihəsi müzakirə edilərək, hamisə layihə üzrə maruzəçi kimi çıxış edən M.Ə. Rəsulzadə büdcə məsələsinin Cümhuriyyət idarəciliq forması seçən dövlətlər üçün "bütün məmələkət siyasetinə təsir edən bir məsələ" kimi an mühüm məsələlərdən biri olmasına vurgulamaqla deyirdi ki, "əldə əvvəlcədən təcrübə" olmaması səbəbindən "bilxassə yeni təskil olunan hökumətlər üçün büdcə tərtibi müşkül bir məsələdir"²⁴⁹, "istər hökumət-də oturanlar arasında, istər Parlamentin içərisində öylə şəxslər görəmürük ki, büdcə məsələsində müqtadır və ixtisas sahibi bulunmuş olsunlar. Bize nöqsansız büdcə tərtib etsinlər. Bu xüsusda həmimiz piyadidayız"²⁵⁰.

Parlamentin 1920-ci il 1, 4 və 8 mart tarixli iclaslarında üç oxunusda geniş müzakirə natiqincədə qəbul edilən "Dövlət büdcəsi haqqında qanun" Rusiya və digər Avropanın təcrübəsi nəzərə alınmaqla hazırlanmışdır. 53 maddədən ibarət olan bu qanun büdcənin (1) ümumi asasları, (2) tərtibi və tənzimləri, (3) müzakirə və qəbulu və (4) icrası kimi məsələləri nizama salırdı.

Qanunla büdcənin tərtibi və tənzimlərinin ümumi əsasları belə müəyyən edildi:

(a) büdcə qanunu daimi bar qanun kimi tərtib edilir, dövlətin mədaxil və məxarici isə hər il tərtib edilərək parlamentin təsdiqinə verilir;

(b) büdcəyə hökumətin öz gəlir və çıxarı daxil edilir, bununla birlikdə müvəqqəti olaraq, zəməstvo idarələri təskil olunanadak, məhəlli gəlir və çıxarların da büdcəyə daxil edilməsi nəzərdə tutulur;

(c) qanun fəvqəladə büdcəni qəbul etmir, çünki ölkədə adı gə-

²⁴⁶ ARDA, f. 895, siy. 1, iş 119, v. 1-20.

²⁴⁷ Yenə orada, siy. 3, iş 49, v. 15.

²⁴⁸ Yenə orada, siy. 1, iş 159, v. 1-10.

²⁴⁹ Azərbaycan, № 47, 5 mart 1920.

²⁵⁰ Yenə orada, № 49, 8 mart 1920.

lirlər kifayat etmədiyindən (məxarici ödəmədiyindən) və gəlirlər əsas etibarla fövqəladə xarakterdə olduğundan adı gəlirlər fövqəladə gəliri ayırd etmək çox çatın olur;

(ç) bündə dövlətin bütün gəlir və çıxarlarını əhatə etməlidir;

(d) xüsusi maddaxillər hesabına yaranan xüsusi vasaitlər bündə də göstərilir və müvafiq nazirliklərin və idarələrin öz ixtiyarında qalmayıcək ümumi qaydada sərf ediləcəkdir;

(e) bündə təsnifatına əsasən, gəlirlər və çıxarlar öz növünə xaxın fasil və maddolarda göstərilir, bir fasildən digar fəslə məxarici keçirmək olmaz (bunun üçün parlamentin icazəsi lazımdır), bir maddədən digər maddəyə keçirmək isə nazirliyin ixtiyarındadır;

(ə) qanun mövcud vəziyyəti nəzərə alaraq ehtiyat sərmayəsinə məqbul hesab edir;

(f) bündə qəbul edildikdən sonra hər hansı bir təshih lazımlı gələrsə, hökumətin parlamentə müraciəti ilə əlavə bündə qəbulu imkanı nəzərdə tutulur;

(g) qanun, ünvanı qanunla müəyyən edilən məşrəfləri qəbul etsə də, ünvanı qanunla müəyyən edilməyan məşrəfləri (məşrut kreditləri) tanımır, lakin belə xüsusi məşrəflərə ehtiyat olarsa, o halda ehtiyat məbləğindən sərf edilməsi imkani nəzərdə tutulur;

(h) əgər bir fasildə artıq və ya qənaət edilmiş vəsait varsa, onun sərfi üçün hökumət əlavə kredit formasında parlamentə müraciət edə bilər.

Büdcənin tartibi qaydasına görə, onu ayrı-ayrı nazirliklərin öz sahələrinə aid hissədə işləyib hazırlamaları, maliyyə nazirliyinin nəzarətindən keçidkən sonra bir sənəd halında Parlamentə təqdim edilməsi nəzərdə tutulurdu.

Azərbaycanın işgalini ilə əlaqədar olaraq bu bündə qanunundan maliyyə sisteminin sahəmən salınması, iqtisadiyyatın ağır vəziyyətdən çıxarılması və möhkəmləndirilməsi üçün istifadə edilməsə də, Azərbaycanda müştəqil dövlətin bündə quruluğu təcrübəsi baxımdan onun əhəmiyyəti danılmazdır. Bir sira qüsür və nöqsanlarına baxmayaraq, o, Azərbaycan dövlətçilik və hüquq təxində bu istiqamətdə qazanılan ilk təcrübə kimi bütövlükdə uğurlu hesab edilə bilər.

IV. CİNAYƏT HÜQUQU²⁵¹

1. Cinayət hüququnun ümumi səciyyəsi

Azərbaycan Cümhuriyyətində digər hüquq münasibətləri kimi, cinayət hüquq münasibətləri də Hökumətin 23 iyun 1918-ci il tarixli qararına əsasən əvvəlki Rusiya qanunları ilə nizama salınırdı. Qeyd etmək lazımdır ki, tədqiq edilən dövrədə cinayət əməllərinin dairəsini və onlara görə cazaları müəyyən edən əsas cinayət qanunu Cinayət və əsləh cazaları haqqında 1845-ci il Qanunnaması idi. Bu qanun üç dəfə 1857, 1866 və 1885-ci illərdə dəyişikliyə məruz qalmışdır. Son iki variantda yenidən əhəmiyyətli dərəcədə redakta və ixtisar edilmişdir. 1903-cü il Qanunnamasının qüvvəyə minməsi toxırə salınsa da, 1904-cü il Qanunu ilə o qismən – daha ağır (əsasən dövləti və dini) cinayətlərə görə mosuliyyətə dair fasillər – qüvvəyə minmişdir. Göstərilənlərdən əlavə, cinayət qanunlarına daxil idi: Barışq məhkəmələri tərəfindən təyin edilən cazalar haqqında Nizamnamə (1885-ci il), Hərbi cinayət Macalləsi (1875-ci il) və Hərbi-dəniz Nizamnaması (1886-ci il). Fevral inqilabından sonra dövrədə Müvəqqəti hökumət tərəfindən qəbul edilən cinayət qanunvericiliyik aktları da öz hüquq qüvvəsinə saxlayırdı.

Lakin yaşanan dövrün şərait və şərtləri cinayət qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsini şərtləndirdirdi. Rus alimi N.S. Taqantsevinin cənub düzgün müşahidəsinə görə, "hüququn bütün sahələrindən daha dəyişkəni cinayət hüququ"dur: bütün siyasi və sosial çevrilişlər cinayət və caza anlayışlarında əyanılıklərə əks olunur"²⁵². Doğrudur, milli dövlətin mövcud olduğu müddədə bu sahədə məcəllələşdirilməsi iri həcmli qanunvericiliyik aktları qəbul edilməmişdir. Fəqət ölkədə anarxistininq qarşısının alınması, hüquq qaydasının və qanunçuluğun bərpası və möhkəmləndirilməsi, milli və sinfi düşmənciliyin aradan qaldırılması, dövlət həyatının və siyasi quruluşun əsaslarının köklü surətdə dəyişilməsi kiçik həcmli

²⁵¹ Bu paraqrafin əsas müddələri ilk dəfə burada dərc olunmuşdur: M.Ə. Da-mirov (Demirli), "1918-1920-ci illərdə Azərbaycanın cinayət qanunvericiliyi", *Dövlət və hüquq* 1-3 (1999): 90-97.

²⁵² H.C. Tagantsev, *Russkoe ugоловное право: лекции, часть общая*, t. 1 (Moskva: Hayka, 1994), 105.

də olsa yeni cinayət qanunvericiliyi aktlarının qəbulunu və qüvvədə olan ayrı-ayrı köhnə qanunvericilik aktlarına zəruri dəyişiklik və əlavalar edilməsini tələb edirdi. Buna görə də Azərbaycan Cümhuriyyətinin cinayət-hüquq aktları, bir qayda olaraq, cinayət hüququnun xüsusi hissəsinə adı məsələlərə - köhnə qanunlarla nəzərdə tutulmuş konkret cinayatlara görə məsuliyyət müəyyən edən normaların dayisilməsi siyasi quruluşun tələblərinə, eləcə də yerli gerçəklilik uyğunlaşdırılmasına və ya yeni cinayət tərkibləri nəzərdə tutan normaların müəyyən edilməsinə həsr olunmuşdur. Cinayət hüququnun ümumi məsələləri isə əvvəlki dövrə olduğu kimi saxlanılmışdır.

Azərbaycan Cümhuriyyətinin cinayət qanunvericiliyi vətəndaşların və milli dövlətin hüquq və qanuni mənafelərinin müdafiəsi-nin ardıcıl demokratik prinsipləri üzərində qurulmuşdur. Onun bütün qanunvericiliyi üçün hüquqi baza rolunu oynayan İstiqlal Bayannamasında təsbit edilmiş milli, dini, məslək və cins fərqlərin-dən, sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların *qanun qarşısında bərabərliyi prinsipi* cinayət qanunvericiliyinin inkişafında çıxış nöqtəsi olmuşdur.

Azərbaycan Cümhuriyyətində yalnız *cinayət qanunvericiliyi ilə nəzərdə tutulan hallarda cinayət məsuliyyətinin müəyyən edilməsi princi-pi* osas götürülmüşdü. Belə qanunvericilik aktları isə əsas etibarilə Parlament tarafından qanun formasında qəbul edilmişdir. Bu ümumi qaydadan cüzi istisnalara Parlamentin təşkilinadək olan dövrə, eləcə də ölkənin daxili və xarici vəziyyətinin ağır olduğu ayrı-ayrı dövrlərdə məcburiyyət qarşısında yol verilmişdir. Bakı Kommunasının müvafiq praktikasından fərqli olaraq, digər heç bir orqanın ümumi qayda olaraq belə hüquq verilməmişdir. Arxiv sənədlərindən aşkar edilən faktlar da bunu təsdiq edir. Məsələn, sənədlərdən birindən məlum olur ki, Gonca qubernatoru fararlarının gizlədilmesinə görə qohumların məsuliyyətə cəlb ediləsi haqqında göstəriş verir. Ədliyyə naziri isə hər bir halda hüquqi məsuliyyətin yalnız qanunvericilik qaydasında müəyyən edilməsinin, habelə konkret bu məsələnin də eyni qaydada həll edilməsinin hüquqayğun olduğunu bildirir. Arxiv materiallərindən bu da məlum olur ki, haqqında bəhs edilən məsələ ilə əlaqədar daxili işlər naziri

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsini hazırlayıb qanunverici orqana təqdim etmişdir²⁵³.

Tərədilmiş cinayətə görə *məsuliyyətin labüdüyü prinzipi* də Azərbaycan Cümhuriyyətində ardıcıl hayatı keçirilmişdir. Heç bir vazife və digər yüksək mövqə məsuliyyətdən azad olmaq üçün əsas vermirdi. Bunu arxiv sənədlərində öks olunmuş və bu kitabın sahifələrində də yer alan coxşayı faktlar da ayani sübut edir.

Bu baxımdan arxivdə saxlanan və məzmunu millət vəkiliyinin Parlament iclaslarında öz vəzifələrinin icrası zamanı söylənmış nitqda bəhtəna görə cinayət məsuliyyəti məsələsinə dair sənəd²⁵⁴ diqqətəlayiqdir. Həmin sənəddə göstərilir ki, Parlament üzvü Q. Qarabayov tərəfindən 1919-cu il fevralın 4-də Parlamentin iclasında Quba qəza rəisi Əmir Xan Xoyskini öz xeyrinə dövlətə massus odunu satmaqdə günahlandırmışdır. Ə. Xoyski bununla əlaqədar olaraq Bakı Dairə Məhkəməsinin prokuroruna və sonuncu da məsələnin həlli qaydasi haqqında təlimat almaq üçün ədliyyə nazirinə müraciət etmişdir. Ədliyyə naziri isə Nazirlər Şurası qarşısında məruzə ilə çıxış edərək, Parlament üzvlərinin məsuliyyəti haqqında məsələ ilə əlaqədar qanunvericiliyi izah etmiş, heç bir yüksək rütbanın cinayət məsuliyyətindən yaxa qurtarmağa əsas olmadığını bildirmiş və Ə. Xoyskinin tələbinin haqqlı olduğunu qeyd etmişdir²⁵⁵. Düzdür, müasir standartlardan bu yanaşımı dəyərləndirəksə, burada nöqsan görmək olar. Lakin o dövrün kontekstində çıxış etsək, heç şübhəsiz, bu, təqdirəlayiq bir haldır.

Buna baxmayaraq, göstərilən faktlara uzun müddət məhal qoymamış, əksinə, milli hökumətin bu sahədə hökmən siniflərin sinif siyasetini hayata keçirdiyi və imtiyazlı tabaqoların müdafiəçisi olduğu sübut edilməyə say göstərilmişdir²⁵⁶. Gerçəklidə isə milli hökumətin bu sahədəki siyaseti eyni dərəcədə bütün vətəndaşların müdafiəsinə yönəlmüşdür.

²⁵³ ARDA, f. 100, siy. 2, iş 189, v. 2-3, 6.

²⁵⁴ Yenə orada, iş 245.

²⁵⁵ Yenə orada, v. 4-5.

²⁵⁶ Vax: A. Asadov, *Семейное право (по материалам Азербайджана)* (Bakı: Iz-və AGU, 1959), 64.

2. Cinayət-hüquq siyasetinin əsas istiqamətləri. Başlıca cinayət qanunvericiliyi aktları

A. Hüquq qaydasının bərpası

Azərbaycan Cümhuriyyətinin cinayət-hüquq siyaseti və bu sahədəki qanunvericilik aktları ilk növbədə anarxiya ünsürlərinə və milli ədəbatın hər cür təzahürlərinə qarşı mübarizə məsələlərinə, vətəndaşların şəxsi və əmlak təhlükəsizliyinə təmininə yönəlmışdır.

Milli Azərbaycan dövlətinə əvvəlki rejimdən dağdırılmış və iran edilmiş bir ölkə miras qalmışdı. Dövlətin yenica yarandığı dövrədə burada anarxiya və cinayətkarlıq baş alb gedirdi. Azərbaycan Cümhuriyyətinin Dövlət Arxivində saxlanılmış həmin dövrdə aid materialıllar mövcud vəziyyəti xarakterizə etmək üçün çox əvvəzsiz manbadır. Məsalən, Qaryagın qazası rəisinin 1918-ci ilin iyulunda qəzadakı vəziyyətə barədə malumatında deyilirdi: "Qozada cinayətkarlığın və anarxiyanın hədsiz dərəcədə inkişafı əhalinin iqtisadi rifahını demək olar ki, bərbəd vəziyyətə salmışdır"²⁵⁷. Çox yerdə güclü cinayətkar dəstələr faaliyyətdə idilər²⁵⁸. Milli və sinif düşməncilik son həddə çatmışdı. Anarxiya ünsürləri yeni dövlət həkimiyətinin formalasdırılmasına hər vəchle mane olurdular.

Heç şübhəsiz, belə bir vəziyyətdə geniş miqyaslı dövlət quruculuğu ilə maşğıl olmaq çətin bir iş idi. Ona görə də, Azərbaycan Hökuməti birinci növbədə ölkədə anarxiyanın qarşısını almış və sabitliyi təmin etmiş idi. Cinayət qanunvericiliyi də məhz bu məqsədə xidmət etmişdi.

Müvəqqəti Hökumətin elə onun tərkibinin təsdiq edildiyi gün verdiyi qərərlə ölkədə yaranmış vəziyyətin son dərəcə fəvqələdə olduğu nəzərə alıñaraq, bütün Azərbaycanda hərbi vəziyyət elan edilmiş və daxili işlər nazirinə müvafiq məcburi qərar işləyib hazırlanıq həvəla olunmuşdu²⁵⁹. Hökumətin bu qərarına uyğun olaraq, daxili işlər naziri 1918-ci il iyunun 23-də məcburi qərar verir, həmin qərara müvafiq olaraq, bir sira ağır cinayətlər (adamöldürmə,

AXC- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

quldurluq, soyğunçuluq, hakimiyyətə silahlı müqavimət, yaşayış ti-kilişlərinin və taxil zəminlərinin yandırılması, damır yollarının, telegraf xətləri və tikilişlərinin zədələnməsi) ümumi məhkəmə adiyyətindən çıxarıldı. Təqsirli şəxslərin müharibə dövrü qanunlarında nəzərdə tutulan qaydalar tətbiq edilməklə mühakimə olunması nəzərdə tutulurdu.

Qərərlə, habelə aşağıdakı əməllər qadağan edildi:

a) milli düşməncilik oyada biləcək və əhalinin bir sinfini digəri-nə qarşı qaldıra biləcək yalan məlumat və şayiələr yaymaq;

b) Hökumətin hərəkat və sərəncamlarına dair, hərbi hissələrin əməliyyatları və ictimai falakətlər haqqında yalan məlumatlar yaymaq;

c) müvafiq hakimiyət orqanlarının xüsusi razılığı olmadan mütinqlər keçirilməsi;

c) hər cür odlu silah, döyüş sursatları və partlayıcı maddələr gəzdirmə, saxlama və satma²⁶⁰.

Millətərəsasi münasibatlar zəminində baş verən cinayətlərə qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti xüsusi qərar qəbul etmişdir. 27 yanvar 1919-cu il tarixli həmin qərərlə adamöldürmə, soyğunçuluq, qadınlar üzərində zorakılıqla müşayiət edilən, milli ədəbat zəminində töredilən cinayətlərdə təqsirli şəxslərə ölüm cəzası da daxil olmaqla yüksək cəza tədbirlərinin tətbiq ediləcəyi təsdiq edildi²⁶¹.

B. Milli azadlıq hərəkəti nəticəsində əldə edilmiş nailiyyətlərin qorunması

Azərbaycan Cümhuriyyətində milli azadlıq hərəkəti nəticəsin-də əldə edilmiş nailiyyətlərin cinayət-hüquqi visitalərlə qorunması sahəsində də qanunvericilik aktları qəbul edilmişdir. Ən böyük belə bir nailiyyət isə müstəqil demokratik dövlət quruluşu idi.

Parlementin bu sahədə qəbul etdiyi cinayət qanunvericiliyi akt-larından "Qiyama görə masuliyət müəyyən edilməsi haqqında, habelə iqtisada dair və ədalət mühakiməsinə qarşı təsir göstərilmə-

²⁵⁷ ARDA, f. 894, siy. 1, iş 12, v. 62.

²⁵⁸ Yenə orada.

²⁵⁹ СүнРПАР, № 1, 15 noyabr 1919, st. 10.

²⁶⁰ Yenə orada, mad. 18.

²⁶¹ ARDA, f. 894, siy. 1, iş 30, v. 4.

sinə dair bəzi qərarların dəyişdirilməsi haqqında” Qanun xüsusi maraq doğurur. Parlamentin 1919-cu il 13 oktyabr tarixli iclasında qəbul edilmiş həmin qanunla Cinayət Qanunnaməsinin üçüncü fasilənde dəyişiklik edilmişdi. Qanun qiyama və ona hazırlığa, dövləte qarşı sui-qəsddə iştirakçılığı, parlamentin fəaliyyətinə mənçilik törətməyə və digər dövləti cinayətlərə görə məsuliyyəti gücləndirirdi²⁶².

Qanunla, hər şeydən əvvəl, Cinayət Qanunnaməsinin monarxa və imperator evinin üzvlərinə qarşı qəndlərə görə məsuliyyət müəyyən edən maddələri və dəyişilmiş siyasi quruluşda cinayət kimi cazalınmamı omullar sırasına aid edilə bilmən cinayət tərkibləri müəyyən edən maddələri öz əhəmiyyətini itirdiyindən lağv edildi.

Qanun an ağır dövləti cinayətə – Azərbaycanın dövlət qurulusunun devrilməsinə qəsdə görə məsuliyyət müəyyən edirdi. Həmin məsuliyyətin nəzərdə tutulduğu maddənin (100-cü mad.) dispozisiyası belə formula edilmişdi: “Azərbaycan Cümhuriyyəti hüdudlarında müəyyən edilmiş dövlət quruluşunu devirməyə və ya həmin hüdudlarda ali hakimiyət idarələrinin və şəxslərinin dəyişdirilməsinə və ya onun hər hansı bir hissəsini qəsb etməyə zoraki qəsd”.

Bu maddə ilə müddətli və ya müddətsiz katorqa cəzası nəzərdə tutulurdu. Bu ağır cinayətin törədilmesi və ya ona sui-qəsd eyni məsuliyyətə səbab olurdu. Lakin həmin cinayət lap başlangıçda aşkar edildikdən və onun dəf edilmesi üçün tədbirlər görülməsinə səbab olmadıqda bir qədər yüngül caza nəzərdə tutulurdu.

Həmin cinayətə hazırlıq və ya onun törədilmesi üçün yaradılmış cinayətkar birlikdə iştirakçı işa fərqləndirilirdi. Bu cinayətlərdə təqsirli şəxslərin sərəncamında partlayıcı vasitələrin və ya silah anbarının olması məsuliyyəti ağırlaşdırıcı hal kimi nəzərdə tutulurdu.

Cinayət Qanunnaməsinə edilmiş əlavaya əsasən, tutduqları vəzifəyə görə təhlükəsizlikləri dövlət mənafəyi baxımından xüsusi qaydada tənzimlənməli olan Parlament sədrinin, habelə Hökumət

²⁶² Yenə orada, f. 100, siy. 2, iş 257, v. 13-14.

sadrının və üzvlərinin həyat və azadlığına qarşı yönələn qəndlərə görə xüsusi məsuliyyət müəyyən edilirdi (99-cu mad.).

Dövlətin ali qanunverici orqanının – Parlamentin normal fəaliyyətinə qəsd edilmişdən də dövləti cinayət xarakteri daşılarından Qanunnamaya Parlamentin maneəsiz fəaliyyətinin müdafiəsi haqqında (103 və 104-cü maddələr) normalar daxil edilir. 103-cü maddəyə görə, Parlament üzvünün şəxsiyyəti üzərində hədələrlə, zorakılıqla və ya onun hakimiyətindən süb-istifadə etməklə bu rütbənin vəzifələrinin icrasına ol vərəməkdə təqsirli şəxslər islah evində həbslə cəzalandırılır. 104-cü maddəyə əsasən, şəxsiyyət üzərində hədələrlə, zorakılıqla və ya parlament binasının zədalanması ilə, habelə bu binada havanın sünü yoluxdurma ilə Parlamentin işinə maneədə təqsirli şəxslər islah evində həbslə cəzalandırılır. Əgər bu əməllər bir neçə silahlı şəxş tərəfindən törədilmişdirsa, onda təqsirli şəxslər 8 ildən çox olmayaq katorqa cəzasına məruz qalırlar.

C. Vəzifə cinayətlərinə, xüsusilə də rüşvətxorluğa qarşı mübarizə

Bu sahədə da milli Azərbaycan dövləti mühüm tədbirlər görmüşdür. Həmin tədbirlər həm hüquqyaratma saviyəsində – qanunvericilikdə, həm də hüquqtabiqetmə saviyəsində – praktikada özəksin tapmışdır.

İlk növbədə, Müvəqqəti hökumətin qəbul etdiyi 11 aprel 1917-ci il tarixli “Qulluqçuların cinayət və mülki məsuliyyəti haqqında” qanunun qüvvəsi bir daha təsdiq edilmişdir. Həmin qanunla dövlət qulluğunda olan şəxslərin inzibati (toxunulmazlığı) lağv edilmiş və vəzifə cinayətləri üzrə cinayət işinə başlamanın bilavasita prokuror nəzarətinə həvalə edilməsi qaydası müəyyən edilmişdir²⁶³.

Rüşvətxorluğun an təhlükəli vəzifə cinayətlərindən biri olduğunu, hökumətin ölkədə tam sabitlik, qanunçuluq yaratmaq vəzifəsini həyata keçirməsinə çətinləşdiriyini, hakimiyətin nüfuzunu sarsıtdığını, əhaliyə onun qanuni və ədalətli tədbirlərinin yalnız rüşvətə ədnənilməsi inamı tərbiyə etdiyini və rüşvətə qanunun pozulmasına görə məsuliyyətdən yaxa qurtarmaq imkanı yaratdığını

²⁶³ Yenə orada, iş 36, v. 16.

ni²⁶⁴ nəzərə alaraq, Ədliyyə Nazirliyi tərəfindən "Rüşvətxorluğa görə cəzanın gücləndirilməsi haqqında" qanun layihəsi işlənilə həzırlanmış və Parlamentə təqdim edilmişdir. Həmin qanun Azərbaycan Parlamenti tərəfindən 1919-cu il sentyabrın 29-da qəbul olunmuşdur. Qanunla Cinayət və islah cəzaları haqqında Rusiya Qanunnamasının 372, 373 və 378 maddələrinə dayışılık edildi²⁶⁵.

Malum olduğu kimi, 1903-cü il Cinayət Qanunnaması bəzi fasil və maddələr istisna olmaqla, qüvvəyə minməmişdir. Bundan sonrakı dövrdə də rüşvətxorluğa görə məsuliyyət əvvəlki kimi Cinayət və islah cəzaları haqqında Qanunnamanın (1885-ci il redaksiyasında) maddələri ilə müəyyən edildi. Qanunnamanın "Dövlət və ictimai qulluq üzrə cinayət və xətalar haqqında" bölməsinin IV fəsilə rüşvətxorluq cinayətlərinə həsr edilmişdir. 372-ci maddə vazifəli şəxslərin öz vazifələrinə pozmadan rüşvət almاسını, 373-cü maddə qulluq vazifələrinə pozmaqla rüşvətxorluğunu, 378-ci maddə isə zorla rüşvət almanın nəzərdə tuturdu.

Qanunnamanın 372-ci maddəsində dövlət və ictimai qulluqda olan məmər və ya digar şəxs tarafından "qulluq üzrə vazifələrə aid iş və ya hərəkət üzrə, hətta bu vazifələrin nadəsə heç bir pozuntusu olmadan puldan, aşyadan və ya nəsə hər hansı digər bir şeydən ibarət hədiyyə qəbul etməyə" (rusca adı – "мздоимство") görə məsuliyyət nəzərdə tutulurdu.

Əksinə, Qanunnamanın 373-cü maddəsi "qulluq vazifələrinə qarşı nəsa etmək və ya nəyəsə yol vermək üçün" pul, aşya və ya başqa nasa hədiyyə kimi qəbul etməyə (rusca adı – "лихомимство") görə məsuliyyət müəyyən edirdi.

Qulluq vazifələrinə pozmaqla törədilən cinayətin yüksək dərəcəsi zorla rüşvət alma (Qanunnamanın 378-ci maddəsi) hesab edildi. Zorla rüşvət alınanın fərqləndirici xüsusiyyətini pul və ya hədiyyə tələb edilməsi təşkil edirdi, lakin bu tələb zorakılıqla müşayiət olunmaya da bildi.

Göründüyü kimi, həmin dövrdə qüvvədə olan rus qanunvericiliyi rüşvətxorluğun üç növünü fərqləndirirdi. Bütövlükda isə rüşvə-

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

xorluğun növlərə bölgüsü aşağıdakı meyarlara görə müəyyən edilir-di: a) rüşvətin alınması üsulu (rüşvət verənin təşbbüsü ilə rüşvətin alınması – sözün dar mənasında rüşvətxorluq və rüşvət alanın təşbbüsü ilə rüşvətin alınması – zorla rüşvət alma); b) rüşvət verilmiş və ya vəd edilmiş vazifəli şəxsin əmalının xüsusiyyəti (hüquqauyğun əmal – vazifəli şəxslərin öz vazifələrini pozmadan rüşvət alması və əksinə, hüquqazidə və hətta cinayətkar əmal – qulluq vazifələrini pozmaqla rüşvətxorluq); v) rüşvətin verilməsi vaxtı – vazifəli şəxsin müvafiq əmləindən avval (sada) və ya sonra (təvəsəfidi)²⁶⁶.

"Rüşvətxorluğa görə cəzanın gücləndirilməsi haqqında" qanunla sözügedən maddələrin dispozisiyaları bir qədər daqiqləşdirilir, habelə həmin maddələrlə nəzərdə tutulan cinayətlərə görə məsuliyyət əvvəlki redaksiyadakına nisbətən xeyli gücləndirilir. Belə ki, 372-ci maddənin yeni redaksiyasına görə, rüşvətin nəzərdə tutulmuş hərəkatların icrasından avval və sonra qəbul edilməsindən asılı olaraq cəzanın ölçüsü dayısı. Bundan əlavə hər iki haldə təqsirlər şəxs vazifələrinə uzaqlaşdırılır və hədiyyə dayərinin on qatı miqdardında pul carımışı ilə, agar hədiyyənin dayarı daqiq müəyyən edilə bilmərsə, on min rubldan artıq olmayaqə pul carımışı ilə cəzalandırılır. 373-cü maddə yeni redaksiyasında alınan rüşvətin nə qədər az miqdarda olmasından asılı olmayaraq məsuliyyətin yaranması müddəasi ilə daqiqlaşdırılır və bu cinayətin törədilməsinə görə işin hallarından asılı olaraq beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 378-ci maddənin yeni redaksiyasına görə, təqsirlər şəxs altı il qədar, agar cinayət zorakılıqla müşayiət olunmuşsa, on ilə qədar katorqa işlərinə sürgünlərə cazalandırılır.

Azərbaycan Cümhuriyyətində rüşvətxorluğa qarşı mübarizənin vəziyyətinə dair mənzərənin gözündə canlıdırılması və görülən əməli tədbirlərin qiymətləndirilməsi baxımından Azərbaycan Hökuməti nəzdində Xüsusi Təftiş-İstintaq Komissiyasının faaliyyəti qonatbəş hesab edilə bilər. Komissiyanın yaradılmasından da məqsəd başlıca olaraq dövlət idarələrində yuva salmış rüşvətxorluğuna və bu-

²⁶⁴ Yenə orada, f. 895, siy. 3, iş 115, v. 6.

²⁶⁵ Yenə orada, v. 17.

²⁶⁶ Bak: Б.В. Волженкин, "Ответственность за взяточничество по российскому законодательству второй половины XIX – начала XX в.", *Правоведение* 2 (1991): 61.

rada yol verilən digər sui-istifadə hallarına qarşı ciddi mübarizə aparmaq olmuşdur. 1919-cu il iyulun 27-də Azərbaycan Parlamənti tərəfindən qəbul edilmiş "Müxtəlif idarələrdəki cinayatların və sui-istifadə hallarının istintaq üçün Xüsusi Təftiş-İstintaq Komissiyasının təsis edilməsi haqqında" Qanun²⁶⁷ əsasında faaliyyət göstəran Komissiya onun haqqında qanun qəbul edilməsindən çox əvvəl faaliyyətə başlamış (1919-cu il fevralın 26-də) və Ticarət, Sənaye və arzaq Nazirliyinin mərkəzi idarələrində yoxlamalar aparmışdır. Komissiyanın işinə nüticəsində göstərilən nazirliyin bir sıra yüksək vəzifəli şəxsləri cinayat məsuliyyətinə cəlb edilmişdir²⁶⁸. Məsələn, nazirliyin xüsusi təşviqçilər üzrə momuru M. Rəcəbov xüsusi alıcı komissyanın sadri kimi, Lənkəran qəzasında buğda alınması zamanı yol verdiyi sui-istifadə hallarına görə Xüsusi Təftiş-İstintaq Komissiyasının qararı ilə həbə edilmişdir²⁶⁹. Xüsusi Təftiş-İstintaq Komissiyasının icraatında, habelə hədə-qorxu ilə pul almağa görə ittihəm olunan Bakı axtarçı polisiyin məmurları haqqında, Bakı Dairə Məhkəməsinin prokuroru A. Eristov və andlı vəkil İ. Ağayev haqqında, Hidayəcilik Nazirliyinin Qarabağ və Zəngəzur bölgələrində qəçqınlar kömək göstərilməsi üzrə məmurların sui-istifadə halları haqqında istintaq işləri da vardır²⁷⁰. Göründüyü kimi, məsuliyyətə cəlb edilənlər sırasında kiçik memurdan tutmuş nazirlik səviyyəsində yüksək vəzifəli şəxslər qədər şəxslər olmuşdur.

Ç. Siyasi hüquq və azadlıqların cinayət-hüquqi vasitələrlə tamini

Siyasi hüquq və azadlıqların tamomunu həmisi diqqət mərkəzinə saxlayan milli Azərbaycan dövlətinin Parlamənti onların cinayət-hüquqi vasitələrlə tamini sahəsində də müvafiq aktlar qəbul etmişdir. Belə ki, 21 iyul 1919-cu il tarixdə qəbul edilən "Azərbaycan Cümhuriyyətinin Müəssisələr Məclisində seçkilər haqqında Əsasnamə"²⁷¹ ilə vətəndaşların siyasi hüquqlarından biri olan seçki hüqu-

²⁶⁷ ARDA, f. 895, siy. 3, iş 50, v. 17-18.

²⁶⁸ Adres-kalendär, III c., 62; Azərbaycan, № 54, 17 mart 1920.

²⁶⁹ Yenə orada, № 38, 26 fevral 1920.

²⁷⁰ Yenə orada, № 54, 17 mart 1920.

²⁷¹ ARDA, f. 970, siy. 1, iş 212, v. 1-10.

qunun cinayət-hüquqi mühafizəsinə yönələn normalar müəyyən edilmişdir. Əsasnamanın "Seçkilərin sərbəstliyi və düzgünlüğünün mühafizəsi haqqında" 17 maddədən ibarət IX bölməsi bu məsələyə həsr edilmişdir. Bu aktla qadağan edilən əməllərə daxil idi: seçici çağırışlarının, məlumatlarının və ya siyahularının özbaşına çoxalması, cirilması, üstünün örtülməsi və yaxud dayısıdırılması; seçki-qabğı təşviqat üçün nəzərdə tutulmuş binaya özbaşına soxulma və ya seçkiqabğı təşviqat üçün ədəbiyyatın məhv edilməsi və ya korlanması və ya seçicilər qrupunun adından faaliyyəti göstərən şəxslərə münasibətdə hədə və zorakı hərəkətlər; namızadın şəxsiyyətinə və ya şəxsi həyatına aid olan faktlara dair bila-bılə yalan məlumatların yayılması; namızadın razılığı haqqında arızanın saxtalasdırılması; bila-bılə düzgün olmayan (saxta) namızad siyahılarının və seçici qeydlərinin yayılması; seçkiqabğı yiğincəqlərin keçirilməsinə və yaxud komissiyaların işinə zorakı hərəkətlərlə, hədə ilə, hakimiyətdən sui-istifadə etməklə və ya ictimai qaydanın pozulması ilə mane olmağı cəhd göstərmək; məscidə və ya ibadət üçün nəzərdə tutulmuş digər yerlərdə seçkiqabğı təşviqat aparılması; şəxsiyyət üzərində zoraklıq, hədə-qorxu, aldatma yolu ilə, hakimiyətdən və yaxud iqtisadi asılılıqdan sui-istifadə etməklə seçkilərdə iştirak etmə hüququndan istifadə edən şəxsin seçki hüququndan sərbəst həyata keçirilməsinə mane olmaq; zorakı hərəkətlər, hədələrlə, qarışıqliq salmaqla, seçici siyahılarının, qeydlərinin və ya qutularının korlanması və yaxud seçki komissiyaları üzvlərinin şəxsiyyəti üzərində zoraklıqla seçki komissiyalarının binalarında seçkinin düzgün aparılmasına mane olmaq; seçkilər keçirilən binalda seçkiqabğı təhliliq aparılması və ya seçki keçirilən zaman ictimai asayışın pozulması; vəd və ya əmlak və şəxsi xeyirlər verməkla seçicini onun arzusunun əksinə olaraq başqa şəxslərə səs verməyə töhrük etmə; səsvermə hüquq olmayan və ya belə hüquqdan möhrüm olmuş şəxsin bila-bılə seçkilərdə səs verməsi, başqa şəxslərin əvəzinə səs verme; səsvermənin nüticələrinin qəsdən saxtalaşdırılması; səsvermə sirinini qeyri-qanuni olaraq yayılması və s.

Göstərilən əməllərə görə məhkəmələr təqsirli şəxslər islah evin- də saxlama və həbs cəzalarından əlavə, qanunverici orqanə və

özünüdürə organlarına sekillərdə iştirak etmək hüququndan 5 il-dək müddətə mahrum etmə, 3 min rubldan çox olmayan məbləğdə pul carımış və vazifədən uzaqlaşdırma cazaları təyin edə bilərdi.

Mətbuat azadlığının real tamini hüquqi cahatdən tasbit edən 1919-cu il oktyabrın 30-da Azərbaycan Parlamenti tərəfindən qəbul edilmiş "Mətbuat haqqında Nizamnamə" onun cinayət-hüquqi müdafiəfazisini da müayyan edirdi. Belə ki, həmin Nizamnamaya əsasən, mətbuat heç bir hakimiyət orqanı özbaşnalığını qurbanı ola bilməzdə və yalnız qüvvədə olan cinayət qanunverciliyi ilə nəzərdə tutulmuş cinayətlər tərəfdiliyi halda məhkəmə qaydasında məsuliyyətə cəlb edila bilərdi (2-ci mad.). Mətbuat haqqında Nizamnamanın II hissəsi Cinayət Qanunnaməsinə mətbuat vasitəsilə təraflanın cinayətlərin dairəsini və onlara görə cəzaları müəyyənləşdirən yeni normalar daxil edirdi.

Bələ ki, Nizamnamanın 10, 11, 12 və 14-cü maddələrinin talablarından birini pozmaqdə təqsirli olan dövri nəşrin redaktoru və ya naşırı, eləcə də həmin Nizamnamanın 7, 15, 16, 18 və 20-ci maddələrinin talablarından birini pozmaqdə təqsirli olan çap müəssisəsinin sahibi və ya müəssisə sahibinin özü müəssisəni idarə etmədiyi halda onun müdürü 10 min rubla qədr pul və ya altı aydan çox olmayıraq həbs cazasına, Nizamnamanın 10, 12, 13, 15, 16 və 17-ci maddələrində göstərilmiş ariza və ya qeytanla tikilmiş kitabla bila-bila yalan məlumatlar daxil etməkdə təqsirli olan çap müəssisəsinin naşırı, redaktoru, sahibi və ya onun müdürü isə bir ilədək həbs cazasına moruz qala bilərdi.

O ki qaldı mətbuat vasitəsilə təraflanın cinayətlərə, faktiki olaraq yalnız dövlətəzzid məzmunlu və dövlətin əsas qanunlarına qarşı mətbuat vasitəsilə çıxış edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulurdu və bu da, artıq qeyd edildiyi kimi, yalnız məhkəmə qaydasında hayata keçirilə bilərdi. Bununla əlaqədar olaraq, M. Ə. Rəsulzadə yazırı: "Millatın hər partiyasının özünə xas təşkilatı və qazeti vərdi. Bu qəzetlər əksariyyətə hökuməti tənqid və çəkişdirmələriylə məşğul olduqları halda, onlara qarşı böyük sabı göstərilirdi"²⁷².

²⁷² Rəsulzadə, Əsimizin Səjavəti, 41.

D. Ölüm cəzasına dair Cümhuriyyətin siyaseti

Məlum olduğu kimi, Rusiyada Müvəqqəti Hökumətin hakimiyəti bərəqər olduqdan sonra bu hökumət tərəfindən 1917-ci il martın 12-də ölüm cəzası ləğv edilmişdir. Müştəqil Azərbaycan dövlətinin mövcudluğunun ilk dövründə Hökumətin 23 iyun 1918-ci il tarixli qərarına əsasən, digər əvvəlki rus qanunları kimi ölüm cəzasını ləğv edən bu akt da qüvvədə qalırdı. Lakin ölkənin düşdüyü çatın və şiddəti daxili və xarici mübarizə şəraiti bu tədbirin tam ölçüdə hayata keçirilməsi imkanını məhdudlaşdırır. Artıraqda olan adamoldırma, oğurluq, quldurluq, soyğunluq və hakimiyət əleyhina cinayətlərə mübarizədə Azərbaycan Hökuməti qəti addımlar atmaq zərurəti qarşısında qalır. Özünün 12 avqust 1918-ci il tarixli qərarı ilə o, müvəqqəti cəza tədbiri kimi ölüm cəzasını bərpa edir. Bu cəzadan 1917-ci il martın 12-dək qüvvədə olan qanunlarla müayyan edilən cinayətlərə görə tətbiqi nəzərdə tutulurdu²⁷³. Bura isə başlıca olaraq, bir sira dövləti və hərbi cinayətlər daxil idi. Məsələn, həmin qanunlarla hərbi cinayətlər sahəsində ölüm cəzasının hərbi xidmətdən boyun qaçırmaga və buna təhrikçiliyə, fərəriliyə və düşmən tərəfəsinə keçməyə görə tətbiqi nəzərdə tutulurdu. Heç təsadüfi deyildir ki, Müvəqqəti Hökumət də Rusiyada eyni ehtiyaclar üzündə özünün 12 iyun 1917-ci il tarixli qərarı ilə ölüm cəzasının tətbiqini orduuda və donanmada²⁷⁴, bir ay sonra isə mülki şəxslərə münasibətdə bərpa etmişdir²⁷⁵.

Maraqlıdır ki, sonrakı dövrə Azərbaycan Cümhuriyyətində ölüm cəzasının ləğvi üzrə xüsusi normativ akt qəbul edilməməsinə rəğman, "Qiyama görə məsuliyyət müəyyən edilməsi haqqında, habelə iğtişaş dair və adəlat mühakiməsinə qarşı təsir göstərilməsinə dair bəzi qərarların dəyişdirilməsi haqqında" 1919-cu il 13 oktyabr tarixli qanunun²⁷⁶ mətni ilə tanışlıq sözügedən cəzadan burada ləğv edilməsinə dair bir natiçəyə gəlməyə əsas verir. Belə ki, həmin qanunla ən ağır dövləti cinayətə – Azərbaycanın dövlət quruluşu

²⁷² ARDA, f. 100, siy. 4, iş 30, v. 4.

²⁷⁴ PFBIA, f. 9(A), ot. 19/38, A. 23 (1917), A.A. 18-20.

²⁷⁵ Yenə orada, v. 166.

²⁷⁶ ARDA, f. 100, siy. 2, iş 257, v. 13-14.

nun devrilməsinə qəsdə görə məsuliyyət müəyyən edilir və bu zaman ölüm cazası deyil, müddətli və ya müddətsiz katorqa cazası nəzərdə tutulurdu. Fikrimcə, sanksiyası ölüm cazası nəzərdə tutan müvafiq normanın əvvəlki redaksiyasından fərqli olaraq, ən ağır hesab edilən bu cinayət görə həmin cazanın katorqa ilə əvəz ediləsi faktiki olaraq ölkədə bir cəza növü kimi ölüm cazasının lağv edilməsi demək idi.

Yeri gölmüşkən, bu elə bir dövr id ki, dünyada az-az ölkələrdə ölüm cəzası tam lağv edilmişdi (San-Marinoda 1835-ci ildə, Venesuelada 1863-cü ildə, Kosta-Rikada 1877-ci ildə, Ekvadorda 1906-ci ildə, Uruqvayda 1907-ci ildə, Kolumbiyada – 1910-cu ildə)²⁷⁷.

Bütövlükdə gənc milli dövlətin ölüm cəzasına münasibətini dövrün tarixi kontekstindən çıxış edərək dəyərləndirmək lazımdır. Bir tərəfdən o, dövrün real illəri ilə hesablaşmaz zərurəti qarşısında qalaraq ölüm cəzasının müvəqqəti tədbir kimi xüsusi hallarda və xüsusilə ağır cinayətlərə görə bərpa etmişdir, digər tərəfdən, ilk imkan əldə edən kimi ölüm cəzasını lağv etməklə demokratik, humanist və ümumbaşarı dayar və ideallara sadıqlılığını səbüt etmişdir²⁷⁸.

E. Cümhuriyyətin amnistiya siyaseti

Azərbaycan Parlamenti tərəfindən qəbul edilən amnistiya haqqında qanunlar cinayət qanunvericiliyində *humanizm* prinsipinin təzahürü idi. Hala Parlamentin ilk təsis iclasında Qardaşov, Əfəndiyev, Tağıyev, Səfikürdski və Ağalarovdan ibarət tərkibdə amnistiya komissiyası təşkil olumuşdur. Həmin komissiya qısa müddətdə amnistiya haqqında qanun layihəsi hazırlamış və onun əsasında 1919-cu il yanvarın 8-də Azərbaycan Parlamentinin açılmış münasibətlə siyasi amnistiya elan edilmişdir²⁷⁹.

Amnistiyaya əsasən, Cinayət Qanunnaməsinin 5-ci, Cinayət və islah cəzaları haqqında Qanunnamənin 36-ci və Barışqı məhkəmələri tərəfindən təyin edilən cəzalar haqqında Nizamnamənin 19-cu

²⁷⁷ M. Dəmirli, "Смертная казнь в законодательстве Азербайджана и Украины (1917–1920 г.)", *Юридический Вестник* 4 (2000): 126.

²⁷⁸ Yena orada, 128.

²⁷⁹ ARDA, f. 895, siy. 1, iş 13, v. 8-10.

maddəsi ilə nəzərdə tutulan əməllərə görə məhkum edilən şəxslər cəzadan azad edilirdilər. Amnistiyannın həyatə keçirilməsi işində maneq və süründürmələrə yol verməmək üçün siyasi motivlərə görə azadlıqdan məhrum edilən bütün şəxslərin dərhal azad ediləsi nəzərdə tutulurdu.

İkinci amnistiya Cümhuriyyətin yaranmasının ilyarlılıq yubileyi münasibətilə²⁸⁰, üçüncü amnistiya isə Azərbaycan Cümhuriyyətinin beynəlxalq tanınması münasibətilə²⁸¹ verilmişdir. Hər iki amnistiya acnənlərə da şamil edilirdi.

Azərbaycan Hökuməti öz faaliyyətində digər humanizm aktları da həyata keçirmişdir. Məsələn, Dövlət Müdafiə Komitəsinin 1919-cu il 15 iyul tarixli qərarına əsasən, dinc əmək həyatına qayıtmaq və hakimiyətə təslim olmaq arzusunda olan quldur dəstələrinin başçıları və üzvləri qəti imkan tədbiri kimi girov təyin edilməkla azadlıqla saxlanılmışlar²⁸².

Azərbaycan Cümhuriyyətinin cinayət hüququna dair burada bəhs edilənləri yekunlaşdırıraq qeyd edim ki, şəraitin nə qədər ağır olmasına rəğmən, Azərbaycan Cümhuriyyətindən cinayət qanunvericiliyi yalnız cəzaların sərtləşdirilməsi istiqamətində dayisikliyə məruz qalmamışdır. Bir sıra hallarda bəzi əməllərin dekriminallaşdırılması da həyata keçirilmişdir. Məsələn, Parlament tərəfindən 1919-cu il oktyabrın 20-də qəbul edilən qanunlu harbi dövrün fövqələdə vəziyyətələrə əlaqədar müstəsna və müvəqqəti xarakterli qanun kimi qızıl, gümüş və platinin xaricə gizli aparılmışına görə cinayət məsuliyyəti haqqında 1914-cü il 15 noyabr tarixli xüsusi qanunun qüvvəsi Azərbaycan Cümhuriyyətinin ərazisində lağv edilmişdir. Həmin əməllərə görə inzibati məsuliyyət müəyyən olunurdu²⁸³.

Müstəqil Azərbaycan dövlətinin cinayət hüquq sahəsində fəaliyyəti yalnız qeyd edilənlərlə bitmirdi və cinayət qanunlarının geniş islahatı nəzərdə tutulmuşdu. Belə ki, 1919-cu il fevralın 11-də

²⁸⁰ Yena orada, v. 17.

²⁸¹ Yena orada, siy. 3, iş 301, v. 16-17.

²⁸² Yena orada, f. 100, siy. 2, iş 7, v. 185.

²⁸³ Yena orada, f. 895, siy. 3, iş 117, v. 15.

Ədliyyə Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Cümhuriyyətinin mahkəmə hissəsi üzrə qanun layihələrinin işləniş hazırlamasi komissiyasının beş yarımkomissiyasından biri – “Cinayət hüquqı və prosesinin bəzi qanun müddəələrinə baxılması üzrə” yarımkomissiyası bu sahədə bir sırada qanun layihələri işləyib hazırlanmışdır və bu iş davam etdirilirdi. Hazırlanan qanun layihələrinin bir hissəsi il oxunuşda qəbul edilmiş, digərləri isə baxılmaq əraflasında idi. Lakin 28 aprel işğalı Azərbaycanın dövlət müstəqilliyi ilə yanaşı, bütün bu layihələri də yarımcıq qoymusdur.

1918-1920-ci illar müstəqillik dövrü Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, cinayət hüququnun inkişafı, habelə cinayət hüquq sahəsində aparılan siyaset baxımından da mühüm bir dövr kimi xarakterizə edila bilər. Qeyd etmək lazımdır ki, tariximizə uzun illar bödəxahlıq edənələrin mövqeyinin əksinə olaraq, Azərbaycan Cümhuriyyətinin cinayət-hüquq siyasetinin, eləcə də cinayət hüquq yaradıcılığı sahəsində onun fəaliyyətinin təhlili bir dəha göstərir ki, burada cinayətkarlıqla mübarizənin qanunvericilik tənzim və praktikası bütövlükdə dəyişilmiş şəraiti nəzərə ala bilmış, müstəqil dövlət quruluşu əsaslarının və vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi məqsədini xidmət etməklə, humanist səciyyə daşımışdır.

V. MÜLKİ HÜQUQ

1. Mülki qanunvericiliyin ümumi səciyyəsi

Azərbaycan Cümhuriyyətində mülki hüquq münasibətlərinin tənzimlənməsi də digər hüquq münasibətlərində olduğu kimi, Hökumətin 23 iyun 1918-ci il tarixli qərarına əsasən, əvvəlki Rusiya qanunvericiliyi ilə həyata keçirilirdi. Bu zaman əsas qanunvericilik akti Rusiya imperiyası qanunlar külliyyatının 10-cu cildinin 1-ci hissəsinə taşkil edən Mülki qanunlar külliyyatı²⁸⁴ idi.

Cümhuriyyətin hakimiyət orqanları tərəfindən bu sahədə qəbul edilən normativ aktlar içərisində mülkiyyət hüququnun tən-

zimlənməsinə dair qanunvericilik aktları öz əhəmiyyətinə və həcmində görə xüsusi yer tutur. Bu üzdən onları aşağıda ayrıca olaraq gözəndə keçirəcəyik.

Mülki hüquq sahəsində qəbul edilən digər qanunvericilik aktları elə da çoxsaylı olmasa da, müxtəlif məsələlərə həsr olmuşdur. Məsələn, “Ölüm faktının təsdiqi haqqında” 30 oktyabr 1919-cu il tarixli²⁸⁵ qanunla bu qanunun qüvvəyə minnəsindən sonra ölenlər üçün bir il, ayda bir dəfə olaqla 12 dəfə elan veriləsi, ölmüş şəxs barəsində xəbər çıxmadiqda, onun ölmüş elan ediləsi və vərasələr təsdiq olunması nəzərdə tutulurdu²⁸⁶.

“Manzillərdən, ticarət və digar təyinatlı sahələrdən istifadə qiyamətlərinin son həddi və istifadə şərtlərinin müəyyən edilməsi haqqında” 12 aprel 1920-ci il tarixli qanunla²⁸⁷ manzillərin və ticarət sahələrinin, eləcə də ayrı-ayrı otaqların və ya çarpayıların icarəyə və subicarəyə veriləsi qaydaları və qiymətlərinin son həddi tənzimlənilər, bu qaydaların lazımı qaydada icrasına nəzarət və bu zaman yarana biləcək barışdırıcılıq münasibətlərindən irəli gələn məsələ və mübahisələrin həlli üçün barışdırıcı manzıl komissiyalarının təskili nəzərdə tutulur, habelə “Bakı şəhərində barışdırıcı manzıl komissiyalarının təsisini haqqında Qaydalar” təsdiq edildi.

“Dövlət ödəmələri üzrə daşınar və daşınmaz əmlakın siyahıya alınması və hərraclardan satılması qaydasının dəyişdiriləsi haqqında” 27 sentyabr 1919-cu il tarixli qanuna²⁸⁸ əsasən, bu sahədə qüvvədə olan qanunvericilikdə əlavə və dəyişikliklər edilərək, dövlət ödəmələri üzrə daşınar və daşınmaz əmlakın hərraclardan satılması üzrə guberniya idarələrinin vəzifələri Azərbaycan Vergi Palatasına, şəhər və qəza polis idarələrinin vəzifələri müvafiq vergi müraciətlərinə, əmumi polis üzvlərinin vəzifələri vergi polisinə həvalə edilirdi.

²⁸⁴ Свод законов Российской империи. Том X. Свод законов гражданских. Издание 1900 г.

²⁸⁵ Azərbaycanlı Demokratik Respublikası (1918-1920). Parlament. (Стенографические отчеты) (Bakı: İzət-vo “Azərbaycan”, 1998), 390, daxil olma tarixi: 18 iyun 1918, <http://ebook.yap.az/pdf/6VHABRT1sZ.pdf>.

²⁸⁶ ARDA, f. 895, siy. 1, iş 164, v. 1-7.

²⁸⁷ Yena orada, siy. 3, iş 119, v. 40-46; Azərbaycan, № 75, 17 aprelya 1918.

²⁸⁸ ARDA, f. 3, siy. 1, iş 3, v. 6.

2. Mülkiyyət münasibatlarının tənzimlənməsi sahasında hüquqi siyasetin əsasları²⁸

Müstəqil Azərbaycan ideyəsini dövlət quruculuğu müstəvisində reallaşdırın Azərbaycan Cümhuriyyətində mülkiyyət münasibatlarının tənzimlənməsi xüsusiyyətləri onun təbiəti baxımından böyük maraq kəsb edir. Müstəqil iqtisadi platforması, maliiyyət-valyuta siyaseti, xarici ticarət-iqtisadi münasibatları, iqtisadi idarəetmə sistemi olan Cümhuriyyətdə sosial adəlat istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsilə bərqrar edildi. Onun iqtisadi platformasının əsasında mülkiyyət plüralizmi durdurdu və burada hüquqi olaraq tanınan dövlət, bələdiyyə, səhmdar, xüsusi və s. mülkiyyət formalarının inkişafı üçün geniş və bərabər imkanlar yaradılmışdı.

Azərbaycan Cümhuriyyəti və onun liderləri, bolşevik mövqeyinin əksinə olaraq, torpaq, zavod, fabrik və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti radd etmir, mülkiyyətlə şəxsi təşbbüsü birbaşa əlaqələndirirdilər. M.Ə. Rəsulzadə bununla əlaqədar yazırı: "Bu cür mülkiyyəti (xüsusi mülkiyyət nəzərdə tutulur. - M.D.) tamamilə aradan qaldırmaq, indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorak şəkildə aradan qaldırat" ²⁹. Azərbaycan Cümhuriyyətində, habelə xüsusi mülkiyyətin haddi müvyyənəldirilir, mülkiyyətin ifrat tərəflərinin yox etmək sosial isləhatın əsası hesab edildi: "Mülkiyyət ancaq əmumi alama yayılıf təsirli olun-caya qədər müdafiə olunub – bu olmayanda əmumi zərər gətirən lüzumsuz bir artıqlıq kimi kasılıb atılmalıdır... Hər əkinçinin özü akib-becərdiyi müəyyən miqdarda torpaq sahibliyi qəbul etməklə bərabər Azərbaycan isləhatçıları geniş torpaqları ölü halında saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu radd edirdi" ³⁰. Lakin Azərbaycan Cümhuriyyətində mülkiyyətin, məsələn, daha iri əmlak və istehsal vasitələrindən olan zavod və fabriklərin xirdalanması qeyri-mümkin hesab edildi.

²⁸ Bu paraqrafın əsas müddəaları ilk dəfə burada dərc olunmuşdur: M.Ə. Dəmərov (Dəmirli), "Azərbaycan Xalq Cümhuriyyətində mülkiyyət münasibatlarının hüquqi tənzimlənməsi", *Hüquqi dövlət və qanun* 9 (1999): 50-52.

²⁹ Rəsulzadə, *Əsrimizim Səyavuşu*, 41.

³⁰ Yenə orada.

Azərbaycan Cümhuriyyətində dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə "dövlətin sərvət və galir qaynağını təşkil edən yeraltı mədənlər", "damır yolu, işıq, su, telefon, teleqraf və s. b. kimi əmumi işlərlə xidmət edən quruluşlar" daxil idi²⁹.

Burada hakimiyyət orqanlarının səyləri mülkiyyətin dövlət, bələdiyyə, səhmdar, özəl formalarının inkişafı üçün qanunvericilik bazası yaradılmasına yönəlmışdır. Mülkiyyət münasibatlarının tənzimlənməsi sahəsində Cümhuriyyətin ilk tədbirlərindən biri bolşeviklərin millilaşdırma eksperimentini ləğv etmək olmuşdur. 1918-ci ilin 1 oktyabrında Hökumətin "Neft sənayesinin milliləşdirilməsi və müəssisələrin keçmiş sahibkarlarına qaytarılması haqqında" qərarı ilə neft sənayesi və ona yardımçı müəssisələrin, eləcə də ticarət donanmasının, habelə Bakı Xalq Komissarları Sovetinin bu müəssisələrin idarəetmə qaydasına aid verdiyi dekret və sərəncamları ləğv edilmişdir³⁰. Millilaşdırma (indiki anlamda özəlləşdirme) hərindən kimi, neft sənayesi ilə yanaşı, digər yardımçı sahələr də aid edilir, hazır məhsul və ehtiyatlar Hökumətin tabeliyində saxlanılır, müəssisələrin sahibkarları qaytarılması bu ehtiyatlara və hazır məhsulla əlaqədar bəzi işlərin yerinə yetirilməsi ilə şərtləndirilirdi.

Mülkiyyətin müxtəlif formalarının inkişafına imkan yaratmaq Cümhuriyyətin bu sahədəki qanunvericilik fəaliyyətinin başlıca məqsədi olsa da və bütövlükdə götürükdə onun bu sahədəki siyasetinin əsasını demokratik ideyalar təsikl etsə də, Azərbaycan Hökuməti ölkənin iqtisadi-tasərrüfat hayatını qaydaya salmaq zərurəti qarşısında zaman-zaman mülkiyyət hüquq ilə bağlı bir sıra məhdudiyyətlər müəyyən etmək məcburiyyəti qarşısında qalmışdır. Belə ki, eyni zəruratlə o, müvəqqəti tədbir kimi, bəzən əmlak növürlərinə mülkiyyət hüquqı olda edilməsinin xüsusi qaydalarını müəyyən etmişdir. Hökumətin 31 oktyabr 1918-ci il tarixli qərarına əsasən, neft mədənlərinə, neftli torpaqlara, neft emalı zavodlarına, neft quyularının podrat üsulla qazılması üzrə müəssisələrə və mexaniki zavodlara, eləcə də Xəzər dənizində üzən gəmilərə mülkiyyət

²⁹ Yenə orada, 42.

³⁰ Azərbaycan, № 5, 7 oktyabr 1918.

yət və istifadə hüququnun əldə edilməsinə hər dəfə ticarət və sənaye nazirinin xüsusi icazəsi ilə yol veriliirdi. Bu hüquqların əldə edilməsi notarial qaydada təsdiq olunmalı idi. Göstərilən qaydaların pozulması ilə bağlanan bütün əqlər etibarsız hesab edilirdi²⁹⁴.

Cümhuriyyətin mövcud olduğu ilk dövrlərdə Hökumət əhalisinin bəzi ərzaq məhsullarına və zaruri tələbat məllarına ehtiyacını nəzərə alaraq və bir sırə strateji əhəmiyyətli məlların ölkədən aparılmasının qarşısını almaq məqsədilə, onların ölkə hüdudlarından kanara aparılmasını qadağan edən, hər bir şəxsin ehtiyat üçün əldə edə biləcəyi məhsulların miqdarını müəyyən edən qərarlar²⁹⁵ qəbul etmək məcburiyyəti qarşısında qalmışdır.

Vəziyyət bir qədər normallaşdıqdan sonra, Hökumətin 27 avqust 1918-ci il tarixli qərarı ilə Azərbaycan Cümhuriyyəti hüdudlarında bütün məlların, əmtəələrin, eləcə də hazır məhsulların sərbəst alqı-satışına icaza verilmişdir. Onların ölkə hüdudlarından kanara aparılmasına yalnız ticarət, sənaye və ərzaq nazirinin icazəsi ilə yol veriliirdi²⁹⁶. Sonradan ara-sırə yeni məhdudiyyətlər müəyyən edilsə də, Hökumətin "Azərbaycanın hüdudları daxilində azad ticarətin açılması haqqında" 16 may 1919-cu il tarixli qərrar²⁹⁷ uyğun olaraq, Azərbaycanın damır yolu ilə Yalama stansiyasından Gəncə stansiyasına və Poylu stansiyasından Xaçmaz stansiyasına nadək istiqamətlər üzrə bütün yüklerin daşınmasına və qənd, qənd tozu, çay, manufakturlar, tütün məhsulları istisna olmaqla, bütün yük və məlların Bakıdan Azərbaycan Cümhuriyyətinin istanılan nöqtəsinə sərbəst surətdə aparılmasına icaza verilmişdir.

Lakin Hökumət xarici ticarəti sərbəstləşdirə bilmirdi. Çünkü "bütün ətraf respublikalarda azad ticarətin olmadığı və əmtəə mübadiləsi sisteminin üstünlük təşkil etdiyi bir zamanda, yalnız təkə Azərbaycanda tam sərbəstlik elan edilməsi daha böyük dağıntıya səbəb ola bilərdi: oradan hər şey daşınar, lakin heç nə gəti-

²⁹⁴ ARDA, f. 24, siy. 1, iş 6, v. 34.

²⁹⁵ СҮНПЛАР, № 1, 15 noyabr 1919 r., ср.ср. 15, 21, 29, 17, 48.

²⁹⁶ Ахрәйиджан, № 4, 25 sentyabr 1918.

²⁹⁷ ARDA, f. 24, siy. 1, iş 3, v. 57.

rilməzdi, qonşu ölkələr respublika mallarını öz əmtəə mübadilə əməliyyətləri üçün istifadə edə bilərdilər"²⁹⁸.

Bu məsələni dövlət üçün sərfli variantda həll etmək məqsədilə Azərbaycan Parlamenti 1919-cu il dekabrın 11-də "Azərbaycan hüdudlarından xaricə xammal aparılmasının şərtləri haqqında" qanun qəbul etmişdir. Qanuna əsasən, Azərbaycan Cümhuriyyətindən xaricə bir sırə xammalların (pambığın, yunun, ipayın, frizunun, baramanın və dərinin) sərbəst aparılmasına göstərilən məllərin 25%-nin dövlət xəzinəsinə əvəzsiz keçirilməsi halında icazə verilirdi²⁹⁹.

Torpaq mülkiyyətinin hüquqi rejiminin müəyyən olunması sahəsində də AXC-nin siyaseti çox maraqlıdır. Bu məsələyə münasibəttdə partiyalar arasında, eləcə də "Müsəvət" partiyasının daxilində ziddiyətlər olmasına baxmayaraq, ümumilikdə mütəəqqi məzmunlu siyaset yeridilmişdir.

Hələ Hökumətin 22 iyun 1918-ci tarixli qəri ilə Zaqafqaziyə Seymi tərəfindən qəbul edilən torpaq islahati haqqında qanunun icrası dövlət əhəmiyyətli bir çox məsələləri hall etməli olan Müəssislər Məclisi çağrılanadək dayandırılmış, zəbt edilmiş həm dövlət, həm də xüsusi mülkiyyətdəki torpaqlar sahiblərinə qeytarılmışdır. Qərarla habelə, Əkinçilik Nazirliyinə tapşırılmışdır ki, Müəssislər Məclisində təqdim etmək üçün torpaq məsləsi üzrə zəruri olan materialların toplanmasına başlasın³⁰⁰. Elə həmin qərrar uyğun olaraq, əhalinin bütün tabaqələrinin etimadını kifayat qədər qazanmayan, eləcə də səmərəli fəaliyyət göstərə bilməyən torpaq komitələri lağv edilmiş, onun əvəzinə Əkinçilik Nazirliyində aqrar islahat üzrə qanun layihəsinə hazırlamalı olan xüsusi aqrar islahat şöbəsi təşkil edilmişdir.

Bu dövrə kənd əhalisinin cari ehtiyaclarının ödənilməsi üçün müəyyən tədbirlər görülmüşdür. Anarxiya və hərbi hadisələr dövründə, başlıca olaraq rus və erməni millətindən olan əhali və xüsusi torpaq sahibləri tərəfindən tərk edilmiş torpaqlar müvəqqə-

²⁹⁸ Yena orada, f. 895, siy. 3, iş 148, v. 1-2.

²⁹⁹ Yena orada, v. 9.

³⁰⁰ СҮНПЛАР, № 1, 15 noyabr 1919, ср. 14.

ti dövlət sahibliyinə keçirilmiş və Əkinçilik, Daxili İşlər, Maliyyə nazirliklərinin nümayandalarından ibarət komissiyalar tərfindən ehtiyacı olan kəndlərə və ayrı-ayrı kəndlilərə icaraya verilmişdir. Yalnız sonuncular tərəfindən imtina halında torpaqlar xüsusi şəxslərə icarəyə verilmişdir³⁰¹.

Bu dövrda torpaqsız və aztorpaqlı kəndlilərin əksəriyyəti icarə hüququnun asasında, müvəqqəti olaraq, torpaq ıslahatı keçirilənədək torpaqla təmİN olunmuşlar. Belə bir fakt xüsusilə qeyd edilməlidir ki, 1920-cu ildə Muğanda və Cavad qazasında 5 min desyatın, 1920-ci ildə 25 min desyatın torpaq icarəyə verilmişdir. İcaraya vermə şərtləri xüsusi kondisiya (sazış) ilə müəyyən edildirdi³⁰². Bu dövrda ilk dəfə olaraq icarə haqqının həm də natura ilə – məhsulla tutulması tacribəsi tətbiq edilmişdir.

Bütün göstərlən müvəqqəti tədbirlərə paralel olaraq, aqrar ıslahata hazırlıqlı işləri görülmüş, müvafiq qanun layihələri hazırlanmışdır (bu baradə atrafı olaraq yedinci bölmədə bəhs ediləcəkdir). Bundan alava, məşələrin xüsusi sahiblikdən dövlət mülkiyyətinə keçirilməsinə dair qanun layihəsi də işlənib hazırlanmışdır³⁰³. Lakin məlum səbəblər üzündən bu işlər başa çatmadı və müvafiq qanunlar qəbul edilməmişdir.

Bələliklə, Azərbaycan Cümhuriyyətinin sözügedən sahədəki siyasetinin və qanunvericiliq fəaliyyətinin asasını demokratik ideyalar təşkil etmiş, başlıca məqsədi isə mülkiyyətin müxtəlif formalarının hərtərəfli inkişafına imkan yaratmaq olmuşdur.

VI. AİLƏ HÜQUQU

Qeyd edildiyi kimi, tarixən ailə hüququ hüquq sahələri arasındakı zaman baxımından an az dəyişikliyə uğrayandır, zira o, xalqın adət və ənənələrləri daha sıx bağlı olan hüquq sahəsidir. Bunun səbəbi isə ailənin mahiyyət etibarılı “ictimai dəyişmə prosesində öz

³⁰¹ Адрес-календарь, III ч., 50.

³⁰² ARDA, f. 2621, siy. 1, iş 17, v. 3-4.

³⁰³ Yena orada, f. 895, siy. 3, iş 229, v. 26-29.

dəyərlərini ən güclü bir şəkildə qoruyan və hüquqi dəyişikliyə da-ha gec uyabilem bir qurum olmalıdır³⁰⁴. Bütün türklərdə olduğu kimi, Azərbaycan türklərində də bu, özünü qabarlıq göstərmmişdir. Bunun sabəbi ailəni təşkil edən asasların adət hüquq ilə müəyyən olunması və bunda dövlətin rolunun hüququn digər sahələrinə nisbətən məhdud olmasıdır. Buna görə də təbiidir ki, Azərbaycan Cümhuriyyəti bu sahədə qanunvericilik aktları qəbul etməmişdir.

Aila hüquq sahəsində qanunvericiliyin asasları Azərbaycanda hələ də qıvvadə qalmadıq davam edən Rusiya imperiyası qanunlar külliyyatının 10-cu cildindən təşkil edən Mülki qanunlar külliyyatının (10-cu cildin 1-ci hissəsi, 1900-cü il nəşri) “Ailədə hüquq və vəzifələr haqqında” 1-ci kitabının “Nikah ittiifaqı haqqında” 1-ci bölməsinin “Qeyri-xristianların öz aralarında nikah haqqında” 3-cü fəsilin “Qeyri-xristianların öz aralarında nikah haqqında” 3-cü şöbəsi ilə müəyyən edildi. Burada müsəlmanların ailə hüquq münasibətlərinin tənzimlənməsinə dair bir sıra normalar vardır.

Mülki qanunlar külliyyatının 90-ci maddəsinə əsasən, Rusiya imperiyası təbəələri olan qeyri-xristianlara, o cümlədən müsəlmanlara “onların qanunlarında nəzərdə tutulan qaydalar və ya qəbul edilmiş adətlər üzrə” nikaha daxil olmağa icazə verilirdi. Bu o deməkdir ki, Azərbaycanda ailə hüququnun əsas mənbələri islam ailə hüquq və müvafiq yerli adətlər idi.

Bununla yanaşı, Mülki qanunlar külliyyatı qeyri-xristianlara münasibətdə xristianlar üçün nəzardə tutulanlardan farqli bir sıra konkret ailə-hüquq normaları da müəyyən edirdi. Belə ki, 3 və 91-ci maddələrə əsasən, islam dininə etiqad edənlər üçün nikah yaşı müəyyən edilərkən Zaqafqaziyada oğlanların 15, qızların isə 13 yaşı şənə çatması ilə evlənmələrinə icaza verilirdi. Halbuki bu yaş xristianlar üçün müvafiq olaraq 18 və 16 müəyyən edilmişdir. Habelə mülki müdürüyyətin və xristian ruhani idarələrinin iştirakı olmadan

³⁰⁴ Adnan Güriz ve Peter Benedict, *Türk Hukuku ve Toplumu Üzerine İncelemeler*, Türkiye Kalkınma Vakfı Yayınu, № 1 (Ankara: Sevinç Matbaası, 1974), XIII.

qeyri-xristianların nikaha daxil olmasına icazə verildiyi halda, müsəlmanların eyni qaydada mülki müdürüyyatın ve müsəlman ruhani idarələrinin iştirakı olmadan evlənməsinə yol verilmirdi.

VII. ƏMƏK HÜQUQU³⁰⁵

1. Fəhlə və qulluqçularla sahibkarlar arasında münasibətlərin tənzimlənməsi

Azərbaycan Cümhuriyyatının demokratik təbiati ictimai və dövlət həyatının bütün sahalarında olduğu kimi, əmək münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində görülən tədbirlərdə də özünə açıq-aydın göstərmişdir.

Vətəndaşların əmək hüquq və manafelərinin təmin edilməsi Azərbaycan Cümhuriyyatının sosial inkişaf üzrə milli programının tərkib hissəsi hesab edilməklə, onun qanunvericiliyə tənzimlənməsinə mühüm əhəmiyyət verilmişdir: "burada çalışan əməkçinin hüquqları xüsusi surətdə hazırlanın əmək qanunlarının verilməsi ilə təmin olunub"³⁰⁶.

Fəhlə və qulluqçularla sahibkarlar arasında münasibətlərin tənzimlənməsi sahəsində ilk addimlardan biri əmək nazirinin 1919-cu il 26 yanvar tarixli dekreti ilə 1917-ci il oktyabrın 2-də qəbul edilmiş kollektiv müqavilənin fəhlə və qulluqçuların iqtisadi vəziyyətinə aid hissədə³⁰⁷ bərpası olmuşdur. Faktiki olaraq kollektiv müqavilənin hüquq normaları, işə qəbul və işdən azadetmə hüququna aid bənd istisna olmaqla, tam həcmədə dəyişilməz qalırdı.

Sözügedən kollektiv müqavilə bir sıra demokratik müddəalara əsaslanır. Onun belə əsas müddəalardan biri iş gününün qısalılması idi. Belə ki, sənədin 4-cü bandına əsasən, kollektiv müqaviləyə daxil olan müəssisələrdə bütün fəhlələr, sənətkarlar və qulluq-

çular üçün 8 saatlıq iş günü müəyyən edilib³⁰⁸. Yeri gəlməşkən, o dövrər 8 saatlıq iş gününe keçid dünya dövlətlərində elə də geniş yayılmış bir təcrlübə deyildir. Məsələn, İngiltərədə 8 saatlıq iş günü hüquq yarın 1919-cu ilda yeraltı madən işçilərə tanınmışdır.

Kollektiv müqavilə iş günü və istirahət vaxtı ilə əlaqadər başqa məsələləri də nizama salındı. İşçilərin bəzi kateqoriyaları üçün qısalılmış iş günü müəyyən edildi. Məsələn, şəhər kontorlarının işçiləri və madən qulluqçuları 6 saatlıq iş günündən istifadə edirdilər³⁰⁹. Sahibkarın və ya müdürüyyətin göstərişi və xəbəri olmaqla yerinə yetirilən iş vaxtından artıq işlərə yarın müstəsna hallarda yol verilirdi və belə işlərə görə haqq verilməsi nəzərdə tutulurdu³¹⁰.

Kollektiv müqaviləyə görə istirahət vaxtı iş günü ərzində fasılalardan, işda günlərarası fasılalardan, həftəlik fasilasız istirahətdən, qeyri-iş günü olan bayram günlərindən və məzuniyyətdən ibarət idi. Bütün fəhlə və qulluqçular üçün həftədə bir istirahət günü müəyyən edilmişdir. İstirahət və bayram günləri ərafəsində iş günü bir saat qısalıdır. Texniki şartlarda görə işi fasilasız yerinə yetirmək lazımlı galidiyi hallarda, bayram günləri iş məcburi hesab edilirdi, lakin *üçqat möbləğdə* ödənilməlidir. Maraqlıdır ki, iş vaxtından artıq işlərə görə haqq bu gün belə İngiltərə və İspaniya iştəsi olmaqla, Avropa ölkələrinin əksariyyətində 50%-dan yuxarı deyildir.

Əmək nazirinin 1919-cu il 26 yanvar tarixli dekreti ilə fəhlə və qulluqçular işə qəbul və işdən azad etmə hüquq müəssisə sahibinin müstəsna hüquq hesab edilirdi. Lakin bu hüquq bəzi müddəalalarla məhdudlaşdırıldı:

1) sair bərabər şərtlər olduqda, işə qəbul zamanı həmkarlar itti-faqlarının üzvlərinə üstünlük verilirdi;

2) fabrik-zavod komitələrinin üzvləri və ümumiyyətlə müəssisə fəhlələrinin nümayəndələri tərəfindən seçilən şəxslər ancaq Əmək Nazirliyinin nəzdində tərəflərin bərabər nümayəndəliyi prinsipini əsasında yaradılan xüsusi orqanın qararı ilə işdən azad edilə bilərlər;

³⁰⁵ Bu paraqrafin əsas müddəalalar ilk dəfə burada dərc olunmuşdur: M.Ə. Da-mirlı, "Əmək hüququnun təmin sahəsində ADR-in qanunvericilik tədbirləri", *Hüquq dövlət və qanun* 3 (2000): 32-35.

³⁰⁶ M.Ə. Rəsulzadə, *Əsrimizin Sayağı*, 42.

³⁰⁷ ARDA, f. 2814, siy. I, iş 28, v. 42-43.

³⁰⁸ Yenə orada, f. 92, siy. I, iş 73, v. 43.

³⁰⁹ Yenə orada, v. 45.

³¹⁰ Yenə orada.

3) kütləvi işdən azad etmə və şətaların ixtisarı (on nəfərdən artı şəxsin eyni zamanda qrup halında işdən azad edilməsi) Əmək Nazirliyinin yuxarıda göstərilən orqanının qərarı ilə həyata keçirilə bilərdi;

4) hakimiyyət tərəfindən tanınmış hər hansı bir siyasi partiya və ya təşkilata mənsub olmaq işdən azad etmə üçün əsas ola bilər.

Əmək münasibətlərinin yaranmasının əsası olan hüquqi fakt bi-lavasita işə qəbul edən tərəflə fəhlə və qulluqçular arasında bağlaşan əmək müqaviləsi idi. Əmək Birjası isə yalnız onlar arasında vəsitiçi rolunu oynayındır. Yeri golmışkən qeyd edək ki, Bakı Şəhər Əmək Birjası hələ 1918-ci il fevralın 1-dən faaliyyət göstərməyə başlamışdır³¹¹. Müstəqillik dövründə Bakı Əmək Birjasının nizamnaməsi Şəhər Duması tərəfindən 1918-ci il yanvarın 13-də qəbul edilmişdir³¹². Əmək Birjası işsizləri qeydiyyata alır və növbəlilik əsasında işdəzoltımə programını həll edirdi. Birjanın xidmətləri hər iki taraf üçün pulsuz idi.

26 yanvar 1919-cu il tarixli dekretlə müəssisalərdəki fəhlə komitələri, müəssisinin inzibati-tasarruf işlərinə müdaxilə etməmək şartılı, fəhlələrin mənafələrinin müdafiəsi hüququna malik qanuni faaliyyət göstərən təşkilatlar hesab edildi.

Əmək nazirinin göstərilən dekreti ilə, habelə Bakıda anarxiya dövründə (Sentrakspasi diktaturasının faaliyyəti dövrü) ödənilməmiş əmək haqqının ödənilməsi qaydaları və əməyin ödənilməsi dərəclarının artırılması məsələləri nizama salınırdı.

Əməyin ödənilməsi dərəcələrinin artırılması üçün 1919-cu il yanvarın 1-dən bahalıqla əlaqədar xüsusi əlavə haqq verilməsi haqqında neft sənayeçilərinin ümumi yığıncağının 25 yanvar 1919-cu il tarixli qərarı əsas götürüldür. Belə ki, bahalıqla əlaqədar xüsusi əlavə haqq kiçik ailəli şəxslər və subaylar üçün eyni məbləğdə – ayda altımiş rubl, sağçırlar və on altı yaşına çatmamış şəxslər üçün ayda yüz səksən rubl məbləğində müəyyən edildi. Xəstəliyə və digər üzrlü

AXC- də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

səbəblərə görə əlavə haqqdan heç bir ödəmə tutulmurdu³¹³.

Bakıdakı əvvəlki hakimiyyət orqanlarının sərəncamı ilə iş yerini qoyub gedən fəhlə və qulluqçulara müəssisə müdürüyyətinin təşəbbüsü ilə işdən azad edilən fəhlə və qulluqçular kimi, hər xidmət ilinə görə əmək haqqı məbləğində işdən çıxma müəvənitinə öndənlərdir.

Dekretdə, habelə göstərilirdi ki, yeni kollektiv müqavila bağlananadək hakimiyyət burada göstərilən əsaslarla fəhlələrin hüquq və mənafələrinin müdafiəsində qətiyyətlə durmalıdır.

26 yanvar 1919-cu il tarixli dekretin göstərilən müsbət cəhətlinə baxmayaraq, sonrakı dövrda onun normalarının praktikada tez-tez pozulmaları hallarına rast golinirdi. Fəhlələr on nafarədən artıq qrup halında eyni vaxtda deyil, çox qisa müddət ərzində işdən azad edilirlər³¹⁴. Dekret formal olaraq yerinə yetirilsə də, faktiki olaraq, fəhlələrin kütləvi işdən azad edilməsi əməyin mühafizəsi orqanlarının sanksiyası və xəbəri olmadan həyata keçirildi. Bu da fəhlələrin haqlı narazılığına səbəb olurdu.

2. Fəhlə və qulluqçuların işə qəbulu və işdən azad edilməsinin yeni qaydaları

Sahibkarlar və fəhlələr arasında münasibətlərin kəskinləşməsinin tamamilə göznlənilməz nəticələr verə biləcəyi hamim dövrün şəraiti fəhlə və qulluqçuların işdən azad edilməsi qaydalarında dəyişiklik tələb edirdi. Onu da qeyd edim ki, bu dəyişikliklərin həyatə keçirilməsi zamanı sivilizasiyalı dövlətlərin tacribəsi də nəzərə alınırdı. “Qarbi Avropa ölkələrinin dövlət siyasetində hazırda belə bir baxış möhkəmlənmədir ki, əmək və kapital arasında qarşılıqlı münasibətlər razılığı galən tərafəların müləhəzəsinə verilə bilməz. Bu qarşılıqlı münasibətlərin dövlət tərəfindən tənzimlənməsinə zərurət indi hamılıqla qəbul edilmişdir və həm İngiltərə, Almaniya və digər ölkələrin sosial əməkvericiliyi, həm də Rusiyanın fabrik əməyinə rəsədxana olmağı istəyir”³¹⁵.

Göstərilənlər nəzərə alınaraq, fəhlə və qulluqçuların işə qəbulu

³¹¹ Известия Бакинского Совета, № 109, 8 июля 1918.

³¹² ARDA, f. 784, siy. 1, iş 1, v. 3-4.

³¹³ Yenə orada, f. 2814, siy. 1, iş 28, v. 43.

³¹⁴ Yenə orada, f. 51, siy. 2, iş 191, s. 44.

³¹⁵ Yenə orada.

və işdən azad edilməsini nizama salan yeni qanunvericilik aktına ehtiyac yaramı³¹⁶. Əmək Nazirliyi tərəfindən 19 iyun 1919-cu ildə təsdiq edilmiş "Bakı sanaye rayonundakı neft sanayesi və onların yardımçı müəssisələrinin sahibkarları ilə bu müəssisələrin fəhlə və qulluqçuları arasındakı münasibətləri tənzimləyən qaydalar" belə bir akt rolunu oynayır.

Bu sənədə görə, fəhlə və qulluqçuların işə qəbulu müddətindən asılı olaraq fərqləndirilirdi: (1) müəyyən müddət, (2) qeyri-müəyyən müddətə və (3) hər hansı bir işin görüləməsi müddətinə (müvəqqəti iş). Belə müvəqqəti işlərin müddəti 7 gün müəyyən edilirdi.

Fəhlə və qulluqçuların işə qəbulu zamanı sıraqlı müddəti də müəyyən oluna bildərdi. Onun nəticəsi qənaətbəş olmadıqda, işə götürünlərin fəhlə və qulluqçuları işdən azad etmək səlahiyyəti tanınırı.

Qaydalara uyğun olaraq, əmək müqaviləsi həm müdiriyyətin taşəbbüsü ilə, həm də fəhlə və qulluqçuların öz taşəbbüsü ilə pozul-a bildər. Fəhlə və qulluqçular müdiriyyətin taşəbbüsü ilə yalnız daqiq müəyyən olmuş hallarda işdən azad edilə bilərdilər və bu masalə heç bir haldə işə qəbul edən tərafın özbaşına mülahizəsi ilə həll olunub bilməzdi.

Qaydalara görə, bütün sənaye və ticarət müəssisələrində fəhlə və qulluqçuların işdən azad edilməsinin aşağıdakı əsasları müəyyən edilirdi:

- 1) müəssisələr lağv edildikdə;
- 2) istehsal və ya ticarətin ixtisarı zamanı;
- 3) ayrı-ayrı vəzifə və işlərin lağv edilməsi zamanı;
- 4) bir aydan artıq müddətə işlərin dayandırılması zamanı;
- 5) agar iş müvəqqəti xarakter daşıyırsa, işin yerinə yetirilməsi müddətinin bitməsi nəticəsində;
- 6) işə yararsızlıq və ya aşkar və qəsdən işə can yandırmamağa görə;
- 7) müntəzəm olaraq öz vəzifələrinin yerinə yetirməkdən boyun qaçırmaga görə;

³¹⁶ Yenə orada, v. 45.

8) materialların, alətlərin və digər əmlakın qəsdən korlanmasına görə;

9) cinayət xarakterli əməllər tərətməyə görə;

10) sahibkar və ya müəssisə müdürüyyətinin vəzifəli şəxslərini hərəkət və ya sözlə təhqir etməyə görə.

Fəhlə və qulluqçular yalnız müəssisə sahibləri ilə müvafiq həmkarlar ittiifaqları arasında razılıq əldə edildikdən sonra işdən azad oluna bildərlər. Belə razılıq əldə edilmədikdə işə mübahisə qatı olaraq əmək mühafizəsi orqanları tərəfindən həll edilməli idi. Müəssisə sahibi fəhlə və qulluqçuları işdən azad etmək haqqında asaslandırılmış arıza ilə həmkarlar ittifaqına müraciət etməli, həmkarlar ittifaqi işa erizəni aldığı gündən iki həftə müddətində öz etirazlarını bildirməli idi. Göstərilən müddətdə etirazların təqdim edilməməsi işdən azad etməyə razılıq hesab olunurdu. Əmək mühafizəsi orqanları işdən azad etmə haqqında mübahisəni müəssisə sahibindən və ya həmkarlar ittifaqından arıza daxil olduğu gündən iki həftə ərzində qatı həll etməli idi.

İstehsalın lağvi, ixtisarı və ya işlərin dayandırılması nəticəsində kütlovi işdən azad etmə hallarında sui-istifadəyə yol verməmək məqsədilə fəhlə və qulluqçuların əmək mühafizəsi orqanının qararı ilə işdən azad edilməsi nəzərdə tutulurdu, yəni göstərilən əsaslar əmək mühafizəsi orqanı tərəfindən müəyyən edilməli idi.

Aşağıdakı hallarda işə fəhlə və qulluqçular işdən könüllü olaraq çıxmış hesab edilirdilər:

- 1) işdən çıxməq barədə arıza vermeklə;
- 2) məzuniyyət müddəti qurtardıqdan sonra fəhlə və qulluqçu üzrəsüz səbəblərə görə dörd həftədən çox olmayaq işə qayitma-dıqda.

Əgər məzuniyyətdən qayıtmaq lazımi qaydada rəsmiləşdirilmiş xəstəlik mane olmuşdursa, fəhlə və qulluqçu məzuniyyətin qurtardığı gündən altı ay müddətində işə başlamazsa, könüllü olaraq işdən çıxmış hesab edilirdi.

İşə çıxmamağın üzrülü səbəbləri aşağıdakılardır hesab edilirdi:

- 1) nəqliyyatın işində fasilələr;
- 2) arvadın və ya ərin, atanın və ya ananın, uşaqların ölümü;

3) qəfləti səfələt.

Əmək nazirinin 25 yanvar 1919-cu il tarixli dekreti bu qaydalara zidd olmayan hissədə qüvvədə qalırdı. Qaydaların pozulmasına görə inzibati məsuliyyət müəyyən edilirdi.

3. Əmək haqqının tanzimlənməsi sahəsində qanunvericilik tədbirləri

Bu dövrə əmək haqqının nizama salınması sahəsində görülən tədbirlərin böyük əhəmiyyəti var idi. Əmək haqqının müəyyən edilməsinin əsasında ədalətli bölgü prinsipi dayanırdı, əməyin ödənilməsində milli və dini mənsubiyət, cins və yaş farqlarından asılı olmayaq, hər hansı ayrı-seçkilik tamamilə istisna edilirdi. Yuxarıda göstərildiyi kimi, fəhlələrin əməyin ödənilməsinə aid masalələr kollektiv müqavilə ilə tanzimləndirdi.

Hökumətin 12 iyul 1918-ci il tarixli "İşdən azad edilən dövlət qulluqçularına işdən çıxma müavinəti verilməsi qaydası haqqında" qərarına uyğun olaraq, dövlət zərurəti müləhizələrinə görə işdən azad edilən, Azərbaycan Cümhuriyyəti hüdudlarında həm hərbi, həm də mülki idarələr üzrə bir ildən az olmayaq qulluqda olan subay şəxslərə ikiyliq, evli şəxslərə dördyüzlü əmək haqqı məbləğində, hər ildən az qulluqda olan subay şəxslərə biraylıq, evli şəxslərə ikiyliq əmək haqqı məbləğində işdən çıxma müavinətinin verilməsi nəzarda tutulurdu³¹⁷.

İlk tələbat məhsullarının qılıqlı ilə əlaqadər olaraq onların qiymətinin kəskin surətdə artması nəticəsində mövcud əmək haqqı yayış minimumunu təmin etmirdi. Buna görə də yaranmış şəraitin özü hökumətdən bu sahədə zoruri tədbirlər görülməsini tələb edirdi. Anarxiya dövründə istehsalın məhsuldarlığı həddindən artıq aşağı düşmüşdü. Hökumətin çatınlıyi həm də maliyyə vəsaitlərinin çatışmazlığında idi. Bütün bunlara baxmayaraq, əmək haqqının yüksəldilməsi ilə əlaqadər mütləküd olaraq qərarlar verilmişdir.

Azərbaycan Hökumətinin əmək haqqının tanzimlənməsi sahəsindəki tədbirlərinə bəzən birtərəfli yanaşılır və iddiə edilirdi ki, güya bu sahədə yeganə kateqoriya kimi yalnız parlament və hökumət

AXC-də hüququn çağdaşlığının maddi hüquq sahələri üzrə səciyyəsi

üzvlərinə qayğı göstərilmişdir³¹⁸. Arxivdə saxlanılan qanunvericilik aktları ilə tanışlıdan sonra bunun həqiqətə uyğun gəlmədiyi aşkar olur. Məsələn, artnaqda olan bahalıqla əlaqadər 28 dekabr 1918-ci il tarixli qərarla hökumət idarələrinin bütün qulluqçularına müavinət verilmişdir³¹⁹. Sonradan Hökumətin 10 yanvar 1919-cu il tarixli qərarı ilə 28 dekabr 1918-ci il tarixli qərar hərbi idarələrə də aid edildi. Lakin həmin qərar nazirlərə, onların müavinilarına, həbələ iki min beş yüz rubldan artıq məvacib alan qulluqçulara şəmil edilmişdir³²⁰.

Azərbaycan Parlamenti 4 fevral 1919-cu il tarixli 12-ci iclasında Azərbaycan damır yolu fəhlələrinin, sənətkarlarının və qulluqçularının maddi vəziyyətini yaxşılaşdırmaq haqqında qanun qəbul etmişdir. Qanunla Azərbaycan dəmir yolunda əməyin ödənilməsi üçün 1919-cu il yanvarın 1-dən fəhlələrin, sənətkarların və qulluqçuların 14 dərəcaya bölünməsi və bu dərəcələrə uyğun maaşlar müəyyən edilirdi³²¹.

Həddindən artıq bahalıqla əlaqadər hökumətin 21 aprel 1919-cu il tarixli qərarı ilə qulluqçuların ağır maddi vəziyyətinə nəzərə alaraq, yeni tarif dərəcələri işlənilərə hazırlananadək qulluqçuların maaşlarına müvəqqəti faizli əlavələr (50%-dan 90%-ə qədər) müəyyən edilirdi³²². Hökumətin bu qərarı Azərbaycan Parlamentinin 12 may 1919-cu il tarixdə qəbul etdiyi qanunla təsdiq olunur³²³.

Azərbaycan Parlamenti 1919-cu il iyunun 23-də "Gəlirlərin dövlət gəlir vergisi tutulmayan yayış minimumunu yüksəltmək haqqında" qanun qəbul etmişdir. Gəlir vergisi Rusiya Müvəqqəti hökumətinin 12 iyun 1917-ci il tarixli qərarı ilə müəyyən edilən qaydada tutulurdu. Qanunda bu qərarın I bölməsinə dayışıklık edilir. Həmin dayışıklığı görə, beş min rubldan yuxarı olmayan gəlir, gəlir vergisi ödənilməsindən azad edilirdi³²⁴.

³¹⁷ История государства и права Азербайджанской ССР, 280.

³¹⁸ ARDA, f. 19, siy. 1, iş 412, v. 13.

³¹⁹ Yenə orada, v. 12.

³²⁰ Yenə orada, f. 894, siy. 10, iş 184, v. 1.

³²¹ Yenə orada, f. 51, siy. 1, iş 2, v. 172.

³²² Yenə orada, f. 699, siy. 1, iş 63, v. 25.

³²³ Yenə orada, f. 970, siy. 1, iş 21, v. 11.

³¹⁷ Yenə orada, siy. 1, iş 1, v. 19; f. 100, siy. 2, iş 7, v. 18.

Lakin görülen bu tədbirlər qulluqçuların maddi vəziyyətinin yaxşılaşdırılmasını təmin edə bilmirdi. Bu problemi asası surətdə həll etmək məqsədi Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 27-da “Azərbaycan Cümhuriyyəti mülki idarələri qulluqçularının maaşlarını artırılması və uyğunlaşdırılması haqqında” qanun³²⁵ qəbul etmişdir. Qanunla qulluqçular üçün maaşlar müəyyən edilir, hakim və prokuror nəzərət işçilərinin maaşları 50% artırılırdı. Qanun, habelə dövlət mənzilindən istifadəyə görə qulluqçuların maaşından tutulan haqqın miqdardını müəyyən edirdi. III dərəcə qulluqçular, kənd müəllimləri bu haqqı ödəməkdən azad edilirdilər. Torpaq payından qulluqçuların istifadə etməsinə görə isə maaşdan haqq tutulmaması qaraşa almındır.

Qanunla bir qulluqçunun dövlət qulluğu üzrə ödənişli iki və daha artıq vəzifə tutması, yəni əvəzçilik qadağan edilirdi. Məhkəmə pristavlarına icra hərəkatlarına görə ödənilən haqdan başqa, qulluqçuların bilavasitə öz vəzifələrini icra etməsinə görə verilən hər cür əlavə haqlar ləğv edilirdi. Dövlət tədris müəssisələrində qulluq vaxtından sərbəst vaxtda tədrislər maşgıl olmaq əvəzçilik hesab edilmirdi. Qanunla, habelə pedaqoji heyət üçün əməyin ödənilməsinin xüsusi qaydaları müəyyən edilir, damir yolu qulluqçular üçün onların əmək haqqının dördə biri həcmində yol xərcinin verilmesi nəzərdə tutulurdu.

Bahalıqla əlaqədar dövlət idarələrinin qulluqçularına və dövlət müəssisələrinin daimi qulluqçularına və fəhlələrinə Hökumətin 5 yanvar 1920-ci il qərarı ilə bir aylıq məvacib məbləğində birdəfəlik müavinat verildirdi. Birdəfəlik müavinat almaq hüququ nazirlərə və onların müavinlərinə şəmil edilmirdi³²⁶. Parlamentin 11 mart 1920-ci ildə qəbul etdiyi qanunla Azərbaycan Cümhuriyyəti mülki və hərbi hökumət idarələri qulluqçularına bahalıqla əlaqədar 27 sentyabr 1919-cu il tarixli qanunla müəyyən edilmiş maaşlara 80% miqdardında əlavə təyin edilirdi. Bu qanunlar hökumət üzvlərinə şəmil edilmirdi³²⁷.

³²⁵ Yenə orada, f. 51, siy. 1, iş 3, v. 14.

³²⁶ Yenə orada, f. 894, siy. 3, iş 1, v. 5.

³²⁷ Yenə orada, v. 23-24.

Azərbaycan Hökuməti xidməti ezamiyyət zamanı xərclərin əvəzinin verilməsi sahəsində də müvafiq normativ aktlar qəbul etmişdir. Belə ki, xidməti iş üzrə ezamiyyətde olan şəxslər gündəlik xərc təyin edilməsi haqqında hökumətin 26 mart 1919-cu il tarixli qərarı ilə 25-a bölmənmiş aylıq əmək haqqı məbləğində gündəlik ezamiyyət xərci müəyyən olunurdu³²⁸. Sonradan həmin gündəlik xərcin məbləği Hökumətin 1 fevral 1920-ci il tarixli qərarı ilə artırılıraq, əmək haqqının onda bir hissəsi məbləğində müəyyən edilmişdir³²⁹.

Faktiki materialın tədqiqi göstərir ki, bütövlükdə götürüldükə Azərbaycan Hökumətinin vətəndaşları əmək hüququnun tamini sahəsində siyaseti mütərəqqi xarakter daşıyır. Amma bu sahədə nöqsanların tam olmaması iddiasından da uzağam. Əlbəttə, yenica ayağa qalxmış və mövcudluğu uğrunda mübariza aparan, hələ möhkəmlənməmiş, iki il yaxın ömrü sürən bir hakimiyyətdən bir sıra məsələlərin köklü həllini tələb etmək adalətsizlik olardı.

³²⁸ Yenə orada, f. 19, siy. 1, iş 412, v. 27.

³²⁹ Yenə orada, f. 2824, siy. 1, iş 8, v. 31.

ALTINCI BÖLÜM

AZƏRBAYCAN CÜMHURİYYƏTİNDƏ ƏDALƏT MÜHAKİMƏSİ

I. AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN ƏDLİYYƏ SİSTEMİ: MƏHKƏMƏ VƏ ƏLAQƏLİ QURUMLAR

Azərbaycan Cumhuriyyətinin adlıyya sahəsindəki fəaliyyəti “Müsavat” partiyası programının müvafiq müddəələrinin həyata keçirilməsinə yönəlmışdır. Belə müddəələr partiyanın 1917-ci ildə I qurultayında qəbul edilən programının “Ədliliyyə məsələsi” bölməsinin yeddi bəndində bu şəkildə ifadə olunmuşdu: “Məhkəmələr yalnız qanuna təbe olaraq, hər növ təzyiqdən çəkinməlidir. Səlahiyyətli məhkəmələrin qorarı qanunən təsdiq edilmədən heç bir vətəndaş cəzalana bilməz. Bütün icraat hər hansı məhkəmə məsələləri və xərcləri olmadan aparılır. İcra orqanları məhkəmə hakimiyətinin daxili işlərinə (vəzifəli şəxslərin təyinatı, azad olunması və yer dəyişməsi kimi) heç bir vəchlə müdaxilə etmirlər. Şərti ceza tətbiq edilir. İstintaq icraati mərhələsində müdafiə üsulu tətbiq olunur. Cinayət məhkəmələri iki instansiyadan ibarətdir: xalq tərəfin-dən seçilən aşağı məhkəmələr (barışq məhkəmələri) və andlı iclasçıların iştirakı ilə dairə məhkəmələri”¹. “Müsavat” partiyasının II qurultayında yenidən baxılmış programında da eyni müddəələr yer almışdır².

1. Məhkəmə-istintaq aparıcı fəaliyyətinin bərpası üzrə tədbirlər

ADR hökuməti 1918-ci il iyunun 16-də Tiflisdən Gəncəyə köçdükdən sonra onun qarşısında duran mühüm dövlət quruculuğu vəzifələrindən biri sabit hüquq qaydası bərqrər etmək üçün məhkəmə-istintaq aparatının normal fəaliyyətinin təminini məsələsi

¹ Программа Тюркской демократической партии «Мусават» (принята в 1917 г. 26 октября на первом партийном съезде в Баку), пер. с тюркского (Баку, 1919). – Истинадун мənbəyi: Балаев, Азербайджанское национально-демократическое движение, 80-81.

² Bax: Azərbaycan (Türkiyə türkçəsində jurnal), № 285, 1994. – İstинадун мənbəyi: N.Q. Yaqublu, Müsavat partiyasının tarixi (Bakı: Ay-Ulduz, 1997), 102.

idi. Hökumətin Azərbaycan xalqına 17 iyun 1918-ci il tarixli müraciətində digər dövlət orqanları ilə yanşı, məhkəmələrin də tədrisən, dövlət maşını sindirilmədən milliləşdirilməsi Hökumətin ən yaxın vəzifələrindən biri hesab edilirdi.³

1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, F. Xoyskinin başçılığı ilə təşkil olunan ikinci hökumət kabinetində F. Xoyski ham as Ədliyyə naziri vəzifəsinə tuturdur. Bu zaman Ədliyyə Nazirliyinin fəaliyyəti Bakı şəhərinin və ona yaxın rayonlarının (Cavad qəzasının bir hissəsi, Lənkəran qazası bütövlüklə), habelə Gəncə quberniyasının Zəngəzur qəzasının Azərbaycan Cümhuriyyətinin hakimiyəti şamil edilən arazidən tacrid olunması ilə əlaqadır olaraq və bölgədə baş verən hərbi-siyasi hadisələr nəticəcə yeni yaranmış dövlət arazisinin bir hissəsi ilə məhdudlaşmışdır. Ədliyyə Nazirliyi fəaliyyətə başlayarkən mövcud məhkəmə aparatının tam bərabər vəzifəti ilə qarşılıdır. Ölkə arazisinin hər yerində anarxiyanın hökm sürməsi ilə əlaqadardır olaraq məhkəmə orqanlarının fəaliyyəti, demək olar ki, tam dayanmışdır.

Gəncə şəhərində dairə məhkəməsinin işə başlamaq üzrə səylərinə baxmayıraq, o da praktiki olaraq səmərəli fəaliyyət göstərə bilməmişdi. Qulluqçuların əksariyyəti işdən getmiş və onların yerləri məlum deyildi.

Bərişqı məhkəməsi institutu fəaliyyətini bütün qəzalarda tama-mıla dayandırırmış, çox yerdə onların binaları talanmış, dağıdılmış və ya yandırılmışdır. İstintaq hissələrində də vəzifət acımcacaqlı idi. Çox nadir hallarda hansısa istintaq bölməsində müstəntiq öz yerində qalırı, ancaq o da öz vəzifələrini yerinə yetirə bilmirdi. Hakimiyətsizlik baş alıb gedirdi. Cinayətlərin sayı durmadan artırdı, işlər isə baxılmamış qalırırdı. Bununla əlaqadər "Azərbaycan" qəzeti yazardı: "İnqilabi dövr, adətən, ədalət mühakiməsinin yoxluğu ilə xarakterikdir, xüsusi da inqilab hüquq qaydasının bütün əlamətlərini ific edən anarxiyaya çevriləndir".⁴

Azərbaycan Hökumətinin 1918-ci il 23 iyun tarixli "Rus və Za-

qafqaziya qanunlarının qüvvəsinin müvəqqəti olaraq saxlanması haqqında" qərarına əsasən, bütün qüvvədə olan qanunlar digər sahələrdə olduğu kimi məhkəmə sahəsində də qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dayışdırılınə qədər öz qüvvəsini saxlayırı. Müvafiq olaraq, Azərbaycanda məhkəmə-prokurorluq orqanlarının dövrünə görə mütarəqqi hesab olunan 1864-cü il məhkəmə islahatına əsasən müəyyən edilmiş sistemi qalırırdı. Bu zaman məlki məhkəmələrin əsas həlqələri *bərişq* və *dairə məhkəmələri* idi. Prokurorluq və istintaq orqanları da məhkəmələrin nəzdində fəaliyyət göstərirdi.

Fəaliyyətə başlığı ilə dövrədə Ədliyyə Nazirliyi məhkəməlin, eləcə də prokurorluq-istintaq orqanlarının fəaliyyətinin bərpası ilə maşğıl olmaq macərbüriyyətində qalır. Bu işdə böyük çətinliklər dən biri hazırlıqlı mütəxəssislərin olmaması idi. Bunun sabəblərinən biri avvəllər müsəlmanların ədalət mühakiməsinin həyata keçirilməsi işinə buraxılmaması idi. Bununla əlaqadardır Adilxon Ziyad-xanov yazırırdı: "Rusiyada hüquq fakültəsini bitirmiş müsəlmanlara ədliyyə məhkəmələrinə qanuni vəkil sıfıtdən daxil olmaq ixtiyarı verilməmişdi. Halbuki, qeyri-millətlərdən bu ixtiyar alınmamışdı... Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlənmirdi. Oradakı hakimlər də dilimizi bilmirdilər və bilmək də istəmirdilər və öz hüquqsunasından da məhkəmələrimizdə hakim təyin etmirdilər"⁵. Müstəntiq vəzifələrini kadrla təmin etmək xüsusilə qızıl bir problemdə qərviilmişdi. Bu problemin həlli məqsədi Ədliyyə Nazirliyi bərişq hakim və müstəntiq vəzifələrinin hüquq təhsili olmayı, lakin öz avvalki fəaliyyətlərində təcrübə və biliq almaq imkanı olan bərişq şöbələrinin katibləri və katiblərin kōməkçiləri, məhkəmə pristavları və müstəntiqlərin tərcüməçiləri işləmiş şəxslərin əvəz etməsinə icazə verdi. Onu da qeyd etmək lazımdır ki, təhsil senzinin aşağı salınmasına və on minimum tələblər qoyulmasına baxmayıraq, hakim və müstəntiq vəzifələrini inzibati-prazi rayonlarında çox böyük çətinliklə kadrla təmin olunurdu. Bundan əlavə, məhkəmə işçilərinin son dərəcə böyük maddi ehtiyacı, istintaq sahələri və bərişq şöbələri üçün binaların yoxluğu – bunların hamisi

³ ARDA, f. 1046, siy. 2, iş 1, v. 13.

⁴ Yenə orada, f. 100, siy. 2, iş 84, v. 4.

⁵ Azərbaycan, № 59, 19 mart 1919.

⁶ A. Ziyad-xanov, *Azərbaycan* (Bakı: «Azərbaycan» nəşriyyatı, 1993), 74.

məhkəmə sisteminin bərpası işini ləngidən amillər idı. Göstərilən çatılınlıqlarə baxmayaraq, Hökumətin böyük sayı nəticəsində adalət mühakiməsi əyalətlərdə həyata keçirilməye başlayır. **Gəncə Daire Məhkəməsi** də tez bir zamanda öz faaliyyətinə bərpə edir.

1918-ci ilin sentyabr ayında Bakı şəhərinin alınmasında əlaqədar olaraq, Azərbaycan Hökuməti Bakıya köçdükdən sonra burada məhkəmə-istintaq aparatının tam faaliyyətsizliyi ilə qarşılışır. Hökumət özünün 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Sovet hakimiyyəti tərəfindən təsis edilmiş bütün məhkəmə və istintaq orqanlarını, habelə məhkəmə funksiyaları komissiyaları ləğv edir. Eyni zamanda **Bakı Daire Məhkəməsi** ona təbe olan idarələrlə birlükde (o cümlədən prokurorluq) bərpə edilir⁷. Hökumətin digər bir qərarı ilə Azərbaycan hüdudlarında barışq məhkəmələrinin bərpə edilməsi üçün vasait ayrılır. Bakı Daire Məhkəməsinin və onun nəzdindəki prokuror nəzarətinin bərpası tez bir zamanda həyata keçirildi⁸, də, məhkəmə dairəsindəki barışq institutunun və istintaq hissəsinin bərpası bir qədər çatılınlıqla oldu.

2. Azərbaycan Məhkəmə Palatasının təsisini

Bakı və Gəncə şəhər dairə məhkəmələrinin və bu məhkəmə dairələrindəki barışq şöbələrinin fəaliyyəti bərpə edildikdən sonra Ədliyyə Nazirliyi ümumi məhkəmə aidiyətli işlərin sonrakı istiqaməti haqqında məsələ ilə məşgül olmağa başladı. Apellyasiya instansiyasının yoxluğu səbəbindən Bakı və Gəncə şəhər dairə məhkəmələrində və bu məhkəmə dairələrindəki barışq şöbələrində çox sayıda işlər hərəkətsiz saxlanıldı. Bundan əlavə, Tiflis Məhkəmə Palatasında Bakı və Gəncə şəhər dairə məhkəmələrindən burra daxil olan çoxlu apellyasiya işləri baxılmamış qalrırdı⁹. Bütün bunlar dövlətin məhkəmə sisteminə apellyasiya instansiyasının təsis edilməsi zərurətini doğururdu.

1918-ci ilin yayında Gürçüstən Hökuməti Azərbaycan, Gürçüstən və Ermənistən hüdudlarında apellyasiya işlərinə baxmaq

ürün bu dövlətlərdə müvafiq məhkəmələr təşkil edilənədək, Tiflis Məhkəmə Palatası yanında Müvəqqəti Apellyasiya Məhkəməsi təsis edilməsi təklifi ilə çıxış etmişdir¹⁰. Azərbaycan Hökuməti tərəfindən bu təklifi qəbul edilməsi müstəqil mühələhizalarından (müstəqil dövlətin müstəqil məhkəmə sistemi olmalıdır!) tamamilə qeyri-mümkün hesab edilir və Azərbaycandan Tiflis Məhkəmə Palatasına daxil olmuş işləri gətirmək üçün Tiflisə xüsusi zirehli vəqon göndərdirilir¹¹.

Apellyasiya instansiyası məhkəməsinə olan ehtiyacı nəzərə alaraq, Hökumətin tapşırığı ilə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsi statuslu Məhkəmə Palatasının təsisini nəzərdə tutan Əsasnamə layihəsini tez bir zamanda işləyib hazırlayırlar.

"Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə"¹² Nazirler Şurası tərəfindən 1918-ci il noyabrın 14-də təsdiq edilir. 8 maddədən ibarət bu Əsasnamə ilə Bakı şəhərində Azərbaycan Məhkəmə Palatası təsis olunur və Məhkəmə Palatasının daxili quruluşu və səlahiyyət dairəsi müəyyən edilirdi. Əsasnamənin 2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Məhkəmə Palatası iki departamentdən: Mülki və Cinayət departamentlərindən ibarət idi. Məhkəmə Palatası Departamentlərindən birinin sadri böyük sadr təyin edilirdi. Azərbaycan Məhkəmə Palatasının aşağıdakı tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulurdu: Azərbaycan Məhkəmə Palatasının sadri – böyük sadr (o ham də öz istəyi ilə departamentlərdən birinin sadri id), departamentin sadri və Palatanın 8 üzvü. Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Məhkəmə Palatası yanında Prokuror Nəzarətinə Palatanın Prokuroru və onun iki müavini həyata keçirirdi. Göstərilən bütün vəzifələr Hökumətin təyinatı ilə tutulurdu.

Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6-ci maddəsinə müvafiq olaraq, 1864-cü il Məhkəmə Nizamnamələri və Müvəqqəti Hökumətin 1917-ci ildə verilən müvafiq qanunları ilə müəyyən olunur-

⁷ ARDA, f. 100, siy. 2, iş 22, v. 1; yənə orada, iş 7, v. 52.

⁸ Azərbaycan, № 9, 12 oktyabr 1918.

⁹ ARDA, f. 100, siy. 4, iş 2, v. 2.

¹⁰ Yənə orada, siy. 2, iş 84, v. 3.

¹¹ Azərbaycan, № 10, 13 oktyabr 1918.

¹² ARDA, f. 100, siy. 4, iş 2, v. 3.

du. Azərbaycan Məhkəmə Palatasının və onun yanındakı Prokuror Nazarətinin hakimiyəti Azərbaycan Cümhuriyyətinin bütün ərazi sinə şamil edildir.

Azərbaycan Məhkəmə Palatası ölkənin dairə məhkəmələri və bu məhkəmə dairələrindəki barışq şöbələri üçün II instansiya (apellyasiya) məhkəməsi idi. Azərbaycan Cümhuriyyəti ərazisində baş verən, apellyasiya instansiyası kimi Tiflis Məhkəmə Palatasına daxil olan, lakin orada baxılmayan işlərə də Azərbaycan Məhkəmə Palatasında baxılması nəzərdə tutulurdu. Məhkəmə Palatası dəha müüm cinayət işləri üzrə (burası dövləti cinayətlər və vəzifə cinayətləri daxil idi) I instansiya məhkəməsi kimi çıxış edirdi.

Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı Bakı Dairə Məhkəməsinin binasında 1919-cu il martın 16-da baş verir. Palatanın açılışında iştirak edən Nazirlər Şurasının Sədri F. Xoyski hüquqı dövlətdə adalət mühakiməsinin həyata keçirilməsi işində müstaqil və qərsəz məhkəmənin roluna yüksək qiymət verərək, ölkədə hüquq qaydasının təmin edilməsinin ilk növbədə məhkəmələrin fəaliyyətindən asılı olduğunu qeyd edir¹³.

Nazirlər Şurasının 28 fevral 1919-cu il tarixli qərarı ilə Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifəsinə Ə. Xasməmmədov təyin edilir. O, hamçinin Mülki departamenti sadriyət edir. Ə. Xasməmmədov vəzifəsinin icrasına başlayarkən özünü və Məhkəmə Palatası üzrə hökmkarlarının göləcək "fəaliyyətlərində məhkəmma nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərafından işlənilər hazırlanmış prinsipləri rəhbər tutacaqlarını, adalət mühakiməsin qorxuya görə deyil, vicedanə görə həyata keçirəcəklərini və bu zaman qanunçuluq və adalata riayət edəcəklərini, üzərlərinə düşən vəzifə və masuliyətin şərəflə icrasına bütün say və tacribələrini sərf edəcəklərini" təntənəli surətdə bəyan edir¹⁴. Nazirlər Şurasının 9 iyun 1919-cu il tarixli digər bir qərarı ilə Olgerd bay Kriçinski Palatanın Prokuroru təyin edilir.

Məhkəmə Palatasının fəaliyyətə başlaması ilə onun sədri hakimlərin and içmələri üçün müvafiq tədbirlər görülür. Yalnız hakim-

lik fəaliyyətinə yeni başlayanların and içmələri nəzərdə tutulurdu. Arxivdə Azərbaycan məhkəmələrinin hakimləri üçün nəzərdə tutulmuş təntənəli andın aşağıdakı mətni saxlanılmışdır: "Azərbaycan Hökumətinə sədaqəti saxlayacağımı, Cümhuriyyət qanunlarını müqaddas tutaraq icra edəcəyimi, kiminsə xeyrinə heç bir tərəfərgirlik etmədən, saf vicdanla mühakimə edəcəyimi və bütün hallarda qəbul etdiyim ada uyğun hərəkat edəcəyimi, bütün bunlara görə qanun qarşısında və qiymət gündündə Allah qarşısında cavab verməli olacağımı xatırlayaraq, vəd edirəm və Qadir Allahe və onun müqaddas Quranı qarşısında and içirəm. Bunu təsdiq edərək, Qur'an kələmünü öpürəm. Amin". Pravoslavlular üçün andın son hissəsi belə idi: "vəd edirəm və Qadir Allahe, onun müqaddas İnciliq qarşısında və Rəbbin hayatverici xəcənə and içirəm. Bunu təsdiq edərək, Məsihin müqaddas kələməni və xəcənəni öpürəm. Amin"¹⁵.

Palatanın açılışından sonra qısa bir müddədə onun işi qaydaya düşür, buraya Tiflis Məhkəmə Palatasından talab edilib gətirilmiş. Bakı və Gəncə dairə məhkəmələri üzrə çox sayı iş daxili olur. Palatanın işində əsas problemlərdən biri məhkəmə idarəsi üzrə kadrlar hazırlanması məsələsidir. Bu məqsədə 1919-cu ilin iyununda Palatanın nəzdində 6 aylıq hüquq kursları açılır. Həmin kurslarda məşğələləri Palatanın böyük sədri və prokuroru aparırlar¹⁶. Bunun kifayat etməyəcəyini əsas tutan Palatanın böyük sədri Ədliliyyə Nazirliyinə daha geniş programlı (hüquq ensiklopediyası, konstitusiya hüquq, cinayət hüquq və cinayət prosesi, mülki hüquq və mülki proses, islam hüquqı predmetləri tədris edilməkə) kurslar təşkil edilməsinə təklif edir¹⁷.

Ümumiyyətə, arxiv materialları ilə tanışlıq göstərir ki, Azərbaycan Cümhuriyyətinin məhkəmə-prokurorluq orqanlarında mili kadrların hazırlanması və yerləşdirilməsi istiqamətində nəzərə çarpacaq işlər görülmüşdür¹⁸.

¹³ ARDA, f. 2787, siy. 1, iş 29, v. 1.

¹⁴ Yenə orada, f. 699, siy. 1, iş 63, v. 252.

¹⁵ Yenə orada, v. 253.

¹⁶ Bax: Yenə orada, f. 100, siy. 2, iş 793 (1918-1919-cu illər üzrə Ədliliyyə Nazirliyinin əmərləri).

¹⁷ Azərbəyndən, № 58, 18 Mart 1919.

¹⁸ Yenə orada.

3. Zaqatala quberniyasında məhkəmənin taşkılı xüsusiyyətləri

Bu dövrədə Zaqatala quberniyasında məhkəmənin taşkılı özünə-məxsus xüsusiyyətləri ilə seçilirdi. Belə ki, burada ölkənin digər yerlərindəkindən fərqli məhkəmə orqanları mövcud idi. Hələ Zaqatala Azərbaycan Cümhuriyyətinə birləşdirilənəndən orada bərişq məhkəməsi yerli əhalinin qurultayı tərəfindən ləğv edilmiş və Şəriət məhkəməsi taşkı edilmişdi¹⁹. Quberniya hüdudlarında Şəriət işlərinə (nikah və vərasalik), bütün mübahisə və cinayət işlərinə Şəriət məhkəməsində baxıldırdı. Şəriət məhkəməsi burada əvvəllər mövcud olmuş Şifahi Dairə Məhkəməsini (*Словесный Окружной Съезд*) əvəz edirdi. İlk vaxtlar Şəriət məhkəməsi işlərə baxarkən Şifahi Dairə Məhkəməsi üçün müəyyən edilmiş qaydaları rəhbər tuturdı. Onun tərkibi istisnasız olaraq mollalarla əvəz edildikdən sonra yalnız Şəriət qaydaları rəhbər tutulur. Şəriət məhkəməsi sədrən, onun müavinindən və dörd nəfər üzvdən (qazi) ibarət tərkibdə fəaliyyət göstərirdi. Məhkəmə üzvlərinin sayı (6 nəfər) dairədə olan sahaların sayına uyğun idi.

Dünyavi dövlət qurmayı hədəf seçən Cümhuriyyət liderləri təbii ki, belə bir vaziyəttə başqa bilməzdilər. Digər tərəfdən, məsləhəni yerində araşdırmadan tələsik qərarlar verilməsi də əhalini hökumətdən narazı sala bildi. Bu işdə və eləcə də dövlətin məhkəmə sisteminin takmillsədirilməsində Azərbaycan Hökumətinin növbəti addımı onun 17 fevral 1919-cu il tarixli qərarı ilə olur. Həmin qərarla Zaqatala quberniyasında və Cənub-Qərbi Azərbaycanda məhkəmə orqanları taşkı ediləndək, bu rayonlar məhkəmə təbəqiliyi üzrə Gəncə Dairə Məhkəməsinə birləşdirilir²⁰. Bir qədər sonra Zaqatalada bərişq hakimindən və onun müştəqiliq vəzifəsinə həyata keçirən köməkçisindən ibarət bərişq şöbəsi bərpa edilir²¹.

Quberniyada Şəriət məhkəməsindən başqa, bərişq məhkəməsi-nin də mövcud olmasına baxmayaraq, o üzərinə qoyulmuş vəzifə

və funksiyaları faktiki olaraq yerinə yetirmir. Gəncə Dairə Məhkəməsi sadırının Azərbaycan Məhkəmə Palatasının böyük sadırına göndərdiyi yazılı məlumatdan aydın olur ki, quberniyada Şəriət məhkəməsinin mövcud olması barışq məhkəməsinin işinə əhamiyyətini mühüm daracədə aşağı salır və bütövlükde məhkəmənin nüfuzunu sarsıdırdı. Şəriət məhkəməsinə göldükde, onun üzvləri öksər hallarda islam hüquq normaları və qüvvədə olan qanunvericiliklə uzlaşmayan qərarlar çıxarırdılar. Qərarlar, habelə məhkəmə üzvləri ilə müşavirə keçirilmədən sadrlik edən tərəfindən təkbaşına çıxırlırdı. Şəriət məhkəməsi əhalinin öksəriyyətinin iradəsi ilə yaradılmışdır. Bu, heç kimin imzası ilə təsdiq olunmamış Şəriət məhkəməsinin təsis edilməsi haqqında 1917-ci il 17 dekabr tarixli protokoldan da görürün. Gəncə Dairə Məhkəməsinin sədrli gələcəkdə Şəriət məhkəməsinin tamamilə ləğv edilməsini, hələlik isə bu məhkəmənin aidiyyətinə yalnız nikah və vərasalik işlərinin, cinayət işlərindən isə qız və qadınların zorlanması və qəçiriləməsi işlərinin verilməsini təklif edirdi²².

Zaqatalada məhkəmənin fəaliyyətini öyrənmək və normallaşdırmaq məqsədi Hökumətin təşəbbüsü ilə xüsusi komissiya yaradılmış²³ və oraya göndərilmişdi. Komissiyanın fəaliyyəti nəticəsində Ədliyyə Nazirliyinə Zaqatala məhkəməsinə dair geniş material daxil olmuşdu²⁴ və bu material əsasında Şəriət məhkəməsinin ləğv edilməsini da nəzərdə tutan zəruri qanunvericilik dəyişiklikləri işlənib hazırlanmışdır.

Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi oxşar vaziyəttə Qu-ba qəzasında da rastlaşmışdır. Burada da Şəriət məhkəməsi yaradılmışdır. Göstərilən məhkəmənin qulluqçularının siyahısını yerli hakimiyyət orqanları Ədliyyə Nazirliyinə təqdim etmiş, lakin nazirlik tərəfindən həmin siyahı təsdiq edilməmiş və müvafiq izahat işi aparıldıqdan sonra qəzada bərişq məhkəməsinin normal fəaliyyəti bərpa edilmişdir.

¹⁹ Yena orada, iş 233, v. 33.

²⁰ Azərbaycan, № 64, 27 mart 1919.

²¹ ARDA, f. 100, siy. 2, iş 61, v. 15.

²² Yena orada, f. 699, siy. 1, iş 66, v. 30-31 arx.

²³ Adəcə-kəxəndər, III c., 64.

²⁴ ARDA, f. 100, siy. 2, iş 233.

4. Kənd məhkəmələri

Qeyd etmək lazımdır ki, bu dövrə Azərbaycanda kənd məhkəmələri də faaliyyət göstərməkdə davam edirdi. Kənd məhkəmələrinin hakimişləri kənd yığıncaqları tərəfindən onun özünün müayyan etdiyi say tərkibində, lakin 3 nəfərdən az olmamaqla, tək sayda 3 il müddətinə seçiliirdilər. Kənd məhkəmələri kəndlilər arasından da baş vermiş 100 rubla qədər dayarında olan bütün mübahisə və mülki iddiaları qotı olaraq həll edirdilər. Onlar, habelə bəzi az əhamiyətli xətalara da (masələn, oğurluq və dələduzluq yolu ilə özgə əmlakını mənimsəmə, əgər uğurlanmış və ya manimsanılmış əmlakın dəyəri 30 rubla qədər olardısa) baxırdırlar²⁵. Bundan əlavə, kənd məhkəmələri notariat orqanı funksiyalarını da yerinə yitirirdilər.

Lakin 1919-cu ilin sonlarında rublun kursunun aşağı düşməsi və bahalıqla əlaqədar olaraq, kənd məhkəmələrinin adiyyatına daxil olan işlərin dairası əhamiyətli dərəcədə dərələr. Bununla əlaqədar olaraq, Bakı qubernatoru Daxili İşlər nazirinə kənd məhkəmələrinin adiyyatına daxil olan işlər üzrə adiyyət normalarının qanunvericilik qaydasında arthrlması haqqında vəsatətlə müraciat edir²⁶. Yerli məhkəmələr üzrə asaslı islahatlar aparılmasına hazırlıqlar görüldüyü üçün, görünür, bu məsələnin də həmin islahatlar çərçivəsində həll edilməsi nəzərdə tutulmuşdu.

5. İxtisaslaşmış məhkəmələr

Azərbaycan Cümhuriyyətinin məhkəmə sistemina ümumi yurisdiksiyalı məhkəmələrlə yanaşı, ixtisaslaşmış məhkəmələr də daxil idi. Bu sıradə ilk növbədə hərbi məhkəmələrdən bəhs etmək gərəkir.

A. Hərbi məhkəmələr

Azərbaycan Hökuməti 23 iyun 1918-ci il tarixdə Azərbaycan Cümhuriyyətinin bütün arazisində hərbi vəzifəyə elan etdiğindən sonra hərbi məhkəmələrin faaliyyət dairəsi genişlənmişdi. Belə ki,

bəzi cinayət işləri ümumi adiyyətdən çıxarılaraq hərbi məhkəmələrin adiyyatına keçirilmişdir²⁷. "Müsəlman korpusu" "Azərbaycan korpusu" adlandırıldıqdan sonra Hökumət 15 iyun 1918-ci il tarixdə "Hərbi dövr qanunlarının qüvvəyə minməsi haqqında qərarına əlavələr haqqında" digər qərərlə Korpus məhkəməsinə dair mühüm müddəalar müəyyən edir. Korpus məhkəməsinin Hərbi-məhkəmə nizamnaməsinə (30 iyun 1914-cü il redaksiyasında) uyğun olaraq əsaslı adiyyət göstərməsi nəzərdə tutulurdu. Qərara müvafiq olaraq, Korpus Məhkəməsinin hökməri dərhal Azərbaycan korpusunun komandanuna baxılmağa verilməliydi, o isə hökmü təsdiq və ya ləğv edə, yaxud da cəzəni yüngülləşdirə bilərdi²⁸. Bu mənfi hal yeni yaranmış dövlətin hərbi-siyasi vəzifəyə ilə əlaqədar olmaqla ölkədə sabitiyi və ordu quruluşu işini təmin etmək zərurətinən irəli galındı.

1919-cu ilin əvvəlində ölkədə Milli Ordu hissələrinin taşkılı ilə əlaqədar olaraq, hərbi-məhkəmə sistemi də yenidən qurulmağa ehtiyac duyurdu. Bu məqsədə də Azərbaycan Parlamenti tərəfindən 1919-cu il aprelin 14-də "Azərbaycan Cümhuriyyətində Hərbi-Məhkəmə hissəsinin quruluşu haqqında Müvəqqəti Əsasnamə"²⁹ qəbul edilir. Bu akt "Hərbi məhkəmələr haqqında Qanun" da adlandıırıldı³⁰.

Əsasnaməyə müvafiq olaraq, hər bir hərbi hissədə alay məhkəmələri, habelə bütün hərbi hissələr üçün Azərbaycan Hərbi Məhkəməsi təsis olundur. Azərbaycan Hərbi Məhkəməsinə idarəcilik üzrə rəhbər orqan Hərbi Nazirlik idi. Azərbaycan Hərbi Məhkəməsi nəzdində prokuror nəzarətini məhkəmənin prokuroru həyata keçirirdi.

Azərbaycan Hərbi Məhkəməsi daimi və müvəqqəti üzvlərdən ibarət idi. Hərbi Məhkəmənin daimi üzvlərinin tərkibinə sədr və Hərbi Məhkəmənin iki üzvü daxil idi. Hərbi Məhkəmənin sədrini hərbi hakim və ya hərbi prokuror qismində hərbi dairə məhkəmə-

²⁵ СЧиРПАР, № 1, 15 ноября 1919, ст. 10.

²⁶ ARDA, f. 100, siy. 2, iş 7, v. 21.

²⁷ Yenə orada, iş 231, v. 41-42.

²⁸ Azərbaycan, № 84, 25 aprelya 1919.

²⁵ Yenə orada, iş 319, v. 3.

²⁶ Yenə orada.


sında xidmət etmiş şəxslər sırasından hərbi nazirin təqdimatı üzrə Hökumətin qararı ilə, Hərbi Məhkəmənin prokuroru və daimi üzvləri isə hərbi nazirin amri ilə təyin edilirdi. Müvəqqəti üzvlər isə dörd nəfər tərkibdə hərbi nazirin səroncamı ilə altı aylıq müddədə hərbi qulluqçular sırasından təyin edilirdilər. Əsasnamada hərbi məhkəmələrin seçkilər asasları deyil, təyinətmə yolu ilə təşkil, qanun layihəsinə izahatnamə qeyd edidilə kimi, ölkədəki vəziyyətə, xüsusilə da, "hərbi işin xüsusi şəraitinin və adalət mühakiməsi monafeyinin toləbi ilə"¹¹ şərtlənmişdi.

Əsasnamo ilə hərbi rəhbərliyin hərbi qulluqçularla qarşı cinayot işi başlamaga müstəsnə hüquq lağış edildi. Bu da məhkəmə həkimiyətinin icra hakimiyyətindən ayrılmazı və onun müstəqilliyi yolunda atılan mütlüm addım ididi. Lakin Azərbaycan Respublikasıının Baş Hərbi Məhkəməsi yaradılmışlığı üçün bu xətt ardıcıl həyata keçirilmişdi. Belə ki, Əsasnamo ilə müvəqqəti olaraq, hərbi-dairə məhkəmələrinin hökmələrindən şikayət və protestlərə baxacaq Kəsəsiya Məhkəməsi təsis ediləndən, hərbi-dairə məhkəmələrinin hökmələrindən kassasiya qaydasında şikayətlər verma hüquq lağış edildi, lakin prokuror, müttəhim və ya onun müdafiəçisi, habelə mülki iddiəti məhkəmə tərəfindən maddi və prosesual qanunların pozulduğu haldə, hərbi nazır şikayetlər müraciət etmək hüququna malik idilər. Hərbi nazır isə göstərilən qanun pozuntularını aradan qaldırmak üçün işi başqa tərkibdə yeni baxışa göndərmək hüququna malik idi. Əsasnamo ilə, habelə Nazirlər Şurasına cazanı yüngülləşdirme və bağışlama hüquq verilirdi. Qanunverciliğin aktının adından da («Azərbaycan Respublikasında Hərbi-Məhkəmə hissəsinin quruluşu haqqında Müvəqqəti Əsasnamo») göründüyü kimi, məhkəmə həkimiyətinin müstəqilliyyinə müdaxilə kimi qıymətləndirilə biləcək göstərilən hallar müvəqqəti xarakter daşıyırıdı.

B. Digər ixtisaslaşmış məhkəmələr

Azərbaycan Cumhuriyyətində hərbi məhkəmə orqanları ilə yanşı, ayn-ayrı kateqoriya işlər üzrə ədalət mühakiməsinin həyata keçiriləsi üzrə digər ixtisaslaşmış məhkəmələr də fəaliyyət göstərmişdir.

¹¹ Yena orada, № 81, 18 aprel 1919.



Qeydi: *Zaqatala quberriyasının və Cənub-Qərbi Azərbaycanın ərazisi Gəncə məhkəmə dairəsinə birləşdirilmişdir.

Hələ 1919-cu il yanvar ayının avvəllərində fəhlə və müəssisə sahibləri arasında müqavilə münasibətlərində yaranan mübahisələrə baxmaq üçün Bakıda xüsusi məhkəmənin – sənaye məhkəməsinin təsisini nəzərdə tutulurdu³². Sənaye məhkəmələrinin təsis edilməsinə qədər fəhlə və qulluqçularla müəssisə sahibləri arasında sənaye fəaliyyəti zamanında yaranan mübahisələri həll etmək üçün Azərbaycan Respublikası Əmək Nazirliyi nəzdində müvəqqəti Arbitraj orqanı yaradılır. Əmək naziri tərafından 1919-ci il fevralın 28-də təsdiq edilən Arbitraj orqanının Əsasnaməsi³³ bu orqanın salahiyətlərini, tərkibini və işlərə baxılma qaydasını müəyyən edirdi. Əsasnamaya görə, Arbitraj orqanının iddianın qiymətindən asılı olmamayaq, kollektiv müqavilənin və digar yazılı razılışmaların şartlarından, əməyin ödənilməsi və fəhlə və qulluqçuların işdən azad edilməsi məsələlərindən irali gələn hüquq və iqtisadi xarakterli bütün mübahisələrə baxmaq hüquq və iddi. Bu orqanın hər bir tərkibi üçün sadr və dörd nəfər üzv seçilirdi. Onun üzvlüyüne cinayətə görə cazaya məhkum olmayan 25 yaşından yuxarı şəxslər seçilo bilərlər. Arbitraj orqanının üzvləri bərabər nümayəndələrindən fəhlələrdən və işə qəbul edən tərafın nümayəndələrindən ibarət olurdu. Onların seçiləcək məməfət qaydası əmək naziri tərafından təsdiq edilmiş 6 aprel 1919-cu il tarixli rəsədə rütbəsi müəyyən edilirdi³⁴.

Arbitraj orqanında işlərə kollegial (ən azı 3 nəfər üzv iştirak etdiyik) və açıq baxılırdı. İşlərə baxılarkən fabrik müvəkkili iclasda iştirak edə və sadrın toklifi ilə iş üzrə ray verə bilərdi. Çıxarılan qərarda qanunvericiliyin pozulması halları aşkar edildikdə, fabrik müvəkkili üç günlük müddət ərzində qərardan protest verə bilərdi və işa yeni tərkibdə ikinci dəfə baxılmalıydı. Yeni tərkibin çıxarıdığı qərar qəti iddi və ondan protest vermek olmazdı. Kollektiv mübahisələr yarandıqda, iş təraflarından birinin və ya fabrik müvəkkilinin protesti üzrə Fəhlə masasının üzrə Xüsusi Müşavirəyə baxılmağa veriliirdi. Xüsusi Müşavirənin əmək naziri tərafından təsdiq edilmiş qərarı qəti iddi və ondan protest vermek olmazdı.

³² Yena orada, № 7, 12 yanvar 1919.

³³ ARDA, f. 2814, siy. 1, iş 28, v. 96-98; Azərbaycan, № 47, 4 mart 1919.

³⁴ ARDA, f. 7, siy. 1, iş 57, v. 1.

Arbitraj orqanında işlərə baxılması dövlət xəzinəsi xeyrinə rüsumlardan azad idi.

Göstərilən müsbət cəhətlərinə baxmamayaq, Arbitraj orqanı homkarlar ittifaqları tərafından etinəsizliq göstərildiyinə və onun iclaslarında fəhlələrin nümayəndələrinin müntəzəm olaraq iştirak etməməsi səbəbindən səmərəli fəaliyyət göstərə bilmir. Bir qədər sonra homkarlar ittifaqları şurası Arbitraj orqanının işində iştirak etməkdən imtina etdiyi bildirir. Bu səbabdan də Arbitraj orqanı 1919-cu il sentyabrın 1-dən əmək nazirinin qərarı ilə lağv edilir³⁵.

Azərbaycan Cümhuriyyatında yetkinlik yaşına çatmayanların işləri üzrə ixtisaslaşmış məhkəmələrin yaradılmasına da say göstərilmişdir. Belə ki, Bakı şəhər Uşaqları Müdafiə Cəmiyyətinin İdarə heyəti yetkinlik yaşına çatmayınlara yaşı cinayətkar ünsürlər tərafından zararlı təsiri aradan qaldırmaq məqsədilə Azərbaycan Hökuməti qarşısında yetkinlik yaşına çatmayınlar üçün xüsusi məhkəmə təsis edilməsi haqqında vasatət qaldırır³⁶. Hökumətin göstərişi ilə Bakı Dairə Məhkəməsi bölmələrinin 7 fevral 1920-ci il tarixli ümumi yığınçığında bu məsələni müzakirə etmiş və Bakı şəhər Uşaqları Müdafiə Cəmiyyətinin İdarə heyətinin vasatətini məqbul hesab etmişdir. Qəbul edilən qətnaməyə asasən, 17 yaşınadək şəxslər üçün xüsusi məhkəmə təsis edilməsi, yaradılacaq məhkəmənin az-yaşlılar üçün xüsusi məhkəmə adlandırılması və bununla yanaşı, belə məhkəmənin aqşılından əvvəl az-yaşlılar üçün əmək koloniyası təşkil edilməsi məqsədənəyğin və zəruri hesab edilmiş, habelə Ədliyyə Nazirliyi qarşısında müvafiq məsələ qaldırılmışdır³⁷. Lakin bu məsələ də milli dövlətin işgali ilə əlaqədar həll edilməmiş qalır.

6. Prokurorluq və istintaq orqanları

Artıq qeyd edildiyi kimi, Azərbaycan Cümhuriyyatında prokurorluq və istintaq orqanları məhkəmələrin nəzdində fəaliyyət göstərildilər. Prokurorluq orqanları Azərbaycan Məhkəmə Palatasının nəzdindəki Prokuror Nəzarətinə, sonuncu isə baş prokurora

³⁵ Azərbaycan, 4 sentyabr 1919.

³⁶ Yena orada, № 22, 6 fevral 1920.

³⁷ ARDA, f. 100, siy. 2, iş 307, v. 9-11.

tabe idi. Baş prokuror yalnız Prokuror Nazarətinə rəhbərlik etmirdi, o, habelə, Ədliyyə naziri kimi ali məhkəmə idarəçiliyi orqanın rəhbəri hesab edilirdi. Ədliyyə naziri, bundan əlavə, «Ədliyyə Nazirliyi haqqında Əsasnamə»yə müvafiq olaraq, həbsxanalara himayədarlıq comiyyətinin prezidenti idi³⁸.

Azərbaycan Cumhuriyyətində Prokuror Nazarəti *cinayət prosesində ittihənni müdafiə və məhkəmə orqanlarında qanunların düzgün tətbiqinə nəzarət* funksiyalarını həyata keçirirdi. Ədliyyə nazirinin Bakı və Gəncə dairə məhkəmələrinin prokurorlarına ünvanlanan 8 dekabr 1918-ci il tarixli tamünnaməsi ilə prokuror müavinilarına həbelə “ibtidai istintaqın aparılmasına faktiki göz qoyulması” vəzifəsi də həvala edildirdi³⁹.


Cümhuriyyət dövründə Azərbaycanda cinayət işlerinin ibtidai istintaqını avvalı hakimiyət dövründən qalmış müxtalif istintaq komissiyaları ləğv edildikdən və barışq məhkəmə institutu bərpa edildikdən sonra polisin köməyi və prokurorun nəzarəti altında barışq məhkəmələrinin istintaq hissələri həyata keçirirdilər. Burada məhkəmə müstəntiqi vəzifələri təsisi edilmədiyindən onların funksiyalarını barışq hakimlərinin köməkçiləri yerinə yetirirdilər. Qəza və şəhər barışq səbəbələrinin istintaq hissələri istintaq sahələri na bölündürdü⁴⁰. Bundan əlavə, dairə məhkəmələrində dən mühüm işlər üzrə müstəntiqlər də fəaliyyət göstərirdilər. Azərbaycan Məhkəmə Palatası dən mühüm cinayət işləri üzrə (dövləti cinayətlər və vəzifə cinayətləri) I instansiya məhkəməsi kimi çıxış etdiyi hallarda, hömin cinayət işləri üzrə ibtidai istintaqı Palatanın prokurorları aparırdılar. İbtidai istintaqdə polisin iştirakı töhfəqat, ayrı-ayrı istintaq horəkatlarının (o cümlədən axtarış) və müstəntiqin ayrı-ayrı tapşırıqlarının yerinə yetirilməsi formalarında həyata keçirilirdi. Təhfəqat, habelə hərbi qulluqçular tərəfindən təraflənən cinayətlər üzrə hərbi rəislər və vəzifə cinayətləri üzrə tabeçilik qaydasında rəislər də həyata keçirildilər. İbtidai istintaq orqanları öz fəaliyyətlərində 1864-cü il Cinayət mühakimə icraati nizamnaməsinə rəhbər tuturdular.

³⁸ Yenə orada, iş 292, v. 2.

³⁹ Yenə orada, iş 36, v. 3.

⁴⁰ Adres-kalendär, IV 4., 31-32.

Səmə 6.2: AXC-də prokurorluq orqanlarının təşkil və sistemi



Göründüyü kimi, müstəntiq institutu bu mərhələdə Azərbaycanda tam həcmə tətbiq edilməmişdir. Məhkəmə müstəntiqi funksiyalarını həyata keçirən barışq hakimlərinin köməkçiləri həmdə məhkəmə funksiyalarını həyata keçirirdilər və barışq hakimlərindən asılı idilər. Belə təbəqəlik və asılılıq isə məhkəmə müstəntiqlərinin 1864-cü il məhkəmə nizamnamələri ilə müəyyən edilən hüquqi vaziyətinə uyğun gəlmirdi.

Bu nöqsan və qüsurları asas götürən Ədliyyə Nazirliyi ölkədə istintaq aparatının təşkilini kökündən dəyişdirəcək "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında" qanun layihəsi işləyib hazırlanılar. Həmin qanun layihəsi Azərbaycan Hökumətinin 11 avqust 1919-cu il tarixli qərarı ilə bayanılaraq Parlamentə təqdim edilmiş⁴¹, sonuncu isə 1920-ci il 19 aprel tarixli iclasında onu qəbul etmişidir⁴².

Qanunla cinayat işlərinin ibtidai istintaqını aparmaq üçün Bakı Dairə Məhkəməsinin nazdında bir vahid xüsusi mühüm işlər üzrə məhkəmə müstəntiqi, Bakı və Gəncə dairə məhkəmələrinin hər birində 3 vahid daha mühüm işlər üzrə məhkəmə müstəntiqi və 32 vahid məhkəmə müstəntiqi vazifəsinin təsis edilməsi nəzərdə tutulurdu. Xüsusi mühüm işlər üzrə məhkəmə müstəntiqi Məhkəmə Palatası prokurorunun, daha mühüm işlər üzrə məhkəmə müstəntiqləri isə dairə məhkəməsi prokurorunun təklifi üzrə işləri öz icraatlarına qəbul edirdilər.

Bununla belə, bu qanunun məqsədi sovet dövrü alımları tərəfindən "ölükün demokratik qüvvələrinə qarşı mübarizəni gücləndirmək" kimi qiymətləndirilməklə göstərilirdi ki, guya bu qanunla müstəntiq və barışq hakimləri ştatları həddindən çox artırılırdı⁴³. Reallıq isə bundan ibarət idi ki, həmin qanuna asasən, ləğv edilmiş 62 ştat vahidinin əvvəzində 71 ştat vahidi təsis edildi.

⁴¹ ARDA, f. 100, siy. 2, iş 249, v. 28-29.

⁴² Təsəssüflər olsun ki, bu qanunun matrinini arxivdə yalnız layihə şəklində aşkar edə bildim. Bax: ARDA, f. 100, siy. 2, iş 249, v. 23-24. Lakin "Azərbaycan" qəzetiñdə Parlamentin iclasından verilən məlumatdan onun göstərilən tarixdə layihə asas götürülməklə qəbul edildiyi aydın olur. Bax: Azərbəyjan, № 81, 24 aprel 1920.

⁴³ Bax: История государства и права Азербайджанской ССР, 288.

Lakin məlum səbəblərə görə, ölkədə istintaq orqanlarını bu qanuna uyğun olaraq yenidən təşkil etmək müvəssər olmamışdı.

Azərbaycan Cümhuriyyətində göstərilən ümumi istintaq orqanları ilə yanaşı, daha təhlükəli xarakterli cinayətləri təhqiq etmək üçün müxtəlif *xüsusi istintaq orqanları* da təsis edilmişdir.

Hələ Gəncədə iken Azərbaycan Hökuməti Avropada müharibənin başlanması dövründə müsəlmanlar və onların əmlakı üzərində təroldan vəhşilikləri və zorakılıqları təhqiq etmək işinə başlamışdır. Xarici İşlər Nazirliyinin Hökumətə məruzəsində göstərilirdi ki, erməni milli dəstələri bolşevizm adı altında Azərbaycanın dinc müsəlman ahalisina qarşı üzun müddət arzında görünməmiş vəhşiliklər tərətmışlar və bununla yanaşı, göstərilən zorakılıqların təşkilatçıları Avropa ictimai rəyini öz xeyirlərinə formalasdırırmış üçün real vəziyyətin tam əksini təbliğ edirdilər. Bununla əlaqədər olaraq, Xarici İşlər Nazirliyi tacili suradə fəvqələdə xarakterli istintaq komissiyası yaradılmasını və bütün zorakılıq hadisələrinin dəqiq qeyda alınmasını, zorakılıqların hansı şəraitdə tərodiləməsinin, günahkarların və dəyən ziyān müəyyən edilməsinin zəruri hesab edir. Məruzədə, habelə göstərilirdi ki, Fəvqələdə İstintaq Komissiyasının işinən nəticəsində əldə edilən materiallər asas Avropa dillərində (fransız, alman, rus və türk) geniş yayılmalıdır⁴⁴.

Bələliklə, 1918-ci il iyul ayının 15-də Hökumətin qərarı ilə Fəvqələdə İstintaq Komissiyası təsis edilir və həmin il oktyabrın 9-dan Ədliyyə Nazirliyi sistemində keçirilir⁴⁵. Komissiya Ə. Xasməmmədovun rəhbərliyi altında qısa bir müddədə bütövlükdə Bakı quberniyasında müsəlman əhalisi üzərində tərodilən cinayətlər haqqında istintaq və məlumat xarakterli geniş material toplayırlı⁴⁶. Həmin istintaq materialları əsasında 1919-cu il ərzində 124 ci-nayat işi baxılması üçün məhkəməyə göndərilmüşdür.

Toplanmış materiallardan, habelə 1919-cu ildə Paris sülh konfransında iştirak edən Azərbaycan nümayəndələri tərəfindən məqalə və kitabça buraxılmasında və İstanbulda fransız dilində buraxıl-

⁴⁴ ARDA, f. 1061, siy. 1, iş 95, v. 1-2.

⁴⁵ Adres-kaлендар, III ч., 61.

⁴⁶ ARDA, f. 1061.

mış 73 səhifəlik "Ermanilərin müsəlman ahalisi üzərində törətdikləri vahşiliklər haqqında sonadlır toplusu"nda istifadə edilmişdir⁴⁷.

Digər bir xüsusi istintaq orqanı müxtəlif dövlət idarələrində törədilən cinayatlar və yol verilən sui-istifadə hallarına qarşı ciddi mübarizə aparmaq məqsədi 1919-cu il fevralın 26-də yaradılan Xüsusi Taftış-İstintaq Komissiyası idi⁴⁸. Bu orqanın fəaliyyətinin hüquqi əsasları 1919-cu il iyulun 27-də Azərbaycan Parlamenti tərafından qəbul edilən qanunla tənzimləndirdi⁴⁹. Həmin qanunla Xüsusi Taftış-İstintaq Komissiyası Azərbaycan Cümhuriyyəti Hökumətinin nəzərdində göstərilən məqsəd üçün fəaliyyət göstərən və müvəqqəti xarakter daşıyan orqan kimi müəyyən edildi. Komissiya adlıyya nazirinin təqdimatı üzrə və Hökumətin qorarı ilə sadr və 8 naşır üzvəndə iبارət tərkibdə yaradılmışdı. Komissiyanın üzərində həvala edilən vəzifələri həyata keçirmək üçün ona aşağıdakı səlahiyyətlər veriliirdi:

- bütün idarə və təşkilatlardan, vəzifəli şəxslərdən lazımi məlumatları və sandolları tələb etmək hüququ;
- bütün vəzifəli şəxslərin və vətəndaşların izahat təqdim etmək üçün galmasını onlardan tələb etmək hüququ;
- bütün vəzifəli şəxslərə və vətəndaşlara qarşı cinayət işi başlamaq və ibtidai istintaq aparmaq;
- polis və dəmir yolu mühafizəsi məmurlarına təhqiqtərəfənək aparması və ayrı-ayrı tapşırıqların icra edilməsini və istintaq hissəsi məmurlarına ayrı-ayrı istintaq hərəkətlərinin yerinə yetirilməsini həvala etmək hüququ;
- bütün idarələrin müdiriyətindən lazımi hallarda zəruri olan yardım göstərməyi tələb etmək hüququ;
- istintaqın aparılması müddətindən vəzifəli şəxsləri vəzifədən kənarlaşdırmaq hüququ.

Qanunun xüsusi əhəmiyyət və maraq kasb edən müddəələrinən biri məhkəmə hakimiyətinin müstəqilliyinin təmin olunması üçün

məhkəmə idarəsi vəzifəli şəxslərinin cinayət taqibinin xüsusi qaydasının müəyyən edilməsi idi. Belə ki, həkim, məhkəmə müstəntiqi və baş notarius vəzifələrini tutan şəxslərə qarşı cinayət işinə başlanılması və onların məhkəməyə verilməsi Nazirlər Şurasının qərarı ilə həyata keçirilməli idi.

Xüsusi Taftış-İstintaq Komissiyasının icraatında yüksək vəzifəli şəxslərin və məmurların (nazirlik əməkdaşları, prokuror, andlı iclasçı, axtarış polisinin işçiləri) sui-istifadə halları haqqında çoxlu sayıda işlər vardır⁵⁰. Bu işlər üzrə təqsirləndirilən şəxslərin bir çoxu cinayət məsuliyyətinə calb edilmişlər.

Bütün bunlara baxmayaq, göstərilən faktlara uzun müddət məhəl qoyulmamış, əksinə, milli hökumətin hüquq-mühafizə orqanlarının öz praktiki işində hökmərən siniflərin siyasetini hayata keçirdiyini və imtiyaz təbəqələrin müdafiəçisi olduğunu sübut etməyə say göstərilmişdir⁵¹. Gerçəklidə isə bu orqanlar bütün vətəndaşların müdafiəçisi idilər. Azərbaycan Məhkəmə Palatası prokurorunun "Azərbaycan" qəzeti vasitəsilə əhaliyə müraciətində deyilirdi: "Prokuror Nəzəratı qanunçuluq və ədalət prinsiplərinin hayata keçirilməsini və ictimai hayatı qayda yaradılmasını, həbelə milliyyətindən, vəziyyətindən, dini etiqadından, bu və ya digər partiyaya və ya təşkilata mənşubiyətindən asılı olmayaq, hər bir azad vətəndaşı şəxsi və əmlak toxunulmazlığını qarşı edilən qasdələrən qorumağı həmisi öz məqsədi hesab edir. Məhkəmənin prokuroru polis məmurları tərafından hər hansı təhqiqə, zorakılığa və s. məruz qalan bütün şəxslərdən xahiş edir ki, təqsirlər şəxslərin məhkəməyə verilməsi üçün bu barədə dərhal məlumat versinlər. Cinayətin sübut edildiyi və təqsirlər şəxslərin müəyyən edildiyi halda, onlar qanunun bütün ciddiliyi ilə mühakimə ediləcəklər. Əriyəzəçilərin, şikayətçilərin və zərər çəkmiş şəxslərin toxunulmazlığını Prokuror Nəzəratı tərafından tam təminat verilir"⁵².

⁴⁷ Həsənov, Azərbaycan beynəlxalq münasibəllər sistemində, 106.

⁴⁸ ARDA, f. 387, siv. 1, iş 1091, v. 62.


⁴⁹ Yenə orada, f. 895, siv. 3, iş 50, v. 17-18.

⁵⁰ Адрес-календар, III ч., 62; Азербайджан, № 54, 17 марта 1920.

⁵¹ Вах. А. Асадов, Семейное право (по материалам Азербайджана) (Баку: Изд-во АГУ, 1959), 64.

⁵² Азербайджан, № 3, 15 апреля 1920.

Şəxəm 6.3: İstintaq orqanlarının təşkili və sistemi



II. MƏHKƏMƏ İCRAATI

1. Cinayət mühakimə icraati

Cümhuriyyət dövründə cinayət işlərinə baxılması qaydası köhnə Rusiya qanunvericiliyi, yəni Cinayət mühakimə icraati Nizamnaməsinin⁵³ normaları əsasında tənzimləndi. Bununla belə, cinayət-prosesual qanunvericiliyi üç istiqamətdə təkmülə ugurlaşdır.

Cümhuriyyətin yaranmasından sonra ilk dövrdə dövlətin cinayət-hüquqi siyaseti ölkədə baş alıb gedən anarxiya və qanunsuzluğın aradan qaldırmaq və sabit hüquq qaydasını təmin etmək vəziyələrinə tabe edildiyindən cinayət-prosesual qanunvericiliyi də bu yönədə dəyişikliklərə uğramışdır. Hökumətin Gəncəyə köçməsindən sonra yaranmış fövgəladə vəziyyət ciddi tədbirlərin görülməsini tələb edirdi. Odur ki, Müvəqqəti Hökumətin tərkibinə təsdiq edildiyi gün – 17 iyun tarixdə onun verdiyi qərarla bütün Azərbaycanda hərbi vəziyyət elan edilir və daxili işlər nazirinə müvafiq məcburi qərar işlayıb hazırlanıq həvalə olunur⁵⁴. Hökumətin bu qərarla əsasında daxili işlər naziri 1918-ci iyunun 23-də “Hərbi dövр qanunlarının qüvvəyə minməsi haqqında” məcburi qərar verir. Həmin qərara müvafiq olaraq, bir sıra ağır cinayətlər (adamöldürmə, quldurluq, soyğunluq, hakimiyətə silahlı müqavimət, qadınların oğurlanması, ya zorlanması, yaşayış tikililərinin və taxıl zəmilərinin yandırılması, dəmir yollarının, telegraf xətləri və tikililərinin zəddələnməsi) ümumi məhkəmə aidiyyətindən çıxarılrı. Bu cinayətlərdə təqsirlə bilinən şəxslərin mührəbə dövrü qanunlarında müayyan edilən qaydalar tətbiq edilməklə mühakimə olunması nəzərdə tutulurdu. Qərarla, habelə aşağıdakı əməllər qadağan edilir və inzibati qaydada cəzalanması müəyyən edildi:

a) milli düşməncilik oyada biləcək və əhalinin bir sinfini digərənə qarşı qaldıra biləcək yalan məlumat və şayiələr yaymaq;

b) Hökumətin hərəkat və sərəncamlarına dair, hərbi hissələrin

⁵³ “Устав уголовного судопроизводства”, Свод законов Российской Империи, в 16-ти томах, т. XVI.

⁵⁴ СУиПАР, № 1, 15 ноября 1919, ст. 10.

əməliyyatları və ictimai fəlakətlər haqqında yalan məlumatlar yayaq;

c) müvafiq hakimiyət orqanlarının xüsusi razılığı olmadan mətinlər keçirilməsi;

ç) har cür odlu silah, döyüş sursatları və partlayıcı maddələr gəzdirmə, saxlama və satma⁵⁵.

Hökumətin 15 iyul 1918-ci il tarixli "Hərbi dövr qanunlarının qüvvəyə minməsi haqqında qərarına əlavələr haqqında" qərarı ilə yuxarıda kılara alava olaraq dövlət hakimiyəti əleyhinə qıym, dövlətə xayanət, hayatdan mahrum etmə və ya zorakı hərkətlərə təhdid etmək tələb etmə cinayətləri ümumi məhkəmə aidiyyətinin dənəsindən hərbi məhkəmələrin aidiyyətinə verilir və təqsirlər şəxslərə hərbi dövr qanunlarının tətbiq olunması nəzərdə tutulurdu⁵⁶. Dövlət Müdafiə Komitəsinin 11 avqust 1919-cu il tarixli məcburi qərarı ilə də bir sıra ağır dövləti cinayətlər (dövlət hakimiyətinə qarşı qıym, dövlətə xayanət, Azərbaycan Parlamentinin Sədrinin, Hökumətin sədrinin və üzvlərinin həyatına qəsd, hakimiyətə silahlı müqavimət və s.) hərbi məhkəmələrin aidiyyətinə verilmişdir.

Cümhuriyyat tarixinin sonräki dövründə isə cinayət-prosessual qanunvericiliyinin inkişafı paralel olaraq iki istiqamətə getmişdir.

Bu istiqamətlərdən biri yeni məhkəmə-istintaq orqanlarının yaradılması ilə bağlı idi. Belə ki, yeni məhkəmə-istintaq orqanlarının taşısi ilə əlaqədar verilən qanunvericilik aktlarında həmin orqanların məhkəmə aidiyyətinə və salahiyətlərinə dair, eləcə də icraat istirakçılarının hüquq və vəzifələrinə dair prosessual xarakterli normalar da nəzərdə tutulurdu. Belə aktlara haqqında yuxarıda bəhs etdiyimiz "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə", "Hərbi məhkəmələr haqqında Qanun", "Müxtəlif idarələrdəki cinayətlərin və sui-istifadə hallarının istintaq üçün Xüsusi Təftiş-İstintaq Komisiyasının təsis edilməsi haqqında Qanun" və s. addır. Məsələn, "Hərbi məhkəmələr haqqında Qanun"la hərbi müştəqilər tərafından cinayət işinin başlanması əsasları müəyyən edilir və bu sıradə hərbi rəhbərliyin məlumatı, məhkəmə və inzibati orqanların vəzifələ

şaxslərinin məlumatı, hərbi xidmətçilərin və digər şaxslərin şikayət və arızaları və könlüllü galib təqsiri boynuna alma göstərilirdi.

Cinayət-prosessual qanunvericiliyinin inkişafının digər bir təbii istiqaməti də həyatın doğurduğu şartlara və ehtiyaclarla uyğun olaraq qüvvədə olan qanunvericiliyi, yəni Cinayət mühakimə icraati Nizamnamasına müvafiq dayisikliklər və əlavələr edilməsi idi. Məsələn, "Barışq məhkəmələrinin cinayət işləri üzrə adiyyətinin genişləndirilməsi, sonuncuların hakimiyətinin gücləndirilməsi və özgə mülkiyyətinin qarşı bəzi cinayətlərə görə cazaların dayisirilməsi haqqında" 18 avqust 1919-cu il tarixli qanunla barışq məhkəmələrinin adiyyəti bir sıra cinayət işləri üzrə genişləndirilmişdir. Belə ki, mövcud rus qanunlarına görə, özgə mülkiyyətinin qarşı törədilən dələduzluq, mənimsəmə, oğurluq və s. kimi cinayətlər, əmlakın dəyəri 25 rubldan 300 rubla qədər olduqda barışq məhkəmələrinin, bu məbləğdən artıq olduqda isə ümumi məhkəmələrinin adiyyətinə daxil idi. Rublun kursu aşağı düşdüyündən barışq məhkəmələrində baxılan cinayət işlərinin dairəsi məhdudlaşmış, ümumi məhkəmələrininkin isə həddindən çox genişlənməmişdir. Buna görə də qanunla yuxarıda süzügedən əmlak dəyərinin 300-dən 10 min rubla yüksəldilmişsi nəzərdə tutulurdu. Bundan əlavə, barışq məhkəmələrinin adiyyəti dairə məhkəmələrinin adiyyəti hesabına genişləndirilir, daha daqiq söyləsək, bir sıra cinayətlər (masalan, yanğın törətmək, özgəsinin qapısını sindirəmək) tacili baxılması üçün barışq məhkəmələrinə verilirdi⁵⁷. 29 sentyabr 1919 tarixli digər bir qanunla Cinayət mühakimə icraati Nizamnamasına yeni 268⁵⁸ maddəsə əlavə edilirdi. Həmin maddəyə asasən, Cazalar haqqında qanunnamənin 372-ci maddəsi ilə nəzərdə tutulan cinayətdə təqsirlər bilinən vəzifələrinə təsdiq olunur və pul carımasının təmin edilməsi qaydası müəyyən edilirdi⁵⁹. 14 iyul 1919-cu il tarixli qanunla təqsirləndirilən şəxslərin, şahidlərin, hal şahidlərinin, ekspertlərin və tərcüməçilərin çağırışla məhkəməyə gəlməmələrinə görə pul carımələrinin miqdarı artırılır⁶⁰.

⁵⁵ Azərbaycan, № 176, 21 avqust 1919; Azərbaycan, № 260, 25 avqust 1919; ARDA, f. 895, siy. 1, iş 128, v. 1-22.

⁵⁶ ARDA, f. 895, siy. 3, iş 115, v. 17.

⁵⁷ Yenə orada, siy. 1, iş 106, v. 4-23.

⁵⁵ ARDA, f. 100, siy. 2, iş 7, v. 25; СУИРП АР, № 1, 15 noyabr 1919, st. 18.

⁵⁶ ARDA, f. 100, siy. 2, iş 7, v. 21.

Göstərilənlərdən olaraq, "Cinayət işləri üzrə axtarış-təhqiqat, ibtidai istintaq və məhkəmə baxışının aparılma qaydalarında bəzi dəyişikliklər haqqında", "Cinayət işləri üzrə məhkəmə məsrəfləri haqqında", "Cinayət işləri üzrə şahidlərin dindirilməsi qaydasında bəzi dəyişikliklər haqqında" qanun layihələri Azərbaycan Parlaməntində baxılmış prosesində idi. Habelə Ədliyyə nazirliyi tərafından "Xidmət üzrə cinayət aməllərinə dair işlərin icraati qaydası və qulluqluqun qeyri-qanuni hərəkətləri nticəsində yetirilən zərərə və itki'lərə görə kompensasiya ödənilməsi haqqında" qanun layihəsi işlənib hazırlanmışdı.

2. Mülki məhkəmə icraati

Azərbaycan Cümhuriyyətində mülki işlərə baxılması qaydası da köhnə rus qanunvericiliyi ilə müəyyən edilirdi. Daha dəqiq desək, mülki məhkəmə icraati hüququnun başlıca mənbəyi Rusiya Qanunlar külliyyatının XVI cildində yer alan Mülki məhkəmə icraati Nizamnaməsi⁶⁰ idi. Buna görə də baxmayaraq ki, cinayət-prosesual qanunvericiliyində olduğu kimi burada da yeni məhkəmə orqanlarının yaradılması ilə bağlı qəbul edilmiş qanunvericilik aktları mənbə rolunu oynayır, Azərbaycan dövlətinin bu sahada qəbul edilən qanunvericilik aktları əsas etibarla Mülki məhkəmə icraati Nizamnaməsinə dəyişiklik və əlavələr edilməsinə həsr edilmişdir.

Bələ dəyişiklik və əlavələrin bir neçə örnəyinə diqqət yetirək. Onlardan bir qismi maliyyə böhranı ilə əlaqədar olaraq məhkəmə aidiyətinin və xərclərinin dəyişdirilməsinə aid idi. Məsələn, 13 oktyabr 1919-cu il tarixli qanunlu Mülki məhkəmə icraati Nizamnaməsinin 1462-ci maddəsinə dəyişiklik edilərək bu maddə ilə nəzərdə tutulan barışq məhkəmələrinin aidiyətinə daxil olan mübahisələrin qiyməti artırılır. Bələ ki, bu qanuna qədər barışq məhkəmələri yalnız qiyməti 2000 rubla qədər olan mübahisələrə baxıldılar, dəyəri ondan yüksək miqdarda olan mübahisələr isə dairə məhkəmələrinin aidiyətinə daxil idi. Pulun dəyərdən düşməsilə belə aşağı qiymətlə mübahisələrin azalması üzündən barışq məhkəmələrində işlər azal-

⁶⁰ "Устав гражданского судопроизводства", Свод законов Российской Империи, в 16-ти томах, т. XVI.

mış, dairə məhkəmələrində isə çıxalmışdı. Bu səbəbdən qanunla barışq məhkəmələrinə verilən iddiaların qiymətinin 40 minə qədər artırılması nəzərdə tutulmuşdu⁶¹. Bəhs edilən qanuna 10 noyabr 1919-cu il tarixli qanunla edilən əlavəyə əsasən, həmin qanunun qəbul edilməsinədən dairə məhkəmələrində olan işlər həmin məhkəmələrdə qəhrirdi⁶². "Məhkəmə işləri üzrə övraq, dəftərxana və icbariyyə vərəqəsi rüsumu dərcələrinin və qiymətləndirməyən iddialar üzrə rüsumların artırılması haqqında" 13 oktyabr 1919-cu il tarixli digər bir qanunla⁶³ də pulun kursunun aşağı düşməsiylə əlaqədar qanunvericiliyi əsas dəyişikliklər edilmişdir.

Mülki məhkəmə icraati Nizamnamasına edilən dəyişiklik və əlavələrin digər hissəsi isə müxtəlif prosessual məsələləri əhəza edirdi. Məsələn, 9 fevral 1920-ci il tarixli "Mülki məhkəmə icraati Nizamnamasının 161⁷ maddəsinin dəyişdirilməsi haqqında Qanun"⁶⁴ la sözügedən nizamnamanın aktlar üzrə məcburi icra qaydاسını nəzərdə tutan 161⁷ maddəsində (Qanunlar külliyyatı, XVI c., 1-ci hissə) dəyişiklik edilirdi. Həmin maddənin yeni redaksiyasına görə, məcburi icra üzrə xahişlərə barışq məhkəməsinə pul ödənişlərinə və seyrlərin və daşınan əmlakın qaytarılmasına dair öhdəliklər üzrə cavabdehin yaşayış yeri və ya müvəqqəti qaldığı yer üzrə və ya icra hərəkətlərinin həyata keçirilmə yeri üzrə; daşınmaz əmlakın təmizlənməsi və icaraya verilməsi öhdəlikləri üzrə isə həmin əmlakın yerləşdiyi yer üzrə müraciət etmək olardı. Məcburi icra haqqında xahişlərin nizamnamənin 590, 593-597, 601-652-ci maddələrində müəyyən edilən qaydada tamim edilməsi nəzərdə tutulurdu. Xahiş tamim edildiyi halda barışq hakimi məhkəmə pristavının adına əmr çıxarırdı⁶⁵.

12 aprel 1920-ci il tarixli "Mülki işlərin qiysi həlli qaydasında bəzi dəyişikliklər haqqında Qanun"⁶⁶ la isə Mülki məhkəmə icraati Nizamnamasının (Qanunlar külliyyatı, c. XVI, h. 1) 145², 151, 155, 719¹ və 728-ci maddələri dəyişdirilirdi. Bələ ki, bu maddələrin yeni

⁶¹ ARDA, f. 895, siy. 1, iş 159, v. 1-10.

⁶² Yenə orada, iş 166, v. 111-119.

⁶³ Yenə orada, iş 159, v. 1-10.

⁶⁴ BİAP, № 12, 18 fevral 1920.

redaksiyasına görə, iddiaçı onun iştirakı olmadan işa baxılmasını və iş üzrə çıxarılmış qərarın surətini verməsini barışq hakimindən xahiş edə bilərdi. Lakin iddiaçının şəxson və ya vəkilə vasitəsilə iştirakını tələb etmək imkanı hakimdə saxlanılırdu. Hakimin bu tolabinin iddiyətindən icra edilməməsi halında hələndə qəmən ümumi qaydalar asasında qərar çıxarmalı idi (145^{ci} maddə). İcrala galmayan cavabdeh iki həftə müddətində (bu müddət cavabdehə qiyabi qərardan çıxarı verildiyi vaxtdan hesablanır) qərar çıxarmış barışq hakimina qiyabi qərara qarşı şikayət vera bilərdi (151^{ci} maddə). Əgər şikayət asasında yeni qərar çıxarıllarsa, bu sonuncudan şəkayat verilən müddəti qərarın elanı vaxtından ümumi asaslarla hesablanır (155^{ci} maddə). Eyni qaydalar dairə məhkəmələrində baxılan işlər üçün də müəyyən edilirdi (719^ü və 728^{ci} maddələr)⁶⁵.

Azərbaycan Parlamentinin mülki məhkəmə icraati sahəsində qəbul etdiyi aktlar sırasına, habelə "Şahidlərin və məlumatlı şəxslərin çağırışla gəlməməsinə görə pul carımanın artırılması haqqında" 14 iyul 1919-cu il tarixli⁶⁶, "Mülki işlər üzrə qətnamələrdən şəkayat edilməsi qaydasi haqqında" 27 oktyabr 1919-cu il tarixli⁶⁷, "Öhdəlik predmetinin mahkəməyə saxlanca veriləməsi və belə predmetin hərracdan satılması qaydasında bəzi dəyişikliklər haqqında" 18 dekabr 1919-cu il tarixli⁶⁸, "Aktlar üzrə məcburi icra qaydasında bəzi dəyişikliklər haqqında" 12 fevral 1920-ci il tarixli⁶⁹, "Xarici dövlətlərin məhkəmə qərarlarının icrası qaydasının dəyişilməsi haqqında" 26 aprel 1920-ci il tarixli⁷⁰ qanunlar da daxil idi. Bundan əlavə, Azərbaycan Parlamentinin iş qovluğunda "Mülki işlər üzrə məhkəməyə çağırış qaydasında bəzi dəyişikliklər haqqında", "Mülki işlər üzrə şahidlərin çağırış qaydasında bəzi dəyişikliklər haqqında", "Vərəsələrin çağırış qaydasında bəzi dəyişikliklər

haqqında", "Mülki işlərin aidiyyəti qaydasında bəzi dəyişikliklər haqqında", "Mülki işlər üzrə məhkəməyə çağırılan şahidlərin, ekspertlərin və ruhanilərin mükafatının miqdərinin dəyişilməsi haqqında" qanun layihələri vardi ki, vaxtin azlığından layihə olaraq qalmışlar.

Bu bölməni yekunlaşdıraraq qeyd etmək zəruridir ki, 1919-cu ilin aprelindən ölkədə məhkəmə-hüquq islahatına geniş hazırlıq işləri başlamışdır (bu barədə növbəti bölümündə atraflı bahs ediləcəkdir) və həmin islahatın tərkib hissəsi kimi ədliyyə sistemində və eləcə də məhkəmə icraatında köklü dəyişikliklər həyata keçirilməsi nəzərdə tutulurdu. Həc təsadüfi deyildir ki, bu məsələ ilə bağlı olaraq Ədliyyə Nazirliyinin nazdində yaradılmış komissiyanın beş yarımkomissiyasından hər biri bu və ya digər dərəcədə məhkəmə icraati ilə əlaqəli idi.

⁶⁵ Yena orada, № 27, 21 aprel 1920.

⁶⁶ ARDA, f. 895, siy. 1, iş 106, v. 4-23.

⁶⁷ Adres-kalendär, III ç., 65.

⁶⁸ ARDA, f. 895, siy. 1, iş 76, v. 6-7.

⁶⁹ Yena orada, iş 249, v. 12; Azərbaycan, № 33, 16 fevral 1920; № 34, 19 fevral 1920.

⁷⁰ Azərbaycan, № 84, 28 aprelya 1920.

YEDDİNCİ BÖLÜM

**AZƏRBAYCAN CÜMHURİYYƏTİ –
HÜQUQ VƏ CƏMIYYƏT:
HÜQUQ ÇAĞDAŞLAŞMA YÖNÜNDƏ
İCTİMAİ DƏYİŞİKLİKLER VASİTƏSİ KİMİ**

I. HÜQUQ VƏ İCTİMAİ DƏYİŞİKLIKLƏR: NƏZƏRİ-METODOLOJİ QEYDLƏR

Tədqiqatın bu bölümü “hüquq və cəmiyyət” yanaşmasına (“*law and society*” approach) asaslanır. Bu yanaşma nəzariyyəçilərinin diqqət mərkəzində duran əsas məsalələrdən biri hüquq və sosial dəyişiklikləri əlaqəsinin öyrənilməsidir². Onlara görə, hüquq cəmiyyətdə həm müstəqil, həm də asılı dayışan hesab edilir; hüququn digar sosial sistemlərlə qarşılıqlı əlaqələri vurğulanmaqla, ona həm sosial dəyişikliklərin nəticəsi, həm də səbəbi kimi baxılır. Burada sosial dəyişiklik dedikdə, heç də cəmiyyətdə baş verən bütün dəyişikliklər, yəni sadəcə “əvvəllər mövcud olmayan bir şeyin mövcud olması” və yaxud əvvəllər mövcud olan bir şeyin mövcud olmaması” anlaşılmır. Sözün daha konkret mənasında sosial dəyişiklik dedikdə, “çox sayda insanın maşğıl olduğu qrup faaliyyəti və münasibatlarının onların və ya onların valideynlərinin əvvəllər maşğıl olduqlarından fərqləri” başa düşülür. Bu, cəmiyyətdə idarəetmə, iqtisadiyyat, təhsil, din, ailə hayatı və s. ilə əlaqədə insanların münasibatlarının təməl үsullarının yenidən qurulmasına təzahür edir.

“Hüquq və cəmiyyət” yanaşması nöqtəyi-nazarından hüquq və sosial dəyişiklik arasında qarşılıqlı əlaqələrin öyrənilməsinin ən azı

¹ “Sosial” anlayışı əsas etibarıla iki manada işlədirilir: (1) geniş mənada – cəmiyyətdə insanların həyatına aid bütün münasibatlar spektri kimi, “ictimai” anlayışına soninən olaraq və (2) dar manada – şahının müəyyən hissəsinə – konkret földlərə və ya onların qruplarına göstərilən xidmətlər və ya yardımalar, məsələn, sosial təminat (təqüdərlər), əhalinin sosial müdafiəsi. Burada “sosial” anlayışından onun geniş mənəsində istifadə edilir.

² Ətrafi məlumat üçün bax: Harold W. Horowitz and Kenneth L. Karst, *Law, Lawyers and Social Change* (Indianapolis: Bobbs-Merrill, 1969); *Law and Social Change*, ed. Stuart S. Nagel (Beverly Hills, CA: Sage Publications, 1970); *Law and Social Change*, ed. Jacob S. Ziegel (Toronto: Osgoode Hall Law School, 1973); Wolfgang Friedman, *Law in a Changing Society*, 2nd ed. (New York: Columbia University Press, 1972).

³ Steven Vago, *Law and Society*, 317.

iki aspekti fərqləndirilir: (1) sosial dəyişikliklər hüquqi dəyişikliklərin səbəbi kimi və (2) hüquq sosial dəyişikliklərin vasitəsi kimi.

Birinci aspektin asasında belə bir müddədə durur ki, cəmiyyətdə baş verən hüquqi dəyişikliklər yeni sosial ehtiyaclarından doğur: "Hüquq, onun necə olmasına asılı olmayaq, an azindan ümumi sosial qüvvələrin məhsuludur, onlara birləşdikdə hərəkət edir və cəmiyyətə hər bir nöqtədə qarşılıqlı təsirdə olur"⁴. Bu baxımdan Azərbaycan Cümhuriyyətinə münasibətdə hüquq və sosial dəyişikliklərin əlaqəsinin müəyyən edilməsi elə bir çətinlik törətmir: Cümhuriyyətdə yaradılan yeni hüquq Azərbaycan cəmiyyətyində bəs vermiş külli siyasi dəyişikliyə – müstəqil mili dövlətin yaranması və çağdaş demokratik cəmiyyət quruculuğuna başlanmasına – bir cavab idi.

Hüquq və sosial dəyişiklik arasında qarşılıqlı əlaqələrin öyrənilməsində daha çox önmən verilən ikinci aspekt (hüquq sosial dəyişikliklərin bir vasitəsi kimi)⁵ baxımından yanaşıldıqda isə on ümumi formada qeyd etmək lazımdır ki, sosial dəyişikliyə hüquq cavab öz növbəsində yeni sosial dəyişikliklər, daha təfslitlə ilə desək, cəmiyyət həyatının müxtəlif sahələrində problemlərin azaldılmasına və ya həllinə və yaxud da anpis haldə keşkiləşməsinə gətirib çıxarı⁶. Burada hüququn ictimai həyata təsirinin nəticəsi kimi aldə edilən nailiyyətlər (pozitiv dəyişikliklər), eləcə də bu təsira aks-təsirdə olan amillərin müqaviməti ilə şərtlənən uğursuzluqlar (negativ dəyişikliklər) diqqət mərkəzində olur. L.M. Friedmanın qeyd etdiyi kimi, hüquq vasitəsilə həqiqi sosial

⁴ Lawrence M. Friedman, "General Theory of Law and Social Change", in *Law and Social Change*, ed. Jacob S. Ziegel (Toronto: Osgoode Hall Law School, 1973), 20.

⁵ Bax, mas.: William M. Evan, "Law as an Implement of Social Change", in *Applied Sociology: Opportunities and Problems*, eds. Alvin W. Gouldner and S.M. Miller (New York: Free Press, 1965): 285-93; Yenezkel Dror, "Law as Tool of Directed Social Change", *American Behavioral Scientist* 13 (1970): 553-59; Franklin Zimring and Gordon Hawkins, "The Legal Threat as an Implement of Social Change", in *Law and Control in Society*, eds Ronald L. Akers and Richard Hawkins (Englewood Cliffs, NJ: Prentice-Hall, 1975): 329-39.

⁶ Vago, *Law and Society*, 322.

dəyişikliklər başlıca olaraq hüquq sistemindən kənarə, lakin onun təsiri ilə baş verən, yaxud da, dəha nadir hallarda, hüquq sisteminin daxilində baş verib ondan kənarə təsir edən yaradıcı dəyişiklik kimi təsvir oluna bilər.

Məlum olduğu kimi, sosial dəyişikliklər coxsayılı amillərin və əksər hallarda da onlar arasındakı qarşılıqlı əlaqələrin məhsuludur. Hüquq və hüquq mədəniyyətinə əlavə olaraq, burada dəyişikliyin siyasi, iqtisadi, sosial-mədəni və psixoloji amillər, struktur gərginlikləri, texnologiya, ideolojiya, rəqabət, konflikt kimi çoxlu mexanizmləri vardır. Bir-birindən təcrid olunmayan bütün bu məxanizmlər öz aralarında çox yollarla sıx qarşılıqlı əlaqədirler. Onlar həm pozitiv, həm də neqativ təsirlərlə malikdirlər. Əksər hallarda hüquqi dəyişikliklər və onların təsirinin nəticəsi kimi də sosial dəyişikliklər cəmiyyətin müxtəlif qrupları tərəfindən müxtəlif səbəblərlə (məsələn, bu qrupların dəyərlərindəki və maraqlarında ki fərqlər) müqavimətə məruz qalır. Sonuncuların müəyyən edilmişisi isə (bu na qədər çətin olsa da) onlar arasında səbəb və nəticə əlaqələrinin ortaya qoyulmasına görüb çıxarı⁷.

Hüququn sosial dəyişikliklərdəki rolunu aşdırarkən nəzərə almaq lazımdır ki, bu zaman hüququn birbaşa (*direct*) və dolayı (*indirect*) rolu və ya təsiri fərqləndirilir. Hüquq bir çox hallarda təməl sosial institutlarda birbaşa qarşılıqlı əlaqədə olur və bu, hüquq və sosial dəyişiklik arasında birbaşa münasibətlər yaradır. Məsələn, təhsildə diskriminasiyanı qadağan edən qanun avvəllerə xariç olmamış qruplara məktəbə getməyə imkan verməklə sosial dəyişikliyə birbaşa təsir edir. Digər tərəfdən, "hüquq çeşidi sosial institutlar formalasdırmaq yolu ilə sosial dəyişiklikdə önməli dolayı rol oynayır, bu institutlar da öz növbəsində cəmiyyətə birbaşa təsir edir"⁸.

Bəhs edilən yanaşmanın təmsilçilərindən birinə görə, "[h]lüquq ani bir ictimai dəyişiklik vasitəsi olmağa olverişli deyildir". Hər

⁷ Yena orada, 317-18.

⁸ Yenezkel Dror, "Law and Social Chang", in *The Sociology of Law*, ed. Rita James Simon (San Francisco: Chandler Publishing Company, 1968): 673.

⁹ Gregory J. Massel, "Law as an Instrument of Revolutionary Change in a

halda, bu təsdiq hüququn dolayı təsirinə münasibətdə özünü doğruldu. Bununla belə, hüquq vasitəsilə reallaşdırılan dəyişiklikdə uğurlu nəticə alda etmək üçün dəyişikliyin nisbətən qısa zamanda həyata keçirilməsi əsas şartlardan biri sayılırlar¹⁰.

Hüquq və sosial dəyişikliklərin əlaqəsindən bəhs edərkən dəqiqləşdirilməsi gərəkən məsələlərdən biri da hüquq vasitəsilə cəmiyyətdə həyata keçirilən islahatların sosial dəyişikliklərdə rolü məsələsidir. Bu zaman hüquq islahatlarını və hüquq vasitəsilə həyata keçirilən islahatları fərqləndirmək lazımdır. Geniş manada götürdükdə, necə ki, hüquq sistemi sosial sistemin bir altsistemi dir, eləcə də hüquq islahati sosial dəyişikliyin bir həlqəsi olur. Lakin L.M. Fridmanın da qeyd etdiyi kimi, bütün hüquqi dəyişikliklər sosial dəyişiklik olmadığı kimi, bu kateqoriyaya hüquq sisteminin sistemdaxili dəyişikliklərinin əksər hissəsi daxil olmur: artıq baş vermiş dəyişikliklərin sadəcə rəsmi tanınmasına və təsdiqini özündə ehtiva edən (a) qanunvericiliyin normativ təftiş, (b) macərollaşdırma və ya (c) "hüquq islahatı"¹¹.

Sosial dəyişikliklərin hüquq vasitəsilə həyata keçirilməsi bütün çağdaş dövlərlərin əsas cəhətidir. Çağdaşlığı hədəfə alan Azərbaycan Xalq Cümhuriyyətinə də lap başlangıçdan bu cəhət xas olmuşdur. Odur ki, əsas müddəaları yuxarıda təsvir edilən yanaşma AXC-ya münasibətdə da tətbiq edila bilər.

Bəsilikə, bu bölmün irəlidəki sahifələrində avvalca Cümhuriyyət dövrü Azərbaycanında cəmiyyət həyatının ayrı-ayrı sahələri üzrə hüquq vasitəsilə həyata keçirilən dəyişikliklər, alda edilən nailiyyətlər, eləcə də həmin sahələrin geniş sosial-tarixi kontekstdə baxılması ilə buraxılmış fürsətlərin səbəbləri aydınlaşdırılacaq (II paraqraf), sonra isə hüquq və islahatlar kontekstində AXC-nin yarımqıq qalmış islahat layihələrindən bəhs ediləcəkdir (III paraqraf).

Traditional Milieu, The Case of Soviet Central Asia", *Law and Society Review* II(2) (1968): 227.

¹⁰ Evan, "Law as an Implement of Social Change", 288-91.

¹¹ Friedman, "General Theory of Law and Social Change", 17-33.

II. HÜQUQUN CƏMIYYƏT HƏYATINA TƏSİRİ: NAILİYYƏTLƏR VƏ UĞURSUZLUQLAR

Heç şübhəsiz, hüquq cəmiyyət həyatının an müxtəlif sahələrdə dəyişikliklərin mühüm vasitəsi kimi çıxış edir. Bu, Cümhuriyyət zamanı da belə olmuşdur. Daha köklü dəyişikliklər ilk növbədə və başlıca olaraq siyasi sahəni əhatə edirdi. Oxucu belə dəyişikliklərlə kitabın əvvəlki böümlərində yetərinə tanış ola bildi. Burada isə Azərbaycan Cümhuriyyəti üçün digər tələyəklü sahələrdə – ictimai şür, təhsil və milli iqtisadiyyat kimi sahələrdə hüquq vasitəsi la həyata keçirilən dəyişikliklərdən və bu zaman alda edilən nailiyyətlərdən və uğursuzluqlardan, eləcə də bu sonuncuları doğuran səbəblərdən bəhs ediləcəkdir.

1. Hüquq və ictimai şür: çağdaşlaşma yolunda kövrək addımlar

Cəmiyyətdəki sistem dəyişikliklərinin mərkəzi ünsürü, şübhəsiz ki, insandır. İnsan dəyişmədikcə burada hər hansı bir köklü dəyişikliyə nail olmaq, əgər bu ümumiyyətlə mümkünse, çox çətinidir. Əlbəttə, burada səhəbat forması deyil, məzmun dəyişikliyindən, yəni insanın şüurundakı dəyişiklikdən gedir. Bütöv topluma münasibətdə isə bu zaman bəhs mövzusu ictimai şür və ondakı dəyişiklik olur.

Öncə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyəti çağdaşlaşma yoluna *tabula rasa* olaraq çıxmamışdır. Cümhuriyyət öncəsi dövrde cəmiyyətin elitar təbəqəsi tərəfindən aparılan gərgin işin nəticəsi olaraq azərbaycanlıların ictimai, xüsusiylə də milli şüurun inkişafında bir sira müsbət dəyişikliklər baş vermişdir. Bu sıradə milli kimliyin dərk edilməsi, ictimai-siyasî faallığın artması, qadınlara münasibətin dayışması, onların məktəblərdə təhsil almağa başlaması, dini inanc sahəsində şia və sünni məzhəb ayrılığının aradan qaldırılmasına göstərilən səyler¹² və s. göstərilə bilər. Ümumrusiya Müəssisilər Məclisina seçkilərdə azərbaycanlıların

¹² Bu barədə bax: Mehmetzade, *Azərbaycan Misak-i Millisi*, 61; Keyurin, *Nəğıbəz Şeyxzamanlınnın xatirələri və istiqlaliyyət fədailəri*, 84; Baykara, *Azərbaycan istiqlal mübarizəsi tarixi*, 312-13.

görünməmiş dərəcədə fəallığı və onların böyük əksəriyyətinin "Müsavat" partiyasının uğrunda mübarizə apardığı arazi muxtariyyəti ideyasi müdafia etməsi Azərbaycan comiyatında ictimai-siyasi şüurun inkişaf göstəricisi və eyni zamanda parlaq nümunəsi idi. M.Ə. Rəsulzadə bunları nəzərdə tutaraq yazırı ki, Azərbaycan Türkliyə Cümhuriyyət öncəsi dönmədə heç də hazırlıqsız deyildi; o, "artıq siyasi idarətdən möhrum, arzuyu-millisi tazavvuf [formalaşmamış], şəkilsiz bir kütə halında deyildi. Həyatını ibraz edəcək [sübut edərək göstərəcək] vasitələrə malik, diri və yaşamaq istəyini hissətdirəcək zih-ruh [canlı] bir vücut halındaydı. On sənədlik kiçik bir fasılı Azərbaycan Türkliyünü müteaddid [çoxsayılı] mətbuataya, müxtəlif müəssisələrə, siyasi möhəfəllərə [dərnəklərə], hafi [gizli] camiyətlərə, zamandan məkandan anlar münəvvərlərə malik, idarətək və şüur sahibi bir cəmiyyət halına gətirmişdi"¹³.

Əgər Cümhuriyyət döneninədək yalnız millət inşası həyata keçirilmişdirsa, 1918-1920-ci illərdə millətin, eləcə də milli şüurun sonrakı inkişafı dövlət inşası ilə paralleł aparılmışdır. Bu işdə hüququn mühüm rolu olmuşdur. Burada ilk növbədə milli dövlətin özünüñ də yaranmasını bayan edən mühüm hüquqi akt kimi İstiqlal Bayannamasının ictimai şüura böyük təsiri qeyd edilməlidir. Heç şübhəsiz, hər bir xalqın öz ideali, öz arzusu olur. Milli müstəqil dövlət - Azərbaycan xalqının haqq etdiyi belə bir ideal, belə bir arzu idi! İstiqlal Bayannaması də millətin bu arzusunu gerçəkləşdirdi. Məhz "28 Mayisda elan olunan İstiqlal Bayannaması ilə Azərbaycan Türkü kəndisini milliyyət dövründən çıxarıraq artıq rüşt və kəməlini bulmuş bir millət olduğunu dərk və müstəqil bir həyat ilə yaşamaq əzminə olduğunu bütün cəhahna qarşı elan etmişdir"¹⁴. Bununla İstiqlal və hürriyyət fikri Azərbaycan xalqında "bir zəhiyyət halına"¹⁵ gəlir. M.B. Məmməzdəzənin qeyd etdiyi kimi, hər bir azərbaycanının "Misak-ı Millisi olan bu bəyannamə

¹³ Mehmet Emin Resulzade, *Azərbaycan Cumhuriyeti: Keyfiyyəti-Teşkilü və Şimdiki Vəzifəti* (İstanbul, 1339-1341), 35.

¹⁴ M.E. Resulzade, "Azərbaycan İstiqlal Gününnən Tes'iidi", *Yeni Kafkas* 4(18) (18 Haziran 1927): 8. Bax, həmçinin: M.E. Resulzade, *Yeni Kafkas Yazıları*, 1923-1927, 328.

¹⁵ Rəsulzadə, "Azərbaycan Cümhuriyyəti", *İstiqlal, 1918 – 28 Mayıs – 1919*, 36.

Azərbaycan efskar-ı ümumiyyətinin tərbiyəsində böyük və müəssis bir rol oynamışdır¹⁶. Bu tarixi sənəd "İnsan və vətəndaş hüquqları - bəyannaması"nın Fransa tarixində oynadığı eyni rolu Azərbaycan tarixində ifa etmişdir¹⁷.

İstiqlal Bayannmasının qəbulu ilə Azərbaycan türklərinin nəinki milliyyətdən millətə, habelə möhkum milliyyətdən hakim millətə dönüşü baş verir. Müstəqil milli dövlətçiliyin varlığı, vətəndaşların şəxsi mənafeyinin millətin ümumi mənafeyi ilə üst-üstə düşməsi Azərbaycan Cümhuriyyət vətəndaşları üçün təsviqidəci motivasiya idi. Bu, həyata keçiriləcək dəyişikliklərin taleyi baxımdan çox mühüm məqam idi, axı dəyişikliklər insanların mənafelerini nazadlıda və onların dəyərlərini dəstəklədikdə asan qəbul edilir. Əks halda, insanların dəyar və davranış standartlarının dəyişilməsi tələb olunur ki, bu da çox çətin və zaman aparan bir işdir.

Azərbaycan Cümhuriyyətində hüquq sosial həyatın tənzimləməsi və islahatlar həyata keçirilməsinin mühüm aləti idi. Burada bütün sosial gəyişliklər hüquq vasitəsilə həyata keçirilirdi. Cümhuriyyətin mövcudluğu dövründə qəbul edilən qanunların adəlatlı olması, millətin har bir təbəqəsinin manafə və məraqlarını diqqət mərkəzində saxlaması, bütün vətəndaşların mülki və siyasi hüquq və azadlıqlarının real təmininə və cəmiyyətdə adəlatlı hüquq düzəninin bərqərar olmasına yönəlməsi, eləcə də təqsirləri şəxslərin istisnası olaraq cazalandırılması ahalinin təkə hüquq düşüncəsinin deyil, bütövlükde ictimai şüurun inkişafında izsiz ötüşə bilməzdə və ötüşməmişdir. Bu baxımdan Ü. Hacıbəylinin müşahidələri maraqlıdır: "Baxusus Nikalay dövri-mənhusundan qalma bir takım sui-idarələrin lağvını böylə idarə başında duran bürokrat tərbiyeli adamların yavaş-yavaş iş başından rəf edilmələrini görən əhali hökumətimin böylə müdəbbirənə tədbirlərindən xoşal olub, öz-özümüzü özgərlərdən yaxşı dolandırmaq iqtidarıma iman və etiqad etməkdəirlər"¹⁸.

¹⁶ Mehmetzade, *Azərbaycan Misak-ı Millisi*, 83.

¹⁷ Yena orada, 83-84.

¹⁸ Ü. Hacıbəyli, "Dördgöz olmalyıq", № 166, *Azərbaycan*, 25 aprel 1919. – "Azə-

Yeni Azərbaycan qanunları çağdaş demokratik, hüquqi və dünyovi dayarlarla, prinsiplər və standartlara səykiyordı. Demokratiya, parlament, seçkilər, insan hüquq və azadlıqları və s. b. qədibildən. Hüquq vəsitsilə həyat keçirilən müümən döyişiklikləri özündə ehtiva edən və azərbaycanlıların şüuru üçün yeni olan bu dayar, prinsip və standartların gerçəkiyə çevriləməsi, təbii ki, cəmiyyətin dəstəyi olmadan mümkün deyildi: insanların onları qayrayaq qubul etmələri, eləcə də müvafiq olaraq öz davranış qaydalarını dəyişmələri tələb olunurdu. Bütün bunlar ictimai şüurda əsaslı döyişikliklərin nəticəsi kimi ortaya çıxı bilirdi.

Bəyindən, qanunlara höndürulən dəyər və ideallarla real praktika arasında uçurumun ictimai şüura manfi təsiri yaxşı məlumdur. Təkcə adalatlı qanunların qabulu ilə deyil, həm də onlara ilk növbədə hakimiyətin yüksək səviyyəsində ciddi əmal edilməsilə siyasi quruluşa inam və hakimiyətə rəğbat tamın etmək olur. Bu işi yenica taşköklü tapmış bir hakimiyət üçün xüsusiylə vacibdir. Bəzən ayrıca bir hüquq əməletmə faktının ictimai şüura təsiri bütün bər qanunkundan daha çox olur. M.Ə. Rəsulzadə yəzirdi ki, "inqilablari, mütafakkir və münəvvər zümrə, həyat və qanunlar üzərinə icra-yi təsir edən fikir və düsturların təbəddülündə görürsə də, xalq kütləsi, bu təbəddülü yalnız gözünə gircək qədər dəyişən zahirlərlə anlar və yalnız bu kimi hadisələr üzərinə düşünür"¹⁹. Cümhuriyyət dönamında göstərilən məqam hakimiyətin ən yüksək səviyyəsində daim diqqət mərkəzində saxlanılmış, qanunlara dönmədən əmal edilmiş bir prinsip işi olmuşdur. Bunu korupsiyaya qarşı, vəzifəli şəxslərin və mamurların sui-istifadə hallarına qarşı mübarizə sahəsindəki faktlar daha qabarıq göstərir. Milli Azərbaycan dövlətinin beiyi yanında duranlar yaxşı anlayırdılar ki, cümhuriyyət idarəciyinə keçiləsi özü-özlüyündə "rüşvəti oradan qaldıracaq bir hadisə deyildir"²⁰, amma bu sosial bala ilə mübarizə aparılmalıdır və özü də kəskin və barışmaz bir şəkildə.

baycan" qızetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c, 16.

¹⁹ Resulzade, "Cumhuriyet bayramı", *Yeni Kafkas Yazzları*, 190.

²⁰ Pierre Péan, *Dünyada və Türkiye'de Rüşvet və Azgelişmişlik*, Türkiye bölməni hazırlayan: İlhanı Soysal, türkçesi: Hüseyin Boysan, (İstanbul: Altın Kitaplar, 1990), 267.

Bunun üçün millət adınə görülən işə, dövlətçilik prinsiplərinə sədaqət, mənəvi safiq, prinsipiallıq və qətiyyat tələb olunurdu. Məhz bütün bu yüksək keyfiyyətlər özündə camlaşdırın Cümhuriyyət rəhbərlerinin qətiyyətli mövqeyi sayasında AXC-də vəzifə cinayətlərinə, xüsusilə də rüşvətxorluğa qarşı mübarizə sahəsində müümən tədbirlər görülmüşdür. Bu tədbirlər həm hüquqyaratma səviyyəsində – qanunvericiliyində, həm də hüquqtəbiqetmə səviyyəsində – praktikada öz əksini tapmışdır. Əvvəlki bölmələrdə hüquqyaratma sahəsində görülən tədbirlərdən kifayət qədər bəhs edilmiş, hüquqtəbiqetmə sahəsilə əlaqadər bəzi faktlar verilmişdir. Belə faktlar isə az olmamışdır. Onlardan bir neçəsinə də burada əlavə edək. Məsələn, baş nazir N. Yusifbəylinin Yusifəli adlı müşaviri şəkər alçı-satışında firndığa yol verdirdiyinə görə məhkəməyə verilmiş, müsavirlikdən uzaqlaşdırılmış və mənsub olduğu «Müsəvvat» partiyasından qovulmuşdur²¹. 1919-cu ilin iyun ayında vəzifə cinayətlərinə görə Bakı Dairə Məhkəməsinin sabiq baş notariusı Qubarjevskinin və onun köməkçisi Bakradzənin əleyhina Cəzalar qanunnaməsinin 362 və 411-ci maddələri üzrə cinayət təqibi başlanmış²², yənə vəzifə cinayətlərinə görə Quba şəbəsi barışq hakiminin köməkçisi, Quba şəhər istintaq idarəsinin müdürü S.M. Sailova qarşı Cəza qanunnaməsinin 372 və 378-ci maddələri üzrə cinayət işi başlanılmış, o, istintaq və məhkəmə müddətində tutduğu vəzifədən kanarlaşdırılmışdır²³.

Onu da qeyd edim ki, Azərbaycan Cümhuriyyətinin işğalından sonra bolşevik rejimi tərafından milli hökumətin işlərinin təhqiqatı üzrə müxtəlif komissiyalar yaradılmış, amma həmin komissiyaların bütün ciddi-cəhdlərinə baxmayaq, bu hökumətin hər hansı qeyri-qanuni faaliyyətin ifşa edəcək, onu ləkələyə biləcək heç bir sənəd ortaya qoyulmamışdır, çünki sovet partiya funksionerlarının özlərinin də etiraf etdikləri kimi, belə sənədlər yerli-dibli olmamışdır²⁴.

²¹ Keykurin, *Naşibzə Şeyxzamanının xatirələri və istiqlaliyyət fədailəri*, 98.

²² Azərbaycan, № 129, 24 iyun 1919.

²³ Yənə orada, № 130, 25 iyun 1919.

²⁴ Bax: Rəsulzadə, "Şahitləri Kimdir?", Resulzade, *Yeni Kafkas Yazzları*, 58-59; Mehmetzade, *Milli Azərbaycan Hareketi*, 155-56.

AXC-də hüququn ictimai şüura dolayı təsiri kanalları müxtəlif olmudsın. Gərciklikdə ictimai şüur cəmiyyət hayatının müxtəlif sahalarında Cümhuriyyətin apardığı siyasetin, eləcə də hüquq vəsaitəsi baş verən dəyişikliklərin dolayı təsiri altında olmuşdur. Azərbaycan Cümhuriyyətində belə təsirin ən bariz nümunələrindən biri hüququn təhsil sisteminə birbaşa təsirinin (onun institutionallaşdırılmasındaki birbaşa iştirakının) dəliliyi ilə ictimai şüur inkişafında əks olunmasıdır.

Yuxarıda təhlildən da göründüyü kimi, Azərbaycan Cümhuriyyətində hüququn ictimai şüura təsiri, ondakı dəyişikliklərdə iştirakı asas etibarilə dolayı olmuşdur. Digər tərəfdən, ictimai şüurun özü də dəyişiklikliyə qatın moruz qalan bir fenomendir. Odur ki, ictimai şüurda dəyişikliklərin dərhal baş verəcəyini düşünmək sadələvhlik olardı. Bundan əlavə, ictimai şüurun inkişafına mənfi təsir edən, onu əngəlləyən müxtəlif amillər mövcud olmuşdur. Bu amillər içərisində iqtisadi (iqtisadi-maliyyə böhrəni ilə əlaqadır həyat şəraitinin aşağı olması), psixoloji (yenilik qarşısında qorxu) və dini (müsəlman əhalinin dini ananalarla six bağlılığı) amillər xüsusilə qeyd olunmalıdır. Bu səbəblərdən Azərbaycan Cümhuriyyəti dövründə ictimai şüurda baş verən dəyişikliklər çox zaman gərəkdirən bir proses olmuşdur. İctimai şüurun çağdaşlaşması yolunda ki kövrəklilik da yuxarıda göstərilənlərdən qaynaqlanır.

Eyni zamanda Cümhuriyyət dövründə ictimai şüurda baş verən şübhə doğurğanın an başlıca dəyişiklik kimi istiqal fikrinin şüurlarla və qəflərlə hakim kılmasına xüsusi vürgulanmışdır. Bununla əlaqədar Ü. Hacıbaylı yazırı: "...Azərbaycanın türk və müsəlman əhalisi arasında istiqal və azad yaşamaq fikri o qədər bərkib və o dərəcədə dərinlişib ki, əhalimiz əksəriyyət əzəminin vətənpərvəstliyi şəkk və şübhə xaricindədir"²⁵. Bu deyilanları Azərbaycan xalqı Cümhuriyyətin işğalından sonrakı dövrdə istilaya qarşı mübarizəsi ilə sübut etmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dörd il müddətində Rus işğalına qarşı Azərbaycanda 56 üsyan baş vermişdir²⁶.

²⁵ Ü. Hacıbaylı, "Dördgöz olmalyıq", "Azərbaycan" qəzetində parlament hesabları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 16.

²⁶ Mehmetzade, 1) Milli Azərbaycan Hareketi, 36-57; 2) Azərbaycan Misak-1

2. Hüquq və təhsil: davamlı olaraq çağdaşlaşmağa doğru

Cümhuriyyətin təhsil sistemi sosial-madəni dəyişikliklərin önəmlili sahalarından biri idi. AXC-nin bu sahədəki köklü dəyişikliklər siyaseti M.Ə. Rəsulzadənin ideyalarına və "Müsavat" partiyasının program müddəalarına əsaslanırdı.

Azərbaycan Hökumətinin Gəncəyə köçməsindən dərhal sonra bu sahədə dəyişikliklərə başlanmışdır. Onun təhsil sahəsində an mühüm tədbiri məktəblərin milliləşdirilməsi idi. 1918-ci il 28 avqust tarixli qərarla²⁷ ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi nəzərdə tutulurdu. Bu, hər şeydən öncə, təhsilin dövlət dilində – Azərbaycan türklərinin doğma dilində aparılmasını ehtiva edirdi. Bununla Azərbaycan türklərinin ilk dəfə olaraq doğma dilində təhsil almaq hüquq təsbit edildi.

Qərara uyğun olaraq, tədrisin ibtidai təhsil müəssisələrində dövlət dilinin məcburi və gücləndirilmiş qaydada öyrənilməsi ilə şagirdlərin doğma dilləndə, ali ibtidai və orta təhsil müəssisələrində isə yalnız dövlət dilində aparılması nəzərdə tutulurdu. Həm də bu zaman tədrisin digər qeyri-türk dillərdə aparıldığı siniflərdə türk dilinin gücləndirilmiş qaydada öyrənilməsi ilə onun milli dillərdə davam etdirilməsi, bu siniflərdə dövlət dilinin tədrisinə o səviyyədə gücləndirmək nəzərdə tutulurdu ki, həmin şagirdlər bir, ikil il ərzində türk dilində təhsil almağa başlıclarlar.

7 sentyabr 1918-ci il tarixli digər qərarla türk dilində təhsil alan qeyri-müsəlman şagirdlər üçün onların doğma dillərinə tədrisi nəzərdə tutulurdu²⁸. Deməli, təhsilin milliləşdirilməsi prosesində digər millətlərin öz dillərində təhsil almaq hüquqları pozulmamışdır.

Milliləşdirmanın məktəblilərin bir hissəsinə məktəbdənkənar qoya bilacəyindən ehtiyatlanan Azərbaycan Hökuməti 13 noyabr 1918-ci ildə dəha bir qərar vermişdir. Əvvəlki qərarlarda qismən dəyişiklik edilməklə, yalnız bir məktəb olan şəhərlərdə tədrisin rus

dilində aparıldığı paralel siniflərin açılması, bir neçə təhsil müəssisəsi olan şəhərlərdə isə onların bir hissəsinin milliləşdirilməsi, digərindən isə dövlət dilinin məcburi öyrənilməsi ilə tədrisin rus dilində aparılması nəzərdə tutulur²⁹.

Məktəblərin milliləşdirməsi təhsil sisteminin məzmunca yeniləşdirilməsinə də tölob və ehtiva edirdi. Bu yeniləşdirmə siyasetinin əsasında təhsilə yeni yanışma durdu. Homin yanışmanın əsas prioritətlərini M.O. Rosulzadə belə izah edirdi: "Burada məktəb, elm, texnika tərəfsiz tutulub ondan bəlli bir partiya və ya sinfin haqı-haqsız məktəblərinə, qulağı sırgalı osır kimi təbe olmasından imzalar, əksinə məktəblə alimlərdən yaxşı ilə pisi şoxsan müstəqil fərqləndirən vəsaitlərə sahib namuslu Azərbaycan vatandaşının təbiyyə etmələri istənirdi"³⁰.

Təhsil sisteminin məzmunca yeniləşdirilməsi istiqamətində bir sıra konkret addımlar atılmışdır. Türk dilində xüsusi tədris programları tərtib edilmiş, milli tarix və əmənələrin öyrənilməsinə diqqət artırmış, rus tarixi avozına ümumi türk tarixinin tədrisində başlanılmış, milli dörsliklərin hazırlanması və ya başqa dillərdən tərcüməsi, eləcə də şagird kitabxanalarının toşkili və kitablarla təchiz edilmişdir. Üzrə tədrisçilər görilməyib. Habelə Hökumətin 21 mart 1919-cu il tarixli qoranı³¹ əsasında Xalq Maarifi Nazirliyinin nazidində latin qrafikali yeni əlifbanın layihəsini hazırlanmaq məqsədiələ xüsusi komissiya yaradılmışdır. Komissiyaya üç müxtəlif layihə - Məhəmməd ağa Şahtaxtlinin, Abdulla bay Əfəndizadonin və Abdulla Tağızadə ilə Miroziz Seyidovun birgə layihələri - təqdim olunsa da, Abdulla bay Əfəndizadonin latin qrafikasına keçməklə bağlı layihəsi bayanılmışdır. Layihə 1919-cu il avqustun 20-dən sentyabrın 1-na kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayından təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Cümhuriyyətin işğalı nəticəsində proses başa çatmamışdır.

Azərbaycan Hökuməti əvvəlki dövrə daglıqlımsız məktəbləri qısa zamanda bərpə etmiş, ölkənin ayrı-ayrı yerlərində, o cümlə-

dən ucqar yerlərdə yeni məktəblər açılmışdır. Məktəblərin milliləşdirilməsi ilə bağlı əsas problemlərdən biri müəllim çatışmazlığı idi. Bu ehtiyacı ödəmək üçün xaricdən, xüsusilə Türkiyədən müəllimlər dəvət edilmişdir. Bündən əlavə, məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün Gəncə müəllimlər seminarı yəni milliləşdirilmiş, Qorı müəllimlər seminarının azərbaycanlı bölməsi Qazaxa köçürülmüş və müstəqil seminarı yəni gərviləşdirilmiş, 1919-cu il iyulun 19-dan Qazaxda, Nuxada, Şuşada, Qubada, Zaqatalada, Salyan, Bakı və Gəncədə ibtidai siniflər üçün müəllimlər hazırlayan qısamüddətli - ikiyliq pedaqoji kurslar (kisi və qadın kursları) açılmış (17 iyul 1919-cu il tarixli qanuna əsasən³²), Gəncə şəhərində realni məktəb açılmışdır (3 noyabr 1919-cu il tarixli qanuna əsasən³³). Müəllim kadrları hazırlanıb institutun açılması da günün tələbi kimi qarşıda durdurulur. Pedaqoji institutun açılması 1920-ci ilin sentyabrına planlaşdırılmışdır.

Bu sahədə perspektiv vəzifə isə məktəblərin dünyəviləşdirilməsi idi. Məlum olduğu kimi, Cümhuriyyət öncəsi dövr Azərbaycanında hər bir milli-dini qrup üçün dini təhsil mövcud olmuşdur. Cümhuriyyət dövründə də dünyəvi məktəblər yanaşı, dini məktəblər fəaliyyət göstərirdi. Azərbaycan Hökuməti müəllimlərin çatışmaması üzündən bu məktəbləri dərhəl lağv edə bilmiş, onları saxlamaq məcburiyyətində qalmışdır. Lakin "modern bir dövlət öz ideologiyasını aşılamaq və ehtiyacı olan bürokrat kadrları yetişdirmək üçün ən azından vatandaşların din və inanc fərqiñi daha çox diqqətə almayan tərəfsiz təhsil verən bir sistem qurmaq zorundadır"³⁴. Çağdaşlıq yoluనa seçən Azərbaycan Cümhuriyyəti də belə bir təhsil sistemi qurmayı hədəfləmişdir. Mövcud olduğu dövrə buna tam nati olmasa da, dünyəvi təhsil müəssisələrinin sayını artırıb bilmişdir. Bu sahədə aparılan təhlükə işlərinin də mühüm natiçələri olmuşdur: əhalinin dünyəvi təhsil almaq sayılı güclənmiş,

²⁹ Yenə orada, siy. 2, iş 185, v. 87.

³⁰ Rosulzadə, Əsrinizin Səyahəti, 40.

³¹ ARDA, f. 51, siy. 2, iş 4, v. 29.

³² Yenə orada, f. 895, siy. 3, iş 78, v. 15.
³³ Yenə orada, iş 130, v. 20; BTİAP, № 19, 13 mart 1920.
³⁴ İlber Ortaylı, "Osmanlı Devletində Laiklik Hareketleri Üzerine", Türkiye'de Politik Değişim ve Modernleşme, ed. Ersin Kalaycıoğlu, Ali Yaşa Sanbay (İstanbul: Alfa, 2000), 133.

valideynlərin uşaqlarını dini məktəblərə verməkdən imtina halları çıxılmışdır. Mosolən, Lənkəran qazasının bəzi yaşayış məntəqələrində belə hallara daha tez-tez rastlanmış, hətta camaatın özünün könlüllü olaraq dini məktəblərin bağlanması və şagirdlərin dünyəvi məktəbə qəbulunu xahiş etməsi hələ qeydə alınmışdır³⁵.

Təhsil sahəsində Cümhuriyyətin mühüm xidmətlərindən biri Bakı Dövlət Universitetinin təsis edilməsi idi. 1919-cu il sentyabrın 1-də "Bakı Dövlət Universiteti haqqında qanun", sentyabrın 29-da isə "Bakı Dövlət Universitetinin Nizamnaməsi" Parlament tərəfindən qəbul edilmişdir. "Bakı Dövlət Universiteti haqqında qanun"la universitetdə dörd fakültənin - tarix-filologiya, hüquq, fizika-riyaziyyat və tibb fakültələrinin yaradılması və bu fakültələrə, ilk növbədə, azərbaycanlı kişi və qadımların qəbulu nəzərdə tutulurdu. Universitetin Nizamnaməsinə əsasən, universitetə azərbaycanlıların qəbulunu yüngülləşdirmək məqsadılıq vaxtıla realni məktəblərlərin öxyüb rus dilində imtahan vera bilmediklərinə görə şəhərətnamə a iləməyən azərbaycanlı oğlan və qızlara qəbulda üstünlük verilirdi³⁶.

Daha bir diqqətəlayiq tədbir 1919-1920-ci tədris ilində 100 nəfər azərbaycanlıların xarici ölkələrinə ali məktəblərinə oxumağa göndərilməsi haqqında Parlamentin 1 sentyabr 1919-cu il tarixli qərarı idi. Qərərə əsasən, bu məqsədlə xəzinədən Xalq Maarifi Nazirliyinə yeddi milyon vasait ayrılrıdı. Dövlət təqaüdü hesabına oxuyan tələbələr təhsilini başa vurduqdan sonra hökumətin müəyyən etdiyi yerdə dörd il müddətində qeyd-sərttsiz xidmət etməyə borclu idilər³⁷. Yüz nəfərdən onu ıngiltərəyə, iyirmi üç İtaliyaya, qırx beş Fransaya, doqquzu Türkiyəyə göndərilmişdir. Rusiyada baş verən hadisələrlər əlaqədər orən üç nəfərin göndərilməsi müvəqqəti olaraq təxira salılmışdır.

Azərbaycan Hökuməti yaşı şəxslərin də savadlanması qayğısı-

³⁵ А. Назарли, *Народное образование в Азербайджанской Республике, 1918-1920 гг.* (Баку: Нурлан, 2008), 81.

³⁶ ARDA, f. 895, siv. 3, iş 73, v. 42-43.

³⁷ Адres-kalendär, III c, 57-58.

na qalmış və bu istiqamətdə bir sıra tədbirlər görmüşdür. Bu sıradə yaşlılar üçün gecə məktəblərinin və qismən müddəti kursların açılmasına göstərmək olar.

Azərbaycan Cümhuriyyətinin təhsilə verdiyi önəm onun dövlət bütçəsindən bu sahəye ayırdığı vasaitlərin məbləğindən da aydın görünür. Təhsil dövlət bütçəsindən ən çox pul ayrılan sahələrden biri (şəhərlərin, kəndlərin və dağlılış təsərrüfatların bərpası və ordunun təchizatı ilə yanışı) idi. Belə ki, ümumi məbləği 665 mln olan 1919-cu il dövlət bütçəsindən təhsilə 75 mln (adi xərc qismindən 45 mln və fəvqələdə xərc kimi 30 mln)³⁸, yəni bütçənin 11,27% məbləğində vasait ayrılmışdır.

Cümhuriyyət rəhbərliyinin qətiyyətli mövqeyi sayasında təhsil sahəsində bir sıra nailiyyətlər aldı edilmişdir. Belə ki, artıq 1919-cu ilin sonuna cüzi istisnalar nəzərə alınmazsa, orta təhsil müəssisələrinin hamısı milliləşdirilmişdir. Bu, Cümhuriyyətin ən böyük uğurlarından biri idi. Təhsil sahəsində milli dövlətin uğurları sırasında, habelə təhsilin mozmuncu yeniləşdirilməsi, müsəlman olan əhalinin təhsilindəki ikiliyin aradan qaldırılması və onun dünyəviədirilməsi istiqamətində görülen tədbirlər, Bakı Dövlət Universitetinin açılması, azərbaycanlı tələbələrin xaricə oxumağa göndərilməsi də xüsusi qeyd edilməlidir. Qənaətimcə, təhsil sistemi Azərbaycan Cümhuriyyətinin çağdaşlaşma yönündə dəyişikliklər həyata keçirdiyi on uğurlu sahə hesab edilə bilər.

Yuxarıda göstərilən uğurların siyahısı dəha da uzun ola bilərdi, əgər görülen işlər ciddi çatınlıklarla üzülməsəydi. Amma bu çatınlıklar dövlətin bu sahədəki siyaseti ilə deyil, dəha çox əvvəlki rejimdən qalmış problemlərə bağlı idi. Əlbəttə, dövlətin ağır iqtisadi-maliyyə vəziyyəti, eləcə də pedaqoqi kardların və zəruri dərs vasaitlərinin çatışmaması da öz təsirini göstərməmiş deyildi. Lakin bu sahədəki dəyişikliklər dəha çox təhsil sistemindən kənar amillərin təsiri ilə mürəkkəb olmuşdur. Belə amillər sırasında əhalinin ənənələrə, xüsusilə də dini ənənələrə sıx bağlılığı, özəlliklə də Azərbaycan dövlətçiliyini, eləcə də türkçəsinə tanumaq istəməyən ayri-ayrı qrupların müqaviməti göstərilə bilər.

³⁸ Azərbaycan Paris Sülh Konfransında, 49.

3. Hüquq və milli iqtisadiyyat: gözənlətilər və reallıq

Dövlətin iqtisadi müstaqilliyini təmin etmək Azərbaycan Cümhuriyyətinin asas vazifələrindən biri idi. İqtisadi inkişafə nail olunmasının ham dövlətin siyasi müstəqilliyinin qorunub saxlanması, ham də alınanın hayat şəraitinin yaxşılaşdırılması və həkimiyətə inamının möhkəmləndirilməsi üçün müstəsna əhamiyəti var idi. Təsadüfi deyildir ki, Cümhuriyyətin bu sahədəki siyasetinin əsasında belə bir ideya dururdu ki, "fikri, milli və siyasi istiqalların kökü iqtisadi istiqlaldadır"³⁹.

Böhrən şəraitində faaliyyətə başlamış Azərbaycan Hökuməti hərc-mərclik dövründə dağıdılmış ölkənin iqtisadi-təsərrüfat hayatının qaydaya salınması sahəsində böyük çatınlıklarla üzülmüşdür. Bu əzən faaliyyətinin ilk yarım ilində hökumət asas etibarilə bərpa işləri ilə məşğul olmuşdur.

Həm bu dövrdə, həm da sonrakı dövrlərdə iqtisadi sahada dəyişikliklər üçün hüquq mühüm bir vasitə olmuşdur. O, Azərbaycan Cümhuriyyəti iqtisadiyyətinin inkişafı üçün vacib olan tədbirlərin – sanayinin və kənd təsərrüfatının sahəmərinin, inflasiyaya qarşı mübarizənin, pul dövriyyəsinin tənzimlənməsinin, digər ölkələrlə iqtisadi əlaqələrin qaydaya salınmasının, dövlətlə sahibkarlar arasındakı qarşılıqlı əlaqələrin vergilər vasitəsilə müəyyən edilməsinin asas aləti kimi çıxış etmişdir. Cümhuriyyət dövründə hüququn iqtisadi sahədəki dəyişikliklərdə vacib rolunu belə bir fakt da əyani sübut edir ki, öz mövcudluğunu dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin qəbul etdiyi 230 qanundan 80-dən artıq, başqa sözlə, qəbul edilən bütün qanunların 1/3 hissəsindən çoxu mahz iqtisadi və maliiyyət məsələlərinə aid olmuşdur.

Azərbaycan iqtisadiyyətinin özəyi olan neft sənayesinin inkişafı özünün strateji əhamiyətinə görə dövlətin faaliyyətinin başlıca prioritətlərindən idi. Hüququn iqtisadi sahələrə bağlı ictimai həyata birbaşa təsiri də özünü ilk növbədə neft sənayesinə münasibətdə göstərmüşdür. Məlum olduğu kimi, Bakı və onun neft rayonunda baş verən hərbi hadisələr, eləcə də bolşeviklərin neft sənayesini

³⁹ Rəsulzadə, Azərbaycan Cümhuriyyəti, 53.

Hüquq çağdaşlaşma yönündə ictimai dəyişikliklər vasitəsi kimi

milliləşdirmə eksperimenti nəticəsində 1918-ci ildə neft sənayesi dağıdılmış və hasilat əhamiyətli dərcədə aşağı düşmüştür. Ona görə də iqtisadi sahada AXC-nin tədbirləri, hər şeydan avval, bu sahaya yönəlmış və öz ifadəsinə ilk növbədə bolşeviklərin milliləşdirmə eksperimentinin lağv edilməsində tapmışdır. Bu işə həmin məsələ ilə məşğul olacaq xüsusi orqanın yaradılmasından başlanılmışdır. 1918-ci il iyunun 14-da ticarət və sənaye nazirinin təklifi ilə Bakı XKS-nin milliləşdirməni həyata keçirən asas orqanı olan Bakı Xalq Təsərrüfatı Şurasının – BXTŞ-in işlərini lağvetmə komissiyasının icası çağırılmışdır. Bu orqanın ilk işi problemi hərtərəfli öyrənmək, onu hökumət səviyyəsində qoymaq olmuşdur. BXTŞ-in işlərini lağvetmə komissiyasının 22 sentyabr 1918-ci il tarixli iclasında neft sənayesinin milliləşdirilməsi haqqında qərar qəbul edilməsi zəruri hesab edilmişdir. 1918-ci il oktyabrın 1-də Hökumət "Neft sənayesinin milliləşdirilməsi və müəssisələrin keçmiş sahibkarlarına qaytarılması haqqında" qərar qəbul etmişdir. Qararla neft sənayesi və ona yardımçı müəssisələrin, eləcə də ticarət donanmanın milliləşdirilməsi haqqında, həbəl bütün bu müəssisələri idarəetmə qaydasına dair keçmiş Bakı Xalq Komissarları Sovetinin verdiyi bütün dekret və sərancamlar lağv olunmuşdur⁴⁰. Milliləşdirmə neft sənayesi ilə yanşı, digər yardımçı sahələr də aid edilirdi. Bütün mədənlər, zavodlar, gəmilər və bu müəssisələrin istisnasız olaraq bütün aməkli neft və hazır məhsul qalıqlarının müəyyən ediləmisi ilə onların sahiblərinə qaytarıldı. Ticarət və Sənaye Nazirliyinin məlumatına əsasən, bu iş oktyabrın 11-nə başa çatmış və həmin tarixdən də göstərilən müəssisələr və onların əməkli sahiblərinə qaytarılmışdır.

Azərbaycan Parlamenti faaliyyətə başladığdan sonra neft sənayesinin inkişafını diqqətdə saxlamış və onun inkişafı ilə əlaqədar zəruri qanunvericilik tədbirləri görmüşdür. Məsələn, 24 dekabr 1919-cu il tarixli qanunla milliləşdirilmiş neft sənayesi müəssisələrinə ssudalar verilməsi belə tədbirlərdən biri idi⁴¹.

⁴⁰ Azərbaycan, № 5, 7 oktyabr 1918.

⁴¹ Борьба за победу советской власти в Азербайджане 1918-1920 гг., 19.

⁴² Azərbaycan, № 30, 9 fevral 1919.

Azərbaycan iqtisadiyyatının başlıca sahəsi olan neft sənayesində hökumətin gördüyü tədbirlər nticasında təzliklə neft sənayesi ağır vəziyyətdən çıxarılır. Neft hasilatı bolşeviklər dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artır. Yalnız bir faktı göstərmək kifayətdir ki, əgər 1918-ci ilin avqustunda 11,2 milyon pud neft hasil edilmişdir, 1919-cu ilin avqustunda bu rəqəm 20,4 milyon puda çatır³. Hökumətin bu sahədə uğurları sırasında, habelə dağıdılmış Bakı-Batumi neft kamərinin bərpasını, bu məşrut üzrə neftin nəqlinin 1918-ci dekabrın 12-dən yenilənməsini, "neftin göndəriləməsinin müvəqqəti qaydalarına dair" Gürcüstanla tranzit müqaviləsinin bağlanmasını göstərmək olar. Belə bir fakt da maraqlıdır ki, milli Azərbaycan dövlətinin mövcud olduğu dövrdə neft və neft məhsullarının ehtiyatı demək olar ki, 300 milyon puda çatmışdır⁴. Neft sənayesinin imkanlarından əhalinin ilkin tələbat məallimələri olan ehtiyacını ödəmək üçün də istifadə edilmişdir. Belə ki, neftin pulla satılması ilə yanaşı, onun bir sira məhsullara dəyişdirilməsi qaydası tətbiq edilmişdir (Gürcüstan, İtaliya və Ukrayna ilə belə müqavilələr bağlanmışdır).

Azərbaycan Cümhuriyyəti bir sira digər iqtisadi-təsərrüfat sahələrində də mühüm dəyişikliklərə nail olub. Bu sıradə ilk növbədə maliyyə, bündə və vergi sahələrində görülen qanunvericilik tədbirləri qeyd edilməlidir. Həmin tədbirlər haqqında artıq beşinci bölmədə yetərinca bəhs edilmişdir. Odur ki, burada xülasa əskinlədə onların ən mühümümləri arasında aşağıdakılardır qeyd etməklə kifayatlənirəm: müstaqil dövlətin ən vacib iqtisadi atributlarının (Dövlət Bankı, milli pul, milli bazar, dövlət büdcəsi v.s.) yaradılması; müvafiq dövlət strukturlarının (maliyyə, vergi, bank-kredit sistemi) formalasdırılması; əvvəlki vergi siyaseti; dövlət xərclərinin ixitsar edilməsi istiqamətində tədbirlər; əlkən hüdudları daxilində mal mübadiləsinin tənzimlənməsi və azad ticarətin tətbiqi; xərici iqtisadi əlaqələrin qurulması və s. Kənd təsərrüfatı sahəsində də Cümhuriyyət bütövlükdə mütəraqqi məzmunlu siyaset yeritmış-

dir. Lakin hakimiyət orqanlarının gərgin səylərinə baxmayaraq, görülən tədbirlər müvəqqəti xarakterli olmuşdur.

Qeyd edilən dəyişikliklərə və uğurlu natiçalara baxmayaraq, iqtisadi sahədəki gözlənilər reallığa çevriləməsi, əlkən təbii potensialından onun iqtisadi inkişafı üçün tam istifadə etmək mümkün olmamış, neft sənayesindəki böhranın və artmaqdə olan inflasiyanın qarşısı alınma bilinməmiş, milli pul vahidini ölkə ərazisində yeganə ödəmə vasitəsinə çevirməyə nail olunmamışdır.

Göstərilən uğursuzluqların bir sıra obyektiv və subjektiv səbəbləri vardır. İlk öncü bu sıradə mühərribədən sonra bütövlükdə dünya iqtisadiyyatının stansasiya vəziyyətində olmasına, əvvəlki dövrdən iqtisadiyyatın dağıdılmış və böhranlı vəziyyətdə miras qalmamasını, bir sıra təleyfliklə məsalələrə münasibətdə partiyalar arasında ziddiyətlərin olmasına, kifayət qədər milli kadrların olmamasını göstərmək olar. Bununla belə, Azərbaycan Cümhuriyyətinin iqtisadi sahədəki problemləri, xüsusilə də neft sənayesində böhran vəziyyətinin yaranması osas etibarilə xərici amillərlə bağlı olmuşdur. Bu kontekstdə Rusiyadan ekspansionist xarakterli xərici siyaset xüsusilə qeyd olunmalıdır. Həmin siyaset Azərbaycan nefti üçün müümən olan Rusiya bazarının itirilməsinə gətirib çıxarmışdır. Cümhuriyyətin Rusiya ilə iqtisadi əməkdaşlıq əlaqələri qurmaq, neft, pambıq və başqa məhsulları Rusiya bazarına çıxarmaq üçün göstərdiyi bütün səylər natiçəsiz qalmışdır.

III. CÜMHURİYYƏTİN İSLAHATLAR TƏCRÜBƏSİNĐƏN: YARIMÇIQ QALMIŞ LAYİHƏLƏR

Burada qarşıya iki əsas məqsəd qoyulmuşdur: bir tərəfdən, Azərbaycan Cümhuriyyətinin cəmiyyətdə köklü dəyişikliklər nəzərdə tutan yarımcıq qalmış islahat layihələrini araşdırmaq, digər tərəfdən, onun islahat strategiyasını dövlətçilik təcrübəsi baxımından dəyərləndirmək.

1. Aqrar islahat onun sosial-siyasi tarixi kontekstində

Müsavat partiyasının aqrar sahədə aparılacaq islahata dair

³ Bax: Дж.А. Гаджибейли, Историко-экономическое наследие Азербайджана (Баку: Азеришер, 1993), 19.

⁴ Bax: Yenə orada, 20.

mövqeyi birmənalı və dəyişməz olmuşdur. Belə ki, bu mövqə partiyanın I qurultayında qəbul edilən programında və II qurultayda bu proqrama edilən dəyişiklik zamanı, eləcə də fraksiyanın Parlamentin ikinci iclasındaki bayannamasında, əgar cüzi redaksiya fərqləri nəzərə alınmazsa, demək olar ki, mahiyyətə eyni olmuşdur və aşağıdakılardı nəzərdə tuturdu:

"1. Xəzinəyə, sabiq padşaha və padşah nəslinə mənsub xanədana, həmcinin mülkədarlarla xüsusi maliklərə məxsus bütün torpaqlar pul-suz və əvəzsiz olaraq zəhmətkeş və rəncər xalqa veriləcəkdir.

2. Bu suratla zəhmətkeş və rəncərlərə veriləcək torpaq onların öz mülkiyyətlərinə verilib həmən yer üzərində bütün hüquqa malik olacaqlar.

3. Hər bir əldə qalacaq və ya bulunacaq torpağın an çox miqdarı qanunən təyin olunub ondan artıq kimsəyə torpaq sahibi olmaq haqqı verilməyəcəkdir.

4. Torpağın pulsuz və əvəzsiz suradə pəncəbərlərə verilməsi üzündən xəsəratdida olan xüsusi maliklərə gördükleri ziyan müqabılındə xəzina tərəfindən, mütəraqqi gəlir vergisi asasila varlı siniflərdən alınan vergi yolu ilə hasil olmuş xüsusi bir məbləğ (fond) hesabına olaraq müükafat veriləcəkdir.

5. Mülkiyyət torpağın üzərinə olub altındakı mədəniyyət işə bətyülməla (muxtarıyyət xəzinəsinə) məxsusdur ki, nə suradə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır.

6. Meşələr, cəngallıklar, göllər, duzlaqlar və axar sular üümüdir. Onların idarəsi məhəlli idarələrinə olub xüsusi adamların onlardan faydalananmanın tərtibi daxi mezkur idarələrə bağlıdır"⁴⁵.

Aqrar məsələnin "bütün torpaqlar kəndlilərə əvəzsiz olaraq paylanmalıdır" şəklində qoyuluşu, heç şübhəsiz, xüsusi torpaq sahiblərinin müqaviməti ilə qarşılaşır. Ona görə də bu proqramın həyata keçirilməsi ağır daxili və xarici şəraitdə fəaliyyət göstərən Azərbaycan Hökuməti üçün o qədər da asan deyildi.

⁴⁵ "Azərbaycan Məclisi-Məbusanında Türk Ədməni-Mərkəziyyət "Müsaval" fırçası Məclisi Məbusan şöbəsinin bayannaması", "Azərbaycan" qəzetində parlament hesabları təxəllüs və şəhərlər (noyabr 1918 – aprel 1920), I c., 112-13.

Özündən əvvəlki rejimdən tam dağıdılmış iqtisadiyyatı miras alan Azərbaycanın kəndli ölkəsi olması və kənd təsərrüfatının ölkə iqtisadiyyatında neft sanayesindən sonra əsas sahə olması üzündən torpaq məsələsinin həlli onun üçün mühüm əhəmiyyət daşıyıyordı. Bu təkcə iqtisadi və sosial deyil, həm də siyasi problemlərdən biri idi. Söhbət əhalinin 76% -dan çoxunu təşkil edən böyük bir kəndli kütlosunu milli dövlətçilik tərəfinə calb etməkdən və hökumətin siyasetinin müdafiəcisinə çevirməkdən gedirdi. Bu üzən, heç təsadüfi deyildir ki, bütün Hökumət proqramlarında aqrar məsələ xüsusi vurğulanmışdır.

Bu baxımdan üçüncü hökumət kabinetinin proqramı diqqətəlayiqdir. Baş nazir F. Xoyski bu proqramı təqdim etdiyi parlamentin 1918-ci il 26 dekabr tarixli iclasında məsələnin vacibliyinə və mürəkkəbliyinə diqqət çəkarək bunları söyləmişdir: "...torpaq məsələsi öylə mühüm bir məsələdir ki, bir qəlam çəkməklə həll oluna biləm və heç bir məməkətdə hələ bu vaxtadək qaydaya salınma-mışdır. Bunu diqqətlə qaydaya salmaq, bu xüsusda müfassəl və qəti məlumat toplamaq və hamını razı buraxacaq bir dərəcədə həll etmək lazımdır"⁴⁶.

Proqramın "Fəhlə və kəndlilər" bölümündə işə deyildir: "Nə qədər ki, kəndlilər torpaqla təmin olunmayıb, millət tərəqqi edə bilməz. Fəhlə və kəndlilərin ehtiyaclarının ödənilməsi Hökumətin an başlıca vəzifəsi olmalıdır. ... Yüzzilik ərzində həll etməyə səy göstərilən aqrar problemi bilişiniz. Bu problem yetişmişdir. Onu həll etmədən millət dinc tərəqqi edə bilməz. Hökumət hesab edir ki, torpaq kəndlilərə əvəzsiz verilməlidir və Hökumət bu fikirdə möhkəm duracaqdır. Hökumət yaxşı bilir ki, bu aqrar problemin həlli bir günə başa çatdırıla bilməz. Məsələnin həllinin hərtərəfli təmini üçün materialları hazırlamaq, məlumat toplamaq lazımdır. İlk vəzifə bu problemin qotu həlli üçün bütün materialların toplanması olacaq. Hesab edirik ki, yalnız yaxın vaxtda çağırılacaq Müəssisələr Məclisi bu məsələni həll etməyə və öz sanksiyasını çıxarmağa haqqıdır və biz hamımız onun iradəsi qarşısında baş ayaçayık. Bizim an başlıca vəzifəmiz işə kəndli məsiətini yaxşılaşdırmaqdandır, torpaq-

⁴⁶ Azərbaycan, № 73, 29 dekabr 1918.

dan istifadəni təmin etməkdən və aqrar vəzifənin həlli üçün bütün materialların hazırlanmasından ibarətdir”⁴⁷.

Aqrar məsələnin həlli və islahata hazırlıq əsas etibarilə bu hökumət programının göstərilən istiqamətlərdə həyata keçirilmişdir.

Artıq beşinci bölmündə qeyd edildiyi kimi, Azərbaycan Hökuməti aqrar islahatı gözləmədən kəndli əhalinin cari ehtiyaclarının ödənilməsi üzrə müəyyən tədbirlər görmüş, torpaqsız və az torpaqlı kəndlilərin əksariyyəti icarə hüquqı əsasında müvəqqəti olaraq, torpaq islahatı keçiriləndək torpaqla təmin olmuşdur. Lakin görürlən tədbirlər aqrar sahədə köklü dəyişikliklərə gətirib çıxara bilməzdilər. Hökumət de əsaslı islahatlar olmadan bunun mümkün olmayacağı yaxşı başa düşürdü. Ona görə da müvəqqəti tədbirlərə parallel olaraq, aqrar islahata hazırlıq işlərini genişləndirmişdir. 4 fevral 1919-cu ildə müvafiq qanun layihəsinin işlənib hazırlanması üçün Parlamentin xüsusi komissiyası – aqrar komissiya yaradılmışdır. Tərkib 9 nəfərdən ibarət olmuşla, müxtəlif parlament fraksiyaları nümayəndələrinin daxil olduğu (4 müsavatçı və hərəsindən bir nəfər olmaqla İttihad, Sosialist, Əhrar, Daşnakşutun və Rus slavyan cəmiyyətinin nümayəndələri) komissiyaya hümməti S. Ağamalioğlu başçılıq edirdi⁴⁸. Tərkibinin belə siyasi rəngarəngliyi və aqrar məsələyə dair baxışlarının müxtəlifliyi sözügdən sahədə vahid strategiya hazırlanmasını istisna edir və lap başlangıcdan komissiyanın işinə uğursuzluğunun şərtləndirildi. Komissiyanın işinin natiçiciliyi olaraq, əsasında Zaqafqaziya Seyminin 7 mart 1918-ci il tarixli aqrar qanununun (yeri galımkən, Ağamalioğlu bu qanunu hazırlanıv komissiyanın üzvü olmuşdur) əsas müddəaları duran bir layihə hazırlanır. Malum olduğu kimi, hələ Hökumətin 22 iyun 1918-ci il tarixli qərarı ilə Zaqafqaziya Seyminin göstərilən qanunun ölkə arazisində icrası dayandırılmışdır. Təbii ki, yeni şəraitdə də o, zamanın talablarına cavab vermədiyindən qəbul edilə bilməzdilər.

Parlament komissiyasına paralel olaraq, 6 iyun 1919-cu ildə Əkinçilik Nazirliyinin nəzdində aqrar islahat şöbəsi yaradılmış⁴⁹ və

⁴⁷ ARDA, f. 895, siy. 1, iş 13, v. 1-12.

⁴⁸ Azərbaycan, 7 fevral 1919.

⁴⁹ ARDA, f. 77, siy. 1, iş 118, v. 138.

ona bir ay müddətində aqrar islahat layihəsini hazırlayıb Nazirlər Şurasına təqdim etmək tapşırılmışdır⁵⁰. Komissiyanın işinin reallığı əsaslanmasını təmin etmək məqsədilə aqrar bölmənin vəziviyətinə dair daha tam malumat alda etmək üçün Əkinçilik Nazirliyi torpaq fondunun hərtəfəli təftişini aparmış, coxsayı statistik məlumatlar toplamışdır. Sonradan bu məlumatlar qanun layihəsinə izahatnamada öz aksını tapşırılmışdır. Söyüdən komissiya çox gərgin işləyərək 1919-cu ilin avqust ayında iki qanun layihəsi hazırlayırlar: (1) “Azərbaycan Cümhuriyyəti əhalisinin torpaqla təmin edilməsi haqqında” və (2) “Xüsusi sahiblikdə olan meşələrin dövlət mülkiyyətinə dövriyyəsi haqqında”⁵¹. Birinci qanun layihəsində özəl torpagın dövlət torpaq fonduna keçirilməsi və əhaliyə bölünməsinin şərtləri əks olunur. Burada xüsusi sahiblikdə olan torpaqların özgənlikləndirilməsinə görə haqqın onların işləsmə zamanı alda edilən galırda hesablanması, habelə torpaqların əkinçi əhalinin şəxsi mülkiyyətinə istehlak normaları üzrə verilməsi nəzərdə tutulurdu⁵². Bu zaman sahibin tərk etdiyi sahənin ölçüsü mülkün dəyərinə və xarakterinə görə müyyənləşdirilmiş və həyətanı sahələr hesaba alınmadan kənd yerlərində suvarılan torpaq üçün 100 desyatindən, suvarılmayan torpaq üçün - 150, şəhər məntəqələrində isə müvafiq olaraq 5 və 7 desyatindan çox olmaması müyən edilirdi⁵³.

Bu arada baş verən hökumət böhərəni, N. Yusibbaylinin rəhbərliyi ilə yeni hökumət kabinetinin təşkil və bu kabinetin ölkənin radikal fikirli gənc siyasetçilərindən formalşaması ilə yuxarıda söyüdən layihənin tarixin arxivinə verilməsinə və aqrar sahədə yeni kursun işlənib hazırlanmasına gətirib çıxarırlar. Yeni kabinetdə Əkinçilik Nazirliyinə rəhbərlik edən sosialist Ə. Pepinov dərhal Hökumətin işlər idarəsindən qanun layihəsini yenidən işləmək üçün geri tələb edir.

1920-ci il mart ayının avvallarında Əkinçilik Nazirliyi özünün aqrar şöbəsinin işləyib hazırladığı “Xüsusi sahiblikdə olan torpaq-

⁵⁰ Azərbaycan, 13 iyun 1919.

⁵¹ ARDA, f. 77, siy. 1, iş 310, v. 5.

⁵² ARDTA, f. 22, siy. 1, iş 1793, v. 5.

⁵³ ARDA, f. 2788, siy. 1, iş 71, v. 47.

ların dövlət torpaq fonduna özgəninkiləşdirilməsi və Azərbaycan Cümhuriyyəti əhalisinin torpaqla təmin edilməsi haqqında" yeni qanun layihəsinin hökumət təqdim edir. Bu layihəyə görə, kənd yerlərindəki, habelə şəhər yaşayış məntəqələrində yerləşən və şəhər mülkiyyəti olmayan bütün torpaqların onların sahiblərindən dövlət torpaq fonduna avəzsız olaraq özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Özgəninkiləşdirilən torpaq sahiblərinə saxlanan sahanın ölçüsü kənd yerlərinin şəraittində asılı olaraq həyatına sahalar daxil olmadan belə müəyyən edildi: (1) qiymətli bitki təsərrüfatları üçün 7-10 desyatin, (2) taxıl təsərrüfatları üçün 10-15 desyatin, (3) maldarlıq təsərrüfatları üçün 40-50 desyatin; şəhər yaşayış məntəqələrində isə bu ölçü müvafiq olaraq 1,5-3 desyatin, 3-5 desyatin və 10-12 desyatin müəyyən edildi⁵⁴. Hazırlanmasında sosialistlərin geniş iştirak etdikləri bu qanun layihəsinin asasında Gürcüstanın sosial-demokrat hökumətinin qanun qanunu durdur.

Masala burasındadır ki, parlament komissiyası üzvlərinin əksəriyyəti də torpaqların avəzsız olaraq özgəninkiləşdirilməsinə tərəfdar idilər. Heç şübhəsiz ki, "Müsavat" partiyası, eləcə də bütövlükdə hökumət bununla razılış bilmədi, cünki bu əzal mülkiyyətin lağış edilməsi demək olardı. Buna görə də öz prinsiplərinə həmişə sadıq qalan "Müsavat" aqrar masala üzrə partiya programı əsasında hazırlanmış öz qanun layihəsinin Parlamentin 16 fevral 1920-ci il tarixli iclasında təqdim edir. "Müsavat" fraksiyasının qanun layihəsinin də məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Layihə xüsusi sahiblikdəki torpaqların avəzsız olaraq dövlət torpaq fonduna özgəninkiləşdirilməsini və bu zaman torpaq sahiblərinin mülkiyyətində təsərrüfatın yararlılıq dəyərindən, habelə əhalinin torpaqə olan ehtiyaclarından asılı olaraq həyatını sahə də daxil olmaqla 25-75 desyatin, şəhər məntəqələrinə isə 5-7,5 desyatin torpaq saxlanması nəzərdə tuturdu.

Bələliklə, 1920-ci ilin fevral-mart aylarında torpaq əslahatı ilə əlavə qədər iki qanun layihəsi hazırlanmışdır. Əkinçilik Nazirliyinin qa-

⁵⁴ Yənə orada, f. 895, siy. 3, iş 312, v. 2-5.

⁵⁵ SSA, f. 456, siy. 10, iş 54, v. 26.

⁵⁶ ARDA, f. 895, siy. 3, iş 306, v. 2-6.

nun layihəsi parlamentə təqdim edilməmişdir. "Müsavat"ın qanun layihəsi isə parlamentin aqrar komissiyasına verilmiş və komissiya layihəyə 10 gün müddətində baxmaq tapşırılmışdır. Aqrar komissiyasının sadri Agamalıoğlu komissiyanın tərkibində dəyişikliklər etməklə sosialistlərin mövqeyini orada gücləndirmək və nazirliyin layihəsinə qayıtmak kimi təklifləri ilə komissiyanın işini pozmağa cəhdər etsə də, burlar baş tutmamış və komissiya "Müsavat"ın layihəsi üzərində işləməkdə davam etmişdir. Lakin bu is bir qədər uzanmış və müstəqilliyyin itirilməsilə yarımcıq qalmışdır.

Sözsüz ki, aqrar əslahat haqqında qanunun qəbul edilməsinə siyasi partiya üzvləri, eləcə də parlamentin aqrar komissiyasının üzvləri arasında fikir ayrılığı və bu üzən sənəsiz disküssiyalar mane olmuşdur. Amma Azərbaycan Cümhuriyyətinin rəhbərləri də aqrar əslahata çox ehtiyatlı yanaşmışlar. Onlar əslahati reallaşdıracaq qanunun əməkliyətin bütün maraqlı təbəqələrinin manafeyini əks etdirməsi gərəkdiyini, bu məsələdə hərtərəflü düşünülməmiş və tələskiq qərarlar qəbul edilməsinin yolverilməzliyini yaxşı anlayırdılar. Hökumətin bu yanaşması anlaşılmışdır. Belə ki, yenilikçilik məqsədi ilə ənənəvi dayarlar arasındakı münaqişə güclü sosial disfunksiyalar, idarəetmənin struktur və mexanizmlərinin həddindən artıq gərginliyin doğurur. Buna görə də, tabii ki, əslahat siyasetinin realizösündə maraqlı olan hakimiyət strukturları vətəndaşların siyasi davranışının partlayışlı reaksiyasını maksimum azaltmaqdə maraqlı olurlar. Yalnız ənənə və stereotiplərin ardıcıl və davamlı nazara alınması əməkliyət qarşısında duran problemlərin pozitiv həlliin imkan yaradı bilir. Bu stereotiplər və ənənələr etibarlılıq göstərilməsi nəticəsində incik düşmüş kütlənin və ya onun müəyyən hissəsinin protesti isə bütövlükdə siyasi hakimiyətə qarşı yönələ bilir, əməkliyətə kifayat qədər ciddi sabitsizliyə gətirib çıxarmaqla, principial zəruri məqsədlərinin realizasiyasını sual altında qoya bilir.

Gerçeklikdə milli dövlətin aqrar siyaseti əvvəlcədən müəyyən edilmiş ümumi bir xətt üzrə aparılmışdır. Ləp başlangıçdan məsələnin tələyikliliyünü nəzərə alıñaraq, onun Müsəssilər Məclisində həll edilməsi qərara alınsa da, Hökumət bu sahədə gözlämə mövqeyində durmamışdır. Bir tərəfdən, ümumilikdə kəndlilərə

münasibatda mütərəqqi məzmunlu siyaset yürüdülməklə aqrar məsələnin sosial ədalətə əsaslanan hallı üzrə axtarışların nəticəsi olaraq müxtəlif layihələr ortaya qoyulmuş, digar tərəfdən, Müəssisilər Məclisinə seçkilərə hazırlıq işləri aparılmışdır. Yeri gelmişkən, ölkə işğal ərefəsində artıq seçki hazırlıqlarını yekunlaşdırmaq üzrə idi.

Tarixin aqrar islahat bütün camiiyyatlarda an ağırlı məsələlərdən biri olmuşdur. Mənəcə, ilk aqrar islahat kimi tarixin yaddaşına yazılan Qay qardaşlarının Qədim Romadakı cəhdləri və onların faciəvi sonluqlarını, Böyük Fransa inqilabı və torpaq islahatı problemini burada xatırlamaqdə fayda var. Azərbaycan Cümhuriyyətinə iki mənəda – zəman və ruhən yaxın olan Türkiyə Cümhuriyyətinin bu sahədə tacribəsinə də diqqət yetirsək, aqrar islahatın burada da realizasi üçün uzun zaman garəkmış olduğunu görərik. Belə ki, Atatürk inqilabından sonra aqrar islahat asıl mənasında yalnız 1961-ci ildə gerçəkləşdirilmişdir. Bu konteksdən yanaşıqdə, qisa zaman içərisində çox çatın daxili və xarici şəraitdə quruculuq işləri ilə möşgül olan Azərbaycan Cümhuriyyətindən qisa müddətdə aqrar islahat kimi mühüm məsələnin əsaslı həllini tələb etmək ədalətsizlik deyilmə?!⁵⁷

2. Zemstvo islahati: yerli özünüidarəetmənin demokratikləşdirilməsi layihəsi

Məlum olduğu kimi, kənd yerlərində yerli özünüidarəetmə sistemi olan zemstvolar (və ya zemstvo idarələri) Rusiyada hala 1864-cü il-dən "Quberniya və qaza zemstvo idarələri haqqında Əsasnamə" yə əsasən təsis edilmişdir. Rusiyanın yalnız daxili quberniyalarında yaradılan zemstvoların 1890-ci ildə yeni Əsasnaməylə bir sırada demokratik prinsiplərindən geri çəkinilmişdir. Nə qədər paradoksal olsa da, bütün Qafqazda olduğu kimi, Azərbaycanda da zemstvolar təsis edilməmişdir. Buna baxmayaraq, əhalidən zemstvo vergiləri tutulmuşdur⁵⁸.

M.Ə. Rəsulzadənin fikrincə, Rusiya hökuməti imperiya arazi-

⁵⁷ Rəsulzadə, 1) "Zemstvo islahati xüsusunda", Rəsulzadə, Əsərləri, I c., 250; 2) "Anlaşılması lazım bir nöqtə", Rəsulzadə, Əsərləri, III c., 407.

sində, xüsusiil də ucqarlıarda köklü islahat tətbiqindən çəkinirdi. Bu, xalqa inansızlılıqdan irali galirdi, "guman edirdilər ki, xalq hala də lələ ilə keçinəcək bir haldədir". Anma "[h]ər şeyin mahiyyəti-əsliyyəsi ... ancaq müskül və böhrənlü vaxtlarda təzahür edər". Rusiyada mühəribə zamanı "inorodes" deyilən qeyri-rus xalqların, o cümlədən müsəlmlərinə fadakarlığı, "ümumi düşmənə dəfəna qalxmaları", "vətəndaşlığın an ülvi görünüşlərini" sərgiləmələri onların özlərinə idarə etməyə qadir, deməli, cəxəndən bəri arzu etdikləri islahati almaq haqqı olduğunu göstərdi. "Dəhşətli mühəribədən sonra galacək olan bahar – şübhəsiz ki, islahatdır. ... Zətən bu bahara ən çox möhtac olan Qafqaz deyilmə!"⁵⁹.

XX əsrin əvvəllərində zemstvo idarələrinin Qafqazda təsisini söz veriləs də, bir nəticəsi olmamışdır. Bununla bağlı sonuncu müzakirələrdən biri 1916-ci il aprelin 26-də Tiflisdə Canişin dəftərxanası yanında olmuş və bu zaman galacək islahatı 1990-ci il Əsasnaməsi asas götürülməkla hələ keçirmək qərarına gəlinmişdir. Bunu tənqid edən M.Ə. Rəsulzadə Qafqazda tətbiq edilməli zemstvonun mütləq demokratik əsaslar üzərində qurulması gərəkdiyini vurgulanmışdır⁶⁰.

Azərbaycan qeyd edilən "mühəribədən sonra galacək olan bahar"ı çox gözəlməli oldu. Cümhuriyyət qurulduğundan sonra Azərbaycan Hökuməti dəhəl yerli özünüidarəetmədə əsaslı islahat keçirə biləndə.

Lakin "Müsavat" partiyası yerli özünüidarəetmənin demokratlaşmasında israrlı idi və bu, "şəhər və məhəlli işlərin aparılması üçün geniş salahiyətlərə malik bələdiyyə və məhəlli idarələrin təşkil" şeklinde onun II qurultayında yenidən baxılmış programının "Əməliyyat və yaxın məqsədlər" adlı ikinci hissəsinin "İdarə forması" bölməsinin əsas müddəaları sırasında yer almışdır⁶¹.

Azərbaycan Hökuməti də yerli özünüidarəetmədə köklü dəyi-

⁵⁸ Rəsulzadə, "İslahat ümidiñdə", Rəsulzadə, Əsərləri, II c., 447-48.

⁵⁹ Bax: Rəsulzadə, 1) "Zemstvo Şurası", Rəsulzadə, Əsərləri, III c., 404-6; 2) "Zemstvo Şurası", Rəsulzadə, Əsərləri, III c., 416-18.

⁶⁰ Bax: Azərbaycan (Anadolu türkçəsində jurnal) № 285 (1994). – İstinadın mənbəyi: Yaqublu, Müsavat partiyasının tarixi, 101.

şikliklərin həyata keçirilməsinin tərəfdarı olaraq zəmstvo idarələrinin təsis edilməsini planlaşdırırırdı. Bu məqsadla da "Zəmstvo idarələri haqqında Əsasnamə"nin layihəsi hazırlanmış və həmin layihə 1919-cu il sentyabrın 24-də Hökumət tərəfindən bəyanılmış və Parlamentə təqdim edilmişdir.

Layihəyə görə, üçpilləli: sahə, qaza və mərkəzi zəmstvo idarələri yaradılmasının nəzərdə tutulurdu. Kand özünü idarəciliyinin taşkılı də dəyişdirilməli idi. Sonuncular zəmstvo sahə müvəkkilin rəhbərliyi altında faaliyyət göstərməli idi. Zəmstvo idarələrinin salahiyətinə yerli təsərrüfat və idarəetmənin bütün işləri daxil edildi. Bu sahədə onlar tam müstəqil olmalı və Hökumət tərəfindən təyin edilən vəzifəli şəxslərdən asılı olmamalı idilər. Həmin vəzifəli şəxslər yalnız zəmstvo idarələrinin faaliyyətinin qanuniləyiinə nəzarət və qanun pozuntusuna yol verildikdə, məhkəməyə müraciət etmək hüquq verilirdi.

Zəmstvo idarələri zəmstvo məclislərindən və müvafiq səviyyədən olan zəmstvo icra orqanlarından ibarət olmalı idi.

Mərkəzi və qaza zəmstvo məclislərinə zəmstvo təsərrüfatı və idarəetmə məsələləri üzrə məcburi qərarlar qəbul etmək hüquq verilməsi nəzərdə tutulurdu.

Zəmstvo məclislərinin üzvləri 3 il müddətinə seçilməli idilər. Seçkilərdə iştirak etmək hüquq seçici dairəsində yaşamaq üçün hər hansı müddətə və ya zəmstvo vergiləri ödənilməsi ilə məhdudlaşdırılmışdır.

Zəmstvo məclisləri tərəfindən seçilən icra orqanları – idarə sadrı və üzvləri zəmstvo məclisindən başqa heç kim tərəfindən azad edilə və hökumət qulluğunda ola biləndildər.

Bu qanunun qəbulu Qərb ölkələrində mövcud olan demokratik əsaslar uyğun olaraq ölkədə yerli özünü idarəetmənin təşkilini kökündən dəyişdirməli, yerli həyatın qurulması və dövlətin təsərrüfat gücünün möhkəmləndirilməsi işində böyük əhəmiyyət kəsb etməli idi⁶¹. Lakin o, layihə kimi qalmış və beləcə, Azərbaycan Cümhuriyyətində zəmstvo idarələri yaradılmamışdır.

⁶¹ ARDA, f. 894, siy. 1, iş 12, v. 69, 84.

3. Məhkəmə-hüquq islahatı: institutional və funksional dayışıklılıq layihələri

Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Hökuməti fəaliyyətinin ilk dövrlərində məhkəmə-istintaq aparatının bərpası və normal fəaliyyətinin təmin edilməsi, məhkəmələrin tədricin milləşdirilməsi, məhkəmə sisteminin çatışmayan ayrı-ayrı həqlərinin (o cümlədən, Azərbaycan Məhkəmə Palatasının, ölkənin bir sıra bölgələrində məhkəmə orqanlarının) yaradılması üzrə mühüm tədbirlər görmüşdür. Bununla belə, sonrakı dövrlərdə də məhkəmə sisteminin təkmilləşdirilməsi onun daim diqqət mərkəzində olmuşdur. Bu işdə köklü və sistemli dayışıklılıqlar, məhkəmə hüquq islahatı nəticəsində mümkün olmuşdur.

Bu məsələ Ədliyyə Nazirliyini də məşğul edən əsas problemlərdən biri idi və onun 1919-cu il 16 aprel tarixli idarə üzrə amrda nəzərdə tutulan əsas vəzifələrindən irlər galardı: 1) ölkədə bütün əhalinin hüquqlarının, rifahının və təhlükəsizliyinin həqiqi mühafizəsinin təmin edə biləcək ədalət mühakiməsi işinin düzgün qurulması; 2) ictimaiyyətin ədalət mühakiməsinin həyata keçirilməsində iştiraka cəlb edilməsi; 3) əhaliyə yaxın yerli məhkəmələrdə seçki əsaslarının müayyan edilməsi.

Bu vəzifələrə uyğun olaraq, 1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyinin nəzdində Azərbaycan Cümhuriyyətinin məhkəmə hissəsi üzrə qanun layihələrini işləyib hazırlayan komissiya yaradılmışdır. Səməralı faaliyyəti təmin etmək məqsadla komissiya aşağıdakı beş yarımkomissiya ayrılırdı: (1) "Ali Məhkəmənin təsisü üzrə", (2) "Yerli məhkəmə üzrə", (3) "İctimaiyyətin ədalət mühakiməsinin həyata keçirilməsində iştiraka cəlb edilməsi üzrə", (4) "Cinayət hüquq və prosesinin bəzi qanun müddəalarına baxılması üzrə" və (5) "Mülki hüquq və prosesin bəzi qanun müddəalarına baxılması üzrə". Komissiyanın işinə görkəmli məhkəmə xadimləri və yerli vəkiliyin nümayəndələri cəlb edilmişdilər.

Göstərilən komissiyanın işinin nəticələri Cümhuriyyətin

⁶² Адрас-календарь, III ч., 62; ARDA, f. 100, siy. 2, iş 84, v. 11.

müstəqil məhkəmə sisteminin formalasdırılması üçün mühüm mərhələ olmalı idi.

Bəla ki, "Ali məhkəmənin təsisini üzrə" yarımkomissiya 1920-ci ilin mart ayında öarı işini başa çatdırıv və faaliyyətinin yekunu kimi işləyib hazırladıq "Azərbaycan Ali Məhkəməsi - Senat haqqında Əsasnamə"nin layihəsini Nazirlər Şurasına təqdim edir⁶³. Layihəyə asanlı, Azərbaycanda yerli şəraitin, habelə Azərbaycan dövlətinin siyasi quruluşunun xüsusiyyətlərinin doğurduğu bəzi zəruri dayışıklılıqlarla, Rusiyadakı hökumət Senati tipi bir orqan yaradılmasına nəzərdə tutulurdu. Bu orqan qanun-mühafizə, inzibati, kassasiya və məhkəmə (daha daqiqi, I və II məhkəmə instansiyası) funksiyalarını həyata keçirməli idi. Qanun-mühafizə funksiyasının həyata keçirilməsi üçün Senatın ali hakimiyət orqanlarının qanunlara zidd olan qərar və səronçamlarını lağv etmək və ya onların qüvvəsinə dayandırmaq, eləcə də hökumət və məhkəmə idarələrində eyni cür həll edilməyən və ya praktikada çətinlik yaranan məsələlər üzrə izahatlar vermek hüquq nəzərdə tutulurdu. Hələ dövlətin konstitusiyası qəbul edilmədiyi üçün Senatın funksiyalarına qanunların elan edilməsinə icazə verməmək hüquq daxil edilmirdi. Inzibati funksiyaların həyata keçirilməsi üçün Senata ali inzibati tribunal qismində ham inzibati odlıyya qaydasında, ham da inzibati idarəçilik qaydasında daxil olan bütün inzibati işlərin həll edilməsi həvalə edildi. Kassasiya instansiyası kimi, Senatın hüquq məhkəmə və inzibati işləri mahiyyəti üzrə həll etmədən maddi və prossessual qanun pozuntularına yol verilib-verilməməsi məsələsinin müzakirəsi ilə məhdudlaşdırılmışdı. Bəzi hallarda Senatın işləri mahiyyəti üzrə həll etməsi də nəzərdə tutulurdu (məsələn, yüksək vəzifəli şəxslərin vəzifə cinayətləri haqqında işlər), bu zaman o birinci və ya ikinci (apellyasiya) instansiya məhkəməsi kimi qızış etməli idi.

Senat üç departamentdən: cinayət, mülki və inzibati departamentlərdən ibarət tərkibdə fəaliyyət göstərməli idi. Departamentlərin senatorları ali hüquq təhsili olan və 12 ildən az olmayaq məhkəmə idarəsi üzrə xidmət edən və ya andlı vəkilliklərə məşğul olan, habelə magistr və ya hüquq doktoru dərəcəsi olan və göstərilən

Hüquq çağdaşlaşma yönündə ictimai dəyişikliklər vasitəsi kimi

müddət ərzində ali məktəblərdə hüquq elmlərinin tədrisi ilə məşğul olan şəxslər sırasından Hökumət tərəfindən təyin edilmiş idilər. Senatın nəzərdə dirlənilmiş işlər üzrə rəy vermək və mahiyyəti üzrə işlərlə baxılarkən ittihadçı vəzifəsinə yerinə yetirmək üçün Ober-prokuror və onun müavinləri vəzifələri nəzərdə tutulurdu. Senatın prokurorları da senatorlar üçün müəyyən edilmiş qaydada təsdiq olunmalı idilər. Lakin Senatın Ober-prokuroru üçün solahiyət müddəti 10 il, onun müavinləri üçün 8 il müəyyən edilirdi.

Senatın 1920-ci il ərzində yaradılması nəzərdə tutulurdu. Lakin bu iş Azərbaycan Cümhuriyyətinin işgali ilə əlaqadər həyata keçirilmir.

"İctimaiyyətin ədalət mühakiməsinin həyata keçirilməsində iştiraka calb edilməsi üzrə" yarımkomissiyanın işləyib hazırladığı "Azərbaycanda andlı iclaçlılar məhkəməsinin təsis edilməsi haqqında" qanun layihəsi⁶⁴ ilə Azərbaycanda "keçmiş Rusiya imperiyasında andlı iclaçlılar məhkəməsinin qurulduğu əsaslardan əhəmiyyətli dərəcədə fərqli əsaslarla, yerli şəraitə və bu məsələ üzrə Qəribi Avropa hüquqi fikrinin son nailiyyətlərinə müvafiq"⁶⁵ olaraq andlı iclaçlılar məhkəməsinin təsisini nəzərdə tutulurdu. Qanun layihəsinə görə, andlı iclaçlıların bütün məsələlərin, həm müttəhi min təqsiri olub-olmaması, həm də caza təyini məsələsinin həllində iştirakı nəzərdə tutulurdu. Halbuki Rusiyadakı andlı iclaçlılar yalnız müttəhiimin təqsiri olub-olmaması məsələsinin həllində iştirak edirdilər və cəzanın təyini məsələsinin həllində iştirakdan tacrid edilmişdi.

"Yerli məhkəmə üzrə" yarımkomissiya da yerli məhkəmənin təkmilləşdirilməsi üçün böyük say göstərmışdır. Bu yarımkomissiyanın işinin nəticələrinə görə, iki tip məhkəmələr yaradılması nəzərdə tutulurdu: şəhərlərdə və şəhər tipli yaşayış yerlərində təkbaşına barışq həkimləri və qalan yerlərdə kollegiallıq prinsipini əsasında qurulmuş və üç həkimdən ibarət tərkibdə xalq məhkəmələri təşkil olunmalı idi. Göstərilən hər iki məhkəmənin solahiyət dairəsinin eyni olması və hər iki məhkəmə üçün bir apellyasiya instansiyası kimi şə-

⁶³ Yenə orada, f. 51, siy. 2, iş 7, v. 84-89.

⁶⁴ Aðpec-kalendär, III c., 64.

hər və xalq hakimlərinin ümumi qurultayını (buraya xüsusi daimi sadr, bir barışq hakimi və bir xalq məhkəməsi sadri daxil olmalı idi) təsis etmək nəzərdə tutulurdu. Yerli məhkəmənin təşkilində seçki prinsipi və təhsil senzi (xalq hakimləri üçün şəhər məktəblərinin dördüncü sinifindən az olmamaqla; barışq hakimləri və xalq məhkəməsinin sadrları üçün yüksək senz) əsas götürüldü⁶⁶.

"Cinayət hüquqı" və prosesinin bəzi qanun müddəələrinə baxılması üzrə" və "Mülki hüquq" və prosesin bəzi qanun müddəələrinə baxılması üzrə" yarımkomissiyaların hazırladıqları qanun layihələri də müvafiq olaraq cinayət və mülki hüquq sahələrində maddi və prosessual hüquq normalarının təkmilləşdirilməsini nəzərdə tuturdu.

Bu bölümü yekunlaşdıraraq, Azərbaycan Cümhuriyyətinin islahatlar üzrə faaliyyətinin dövlətçilik fəcruətə baxımından dəyarləndirilməsi əsasında onun bu sahədəki strategiyasının əsas müddəələri qismində aşağıdakılardır qeyd etmək olar: (1) islahatların camiyətin ictimai-siyasi hayatında hər cür dəyişikliyi deyil (məsələn, özü ilə heç bir məzmun yeniliyi gatırmayan hansısa dövlət strukturunda ştatların ixtisarı və ya yeni strukturların yaradılması), yalnız köklü mahiyyət dəyişikliklərinə ehtiva etməsi; (2) islahatların həyata keçirilməsindən öncə onlar üçün müvafiq sosial-iqtisadi, mədəni və digər ilkin şərtlərin mövcudluğunun zorurılıyi; (3) islahatların hərtərəfli düşünülmüş strategiya əsasında tələskənləyə yol vermadən, tədrican həyata keçirilməsi.

SƏKKİZİNCİ BÖLÜM

CÜMHURİYYƏT GERÇƏKLİYİ ÇAĞDAŞLIQ İŞİĞİNDƏ - DEMOKRATİYA VƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARI: TARİXİ-MÜQAYİSƏLİ DƏYƏRLƏNDİRİMƏ

⁶⁶ Azərbaycan, № 211, 25 iyun 1919.

Kitabın dördüncü bölümündə Azərbaycan Cümhuriyyəti hüquq sisteminin xüsusiyyətləri sırasında onun çağdaşlığı tezis olaraq ümumi şəkildə qeyd edilmiş, bu qismində onun təmol özüllükleri gözdan keçirilmişdi. Sonrakı bölmələrdə aparılan təhlil isə sözügedən tezinin daha tam asaslandırılmasını faktiki materialla təmin etməkla, bu işi bir qədər asanlaşdırır (bu bölümündə mümkün ola biləcək takrarlar da bununla şərtlənmişdir). Bu zaman söyklənəcəyim asas metodoloji alət isə müqayisəli yanaşma olacaqdır. Məhz bu yanaşma digər məziiyyətləri ilə yanaşı, bir hüquq sisteminin yalnız onun tədqiqi əsasında müəyyən edilə bilinməyən bir sıra məqamlarını, hüquq sistemlərinin inkişafında ümumi meyilləri və milli tacrübənin həmin meyillərlə na dəracədə adekvat olduğunu, habelə onun spesifik cəhətlərini aşkar etməyə və daha dərin ümumiləşdirmələr aparmağa imkan verir.

Bələliklə, bu bölümün asas məqsədi Azərbaycan Cümhuriyyətinin hüquq və özüllük də demokratiya baxımından çağdaşlıq işığında darindən qarvanılması, daha bitkin və qabarlıq sacıyyalınlırməsi üçün onu əvvəlki bölmələrdə əldə edilən faktiki material əsasında dövrün dünən siyasi-hüquqi xəritəsi kontekstində tarixi-müqayisəli dəyərləndirmək və bununla da onun nə qədər çağdaş bir dövlət olduğunu ortaya qoymaqdır.

I. METODOLOJİ GİRİŞ

Bu bölümə tədqiqatın metodoloji bazasını, artıq qeyd olunduğu kimi, tarixi-müqayisəli yanaşma laşkil edir. Onun da əsasında iki açar anlayış kimi "kontakteş" və "standart" durur.

Mövzumuz, təbii ki, eyni olaraq qalır (hüquq və demokratiya çağdaşlıq işığında), hermenevtika dili ilə desək, tekst (mətn, tədqiqat predmeti) dəyişmir və yena da ön plandadır. Lakin onun daha dərindən qarvanılması üçün kontekstin miqyası dəyişir. İndiyə kimi kontekst qismində bir ölkə hüdudlarında hüququn in-

kişafında rol oynayan siyasi, iqtisadi, ideoloji, mədəni, dini və s. mühit nəzərdə tutulurdu. Burada isə o, bir ölkə hüdudlarını aşmaqla genişləndirilir, tekst daha böyük miqyaslı kontekstə – müqayisalı təhlilin tələb etdiyi kimi, dövrün siyasi-hüquqi xəritəsi müstəvisinə yerləşdirilir. Bu zaman qavrama üçün açar sadəcə kontekst deyil, məkan və zaman parametrləri ilə bağlı kontekstdir. Tarixi-müqayisalı tədqiqat üçünə bu həm də deməkdir ki, tekstin (tədqiqat predmetinin) tarixi hüdudları ilə kontekstin tarixi hüdudlarında arasında zaman bağlılığı olmalıdır. Tarixi-müqayisalı yanaşmanın tələbinə görə, tarixi hadisə və proseslər öz dövrləri içində dövrləndirilməlidir. Bir qədər də konkretləşdirsək, tarixin müəyyən zaman intervalında mövcud olmuş bir dövlət və onun hüququ yalnız müasiri olan ölkələrdəki müqayisə edilə bilər. Lakin bu heç də o anlama gəlmir ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin tarixi-müqayisalı tədqiqi məhz həmin illarda mövcud olmuş dövlətlərlə möhdudlaşdırılmışdır. Burada "müasirlik" kələməsi müəyyən bətkin bir tarixi dövrü əhatə edən "çağdaşlıq" mənasında anlaşılmalıdır. Kitabın tədqiqat predmetinə münasibətdə isə bu, əvvəllər də qeyd edildiyi kimi, an azı XX əsrin birinci rübüնü ehtiva edir.

Hər bir tarixi-müqayisalı tədqiqat üçün dəha bir önemli məqam tədqiqatın predmetini dövrün standartları (qəbul edilmiş normativ əlçülərlə) baxımından müqayisalı dövrləndirmədir. Bu isə ilk növbədə müqayisinin osasında duracaq parametrlərin (yani, teksti kontekstin qarşılıqlılaşacağı konkret təhlil vahidlərinin) müəyyən edilməsini tələb edir. Belə qisimda, adətən, tədqiqat predmetini dəha qabarq səciyyələndirməyə imkan verən təhlil vahidləri seçilir.

Müqayisalı araşdırma tədqiqatçı bir sıra ciddi metodoloji problemlərlə qarşılışır: müqayisəyə yararlılıq problemi; ekvivalentlik problemi; universallıq problemi; həcm və məzmunun bir-birini təmamlama problemi; qiymətləndirici şərh (interpretasiya) və bu zaman dayar tərafizisiyin təmin edilməsi problemi. Bu barədə ətraflı məlumat üçün oxucular bununla bağlı monografiyalı yönəldirmək istərdim, burada isə, tədqiqatımız üçün xüsusi əhəmiyyətini nə-

zərə alaraq, göstərilən problemlərdən yalnız biri üzərində dayanacağım. Bu, həcm və məzmunun biri-birini təmamlama problemidir. Problemin mahiyyəti bundan ibarətdir ki, həcm genişləndirildikdə alınan bilik məzmun etibarla taxmini və kasad olur, başqa sözlə, eyni zamanda həcmi genişləndirmək və müfəssəl təhlil aparıb zəngin məzmunlu bilik alda etmək mümkün olmur. Bu metodoloji problem müqayisalı elmi adəbiyyatda "kazuslar vs. parametrlər" dilemməsi adını almışdır. Onun ən azı iki versiyası var: "həddindən artıq kazuslar – həddindən az dəyişənlər" və "həddindən artıq dəyişənlər – həddindən az kazuslar". Birinci halda həcmin genişləndirilməsi (maksimuma çatdırılması) məzmunun ixtisarına (minimuma endirilməsinə) görətir çıxarı. İkinci halda isə əksinə, məzmunun genişləndirilməsi (maksimuma çatdırılması) həcmin daralmasını (minimuma endirilməsinə) tələb edir. Beləliklə, əhəmə olunan hadisələrin dairəsi nə qədər da olursa, müqayisinin nəticələri də bir o qədər zəngin məzmun malik olur və yaxud əksinə. Bununla da araşdırmanın həcmi və məzmunu arasında "uçurum" yaranır.

Həcm və məzmun arasında tarazlığı necə təmin etməli? Müqayisənin miqyaslılıq keyfiyyətini saxlamaq və eyni zamanda məzmun reduksiyasını məhdudlaşdırmaq mümkündürmü? Qənaətimcə, bu vəzifələri kazus (yaxud institutional) yönlü universal müqayisalı yanaşma və ağlabatın məhdudlaşdırma prinsipinin köməyiylə həll etmək olar. Onlardan birincisi kazusların (ölkələrin, hüquq sistemlərinin və s.) sayını maksimum relevant olanlara qədar, parametrlərin sayını isə minimum yetərlə olanlara qədar məhdudlaşdırmağa imkan verir. Bu yanaşma mikro səviyyədə – sistemlərin ayrı-ayrı elementləri saxlıyışında həmin sistemlərin böyük bir qrupunu əhəmə etməklə müqayisə aparılmasını nəzərdə tutur. Ağlabatın məhdudlaşdırma prinsipinə görə isə ya kazusların sayı, ya parametrlərin sayı, ya da har ikisi ağlabatın həddə daraldılır. Kazusların sayının məhdudlaşdırılması üçün, fikrimcə, əsas diqqəti öyrənilən problem baxımından maraq kəsb edən hüquq sistemlərində, parametrlərin sayının məhdudlaşdırılması üçün isə onlardan daha mü hümlərində cəmləmək lazımdır. Bu zaman tədqiqatçının dil hazırlığı, empirik verilər, vaxt cəhətdən məhdudluğuna rəğmən, seçim bu amillərdən

¹ Дамирли, Справителъное исламское право, 125-29.

deyil, tədqiqatın məqsəd və vəzifələrindən daha çox asılı olur².

Göstərilən metodoloji müddəalardan çıxış edərək, bu bölmüdə Azərbaycan Cümhuriyyətinin çağdaşlığını tarixi-müqayisəli dəyərləndirilməsi üçün kazus seçimi zamanı dövrün dünya siyasi hüquqi xəritəsində çağdaşlıq baxımından özüne layiqli yer tutan, ən qabaqlı hüquqi ideya və prinsipləri özündə əks etdirən dövlətlərin hüquq sistemləri üzərində dayanılmışdır ki, burada əsas etibarilə Qərbi Avropa dövlətləri və ABŞ daxildir. Bununla belə, tədqiqatın qarşısında duran vəzifələrin həllinin təlab etdiyi hallarda və hədələrdə digər dövlətlərin hüquq sistemləri də müqayisəyə calb edilir (masələn, türk və müsalman aləminə mənsub dövlət kimi Türkiye Cümhuriyyəti, yaxud Şərqi digər bir demokratik dövlət nümunəsi kimi Yaponiya).

Müqayisənin əsasında duracaq parametrlərə galidikdə isə bu tədqiqat çərçivəsində belə parametrlər qismində dövrün müasiri olan hüquq və demokratiyanı səciyyələndirən əlamətləri özündə əks etdirən, eləcə də Azərbaycan Cümhuriyyətinin çağdaşlığını daha qabaqlaşmış aşkar etməyə imkan verən və əsasən kamu hüquq sahəsi ilə möhdudlaşan təsisişlər və prinsiplər seçilmişdir. Bura parlament demokratiyası, idarəciliyi sistemi, hakimiyətlər bölgüsü, hüquq və azadlıqların tamini (seçki hüquq, söz və mətbuat azadlığı örnəklərində), dünyavilik kimi müümən təsisiş və prinsiplər daxildir.

O ki qaldı, müqayisənin aparılması metodikasına, bir halda (Azərbaycan Cümhuriyyətinin demokratiklik səviyyəsinin ümumi dəyərləndirilməsi zamanı) müqayisəli siyasetşünaslıqda nəzəri olaraq işlənilə hazırlımlı standartlar dəstə ilə (bir model kimi) Cümhuriyyət gerçəkliliyi tutusdurularaq, sonuncunun bu standartlara uyğunluğu məsələsi həll ediləcəkdir. Digər hallarda – əvvəlcə hər bir parametr üzrə Azərbaycan Cümhuriyyəti ilə müqayisə ediləcək, ölkələrə aid empirik verilər və faktlar müəyyən edilməklə kontekst hərtaraflı canlandırılacaq, sonra müəyyən edilmiş verilər və faktlar qarşılaşıdırılaraq (müvafiq qarşılıqlıdırma cədvəllərinin tərtibi vasitəsilə) müqayisə edilən ölkələrə Azərbaycan Cümhuriyyəti arasında oxşar və fərqli cəhətlər aşkar ediləcək, daha sonra isə bu oxşarlıq və fərqliliklərin şəhri veriləcək, zəruri ümumiləşdirmələr aparılacaqdır.

² Yenə orada, 127-28, 154.

II. AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN DEMOKRATİKLİYİ DÖVRÜN QЛОBAL KОНTEКSTI VƏ STANDARTLARI İŞİÇİNDƏ

Çağdaşlığın (modernliyin) siyasi layihəsi ən geniş anlamıyla demokratifikasiyasıdır. Aleksis de Tokvili demokratiklaşmaya keçidi modern topluma keçidin ən nəzərə çarpan özüllü kimi müəyyən edirdi. Demokratiyanın modern inkişafdakı rolunu zaman-zaman diğər fikir adamları da vurgulamışlar.

1. Azərbaycan Cümhuriyyəti öz dövrünün demokratik dövlətləri ailisində

Sübhasız ki, dövrünün demokratik dövlətləri ailisində Azərbaycan Cümhuriyyətinin yerini, eləcə də onun demokratiklaşma səviyyəsini müəyyən etmək həmin dövrədə dünya məqyasında demokratiklaşmanın mənzərasını canlandırmadan mümkün deyildir. Gerçəkdən, Azərbaycan Cümhuriyyəti dönamında dünyada demokratiyanın və dövlətlərin demokratiklaşmasının durumu necə idi? Tarixin həmin dövründə demokratiklaşmanın ölçüləməsi üçün bù gün hənsi standartlar mövcuddur?

Bu suallara cavab verməkədə biza demokratiya nəzəriyyəsi sahəsində iki dünya şöhrəti alimin elmi araşdırılmalarının nəticələrinin yardımçı ola biləcəyi qənaatindayam. Bunnardan biri S. Hantingtonun "demokratiklaşma dalğaları" konsepsiysi, digəri isə R. Dahlın "poliarxiya demokratiyası" konsepsiyasıdır.

Hantingtonun sözügedən konsepsiyasına görə, demokratiklaşma dalğası müəyyən dövrlərdə qeyri-demokratik rejimlərdən demokratik rejimlərə keçid qruplarından. Dünyada son iki asrda yaxın müddət ərzində demokratiklaşmanın üç dalğası olmuşdur. Onun ilk, uzun dalğası 1828-1926-ci illəri, ikinci, qısa dalğası 1943-1962-ci illəri əhatə edir, üçüncü dalğa isə 1974-cü ildən başlayıb. Göstərilən tarixlər mülliətliyə görə şərtidir. Bu dövrlərin arasında geriye dönüs, yəni demokratik rejimlərə keçid etmiş dövlətlərin qeyri-demokratik idarəciliyi qayıdış dövrləri da vardır. Birinci belə geriye dönüs dövrü 1922-1942-ci illəri əhatə edir³.

³ Hantington, *Третья волна*, 26.

Təbii ki, mövzumuzla əlaqədər burada bizi maraqlandıran demokratikləşmənin birinci dalğasıdır. Hantingtona görə, bu mərhələnin kökləri Amerika və Fransa inqilablarındanadır. Lakin milli demokratik institutların gerçəkden yaranması XIX əsrin hadisəsidir⁴. J. Sunshine'nin XIX əsrin siyasi sistemlərinin o dövrün kontekstində demokratik minimuma nail olmalarını müəyyən etməyə imkan verən iki meyarından, standartından [(1) yetkin kişi əhalinin 50%-nən səsvermə hüququna malik olması; (2) icraedici həkimiyətin masul başçısının ya sekilli parlamentdə əksariyyətin dəstəsini saxlamalı ya da mütləadi ümumxalq seckiləri gedişində seçilməli olmasının⁵ çıxış edərək, Hantingtont demokratikləşmənin ilk dalğasının 1828-ci il ətrafında ABŞ-də başlamasını qeyd edir. Köhnə ştatlarda əmlak senziniñ lağıvi və bütün yaşlı kişilərə seçki hüququnu verən yeni ştatların birləşməsi 1828-ci il prezident seckilərində gerçəkdan səs vermiş ağdərili kişilərin payını 50%-dan artıq çatdırmağa imkan vermişdi. Sonrakı on illiklərdə digər ölkələr də tədricən öz vətəndaşlarının seçki hüquqlarını genişləndirir, bir şəxs tərəfindən bir neçə seçki dairəsində səsvermə imkanını daraldır, gizli səsvermədən istifadə etməyə başlayır və baş nazırların və hökumət kabinetlərinin parlamentlər qarşısında məsuliyətini müəyyən edirlər. İsvəçə, Fransa, Böyük Britaniya, onun dominionları və bir sıra kiçik Avropa dövlətləri yüzülliyin sonuna doğru demokratiyaya keçid edirlər. Birinci dünya müharibəsinə az qalmış İtaliya və Argentinada az və ya çox darəcədə demokratik olan rejimlər bərqaar edilir. Mühərribədən sonra yenica müstəqillik əldə etmiş İrlandiya və İsləndiya demokratikləşir, Avropanın mövcudluğuna sənə yetmiş imperiyaların varisləri olan dövlətlərdə demokratiyaya doğru kütləvi hərakət genişlənir. 1930-cu illərin lap başlangıcında isə İspaniya və Cəlilin demokratik dövlətlərin cərgəsinə qoşulmasıyla, demokratikləşmənin birinci dalğası başa çatır. Ümumi olaraq və bütövlükdə yüz

⁴ Yenə orada.

⁵ J. Sunshine, "Economic Causes and Consequences of Democracy: A Study in Historical Statistics of the European and European Populated English-Speaking Countries", (Ph.D. diss. Columbia University, 1972), 48-58.

ila 30-dan artıq ölkə özlərində ən azından minimal ümummilli demokratik institutlar təsis etmişlər⁶.

Hantingtont birinci demokratikləşmə dalğası zamanı demokratikləşmə dövlətlər sırasında bunları göstərir: Avstraliya, İslandiya, İrlandiya, Kanada, Yeni Zeləndiya, Birləşmiş Krallıq, ABŞ, Finlandiya, İsvəç, İsvəçə, Cili, Avstriya, Belçika, Danimarka, Almaniya, İtaliya, Kolumbiya, Niderland, Norveç, Fransa, Yaponiya, Argentina, Macaristan, Yunanistan, Urucvay, Çexoslovakiya, İspaniya, Polşa, Portugaliya, Latviya, Litva, Estoniya⁷. Təəssüflər olsun ki, bu dövrə yeni müstəqillik əldə etmiş Zaqafqaziya dövlətləri, o cümlədən Azərbaycan bu siyahıda yer almayıb. Düşünmək oları ki, bunun sabəbi sonuncuların qısa ömürlü olmalarından dolayı (bu da, məlum olduğu kimi, onların öz iradələrindən asılı olmamışdır) Hantingtont təsnifatının davamlılıq meyarına uyğun golmaməlidir. Halbuki Hantingtont özü də yazar ki, birinci demokratikləşmə dalğasının 1910-1931-ci illəri əhatə edən dövrü ərzində demokratikləşmən yeddi ölkədən yalnız dördü 1920-1930-cu illər ərzində demokratik institutları saxlaya bilmişlər⁸. Türkiyə isə sözü gedən təsnifatda ikinci demokratikləşmə dalğası zamanı demokratikləşmə dövlətlər sırasında yer almışdır⁹ və bunun da sabəbi bura da birinci demokratikləşmə dalğası zamanı cumhuriyyət rejiminin təkpartiylə olmasıdır.

Hantingtontun hesablamalarına görə, 1922-ci ildə dünyada əhalisi 1 mln.-dan çox olan 64 dövlət vardi və onlardan yalnız 29-u demokratik iddi¹⁰ (yuxarıdakı siyahıdan üç dövlət buraya daxil edilmiş, çünki Yaponiyada demokratiya məhdud xarakterda olmaqla yalnız 1920-ci illərdə təşəkkül tapmışdı¹¹, İspaniya və Cəlilin isə, artıq qeyd edildiyi kimi, demokratikləşmə sonralar – 1930-cu illərin əvvəllərində baş vermişdi). Məsələyə bizi maraqlandıran tarix (28

⁶ Хантингтон, Третья волна, 27.

⁷ Yenə orada, 25.

⁸ Yenə orada, 28.

⁹ Yenə orada.

¹⁰ Yenə orada, 36.

¹¹ Yenə orada, 25.

may 1918-ci il) baxımından yanaşıqdı, yuxarıdakı siyahı bir qədar da daraldıla bilər. Belə ki, həmin tarixdən sonra müstaqil demokratik dövlətçilik yolunu qədəm qoymuş Polşa (6 oktyabr 1918-ci il), Çexoslovakiya (28 oktyabr 1918-ci il), Almaniya (10 noyabr 1918-ci il), Avstriya (12 noyabr 1918-ci il), Macaristan (13 noyabr 1918-ci il), Latviya (18 noyabr 1918-ci il), İslandiya (1 dekabr 1918-ci il) və İrlandiya (21 yanvar 1919-cu il¹²) ibarət səkkiz dövləti də hesabalsaq, siyahıda cəmisi 21 dövlət qahr. Beləliklə, Azərbaycan Cümhuriyyəti dünyada aləhisi 1 mln.-dan çox olan demokratik dövlətlərin sırasında onların aşağı-yuxarı 23-cüsü olaraq yer alır. 22-ci belə dövlət isə Gürcüstan Respublikasıdır.

2. Azərbaycan Cümhuriyyətinin demokratikliyinin ümumi dəyərləndirilməsi

Bir dövlətin demokratik olub-olmaması, eləcə də demokratik və qeyri-demokratik siyasi rejimlər arasında böyük fərqlər çox asanlıqla nəzərə çarpır, lakin bu, hər zaman yetərlər olmur. Bu üzən siyasi sistemlərin demokratik məzmunun düzgün qarvamması üçün elmi əsaslandırılmış, standartlaşdırılmış ölçülü alətlərinə ehtiyac yaranır¹³. Belə bir ehtiyac dövlətlərin heç də asanlıqla nəzərə çarpmayan demokratiklik səviyyəsinin müyyəyen edilməsi zamanı özünü xüsusi büruzə verir.

1960-ci illərdən başlayaraq müqayisəli siyasetşünashqdə demokratiyani ölçmənin müxtəlif vasitələri (demokratiklik şkalaları) işlənilər hazırlanmışdır. Lakin daha çox müasir dövlətlərin demokratiklik səviyyəsinin xarakteristikasına yönələn bu vasitələrin XX

¹² Bəzən yanlış olaraq İrlandiyadan müstəqillik tarixi 26 aprel 1916-ci il göstərilir. Gerçəklik isə bundan ibarətdir ki, bu tarixdə mülli үşyançular (Paska үşyan) İrlandiya Respublikasını elan etslər də, o, seçkili orqan tərəfindən təsdiq edilmişmişdir və үşyan bir həftə arzində yatırılmış, heç bir dövlət organı yaradılmışdır. 21 yanvar 1919-cu il tarixi Müstaqillik bayannaməsi ilə Nümayəndələr palatasi avvalki respublika elanını ratifikasiya etmiş və müvafiq dövlət organlarını yaratmışdır. Ətraflı məlumat üçün bax: J.J. Lee, *Ireland 1912-1985: Politics and Society* (Cambridge, UK: Cambridge University Press, 2006).

¹³ Manfred G. Schmidt, *Demokrasi Kuramlarına Giriş*, 2. bsk., əvv. M. Emin Köktaş (Ankara: Vadi Yayınları, 2002), 256.

əsrin birinci rübündəki dövlətlərə münasibətdə tətbiq edilməsi o dövrden keçən müddət ərzində demokratiya anlamanın özünün genişlənməsi, eləcə də bu sahədə dövlətlərin praktikasında baş və rən dəyişikliklər və inkişafdan dolayı çətin ki mümkün olsun. Bundan əlavə, demokratiklik şkalalarının tərtibi zəngin empirik bazanın varlığını ehtiva edir. Bir əsr bundan əvvəl mövcud olmuş dövlətlərə münasibətdə demokratiklik şkalalarının tərtibi üçün zəruri olan empirik verilərin toplanması sahəndəki çatılıkları də göz öntüa alasq, məsələnin həllinin müşküllüyü dəhə aydın görünür. Deyək ki, Amerikada demokratianın durumu yüz il əvvəl və indi necə fərqlidir, eləcə də bu zaman kəsikləri üçün tətbiq ediləcək demokratiani ölçmə vasitələri tam eyni ola bilməz. Bir əsr əvvəlki dövrə münasibətdə səhəb yalnız minimal demokratiklik standartlarından gedə bilər. Belə standartlar isə R. Dahlın "poliarixiya demokratiyası" konsepsiyasında taqdim edilmişdir.

Bu konsepsiyanın əsas məfhumu olan "poliarixiya"¹⁴ tək başına hakimiyyət olan monarxiyadan və azlığın hakimiyyəti olan oligarxiyadan və ya aristokratiyadan fərqli olaraq "çoxluğun hakimiyyəti" anlmasına gəlməkdədir. Müasir siyasetşünaslığı 1953-cü ildə R. Dahl və C. Lindblom tərəfindən daxil edilmişdir¹⁵. Dahl "ideal" və "real" (faktiki) demokratiya bölgüsündən çıxış edərək¹⁶, sonuncunu poliarixiya ilə əlaqələndirir (buradandır da "poliarixik demokratiya", yaxud "demokratik poliarixiya" anlayışları ortaya çıxır). Bu termin milli dövlətlərdə demokratianın realizəsini ham idealdan, həm də demokratianın şəhər-dövlətlərdəki tarixi tiplərindən fərqləndirmək üçün istifadə edilir. Dahlə görə, poliarixiya mövcud sistemlərin "tamız" variantıdır və onun institutları ideal demokratiyaya nail olmaq üçün zəruridir. Poliarixiya ilk növbədə açıq siyasi

¹⁴ Qədimyunancadan πόλις (çoxluq) və αρχία (hakimiyyət) kəlmələrinin birləşməsindən yaranan πολιαρχία anlam etibarilə "çoxluğun hakimiyyəti" deməkdir.

¹⁵ R.A. Dahl and C.E. Lindblom, *Politics, Economics, and Welfare* (Chicago: University of Chicago Press, 1953).

¹⁶ Bilindiyi kimi, demokratianın normativ və empirik nəzəriyyələri mövcuddur. Birinci demokratianı bir ideal, "olması garəkan" kimi, ikinci isə real, "garəklikdə olan" kimi öyrənir.

rəqabətin və siyasi iştirakın mühafizə edildiyi bir düzən olaraq müayyan edilir. Müllif poliarxiya məfhumunun bir neçə anlamlını verir: (1) müasir dövləti idarəetmənin spesifik rejim tipi kimi, (2) milli dövlətin demokratiklaşmasının məhsulu kimi, (3) demokratik proseslərin zəruriliyi, siyasi institutların demokratiklaşmaya yönəlməsi kimi, (4) sorışılılıqın yoxlanılması sistemi, siyasi nəzarət sistemi kimi və (5) hüquqlar sistemi kimi¹⁷.

Mövzumuz bazımından an başlıcası odur ki, poliarxiya modeli həmçinin demokratiyanın səviyyəsinin yüksəlməsi üçün standart kimi (ən azından minimum ümumi milli demokratik təsisatlar bütünü olaraq) tarixi şəpkidə istifadə edilə bilər. Belə ki, R. Dahl da poliarxiyaların inkişafında üç mərhələni ayıır: 1776-1930, 1950-1959 və 1980-ci illər. Poliarxiyaların inkişafının Amerika və Fransa inqilablarından iki dönya savaşı arasındakı dönəmə qədər olan birinci mərhələsi zamanı Şimali Amerikada və Avropana poliarxiq institutlar meydana gəlmİŞ, lakin ölkələrin əksarıyyətində bu institutlar müasir standartlar üzrə XIX əsrin sonlarına qədər (bəzən daha uzun müddətə) qeyri-mükəmməl olaraq qalmışdır: hökumət qərarları üzərində nəzarət konstitusion qaydada təsbit edilməmişdi, seçkilər azad və adalatlı deyildi, ümumi seçki hüquq yox idi.

Dahl bütün poliarxiyaları tam inkişaf etmiş və taxminni deyə iki qrupa ayırrı. Bu təsnifat seçki hüququna malik olanların ümumi yetkin əhali içərisində payı (siyasi iştiraklılıq) ilə bağlı göstəricilər və müxalifatın fəaliyyət imkanı, eləcə də hökumətin istefaya göndərilməsi imkanı (rəqabət dərəcəsi) ilə bağlı göstəricilərə əsaslanır. Bunlar da öz növbəsində belə ölçülərə əsaslanır: mətbuat azadlığının mövcudluğu, rejimin konstitution statusu, seçki sisteminin rəqabət dərəcəsi, müxalifət qruplarının azadlıq dərəcəsi, partiya sisteminin xarakteri, üfüqi iqtidár bölgüsü, qanunvericilik orqanının statusu və s.¹⁸

Daha sonralar yazılmış başqa bir əsərində poliarxiyanın müasir dövlətin spesifik rejim tipi kimi onu XIX əsra qədər mövcud olan

¹⁷ R. Dahl, "Полиархия, плюрализм и пространство", *Среднерусский вестник общественных наук* 2 (2009): 193-94.

¹⁸ Daha ətraflı bax: R.A. Dahl, *Polityarchy. Participation and Opposition* (New Haven/London, 1971), 238-40.

bütün digər rejimlərdən fərqləndirən iki əsas xarakteristikası ilə yanaşı (müxalifətə münasibətdə yüksək düzümlülük və siyasi iştiraklılıq, yəni hökumətin davranışına təsirində və hətta müxtəlif rəsmi şəxsləri dinc yolla vəzifədən konarlaştırmadə istirak üçün geniş imkanlar), R. Dahl bu iki ümumi xarakteristikaya daha çox məzmun yükləyərək, demokratik poliarxiyanı aşağıdakı yeddi təsəsatın varlığı ilə fərqlənən bir siyasi düzən kimi müəyyən edir:

1. Seçilən səlahiyyətlilər: hökumətin siyasetə dair qərarları üzərində nəzarət seçilmiş vəzifəli şəxslər verilir.

2. Azad və adalatlı seçkilər: səlahiyyətli vəzifəli şəxslər müntəzəm və adalatlı keçirilən, məcburiyyətin nisbətən nadir olduğu seçkilərda seçilirlər.

3. Əhatəcidi (universal) seçki hüququ: praktiki olaraq bütün yetkinlər siyasi səlahiyyəti vəzifəli şəxslərin seçilməsində səs vermək hüququna malikdirlər.

4. Passiv seçki hüququ: praktik olaraq bütün yetkinlər passiv seçki (seçkilər vəzifələrə seçilmək) hüququna malikdirlər, hərçənd ki, bu zaman yaş məhdudiyyəti səsverme üçün gərəkən həddən daha yüksək olub.

5. İfadə azadlığı: vətəndaşlar sözün geniş mənasında siyasi məsələlər üzrə, vəzifəli şəxslərin, hökumətin, rejimin, sosial-iqtisadi dözənin və hakim ideologiyanın tənqidini də daxil olmaqla, sərt cəza təhlükəsi olmadan öz fikirlərini ifadə etmək hüququna malikdirlər.

6. Alternativ informasiya: vətəndaşlar alternativ informasiya mənbələrindən istifadə etmək hüququna malikdirlər; bundan əlavə, alternativ informasiya mənbələri mövcuddur və qanunla qorunur.

7. Assosiasiya (təşkilatlanma) azadlığı: yuxarıda sadalananlardan də daxil olmaqla, özürünün müxtəlif hüquqlarını əldə etmək üçün vətəndaşlar müstəqil siyasi partiyalar və maraq qrupları da daxil olmaqla nisbi müstəqil birliliklər və ya təşkilatlar yaratmaq hüququna malikdirlər¹⁹.

¹⁹ R.A. Dahl, *Democracy and its Critics* (New Haven and London: Yale University Press, 1989), 213-24.

Cədvəl 8.1: R. Dahla görə poliarxiyanın xüsusiyyətləri və Cümhuriyyət gerçekliyi

R. Dahla görə poliarxiyanın xüsusiyyətləri	Cümhuriyyət gerçekliyi
Poliarxiyanın iki təməl özəlliyi:	
I. Müxalifatı qarşı yüksək tolerantlılıq	I. Müxalifat institusionallaşdırılmış (onların parlamentdə fraksiyalar töşkil etməsinadək), müxalifatın iqtidarı olması üçün qanunvericilikdən heç bir angollayıcı hal nəzardə tutulmamış, parlamentdə və ondan kənarda müxalifatı qarşı xoş münasibat başlanılmışdır
II. Siyasi iştirakçılıq üçün geniş imkanlar	II. Fördörlərin və ictimai qrupların comiyətin idarə edilməsindən asas etibarılı seçkilər vəsaitisə vəzifə tutmalarında, qarar verme mexanizmindən iştirak etmələrindən gerçəkləşdirilmişdir.
Demokratik poliarxiya üçün vacib olan yeddi təsisatın mövcudluğu:	
1. Seçilmiş olan səlahiyyətlilər	1. Qanunvericilik orqanı və yerli özünüdürərə orqanları seçki yolu ilə təşkil olunmuş, icraedici orqan – Nazirlər Şurası isə xalqın seçki ilə müəyyən etdiyi qanunvericilik orqanı içindən çıxmış və onun qarşısında masul olmuşdur
2. Azad və ədalətli seçkilər	2. Azad və ədalətli seçkiləri təmin edəcək seçki qanunu qəbul edilmiş, bu qanunla sərbəst, barəbar, ümumi və gizli səsvermə təsbit edilmişdir

3. Əhatədici seçki hüququ	3. Bu hüquqdan seçki günündən 20 yaşı tamam olan hər iki cinsdən olan vətəndaşlar istifadə edirdilər
4. Passiv seçki hüququ	4. Passiv seçki hüququ qanun ilə təsbit edilmişdir
5. İfadə azadlığı	5. Özüllükə də söz və matbuat azadlıqları vəsaitisə gerçəkləşdirilmişdir
6. Alternativ informasiya mənbələri	6. Dönəmin şartlarına uyğun olaraq vətəndaşların alternativ informasiya hüququ təmin edilmişdir
7. Taşkilatlanma azadlığı	7. Çok sayda içtimai və siyasi təşkilatlar yaranmış və fəaliyyət göstərmüş, cəxpartiyalı siyasi hayat mənəmənilmiş, siyasi partiyaların sərbəst yaradılması və fəaliyyət üçün heç bir hüquqi məhdudiyyət müəyyən edilməmişdir
Poliarxiya hüquqlar sistemi kimi	Cümhuriyyətin qurdugu sistemdə təməl insan hüquq və azadlıqları tanınmış və müdafiə altına alınmışdır (kitabın əvvəlki sahifələrində bununla bağlı məlumatlardan əlavə, oxucu aşağıdakı paraqraflarda burada hüquq və azadlıqların bəzi örnəklərdə necə tanındığının və təmin edildiyinin müqayisəli təhlili ilə tanış olacaqdır)

Deməli, hər hansı bir siyasi rejimin demokratik poliarxiya (tam inkişaf etmiş poliarxiya) kimi təsnif edilməsi üçün bu yeddi təsisatın mövcud olması zəruridir. Bundan əlavə, qeyd edildiyi kimi, poliarxiya bir hüquqlar sistemidir və burada vətəndaşların hüquqlarına təminat verilir və onlar institusional olaraq qorunur. Göstərilən yeddi institutdan hər biri müəyyən hüquqlara riayət olunmasını təmin edir. Hər bir hüququn institusionallaşması onun yalnız qanunvericilik qaydasında təsbit edilməsini deyil, həm də məhkəmə qaydasında təmin edilməsini tələb edir²⁰.

²⁰ Даль, "Полиархия", 194.

Əgər Azərbaycan Cümhuriyyətinin demokratikliyini kitabıñ öncəki bölmünlərdə təfsilatıyla təsvir edilmiş normativ və empirik dəlilləri ümumiləşdirərək Dahlın müəyyən etdiyi meyarlar baxımdan dayərləndirəsək (Cədvəl 8.1), heç şübhəsiz ki, Cümhuriyyət gerçəklilikdə poliarxik demokratiyanın bütün göstərilənlər özalılıq və təsisatlarının yer alması onu demokratik siyasi rejimli bir dövlət, yəni poliarxik demokratiya kimi xarakterizə etməyə imkan verir. Lakin bu, Cümhuriyyətin demokratikliyinin yalnız ümumi təsdiqidir. Onun demokratiklik səviyyəsinin bir qədər müfəssal və dolğun qiymətləndirilməsi isə bu bölümün sonrakı sahifələrində həyata keçiriləcəkdir:

III. PARLAMENT DEMOKRATİYASI, İDARƏETMƏ SİSTEMİ VƏ HAKİMİYYƏTLƏR BÖLGÜSÜ

1. Cümhuriyyət və parlament demokratiyası

Demokratikliyin parlament demokratiyası və prezident demokratiyası formalı fərqləndirilir. Parlament demokratiyası prezident demokratiyası ilə yanaşı geniş anlaında müəyyən edilən parlamentarizmin, yəni parlamentin qanunvericiliğdə, dövlət bədəcisinə nəzarətdə, hökumətin taşķıl edilməsində və lazımlı gəldikdə onun istefaya göndərilməsində asaslı rol oynadığı sistemin teməl formasıdır²¹. Parlament demokratiyası təmsili (nümayəndəli) demokratikliyin daha inkişaf etmiş formasıdır. Qanunvericilik və icraedici hakimiyyətlərin funksiyalarının nisbətində parlamentin hökumətdən üstün vaziyəti ilə səciyyələnən parlament demokratikliyin prezident demokratiyasından asas fərqiñin göstəricisi hökumətin və ya hökumət başçısının parlament tərəfindən vəzifədən azad ediləbilməməsidir. Parlament demokratikliyində hökumətin vəzifədə qalması və vazifəsini davam etdirməsi asas etibarla parlament çoxluğunun etimadına bağlıdır. Bu sistemdə parlament çoxluğu ilə hökumət arasındakı əlaqə, bir qayda olaraq, çox sıxdır. Hökumət parlamentdən və ya onun çoxluğundan doğur və parlament çoxlu-

ğunun fraksiyaları, bir qayda olaraq, öz mənafeləri üçün hökumətin sabitliyini və davamını təmin etməyə çalışır. Bunun əksinə, prezident sistəmində hökumət və parlament bir-birindən nisbətən müstəqildir; parlament çoxluğu hökuməti siyasi səbəblərlə istefaya göndərə bilmir²². Parlament demokratiyası həm parlamentli monarxiya ilə, həm də parlamentli respublika ilə uzaşa bilir. Birinci halda hökumət başçısı adətnən baş nazır adları, ikinci halda isə ya dövlət başçısı parlament tərəfindən seçilir, ya da onun funksiyalarını hökumətin sədri icra edir.

Parlament demokratikliyin vətəni İngiltərə sayılır. Təsadüfi deyil ki, Britaniya parlamentini "bütün parlamentlərin atası" adlandırırlar. Bu heç də onun qədimliyi ilə deyil²³, parlament demokratikliyin əsaslarının burada yaradılması və dünyadan bir çox ölkələri üçün örnek olması ilə bağlıdır. Tarixi təkamül nəticəsi kimi parlamentar rejim kral hakimiyyətinin təmsilçisi olan hökumətlə xalq hakimiyyətinin təmsilçisi olan parlament arasında hökuməti parlamentin nəzarəti altına almaq uğrunda mübarizənin nəticəsində ortaya çıxmışdır. İlk dəfə *Magna Carta Libertatum* (1215) ilə liberalizm ideyaları həyata keçirilməyə başlamış, kralın hakimiyyəti aristokratikliyin xeyrinə mahdudlaşdırılmış, siyasi iqtidár qarsısında fərdlərin mühabifəsi asasları müəyyən edilmiş, vətəndaşların şəxsi azadlıq və təhlükəsizlik hüquqları bayan edilmiş, vergi ilə əlaqədər kralın təklifləri tezliklə parlamentə qeyriliş kral şurasının təsdiqinə tabe tutulmuşdur. Bu proses 1628-ci il tarixli *Petition of Rights* (mərkəzin vergi qoyma haqqının məhdudlaşdırılması: vergi qoymaq üçün öncə parlamentin müvafiq qanun qabul etməsi gorokirdi), 1679-cu il tarixli *Habeas Corpus Act* (cəza təhlükəsizliyinin təmin edilməsi), 1688-ci il inqilabı (parlamentin monarch qarşısında güclənməsi), 1689-ci il tarixli *Bill of Rights* (parlamentin monarch qarşısında güclənməkədə davam etməsi, onun qəti olaraq qanunvericilik hüquqları əldə etməsi, hakimlərin təhlükəsizliyi), 1832-ci il *İslahat*

²¹ Yənə orada, 209-10.

²² Dünyada ən qədim parlament 930-cu ildə yaradılmış İslandiya parlamenti (*Alting*) hesab edilir.

²³ Schmidt, *Demokrasi Kuramlarına Giriş*, 209.

qanunu kimi hüquqi mətnlər vasitəsilə müsəyiat olunmuşdur.

İlk seçkili parlament 1265-ci ildə toplandı. 1688-ci il inqilabı parlament üzərindən kral himayəciliyini ləğv etmiş, seçki və qanun la-yihalının müzakirəsi azadlığını təmin etmişdir. 1707-ci ildə İngiltərə və Şotlandiya Büyük Britaniya krallığında birləşdikdən sonra vahid parlament yaradılmışdır. Hesab edilir ki, parlament demokratiyasının "oyun qaydaları" burada XVII əsrəndə başlamışsa da XVIII əsrin sonlarında – XIX əsrin əvvəllərində formalasılmışdır (ilk dövrədə müasir qanunvericilik orqanından daha çox orta əsrlərin ali silki məclisində bənzəyən parlamentin demokratifikasiyası üçün İngiltərəyə iki əsra qədər vaxt lazım galmışdı). Bu oyun qaydalarına parlament qarşısında siyasi baxımdan məsul bir hökumət və parlamentin buraxılması imkanı ilə yanaşı, hökumətin istefaya göndərilməsi, parlamentin çoxluğunun parlamentdaxili rəqibi olaraq parlamentar bir müxalifatın olmasa garikkiliyi, parlament və hökumətin qarşı-qarşıya olmaması, əksinə, bir qayda olaraq, parlamentar müxalifatın bir tərəfdə, parlamentar çoxluğunun və bu çoxluq tərəfindən dəstaklanan hökumətin digar tərəfdə olması, müxalifat liderinin önemli rol oynaması və s. saxıldı²⁴.

XIX əsrin sonlarına doğru parlament demokratiyası Avropanın bir neçə ölkəsində var idi (Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Niderland, İsveçrə, Norveç). Onların da əksəriyyəti monarxiya idi.

XX əsrin başlanğıcında hər yerdə liberallar demokratiyanın zəfərinin qələməz olduğunu böyük inam bəsləyirdilər. Mühərribənin başlanması bu inamı bir az da möhkəmləndirir. Vilson mühərribəni

²⁴ Schmidt, *Demokrasi Kuramlarına Giriş*, 210.

İngiltərə parlamentarizminin taşkökünlərinə və təkamüllünlərinə dair ətraflı bax, məs.: A.F. Pollard, *The Evolution of Parliament* (London: Longmans, 1920); Harold J. Laski, *Parliamentary Government in England* (London, 1959); Edmund B. Fryde, Edward Miller (ed.), *Historical Studies of the English Parliament, vol. 1: Origins to 1399* (Cambridge: Cambridge University Press, 1970); R.G. Davies, J.N. Denton (ed.), *The English Parliament in the Middle Ages* (Manchester: Manchester University Press, 1981); Martin Loughlin, *Kamu Hukukunun Temelleri*, 2-cı, 2017; Dilşad Çiğdem Sever, *Kıvılcım Turanlı* (Ankara: Dijnot Yayınları, 2017), 209-31.

demokratiya uğrunda mücadiləyə çevirir. Liberalların uğuru tezliklə hərbi əməliyyatlar başa çatdıqdan sonra idarəetmənin demokratik və konstitusional mənimsəyən və ya ən azı buna səy göstərən Avropa dövlətlərində öz əksini tapır²⁵.

1914-cü ildən parlament demokratiyası və parlamentli hökumət Avropa normasına çevriləməyə başlayır. Bu yoldan sapmalar əsasən kiçik ölkələrin xüsusi şartlarına və ya geriliyinə bağlı idi²⁶. 1918-ci ildən sonra demokratiya ideyaları əvvəllər heç vaxt bu ənənlərə malik olmayan ölkələrdə yayılmağa başlayır. Avstriya və Almaniyyada demokratik inqilablar nticəsində dualist monarxiyalı parlament demokratiyaları ilə əvəz edilir, bu dövrədə müstaqillik əldə edən bir sıra ölkələrdə qəbul edilmiş demokratik konstitusiyalarla (Polşa, Çexoslovakıya, Litva, Latviya, Estoniya, Finlandiya) parlamentləşdirmə hayata keçirilir, parlamentli demokratiya bərəqər olur. Azərbaycanda da (Gürcüstanla yanaşı) parlamentarizmin tətbiqi bu mərhələdə baş vermişdir. Parlament demokratiyasına əvvəllər keçmiş ölkələrdə isə demokratikləşmə istiqmətində yeni addimlər atılır: ümumi seçki hüquqü tətbiq edilir (məsələn, Böyük Britaniya və Niderlandda), qədənlərə seçki hüquq verilir və proporsional seçki sistemi tətbiq edilir (məsələn, Danimarkada, Norveçda, İtaliyada). Beləliklə, 1920-ci ildə qədər formal olaraq demokratik idarəciliyə Avropada əvvəlkindən daha geniş yayılır. Bu dövlətlərdən bəziləri monarxiya idilər, respublika Baltık dövlətlərində, Polşada, Çexoslovakıyada, Avstriyada, Almaniyyada, Gürcüstanda və Azərbaycanda yaranır.

Klaus von Beymenin təsbitinə görə, parlamentləşmə (*parlementarisation*) dalğaları demokratikləşmə dalğalarından daha tez-tez baş vermişdi; XVII-XX əsrləri əhatə edən bir zaman kəsində parlamentarizmin doqquz dalğası baş vermişdir və bunlardan dördü (3-6-ci dalğalar) demokratikləşmənin ilk uzun dalğası dövrünü əhatə edirdi²⁷. Cədvəl 8.2-dən də göründüyü kimi,

²⁵ Roberts, *Europe 1880-1945*, 314.

²⁶ James Wilkinson and H. Stuart Hughes, *Contemporary Europe: A History*, 10th ed. (New Jersey: Pearson Education, Upper Saddle River, 2004), 20.

²⁷ Klaus von Beyme, *Parliamentary Democracy: Demokratization, Destabilization, Reconsolidation, 1789-1999* (Palgrave Macmillan, 2000), 18.

parlamentlaşmanın daha çox ölkədə yayıldığı əsas dövrü Birinci dünya savaşından sonrakı dövrür. Müellifə görə, Huntington tərəfindən təklif edilmiş demokratikləşmənin birinci uzun dalgası gerçəklidə demokratikləşmə prosesindən daha çox parlamentlaşma prosesini olmuş (cüzi istisnalarla)²⁸, parlamentlaşma və demokratikləşmə nadir hallarda sıxırın baş vermişdir²⁹. İlk dəfə İngiltərədə iki parlament islahatı arasında, hakimiyətin zəif olduğu və ikipartiyalı sistemin böhranında olduğu dövrədə (1832-1867) ortaya çıxan parlament suverenliyi, təmsilçiləri ümumi seçki hüquq ilə demokratik şəkildə seçilmədiyindən dolayı xalq suverenliyi hesab edilmirdi. Yalnız 1918-ci ildən sonra yeni demokratik rejimlərin əksəriyyəti "xalq tərəfindən, xalq üçün parlament hökumətinə" müraciət edirlər³⁰. 1848-ci il fransız inqilabı zamanı belə sistemin yaradılmasına bəzi cəhdərlər olsa da, bu cəhdərlər konsolidasiya olunmamış sistem yaradımlaşıyla nəticələnmişdir³¹. Beləliklə, parlament rejimlərinin demokratikləşməsi XIX əsrin sonlarında başlamaqla Birinci dünya savaşından sonra əksər ölkələrdə ümumi seçki hüquq ilə başa çatıa da³², parlament demokratiyası bütövlükda XX əsrin məhsulu olmaqla 1918-ci ildən sonra tam realizə olunmuşdur³³. Bundan öncə mövcud olmuş sistemlər isə faktiki olaraq predemokratik sistemlər idilər. Qeyd edilənlərə əsasən, parlamentlaşmanın üç müxtəlif dövrü fərqləndirilir: (1) predemokratik (demokratiyə öncəsi) parlament sistemləri, 1832-1918; (2) konsolidasiya böhranından olan demokratikləşmiş parlament sistemləri, 1918-1939 (Azərbaycan Cumhuriyyəti də bu dövrün başlanğıcına aiddir); (3) konsolidasiya olunmuş parlament sistemləri, 1946-1990³⁴.

²⁸ Yenə orada, 26, 35.

²⁹ Yenə orada, 27.

³⁰ Yenə orada, 35.

³¹ Yenə orada, 1.

³² Yenə orada, 2.

³³ Yenə orada, 1.

³⁴ Yenə orada, 188.

Cədvəl 8.2: Parlamentlaşmə dalğaları

1. Sikkli sistemin (<i>the polity of estates</i>) parlamentlaşması	İngiltərə 1688-ci ildən
2. İngilizli rejimlər Əsas problemlər: nazirlik ofisinin və mandatın uyğunluğu: kralın vetosu	Fransa 1789-92 İspaniya 1808-ci ildən
3. Börpa (restavrasiya) rejimi Əsas problemlər: hökumətin kral və parlament qarşısında ikiqat məsləhiyyəti	Fransa 1814 və 1830-cu illərdən Belçika 1831-ci ildən
4. İngilizli rejimlər Əsas problemlər: prezident salahiyətləri, veto, ikipalatalı sistem	1848 Fransa (II Respublika) Almaniya (Paulskirche)
5. Əski konstitusiyalı monarxiya rejimlərinin parlamentlaşması Əsas problemlər: nazirin impiçimenti kimi parlament təzyiq vasitəsinin təsdiqlənməsi, bündən radd edilmişdir, parlamentin hökuməti kənarlaşdırmaq vəsaitlərinə malik olma hüququn genişlənməsi, dövlət başçısı hökuməti formalasdırırankən seçki nəticələrinin tanınması	Piyemont / İtaliya 1860-ci ildən Niderland 1868 Norveç 1884 Danimarka 1901 İsveç, Finlandiya 1917 Almaniya 1918
6. Birinci dünya müharibəsindən sonra demokratik konstitusiyaya inşası ilə parlamentlaşma Əsas problemlər: yariprezident sistemlərində prezidentin salahiyətləri (Almaniya, Avstriya, Finniadiya), hökumətlərin sabitiyi	Veymar Respublikası Avstriya Finlandiya Çexoslovakiya Estoniya İspaniya Respublikası 1931-ci ildən

Qeyd: Mövzumuzla əlaqəsi nəzərə alınaraq, burada parlamentarizmin doğquz dalğasından yalnız əltinsə aid verilər təqdim edilir.

Mənbə: Beyme, *Parliamentary Demokrasi*, 19.

Parlament rejimlərinin demokratikləşməsi ilk növbədə qanunvericilik fəaliyyətinin təmsili formada gerçəkləşdirilməsinə ehtiva edir. Bu baxımdan ümumi seçki hüquq uğrunda mübarizənin parlamentin demokratikləşməsinə təsiri şübhəsizdir. Bütövlükdə isə parlament demokratiyası tarixi baxımdan əsas etibarla seçki

hüququnda dəyişikliklər seçki iştirakçılığının genişləndirilməsi (bax: Cədvəl 8.2) və proporsional seçki sisteminin tətbiqi vasitəsilə bərqrar olmuşdur³⁵. Qərb demokratiyalarının təcrübəsi kontekstində Azərbaycan Cümhuriyyətində seçki hüquqi məsələlərinə kitabın sonrakı sahifələrində təfsilatlı baxılacaqdır. Burada yalnız Azərbaycan Parlamentinin mənşeyinin təmsili xarakterinə aydınlıq gatırmaya çalışacağım.

Azərbaycan Cümhuriyyətində parlamentlaşma ilə demokratiklaşma, demək olar ki, eyni zamanda baş vermişdir (yuxarıdakı təsvirdən də göründüyü kimi, əski parlament rejimli dövlətlərdə bu, on illərlə zaman aparmışdır), baxmayaraq ki, Cümhuriyyətin yaranlığı ilk altı ayda qanunverici orqan müsəyyən fasılı ilə parlament (parlament öncəsi) kimi fəaliyyət göstərməmişdir. Artıq qeyd edildiyi kimi, siyasi-hərbi təlatümlər və hərc-mərcilik dövründə yaranan əksər dövlətlər keçid dövründə ümumi seçkilər keçirməklə nümayəndəli orqanlar təşkil etmək imkanına malik olmamışlar və əvvəlk dövrə seçilmiş xalq nümayəndələrindən müvəqqəti qanunverici orqan təşkil etmək məcburiyyətində qalmışlar. Belə hallara Avropanın dövlətlərinin təcrübəsində də rast gəlmək olur. Məsələn, 12 noyabr 1918-ci ildə Avstriyada monarxiyanın ləğvindən və respublika elan edildikdən sonra, "Alman Avstriyasının dövlət və idarəciliq forması haqqında qanun" aəsən, Milli Müəssisələr Məclisine (*Konstituierende Nationalversammlung*) seçkilər keçirilənədək müvəqqəti qanunvericilik orqanı Almaniya Avstriyasının Mütəqəqqi Milli Məclisi (*Provisorische Nationalversammlung*) hesab olunmuşdur ki, buraya da alman seçki dairələrindən 1911-ci il imperiya parlamenti – Reyxrat seçkilərində seçilən Avstriya nümayəndəleri olan deputatlar (208 nəfər) daxil edilmişlər³⁶.

Dövrün və Cümhuriyyət quruluşunun şəraitini yeni seçki keçirməyə imkan vermediyindən Azərbaycan Cümhuriyyətinin qu-

³⁵ Yenə orada, 27.

³⁶ Bax: *National Assemblies Take Over from Parliament – Republic of Austria Parliament*, accessed April 15, 2018, <https://www.parlament.gv.at/ENGL/PERK/HIS/MON/1914-1918/index.shtml>; Karta Boçelka, *İstoriya Aestrii. Kültürtura, obchestvo, politika*, per. c nem. V. A. Brugn-Chekovoy, O. I. Veliniko, B. N. Kovaleva (Moskva: Izd-vo Vесь мир, 2007), 343.

rcuları da sonradan Parlamentin özəyini təşkil edən Azərbaycan Milli Şurasının formalşdırılmasında belə bir tacribədən yaranmışlar. Bu baxımdan Azərbaycan Parlamentinin mənşəyi Ümmət-rusiya Müəssisələr Məclisindən seçkilərlə bağlıdır. Yeri gölmüşkən, bu seçkilər dövrünə görə mütərəqqi hesab olunan bir hüquqi akt (1917-ci il 20 iyun tarixli Müəssisələr məclisində seçkilər haqqında Əsasnamə) osasında, ümumi və gizli seçki əsulü ilə, proporsional seçki sistemi üzrə demokratik şəraitdə keçirilmişdir. Cənubi Qafqazda, o cümlədən Azərbaycan bu seçkilər 1917-ci il noyabrın 26-29-da baş tutmuşdur. Cənubi Qafqaz üzrə seçkilərdə 15 siyasi partiya (o cümlədən Zaqafqaziya müsəlmanları dörd partiya ilə), 2455274 seçci iştirak etmişdir³⁷. Bu seçkilərdə Azərbaycanın dörd müsəlman partiyası ümumiyyətdə 926838 ("Müsavat" 615816, müsəlman sosialist bloku 159770, mənşəvik hümmətçilər 84748, ittihadçılar 66504) səs toplılmışdır³⁸. (Məlumat üçün qeyd edim ki, həmin dövrə müsəlmanların Cənubi Qafqazda sayı təxminən 3339945³⁹ nəfər olmuşdur.) Müsəlman əhalidən digar partiyalarla da səsverme hallarının istisna edilmədiyini nəzəraalsaq, bu əhalidə arasında seçki faallığının kifayat qədər yüksək olduğu ehtimal edilə bilər. Bakı şəhəri isə seçci faallığının yüksəkliyinə görə xüsusi fərqlənmişdir. Belə ki, Noyabrın 29-da keçirilmiş seçkide 405829 nəfər əhalisi olan⁴⁰ Bakı şəhərində 160 min seçicidən 110 min nəfər iştirak etmişdir⁴¹. Bu o deməkdir ki, seçki hüququnun seçkilərdə iştirakçı faizi (yəni seçkide iştirak edən seçicilərin sayının toplam seçici sayına nisbəti) 68,75 olmuşdur (Onu da qeyd edim ki, bu zaman qadınlar xüsusi faallıqları ilə fərqlənmişlər⁴²). Cənubi Qafqazda

³⁷ Bax: *Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası*, 2 cildə, II c. (Bakı: "Lider naşriyyat", 2005), 215.

³⁸ Yenə orada.

³⁹ Nəzərə almaq lazımdır ki, Rusiya imperiyasındaki ənənəyə görə, bu rəqəm Dağıstanın müsəlman əhalisi də daxil edilirdi. Bax: *Kekeçeskii kalendär na 1917 zod* (Tiflis, 1916), 178-221; ARDA, f. 28, siv. 1, iq 42, v. 4.

⁴⁰ Kekeçeskii kalendär na 1917 zod, 179-185; ARDA, f. 28, siv. 1, iq 42, v. 8.

⁴¹ *Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası*, II c., 215.

⁴² Yenə orada.

müsəlmanların seçki faallığına dair göstəricilərin Bakıya aid göstəriciyə aşağı-yuxarı yaxın olduğunu söyləmək olar. İlk baxışdan bu göstəricilər o dövr üçün yüksək görünür da, bunun obyektiv sabobları var idi. Belə seçki faallığını şərtləndirən asas səbəblərdən biri kimi Cənubi Qafqazda yaşayan xalqlar və dinlər arasında ciddi rəqabətin olmasına göstərmək olar. Maraqlıdır ki, bu göstəricilər dövrün Qərb demokratiyalarında XX əsrin ilk rübündə əhalinin seçkilərdə iştirak göstəricilərlə (bax: Cədvəl 8.3) müqayisə edildikdə, onların XX əsrin ilk rübündə Qərb demokratiyalarında seçkilərdə iştiraklığın orta faiziindən, eləcə də uzun müddət davamlı demokratiya təcrübəsi olan bir sıra ölkələrin (məsələn, Fransa, İsvəçə, ABŞ) göstəricilərindən yüksək olduğu məlum olur.

Bələdliklə, Azərbaycan Parlamentinin özəyini Zaqafqaziya müsəlmanları tərəfindən dörd siyasi partiyanın siyahısı üzrə demokratik yolla seçilan, Zaqafqaziya Seymında genişləndirilmiş siyahı üzrə üzlə kimi iştirak edən və Azərbaycan Milli Şurasını təşkil edən 44 nəfər üzv təşkil etmişdir. Mürəkkəb siyasi şəraitlə yaranmış və faaliyyət göstərən gənc Azərbaycan Cümhuriyyəti ali nümayəndələri orqanının təşkilində kooptasiya sistemi ilə yanaşı, ölkədə yaşayan bütün millatların əhalinin milli tərkibinə proporsional şəkildə parlamentdə təmsil olunmasını təmin etmək üçün müxtalif milli və siyasi təşkilatlardan nümayəndələr göndərəmə sisteminə da təbiq etmişdir. Bir cəhət da nezərdən qəymamalıdır ki, Azərbaycan Cümhuriyyətinin Parlamenti müvəqqəti (Müəssislər Məclisi seçiləndək) qanunvericiliq orqan kimi təşkil olunmuşdur və asas vazifələrinən biri Müəssislər Məclisina seçkilərə hazırlıq görmək idi. Həqiqətən də bu hazırlıq işi tezliklə başa çatdırılmış, Müəssislər Məclisini demokratik əsaslarda seçkilər keçirilməsini təmin edəcək qanun 1919-cu il iyulun 21-də qəbul edilmişdir. Həmin aktın uyğun olaraq, Müəssislər Məclisinin ümumi və barəbar seçki hüquq (bu hüquqla seçki günündək 20 yaş tamam olan hər iki cinsdən vətəndaşlar malik idilər) əsasında, birbaşa seçkilər və gizli səsverme yolu ilə, proporsional nümayəndəlik əsasında əhali tərəfindən seçilməsi nəzardə tutulurdu. Məlum olduğu kimi, Müəssislər Məclisini bu qanun əsasında təşkil edilən seçkilər ərafəsində Azərbaycan Cümhuriyyətinin işgali seçki prosesinin başa çatmasına mane olmuşdur.

Cədvəl 8.3: Seçkilərdə iştirak, 1850-1930

	1850-1869	1870-1890	1891-1913	1918-1930
Avstriya	0,5	1,0	17,7	55,0
Belçika	1,7	1,8	22,1	27,8
Kanada			19,6**	33,2
Danimarka	5,3	10,7	12,7	40,4
Finlandiya				32,8
Fransa	21,2	21,5	22,4	23,3
Almaniya		15,7	18,3	53,7
Britaniya	5,5	12,1	12,1	47,6
Yunanistan	10,0	18,0	15,0	16,4
İclandiya			10,2	32,1
Irlandiya				39,6
İtaliya	1,0	4,9	5,3	17,7
Lüksemburq				47,8
Nederland	2,0	5,3	12,7	41,9
Norveç	2,4	4,7	20,2	42,6
Portuqaliya	5,0	5,0	6,2	6,4
İspaniya	16,5*	3,9	15,8	13,4
İsveç	1,0	2,2	10,9	38,8
İsvəçə	5,0	12,7	12,1	21,2
ABŞ			18,5*	25,5
Orta % hər bir dövr üçün	5,5	8,5	14,8	32,8
Orta % XX əsrin ilk rübü üçün				≈23,8

Qeydlər: * 1873 və ** 1917-ci illərin veriləri öks olunmuşdur.

Mənbə: Dieter Nohlen, *Wahlrecht und Parteiensystem*, 2nd edn (Opladen: Leske & Budrich, 1990), 36. – İstənin mənbəyi: Beyme, *Parliamentary Demokrasy, 30*.

Azərbaycan Cümhuriyyətində parlamentarizmi Qərb demokratiyalar kontekstində ümumən dəyərləndirərək, kitabın bununla əlaqəli əvvəlki səhifələrində daha ətraflı yer alan faktiki materialı

üümülaşdırıb xülasasını versək, bu sıradə parlament demokratiyası sahəsində dövrün qabaqcıl ənənələrinin mönimsənilməsini özəlliklə vurgulamaq gərəkir. Xuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Cümhuriyyəti parlamentləşmənin altıncı dalğasına aid olmaqla (Cədvəl 8.2), bu sahədə əvvəllər tacribəsi olmayan dövlətlər sırasında yer alır (cədvəldə yer almış parlamentli respublikaların əksariyyəti əvvəllər parlamentar sistemli konstitusiyalı monarxiya olmuş dövlətlərdir, yəni bu dövlətlər müəyyən parlament təcrübələrinə malik olmuşlar). Bununla belə, ağrıxaxili və xarici siyasi şəraitdə fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Cümhuriyyəti seçilmiş demokratiya yoluna sədaqət nümayiş etdirirək, parlament demokratiyasının heç bir vacib ünsür və prinsiplərindən vaz keçməmişdir. Əksinə, bəi sira hallarda ifrata varılmışdır. Qərb demokratiyalarının əksariyyətində parlamentli monarxiya mövcud olduğu halda, Cümhuriyyət parlamentli respublika idarəciliğ sistemi seçilmişdir (bax: Cədvəl 8.4-ün 2-ci sütunu). Parlament qarşısında siyasi baxımdan məsul hökumət prinsipi əsas götürülmüşdür. Qanunvericilik hakimiyətini parlament, i牠ədici hakimiyəti isə hökumət həyata keçiririd. Burada təkpalatalı struktura malik olan parlament çoxpartiyalı əsaslarında təşkil olunmuş və fəaliyyət göstərmişdir (Cədvəl 8.4-ün 3 və 4-cü sütunları). Müqayisə üçün qeyd edim ki, əvvəllər parlament tacribəsi olan, cümhuriyyət quruculuğuna Azərbaycandan beş il sonra başlayan Türkiyədə təkpartiyalı parlament mövcud olmuşdur. Bunun səbəbləri arasında içtimai quruluşun sosial-iqtisadi inkişaf zəifliyi üzündən plüralist olmaması, belə bir sistemde idarəciliyin "daha az başşəridic, daha effektiv və daha sürətli olması", "toplumda Cümhuriyyətin qurulmasına qarşı göstərilən reaksiyaların təşkilətlenməsinin zətan Cümhuriyyətin siyasi quruluşu üçün təhlükəli olması" göstərilir⁴³.

Fikir plüralizmi, müzakirələrin açılığı və gerçək demokratikliyi Azərbaycan Parlamentinin fəaliyyətində dönmədən əmlə edilən mühüm prinsiplər olmuşdur. Müxalifat qanuni hesab edilərək, onun fəaliyyətinə geniş imkanlar yaradılmışdır. Parlamentdə fərqli sıralarda

⁴³ Ahmet N. Yücekök, *Siyaset Sosioolojisi Açısından Türkiye'de Parlamentonun Evrimi* (Ankara: A.Ü. S.B.F. və Basın-Yayın Okulu Basımevi, 1983), 111.

Cədvəl 8.4: Qərb demokratiyalarında, Azərbaycanda və Türkiyədə parlamentarizm (bəzi ümumi parametrlər üzrə)

Ölkələr	Parlamen-tarizmə keçid ili	İdarəetmə forması	Parlament təşkil və fəaliyyətində partiya sistemi	Parlamen-tin strukturu
				1 2 3 4
İngiltərə	1688	parl. monarx.	ikipartiyalı	ikipalatalı
Fransa	1821	parl. respub. 1958-dək	çoxpartiyalı	ikipalatalı
Belçika	1831	parl. monarx.	çoxpartiyalı	ikipalatalı
İtalya	1860	parl. monarx. 1922-dək	çoxpartiyalı	ikipalatalı
Niderland	1868	parl. monarx.	ikipartiyalı, 1920-dən çoxpartiyalı	ikipalatalı
İspaniya	1874	parl. monarx. 1931-dək	çoxpartiyalı	təkpalatalı 1978-dək
İsveç	1874	parl. respub.*	çoxpartiyalı	ikipalatalı
Norveç	1884	parl. monarx.	ikipartiyalı, 1920-dən çoxpartiyalı	ikipalatalı 2009-dək
Danimarka	1901	parl. monarx.	ikipartiyalı, 1920-dən çoxpartiyalı	1953-dən təkpalatalı
Finlandiya	1906	parl. monarx., 1917-ci ildən parl. respub.	çoxpartiyalı	təkpalatalı
Türkiyə	1909**	parl. monarx.	təkpartiyalı	ikipalatalı
		parl. monarx. 1920-1923	təkpartiyalı	təkpalatalı
		parl. respub. 1923-1956	təkpartiyalı	təkpalatalı
İsveç	1917	parl. monarx.	çoxpartiyalı	ikipalatalı 1971-dək
Azərbaycan	1918	parl. respub.	çoxpartiyalı	təkpalatalı
Avstriya	1918	yarıprez.res. 1920-1938	çoxpartiyalı	ikipalatalı
Almaniya	1918	yarıprez.res. 1919-1933	çoxpartiyalı	ikipalatalı

Qeydlər: * İsveçin idarəetmə forması ilə əlaqədar alımlar tərəfindən diğar fikirlər da söylənmişdir. Bazılırları (mas., Lijphart) onu prezident, digərləri (məs., Steffani) yarıprezident hökumət sistemi kimi müəyyən edirlər.

Bax: Schmidt, *Demokrasi Kuramlarına Giriş*, 211. Gerçəklidə İsveçə saf halda

nə parlamentli, nə də prezidentli respublikadır və öz məxsusi idarəetmə forması nümunəsini (parlamentli respublikanın orijinal tipini) yaratmışdır.

^{**} 1876-ci il Konstitusiyasına əsasən təşkil olunan ilk Osmanlı Parlamenti 19 mart 1877-ci ildə toplanmışdır. Tayin edilmiş 25 üzvü bir senat və Konstitusiyaya zidd bir şəkildə keçirilmiş seçkilər nöticəsində formalasdırılmış 120 naşır üzvə malik məclisən ibarət olan bu parlament əslində "oyuncak parlament" olmuşdur. 11 ay yaxın bir müddədən sonra o, Rusiya ilə müharibə saforbarlığı bohanasına sultan Əbdülhəmid tərəfindən dağıdılmışdır. Bax: Ahmet N. Yüçükök, *Siyaset Sosiolojisi açısından Türkiye'de Parlamentonun Erişimi* (Ankara, A.U.S.B.F. və Basın-Yayın Yüksek Okulu Basımevi, 1983), 76-77. Bu üzdən asıl parlamentar sistemini Türkiye'də tətbiqinin 1909-cu ildə Konstitusiyaya edilən dayışıklılıqlarə əsasən başlaması fikri dəha düzəldir. Atilla Özer, *Bati Demokrasilerinde və Türkçədə Hükumətin Kuruluş Yönüntəri* (Ankara: Ankara İktisadi və Ticari İlimler Akademisi, 1981), 115.

Mənbə: birinci sütunun veriləri – Stein Rokkan, *Citizens, Elections, Parties* (Oslo: Universitetsforlaget, 1970), 84 ff; Dieter Nohlen, *Wahlrecht und Parteiensystem*, 2nd edn (Opalen: Leske und Budrich, 1990), 33; Beyme, *Parliamentary Democracy*, 28; beşinci sütunun veriləri – Beyme, *Parliamentary Democracy*, 45.

oturma kimi bir ananədən istifadə edilmişdir⁴⁴. Bu oturma qaydası müxalifatın institusionallaşmasının rəsmi formal təsdiqi anlamında olmasına yanaşı, ham də onu ifadə edirdi ki, hökuməti tənqid etmə və ona nəzarət etmə vəzifəsinə bütünlükə parlament deyil, onun içində yer alan müxalifət öz üzərinə götürür.

Seçki iştirakçılığının genişləndirilməsi ilə yanaşı, demokratiklaşmanın əsas vasitələrindən biri da proporsional seçki sisteminin tətbiqi olmuşdur. Bu sistemin idarəetikdə yeni siyasi qüvvələrin iştirakının təmin edilməsində xüsusi önemi vardır⁴⁵. Avropanın dövlətlərinin əksarayıyyətinin I Dünya müharibəsindən sonra majoritar sistemdən (onun qeydli tiplərindən) proporsional təmsil sistemine keçməsi seçki sisteminin inkişafının əsas meyillərindən biri olmuşdur. Yalnız tak-tak hallarda (Fransa və İtalya) bunun əksi, yəni majoritar

*Cədvəl 8.5: Proporsional seçki sistemine keçid
Proporsional seçki sistemini keçidi illəri*

Ölkə/Çar	Yıl
Belçika	1900
Finlandiya	1907
İsviç	1911
Hollanda	1918
Azərbaycan	1918/19
Avstriya	1919
Almaniya	1919
İtalya	1919
Lüksemburq	1919
İsveç	1919
Danimarka	1920
Norveç	1921
İrlandiya	1922
Yunanistan	1926
Fransa	1945
İslandiya	1959
Portuqaliya	1975
İspaniya	1976
B. Britaniya	

Mənbə: Cədvəldəki verilərlə bərabər alınmışdır: Daniele Caramani, *Elections in Western Europe since 1815. Electoral Results by Constituencies*, The "Societies of Europe" Series (London: Macmillan, 2000), 48, 60.

⁴⁴ Bu ananə ilk dəfə İngiltərədə təşəkkül tapmışdır. Təxminən 1750-ci ilların etibarən hökuməti dəstəkləyən qrupun hökumət heyətinin oturduğu sıraların arasında, müxalifatın isə bu sıraların önünde oturması bir adət halına gəlmışdır. Poggi, *Devlet: Dögsə, Gelişimi ve Geleceği*, 78.

⁴⁵ Beyme, *Parliamentary Democracy*, 27.

sistemə qayğılı baş vermişdir. Cədvəl 8.5 bu məqamlarla bağlı məlumatı əyani olaraq özündə əks etdirir. Proporsional seçki sistemi, artıq qeyd edildiyi kimi, Azərbaycan Parlamentinin təşkilinin təməlində durdur. Bundan əlavə, Azərbaycan Cümhuriyyətinin sonrakı demokratikləşmə prosesində bu sistem seçməklə (21 iyul 1919-cu il tarixli "Azərbaycan Cümhuriyyətinin Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə" ilə) sözügedən meyili gözdən qərərməmiş və məhz bu düzgün seçimi ilə də Avropanın proporsional seçki sistemini keçən demokratik dövlətlərinin ilk sıralanında yer almışdır.

2. Cümhuriyyətin idarəetmə sistemi

Qanunvericilik fəaliyyətinin təmsili formada gerçəkləşdirilməsi ilə yanaşı, mövzuya bağlı digər bir məqam qanunvericilik və icraedici hakimiyətlərin qarşılıqlı münasibətidir ki, bu da parlament demokratiyası idarəetmə sisteminin (*government system*) müəyyənedici ölçüsüdür.

Yeri gəlmüşkən, Azərbaycan Cümhuriyyətinin idarəetmə sisteminə xüsusi məqala hasr etmiş M.B. Məmməzdəzadə ona iki müxtəlif sistemin (İsveçə tipində "maclis hökuməti" və tam parlamentar hökumət sistemi) xüsusiyyətlərinin xas olduğunu qeyd edir və təhlilin sonunda belə bir nəticəyə gəlir ki, Azərbaycan maclis hökuməti modeli ilə tam parlamentar hökumət modelini birləşdirmişdir və "burada parlamentarizmə mütəvəccih [yönləndə] bir maclis hökuməti görülməkdə idi"⁴⁷. Məmməzdəzadənin fikirlərinin təhlilinə keçməzdən öncə parlament demokratiyası idarəetmə sisteminin həmin dövrədə mövcud olmuş modellərinə diqqət yetirildi.

Azərbaycan Cümhuriyyətinin fəaliyyəti dönməndə Qərbin demokratik dövlətlərində parlament demokratiyası idarəetmə sisteminin müxtəlif modelləri mövcud idi. Siyasi formannın müxtəlif elementlərindən istifadə etməklə, siyasi liderliyin və idarəetmənin fərqli tipləri həyata keçirildi. Bilindiyi kimi, hökumət sistemləri

konstitusiya hüququnun klassik nəzəriyyəsində "hakimiyətlər bölgüsü – hakimiyətlər birliyi sistemləri" şəklində iki yera ayrıılır. Hakimiyətlər birliyi sistemlərində qanunverici və icraedici hakimiyətlər eyni orqanda cəmlənir. Bu hakimiyətlərlən tək əldə birləşməsi halında hakimiyətlər birliyinə asaslanan bir hökumət sistemi mövcud olur. Qanunverici və icraedici hakimiyətlər icra orqanında cəmlənmişsə, burada söhbət "mutlaq monarxiya" və ya "diktatorluq" rejimlərindən gedir. Qanunverici və icraedici hakimiyətlər qanunverici orqanda birləşmişsə, ortada "maclis hökuməti" ("hamçinin "konvensional" və ya "direktorital" rejim də adlandırılır) vardır. Hakimiyətlər bölgüsü sistemlərində qanunverici və icraedici hakimiyətlərin icrası ayrı-ayrı orqanlara həvalə edilir. Qanunvericilik və icraedici hakimiyətlərin bölgüsü bu bölgünün dərəcəsindən asılı olaraq iki fərqli hökumət sisteminin ortaya çıxmamasına yol açır. Qanunverici və icraedici hakimiyətlərin bir-birindən sərt şəkildə ayrıldığı sistemlərə "prezidentli sistem", bu hakimiyətlərin yumşaq (mülayim) və tarazlı bir şəkildə ayrıldığı sistemlərə da "parlamentli sistem" adı verilmişdir⁴⁸. (K. Şnit bu sonuncunu "daha ciddi mənədə parlamentli sistem"⁴⁹ adlandırır). Parlamentli sistem (eyni zamanda sözün də mənasında parlamentarizm) də öz növbəsində parlamentin hakimiyətinin mərkəzi olduğu, qanunvericilik hakimiyətinin üstünlük tanıyı *mutlaq parlamentli sistemlərə (parlamentarizmə)* və parlamentdə olan sabit əksəriyyətin dəstəklədiyi icraedici hakimiyətə üstünlük tanıyı *nisbi parlamentli sistemlərə (parlamentarizmə)* bölünür⁵⁰. Parlament əksəriyyətinin lideri siyasi liderliyə malik olduqda və idarəciliyə rəhbərliyi həyatə keçirdikdə, bu sistem baş nazir sistemi (*premier system*), parlament çoxluğuna malik bir partiya olmadıqda isə adə-

⁴⁷ Ergun Özbudun, *Türk Anayasası Hukuku*, 5. Baskı (Ankara: Yetkin Yayınları, 1998), 6.

⁴⁸ Carl Schmitt, *Constitutional Theory*, trans. and ed. Jeffrey Seitzer (Durham and London: Duke University Press, 2008), 330.

⁴⁹ Ph. Foillard, *Dictionnaire de droit public* (Paris, 2000), 334. – İstinadın mənbəyi: B.B. Maklakov, *Конституционное право зарубежных стран. Общая часть*, yux. (M: Volyerps Klyuver, 2006), 573.

⁵⁰ Mirzə Bala (Mehmetzade), "Azerbaycan Cumhuriyeti hərki sistem üzərinə kurulmuştu?", *Ödül-Yurd* 4(29) (haziran 1931): 105.

tən müxtəlif partiyalardan bir koalisiya hökuməti təşkil olunur ki, bu da *kabinet sistemi* adlanır⁵⁰.

O dövrün mütləq parlamentli sisteminin on bariz nümsəsi kimi Üçüncü Respublika döñəni Fransasını (1873-1940-ci illar) göstərmək olar. Bu döñəmdə Fransada qanunvericilik hakimiyyyəti icraedici hakimiyyyət münasibətdə üstünlüyə malik idi. İcra şəlahiyyətləri parlament qarşısında masul bir kabinet vasitəsilə həyata keçirilirdi. İcraedici hakimiyyyat iki başlı idi. Dövlət başçısı - prezident Milli Maclis tərəfindən 7 il müddətinə seçilirdi. O, baş nazırı təyin edirdi, baş nazır isə nazirlərin siyahısını tətbiq edib dövlət başçısına taqdim edir, dövlət başçısı bayındırıldan sonra parlamentin ettimad səsverməsilə hökumət kabinetinin formalşdırılması başa çatırı. Öks halda dövlət başçısı yəni baş nazır təyin etməyə məcbur olurdu. Parlamentdə partiyaların heç biri cəoxluğa malik olə bilmədiklərindən hökumət sürəksizliyi xarakter id. Belə ki, 1873-1940-ci illərdə 99 hökumət kabinetini mövcud olmuşdur ki, onlardan 81-i altı aydan az və ya altı aylı on iki ay arasındakı müddətdə fəaliyyət göstərmüşdür⁵¹.

Nisi parlamentli idarəetmə modelinin an parlaq həm tarixi, həm da müasir nümunəsi İngiltərənin idarəetmə sistemidir. Burada parlamentdə cəoxluğa malik partiyanın lideri baş nazır olur. Bu üzdən ümumi seçkilər (İcmalar palatasına) əslində baş nazır olmağa namizədlər arasında aparanlar bir sekcidir⁵². Baş nazır da öz növbəsində əsas etibarla öz partiyasından olan parlament üzvləri arasından (amma kənardan da olı bilər) nazirlərin siyahısını hazırlayıb krala taqdim edir, kral isə siyahını taqdim edir. Hökumət parlament qarşısında hesabat verir. Kralın parlamenti istefaya göndərmək hüquq var, lakin faktiki olaraq belə bir qərarı baş nazır verir.

Bu modelin digər bir örnəyi isə 1909-cu il Kanuni-Esasi dəyişikliyindən sonrakı, 1920-ci ilə qədər davam edən Osmanlı İmperatorluğunun idarəetmə sistemi olmuşdur.

⁵⁰ Schmitt, *Constitutional Theory*, 330.

⁵¹ Herman Finer, *The Major Governments of Modern Europe* (New York, 1962), 249-50.

⁵² Kral Loewenstein, *British Cabinet Government* (Oxford University Press, 1967), 119.

Maclis (direktorial) idarəetmə sistemi İngiltərədə Uzun Parliament (*Long Parliament*) döñəmində (1640-1653), Fransada 1789-cu il inqilabından sonra yaranan Milli Konvent (*Convention Nationale*) zamanı (1792-1795), eləcə də Üçüncü Cümhuriyyətin qurulması prosesində (1871-1873) tətbiq olunmuşdur. O, haçının I Dünya müharibəsindən sonra qurulan bəzi dövlətlərdə (Latviya, Litva, Estonia, Polşa, Avstriya respublikalarında altı ildən on altı ilədək müddətlərdə), eləcə də Türkiyədə (23 aprel 1920-ci ildən 29 oktyabr 1923-cü ilədək - burada hökumətin adı buunu vurgulayırdı: "Türkiyə Böyük Millət Maclisi Hökuməti") tətbiq edilmişdir. Bu rejimin an uzunömürlü və tam olaraq tətbiq edildiyi ölkə isə İsveçədir⁵³. Bu gün də İsveçə onun yegana təmsilçi olaraq qalır. Maclis idarəetmə sisteminin bu ölkələrin hər birində özünəməxsus xüsusiyyətləri vardır. Bununla belə onun bir sira an ümumi cəhətləri sırasında qanunvericilik hakimiyyyətinin icraedici hakimiyyyati ciddi nəzarət altına almasının və sonuncunun birinci qarşısında özünümüdafiə imkanlarından mahrum olmasına⁵⁴; parlamentin normal olaraq özüna xas olmayan bir sira funksiyalar yerinə yetirməsinə və sonuncunun fəaliyyətində birincinin lehənə bir daralma müşahidə edilməsinə, icra organının parlamentin bir məmərə durumunda olmasına⁵⁵; icraedici hakimiyyyəti həmçən nəzarətdə saxlamaq zərurəti üzündən parlamentin daim toplantı halında olmasına⁵⁶; bir qayda olaraq, dövlət başçısı vəzifəsinin olmamasını, ya da onun rəmzi xarakterdə olmasına⁵⁷ göstərmək olar. Bu rejimlərdə qanunvericili

⁵³ Paul Bastid, *Le Gouvernement D'asssemblé* (Paris: Cujas, 1956), 3-4.

⁵⁴ Yenə orada, 21.

⁵⁵ Yenə orada, 14-15, 389.

⁵⁶ Yenə orada, 388.

⁵⁷ Yenə orada, 390-91.

Maclis idarəetmə sistemi haqqında onun geniş tanınmasından inkarnadək müxtəlif fikirlər mövcuddur. Bir görüş tərəfdarları onun mövcuduluğunu parlamentin üstünlük verməkla formallaşmış ilə əsaslandırmışlar. Digərləri onu icra organının qanunvericiliq orqanına aqş şəkildə təbe etməsi, hakimiyyyətlər bölgüsü prinsipini başlangıçıdan tanımaması ilə izah etmişlər. Üçüncü bir görüş tərəfdarları isə parlamentar rejimlər bu rejim arasında bir forq görmədiklərindən onun müstəqil olaraq mövcudluğunu inkar etmişlər. Bax: Bastid, *Le Gouver-*

icraedici hakimiyətlərin münasibətləri diqqət mərkəzində olduğu halda, məhkəmə hakimiyətinə münasibətdə bu belə deyildir. Bəzi müstəsna hallarda, özəlliklə də inqilabi dönməldə qurulan yeni düzənlik mühafizə zərurati əlaqədər parlamentin məhkəmə səlahiyyətlərinə nəmənmişəməsinə yol verilir. Bu zaman onun daxilində təşkil edilmiş müəyyən orqanlar bu salahiyatları birbəsi və ya dolayılıyla həyata keçirirlər⁵⁸. Bu rejimin özüllüklerindən biri də hökumət kabinetlərinin sürəksizliyidir. Məsələn, Avstriyada 1918-ci ilden 1934-cü iladək 23, Estoniyada 1918-ci ilden 1934-cü iladək 25, Litvada 1918-ci ilden 1926-ci iladək 13, Latviyada 1919-ci ilden 1934-cü iladək 18, Polşada 1919-cu ilden 1926-ci ilə qədər 13 hökumət dəyişikliyi baş vermişdir⁵⁹. Ümumiyyətlə, haqqında bəhs edən rejim daha çox (İsveçə istisnadır) müvəqqəti və kecid rejimi kimi xarakterizə edilir.

Mövzumuz üçün önemini nəzərə alaraq, qısa olaraq bu rejimin İsveçrə xüsusiyyətlərinə diqqət yetirək. Burada yüksək siyasi nüfuzu malik olan iki palatalı qanunverici orqan – Federasiya Maclisi icraedici orqana – Federasiya Şurasına münasibətdə çox üstünlüyə malikdir. Federasiya Şurası Federasiya Maclisi palatalarının birgə toplantısında 7 üzvdən ibarət tərkibədə seçilir. Eyni zamanda hökumət – Federasiya Şurası başçısı olan Konfederasiya başçısı Federasiya Maclisinin birgə toplantısında Federasiya Şurası üzvləri sırasından bir illik müddədə seçilir. Bu vəzifə rəmzi xarakterdadır, başqa sözə, onun digar nazirlərdən fərqli (üstün) heç bir xüsusi salahiyəti yoxdur. O da bir nazirliyi həyata keçirir, Federal Şuranın toplantılarına sadrək edir və bu zaman digər üzvlərin səsləriylə eyni dəyərdə səs haqqına malikdir, başqa deyimlə, “barabərlər arasında birinci”dir (*primus in ter pares*). Onun klassik dövlət başçısının sahib olduğu salahiyətləri yoxdur. Ümumiyyətlə dövlət başçısı kimi onun səlahiyətləri çox azdır və başlıca olaraq, dövlətin daxildə və xaricdə təmsili ilə məhdudlaşır. Nazir seçilən şəxslər parlament üzvü olduqda, bu üzvlüklerini itti-

meni, 5-7.

⁵⁸ Yenə orada, 22-23.

⁵⁹ Özer, *Bati Demokrasilerinde və Türkiyədə Hükumətin Kuruluş Yöntəmləri*, 44.

rılər. Onların hər biri öz nazirlikləri üzrə şəxsən, eləcə də Federal Şuranın kollegial qərarlarından dolayı kollegial məsulüyyət daşıyır. Federal Şura parlamentin bir qurumu kimi faaliyyət göstərir və onun faaliyyəti parlamentin tam nəzarətində tabedir. Bu başlıca olaraq sorğular verilməsi yolu ilə həyata keçirilir. Sorğular qənaətbəxəs cavab verilmədikdə, hökumət istəfaya getmək məcburiyyətində deyil (parlamentin hökuməti istəfaya göndərmək salahiyəti yoxdur), yalnız parlamentdən aldığı direktivlərə uyğun olaraq faaliyyətini qurur. Hökumət bundan əlavə parlamentə müfəssəl illik hesabatlar verir. Federal Maclisin salahiyətləri genişdir, hökumət bir sira sahələrdə (ordu işlərində, xarici əlaqələrdə və s. başqa işlərə) qərar qəbul edərkən öncədən və ya sonradan qanunvericilik orqanından icazə almmalıdır. Hökumətin parlamenti buraxmaq səlahiyyətindən səhəbat belə gedə bilməz⁶⁰.

İndi isə yuxarıda manzarası asas cizgilərlə tasvir edilən kontekstdə Azərbaycan Cumhuriyyətinin bu sistemlərdən hansına aid (və ya daha yaxın) olduğunu müqayisə yolu ilə aydınlaşdırıq. Belə müqayisəni aparmaqda Cədvəl 8.6-də təqdim edilən qarşılaşdırma yardımçıımız olacaqdır. Bu zaman nisbi parlamentli sistem kimi İngiltərənin idarəetmə sistemi, mütləq parlamentli respublika idarəetmə sisteminin örnəyi kimi isə həmin dövrə bu sistemin daha bəriz təmsilcisi olan Fransanın Üçüncü Respublikasının idarəetmə sistemi seçilmişdir.

Cədvəl 8.6-da diqqəti cəlb edən ilk məqam birinci parametra görlə Azərbaycan Cumhuriyyəti idarəetmə sisteminin asas xüsusiyyəti kimi icraedici hakimiyətə münasibətdə qanunverici hakimiyətə üstünlük tanımı onu, bir tərəfdən, İngiltərənin nisbi parlamentli sistemindən fərqləndirir, digər tərəfdən, mütləq parlamentli respublika idarəetmə sisteminə, qismən də məclis idarəetmə sistemi-

⁶⁰ İsveçrə hökumət sistemində dair ətraflı bax: Rappard, William E., *La Constitution Fédérale de la Suisse* (Neuchâtel: A la Baconniere, 1948); *The Federal Constitution of Switzerland: with German Text, transl. and commentary by Christopher Hughes* (Oxford: Clarendon Press, 1954); George Arthur Codding, *The Federal Government of Switzerland* (Boston: Houghton Mifflin Co., 1961).

*Cədvəl 8:6: Azərbaycan Cumhuriyyatı hökumət sisteminin
yaxın hökumət sistemi modelləri ilə qarşılaşdırılması*

Parametrlər	Nisi parlamentli idarəət modelinin özülləri (İngiltərə ömrəyində)	Mütləq parlamentli idarəət modelinin özülləri (Fransanın Üçüncü Respublikası ömrəyində)	Macis hökuməti modelinin özülləri	Azərbaycan Cumhuriyyatında hökumət sisteminin özülləri
1. Qanunvericili hökimiyətin icra hökuməti ilə müttəbatlığı	Icraedici hökimiyətə üstünlük təmizlər, parlamentdə hökumət arasında bələdiyi bir əməkdaşlıq mövcuddur, hökumət parlament qarşısında siyasi mösulliyyət dəsyir, kralın parlamenti buraxmaq salahiyəti var.	Parlament hökuməti münasibədə iştənilüyə malik idi, hökumət parlament qarşısında siyasi mösulliyyət dəsyirdi, parlament etimad göstərməkədən sonra hökuməti istefaya gəndərə bilirdi, hökumətin parlamenti buraxmaq salahiyəti yox idi.	İcra organı qanunvericilik orqanının asıl olmasına müsbət deyil, o, parlamentinin bir orqanı şəhəndədir. Parlament istədiyi vaxt icra orqanını və ya onun üzvələrini istefaya gəndərə bilir.	Parlament hökumətə minasibədə iştənilüyə malik idi, hökumət parlament qarşısında siyasi mösulliyyət dəsyirdi, parlament etimad göstərməkədən sonra hökuməti istefaya gəndərə bilirdi; hökumətin parlamenti buraxmaq salahiyəti yox idi.
2. Hökumətin rəsəkli qaydaları	Kral İmərnət palatasında cəoxluq qazanmış partiyanın liderini baş nazır olaraq təyin edir. Baş nazır da öz	Dövlət başçısı baş nazır təyin edirid, baş nazır nazirlərin siyahısının tərtib edib dövlət başçısına təqdim edirid; dövlət başçısı olmaya da bilirlər.	İcra salahiyətəsi parlamentdə onun üzvürləri arasından seçilən (İsvərəcədə parlament üzvürləri olmaya da bilirlər).	Parlament tərafından onun sadıq vəstəsilə öz üzvürləri arasından, parlamentdə əksarıyyət təşkil edən fırqlərin
3. Dövlət hökəsi	Monark – kral	növbəsində asas etibarla öz partiyasından olan parlament üzvüleri arasından (anına kanardan da o bular) nazirlərin siyahısını hazırlayıb krala təqdim edir, kral isə siyahını təsdiq edir.	Birəyin başçılığına başçılık sonra parlamentin etimad səsverməsi kabinetin formalasdırılması başa çatır. Öks hədə dövlət başçısı yeni baş nazir təyin etməyə məcbur olurdu.	Parlamentin inəmətləri hesab edilin şəxslər vəsitsəsi həyata keçirilir. Kabinetin üzvürləri ham parlamentdə, ham da kanardan ola bilərdilər.
4. Həkimiyətərin mülkiyətin, yarımşə bölgüsü prinsipi	Həkimiyətərin mülkiyətin, yarımşə bölgüsü prinsipi	Dövlət başçısı Milli Macis tərəfindən 7 il müddətindən sonra baş nazır prezidenti idir.	Bir qayda olaraq, dövlət başçısı olmur və yaxud İsvərəcədə baş nazır xarakteri dəsyir.	Ayrıncı dövlət başçısı vəzifəsi yox idi, onun salahiyətləri bütün vəsitsə parlamentin sədri və baş nazır tərəfindən həyata keçirildi.
5. Kabinetin sıxılığlığı	Sabit	Qanunvericili icra taradızlığının birinci növbədən xeyrinə pozulmuşdur.	Qeyri-sabit (İsvərə istəsnadı)	Qeyri-sabit

1. Qanunvericili hökimiyətin icra hökuməti ilə müttəbatlığı	Icraedici hökimiyətə üstünlük təmizlər, parlamentdə hökumət arasında bələdiyi bir əməkdaşlıq mövcuddur, hökumət parlament qarşısında siyasi mösulliyyət dəsyir, kralın parlamenti buraxmaq salahiyəti var.	Parlament hökumətə minasibədə iştənilüyə malik idi, hökumət parlament qarşısında siyasi mösulliyyət dəsyirdi, parlament etimad göstərməkədən sonra hökuməti istefaya gəndərə bilirdi; hökumətin parlamenti buraxmaq salahiyəti yox idi.	Parlament tərafından onun sadıq vəstəsilə öz üzvürləri arasından, parlamentdə əksarıyyət təşkil edən fırqlərin
2. Hökumətin rəsəkli qaydaları	Kral İmərnət palatasında cəoxluq qazanmış partiyanın liderini baş nazır olaraq təyin edir. Baş nazır da öz	Dövlət başçısı baş nazır təyin edirid, baş nazır nazirlərin siyahısının tərtib edib dövlət başçısına təqdim edirid; dövlət başçısı olmaya da bilirlər.	İcra salahiyətəsi parlamentdə onun üzvürləri arasından seçilən (İsvərəcədə parlament üzvürləri olmaya da bilirlər).
3. Dövlət hökəsi	Monark – kral	növbəsində asas etibarla öz partiyasından olan parlament üzvüleri arasından (anına kanardan da o bular) nazirlərin siyahısını hazırlayıb krala təqdim edir, kral isə siyahını təsdiq edir.	Birəyin başçılığına başçılık sonra baş nazır prezidenti idir.
4. Həkimiyətərin mülkiyətin, yarımşə bölgüsü prinsipi	Həkimiyətərin mülkiyətin, yarımşə bölgüsü prinsipi	Dövlət başçısı Milli Macis tərəfindən 7 il müddətindən sonra baş nazır prezidenti idir.	Ayrıncı dövlət başçısı vəzifəsi yox idi, onun salahiyətləri bütün vəsitsə parlamentin sədri və baş nazır tərəfindən həyata keçirildi.
5. Kabinetin sıxılığlığı	Sabit	Qanunvericili icra taradızlığının birinci növbədən xeyrinə pozulmuşdur.	Qeyri-sabit

nə yaxınlaşdırır. M.B. Məmməzdəzənin fikrincə, Azərbaycan Cumhuriyyatında qanunverici və icra hakimiyətlərinin parlamentin əlində toplanması burada hökumət sisteminin 1şvərə tipində bir "maclis hökuməti" (direktorial) sistemi olduğunu göstərməkdədir. Müəllif istiqlal mütəcəlisi zamanı Türkiyənin də belə bir sistemlə idarə olundığını yazar⁶¹. Əvvəla, artıq dəfalarla qeyd edildiyi kimi, Azərbaycan Cumhuriyyatında qanunverici hakimiyəti parlament, icraedici hakimiyəti isə parlamentin qarşısında masul olan hökumət hayata keçirirdi (müəllif özü bu məqamı belə ifadə edir: Azərbaycan Parlamenti "icra salahiyətini məmurları vasitəsilə deyil, parlament qarşısında masul bir kabinet vasitəsilə hayata keçirirdi"⁶²), yəni burada qanunverici və icra hakimiyətlərinin bir ələ, parlamentin əlində toplanmasından səhbat belə gedə bilməz. İkinci, Türkiyədə qanunverici və icra hakimiyətlərinin parlamentin əlində toplanması 1921-ci il "Teşkilat-ı Esasiye Qanunu"-nun 2-ci maddəsində açıq şəkildə təsbit edilmişdir: "İcra qüdrəti və təşri (qanunverici) salahiyəti millətin yeganə və həqiqi müməssili (təmsilcisi) olan Böyük Millət Məclisində tecelli (tazahür) və təmarķuz edər"⁶³. Üçüncüsi, Azərbaycan Cumhuriyyəti idarəetmə sisteminin maclis hökumətindən müüm formaları vardır. Bir qayda olaraq, hakimiyətlər birləyi prinsipinə əsaslanan maclis hökuməti icraedici hakimiyəti fəaliyyətində qanunverici hakimiyətin lehine bir daralmanın, icra orqanının parlamentin bir orqanı şəkildə ortaya çıxmamasını, onun üzvlərinin parlamentin bir məmuru durumda olmasını nəzərdə tutur.

⁶¹ Mehmetzade, "Azərbaycan Cumhuriyyəti hanki sistem üzərinə kurulmuştu?", 104.

⁶² Yenə orada.

⁶³ Türkiyənin 1921-ci il Konstitusiyasında hakimiyətlər birləyi prinsipinin təsbit edilməsinin əsas sababı bütün salahiyətlərin Türkiyə Böyük Millət Məclisində toplanmasına Qurtuluş Savaşından sonra sultanlığın və xilafətin ləğv edilməsinə əsaslanılmışdır. M. Soysal, *Anayasaya Giriş*, 2. Baskı (Ankara: SBF Yayınları, 1969), 160. 1924-cü il Konstitusiyası ilə icraedici hakimiyət ikibəsi olmuşsa da, hakimiyətlər birləyi prinsipi yumşaldılmış bir formada olsa da saxlanılmışdır.

M.B. Məmməzdəzə Azərbaycan Cumhuriyyətinin onu tam parlamentar bir hökumət sistemi kimi xarakterizə edən xüsusiyyətləri sırasında haqlı olaraq bunları göstərir: məsul kabinet, kabinetin tərkibinə ham parlamentdən, ham də kanardan üzvlər daxil edilə bilinməsi, nazirlərin qanun təklif etmə haqları, sorğular, təqnidlər, nazirlərin müdafiəsi, kabinetin istefası, yeni kabinet təşkili üçün parlament sadrının fırqə liderləri ilə müzakirələri, yeni kabinet təşkülü zamanı hökumətin programını təqdim etməsi, sağ cinahın daimi ümumi etimadı, mərkəz fraksiyaların hərəkatlı alqışları, parlament xaricində müxtəlif fırqə və zümrələrin qəzətləri arasında münaqışlar, polemikalar və s. Bundan əlavə, kabinetin təşkili, tam (mütələq) parlamentar hökumətlərdə olduğu kimi, parlament üzvləri sırasından, parlamentdə əksariyyət taşkil edən fırqələrin koalisiyasına istinad edən bir şəxslə həvalə edilirdi. Fəqat, baş nazir tam parlamentar hökumətlərdə olduğu kimi dövlət başçısı tərəfindən deyil, parlament tərəfindən təyin edilirdi. Azərbaycan Parlamenti bu salahiyəti parlamentin sədri vasitəsilə hayata keçirirdi, yəni ona həvalə edirdi. Bütün bunlar dövlət başçısız tam parlamentar bir hökumət sisteminin varlığını göstərirdi⁶⁴.

Deməli, Türkiyədəkindən fərqli olaraq, Azərbaycan Cumhuriyyatında idarəetmə sisteminin maclis idarəetmə sisteminə yaxınlığı formal xarakter dasıydı. Məzmun baxımdan da o dəha çox mütələq parlamentli respublika idarəetmə sistemi dairəsinə daxil idi. Cədvəl 8.6-dan da göründüyü kimi, Azərbaycan Cumhuriyyəti idarəetmə sisteminin dəha çox mütələq parlamentli idarəetmə modeli ilə oxşarlığı var (1-ci və 3-ci sütunlar, 1, 2, 4 və 5-ci parametrlər).

Parlament rejimlərinin əksariyyətində icraetmə orqanı ikibəsi olur: biri dövlət başçısı, digəri isə hökumət başçısı. Azərbaycan Cumhuriyyatında ayrıca dövlət başçısı vəzifəsi olmamışdır. Onun salahiyətlərini parlament bütövülükdə, parlament sədri və baş nazir həyata keçirirdilər. Məsələn, baş nazir vəzifəsinə namizədi, qeyd edildiyi kimi, parlament sədri təqdim edirdi, icra hakimiyət-

⁶⁴ Mehmetzade, "Azərbaycan Cumhuriyyəti hanki sistem üzərinə kurulmuştu?", 105-6.

tinin həyata keçirilməsində isə dövlətin birinci şəxsi baş nazır idi. Səlahiyyətlərin belə ortaq həyata keçirilməsi xaricə diplomatik səlahiyyətlərin icrasında özünü xüsusilə göstərirdi: bu səlahiyyətlər, Məmmədzadənin də haqlı olaraq qeyd etdiyi kimi, na məclis hökumətlərində olduğu kimi tamamilə parlamentdə, na da prezidentli hökumətlərdə olduğu kimi tamamilə icra həkimiyətində, na da parlamentar sistemdə olduğu kimi məclisi təmsilən dövlət başçısında idi. Burada safırları qəbul etmək hökumətə, xaricə nümayəndə göndərmək isə bəzi hallarda məclisə aid idi⁶⁵. Dövlət başçısı parametrinə görə, daha doğrusu, ayrıca dövlət başçısı vəzifasının olmamasına görə, söz yox ki, Azərbaycan Cümhuriyyəti məclis hökuməti sisteminə daha yaxındır. Azərbaycan Cümhuriyyətində dövlət başçısı vəzifasının olmamasının səbəbini M.B. Məmmədzadə belə izah edirdi: "Hər şəydan avval bunun səbəbi istiqlal və milli həkimiyəti hər türülü şəxsi ehtiraslardan qorumaq, milli iradənin məhsulu olan istiqlal və cümhuriyyəti xalqın dahi sixi müraqabəsi (nəzarəti) altında bulundurmaq əndişəsindən doğduğunu şübhə yoxdur. Hər yerdə bu böylə olmuşdur. Türkiyə tacribəsi bu inqilab zamanlarına məxsus şəklin aydın bir misaldır"⁶⁶.

Yeri galmışkan, M.Ə. Rəsulzadə sonralar, 1933-cü ildə "İstiqlal" qəzətində dərc olunan öz xatiralarında çox çatın bir şəraitdə fəaliyyət göstərmiş Cümhuriyyətdə dövlət başçısı vəzifasının olmamasını bir nöqsan kimi qeyd etmişdir: "Hadisələrin də göstərdiyi vəchiyə [kimi] bu qədar liberal bir şəkildə qurulmuş bulunan parlament üsulunun başlıca iki zəif tərəfi də vardi: bunlardan biri şəkli [formaya], digəri də mənəvaya aiddi. Şəkli aid olan sahəv digər Kafkasya cümhuriyyətlərində olduğu kimi böhran günlərində parlamenti dağıdırəq doğrudan [birbaşa] xalqa müraciət etmək səlahiyyətini həiz icra maqamının [vəzifasının] (rəisi-cumhur) yoxluğundan ibarət idi... Zaman vərdi ki, vəziyyəti qurtarmaq üçün hakim firqə parlamenti fashedəcəkdir [buraxacaqdı]. Fəqət olmadı"⁶⁷.

⁶⁵ Yena orada, 106.

⁶⁶ Yena orada.

⁶⁷ İstihad bu mənbə üzrədir: Nesibli, *Kuzey Azərbaycan*, 215-16.

Onu da qeyd edim ki, parlament sistemində, adətən, parlament coxluğunuñ rəhbəri siyasi lider olur⁶⁸. Belə coxluq olmadıqda isə parlamentinən böyük fraksiyası digər fraksiyalarla koalisya yaradaraq bu coxluğunu təmin etdiyindən onun rəhbəri siyasi liderliyi həyata keçirir. Deməli, Azərbaycan Cümhuriyyətində parlamentinən böyük fraksiyasiñ rəhbəri M.Ə. Rəsulzadə olduğundan siyasi liderliyi də məhz o həyata keçirmişdir.

Sürəksizlik dərha çox məclis hökumətləri üçün xarakterik olsa da, mütləq parlamentli respublika olan Üçüncü Fransa Respublikasında xas bir əlamət olmuş, eləcə də o dönenin əksər parlament rejimləri bu problemdən yan keçə bilməmişlər⁶⁹. Azərbaycan Cümhuriyyətində hökumət kabinetinin tez-tez dəyişməsi heç də bəzən düşünüldüyü kimi, səriştəsizliyin deyil, qəbul edilən idarəetmə sisteminin bir nəticəsi kimi qiymətləndirilməlidir.

3. Cümhuriyyətdə həkimiyətlər bölgüsü prinsipinin tətbiqi xüsusiyyətləri

Cox gərgin daxili və xarici siyasi şəraitdə fəaliyyət göstərməsi nə baxmayaraq, Azərbaycan Cümhuriyyəti hüquqi dövlətin mühüm bir prinsipi olan həkimiyətlər bölgüsü prinsipini tətbiq etmişdir. Lakin gənc dövlətin bu demokratik keyfiyyətə yiyələnməsi yolu heç də hamar olmamışdı. Belə ki, Milli Şura və Hökumət Gənçəyə köcdükdən sonra müstəqil Azərbaycanın mövcudluğu təhlükə qarşısında qaldıqda, Azərbaycan Milli Şurası bütün qanunverici və icraedici həkimiyətin Hökumətinələndə cəmləşdirilməsi haqqında qərar qəbul etmək məcburiyyətdə qalmışdır. Belə vəziyyət ölkənin düşmənlərdən təmizlənməsi və digər səfərvələdə hallarla əlaqədər olaraq 1918-ci il noyabrın ortalarına qədər davam etmişdir. Ali qanunverici orqan işə başladıqdan sonra isə həkimiyətlər bölgüsü prinsipinin həyata keçirilməsi üçün imkanlar genişlənmiş,

⁶⁸ Schmitt, *Constitutional Theory*, 330.

⁶⁹ Yeri galmışkan, on an mühüm parlament rejimlərində (Belçika, Danimarka, Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Norveç, Hollanda və İsviç) 1831-ci ildən 1967-ci ilə qədər olan müddədə 547 hökumət kabinetini mövcud olmamışdır. Beyme, *Parliamentary Demokrasy*, 188.

Azərbaycan Parlamenti məhz bu prinsipi rəhbər tutaraq, 1919-cu il 25 yanvar tarixli iclasında deputat vəzifələri ilə dövlət qulluğunun bir araya sığmaması haqqında icraedici hakimiyətin qanunverici hakimiyətdən ayrılmışını nəzərdə tutan qanun qəbul etmişdir⁷⁰. Qanuna əsasən, nazirlər istisna olmaqla, Parlament üzvləri icra organlarında dövlət qulluğunu funksiyasını yerinə yetirə bilmədilər. Qanunun inzibati vəzifələrin siyasi vəzifələrdən ayrılmış üçün müstəsnə əhəmiyyəti vardır. Parlamentin fəaliyyət praktikası da göstərir ki, haqqında bəhs edilən qanunun tələblərinə ciddi əməl edilmişdir (bu barədə faktlar üçün kitabın V bölümündə bax).

Yuxarıda təqdim edilən cavəl 8.6-də əks olunmuş qarşılıqlıdır parametrlərindən biri də hakimiyətlər bölgüsü prinsipidir. Bəhs edilən dövrədə sərt (ciddi) hakimiyətlər bölgüsü yalnız prezidentli idarəetmə sistemə malik olan ABŞ-də var idi. Qalan heç bir yerdə, demək olar ki, bu prinsip özünü saf halında mövcud deyildir⁷¹. Parlamentli sistemlərdə isə qanunverici və icraedici hakimiyətlərin tarazlığı ya birincinin (mütlaq parlamentli sistemlərdə), ya da ikinci-nin (nişi parlamenti sistemlərdə) xeyrinə pozulur. Azərbaycan Cümhuriyyətində də hakimiyətlər bölgüsü prinsipi bütövlükdə bə prinsipin mütlaq parlamentli respublika modelini xas əsas xüsusiyyətlərini, eləcə də çatışmazlıqlarını özündə ehtiva edirdi. Bura daxildir: qanunverici və icraedici hakimiyətlər arasındakı tarazlığın birincinin xeyrinə pozulması, yəni birincinin üstünlüyü; icraedici hakimiyətin parlament coxluğunu tərafından təşkil olunması; nazir portefilli ilə deputat mandatının bir araya sığmasına yol verilməsi; parlamentin etimad göstərməməkələ hökuməti istəfəyə göndərə biləsi. Xüsusi adəbiyyatda da qeyd edildiyi kimi, parlament sistemində hökumət başçısı parlament üzvləri tərafından seçildiyindən, bu sistemdə qanunverici və icraedici hakimiyətlər arasında özünü saf şəklində hakimiyətlər bölgüsü mövcud olmur, ən azından bu, pre-

⁷⁰ ARDA, f. 895, siy. 1, iş 13, v. 48, 56-57, 66.

⁷¹ Wilkinson and Hugnes, *Contemporary Europe: A History*, 20. Burada İsvəç-re də sərt hakimiyətlər bölgüsü olan dövlət kimi təqdim edilir. Əlbəttə, bununla qeyd-şartsız razılaşmaq çatdırır. Yuxarıdakı təhlil də bu fikrin mübahisəli olduğunu göstərir.

zidentin öz elektoral bazasına malik olduğu və legislaturdan ayrı olduğu prezident sistemindəki anlamda özünü göstərmir. Parlament sistemində hökumət başçısı və nazirlərin vəzifələrində davam etmələri qanunverici orqanın etimadindən asılı olur. Bu sistem qanunverici və icra hakimiyətləri arasında müayyan birləşməni nəzərdə tutur. Parlamentin üstünlüyü də çox vaxt parlament sisteminin xarakteristikası kimi müşahidə olunur. Əgər parlament hökumət başçısını vəzifəyə gotirir və onu vəzifədən uzalaşdırıra bilirsə, parlamentin üstünlüyü burada məntiqi olaraq üzə çıxır⁷².

Belalikla, Azərbaycan Cümhuriyyətində hakimiyətlər bölgüsü prinsipinin tətbiqi xüsusiyyətləri qəbul edilmiş idarəciliq sistemindən irəli galındı. Burada hamis prinsipin mütlaq parlamentli idarəetmə sistemində realizasiyasının özlilikləri şəraitin imkan verdiyi hədədən keçirilmişdir. Qanunverici və icraedici hakimiyətlərin tarazlığı birincinin xeyrinə pozulmuşsa da, onlar arasında funksional iş birlili mövcud olmuşdur. Onu da qeyd etmək lazımdır ki, hakimiyətlər bölgüsü, hər şeydən öncə, institusional bir təsisatdır və belə bir təsisat kimi onun əsas məqsədi, Lök və Montesköyin də göstərdikləri kimi, tərəflərin qarşısının alınması və vətəndaş azadlıqlarının müdafiəsidir. Belə bir prizmadan yaşaşıldıqda, Azərbaycan Cümhuriyyətində tətbiq edilən hakimiyətlər bölgüsü bu məqsədə çatmaq üçün yetərli hesab edilə bilər.

IV. CÜMHURİYYƏT: DEMOKRATİYA VƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARI

Təsadüfi deyil ki, demokratiya sahəsinin görkəmlı alimləri demokratianı insan hüquq və azadlıqları ilə six şəkildə əlaqələndirirlər. Məsalən, demokratiya nəzəriyyəsinin tanınmış klassiklərindən olan E. Hofman heç də asassız olmayaq demokratianı "insan hüquqları qorumağa an uyğun dövlət forması" kimi müayyan edir⁷³.

⁷² Thomas O. Sargentich, "The Presidential and Parliamentary Models of National Government", *American University International Law Review* 8 (2/3) (1993): 580-81.

⁷³ E.F.L. Hoffmann, *Wollständiges politisches Taschenwörterbuch* (Leipzig, 1849; Re-

Azərbaycan Cümhuriyyətinin demokratikləşmə istiqamətində atlığı mühüm addımlar sırasında da insan hüquq və azadlıqlarının təmin edilməsinin xüsusi yeri var. Bu üzdən Azərbaycan Cümhuriyyətində demokratiya və insan hüquq və azadlıqlarının göstərilən əlaqəsinin açılmasına böyük fayda olduğunu düşünürəm. Təbii ki, bu zaman Azərbaycan Cümhuriyyətində təmin edilən bütün insan hüquq və azadlıqların burada əhatə etmək imkan xaricindədir. Odur ki, araşdırmanı demokratiya ilə daha yaxın bağları olan secki hüquq və söz və mətbuat azadlığı kimi örnəklərlə məhdudlaşdıracağım. Artıq qeyd edildiyi kimi, Dahl da bütün poliarxivaları tam inkişaf etmiş və təxmini deyə iki qrupa ayırtkən asaslığı ölçürlərin on sırasında siyasi iştirakçığının səviyyəsini və mətbuat azadlığının təmin edilməsinə qeyd edirdi.

Bələliklə, bu paraqrafda təqdim edilən araşdırmanın əsas məqsədi insan hüquq və azadlıqlarının yuxarıda göstərilən örnəklərə münasibətdə Azərbaycan Cümhuriyyətinin qanunvericiliyi və gerçəklilikdə təmin olunması səviyyəsini dövrün hüquqi standartları rakursunda, eləcə də qabaqcıl dövlətlərin təcrübələri kontekstində müqayisəli şəkildə dəyərləndirməkdir.

1. Secki hüquq

Klassik demokratiyanın təməl ünsürlərindən biri xalqın siyasi iştirakçılığı, yəni məhz onun müəyyən müddətlə məhdudlaşan, müayyan sayıda nümayəndə seçməsi və bu sonuncuların xalq adından qararlar verməsidir. Buradan da nümayəndəli, yaxud təmsilçi demokratiya anlayışı ortaya çıxmışdır.

Bir cəmiyyətin demokratik olması üçün xalqın bir zümrəsinin siyasi iştirakçılığı yetərli deyildir. Siyasi iştirakçılıq haqqı "ümumi" olmalıdır, yəni istisnásız olaraq bütün vətəndaşların milliyyət, cins, irq, dil, din, əmlak və s. fərqlər nəzərə alınmadan seçkilərdə iştirak təmin olunmalıdır. Bu isə hər şədən əvvəl ümumi secki hüququnu tanımaqla gerçəkləşdirilir. Məhz bunun nəticəsində parlamentin təmsilciliyini hayata keçirdiyi cəmiyyətin sosial qruplarının və

fərqli mənafelərin sayının artması və daha geniş təbəqələrdən üzvlər daxil olması yolu ilə bir demokratikləşmə ölüşü da olan siyasi iştirakçılığın genişlənməsi baş verir. Ona görə də ümumi secki hüquq uğrunda məbarəha həmşə demokratiya uğrunda mübarizə hesab edilmişdir. Poggi səsverme hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması və genişləndirilməsi prosesindən bəhs edərək, onun demokratiya ilə əlaqəsini bəla qiymətləndirirdi: "Hənə qədər liberal və məşru təzənin digar özüllüklerinin yerini təmamən almış olmasa da, bu prosesi "demokratikləşmə" prosesi, ortaya çıxan siyasi düzənləmələr də "liberal-demokratik" düzənləmələrlər olaraq adlandırma bilərik".⁷⁴

Dünyada secki hüququnun tarixi nisbətən uzun olsa da, bu hüquq müxtəlif senzorl (əmlak, vergi, təhsil və s.) müəyyən edilməsi ilə məhdudlaşdırılmış və ümumi xarakter kəsb etməmişdir. Bu məhdudiyyətlər qadınları, Amerikada isə əlavə olaraq qara dərili əhalini də əhatə etmişdir. Ümumi secki hüququnun tarixi inkişafı göstərir ki, Qərbdə XIX əsr secki hüququnun demokratikləşməsi, "məhdud səs"dan "ümumi səs"ə keçilməsi ilə onun genişləndirilməsi uğrunda gedən mücadilələrlə əlamətdar olsa da, bu hüququn yayılmısında asıl sıçraşış XX əsrin ilk rübündə baş vermişdir. Lakin bu zaman da secki hüququnun nisbətən geniş yapıldığı ölkələrdə bəla, İngiltərə və Fransada olduğu kimi, yetkin əhalinin yarısından azı secki hüququna malik olmuşdur.⁷⁵ Qadınlar isə bu hüquq (*universal female suffrage*) daha gec əldə etmişlər; ilk dəfə bu hüquq qadınlara 1893-cü ildə Yeni Zelaniyada verilmiş və bu zaman yalnız seçim haqqını (aktiv secki hüququnu) əhatə etmişdir. Bu ölkədə qadınlara seçimək haqqı (passiv secki hüquq) isə 1918-ci ildə verilmişdir. 1894-cü ildə Canubi Avstraliyada qadınlara aktiv secki hüquq əldə etmişlər. Avstraliya İttifaqında 1902-ci il "Seçkilərdə iştirak hüquqları haqqında Akt" a əsasən, əmlak və təhsil senzorları lağv edilmiş, qadınlara seçimə hüquq verilmiş, İttifaqın bütün

⁷⁴ Poggi, *Devlet: Doğası, Gelişimi ve Geleceği*, 87.

⁷⁵ Schmidt, *Demokrasi Kuramlarına Giriş*, 300.

ərazisində isə bu hüquq 1908-ci ildə tətbiq edilmişdir⁷⁶.

Avropanın birinci dünya müharibəsindən avval yalnız Finlandiyada və Norveçdə qadınların seçki hüququ var idi. Qadınlara seçki hüququnu tanıyan ilk Avropanın ölkəsi kimi Finlandiya bu hüququ 1906-ci ildə, Norveç isə 1913-cü ildə qanunvericilik qaydasında təsbit etmişdir. 1915-ci ildə onları Danimarka və İsləndiya izləyir. Müharibənin sona çatmasıyla qadınların seçki hüququ bir sırada ölkələrdə rəallığa qəvrilir. 1918-ci ildə Avstriya qadınları bu hüququ əldə edirlər. Hollandiyyada kişilərə ümumi seçki hüququ, qadınlara isə milli seçkilərdə iştirak etmək hüququ ilə dəfə 1917-ci ildə verilmiş və onlar bu hüquqlardan 1918-ci ildən seçimlərdə istifadə etmişlər; qadınların ümumi seçki hüququ bütün mahdudiyyətlər götürülməklə 1919-cu il mayın 15-də qəbul edilən qanunla təsbit edilmiş və onlar bu hüquqdan 1922-ci il ümumi seçimlərdə istifadə etmişlər. Almaniyada isə 1919-cu il respublika konstitusiyasına uyğun olaraq, qadınları kişilərlə bərabər əsasda seçmək hüququ qazanmışlar (Hitlerin hakimiyyətini galmasında 1933-cü ildə bu hüquqdan məhrum olan qadınları onu təkrar Qərbi Almaniyada 1948-ci ildə, Şərqi Almaniyada isə 1949-cu ildə geri almışlar). Britaniya daha az qətiyyətlişlik sərgiləyir. 1918-ci ildə Parlament aktı qadınların seçki hüquqlarını genişləndirdə (30 yaşlı və daha uğurlu qadınlar – ailə başçıları, universitet təhsili olanları), yalnız on ildən sonra – 1928-ci ildə bütün qadınları kişilərlə eyni əsaslardada seçmək hüququ əldə edirlər. Bu dövrdə Fransa və İtaliyada oxşar irəliləmə baş ver-

⁷⁶ Burada və sonrakı abzalarda müxtəlif ölkələrdə seçki hüququ ilə bağlı verilərin toplanmasında əsas etibarla bu mənbələrdən faydalınılmışdır: Peter Flora and et al., *State, Economy, and Society in Western Europe 1815–1975: A Data Handbook in Two Volumes, Vol. I – The Growth of Mass Democracies and Welfare States* (Frankfurt am Main, Germany: Campus Verlag, Chicago, IL: St. James Press, 1983); Daniele Caramani, *Elections in Western Europe Since 1815: Electoral Results by Constituencies*, vol. 1. (Macmillan Reference, 2000); A.B. Ivanchenko, V.I. Lafititskii, red., *Современные избирательные системы. Вып. 1: Великобритания, Канада, Мексика, Польша* (Moskva: РЦОИТ: Norma, 2006); Вып. 3: Испания, США, Финляндия, Япония (Moskva: РЦОИТ: Типография «Новости», 2009); Вып. 4: Австралия, Венесуэла, Дания, Сербия (РЦОИТ: Инкотаво, Москва, 2009); Вып. 8: Бразилия, Франция, Чехия, Южная Корея (Moskva: РЦОИТ, 2013).

mir. İtaliyada 1925-ci ildə yalnız yerli seçimlərdə səsvermə hüququndan istifadə etmək imkanı olan qadınlar ümumi seçki hüququnu 1946-ci ildə əldə edirlər. Fransada isə bu hüquq qanunu 1944-cü ildə verilmiş və növbəti ildə ondan bələdiyyə və parlament seçimlərində istifadə edilmişdir. Bu sahada da çox gecikmə Avropanın ölkələri isə İspaniya və İsvəçə olur. İspaniyada ilk dəfə 1931-ci ildən səsvermə hüququna malik olan qadınlar Franko rejimindən sonra yalnız yetmişinci illərdə qəbul edilər. "Siyasi islahat haqqında" (1976) və "Seçki hüququ haqqında" (1977) qanunlara əsasən ümumi seçki hüquq qazanırlar. İsvəçə isə milli seçimlərdə qadınlara səsvermə hüququnu ilə dəfə 1971-ci ildə verir.

Rusiyada qadınlar ümumi seçki hüququnu Müväqqəti hökumət zamanı 1917-ci il 20 iyun tarixli "Müəssisələr məclisinə seçimlər haqqında Əsasnamə"yə əsasən əldə etmişlər. Oktyabr çevrilişindən sonra 1918-ci ildə qəbul edilən Sovet Rusiyası Konstitusiyası qadınlarla kişilərin hüquqi bərabərliyini təsbit etməkla qadınların bu hüququnu tanusa da, bütün Sovet dövründə seçki hüququ formal bir institut olaraq qalmışdır.

1787-ci il ABŞ Konstitusiyasında seçki hüququ ilə bağlı norma yox idi. Burada yalnız 1920-ci ildə qüvvəye minan, seçimlərdə cinsi əlamətə görə diskriminasiyasını qadağan edən Konstitusiyaya XIX düzünlüşə əsasən qadınlar ümumi seçki hüququnu əldə etmişlər⁷⁷. Bütövlükde ABŞ-da seçki hüququ ilə bağlı mahdudiyyətlər 1960-ci illərin ortalarında olmayıb. 1964-ci il yanvarın 23-də ratifikasiya olunmuş XXIV düzünlüşə əsasən, hər hansı seçki vergisi və ya digər verginin ödənməməsinə görə seçki hüquqlarından məhrum etməyə qadağa qoyulur. 1966-ci ildə ABŞ Ali məhkəməsi özünün Cənubi Karolina Katzenbacha qarşı işi üzrə qarərində qara dərili şahlinin seçimlərdə iştirakdan kənarlaşdırılması üçün əsas rülu oynayan savadlılıq senzini qeyri-qanuni hesab edir⁷⁸. 1971-ci il iyulun 1-də qüvvəyə minan XXVI düzünlüşə görə isə seçicilərin yaş senzi 18-ə endirilir.

⁷⁷ Qeyd etmək lazımdır ki, bəzi ştatlarda qadınlara seçki hüququ halə XIX əsrda verilmişdir: 1890-ci ildə Vayomingda, 1893-cü ildə Koloradoda, 1896-ci ildə isə Yuta və Aydohada.

⁷⁸ *South Carolina v. Katzenbach*, 383 U.S. 301 (1966).

Kanadada Kvebek bölgəsi istisna olmaqla (burada qadınlar seçmə və seçilmə hüququnu 1940-ci ildə verilmişdir), qadınlar 1917-ci ildə seçmə və 1920-ci ildə seçilmə hüququnu alda etmişlər.

Türkiyədə qadınları yerli səhiyyədə seçkilərdə seçmə hüququnu 1930-cu ildə qazansalar da, ümumi seçki hüququnu yalnız 1934-cü ildə alda etmiş və ondan ilk dəfə 1935-ci ildə Türkiye Büyük Millət Məclisinə seçkilərdə istifadə etmişlər.

Yaponiyada 1925-ci ildə ümumi seçkilər haqqında qanunun qabulü ilə əmlak senzi lağv edilsə də, bir sıra mahdudiyyətlərə (yaş senzi aktiv seçki hüquq üçün 25 yaş, passiv seçki hüquq üçünse 30 yaş nözardə tutulurdu, birlilik oturaqlıq senzi və hər bir nəmizəd üçün yüksək seçki girov müəyyən edilirdi) yanaşı, qadınlara da seçki hüquq verilməmişdir. Yalnız II Dünya müharibəsindən sonra yeni seçki qanunu hazırlanmış və 1945-ci il dekabrın 15-də parlament tərəfindən qəbul edildikdən sonra qadınlara ilk dəfə olaraq ümumi seçki hüquq verilmiş, eləcə də yaş senzi aşağı salılmışdı (müvafiq olaraq 20 və 25). Digər Asiya ölkələrində də qadınlar ümumi seçki hüququnu çox gec alda etmişlər.

Azərbaycan Cümhuriyyətində seçki hüququna dair qanunvericiliyi ümuman dayorlandıracak, kitabın bununla əlaqəli əvvəlki sahifələrində daha atraflı yer alan faktiki materialı ümumiləşdirib xülasasını versək, bu sıradə aşağıdakılardır qeyd etmək lazımdır. Azərbaycan Parlamentinin yaradılması haqqında 20 noyabr 1918-ci il tarixli qanunla barabər nümayəndəlik, ümumi və gizli səsvermə hüquq təsbit edilməklə yanaşı, qadınlara müsəlman dünyasında ilk dəfə olaraq seçki hüquq verilmişdir. Qadınların seçki hüquq qanunu birbaşa göstərilməsə də, bu, qanunun "qanunverici orqan bütün əhalini təmsil etməli və bütün xalqın iradəsini ifadə etməlidir" müddəasından irali galır. Bu hüquq 21 iyul 1919-cu il tarixli "Azərbaycan Cümhuriyyətinin Müəssisələr Məclisiniə seçkilər haqqında Əsasnamə" ilə daha konkret ifadə olunaraq, hər iki cinsdən olan vətəndaşların seçki hüququna malik olduları təsbit edilmişdir. Bu aktla, habelə ümumi və barabər seçki hüquq, birbaşa seçkilər və gizli səsvermə üsulu, proporsional seçki sistemi və səsvermə yaşı 20 olaraq müəyyən edilmişdir. Azərbaycan Cümhuriyyəti bu qanun əsasında təşkil edilən seçkilər arafasında istila edildiyin-

dən onun normallarının realizasiyası baş tutmamışdır. Azərbaycan Cümhuriyyətinin seçkilərlə bağlı digər bir qanunvericiliyə akt 1919-cu il 7 avqust tarixli "Azərbaycan Cümhuriyyətində şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında Qaydalar" idi. Bu "Qaydalar" a görə, şəhər dumaları üzvlərinin bərabər, müstəqim və gizli seçki prinsipləri əsasında seçilməsi, aktiv seçki hüququndan cinsindən, dinindən və milliyətdən asılı olmayaq, 20 yaşına çatmış və son bir il ərzində həmin şəhərdə yaşayış Azərbaycan Cümhuriyyətinin bütün vətəndaşlarının, passiv seçki hüququndan isə seçkilərdə iştirak üçün müəyyən edilmiş tövbələr cavab verən hər bir şəxsin, həmin şəhərdə yaşamasından asılı olmayaq, istifadə etməsi nəzərdə tutulmuşdur. Ən başlıcası isə həmin qaydaların tətbiqi əsasında Azərbaycanın şəhər dumalarının tez bir zamanda formalanması idi. Bu zaman seçkilərdə ictimai işlərlə hələ alışmamış müsəlman qadınları ilk dəfə olaraq görünməmiş fəallıq göstərmişlər. Belə ki, Gəncə Şəhər Dumasına seçkilər zamanı dairə üzrə verilmiş səslərin 30%-dan çoxu müsəlman qadınların payına düşmüş, hətta bir seçki sahəsində müsəlman qadınların səsi kişilərin səsini əhəmiyyətli dərəcədə üstələməmişdir.

Göründüyü kimi, Azərbaycan Cümhuriyyəti seçki hüquq ilə bağlı bir sıra nüailiyətlərə alda etmişdir: qadınlara kişilərlə eyni zamanda və bərabər osaslarla ümumi seçki hüquq vermiş və bir sıra digər parametrlər üzrə da qabaqcıl seçki qanunvericiliyinə malik olmuşdur. Onun bu sahədəki demokratikləşmə səviyyəsini dövrünün demokratik dövlətlərinin eyni sahada yuxarıda təsvir edilən demokratikləşmə səviyyəsi ilə mühüm parametrlər üzrə qarşılıqlılaşması əyni olaraq Cədvəl 8.7-də aks olunmuşdur.

Cədvəl 8.7-dən (sütun 2) göründüyü kimi, Azərbaycan Cümhuriyyəti dövründə qadınlara ümumi seçki hüquq verən demokratik dövlətlər arasında 7-ci sıradə mövqə tutur (bu yeri Avstriya, İrlandiya və cədvəldə göstərilməyən, lakin 1918-ci ildə qadınlara seçki hüquq verən Latviya, Litva və Polşa kimi dövlətlərlə paylaşır). Hələ ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələr qadınlara seçki hüquq vermemişkən, Azərbaycan Cümhuriyyətinin qadınlara belə bir hüquq vermişsi onun nə qədər modern demokratik bir dövlət olduğunu göstəricisidir. Maraqlıdır ki, kişilərə

Cədvəl 8.7: Seçki hüququnun demokratiklaşması – ölkələrin qarşılışdırılması

Ölkələr	Kişilər üçün ümumi seçki hüququ (başlangıç)	Qadınlar üçün ümumi seçki hüququ (başlangıç)	Qadınların ümumi seçki hüququnun kisişin ümumi seçki hüququna nisbətdə gecikməsi	Qadınların ümumi seçki hüququnun dünya üzrə başlangıçından gecikmə	Səsverme yaşı
	1	2	3	4	5
ABŞ	1848	1920	72	27	...
França	1848	1944	96	53	21
İsvəçrə	1848	1971	123	78	20
İspaniya	1869	1931/76	62/107	38/83	23
Almaniya	1871	1919/48/49	48/77/78	26/55/56	25
Türkiyə	1876	1934	58	41	22
Yunanistan	1877	1952	75	59	21
Y. Zelanda	1889	1893	4	0	...
Norveç	1897	1913	16	20	25
Australiya	1902	1908	6	15	21
Finlandiya	1906	1906	0	13	24
Avstriya	1907	1918/19	11/12	25/26	20
Portuqaliya	1911	1974	63	81	21
İtaliya	1912	1946	34	53	21
İslandiya	1915/16	1915/16	0	22/23	25
Danimarka	1915/18	1915/18	0	22/23	29
İslandiya	1915/16	1915/16	0	22/23	25
Hollandiya	1917/18	1919/22	2/4	26/29	25
Azərbaycan	1918	1918	0	25	20
İrlandiya	1918	1918	0	25	21
B. Britaniya	1918	1928	10	35	21
Lüksemburq	1919	1919	0	26	21
Belçika	1919	1948	29	55	21
Kanada	1920	1920	0	27	21
İsveç	1921	1921	0	28	24
Yaponiya	1925/28	1945/46	20/18	52/53	25

Cumhuriyyət gerçəkliyi çağdaşlıq işığında: tarixi-müqayiseli dəyərləndirme

Qeydlər: 1) cədvəldə ölkələr kişilər üçün ümumi seçki hüququnun başlangıçına görə sıralanmışdır, baxmayaraq ki, xalqın seçkilərdə iştirakı bundan çox avvalda başlamışdır; 2) sütun 4-də qarşılışdırılan ölkələrdə qadınların seçki hüququnun, bu hüququn dünya üzrə başlangıçından, yəni 1893-cü ildən gecikməsi müddəti üzrə verilər aka olunmuşdur; 3) (...) işarəsi müvafiq verilən aşkar edilmədiyini göstərir; 4) Türkiye'də 1924-cü il Konstitusiyasında yalnız kişilərə təmamı səsverme yaşı 18 idi, 1934-cü ildə qadınlara da seçki hüququ verilməklə bu yaş qadın və kişilər için 22 olmuşdu. Bu yaş 1982-ci ildə 21, 1987-ci ildə 19 (daha daqiq söylərsək, "iyirmi yaşına giron") olmuş, 1995-ci ildən isə 18-dir.

Mənbə: Qarşılışdırma cədvəlinin hazırlanmasında əsaslı düzülüş, olavaş və dəqiqlişdirmələrlə bu mənbələrdən faydalananmışdır: Dahl, *Polyarchy. Participation and Opposition*, 249; Caramani, *Elections in Western Europe since 1815*, 53; Schmidt, *Demokrasi Kuramlarına Giriş*, 260.

hələ 1848-ci ildə ümumi seçki hüququ verən ABŞ və İsvəçrədə seçki hüququ sahəsində mahdudiyyətlərin tam aradan qaldırılması üçün çox zaman gərəkmışdır.

Qadınlarla kişilərin ümumi seçki hüququnun başlangıç tarixləri qarşılışdırıldıqda (sütun 1 və 2) əksər ölkələrdə birincilərin ikinci-lərə nisbətən bu hüququ çox gec əldə etdikləri aydın olur (sütun 3). Məsələn, bəzən İsvəçrəda 123, İspaniyada 107, Fransada 96, Yunanistanda 75, Amerikada 72 il çökmüşdür. Bir sıra ölkələrdə bu, qısa müddətə (məsələn, Yeni Zelanda və Avstraliyada) baş vermişdir. Doqquz dövlətdə isə qadınlarla kişilərə ümumi seçki hüququ eyni zamanda verilmişdir ki, Azərbaycan Cumhuriyyəti də bu dövlətlərin arasında yer alır.

Sütun 4-də qarşılışdırılan ölkələrdə qadınların seçki hüququnu, bu hüququn dünya üzrə başlangıçından, yəni 1893-cü ildən gecikmə meyarına görə Azərbaycan Cumhuriyyəti on az gecikən 6 dövlətin sırasında yer alır, bir az da daqiq söyləsək, 6-ci yerdə gəlməklə bu yeri yənədə Avstriya, İrlandiya və cədvəldə göstəriləməyən, lakin 1918-ci ildə qadınlara seçki hüququ verən Latviya, Litva və Polşa kimi dövlətlərlər paylaşır.

Dünyanın demokratik ölkələrində seçki hüququnun XX yüzil-lidə inkişafının əsas meyillərindən biri səsverme yaşıının ardıcıl olaraq aşağı salınmasıdır (hazırda dünya ölkələrinin əksəriyyətin-

da bu yaş 18-dir⁷⁹. Bu pozitiv meyil seçkilərdə iştiraklığın genişlənməsinin əsas göstəricilərindən biridir. Bu baxımdan yanaşılırsa, cədvəl 8.7 sütün 5-dən göründüyü kimi, Azərbaycan Cümhuriyyəti 20 yaş senzi ilə İsvəçrə və Avstriya ilə yanaşı Avropanın digər demokratik dövlətlərini arkada buraxaraq on üstün nəticə nümayiş etdirir.

Cədvəl 8.7-dəki verilərin müqayisəli təhlilinin əsas nəticələrindən biri da budur ki, Azərbaycan Cümhuriyyəti *nəinki türk və müləmət almışdır, habelə bütün Asiyada* və *bir az da* geniş götürsək, *bütün Şərqdə qadınlara ümumi seçki hüququ tənisi ilk dövlət* olmuşdur. Belə ki, türk və müləmət dünəyünün digər dövləti olan Türkiyə qadınlara ümumi seçki hüququnu 1934-cü ildə, Şərqdə günümüzün on demokratik dövlətlərindən biri hesab edilən Yaponiya isə qadınlara bu hüququ yalnız 1945-ci ildə vermişdir. Şərqiñ bir sıra dövlətlərində həmin hüquq on yaxşı halda II Dünya müharibəsindən sonrakı dövrədə (massalın, İndoneziyada 1947-ci ildə, Çinə 1949-cu ildə), digərlərində isə bu yaxınlarda verilmişdir (belə dövlətlərindən onuncususu olan Səudiyyə Ərəbistanı 2011-ci ildə buna getmişdir).

2. Söz və mətbuat azadlığı

Cəmiyyətin demokratik xarakterdə olub-olmadığını müəyyən edən meyarlardan və göstəricilərindən biri da söz azadlığı və bu azadlığın ifadə formalarından biri olaraq mətbuat azadlığı və bu azadlıqların hədləridir. Qərb dövlətlərində azadlıq rejimini əldə etmək üzrə müberələrin başlığı zamandan etibarən söz və mətbuat azadlıqlarının demokratik cəmiyyətin vazifələrimiz ünsürünü təşkil etməsi və hüquq sistemində bu azadlıqlar təmin edilmədikcə digərlərinin da təmin edilməyəcəyi anlaşılmışdır. Mətbuat o zamanlar söz azadlığından yarananmanın və düşüncə azadlığının yazılı ifadəsinin əsas forması, məlumat almanın başlıca, əgər yeganə deyilsə, vasitəsi idi. Təsəddüfi deyildir ki, söz və mətbuat azadlıqları bir çox dövlətlərin konstitusiyalarında, insan hüquqları sahəsində beynəlxalq sənədlərdə təsbit edilmişdir.

⁷⁹ Bax: Caramani, *Elections in Western Europe since 1815*, 56-57.

Avropa söz azadlığı sahəsində, mətbuat azadlığı da daxil olmaqla, qədim ananalarla malikdir. Çap işinin yayılması (və bununla əlaqədar matnların çox sayıda asanlıqla yayılması imkanı) ilə bu məsələ daha da aktuallaşmışdır. Lakin katolisizmin güclü olmasına əlaqədar olaraq bütün katolik ölkələrdə kilsə çap məhsulları üzərində nəzarəti və katolikliyin təməllorlarından boyun qaçıran asarlara görə təqib işini öz əlinde cəmlədirmişdir. Sonralar dünəyvi hakimiyyətin güclənməsi ilə əlaqədar bu işi dövlət öz üzərinə götürür, kilsə isə onun yardımçısı roluunu oynayır. Sonrakı mərhələdə isə dünəyvi hakimiyyət bu sahada hökmən rol oynamaya başlayır. Ümumiyyətlə, Avropa dövlətlərində mətbuat azadlığının inkişafı tarixi XIX əsrin ortalarına qədər ilkin senzuranın və müxtəlif sixis-dinci tədbirlərin müəyyən edilməsi, qoyulan tələblərdən azacıq da olsa boyun qaçırmağa görə ağır cəzalar verilməsi və onlara qarşı mübarəka şəraitində keçmişdir.

İlk olaraq dövlət tərəfindən müəyyən edilən senzura XVI əsrin əvvəllərində İngiltərədə kral sərəncamı ilə təsis olunmuşdur. Senzurə qarşı və mətbuat azadlığı uğrunda mübariza da ilk olaraq elə burada başlanmışdır. Con Miltonun *Areopagitika'sı*⁸⁰ (1644) Avropa tarixinin mətbuat azadlığını müdafiə edən ilk böyük tənqidçi traktatı idi. Lakin Miltonun çağrışı da bu zaman üçün səmərəli olmur, parlament senzura vəzifələrini öz üzərinə götürür. Mətbuata senzura müəyyən edən aktlardan sonuncusu 1662-ci ildə parlament tərəfindən qəbul edilən *Licensing Act* adlanan statut olmuşdur. Üç illik müvəqqəti akt kimi qəbul edilən bu sanadın qüvvəsi bir neçə dəfə uzadılmışdır. Sonuncu dəfa qüvvədə olma müddəti 1694-cü ildə bitən bu aktın uzadılması 1695-ci ildə parlament tərəfindən rədd edilir⁸¹. Həmin vaxtdan İngiltərə ilkin senzura tanımır. 1689-cu ildə məşhur *Bill of rights* hər bir vətəndaşın fikirlərini sözülo (şifahi olaraq) və mətbuat vasitəsi ifadə etməsi hüququnu tanımışdır. Bununla belə, mətbuat azadlığının burada inkişafı da bir

⁸⁰ Bu traktatın mətni üçün bax: D. Milton, "О свободе печати (Ареопагитика)", *История печати: Антология*, т. 1 (Москва: Аспект Пресс, 2002), 7-64.

⁸¹ Raymond Astbury, "The Renewal of the Licensing Act in 1693 and its Lapse in 1695", *The Library: Transactions of the Bibliographical Society* 33 (1978): 296-322.

əsr davam etmiş, 1792-ci ildə *Libel Act* adlı statutun (o həmçinin parlamentdə keçirilməsində xüsusi xidməti olan şəxsin adıyla *Fox's Act* da adlandırılır) qəbulu ilə başa çatmışdır. Həmin aktla uzun illər bu sahada problem olan mətbuatın cinayətləri işlərində andlıların salahiyəti məsələsi onlara məhkumun niyyəti və təqsirliliyi məsələlərini hall etmək hüququnu verilmişdir. Uzun zaman İngiltərədə mətbuatın inkişafını çatınlasdırın bəzi ikinci dərəcəli məhdudlaşdırıcı tədbirlər (*stamp rüsumu*, pul girov, reklam vergisi, kağız vergisi) tətbiq edilmişdir. XIX əsrin ikinci yarısından göstərilən mahdudlaşdırıcı tədbirlərin tədrīcən ləğv edilməsi ilə, özləllikdə 1881-ci ildə mətbuatda diffamasiyaya görə məsuliyyət haqqında sixışdırıcı qaydaların (bu qaydalara əsasən, naşirlar və redaktorlar hər bir məlumatda görə məsuliyyət daşıyırıdlar) aradan qaldırılması (indi yalan məlumatlara, təhqirlərə görə məhkəmə məsuliyyətinə yalnız mülliiflər özəri cəlb edilə bilərdilər) ilə İngiltərədə özünüñ saf halında repressiv sistem⁸² təşəkkül

⁸² Bütün müxtəlifiyinə baxmayaraq, dövlətin mətbuat azadlığına münasiyyət tənzimləmə tədbirləri iki əsas tipə, rejimə, sistəmə ayrılır: (1) inzibati – ilkin senzuraya əsaslanan önləyici tədbirlər (o cümlədən icaza rejimi) nəzərdə tutan rejim və (2) repressiv – önləyici tədbirlərlə deyil, mətbuat sahəsində və ya onun vasitəsilə tərədilən cinayətlərin və digər hüquq pozuntularının məhkəmə təqibinə əsaslanan rejim. Bak: V. F. Deryugininskiy. *Полицейское право*, posobie dla studentov, 3-e izd. (С-Петербург: Сенатская Типография, 1911), 116. Fikrimən, bu iki rejimin əsasları özü-özüündə bu və ya digər dərəcədə bütün cəmiyyətlərdə mövcud olur, fakat, onlar müxtəlif intensivliklə təzahür edirlər. Bu mənəda bu və ya digər ölçüdə onlardan birinin club-olmasına haqqında deyil, üstünlüyü haqqında danışmaq daha düzüngündür. Bu iki rejimin kombinasiyası da mümkündür. Belə sistemi yanınızbatı, yaridepressiv, yaxud da qarışq (aralıq) adlandırmışq olar. Da qənətizləməni tabiatı ilə bağlı olan bəhs etdiyimiz iki bölgündə fərqli bir bölgü də mövcuddur. Belə ki, S. Dönmezər, fransız yazar Garrauda istəndə edərək mətbuat hüququndan idarə və cəza rejimlərindən bəhs edir. Burada idarə etmək dedikdə, “düşünçə və rəylərinin, yaxud olayları yazı ilə və naşr etmək surəti açıqlamaq, qap olunmuş əşyaları yarmaq istəyən kimşənin yerinə yetirməsi garəkan şərtləri, üsulları, bərə mövzusunda idarəyə aid olan salahiyətlərin nələrdən ibarət olduğunu”, cəza rejimi dedikdə isə “mətbuat yolu ilə tərədilən cinayətləri mühakimə etmə, mühakimə üsulu” başa düşülür. Bu barədə ofrafli məlumat üçün bax: Sühi Dönmezər, *Bəsən Hukuku*, tamamlanmış 3. Bası (İstanbul: Sühi Garan Matbaası, 1968), 10, 197-98, 319-21.

təpər: mətbuat azadlığı yalnız mətbuat vasitəsilə tərədilən cinayət və xətalara görə məlik və cinayət məsuliyyətinin ümumi əsasları ilə müayyan edilən hüdüdlərdə məhdudlaşdırılır. Önleyici tədbirlərdən yalnız mətbuat vasitəsilə tərədilən hər hansı cinayətə görə məhkəmə təqibi imkanını təmin etmək məqsədi güdən tədbirlər (bütün çap məhsullarında naşırın ad və yaşayış yerinin göstərilməsi, sifarişçilərin ad və yaşayış yerləri haqqında yazılı məlumatların saxlanması üzrə nəşriyyat sahiblərinin vəzifəsi) saxlanılır⁸³.

Dünyada informasiya azadlığı ilk dəfə İsveçdə (o dövrədə İsveç krallığı adlanır) və Finlandiyada (o həftə edirdi) elan edilib, özü də fransız inqilabçılarından taxminan dörddə bir əsr avval – 1766-ci il dekabrın 2-də və daha müfəssəl hüquqi tənzimləmə ilə. Daha çox “Mətbuat haqqında qanun” adı ilə tanınan bu aktın əsas nailiyətləri siyasi senzurunun ləğv edilməsi və hökumət sənədlərinin ictimaiyyətə açıq olmasının müayyan edilməsi idi⁸⁴. Bu aktın qüvvəsinin 1772-1809-cu illardə dayandırılmasına baxmayaraq, həmin dövrdən etibarən aşkarlıq prinsipi Skandinaviya ölkələrində normaya çevriləməyə başlamışdır.

Daha sonra senzura praktiki olaraq Danimarka-Norveç krallığında 1770-ci il sentyabrın 4-də ləğv edilmişdir. Fəqat, tezliklə, 1771-ci il oktyabrın 7-dən anonim təqnidli pamphletlərin çoxalması ilə əlaqədar hakimiyət yenidən mətbuat azadlığını məhdudlaşdırılmış, lakin bu ağləbatan hüdüllərdən olmuşdur⁸⁵.

Fransada inqilabın ilk günlərindən tam mətbuat azadlığı elan edilmişdir. “İnsan və vətəndaş hüquqları bayannaması”nın (26 avqust 1789-cu il) 11-ci maddəsi bu azadlığı belə ifadə edirdi: “Düşüncələrin, fikir və rəylərin azad qədrişməsi ən qiymətli insan hüquqlarından biridir; buna görə də hər bir vətəndaş yalnız qə-

⁸³ Deryugininskiy, *Полицейское право*, 123-141.

⁸⁴ Bax: *The World's First Freedom of Information Act. Anders Chydenius' Legacy Today*, Anders Chydenius Foundation's Publications 2, ed. Juha Mustonen (Art-Print Ltd Kokkola, 2006), 8-17.

⁸⁵ John Christian Laursen, “David Hume and the Danish Debate about Freedom of the Press in the 1770s”, *Journal of the History of Ideas* 59(1) (Jan., 1998): 167-72, accessed April 26, 2018, http://www.academia.edu/439063/David_Hume_and_the_Danish_Debate_About_Freedom_of_the_Press_In_the_1770s.

nunla müəyyən edilən hallarda bu azadlıqdan sui-istifadəyə görə məsuliyyət şartlı azad danışa, yaza və çap edə bilər". 1791-ci il Konstitusiyası bayannamənin bu maddəsinə təkrar edərək, göstərişlən hüququn heç bir ilkin senzura və nəzarət olmadan hayata keçirilməsinə tömən verir. Bununla belə, XIX əsrin 80-ci illərinə qədər Fransada bu sahədə qanunvericilik enişli-yoxuşlu bir yol keçir: gah senzura qaytarılır, gah da ləğv edilir, inzibati və repressiv sistemlər biri-birini avaz edir. XIX əsrin sonlarında və XX əsrin övvəllərində mətbuat azadlığını tənzimləyən əsas qanunvericilik aktiv 1881-ci il 29 iyul tarixli Mətbuat haqqında qanun olmuşdur⁶⁶. 1893-94-cü illərdə bir sira döyişikliklər maruz qalan bu qanun repressiv sistemə əsaslanırdı, yeni mətbuat orqanının fəaliyyətə başlaması üçün ilkin razılıq avəzində övvəlcədən xəbərdarlıq orızisi kifayət edirdi. Bu qanunla fransız təbəəliyi olan, yetkinlik yaşına çatmış, vətəndaş hüquqlarından tam istifadə edən şəxslər məsuliyyət daşıya bilərdilər; dövri mətbuatın hər bir nömrəsinin iki nüsxəsi məhkəmə orqanına, iki nüsxəsi isə daxili işlər orqanlarına töqdim edilməli idi. Bundan əlavə, qanunla mətbuat vasitəsilə törədilən cinayətlərin təsnifi və məhkəmədə baxılması qaydası müəyyən edildir⁶⁷.

Almaniyada XVI əsrin övvəllərində təsis edilmiş ilkin senzura XIX əsrin ortalarında davam etmişdir. 1815-ci ildə Almaniya ittiifaqı yaradıldıqdan sonra "Yekun akt"ında ittiifaq maclisinin ilk iclasında mətbuat azadlığı haqqında vahid qanunun işlənilən hazırlanacağı vəd edilsə də, 1819-cu ildə bütün dövri naşirlərə ilkin senzurəni saxlayan mətbuat haqqında qanun qəbul edilir. 1848-ci il inqilabından sonra almanın dövlətlərinin əksəriyyətində senzura konstitution qaydada ləğv edilir. Sonralar onun bərpasına cəhdlər güstərilər də, elə bir uğur qazanılmır. Vahid Alman imperiyası yaradıldıqdan sonra 1874-cü ildə mətbuat haqqında imperiya qanunu qəbul edilir. Qanuna əsasən, ilkin icazə sistemi ləğv edilir. Digər mühüm məsələlərin tənzimlənməsində də bu qanun demək olar ki, Fransa qanununa bənzəyirdi. 1878-ci ildə qəbul edilmiş "Sosialist-

lar haqqında qanun"la mətbuat azadlığı bir qədər məhdudlaşdırılmışdır, də, bu qanun öz qüvvəsini 1890-ci ilə qədər saxlamışdır⁶⁸.

1861-ci ildə İtaliya birləşdikdən sonra qəbul edilən İtaliya Krallığının konstitusiyası rələn oynayan 1848-ci il Albert Statutu 28-ci maddəsindən sui-istifadə və dini məsələlərə bağlı bəzi məhdudiyyətlər müəyyən etməklə mətbuat azadlığını tanıyrı. Orada deyilərdi: "Mətbuat azad olmalıdır, amma qanun bu azadlıqdan sui-istifadə hallarının qarşısını ala bilər. Fəqət, Bibliyalar, katexizislər, liturqiya və dua kitabları yepiskopun qabaqcədan icazəsi olmadan çap olunmamalıdır". Bu qayda on azımdan faşist rejimin qurulmasına qədər qüvvədə olmuşdur.

Müxtəlif Avropa dövlətlərində mətbuat azadlığının durumunu yuxarıda verilmiş icmali qeyd etməyə asas verir ki, XIX əsrin ortalarına doğru bu dövlətlərin əksəriyyətində senzura ləğv edilmiş, müvafiq qanunvericilik bazasının yaradılmasıyla başlıca tənzimləmə sistemi kimi repressiv rejim seçilmiş, mətbuata qarşı cina-yot taqibinin məhkəmə qaydası müəyyən edilmişdir. Bununla belə, I Dünya müharibəsi zamanı demək olar ki, bütün Avropa ölkələrində mətbuata senzura tətbiq edilmişdir. Bu dövrə yalnız Böyük Britaniya və İsviçredə onların mətbuat azadlığı sahəsində qədim anonalarınə sadıq qalınaraq, senzura haqqında qanun qəbul edilməmişdir.

ABŞ-də söz və mətbuat azadlığı Konstitusiyaya 1791-ci ildə edilən və "Hüquqlar haqqında Bill" in tərkib hissəsi olan Birinci düzəllişə əsasən tanınmışdır. Bu düzəlişə görə, "Konqres ... söz və mətbuat azadlığını ... məhdudlaşdırın qanun qəbul edə bilməz". Hər şeydən öncə, senzura qadağası an怜ına galan bu müddəə uzun müddəə mətbuat azadlığını tətbiq edən klassik formul hesab edilmişdir. Taassüf ki, Amerika tarixində da mətbuat azadlığının məhdudiyyətlər qoyulması halları yox olmamışdır. Belə ki, 1917-ci il "Casusluq haqqında qanun"la və ona döyişikliklər etmiş 1918-ci il "Çaxnaşma haqqında qanun"la müharibə zamanı mətbuata məh-

⁶⁶ Французская Республика: конституция и законодательные акты, ред. Туманов В.Е. и др. (Москва: Прогресс, 1969), 369-83.

⁶⁷ Дерюжинский, Полицейское право, 142-66.

⁶⁸ Jürgen Wilke, "Censorship and Freedom of the Press", European History Online (EGO), published by the Leibniz Institute of European History (IEG), 2013-05-08, accessed April 25, 2018, <http://www.ieg-ego.eu/wilkej-2013a-en>.

dudiyatlər qoyulmuşdu. ABŞ-in I Dünya müharibəsinə daxil olması ilə qüvvəyə minan bu məhdudiyyətlər yalnız 1921-ci ildə Kongres tərəfindən lağış edilmişdir.

Türkiyədə 1864-cü ildə qədər mətbuat azadlığının heç bir hüquqi tənzimlənməsi həyata keçirilməmişdir. İlk hüquqi tənzimləmə öz təcəssümünü fransız qanunundan iqtibas edilmiş 1864-cü il Mətbuat Nizamnamasında tapmışdır. Nizamnamə ilkin senzurənən orta-dan qaldırıda, ağırlıq və həbs coşalarıyla başda padşah olmaqla bütün idarə təmsilçiləri taqsılandırıcı ittihamlardan qoruyurdur. Nizamnamanın əsas müddəaları faktiki olaraq 1909-cu ildək qüvvədə olmuşdur. 1876-cı il ilk Türk Konstitusiyasının (Kanun-i Esası) "Mətbuat hürriyyəti" adlı 12-ci maddəsində deyilirdi: "Mətbuat qanun dairəsində sərbəstdir". Bununla belə, cari qanunvericilikdə icazə sistemi saxlanılmışdır. 1908-ci ildə qüvvəsi bərpa edilmiş 1876-cı il Konstitusiyasına edilən əlavəyə əsasən mətbuat azadlığı belə ifadə edilirdi: "Mətbuat qanun çərçivəsində sərbəstdir, heç bir vəchla kabletəbb (naşr edilmədən avval) taftış və müayinəyə təbe tutulmaz". Mətbuat haqqında fransız qanunu əsasında hazırlanın 1909-cu il Mətbuat qanunu bayan sistemini qəbul etsa da, hökumət mətbəti organını bağlamaq salahiyəti verirdi. 1913-cü ildə verilmiş müvəqqəti bir qanunla hökumətin qəzətləri bağlamaq imkanı bir daha təsdiq edilmişdir, 1919-cu il qanunundan nəzərdə tutulduğundan farqlı olaraq, qəzətlərin bağlanması ilə bağlı məhkəməyə müraciət hüququ saxlanılmışdır. 1914-cü ildə bərpa edilən senzura 1923-cü ildə qədər davam etmişdir. 1921-ci il Konstitusiyasında isə mətbuat azadlığından bəhs edilməmişdir. Milli mücadilənin qlobalasından sonra İcra Vəkilləri Heyatının 25 oktyabr 1923-cü il tarixli qərarnameşilə uzun süran harbi vaziyət və senzura aradan qaldırılmış, 1924-cü il Konstitusiyasının 77-ci maddəsinin "Mətbuat qanun çərçivəsində sərbəstdir" və naşr edilmədən avval taftış və müayinəyə təbe deyildir" tosbitinə rəğmən, 4 mart 1925-ci il tarixli Təkər-i Sükün qanunu ilə senzura yenidən bərpa edilmiş, ölkədəki bütün müxaliflər birləşdikdə müxalif mətbuat susdurulmuşdu və bu, 20-cü illərin sonuna qədər belə davam etmişdir⁹⁹.

⁹⁹ Türkiyədə mətbuat azadlığının tarixi inkişafı ilə əlaqədar ətraflı məlumat

Rusiya imperiyasında senzura xüsusi təsisat kimi 1796-ci ildə təsis edilmişdir. Çar rejimi son yüz il ərzində mətbuatın senzurəsində mütləqiyət ənənələrini saxlamışdı, baxmayaraq ki, XIX əsrin ikinci yarısında tədrici liberallaşdırma başlamışdı. 1865-ci ildə fransız qanunvericiliyindən mənimsəmələr əsasında hazırlanmış "Senzura və mətbuat haqqında müvəqqəti qaydalar" adlı akt qəbul edilmişdir. Bu qaydalara əsasən, ilkin senzurə sisteminən nəşrin işq üzü görməsindən sonra tətbiq edilən xəbərdarlıq və qadağalar sistemindən keçilmişdir. Lakin praktikada mətbuat daha ciddi nəzarət və təzyiqlərlə üzloşmışdır. 1905-ci ildə senzura rəsmi olaraq lağış edilsə də, mətbuatı qarşı təzyiqlər davam etmişdir¹⁰⁰.

Azərbaycan Cümhuriyyətində söz azadlığı qanunla birbaşa təsbit edilməsə də, praktikada tam təmin edilmişdir. Qəzətlər üçün senzura hələ Hökumətin 9 noyabr 1918-ci il tarixli səroncamı ilə lağış edilmişdir¹⁰¹. Mətbuat azadlığını təsbit etdən qanunvericilik aktı isə Azərbaycan Parlamentinin 30 oktyabr 1919-cu il tarixli iclasında qəbul edilmiş "Mətbuat haqqında nizamnamə"¹⁰² idi. Nizamnamaya görə, repressiv sistem müəyyən olundur. Mətbəələr, litografiyalar, metalloqrafiyalar və naxışbasma, çapetmə üzün bu cür digər müəassilər açılmasına, çap asrlarının mətbəədən buraxılmasına və satışına, dram əsərlərinin açıq tamaşa yəqulmasına, eləcə də oxu üçün kabinetlər açılmasına hakimiyət orqanlarının heç bir icazəsi tələb olunmurdur. Dövri nəşrlər üçün, habelə mətbəələr açılması üçün belə məqsədi olan şəxsin öz niyyəti barədə Hökumətin İşlər İdarəsi nəzdindəki Mətbuat işləri üzrə Baş müvakkilinin adına orıza təqdim etməsi kifayət idi. Nizamnamaya əsasən, çap məhsulu üzərində senzura

üçün bax: Dönməzer, *Basin Hukuku*, 127-36; Çetin Özək, *Türk Basın Hukuku* (İstanbul: Fakültələr Matbaası, 1978), 38-41; Yaşar Salihpaşaoglu, *Türkiyəde Basın Özgürlüyü*, Doktorat Tezi, T.C. Ankara Üniversitesi Sosyal Bilimlər Enstitüsü Kamu Hukuku Anabilim Dalı, Ankara, 2007: 138-214.

¹⁰⁰ Дерюжинский В. Ф. Полицейское право, 179-231; К.К. Арсеньев, Законодательство о печати (СПб, 1903); А.Д. Градовский, О свободе русской печати (СПб, 1905); Устав о цензуре и печати, с разъяснениями, изда. Широков (СПб, 1900).

¹⁰¹ Azərbaycan, № 31, 10 noyabr 1918.

¹⁰² ARDA, f. 895, siy. 3, iş 234, v. 43, 44.

ləğv edildirdi. Mətbuat organı yalnız məhkəmə qaydasında, qanunlara dəqiq əsaslanmaqla və yalnız qüvvədə olan cinayət qanunları ilə nəzərdə tutulan cinayətlər törədildiyi zaman məsuliyyətə calb edilə bilərdi. Nizamnamə ilə bunun dəqiq mexanizmi müəyyən edildi. Burada, habelə həmin qanunun tələblərini pozmağa görə məsuliyyət də müəyyən edildirdi. Bir sözə, "mətbuat haqqında Nizamnamə mətbuat azadlığını tam təmin edirdi: mətbuat üzərinə inzibati cəzalar qoymulması imkanını istisna edir və mətbuatla qarşı cinayət təqibinən normal məhkəmə qaydasını qanunlaşdırır"⁹³.

Bütün yuxarıda qeyd edilənlərin qrafik ifadəsi müvafiq qarşılıqlı cədvəlini (Cədvəl 8.8) tərtib etməyə imkan verir. Bu cədvəldən Azərbaycan Cümhuriyyətinin mətbuat azadlığı sahəsində naiyyətlərini ayəni surətdə görmək olar.

Cədvəl 8.8-də mətbuat azadlığı sahəsində ölkələrin bu institutun mühüm parametrləri üzrə qarşılaştırılması hansı nəticələrə göləməyə, hansı həqiqətləri ortaya qoymağa əsas verir?

Birincisi, həmin parametrlərə görə Azərbaycan Cümhuriyyəti bu sahada dünyanın qabaqcıl ölkələri (İngiltərə və İsvəç) ilə bir sıradə olmuşla, onlardan heç nədə geri qalmadı. Hətta bir sira parametrlər üzrə dövrünə bəzi Avropa dövlətlərini qabaqlayırdı. Həm də bu zaman nəzərə almaq lazımdır ki, bu sahada zəngin və çoxəsrlik tarixi onanajlara malik olan Avropa dövlətlərindən və Amerikadan fərqli olaraq, Azərbaycanın əvvəllər heç bir tacribəsi olmamışdır. Bununla birləşdə o, dünyada mövcud olan ən təkmil modeli özüne örnek seçmişdir. Təsadüfi deyildir ki, bu, Cümhuriyyətə müxalif olan qüvvələrin da gözündən yayınmamışdır. Azərbaycandakı vəziyyət haqqında Moskvada məlumat verən N. Nərimanov abəs yera mətbuat haqqında Nizamnaməni "mətbuat azadlığı haqqında ingilis nümunəli qanun" adlandırmamışdır⁹⁴.

İkincisi, belə bir demokratik qanunun qəbuluna gedən Azərbaycan Cümhuriyyəti gərgin daxili və xarici şəraitdə, daim torpaq larının

⁹³ Yənə orada, f. 894, siy. 1, iş 12, v. 67.

⁹⁴ Н. Нариманов, *Избранные произведения*, в трех томах, II т. (Баку: Азернефт, 1989), 222.

Ölkələr	Mətbuat haqqında qanunun mövcudluğu	Üstünlük verilən tanzimləmə rejimi	İcaza sisteminin ləğv edilməsi	Cinayət təqibinin məhkəmə qaydası		Senzurann bərpası
				1	2	
B. Britaniya	1695	+	repressiv	+	+	-
İsvəç	1766	+	repressiv	+	+	-
Danimarka	1770	+	repressiv	+	+	...
ABŞ	1789/91	-	repressiv	+	+	1917/1921
Fransə	1789	+	repressiv	+	+	1914-1919
Almaniya	1848	+	repressiv	+	+	1914-1919
İtalya	1861	+	qərşiq	-	+	1914-1919
Türkiyə	1864/1908/23	+	inzibati	+/-	+	1914-23/ 1925-29
Azərbaycan	1918	+	repressiv	+	+	-

Qeydlər: 1) senzurannı ləğv edilməsi ilini göstərən 1-ci stitundan başqa bütün qalan stitundalar asas etibarla XX əsrin I ribü (Azərbaycanda 1918-1920-ci illər) üzrə venimlidir; (+) və (-) işarələri qeydlərin məsələlərin müvafiq olaraq müsbət və ya mənfi həllərinin, (...) işarəsi isə müvafiq verilən aşkar edilmədiyi göstərir.

istilası və müstəqilliyyinin itirilməsi təhdidləri altında, faktiki olaraq müharibə (tabiri caizsa, qismən "isti", qismən da "soyuq" müharibə) şəraitində fəaliyyət göstərməsinə rəğmən, çağdaşlıq və demokratiya ideallarına sadıq qalmış, yaşadığını fəvqələdə dərəcədə qatın vəziyyətinə istinad edib, mətbuat azadlığı sahəsində məhdudiyyətlər qoymamışdır. Bu, əzəlliklə də bu gün dünyada demokratiyanın dayağı sayılan, I Dünya müharibəsində öz ərazisində müharibə getmayan və faktiki olaraq yalnız 1918-ci ildən hərbi əməliyyatlarda iştirak edən ABŞ-in 1917-ci ildə müəyyən etdiyi və 1921-ci ilə qədər davam edən mətbuat azadlığı sahəsində müəyyən etdiyi məhdudiyyətlər fonunda daha heyrətamız görünür.

Üçüncüü, coğrafi olaraq Şərqi məxsus bir dövlət kimi Azərbaycan Cumhuriyyəti ondan bir neçə il sonra yenə də Şərqdə qurulmuş digər bir türk dövlətilə – Türkiye Cumhuriyyətində müqayisədə də bir sira parametrlər üzrə öna çıxır. Mətbuat haqqında əski imperiya qanununu saxlayın, inzibati sistemin üstünlük taşkı etdiyi, bir qədər sonra icaza sistemini və senzurunu barpa edən Türkiye Cumhuriyyətindən fərqli olaraq, Azərbaycan Cumhuriyyəti mətbuat azadlığı sahəsində dövrünün qabaqcıl təcrübəsinə əsaslanan yeni demokratik bir qanun qəbul etmiş, senzurunu və icaza sistemini lağv etmiş, mətbuatla bağlı mübahisələrin məhkəmə qaydasında həllinə üstünlük vermişdir.

Deyilənlər bunu da əlavə etmək lazımdır ki, Azərbaycan Cumhuriyyəti nəinki mətbuat azadlığı sahəsində qabaqcıl qanun qəbul etmiş, həm də mətbuat azadlığını real olaraq tamim etmişdir. Bunu belə bir fakt daha aydın sübut edir ki, Azərbaycan mətbuat tarixinin tədqiqatçılarının göstərdiyi kimi, əgər milli mətbuatın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrə cami 40 adda qəzet çıxmışa (onların da fəaliyyəti müxtəlif vaxtları şəhət etmişdir, yanı göstərilən dövrün ayrı-ayrı zaman kəsiklərində bu say dəha da az olmuşdur), bütövlükdə müstəqillik dövründə Azərbaycanda çıxan qəzetlərin sayı 200-ə yaxın olmuşdu⁹⁵. Bu qəzetlər yalnız Azərbaycan türkçəsində deyil, həm də bura-

da yaşayan digər millətlərin dilində – rus, erməni, fars, polyak, gürçü və alman dillərində nəşr edilirdi. 1919-cu ildə Azərbaycanda çıxan qəzet və jurnallardan 44-ü rus dilində və 6-sı başqa dillərdə çap edilirdi⁹⁶. Mətbuat sahəsində plüralizm göstəriciləri sırasında mətbu orqanlarının mənşub olduğunu siyasi təşkilatların müxtəlifliyini, eləcə də onların öz mətbu orqanlarında təmsil etdiyi ideyaların müxtəlifliyini (milli demokratik cumhuriyyətcilik, milli dövlətin ərazi bütövlüyü ideyalarından tutmuş bu ideyalara müxalif olan bolşevizm ideyalarının, Azərbaycanın ərazi bütövlüğünün əleyhinə, onun ermənilərin xeyrinə parçalanmasına xidmət edən ideyaların təhlığına qədər) xüsusi vurgulamaq garokır. Ən başlıcası isə müxalif mətbuatın varlığı və heç bir maneozis fəaliyyət göstərməsidir. Müxalif mətbuatı təmsil edən qəzətlərənən bəziləri Cumhuriyyətə qarşı açıq şəkildə düşmən münasibət başlamasına, onu qeyri-obyektiv, qərəzlə və assassiz tənqid etməsına, öz təhlığı ilə milli hökuməti hər vəchla əhalinin gözündən salmağa sənət göstərməsinə rəğmən, onlara münsəbətdə dözmüllük nümayiş etdirilmiş və onlar hakimiyət orqanları tərəfindən heç bir represiya maruz qalmamışlar. Bolşeviklərin müstəqillik illərində Azərbaycanda çıxan 40-dan artıq mətbuat orqanından yalnız üçü dövlətə və onun müstəqilliyyinə qarşı açıq inqilabi çağışlıqlara görə bağlanmışdır⁹⁷.

Burada maraqlı bir məsələni də qeyd etməmək olmur. "Mətbuat haqqında nizamnamə"nin Azərbaycan Parlamentində müzakirə zamanı bir sira millət vəkilliəri onun ayri-ayrı müddəalarını sağdan və soldan tənqid edərək, dünənqan qabaqcıl təcrübəsinə nəzər almalarını və bu üzündə müraciət bir qanunvericilik aktı olduğunu söyləyirlər. M.Ə. Rəsulzadənin dünya dövlətlərinin bu sahədakı təcrübəsinə dərindən bilməsi və qanun layihəsinə çağdaş bir hüquqi tənzimləmə aktı kimi ardıcıl və təmkinlə müdafiəsi bu layihənin qanun şəkilli almasında mühüm rol oynayır. Dövrün qabaqcıl dünya təcrübəsinin əsas cizgiləri ilə də olsa yuxarıda təsvir edilən mənzərəsi M.Ə. Rəsulzadənin haqlı olduğunu sübut edir.

⁹⁵ A. Vəliyev (Aşırı), *Azərbaycan mətbuat tarixi, 1875-1920* (Bakı: "Elm və Təhsil", 2009), 117.

⁹⁶ Vəliyev (Aşırı), *Azərbaycan mətbuat tarixi, 130-31*.

V. CÜMHURİYYƏT: DÜNYƏVİLİK VƏ DİN AZADLIĞI

Dünyəvilik (sekulyarizm) çağdaşlığın siyasi və hüquqi layihəsinin mühüm ünsürlərindən biridir. O, toplumda dövlət və din münasibətlərinin daha sivil qurulması, habelə Ç. Teylorun da qeyd etdiyi kimi, fərqli dini inanchı insanların bərabər yaşaması üçün zəmin yaratmaq ehtiyaclarından meydana galmışdır.

Dünyəvilkilik demokratianın alaqqası bəzi demokratik dövlətlərdə dinin dövlətdən ayrılmaması (məsolən, İngiltərə, İsrail, YUNANİSTAN), bir sıra dünyəvi dövlətlərin isə demokratik olmaması (məsolən, əski Sovetlər İttifaqı) əsas gaçırılarak bazanın inkar edilir⁹⁸. Qənaatimcə, dünyəvilik və demokratiya arasındaki münasibətləri qotı şəkildə heçə endirmək yanlışlıqdır. Heç şübhəsiz, demokratik dövlət dünyəvi olmaya bilər (hərçand ki, belə dövlətdə də dünyəviliyin bəzi ünsürlərinin olması gərəkir, məsolən, din azadlığının təmin edilməsi kimi), amma dünyəviliyin təmini demokratik siyasi rejimlərdə tam realığa çevrilə bilir⁹⁹. Çünkü mahz demokratik siyasi rejim öz vətəndaşlarını bərabər hüquqlar təmin edir. Bu məqsədə nail olunması isə digər tələblərlə yanaşı, dövlətin müxtəlif dini inancılarla münasibət neytral olması tələbini da gərəkdir. Bu üzən dən dünyəvilik ham da mühüm insan azadlıqlarından biri olan din azadlığının təminini vasitəsi olaraq tanır. M. Milot dünyəviliyi "siyasi sahənin mütarəqqi inkişafı" hesab edir, özu da elə bir inkişafı ki, "bunun sayəsində hamı üçün sosial ədalət təmin etmək sə-

⁹⁸ Məsolən, K. Gözələr bu əsasda hesab edir ki, dünyəvilik və demokratiya bir-birindən fərqli iki anlayışdır və onlar arasında heç bir əlaqə yoxdur. Bax: Gözələr, *Türk Anayasası Hukuku*, 153-54.

⁹⁹ Qeyd etmək lazımdır ki, ölkədə dövlət dininin olması heç də mütləq olaraq burada vicedan azadlığının məhdudlaşdırılması ilə müsayiət olunmur. Məsolən demokratikliyi heç bir şübhə doğurmayan Böyük Britaniyada Anqlikan kilsəsi dövlət kilsəsidir, amma o, vətəndaşlar üçün məcburi deyildir və digər dini etiqada mənşəblüq ayrı-seçkilik üçün əsas hesab edilmişdir. Digər tərəfdən, dinin dövlətdən ayrılmışlığı prinsipi də özü-özüyündə dinin etiqad azadlığının təmininin zəruri şartı və təminati deyildir. Məsolən, anti-demokratik siyasi rejimli SSRİ-də bayan edilmiş bu prinsip dövlətin ateist siyaseti şəraitində dini etiqad azadlığını təmin etmirdi.

ləri ilə yanaşı, din azadılığına və vicedan azadılığına dövlət tərafından təminat verilir¹⁰⁰. Məhz vətəndaşlara bərabər hörmət təmin edilməsinə və vicedan azadlığının müdafiəsini öz vəzifələri hesab edən siyasi sistem "dünyəvi rejim" adlandırdır¹⁰¹.

Ön ümumi şəkildə dünyəvilik heç biri dinə xüsusi status verilməməsini, amma vətəndaşların din azadlığının tanınmasını, dövlət və din işlərində qarşılıqlı olaraq müdaxiləyə yol verilməsini ehtiva edir. Daha geniş yayılmış fikrə görə, dünyəvilik iki mühüm ünsürtü özündə ehtiva edir: dövlət və din işlərinin ayrılığı və din azadlığı. J. Maclur və Ç. Taylor tərəfindən bir qədər fərqli yanaşma təklif edilmişdir. Onların fikrincə, dünyəviliyin əsasında iki açar prinsip və iki təmal realizə vasitəsi durur. İki açar prinsip bütün vətəndaşlara bərabər münasibət və kilsənin (dinin) dövlətdən ayrılmaması, bu prinsiplərin tətbiqinə mümkin kənd təməl realizə vasitələri isə vicedan azadlığı və dövlətin ham dinlərə, ham də dünyəvi falsəfi cərəyanlara münasibətdə tərəfsizliyi aid edilir¹⁰².

Din azadlığı insanın istədiyi dini seçə bilməsini (vicedan azadlığı) və həmin dinin ayın və mərasimlərini sərbəst icra etməsini (ibadət azadlığı) nəzərdə tutur. Dövlət və din işlərinin ayrılığı isə bir sıra prinsip və şərtləri özündə ehtiva edir ki, onların da az və çox dərəcədə təmət dəstisi müxtəlif dövlətlərin bu sahədəki tacribəsinin müqayisəli təhlili əsasında müyyən edilə bilər.

Dünyəvilik Avropada fərdi və aqli (rasionallığı) ön plana çıxarıraq zakaya dayalı falsafənin meydana gəlməsinə yol açan maarifçiliyin təsiri ilə iki əsrlik bir prosesin natiqəsi olaraq təşəkkül tapmışdır¹⁰³. XX əsrin I rübündə dünyəvi olan ölkələrin sayı bir əlin barmaqları ilə sayılıcəq qədar az idi. Bu sahədə pionerlər Fransa

¹⁰⁰ M. Milot, *Laïcité dans le Nouveau Monde: Le cas du Québec* (Turnhout: Brepols, 2002), 34.

¹⁰¹ J. Maclure and C. Taylor, *Sekularism and Freedom of Conscience* (Cambridge, Mass; London: Harvard University Press, 2011), 19-26.

¹⁰² Yena orada.

¹⁰³ Bu barədə ətraflı məlumat üçün bax: Anna Tomaszewska and Hasse Hämäläinen, eds., *The Sources of Secularism: Enlightenment and Beyond* (Palgrave Macmillan, 2017).

və ABŞ-dır. Bu iki dövlət faktiki olaraq dünyada dünyavılıyin iki əsas modelini təmsil edirlər. Bu, onları ifadə edən terminlərdə belə öz əksini tapmışdır: müvafiq olaraq "laiklik" (fr. *laïcité*) və "sekulyarlıq" (ing. *secularism*).

Fransada 1789-cu il İnsan və vətəndaş hüquqları bəyannaməsi ilə din, vicedən azadlığı rəsmən bəyan edilmiş, amma bu zamanдан 1801-ci ilə qədər din və dindarlar sixisdirilmişlər (kilsəyə məxsus mülkiyyət ictimialaşdırılmış, ictimai yerlərdə xaçla gəzmək qadağan edilmiş, dini tatillər lağış edilmiş, din adamları dövlətə bağlılıq andı içmaya məcbur edilmiş, dövlət məməru halına gətirilmişlər və s.). 1801-ci ildə isə Roma Papası və dövlət arasında xüsusi saziş (konkordat) bağlanmış, dini doktrina, təşkilatlar və fəaliyyətlər üzərində dövlət nəzarəti müəyyən edilmişdir. Bu qayda 1905-ci ilə qədər davam etmişdir. Kilsə və dövlətin ayrılması haqqında 9 dekabr 1905-i qanunu¹⁰⁴ (qısaca "Dünyavilik" (*laïcité*) haqqında qanun" da adlandırılır) ilə hər bir vətəndaşın dini etiqad azadlığı təmin edilməklə kilsənin dövlətdən ayrılmazı bəyan edilmiş (1-ci mad.), dini xidmətlərin dövlət tərəfindən maliyyəlaşdırılmasına son qoyulmuşdur (qanunun qüvvəyə minnəsildə dini etiqadla bağlı bütün xərclərin dövlət bütçəsindən maliyyəlaşdırılması lağış edilir – 2-ci mad.) və bu sahə dini dərnəklərin öhdəsinə buraxılmışdır. 1908-ci ildə edilən aləvələr görə, Fransada "dini ırsı" obyektlər (kilsə məbadələri) dövlət və kommunaların mülkiyyətinə keçir, katolik kilsələr isə əbədi əvəzsiz istifadə hüququ əldə edirlər. Dövlət və kommunalar mülkiyyəti kimi ibadət binalarının saxlanması, təmiri və bərpası üzrə xərcləri ödəyirlər¹⁰⁵. Dövlət həmçinin orduda bir sıra konfessiyaların kapellan xidmətlərinin fəaliyyətini maliyyəlaşdırır. Dini biriklər ibadatlarının yerinə yetirilməsi ilə bağlı fəaliyətdən başqa heç bir fəaliyyətlə məşğul ola bilənlər. Fransa mo-

¹⁰⁴ Bu qanunun mətninin orijinali üçün bax: *Loi du 9 décembre 1905 concernant la séparation des Eglises et de l'Etat*, accessed Aprel 23, 2018, <https://www.le-gifrance.gouv.fr/affichTexte.do?cidTexte=JORFTEXT000000508749>.

¹⁰⁵ Pierre-Henri Prétol, "Funding Religious Heritage in France", in *Funding Religious Heritage*, ed. Anne Fornerod (Routledge, 2016), 21-30.

deli üçün dövlət və dini birləşkərin əməkdaşlığı xarakterik deyildir¹⁰⁶. Burada din və təhsil bir-birindən ciddi şəkildə ayrılmışdır. Fransada uzun müddət hökumətin tərkibində onun dinlərlə münasibətinə nəzarətə görə məsul olan müstəqil nazirlik (*Ministère des Cultes*) və ya xud xalq təhsili nazirliyi ilə qoşa nazirlik mövcud olmuşdur. Yalnız 1912-ci idən bu nazirlik daxili işlər nazirliyinə birləşdirilmiş və indiyə kimi də onun rolunu sonuncu yerinə yetirir.

Fransa modelini özü üçün örnek seçən Türkiye Cumhuriyyəti laikliyin tabiqinin bir səra özünaməxsusluqları ilə bu modelin, deyərdim, spesifik bir variantı təmsil edir. Amma laikliyə gedən yol burada heç də hamar olmamışdır. 1921-ci il Konstitusiyasının dəyişdirən və Cumhuriyyət elanını təsbit edən 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunun 2-ci maddəsi bayan edildirdi ki, "Türkiyə Dövlətinin dini, din-i İslamlıdır". Xilafatın lağış edildiyi 3 mart 1924-cü il tarixdə digər bir qanunla – "Şəriyyə və Evkaf və Erkanı Hərbiyə Vəkalətlərinin ilgasına dair" 429 sayılı qanunla təsbit olunurdu ki, "Türkiyə Cumhuriyyətində vətəndaşların hərəkat və fəaliyyətləri ilə əlaqadər qanunların qəbulu və icrası Türkiyə Büyük Millət Məclisi ilə onun təşkil etdiyi Hökumətə aiddir" (1-ci mad.). Elə bu qanunla Şəriyyə və Evkaf Vəkəleti (Bakanlığı – Nazirliyi) lağış edilmiş, vəqfların idarə edilməsi Evkaf Umum Müdürüyüna, islam dininin etiqad (inanc) və ibadət ilə əlaqadər bütün hökməri, dini quruluşların idarəsi yeni qurulan Diyanət İsləri Raisiyyətinin (Başkanlığının) səlahiyyətinə verilmişdir¹⁰⁷. Beləliklə, Cumhuriyyətin qurulmasının ilk dövrlərindən başlayaraq dini işləri tənzimləmək vazifəsini yerinə yetirən xüsusi orqan – Diyanət İsləri Başkanlığı fəaliyyət göstərməyə başlayır. Ölkədəki bütün cami, məscid, təkkə və zaviyələrin idarəsiylə bura-dakı vəzifəlilərin təyini və azad edilməsi Diyanət İsləri raisinin səlahiyyəti ilə aparılır.

¹⁰⁶ Th. Rambaudın fikrinə, Fransada belə "əməkdaşlıq mövcuddur, amma o birbəz deyil, dolayıdır", görünür ona görə da "o çox vaxt ayrılmış principin pozulması kimini qəbul edilir". Thierry Rambaud, *Le Prince de Séparation des Cultes et de l'État en Droit Public Comparé. Analyse Comparative des Régimes Français et Allemand* (Paris: LCDJ, 2004), 16.

¹⁰⁷ M. Nuri Kodamanoğlu, "Laik Devlet Düzenimiz İlk Yasal Dayanağı", *ANKARA ÜNİVERSİTESİ TÜRK İNKILAP TARİHİ ENSTİTUİTÜ ATATÜRK YOLU DERGİSİ* 2(8) (1991): 644.

hiyyotina verilmiş, il və ilçə müftilərinin başkanlığı bağlı olduğu təsbit edilmişdir. Burada müsləmən imamları dövlət qulluqçusu statusuna malik olmaqla, dövlət büdcəsindən maaş almaqdə davam edirdilər. Beləliklə, Türkiyədə lap başlanğıcından din dövlət nəzarətinə alınmışdır. Həc şübhəsi, bu, bir tərəfdən, dinin siyasi və sosial sahəyə təsirinə yol verməmək və ölkədə dini durumu nəzarətdə saxlamaq, digər tərəfdən, laikliyə qarşı müsləmən radikallarının fəaliyyətinin qarşısını almaq məqsədlərinə xidmət etmişdir.

Yuxarıda həqqında bəhs edilən qanunla eyni gündə (3 mart 1924-cü il) qəbul edilən 430 sayılı qanun ilə Tevhid-i Tedrisat (Eğitim və Öğretim Birliğii) ləğv edilmişdir, eləcə da Şəriyyə və Evkaf Vəkəleti ilə bəzi özəl vəqflar tərəfindən idarə edilən bütün məktəb və mədrəsələr Maarif Vakəfatının təbe edilmişdir. Bununla belə, təhsil sisteminde məcburi din dərslərinə yer verilirdi. 1930-cu illərdə məktəblərdə din dərsləri ləğv edilsə də, 1949-cu ildən etibarən takrar bərpa edilmişdir. 1924-cü il 8 aprel tarixində isə şəriət məhkəmələri, eləcə də digər bütün dini məhkəmə organları ləğv edilmiş, dini mənsubiyəytindən asılı olmayıraq bütün vətəndaşların təbe olduğu vahid məhkəmə sistemi yaradılmışdır.

Cümhuriyyətin elanından sonra laikləşmə istiqamətində bir səra mühüm addımlar atılmasına baxmayaraq, 1924-cü il Konstitusiyasının ("Təşkilat-i Esasiyye Kanunu") 2-ci maddəsində də islam "Türkiyə Dövlətinin dini" olaraq təsbit edilmiş¹⁰⁸ və bu, yalnız 1928-ci il 11 aprel tarixli 1222 sayılı qanunla edilən dayışıklılıkla aradan qaldırılmışdır. 1937-ci ildə isə Konstitusiyanın 2-ci maddəsinə edilən əlavəyə əsasən, laiklik prinsipi birbaşa təsbit edilmişdir. Deməli, laiklik burada tədricən gerçəkləşdirilmişdir. 1920-1930-cu illərdə bu sahada bir surə qanunların qəbul edilməsi-la siyasi və hüquqi strukturda önemli dayışıklılırla yanaşı, laik-

¹⁰⁸ Tədqiqatçılarından Gotthard Jaschke belə bir fikir irali sürmüdüür ki, bu müddəə 1924-cü il Konstitusiyasına "laiklik" anlayışının dinsizlik itthamları suçlamasını önləmek məqsədi daxili edilmişdir. Gotthard Jaschke, *Yeni Türkçəde İslamlıq* (Ankara: Bilgi Yaynevi, 1972), 96. İstindi bu manə üzrə verilir; M. Nuri Kodamanoğlu, "Laik Devlet Düzeninizin İlk Yasal Dayanığı", *Ankara Üniversitesi Türk İnkılap Tarihi Enstitüsü Atatürk Yolu Dergisi* 2(8) (1991): 646.

laşmə adı altında sosial-mədəni sahəyə müdaxilələr edilmişdir¹⁰⁹.

Protestant sekulyarlaşmasının məhsulu olan digər modeldə isə dini fəaliyyətə geniş sərbəstlik verən daha mülayim bir yanşma ilə qarşılaşıraq. Artıq qeyd edildiyi kimi, bu modelin on bariz təmsilçisi ABŞdır. ABŞ Konstitusiyasına 1791-ci ildə edilən birinci təməlşə görə, Konqres hər hansı bir din müəyyən edilməsinə dair və ya azad etiqadı qadağan edən heç bir qanun qəbul etməməlidir. Beləcə vətəndaşların dini inanclarının və tələblərinin sərbəst hayata keçirilməsinin qadağan edilməyacayı, eləcə də dindar vətəndaşların dövlətin sui-istifadəsindən qorunması təmin edilmişdir. Konstitusiyanın 6-ci maddəsində də dina münasibətlə əlaqadər müddəə nəzərdə tutulmuşdur: "Birləşmiş Ştatlar xidmətlə əlaqadər olan hər hansı bir vəzifənin və ya rəsmi postun tutulması üçün heç bir diandırıq yoxlaması şərt kimi tələb edilməməlidir". Bunun noticasi olaraq Amerikada din adamlarının dövlət vəzifələri tutmasına dair qadağə və yaxud əksinə, dövlət vəzifələri tutmaq üçün heç bir etiqad, o cümlədən Allaha inam tələbi yoxdur. Ümumiyyətə, din (dini rəzm və diskurslar) ictimai-siyasi hayatı bu və ya digər formada ifadə oluna bilir. Məsələn, 1864-cü ildən Amerika pularının üzərində "İnamımız Allaha-dır" ("In God We Trust") ifadəsi yer almışdır. Amerika siyasetçilərinin, xüsusiylə prezidentlərinin siyasi ritorikalarında tez-tez Allaha müraciət müşahidə olunur¹¹⁰. Silahlı qüvvələrdə bütün dini etiqadla-

¹⁰⁸ Türkiye'də laikliyə dair ətraflı bax, məs.: N. Berkes, *The Development of Secularism in Turkey* (Montreal: McGill University Press, 1964); I.Z. Eyüboğlu, *Atatürk Devrimleri İşığında Laiklik* (İstanbul: Say Yayınları, 1994); Ö. Ozankaya, *TürkİYE'DE LAİKLİK ATATÜRK DEVİMLƏRİNİN TEMƏLİ* (İstanbul: Cem Yaynevi, 1995); N. Aydın, *Aydınlanma'nın Ana Kucağında Laiklik ve Atatürkçülük* (Bursa: Emin Yayınları, 2010); T. Feyzioğlu, "Türk İnkılابının Temel Taşı: Laiklik", *Atatürk Düşüncəsində Din və Laiklik*, ed. E.R. Fiğlalı, T. Müftüoğlu və İ. Karakuş (Ankara: Divan Yayıncılık, 1999), 137-98.

¹⁰⁹ Bax, məs.: "First Inaugural Address of George Washington", *The Avalon Project* [Site], accessed Aprel 17, 2018, http://avalon.law.yale.edu/18th_century/wash1.asp; "Thomas Jefferson Second Inaugural Address, March 4, 1805", *The Avalon Project* [Site], accessed Aprel 19, 2018, http://avalon.law.yale.edu/19th_century/jefinaud.asp; "First Inaugural Address of Abraham Lincoln", *The Avalon Project* [Site], accessed Aprel 20, 2018, http://avalon.law.yale.edu/19th_cenruy/lincoln1.asp. Bu ananə hal-hazırda da davam edir. Bax, məs.: D. Frank, "Obama's Rhetorical Signa-

nın kapellanları olur. Dininin taləbəna görəavaşlırlarda iştirak etmək qadağan olunanların başqa xidmət növü seçmək imkanı var. Bununla yanaşı, hökumət rahiylərə heç bir maaş ödəmir. M. Nasbaumun fikrincə, Amerika modeli altı prinsipa asaslanır: bərabərlik, hər bir insanın bərabər hörmət, vicdan azadlığı, adaptasiya, dövlətin müdaxiləsinin yoxluğu, dövlətdən ayrılmama¹¹¹. Göründüyü kimi, ABŞ-da dünyavılık bir qədər mülayim, liberal biçimdə öz tacəssümünü tapmışdır.

Liberal dünyavılıyin daha bir nümunəsini Almaniya təmsil edir. Almaniyada 1919-cu il Veymar Konstitusiyası dünyavılıyi dolayı olaraq təsbit etmişdir, başqa sözlə, dünyavılık kələmisi burada yer almada da, onun müümühünsüzləri öz əksini tapmışdır. Bu sənədin 2-ci hissəsinin "Din və dini camiyyətlər" adlanan 3-cü bölməsində (135-141-ci maddələr) nəzardə tutulan müddəələrin asasları bunlardır: dövlət dini yoxdur, yəni bütün inanclarla bərabər münasibət bəslənilir; dini təşkilatlaşma azadlığı təmin edilir, hər bir dini camiyyət mülki-hüquqi asaslarda hüquq qabiliyyəti alda edə və daxili məsələlərini istədiyi kimi qaydaya salıb idarə edə bilər; kamu hüquq korporasiyası olan dini camiyyətin vergi toplama haqqı vardır (faktiki olaraq kilsə vergisini dövlət vergi orqanları toplayır); dini qruplar silahlı qüvvələrdə, xəstəxanalarda, coza yerlərində və digər ictimai qurumlarda ibadətlərini yerinə yetirə bilərlər¹¹². Dinin tədrisi məktəb programına daxildir (149-cu mad.). Qüvvədə olan qanunvericilikdə dini formulla andiçmə nazarda tutula bilər, lakin bu zaman həmin formuluzda andiçməyə yol verilir (177-ci mad.). Konstitusiya həbelə dini bayramların istirahət günü olduğunu müəyyən etmişdir (141-ci mad.). Yeri galmişkən, bu normaların əksəriyyəti 1949-cu il Konstitusiyasında yer aldından bu gün də qüvvədədir. Göründüyü kimi, Almaniyada din işləri ilə dövlət işlərinin ayrılmışından birmənən şəkildə bəhs etmək mümkün deyildir. Bir çox hallarda dövlət və kilsə bərabər hüquqlu partnorlar kimi çıxış edirlər. Məsələn, kilsənin

ture: Cosmopolitan Civil Religion in the Presidential Inaugural Address, Yanuary 20, 2009¹¹³, *Rhetoric & Public Affairs* 14(4) (2011): 605-30.

¹¹¹ Nussbaum M. *Liberty of Conscience: In Defense of America's Tradition of Religious Equality* (New York: Basic, 2008), 22-25.

¹¹² Die Verfassung des Deutschen Reichs (1919), accessed Aprel 25, 2018, [https://de.wikisource.org/wiki/Verfassung_des_Deutschen_Reichs_\(1919\)](https://de.wikisource.org/wiki/Verfassung_des_Deutschen_Reichs_(1919)).

dövlət tədbirlərində təmsilciliyinə yol verilir, bələdiyyə səviyyəsində birgə aksiyalar keçirilir. Dövlətlər qarşılıqlı əlaqədə kilsələr müxtəlif sosial xidmətlər həyata keçirirlər¹¹⁴. Məhz bu xüsusiyyətlərinə görə dövlət və kilsənin bu münasibətləri kooperasiya (sosial partneryoluq) tipli münasibətlər (yaxud kooperasiya modeli) adlanırlar¹¹⁵.

Bələdliklə, əgər göstərilən modellərdən birincisi dini inanclar içtimai sahədən tamam çıxarıb özəl hayatla məhdudlaşdırmaqla onu nəzarətdə saxlamağı ehtiva edirsə, ikincisi dini inanclar içtimai sahədən çıxarmayıb "dini qurumların siyasi tələblərindən vazgeçməsi" qarşılığında dövlətin dina nəzəret salahiyətinin dini topluluqlara həvalə etməsini, dini fəaliyyətlərə geniş sərbəstlik meydani verilməklə fərqli dini inancların bir arada yaşamasını təmin etməyi nəzərdə tutur. Dini rəmz və ritorikanın içtimai-siyasi sahədə təzahürünə imkan tanıyan bu modeldə dövlət və din münasibətləri anlaşılma və barış zəminində tənzimlənmişdir¹¹⁵.

Göstərilən bu iki modelin asas fərqi ondadır ki, əgər Fransız modelinə görə, dövlət dindən ayrılmılaqla din işlərinə müdaxilə hüququnu özündə saxlaysırsa (din işa dövlət işlərinə heç bir müdaxilə edə biləməz, yəni ayrılmala birtəxlidir)¹¹⁶, Amerika modelində ayrılmıq qarşılıqlı müdaxiləni istisna edir və o, dini etiqad azadlığının vacib şartı hesab edilir (din xüsusi, özəl, qeyri-dövlət işi hesab edilir)¹¹⁷. Fransız modeli kilsənin həddindən ziyanət həmkərliyinə cavab olaraq hazırlanmışdır və asas məqsədi dinlərə dünyəvi düzən üzərində nəzə-

¹¹³ Ətraflı bax: *Христианство в общественной, политической и духовной жизни Германии в XX веке*: сборник статей российских и немецких историков, отв. ред. К. Кроуфорд, Т.А. Некрасова (Москва; Берлин: Директ-Медиа, 2017).

¹¹⁴ Bu model haqqında ətraflı məlumat üçün bax: Е.М. Мирошникова, *Кооперационная модель государственно-церковных отношений: опыт и проблемы* (Москва: Инт-Европы РАН, 2007).

¹¹⁵ B. Tanır, "Laiklik, Cumhuriyet ve Demokrasi", *Laiklik ve Demokrasi*, der. İbrahim Ö. Kabooğlu (Ankara: İmge Kitabevi Yayınları, 2001), 96.

¹¹⁶ Radjiv Bhargava, "Индийская модель секуляризма: контекстуальность и принципиальная дистанция", *Государство, религия, церковь* 2(32) (2014): 251.

¹¹⁷ Yenə orada, 252-53.

rəti alə keçirmək imkanı verməməkdir¹¹⁸. Amerika modeli isə xristianlığın müxtəlif qolları arasında münaqişələri həll etmək və vətəndaşlara onların dini birliliklərini yaratmaq və dəstaklaşmak imkanı təmin etmək zəruratından doğmuşdur¹¹⁹. Kilsələrin dövlət mülkiyyətinə aid olduğu Fransadan fərqli olaraq, Amerikada kilsə özəl mülkiyyətdir.

Dünyavilin iki əsas modelinin olmasına baxmayaraq, dünya ölkələrində onun inkişafının təhlili dövlət və din münasibətlərinin tənzimlənəsindən ziyyəd müxtəliflikin mövcud olduğunu göstərir¹²⁰. Məsələn, dövlətlərin konstitusiyası və ya qanunlarında dina münasibət dörd formada əks oluna bilir: dövlətin dünyavilinə açıqca təsbit oluna bilər (XX əsrin birinci rübündə, eləcə də ikinci dünya müharibəsi başa çatana qədər, Türkiyə Cümhuriyyəti istisna olmaqla, heç bir dövlətin konstitusiyasında dünyavilək kalməsi yer almamışdır, basqa sözə, bu prinsip birbaşa təsbit olunmamışdır. Hətta Fransa kimi bə Sahadət pioner bir dövlətin konstitusiyasında "laiklik" kalması və eləcə də bu prinsip ilk dəfə 1946-ci ildə yer almışdır¹²¹), rəsmi dövlət dini elan oluna bilər (məsələn, İngiltərə, Danimarka, İsrail və müsləman dövlətlərinin əksarayıyyindəki kimi), hər hansı bir dina "hakim", "ənənəvi" din kimi üstünlük tanına bilər (məsələn, Yunanistan, Bolqarıstan, Gürcüstan), eləcə də dina münasibətdə susmaqla, dünyavilin ayrı-ayrı ünsürləri (məsələn, din azadlığı) təsbit edilə bilər. Qeyd etmək lazımdır ki, dövlətin konstitusiyasında dünyavilin birbaşa təsbit olunub-olunmaması prinsipi-

¹¹⁸ Yeno orada, 251.

¹¹⁹ Yeno orada, 252-3.

¹²⁰ Tarixi aspektində sekulyarlaşmanın çoxcohdallılıyi və onun toxunduğu müxtəlif hayat sahalarında qeyri-bərabərliyi haqqında ətraflı bax: Hugh McLeod, *Secularisation in Western Europe, 1848-1914* (European Studies Series) (Palgrave Macmillan, 2000). Yeri galmışsan qeyd edim ki, bu kitabda aparcı Qəribi Avropanın ölkələrinin örnəklərində dinin sosial rolunun altı aspekti: sekulyarlaşmanın altı mümkünən sahisi müfəssal arasdırıldır: fərdi inanc, formal dini praktika, kamu institutlarından dinin yeri, ictimai debatlarda onun iştiraku, kimliyin aspekti kimi onun əhəmiyyəti və populyar madaniyyətdə münasibətləri.

¹²¹ Maraqlıdır ki, keçən əsrin sonlarında aparılmış bir tədqiqatın nəticələrinə görə, dövrün 173 dövlətinin konstitusiyasından yalnız 21-i dünyavilək prinsipini birbaşa təsbit etmişdir. Servet Armağan, "Dünya Devletləri Anayasalarında Laiklik Prensibinin Düzenlenisi", *Yeni Türkiye* 4(22) (Temmuz-Ağustos 1998): 733.

al hüquqi fərqlər doğurmur. Dövlət və dinin aynılığı *de jure* və *de facto* ola bilər.

Müxtəliflik hər bir ölkədə dini şəraitin unikallığı ilə şərtlənir. Məsələn, Fransa bütün sahələrdə münaqişli və inqilabi bir proses yaşadığından, bu, laikliyə də siraət etmiş və o, dünyavi hayatı, o cümlədən ictimai-siyasi sahəni təsirində saxlayan bir inanc olan katolikliyin bu təsirindən qurtulmaq savaşının nəticəsi olaraq meydana gəlmədir. Almanyada isə sekulyarizm bərabər gücə sahip katoliklər və protestantlar arasında əsrlərlə davam edən qanlı savaşların başa çatıb banş içinde bər arada yaşamalarının təminini üzrə axtarışların nəticəsi kimi ortaya çıxmışdır. Bu üzdən də birincisi inqilabi, münaqişli, ikincisi isə təkamülüci, barışdıcı xarakterdadır¹²².

Bələliklə, dünyavilik saf şəkildə tarixən heç bir ölkədə olmamışdır və bu gün də yoxdur. Dünya ölkələri üçün dünyavilin universal və dayışılmaz ünsür və əlamətləri mövcud deyildir.

Dünyanın müxtəlif ölkələrində dən və dövlətin ayrılığının tarixi-müqayisili təhlili dünyavilin aşağıda dəha xarakterik cəhətlərinin (eləcə də sonrakı müqayisə üçün parametrlərini) ayrıma imkan verir: (a) dövlətin rəsmi və ya prioritət bir dininin olmaması; (b) din qurumları ilə dövlət qurumlarının bir-birindən əyni olması; (c) dövlətin ölkədəki bütün dirlər münasibətdə tərafəsiz olması və onlardan heç birinə xüsusi imtiyazlar verilməməsi; (ç) bütün vətəndaşların dini mənsubiyyətindən asılı olmayaq qanun qarşısında bərabərliyi; (d) dini azadlığın təmin edilməsi; dini qaydaların etiqad edənlərin vicdanlarına buraxılması; (e) dini təşkilatların dövlət tərəfindən maliyyələşdirilməməsi; (f) dini normaların, qaydaların, göstərişlərin, qadağaların və mülahizələrin hüququn menbəyi olmaması; qaynağı insan iradası olan hüquq normalarının dini normalara uyğunluğu məcburiyyətinin olmaması, eləcə də xüsusi dini məhkəmələrin olmaması; (g) təhsil sisteminin dünyavi xarakteri (dinin təhsil sistemindən ayrılmaması). Dünyavilin bu məcburi ünsürləri dəstə, yaxud onların realizasi xüsusiyyətləri dövlət və din münasibətlərinin

¹²² Fransa və Almaniyyadə dünyavilik rejiminin müqayisəsi üçün ətraflı bax: Rambaud, *Le Principe de Séparation des Cultes et de l'État en Droit Public Comparé*.

milli xarakterindən asılı olaraq ayrı-ayrı dövlətlərə dəyiş bilir ki, bu da müxtəlif modelləri fərqləndirmənin əsasında durur. Göstərlənlərdən əlavə, bu və ya digər dövlətdə dünayviliyin xarakteristikası zamanı dinin dövlət, dövlətin də din işlərinə müdaxilə etməsi (yxud dövlətin dini sahəyə ciddi nəzarəti), dini təhsilin məcburi olub-olmaması, içtimai-siyasi hayatda dini rəmzlərdən və diskursdan istifadə, dini işlər üzrə xüsusi dövlət orqanının mövcudluğunu və s. parametrlər dər ol oynaya bilər.

Azərbaycan Cümhuriyyətində dünayviliyik prinsipi bu və ya diğər dərəcədə həm hüquqi matnlarda, həm də gerçəklilikin empirik verilərində öz əksini tapmışdır. Burada ilk növbədə İstiqlal Bayan-naması xatırlanmalıdır. Faqat, bu sıradə söhbət dünayviliyin dolayı təsbitindən gedir. Belə ki, bu sənədin 4-cü bəndinə əsasən, dünayviliyin mühüm bir prinsipi – din fərqi qoymadan bütün vətəndaşlara bərabər hüquqlar tanınır: "Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxılində bütün vətəndaşlarını ... dini etiqad ... fərq-ları qoymadan mülki və siyasi hüquqlarla təmin edir". Bu norma dünayviliyin konstitusional təsbiti kimi bu sahədə hüquqi baza rolu-nu oynayırdı, başqa sözə, dünayviliyin qalan digər ünsür və tipik özəllikləri da buradın irolu gəlirdi. Sonuncular qanunvericilikdə heç də həmişə xüsusi olaraq təsbit olunmasa da, kitabın avvalı böülümlərində aşkar edilmiş Cümhuriyyətin hüquq siyasətinə dair faktlar, eləcə də siyasi-hüquqi gerçəklilik özündə eks etdirən ayrı-ayrı empirik verilər bu sahədə ümumi mənzərəni müəyyən etməyə imkan verir.

Bu sıradə ilk növbədə qeyd edilmişdir ki, dövlətin rəsmi dini yox idi, heç bir dina hər hansı imtiyaz və üstünlük tanınmırı, bütün dirlərə bərabər şəraitdə fəaliyyət göstərmək imkanı verilirdi. Dini etiqad azadlığı tam təmin edilmiş, dini düzümlülük hayat normasına qeyrilmədir. Dövlət dindən, din də dövlətdən ayrı idi. Bununla belə din içtimai hayatdan tam konarlaşılmamışdır; o, əxlaqi və mənəvi hayatı tənzim edərək yalnız özəl hayat sahəsi ilə mahdudlaşdırıldı. Bu zaman, görünür, müsəlman əhalinin hüquq düşüncəsində islamın pozitiv təsiri də nəzərə alınmışdır.

Cümhuriyyət liderlərinin ritorikasında rast gəlinməsə də,

Cümhuriyyətdə dini rəmz və diskursların içtimai-siyasi həyatda istifadəsinə yol verilirdi. Bunun örnəklərinə, masalan, Cümhuriyyətin bayrağında yaşıl rənglə islam mədəniyyətinə işarə edilməsini, müsəlman və pravoslav hakimlər üçün andiçmə mətnində müvafiq olaraq bu dirlərin hər birinin diskurslarından istifadəyə yol veriləşməsini (bu barədə məlumat üçün kitabın VI bölməsinə bax), təhsil sisteminde müvafiq dirlərin İlahi Qanunlarının (müqaddəs kitabların) həm müsəlman, həm də qeyri-müsəlman şagirdlər üçün dövlət hesabına tədrisini (Hökumətin 7 sentyabr 1918-ci il tarixli qararı əsasında)¹²³ misal göstərmək olar. Bu zaman başlıca olan dünayviliyin mühüm bir prinsipinə – din fərqi qoymadan bütün vətəndaşlara bərabər münasibət prinsipinə riyat olunmasıdır. Bu-nun təzahürü müxtəlif sahələrdə, o cümlədən istirahət hüququnun nizama salınması ilə bağlı normalarda öz əksini tapmışdır. Belə ki, əhalinin əksəriyyətinin müsəlman olması nəzərə alınırmış, Hökumətin 27 iyun 1918-ci il tarixli qararına əsasən, bazar günü əvvəzina cümə günü həftəlik dövlət istirahət günü hesab edilmişdir¹²⁴. Bu-nunla bərabər, xristianların dini ənənələrləri əsas götürülməklə on-lara ümumi istirahət günü olan cümə günü əvvəzina bazar günü istirahət verilmiş¹²⁵, habelə onlar dini bayramlarını keçirmək üçün müvafiq günlərdə tətilə buraxılmışlar¹²⁶.

Cümhuriyyətdə bütövlükdə dini təşkilatların fəaliyyəti dövlət tərəfindən maliyyələşdirilmirdi, lakin Zaqafqaziya şeyx-ül-islamı və müfti dövlət büdcəsindən maas alırdılar¹²⁷. Onu da qeyd etmək lazımdır ki, Cümhuriyyət zamanı fəaliyyət göstərmiş beş hökumət

¹²³ Azərbaycan, 1918, 8 oktyabr; ARDA, f. 51, siy. 1, iş 1, v. 34.

¹²⁴ Yenə orada, f. 100, siy. 2, s. 7, v. 8; CYuRPAR, № 1, 15 noyabr 1919, st. 31.

¹²⁵ Bax: A. Nəzərov, Народное образование в Азербайджанской Республике, 1918-20, ss. 62.

¹²⁶ Masalan, Hökumətin sərəncamı ilə roma-katolik dini etiqadlı quillququ və şagirdlərə Milad bayramı münasibəti 1919-cu il 25-26 dekabr tarixlərində (Azərbaycan, № 281, 27 dekabr 1919), dövlət quillquyunda çalışan xristian dini etiqadlı şəxslərə Pasxa bayramı münasibəti 1920-ci il 4, 7, 10, 11 və 12 aprel tarixlərində istirahət verilmişdir (Azərbaycan, № 69, 6 aprel 1920).

¹²⁷ CYuRPAR, № 1, 15 noyabr 1919, st. 136.

kabinetində dördündə Dini etiqad nazirliyi mövcud olmuşdur. Dövlətin dini təşkilatların faaliyyətinə müdaxiləsi halları üzrə faktlar aşkar edilməmişdir.

Cümhuriyyətin hüquq sistemi, əvvəller də qeyd edildiyi kimi, ona əvvəlki rejimlərdən miras qalan dualizmi hüquq sahəsində (on azından kamu hüquq sahəsində) aradan qaldırılmışdır və nəticə etibarılı dına bağlı olmayan çağdaş bir hüquq sistemi idi; əvvəller mövcud olmuş şəriət məhkəmələri ləğv edilmiş və dına bağlı olmayan məhkəmə sistemi yaradılmışdır. Pozitiv hüquq sistemindəki dəyişikliklər və bütövlükdə qanunvericiliyin inkişafı dünya ölkələrinin qabaqcıl təcrlübəsindən mənimsamalar yolu ilə həyata keçirilmişdir.

Cümhuriyyətin qəbul etdiyi qanunlarda da dünyavilik prinsipi-nə, xüsusilə də onun siyasi və dini sahələrin bir-birindən ayrılması tələbinə tam riayət edilmişdir. Məsələn, 1919-cu il iyulun 21-də parlamentdə qəbul edilmiş "Azərbaycan Cumhuriyyətinin Müəssisələr Məclisinin seçkilər haqqında Əsasnamə"nin 96-ci bandına əsasən, "hər bir kəsə məbəddə və ya dini ibadət üçün nəzərdə tutulmuş digər yerdələr həm mozişlər vəsiti-silə, həm də şifahı və ya yazılı çağırışlarla seçki-qabğı təhlükət aparlmasının qadağan edilir"di. Bu əməldə taqsırlı şəxslərin altı ayadık müddətə həbsə cəzalandırılması nəzərdə tutulurdu¹²⁸. Rosulzadənin təkidi ilə qanun layihəsinə daxil edilən bu bənd qanunun müzakirəsi zamanı klerikal partiya olan "İttihad"ın nümayəndləri tərəfindən şiddetli tənqidə məruz qalır. İttihad fraksiyasının üzvü S.M. Qənizadə göstərilən bəndin layihədən çıxarılmasını təklif edərək deyir: "Mühüm məsələlərimiz bizim həmişə məsciddə həll edilmiş. Ruhanilərimiz də həmişə cəmaat üçün rəhbər olmuşlardır. Onlar nəinki dua və namaz işində, hətta dünhyavi işdə də, məsələn, ticarət və qeyri işlərdə cəməətə rəhbər və yol göstərən olurlar. Çünkü məzhab eyle bir məbəddir ki, ruhani işlərlə bərabər dünhyavi işlər də, ticarət və sənəat kimi gorək şəriət yolu ilə olsun. ... Bu doğru yolda bizi ruhanilər

Cümhuriyyət gerçəkliyin çağdaşlıq işığında: tarixi-müqayisəli dəyərləndirmə

göstərəcək ki, hanki yol savabdır. Onları nə üçün uzaq qoqaya; o işlərdəki onlar hər zaman rəhbər olurlar. Nə üçün Məclisi-Müəssisənin seçkilərində rəhbər olmasınlar. ... Mən iltimas edərdim, bu maddə buradan çıxın"¹²⁹.

M.Ə. Rəsulzadə cavabında öz haqlı baxışlarını dövlətçilik baxımından izah etməklə, teokratik deyil, demokratik dövlət quruculuğu ilə məşğul olduqlarını vurgulayaraq, məsələ ilə bağlı principial mövqeyini belə müdafiə edir: "Bu məsələyə asas bir nöqtəyi-nazərlə baxmaq lazımdır. ... Bir dəfə bilməli ki, asri hazırda, bir zamanda ki, xalq cumhuriyyəti elan etmiş, bir zamanda ki, bütün hakimiyət millət əlindədir və bütün qanunlар xalqın rayılı hakimiyət milliyə asasından çıxacaqdır. Xalqın intixab etdiyi məbusulsular millət və məmələkətin nə ullaşla idarə olunacağı xüsusunda qanunlar çıxaraçaqdır. Böylə bir zamanda əsrlər ilə bundan əvvəlki əsaslan qurmaq zəminini deyildir. O zaman çoxdan keçmişdir. ... Üləmənin vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqaddəsdir. ... Deyirlər ki, seçki də müqaddəsdir. Müqaddəs bir işdən ruhaniləri mahrum etmək olmaz. Lakin bunu bilməli ki, dini məsələlər ilə olan rabita başqa, dünha işləri isə bəm başşadır. Dünya mührəvarisi, siyasi mübarizə, mənca dörlü tənqidər, münəqışlərə doludur. Bunun qüdsiyyətindən başşadır. Dini qüdsiyyət isə ancaq axıratə addır nöqtəyi-nazərlə bu dünhyə və onun məsələləri cifyeti-dünhyayı qüdsiyyəti ilə baxmaq olmaz. Əgər diqqətli olsanız dünya məsailində qətiyyən dini məsailədəki mənada bir qüdsiyyət yoxdur. Etiqadlar tənqidin, mühakimanın fəvqündədir. Halbuki siyasi etiqadlar daima tənqid bərdardır. Bir şey ki, tənqid və mühakiməyə məhkumdur, onda qüdsiyyət aramaq əbəsdir. ... Biza deyirlər ki, qaradavoy, polis ağac ilə, qamçı ilə, ruhanilar isə vəz ilə gələcəklər. Fəqət, siz məni təmin edarmsınız ki, qaradavoylar qamçı ilə gəldikdə bəzi ruhanilar lənatlar və küfrlərlə gəlməyəcəklər? Qaradavoyun olinında ağac varsa, ruhaniların da küfrü, lənatı vardır. ... Bir də əsfandılər, bunu bilməsiniz üləmənin vəzifəsi bitərəfanə xalqı haqq yoluна çəkməkdir. Fə-

¹²⁸ "Положение о выборах в Учредительное собрание Азербайджанской Республики", ГААР, ф. 970, оп. 1, д. 212, л. 1-10.

¹²⁹ Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesablar), I c., 729.

qət, insan bir siyasi fırqaya mənsub olursa, bitərəf qalanmaz. Bir zamanda ki, fırqlar rəqabətə çıxmışlar, bir zamanda ki, hissiyat oynamış, bir zamanda ki, fırqə maşru və qeyri maşru vasitələrlə tərafidigəri məglüb etmək istəyir, bir zamanda ki, hissiyat coşmuş, fırqlar mübarizə və münaqişədə əhalisini bir sinfi digərə mübarizə və rəqabətə qalxmış, böylə bir zamanda yeganə bir sülh yeri varsa ki, barışmaq üçün oraya müraciət etməlidir, o da məsciddir. Belə zamanlarda üləmə sülh sözülib fırqlara nəsihat etməlidir. Lakin üləmlər da bu keşməkəsdə dəsa ki, haqq filan fırqənidir, filan fırqə isə paxıldır, o zaman məscidlər bir ixtilaf yeri olar və mitinqlərdə görünməyən vuruşmalar araya galar və üləmə sülh-səlahə çağının, xalqı barışdırılmalı iken, minbərlərdən doğru bilmədiyi fırqlar üzərinə küfrələr yaşıdırmaqla atəş üzərinə yağı tökəcəkdir. Bir alim bütün ibadullahı bir nəzərdə görməlidir. İbadullah məscidə gedib xüzu-xüsu hüzuru allahıda dünya dəğdəğosunu unutmaq istərkən minbəri, məscidi və vaizi da siyasetə qarışdırısınız, iştir-istəməz siyasetə qarışmaya məcbur edərsiniz. ... Əgər istəyirsiniz ki, məscid bir möhtərəm bir vasita, sülh və salah olsun, qeyinuz o bitərəf və müqəddas qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyati bağıq qalsın, əgər istəyirsiniz ki, məscid məscidlindiyində bulunsun, dünya vəqənlərini oraya daxil etməyin, buraxınız orası ancət ibadət üçün qalsın. Əlhəzər ruhaniləri siyasetə qarışdırımayın”¹³⁰.

Cümhuriyyətin təhsil sisteminde dünyəviliyin realizasının özüne-məxsüs xüsusiyyətləri vardır. Əsas diqqəti dünyəvi təhsilin inkişafına yönəldən milli hökumət, nəinki dünyəvi təhsil sisteminin ayrı-ayrı həlqələrinin yaradılmasına böyük əmək və vasait sərf etmiş, həm də əvvəlki rejimdən qalan müsəlman məktəb-madrasələrinin əvəzində yeni dünyəvi təhsil ocaqlarının təşkili, yaxud onların şagirdlərinin dünyəvi məktəblərə, eləcə də pravoslav kilsə məktəblərinin ümumi dünyəvi təhsil sistemini keçirilməsi üzərə tədbirlər görmüşdür. Azərbaycan Cumhuriyyəti hüdudlarından bütün məktəblər Maarif nazirliyinin tabeliyinə verilmiş, tədris və təlimdə çağdaş ölkələr səviyyəsinə yüksəlmək üçün yeni proqramlar hazırlanmışdır.

¹³⁰ Yenə orada, 731-33.

Azərbaycan Cumhuriyyətində dünyəviliyin xarakterinin daha tam və qabarıq qarvanılması üçün onun hamim dövrədə dünyada mövcud olmuş dünyəviliyin əsas modellərini təmsil edən dövlətlərlə bir sıra mühüm parametrlər üzrə qarşılıqlılaşmasının əsasını olaraq özündə əks etdirən qrafik təsvir (box: Cədvəl 8.9) diqqət edək.

Cədvəl 8.9-dan göründüyü kimi, həm hər iki modeli təmsil edən dövlətlərin (Türkiyə Cumhuriyyəti 1928-ci ildən sonra), həm də Azərbaycan Cumhuriyyətinin dünyəviliyin əksər baza prinsipləri üzrə göstəriciləri (1, 2, 3, 6, 7, 8 və 9-cu sütunlar) eynidir. Azərbaycan Cumhuriyyəti Fransa modelindən dinin ictimai hayatı rolu (din ictimai hayatdan tam kanarlaşdırılmışdır – 4-cü sütun), dövlətin din işlərinə müdaxiləsi (daha dəqiqi, dövlətin din işlərinə ciddi nəzarət – 5-ci sütun), dövlətin təhsil sisteminde dinin tədrisi (qadağan edilmişdir – 10-cu sütun), ictimai-siyasi hayatı dini rəmzlərdən istifadə (belə istifadəyə yol verilmir – 11-ci sütun) göstəricilərinə görə fərqlənir, Amerika modelindən bir göstərici üzrə tam (13-ci sütun), digər bir göstərici üzrə isə qismen (12-ci sütun) fərqlənir. Eynilə Almaniya ilə də fərqlərindən çox oxşarlıqları var. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan Cumhuriyyəti dünyəviliyin Amerika modelinə daha yaxın olmaqla, nisbatən liberal dünyəvilik rejimini tətbiq etmişdir.

Bu zaman həm də nəzərə almaq lazımdır ki, dünyəvilik dinin milli kimliyin mühüm bir ünsürü olduğu, ümmətdən millətə təzəcə keçmiş olan bir toplumda hayata keçirildi. Nəticədə ümmət, din anlayışına əsaslanan düzəndən dünyəvi təməllərə dayanan siyasi və hüquqi bir sistem qurulmuşdur.

Cədvəl 8.9-dan da göründüyü kimi, istiqlalının ilk beş ilindəki müddətdə de-yure dini dövlət olan, sonrakı döndəmə isə fransız modelini seçərk dina qarşı sərt mövqə sərgileyən Türkiyə Cumhuriyyətindən bir çox parametrlər üzrə fərqlənən Azərbaycan Cumhuriyyəti bu sahədə bütün Şərqi üçün bir pioner olmuşdur. Şərqi ölkələrinin əksəriyyətinin hələ indiyə kimi dünyəvilik və demokratiya ilə bağlı ciddi problemləri olduğunu göz önüne alsaq, Azərbaycan Cumhuriyyətinin bu sahədə bir əsr bundan əvvəl ortaya qoyduğu təcrübənin bu gün də həmin ölkələr üçün bir nümunə olaraq qalmadı davam etdiyini qeyd etməliyik.

Cözümler: 1) D - diňyavılıñ Konstitusuya va ya qanunla dolayısy ilä tabşitini (+) va (-) isatraları qoyulan masalaların müvafiq olaraq mürşebat va ya manfi hallerini, 12-ci süntuda yer alan (-+) isarasi esa birmenal halin oltadığı (konkretnesinde 1948-ıñasak, Fransa ve Azerbaycan dini laiklikta maliyyahbosına qısmann yol veridiyini) bildirin; 2) Amerikan dövlät makamlarında dini darsları tedris edilmesse de, dini ınsırınlardırları varlığı, bu va ya diger darcədə müsahibə olunur;

“Türkイヤde Yalnız 1935-1948-ci illerde dini dersler tedris edilmemişdir.

Cumhuriyyat gerçekliği çağdaşlığında: tarixi-müqayiseli dəyərləndirme

Heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyətində çağdaşlaşmanın Qərb toplumlarındakı kimi həyata keçirilə biləcək üçün, eləcə də demokratik bir cəmiyyət qurulmasında sekulyarizm ideologiyasının önemli payı olmuşdur. Məhz sekulyarist dünyagörüşü və onun dönmədən reallığı həpdürüləcək sayısında Cümhuriyyət dönməsi Azərbaycanında dövrünün çağdaş toplumlarına xas siyasi kuruluşu, idarə sisteminə və hüquq düzəninin mükəmməlləşməsinə keçid mümkün olmuşdur. Dünyayıñ Avropa mənşəli bir fenomen olسا da, Azərbaycan Cümhuriyyətinin tərcübəsi onun Avropa toplumlardan xaric toplumlar üçün də önem daşıdıru səbub etmişdir.

**HÜQUQA DAYALI DEMOKRATİK CÜMHURİYYƏT –
İCRASI BAŞA ÇATMAMIŞ LAYİHƏ:
KEÇMİŞDƏN GƏLƏCƏYƏ
(İNƏTİCƏ ƏVƏZİ VƏ YA TARIXİ-FƏLSƏFI EPİLOQ)**

Hər bir tarixi araştırma real zaman və məkan çərçivəsində mövjud olmuş konkret camiyətə retrospektiv baxışdır; tədqiqatçı bu gündən yola çıxır, tədqiq edilan obyekt isə həmişə keçmişə aid olur.

Tarixi prosesləri araşdırmağın öz inciləkləri var. İdeal metodika-ya uyğun olaraq tarixçi tədqiqat obyektiini özündən əvvəlki (keçmiş) və sonrakı (gələcək) mərhələ ilə sabəb-natıca əlaqəsində götürdüyü halda, "keçmiş-indi-gələcək" zaman oxu onun üçün "keçmişin keçmiş, keçmişin indisi və keçmişin gələcəyi" şəklini alır. Keçmişin tarixçi baxışından fərqlənən fəlsəfi yanaşma daha geniş və daha tutuludur. Bu yanaşmanın əsas özəlliyyəti tədqiq olunan obyektin tam, bütün halda qəvrانılmasıyla bağlıdır. Düzdür, filosof da tarixçi kimi indidən (bu gündən) çıxış edir, lakin onun indisi tarixçinin indisinən əhəmiyyətli dərəcədə fərqlənir. Tarixçi indidən maksimum dərəcədə kanar durmağa cəhd edir, filosof üçün indi keçmiş və gələcək arasında məqanı kimi mühüm istinad nöqtəsidir. Sonunca halda obyekt daha geniş xronotop – zaman və məkan müraciətində baxılır. Yani keçmiş, indi və gələcək arasındaki münasibətlərin xarakteri, keçmişin indi vasitəsilə gələcəklə əlaqələndirilməsi, tarixi prosesin istiqamətlərinin aşkar edilməsi, gələcək inkişafın ümumi xətlərinin öngörülməsi və s. diqqət mərkəzinə keçir.

Kitabın natıca əvəzi olan bu son bölümünün irələdiksi səhifələrində yuxarıda təsvir edilən yanaşma əsasında mükemmel xüsusi fəlsəfi ifadə üslubuna iddia edilmədən, Azərbaycan Cümhuriyyətinin keçmiş, indi və gələcək zaman oxunda qəvrانılmasına cəhd edilir, onun mövcudluğunun qanuna uyğunluq və təsadüflə əlaqəsi, baş verən dəyişikliklərin xarakteri (inqilabi və/və ya takamülü) Cümhuriyyətin geniş zaman və məkan müraciətində (Azərbaycan tarixində və dünya demokratiya tarixində) rolu və yeri, cümhuriyyət

yətçilik ideyasının gələcəyi kimi məsələlərə baxılır.

1. Hər seydan öncə qeyd edim ki, 1918-ci ildə Azərbaycanın müstaqilliliğində etməsinə həmin dövrədə dünyada və bölgədə gedən hərbi və siyasi proseslərin tərkib hissəsi kimi baxılmalıdır. M.Ə. Rəsulzadə həmin dövrün xarakteristikasını bələ ifadə edirdi: "[A]ləm keşməkəşlərinin nəticəsində milliyət və demokratizm prinsipləri qalıb çıxır. Dünya hadisələrinin bugünkü mönəsti iştə bundan ibarət"*. Gerçəkdən, XIX əsrin ikinci yarısından başlayaraq sərṭətlənməkda olan millilişmə və demokratikləşmə prosesləri XX əsrin əvvəllərində, xüsusilə Birlinci Dünya müharibəsi nəticəsində Qərbi Avropanın sərhədlərini aşağıqıda daha geniş yayılmağı, yeni-yeni ölkələri öz əhatə dairəsinə almağa başlamışdır. Bu proseslər asırlardır ruhuna azadlıq və müstaqilliyin hakim əsasıdır, son yüzillikdə isə bu dövərləri özündə pürhan gazdirməyə məcbur edilmiş³ Azərbaycan türkləri kimi millətlərdən yan öta bilməzdilər.

M.Ə. Rəsulzadə deyirdi: "Hürriyət və istiqlal verilməyib, ancaq alınan bir dayardır". Bunun üçün əvvəlcə millətin oyanışı baş vermalı, o yetişməli idi. "Millat işğaldırmaq! Bundan əlli sənəd əvvəl ortaya atılan bu şüərin nə kimi işiq keçirməz qaranlıq bir mühit içərisində parləmiş bir nur olduğunu təsəvvür etmək mümkündür"⁴. Artıq qeyd edildiyi kimi, M.F. Axundov və H. Zardabidən başlangıçlı işi çağdaş düşüncüli bütöv bir intellektuallar nəslini həyata keçirmişdir. M.B. Məmmədzadə haqqı olaraq yazardı: "... Mirza Fətəli və Həsən bəy Zardabı əlli il sonra dünyaya gəlsədilər, istiqlal fikri, Azərbaycan Misak-ı Millisi da əlli il sonra meydana gələcəkdir. Bunların arasında six bir münasibət və rabitə var-

¹ Bax: Həsənli, *Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti*, 76.

² Rəsulzadə, "Hadisələrin mönəsti", "Azərbaycan" qəzetində parlament hesabatları və şəhərlər, II c., 15.

³ Azərbaycanın romantik şairi Məhəmməd Hadi 1908-ci ildə yazdığı "Arzu" adlı şeirində belə deyirdi:

Mənim bir başqa pünhan nöqtə yox ma-fि-z-zamirimdə
Əgər bir gizli sey var isə, istiqlal-i millətdir.

⁴ Rəsulzadə, "Azeri Matbuatının Şəhəri Hatırası", Rəsulzadə, *Yeni Kafkasya* yazıları, 207.

dır"⁵. Bu intellektuallar əsrin əvvəllərindən artıq məqsədin istiqlal olduğunu dərk etməyə başlayırlar. Milli və siyasi partiyalar yaradırlar. Onların içərisində millətin ehtiyaclarına daha yaxın olan "Müsavat" öna çıxır. Həmin partiyanın lideri hələ 1914-cü ildə yarızdır: "Hər bir millətin müstəqil olub da öz başına idarə olunması tərəqqiyatı-tarixiyyət müvafiqidir". "Müsavat" partiyası siyasi inkişafında "əvvəla adəmi-mərkəziyyət, sonra muxtariliyyət, daha sonra caraya təbəən istiqlaliyyət" yolunu keçir.

Azərbaycan milli hərəkatının rəhbərləri yaxşı anlayırdılar ki, imperiya lə təkbaşına bacarıqla çatındır. Bunun üçün alverişli zəmin və zaman olması garək. Odur ki, ali məqsədə doğru hər bir mövcud şəraitin şərtləri çarpışışında irəliləməklə tarixi fürsəti gözləmək lazımdır. Əvvəlcə muxtariliyyət axşaları, sonra Zaqaf-qaziya federasiyasının yaradılması və daha sonra, nəhayət, müstəqilliyin elanı və milli müstəqil dövlət qurulması Cümhuriyyət qurucularının zamanın nabzını tuta bilən bacarıqlarını, tarixi fürsət yaranan kimi fərəsat və qabiliyyət ortaya qoyduqlarını göstərir.

Bələliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının əsrin əvvəllərindən başlamış milli özünüdürək prosesinin, milli şüurunun inkişafının, onun milli-azadlıq hərəkatının tarixin qanunauyğun və məntiqi nəticəsi və möhsulu kimi qiyamətləndirilməlidir.

Çoxlarına İstiqlal Bayannamasının preamblesi Azərbaycanın müstəqilliklərindən etməsinin təsadüfün nəticəsi olmasının qənaatina gəlməyə asas vermişdir. Bu baxımdan Bayannamanı qıymətləndirək onun qəbul edildiyi şərait nəzardən qərirləməlməlidir. Maraqlı bir faktı da qeyd etmək yerinə düşərdi. Bütövlükdə milli müstəqil dövlət quruluğu fəaliyyətlərinə özünü tənqid mövqeyindən ya-naşan M.Ə. Rəsulzadə, sonralar İstiqlal Bayannamasının preamblesının üslub yönündən çox da müəkkəmlə olmadığından söz edərək yazardı: "... tariximizin göstərdiyi bətaat [ağırlıq] üzündən bə-

⁵ Məhmetzade, *Azərbaycan Misak-ı Millisi*, 36.

⁶ Rəsulzadə, "Nəticeyi-hərb nə cür olacaq?", Rəsulzadə, *Əsərləri*, II c., 385.

⁷ "Azərbaycan Məclisi-Məbusanunda Türk Ədəmi-Mərkəziyyət "Müsavat" firqəsi Məclisi-Məbusan şöbəsinin bayannaması", Rəsulzadə, *Əsərləri*, V c., 131.

yannaməmizin surət-i tahrirində [yazı əslubunda] bir ihtiialçı qətiyyəti deyil, idare-i məsləhəti əslubu vardır...”⁸. Digar bir asərində isə milli ideoloq bu fikri belə açıqlayır: “Bu bayannamədən aşkar görünür ki, Azərbaycan istiqlalı, təsəssüfə ‘kəndinə tərk olunan və anarxiyaya girmiş’ milləti ölümdən qurtarmaq üçün düşünlümbən bir ‘çara’dır. Dövlət (Rusiya imperiyası) nəzərdə tutulur. – M.D.) parçalanmış, kədərləri bir vəziyyətə hasıl olmuş, gürçülər də getmiş, bəzəd istər-istəməz kəndimizi idarəyə başlamış. Nə yə palım, müstəqil olmuşuz. Etiraf etməliyiz ki, bu istiqlalı üçün mücadila etmiş, hürriyyətinə susamış bir millətin siyasi və inqilabçıları deyil, çökən əzəmat və səltənətin dəhşəti və gözlənməz hadisələrin təsiri ilə yanğını məsuliyyəti düşünən və təsəvvür edən, bəraət üçün şimdindən həfləfici saboblar təmin edən ‘uzaqqörənlər’ tərəfindən yazılımışdır. Gürçüstan bayannaması da eyni qüsürü işləmişdir”⁹. Rəsulzadənin fikrincə, Azərbaycanın istiqlalını təsadüfi hadisə hesab etməkdən böyük haqsızlıq ola biləm: “əgər bu zaaf-i tahrir, mətnini çox təqdir və çox tökdür etdiyimiz [mükədəsləşdirdiyimiz] vəsiqədə yer bulmasa idi, əleyhdarlarımızın dahi əleyhimizdə söyləyəcəkləri azalırdı”¹⁰. Yeri gəlmışkən, bu mətnində ham də aşkar olur ki, geniş yayılmış fikrin aksina olaraq, İstiqlal Bayannamasının mülliifi M.Ə. Rəsulzada deyildir.

Müzakirə edilən məsələyə sinergetik yanaşma mövqeyindən da eləvə aydınlıq tətqiqətələr olar. Öncə qeyd edim ki, bu yanaşma sistemlərin qeyri-linearlığını (*nonlinearity*), onların təkamül yollarının çoxluğunu nəzərdə tutur. Əsas kateqoriyaları “xaos” və “rizam” olan sinergetikaya görə, özünütəşkiletmə proseslərində xaos ambivalent tabiatı malik olur. Bu zaman o, həm dağıdıcı, həm də yaradıcı amil kimi çıxış edə bilir. Sistemin müəyyən böhranlı səviyyəyə çatdığı durumlarda o, qeyri-sabit olur; bu zaman onun an aza iki və ya dəha çox mümkün inkişaf istiqamətləri meydana çıxır. Sistemin bu vəziyyəti “bifurkasiya” və ya “polifurkasiya” nöqtəsi

⁸ M.E. Resulzade, “Yersiz Endişələr”, *Yeni Kafkasya Yazıları*, 194.

⁹ M.Ə. Rəsulzadə, *İstiqlal məjfurəsi və gənclik*, “Azadlıq” qəzetinin ayrıca buraxılışı, № 1, naşra haz. N. Nəsibzadə, (Bakı, 1990), 4.

¹⁰ Resulzade, “Yersiz Endişələr”, *Yeni Kafkasya Yazıları*, 195.

adlanır. Xaosdan yeni nizama keçid dönenlərində cəmiyyətin gələcək inkişafının çoxsaylı alternativlərindən seçim etməkdə pozitiv (progressiv) və ya neqativ (regressiv) dayışıklılıkları həyata keçirəcək liderin və siyasi toşkilatın (partiyənin) rəsi dəfələrlə artır. Belə çətin şorṭatlarda onların hərtərəfli düşünülmüş addımları həlledici rol oynayır; alternativlərdən birinin seçilməsi əhəmiyyətli dərəcədə subyektiv amillərdən, o cümlədən sosial subyekti üstünük verdiyi dəyrə və prinsiplərdən asılı olur¹¹. Bu nəzəri müddəələrin Azərbaycan Cümhuriyyətinə münasibətdə tətbiqi aşağıdakıları söyleməyə imkan verir.

Heç şübhəsiz, Azərbaycanın müstəqillik qazanması ərafəsindəki dövr xaosdan yeni nizama keçid döneni kimi səciyyələndirilə bilar. Doğrudur, Rusiyadakı Fevral inqilabı (1917) nəticəsində bütün keçmiş imperiya müstəmləkələrinə, o cümlədən Zaqafqaziya xalqlarına gələcəklərini müəyyən etməkdə eyni dərəcədə seçim imkanı yaradır. Lakin qonşularından fərqli olaraq, Azərbaycanın o zamankı vəziyyəti, sözün hərfi mənasında, xaos durumu idi və belə vəziyyət müstəqiliyinən elanından sonra da uzun müddət davam etmişdir. Bu vəziyyət millətin liderlərini bir deyil, bir neçə dəfa strateji və taktiki xarakterli seçim qarşısında qoymuşdur. Buna görə də deyə bilerik ki, *gerçəkdan*, 1918-1920-ci illər Azərbaycanda alternativlər və təleyfli seçimlər, qətiyyətli qarşalar dönməni olmuşdur. Nəzərə almaq lazımdır ki, elə müstəqiliyin elanı zamanı monarxiya deyil, respublika, aristokratik deyil, demokratik respublika idarəcilik formalarının seçimi camiyyətin sonrakı inkişafının mövcud alternativlərindən biri və özü da dövrün monarxiya olan müsəlman dövlətləri üçün ağlagalmazı idi.

Milli dövlət quruculuğu zamanı Azərbaycanı dövrün qabaqcıl

¹¹ Г. Хакен, *Синергетика* (Москва: Мир, 1980); И. Пригожин и И. Стенгерс, *Порядок из хаоса. Новый диалог человека с природой* (Москва: Прогресс, 1986); Е.Н. Князева и С.П. Кордимов, *Законы эволюции и самоорганизации сложных систем* (Москва: Наука, 1994). Sinergetik metodologiyasının hüquqi tədqiqatlarında roluna dair bax: M.A. Dəməri, I.C. Kryavtsova, «Синергетична методологія дослідження права», Велика українська юридична енциклопедія: у 20 т., Т. 2: *Філософія права*, ред. С.І. Максимов та ін. (Харків: Право, 2017), 772-76.

çağdaş demokratik dövlətləri ailəsinə gətirib çıxaran digər uğurlu strateji seçimlərlə yanaşı (parlement demokratiyası, hakimiyətlər bölgüsü, təkpartiyalılıq yerinə çoxpartiyalılıq, müxalifatı azib sıradan çıxarmaq yerinə onu institusionallaşdırın� fəaliyyəti üçün hər cür imkanları yaratmaq və s.), 1919 irticasi zamanı, Bakının azad edilməsi ilə bağlı, sonra ingilis komandanlığı ilə münasibələrdə düzgün seçimlər, müstaqil demokratik dövlətçiliyi şübhə altına qoymayacaq daracada qətiyyəti və eyni zamanda cəvik taktiki gedisələr heç vaxt təsadüfin nəticəsi ola bilməzdi. Tarix indiyadək belə məhdud zaman və məkan çərçivəsinə sığa biləcək bu qədər "taşadüf"lərin şahidi olmamışdır. Heç şübhəsiz, bütün bunlar öz xalqına inanın və ona arxalanın Azərbaycan müstəqilliyinin beiyi başında duranların tarixi siyasi iradası, müdrik və səriştəli davranışının qətiyyəti, siyasi-diplomatik istedadının nəticəsində mümkin olmuşdur.

2. Çağdaşlaşma Azərbaycan Cümhuriyyəti üçün sadəcə, kənar- dan gələn, məruz qalınan bir akkulturasiya hadisəsi deyil, məhz iç-dən gələn bir zərurət refleksi şəklində ortaya çıxmışdır. Lakin bu zaman milli ideologiya, bütövlükdə çağdaşlaşma və yeniləşmə təşəbbüsü yuxarıdan gəlmışdır. Bu baxımdan Azərbaycan Cümhuriyyəti, hər şeydan öncə, nəzəri əsasları M.Ə. Rəsulzadə tərəfindən işlənib hazırlanan Azərbaycan cəmiyyətinin çağdaşlaşması konsepsiyasının və bu yondo "Müsavat" partiyasının ideoloji tələblərinin əmali olaraq gerçəklilikə çevriləsinin nəticəsi idi. Milli diriliyin alda edilməsinə yönəlnən çağdaşlaşma prosesi milli dövlətin yaranmasından önce başlayıb ondan sonra da davam etmişdir, ümum-başarı dayan və təsisatların artikulyasiyası olaraq çağdaşlaşma yalnız milli dövlət quruculuğu ilə başlamışdır.

Azərbaycan Cümhuriyyəti zəmanəsinin ən qabaqcıl siyasi və hüquqi ideyalarını dövlətçilik tacribəsində ağır daxili və xarici şəraitin imkanları həddində uğurla sınadın çıxmışdır. Çağdaşlaşmanın ehtiva etdiyi bütün element və özüllükleri bu və ya digar dərəcədə öz mahiyyətində daşımışdır: *parlement demokratiyasının dövründən* ən çəqədən əməkdarlarına səykonanrak təlib etmiş, inzibati vəzifələrin siyasi vəzifələrdən ayrılmamasına müstəsnə əhəmiyyət verərək dövlət hakimiyəti sistemini və fəaliyyətini hakimiyət bögüsü principi əsasında qur-

muş, vətəndaş hüquq və azadlıqlarının təminini dövlətin başlıca prioritetinə çevirmiş, qadınlara əməkçi hüququnu tanımış, mətbuat azadlığını real olaraq təmin etmiş, milli azafların hüquqlarının təminini dövlət siyaseti səviyyəsinə qaldırmış, dünayviliyi Qərbin on liberal modelinə uyğun olaraq mənimməsmiş və s. Beləcə, Azərbaycan Cümhuriyyəti çağdaşlığın ən qabaqcıl hüquqi və demokratik dayarlarının konkret zaman və məkan koordinatindrənda gerçəklilikə hopdurulmasının nəticəsi kimi daniılmaz tarixi faktı cəvrləmişdir.

3. Çağdaşlıq içtimai hayatın bir çox sahəsində haqlı olaraq inqilabi adlandırılın fövqələdə dərəcədə ciddi dəyişiklikləri ifadə edir¹². Bununla belə, çağdaşlaşma müyyəyen vaxt tələb edən bir prosesdir, bu zaman dəyişikliklər bir anda və bütün sahələrdə eyni sürət və tarzda gerçəkləşir. Dövlətlərin çağdaşlığı keçid tacribəsinin göstərdiyi kimi, substansional baxımdan inqilabi xarakterə olan dəyişikliklər prosessual baxımdan tədrici olaraq həyata keçirilir, yani inqilabılık və takamülük bir medalın iki üzü kimi çıxış edir; çağdaşlaşma, ağar tabiri caizsa, takamülüy inqilab yolu ilə baş verir.

Bu nazəri müddəaların təsdiqinin praktiki nümunələrindən biri kimi, adətən, Türkiye Cümhuriyyətinin tacribəsi göstərilir. Burada da çağdaşlaşma prosesi on illiklər tələb etmiş, yəni tədricən həyata keçirilmişdir. Baxmayaraq ki, Türkiye Cümhuriyyəti əvvəlki rejimdən bir çox çağdaş təsisatları bu və ya digar dərəcədə hazır mənimsəmişdir¹³. (Bütün bunlara rəğmən, Cümhuriyyət dönməndə Türkiyədə baş verən dəyişikliklər Atatürk inqilabı kimi tarixə düşmüdü.) Eləcə də dövrün parlamentar respublikalarının əksariyyəti əvvəller parlamentar sistemi konstitusiyalı monarxiya kimi

¹² Pierson, *The Modern State*, 28.

¹³ İ. Ortaylıın da qeyd etdiyi kimi, Osmanlı imperatorluğu "gənc Cümhuriyyəti parlamentarizm, siyasi partiya, mətbuat kimi siyasi kurumları müraciət olaraq buraxdı. Cümhuriyyət ilk anda təhsil sistemini, universiteti, icra təşkilatını, maliyyə sistemini imperatorluqdan müraciət etdi. Cümhuriyyətin analıyanları (deyimləri), fənn adamları, hüquqçular, tarixçi və filologları son dövrün Osmanlı ziyyət kadrlarından çıxdı. Cümhuriyyətin inqilabçıları bir ortaçqı toplumuya deyil, son asırını modernlaşma sancıları ilə keçirən imperatorluğun qalığı bir toplumla yola çıxdılar. ... Cümhuriyyətin köklərində Osmanlı var". İlber Ortaçlı, *Türklərin Altın Çağı* (İstanbul: Kronik), 60.

müayyən demokratikləşmə təcrübəsi əldə etmişlər. Bu dövlətlərlə müqayisədə Azərbaycan Cümhuriyyətinin demokratikləşmə sahəsində avvallar heç bir təcrübəsi olmamışdır. “[N]ə mədəni, nə də dini baxımdan Rusiya ilə heç bir ortaq cəhəti olmayan və Rusiyadın yalnız silah gücünə işğal” etdiyi Azərbaycan “mənən heç zaman rus dövlətçiliyi ilə başışmayıb, çünki o dövlətçiliyin ənənələri ... müsəlman və türk aləminə adavat üzərində qurulmuşdur”¹⁴. Öz dövlətçiliyindən bir əsrlək müddətdə məhrum edilmiş müstəmləkə boyunduruşunda olan xalqın demokratikləşmə təcrübəsindən bəhs etmək, tabii ki, mümkün deyil.

Bu kitab çərçivəsində aparılan tədqiqat belə bir naticaya gəlməya əsas verir ki, Azərbaycan Cümhuriyyətinin tarixi – mühüm və köklü dəyişikliklər tarixidir. Dövlət-hüquq hayatının bir çox sahələrində öz mahiyyətinə görə, sözün əsl mənasında *inqilabi* hesab oluna biləcək mühüm addimlar atılmış, hüquq vasitəsilə asaslı demokratik dəyişikliklər aparılmış, cəmiyyətin siyasi idarə olunmasının xarakteri və keyfiyyəti mahiyyətə dəyişdirilmiş, dini-feodal xarakterli ümmət-təbəbə düşüncəsindən milli kimlik təməlinə dayanan vətəndaşlıq düşüncəsinə keçid baş vermişdir. Lakin bu zaman *takamül* yoluна üstünlük verilmiş və obyektiv olaraq müayyən vaxt gərəkmüşdür. Təəssüflər olsun ki, işğal natiqasında çağdaşlığı doğru hərəkət dayandırılmış, bir sıra sahələrdə (masəlon, aqrar sahada, özəl hüquq sahəsində) köklü dəyişikliklərin, qarşıya qoyulan məqsədlərin realizasına nail olunmamışdır. Buna baxmayaraq, Azərbaycan Cümhuriyyəti bütövlükdə *cəmiyyətin müxtəlif sahələrində davamlı-tərıcı inqilabi dəyişikliklər modeli* kimi xarakterizə oluna bilər.

4. Azərbaycan Cümhuriyyəti faktının geniş tarixi zaman miqyasında qarınlanması yönündə müümən məsələlərdən biri də onun *Azərbaycan tarixindəki rolu və yeri* məsələsidir.

Günümüzdən geriye baxdıqda Azərbaycan Cümhuriyyəti bugünkü birləşdirən ən başlıca nöqtə milli dövlətin taleyi məsələsidir. Bununla bağlı T. Svyatoçovskinin bu sözlərini xatırlamamaq olmur: “Qısa bir zamanda mövcud olan müstəqil Azərbaycan dövlətçiliyi özünün bütün zəifliyinə baxmayaraq, böyük əhəmiyy-

yətli tarixi fakt oldu. Cümhuriyyətin yetərincə həyat qabiliyətli olması azərbaycanlıları öz dövlətinə hüquq olan bir millət kimi tətumaya bolsevikləri məcbur etdi...”¹⁵. Azərbaycan Cümhuriyyəti olmasayı, heç şübhəsiz ki, Sovet Azərbaycanı, daha sonra, çox güman ki, bugünkü Azərbaycan Respublikası da olmayıacaqdı. Qafqaz cümhuriyyətlərinin işğaldan sonraçı vəziyyətini nəzərdə tutaraq M.Ə. Rəsulzadə yazırı: “Quru göstərişdən və qeyri-milli mənənədən ibarət bir şəkildə olsa belə, mövcud olan cümhuriyyət ünvanları öz-özüllündə bər qazancdır. İndiki halda Azərbaycan məhdud, çox ağır təzyiq və əsərat altında, bolşevik sistemilə olsa belə bir hökumət həyatı yaşıyır. Azərbaycan fikri mövcuddur”¹⁶.

Son zamanlar siyasi konjunkturanın girovuna qeyrilər bəzi tərxiçilər Azərbaycanın müstəqil dövlətçilik tarixini birinci, ikinci və üçüncü respublika deyə üç dövər bölməklə, “Azərbaycan Cümhuriyyəti – Azərbaycan SSR – Azərbaycan Respublikası” ardıcılıqlıdan bahis edirlər. Tabii ki, Azərbaycan Cümhuriyyəti tarixi-xronoloji ardıcılıq baxımından Azərbaycan dövlətçilik tarixinin bir mərhələsi, özü də önəmlı bir mərhələsi-təməlidir. Göstərilən ardıcılıqla an yaxşı halda formal olaraq dövlətçiliyin davamlılığı müstəvisindən onlar arasında əlaqadən səhəb gedə bilər. Fəqat, məzmun və dəyərlər baxımdan, demokratik bir quruluşa malik Azərbaycan Cümhuriyyəti ilə onun tam əksisi olan – totalitar bir imperiyanın tərkib hissəsi kimi Azərbaycan SSR arasında səfər və xələf münasibətlərindən səhəb belə gedə bilməz. Konstitusion səviyyədə Azərbaycan Cümhuriyyətinin varisi sayılan, demokratiya və insan hüquq və azadlıqlarının təmini sahəsində ciddi problemlər yaşayın Günümüzün Azərbaycan Respublikası ilə Azərbaycan Cümhuriyyəti arasındakı fərqlər də onları bir sıraya qoymaq qururundan bizi məhrum edir. Beləcə, Azərbaycan Cümhuriyyəti Azərbaycanın yüzillik müstəqil dövlətçilik tarixinin hələki on uca zirvəsi olaraq qılır.

5. Önəmlı məsələlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin *dünya demokratiya tarixində* yeri məsələsidir. Qeyd etmək lazımdır ki, özünəməxsus mədəniyyət ənənəsinə, xristian dini etiqadı-

¹⁴ Свентоховский, “Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане”.

¹⁵ Rəsulzadə, *İstiqlal məfkurusu və gənclik*, 7.

na, hüququn üstünlüyü, sanksiyalasdırılmış işgancanın yoxluğu və s. kimi mütarraqi dayarlarə dayanan Qərb sivilizasiyasının bir mahsulu olan demokratianın XX yüzilliyin avvallarında Şərqdə də tətbiqi ağlışmaz bir iş, asl möcüza hesab olunurdu. Demokratianın beşiyi kimi Avropanın özündə belə, o hələ ümumtanınmış bir normaya çevrilməmişdir. Belə bir kontekstə Azərbaycan Cümhuriyyəti demokratianı onun üçün elə də münbüt sayılmayan yenə və fərqli mühitdə uğurlu tətbiq etmək bacarığı ortaya qoymuş, A. Linkolnın maşur ifadəsiylə desək, "xalqın, xalq tərəfindən, xalq üçün idarəetmə"sinə osaslanan bir siyasi sistem qurmuşdur. Neticadə *demokratiya, sözün haqqı manasında, Azərbaycan Cümhuriyyətinin siyasi orqanızının onurğa sütunuñu təskil etmişdir.*

Yaxşı məlumdur ki, Azərbaycan Cümhuriyyətinin mövcud olduğu döndəmədə Şərq dövlətləri çağdaşlıqdan və demokratiyadan çox uzaq olmaqla özünü siyasi inkişaf səviyyəsinə görə çox geridə qalırdılar. Bu üzən AXC-nin onurlarla müqayisəsi manasız bir maşğılıyyat olardı. Türk dünyasının və müsəlman Şərqiñin digər bir dövləti olan Türkiyə Cümhuriyyəti isə yalnız bəs il sonra yaranmışdır. Yaponiya da eləcə 20-ci illərdə demokratiya yoluna qədəm qoymuşdur. Türkiyə¹⁷ və Yaponiyanın Azərbaycan Cümhuriyyətindən illər sonra demokratiyaya keçid etmələrinə baxmayaraq, onların müqayisəsi sonuncunun üstün mövqədə olduğunu göstərir. O ki qaldı Yeni Zeləndiya və Avstraliyaya, bu dövlətlər coğrafi nöqtəyə-nazardan Şərqdə yerləşsələr də, onların sivilizasiya baxımdan Qərba məxsus olmaları heç kimdə şübhə doğurmur. Siyasi ədəbiyyatda da Avstraliya və Yeni Zeləndiya Qərb demokratiyalarına aid edilir.¹⁸ Beləliklə, Azərbaycan Cümhuriyyəti, *nəinki türk*

¹⁷ Azərbaycan Cümhuriyyəti ilə Türkiye Cümhuriyyəti demokratiyalarındaki fərqlərin sabablarını, sanurum, dövrün kontekstində aramaq garikar. Belə ki, Azərbaycan Cümhuriyyətində demokratikləşmə I Dünya müharibəsindən sonra demokratikləşmə proseslərinin tərkib hissəsi olduğu halda, Türkiyə Cümhuriyyətinin qurulduğu dönam demokratianın birinci dalğasının sona çatma dövrünə təsadüf edir. Hətta Avropanın özündə belə, dövlətlərin idarəciyində əksarıyyətə diktatorlar (İtaliyada 1922-ci ildən Mussolini, Portugaliyada 1928-ci ildən Salanar, Almaniyada 1933-cü ildən Hitler, İspaniyada 1936-ci ildən Franko fasist rejimləri hakimiyətə idilər.

¹⁸ Bax, məs.: Beyme, *Parliamentary Demokrasy*, 189. Digər bir manbədə Avst-

dünyasında və müsəlman Şərqində (bu, həm o dövrda, həm da bugünküzdə Azərbaycan Cümhuriyyətinin tarixdə yeri dəyərləndirilərək geniş yayılmış təsdiqdır), habelə bütün Şərqdə ilk demokratik dövlət və parlamentli respublika, bütövlükdə Şərq dövlətləri üçün bir çağdaşlıq nümunəsi idi.

S. Hantinqton öz tədqiqatlarında demokratiyaya ilk keçən ölkələrin protestant, ikinci dalğa ölkələrinin katolik ölkələr olduğunu, islam ölkələrinin isə bu baxımdan elə bir uğur qazanmadığını qeyd edir¹⁹. Azərbaycan Cümhuriyyətinin demokratiya tacribası Hantinqtonun din və demokratianın əlaqəsi ilə bağlı təsbitinin demokratianın yarlız xristianlıra xas olduğunu dair müddəaşini tam alt-üst etməsə də, ciddi şəkildə şübhə altına alır. (Bu zaman nəzərə alınmalıdır ki, AXC-nin sürəksizliyinin səbəbi xalqın demokratik şəraitde yaşamaq qabiliyyətsizliyi ilə deyil, xarici amillə - istila ilə bağlı olmuşdur.) Həmin tacribə Qərbdə çoxları tərəfindən müdafiə edilən "müsəlman ölkələrində demokratiya sahəsindəki problemlərin islam ilə demokratianın bir araya siğmaması ilə bağlı olması" tezisini də heç qızarır.

Əgər qədim yunanlar Afinada rejim forması kimi demokratianın siyasi hakimiyyətə şəmil edilməsinin pionerləri olmuşlarsa, ingilislər Britaniyada demokratiya və monarxiyanın parlament təsisi vasitəsilə necə kombinasiya edilə biləməsini göstərməlsərə²⁰, amerikalılar müasir dönyada ilk demokratik prezidentli respublikanın əsasını qoymuşlarsa, fransızlar 1789-cu il inqilabı ilə demokratik impulsun Avropada daha həyacənverici təsdiqinə nail olıbilmişlərsə, azərbaycanlılar demokratianı və onun mühüm təsisatlarını Azərbaycan Cümhuriyyəti nümunəsində, demək olar ki, bütün Şərqdə ilk dəfə tacribədən keçirmiş, onun burada da *hayat qabiliyyəti* olduğunu sübut etmişlər. Bu, Azərbaycan xalqının dünya demokratiya tarixinə mühüm bir töhfəsi idi.

raliya və Yeni Zeləndiya ilə yanaşı, Yaponiya da inkişaf etmiş, qabaqcıl Qərb demokratiyalarına aid edilir. Jan-Erik Lane, David McKay, and Kenneth Newton, *Political Data Handbook OECD Countries*, 2nd ed. (Oxford Univ. Press, 1997), 2.

¹⁹ Hantinqton, *Tərbiyə volnı*, 85-88.

²⁰ Wilkinson and Hugues, *Contemporary Europe: A History*, 3.

6. Cumhuriyyətin süqutundan sonra hayatı tükdən asılı qalmış demokrat M.Ə. Rəsulzadə bolşevik İ.V. Stalinin "Bu qısa müddədə xalqa nə verdiniz?" sularını belə cavablandırırmışdı: "Çox şey və rə bilmədik, amma, milli azadlığın nə olduğunu başa saldıq, azca da olsa istiqlal dadızdırıbildik". Düşünürəm ki, bu sözlər Cumhuriyyət qurucularının millət qarşısındaki xidmətlərini çox təvəzükər dayırlardırımadır. Kitab boyu bu xidmətlərdən ətraflı bəhs edildi. Onları bir daha təkrar etməyə lüzmə yoxdur. Burada isə xüsusi vurgulanınanın gərəkən məqam - M.Ə. Rəsulzadə *və silahdaşlarının ən möhtəşəm xidmətlərinin cümhuriyyətçilik ideyasının Azərbaycan gerçəkləşdirilməsindən ibarət olmasıdır*. Qətiyyətli siyasi iradə ortaya qoyulmaqla əməli olaraq sübut edildi ki, ideya siyasi iradə ilə birləşdikdə reallığa çevrilir və həqiqi dəyərini alır. Belə bir sintezin nəticəsi olan milli Azərbaycan dövləti uzunmürlü olmasa da, onun 23 aylıq faaliyyəti xalqın dövlətçilik tarixinin ən möhtəşəm səhifəsini yazmışdır.

Azərbaycan Cumhuriyyəti planlaşdırılan global tarixi hadisələr ərafasında, təsəssüflər olsun ki, işğal edildi. 1920-ci ilin yazında Müəssislər Məclisinə seçkilərə genişmiqyaslı hazırlıq işi gedirdi. Bu seçkilər camiiyyətin galəcək hayatı üçün çox böyük ictimai-siyasi əhəmiyyətli hadisə olacaqdı: Müəssislər Məclisi tərəfindən Cumhuriyyətin Konstitusiyası qəbul ediləcək, hüququn ayrı-ayrı sahələri üzrə sistemləşdirilmiş aktlar – məcəllələr qəbul olunacaq, özəl hüquq sahəsində köklü dəyişikliklər başlanılaç, dünyavilayinin daha da dərinləşməsi istiqamətində mühüm addimlar atılacaq, aqrar və bu kimi digər vacib ıslahatlar həyata keçiriləcək, siyasi sistəm dənə da təkmilləşdiriləcək, demokratik çağdaş dövlətçiliyin dayaqları möhkəmləndiriləcəkdi. Lakin bolşevik Rusiyasının işğalı nəticəsində demokratik və hüquq dayalı cümhuriyyət quruculuğu layihəsi yarımcıq qaldı. Əsrin sonlarına yaxın milli dövlətçilik tarixində müstəqiliyin bərpası ilə başlayan yeni dönenin vədləri da, təsəssüflər olsun ki, bu layihənin bərqərər olması üçün həlledici rol oynaya bilmir.

Amma ideyalar ölüm deyirlər. Bir mayak kimi ifadə etdiyi dəyərlərə yiylənmək yoluна işq salır, yetər ki bu yolu davam etdirməkdə qətiyyətli siyasi iradə ortaya qoysun. Amma heç şübhə

Hüquqa dayalı demokratik cümhuriyyət – icrası başa çatmamış layihə

ola bilməz ki, "ideya zaman hüdüdlərini keçərək nə vaxtsa yenir bi iradə ilə birləşir və keçmiş yenidən canlanır" (Fərabi), yaxud galəcəyə qayıdış baş verir. Azərbaycanın galəcəyi cümhuriyyətçiliyin təntənəsində olduğundan, ona doğru nə vaxtsa qət ediləcək yoluñ səmti "galəcəyə doğru geriya!" olacaqdır.

Cümhuriyyətçilik yoluña çıxanlar üçünsə AXC liderlərinin təcrübədə sınaqdan keçirilmiş ideya və prinsiplərindən yararlanmaqdə fayda olduğunu düşünürəm. Həmin ideya və prinsiplər M.Ə. Rəsulzadə tərəfindən qələmə alınmışdır.

Bu, hər seydən əvvəl, obrazlı şəkildə **ƏMİNLİK MƏFKURƏSİ** adlandırılara bilən, millət yolunda aparılan mübarizəyə daxili münasibətlə (inamlı) bağlı prinsiplərdir. Onlardan on asası *millətinə, xalqına əminlikdir*. M.Ə. Rəsulzadəyə görə, Azərbaycan davasının, millət adına görülən bütün işlərin qəhrəmanı **MILLƏTDİR, XALQDIR**.

Tarixi və milli bir dava olan Azərbaycan davasının fikir sistemi və müəssisələrinin varlığını inkar etməyi, yaxud onu şəxslərə bağlamağı, parlament və ya hökumətdə olan tak-tak insanların varasalıq məhi kimi qəbul etməyi Rəsulzadə çox xətalı hesab edirdi. Onun fikrincə, "bir millətin hürriyyəti o millətin kəndi işidir. Kəndi həyatı tərəf ilə yaşamaya azmedan və bu azmi sarsılmaz bir iman şəklinə qoyan bir millət qətiyyən məhv edilməz, daima müzəffər olur"²⁰.

Digər bir prinsip isə *millət yolunda, onun işqli sabahı namına görürlən işlərin, o cümlədən cümhuriyyətçiliyin zəfərinə əminlikdir*. Azərbaycanın milli liderləri həm Cumhuriyyətdən öncə, həm də onun işgalindən sonra heç vaxt Cumhuriyyətin galəcəyinə inamı itirməmiş, bu yolda mübarizələrini bir an belə dayandırmamışlar. "Bir dəfə yüksələn bayraq bir dəha enməz!" şüburının müəllifi 1953-cü ilin 28 mayında "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciətində deyirdi: "Şübhəsiz ki, bir gün həqiqət parıldayaçaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib galəcəkdir. Bu qalibiyət günü... istibdad zülümü altında inlayan aziz Vətənimizdə 1918-ci ilin Mayısı kimi

²⁰ "Azərbaycan Meclis-i Mebusan'nda", Resulzade, *Yeni Kafkas Yayımları*, 100. Həbəla bax: *Azərbaycan*, № 16, 24 yanvar 1920.

yenidən doğacaqdır. Buna qatıyyən şübhə etməyiniz”²¹.

M.Ə. Rəsulzadə tarifindən cümhuriyyətçilərin, həqiqi vətənsevərlərin əmlə etmələ olduğu minimum tələblər müəyyən edilmişdir. Bunlar millatın hər bir üzvüne ünvanlanan milli əxlaqın beş prinsipini özündə ehtiva edir²². Bu zaman ilk iki prinsipə xüsusi önəm verilir. Birinci prinsip *hər şeyin millət uğrunda edilməsi və “millətin birləşimi və bütünlüğünü qorumaq”*dir. Bunun üçün ... hər türli kiçik hesablardan və mərəzi hissələrdən siyrlarqa ana fikrə önmə” verilən tələb olunur²³. Bu baxımdan F.Xoskinin Parlamentin açılışında hesabat zamanı söylədiyi sözlər xüsusi ilqətələyiqdır: “Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər, yol göstərən ulduzu bu şüar olmuşdur: MİLLETİN HÜQUQU, İSTİQLALI, HÜRRİYYƏTİ! Fəaliyyətimizdə xətərlər işlətmisə da, həmisi fizkimiz bu olmur”²⁴. İkinci prinsip ideyaya, “Türklik və milli iştirakçı prinsiplərin müttəlaq sadqəti”dir. Bu prinsipin qatı və zəruri şartı “düşşən və müstəvli [işgəlçi] hər hankı bir qüvvətə milli iştirakçı bəhsində açıq və ya qapılı heç bir bazarlığğa” yol verilməməsidir. Millətin hər bir üzvü üçün “[ə]sl imtiyaz, əsl şəraf ideyaya sədəqətdə və ona hüsnü-niyyat və səmimiyyətdə bağlı qalmaqdadır”²⁵. Onların “mövqə ve şərafları, əsas ideologiyaya göstərdikləri və göstərəcəkləri sədəqət, bağlılıq və himzatlırlar mütenəsibidir”²⁶. Digər üç prinsip “verilən sözə və yapılan sərbəst anlaşmalara riya”²⁷ edilməsi, “haqqı, hürriyyəti, sülhü və demokratiyanı qoruma və savunma, zülümü və tacizüü qarşı sarıh [aydın] bir cəbhə alma” və “milli səviyyəni daim yüksək tutma, gerilik və cəhalətdən savunma”²⁸ dir²⁹.

Diqqətəlayiq olan budur ki, yuxarıda göstərilən prinsiplər ide-

²¹ Rəsulzadə, Əsərləri, V c., 17.

²² M.Ə. Rəsulzadə, “Milli əxlaq”, Azərbaycan 1(11) fevral 1953 (Ankara). – Rəsulzadə, Milli birlilik, 39-40.

²³ Rəsulzadə, “Azərbaycan davası”, Rəsulzadə, Əsərləri, IV c., 23.

²⁴ Azərbaycan Xalq Cümhuriyyəti, Parlament (Stenografiq hesabatlar), I c., 44.

²⁵ Rəsulzadə, “Azərbaycan davası”, Rəsulzadə, Əsərləri, IV c., 23.

²⁶ Yənə orada, 24.

²⁷ Rəsulzadə, “Milli əxlaq”, Rəsulzadə, Milli birlilik, 39-40.

ya və əməlləri ilə xalqa, millatə sədəqətlə xidmət etmiş Cümhuriyyət qurucularının mübarizə və fəaliyyət nümunalarında özünün konkret təsdiqini tapmışdır.

Azərbaycan Cümhuriyyətinin ömrü çox qısa oldu. Buna baxmayaraq, o, Azərbaycanın bir neçə minillik dövlətçilik tarixinin an parlaq və şərəfli sahifəsinə çevrildi, xalqın tarixi yaddaşında daşlaşdı. Milli yaddaşın an başlıca ünsürü kimi tarixi yaddaşın millatın tarixi məsuliyətinin aktuallaşdırılmasında əvəzədilməz rol oynaması zaman-zaman onun “tozunu almağı” gərəkli edir. Heç vaxt unudulmamalıdır ki:

AZƏRBAYCAN CÜMHURİYYƏTİ milli dövlət quruluğunu üzrə gərgin və məqsədönlü fəaliyyətin, təleyfli seçimlərin və qatıyyətli qararların nticicisi idi.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ çağdaşlığın an qabaqcıl hüquqi və demokratik ideya və döyüşlərinin konkret zaman və məkan koordinatöründə gerçəkləşdirilməsinin təsdiqini ifadə edən danılmaz tarixi faktdır.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ Azərbaycanın milli müstəqil dövlətçilik tarixinin ən mərhələsi-ləməlidir.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ özünün cəmiyyətin içtimaiyyəsi həyatında davamlı-tədrici inqilablı dayışıklılık təcrübəsi ilə Azərbaycan xalqının milli sərvətidir.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ Azərbaycan türklərinin, eləcə də bütün Azərbaycan xalqının dünya demokratiya tarixinə mühüm töhfəsidir və bu manada, heç şübhəsiz, bütün azərbaycanlıların milli qürur yeridir.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ onun qurucularının ideya və əməlləri ilə xalqa, millatə sədəqətlə xidmətə ucaldırılmış granit bir abidədir.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ Azərbaycanın yüzüllik müstəqil dövlətçilik tarixinin hələki on uca zirvəsi olaraq qalır.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ Azərbaycanın gələcəyinə – hüquqə ssaslanan demokratik cümhuriyyət gedən yola işqə salan bir mayakdır.

AZƏRBAYCAN CÜMHURİYYƏTİ Azərbaycan xalqının çağdaşlığı an demokratik dövlətdən yaşamasına qadır və layiq olduğunu, buna mənəvi haqq etdiyinin təkzibədilməz sübutudur.

BİBLİOQRAFİYA

ARXIV MATERİALLARI

ARDA, f. 3, 7, 19, 24, 28, 51, 100, 277, 387, 784, 894, 895, 970, 1046, 1061,
2621, 2787, 2814, 2823, 2898

SSA, f. 277.

ЦГИАРФ, ф. 1268.

РГВИА, ф. 9.

QƏZETLƏR

Açıq söz

Azərbaycan

Azərbaydžan

Бакинский рабочий

Единая Россия

Знамя труда

Известия Бакинского Совета

Каспий

AZƏRBAYCAN TÜRKÇƏSİNDE

"Azərbaycan Məclisi-Məbusanında Türk Ədəmi-Mərkəziyyət "Müsavat" fırqəsi Məclisi-Məbusan göbəsinin bayannaması", M.Ə. Rəsulzadə, *Əsrləri (1918 – aprel 1920)*, V c. (Bakı: Qanun Nəşriyyatı, 2014), 130-38.

"Azərbaycan Məclisi-Məbusanında", *Azərbaycan*, № 102, 31 yanvar 1918. – *Azərbaycan* "qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c., 228-33.

"Azərbaycan" qəzetində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c. Bakı: Qanun, 2016.

"Azərbaycan" qəzətində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c. Bakı: Qanun nəşriyyatı, 2016.

"Azərbaycan" qəzətində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), III c. Bakı: Qanun nəşriyyatı, 2017.

Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920). Bakı, Gənclik, 1990.

Azərbaycan Demokratik Respublikası: məqalələr toplusu. Bakı: Azərnşər, 1992.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920), Parlament (Stenografiq hesabatlar), I c. Bakı: "Azərbaycan" nəşriyyatı, 1998.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə, II c. Bakı: "Li-der nəşriyyat", 2005.

Azərbaycan Paris Sübh Konfransında (1919-1920), tərtib, ingilis dilindən tərcümə və müqaddimə V. Quliyev. Bakı: "Ozan", 2008.

Çəmənşəminli, Y.V. Xarici siyasetimiz. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993.

Dəmirli, M.Ə. "Əmək hüququnun tamini sahəsində ADR-in qanunvericilik tədbirləri", *Hüquqi dövlət və qanun 3* (2000): 32-35.

Dəmirov (Dəmirli), M.Ə. "1918-1920-ci illərdə Azərbaycanın cinayət qanunvericiliyi" *Dövlət və hüquq 1-3* (1999): 90-97.

Dəmirov (Dəmirli), M.Ə. "Azərbaycan Xalq Cümhuriyyətində mülkiyyət münasibətlərinin hüquqi tənzimlənməsi", *Hüquqi dövlət və qanun 9* (1999): 50-52.

Dəmirov (Dəmirli), M.Ə. *Azərbaycan prokurorluğu: tarix və müasirlik*. Bakı: Azərnşər, 1997.

Fatəli Xan Xoyski: *Həyat və fəaliyyəti* (sənəd və materiallət). Bakı: "Azərbaycan" nəşriyyatı, 1998, daxil olma tarixi: 17 iyun 1917, <http://www.ebooks.az/view/sFKLIAWB.pdf>.

Hacıbəyli, Ü. "Dördgöz olmalıdır", № 166, *Azərbaycan*, 25 aprel 1919. – "Azərbaycan" qəzətində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 16-18.

Hacıyev, A. *Qars və Araz-Türk Respublikalarının tarixindən*. Bakı: Azərnşər, 1994.

Həsənli, P.C. *Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyaseti* (1918-1920). Bakı: "GARISMA" MMC, 2009.

Hasanov, C. *Azərbaycan beynəlxalq münasibətlər sistemində* (1918-1920-ci illər). Bakı: Azərnşər, 1993.

Həsənov, C. "Ağ ləkələr" in qara kölgəsi. Bakı: Gənclik, 1991.

Hüseynov, Ş. "Ön söz", *Azərbaycan* qəzətində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), I c. Bakı: Qanun nəşriyyatı, 2016, 3-5.

Keykūrin, Nağı. *Nağıbə Şeyxzamanının xatirələri və istiqlaliyyət fədailəri*. Bakı: Təknur, 2007.

Qasimov, Cəlal. *Cümhuriyyətin təhlükəsizlik orqanları* (1918-1920). Bakı: Vanur Poliqraf, 2018.

Qoca, Elşad. *Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları* (1918-1920). Bakı: Şuşa, 2000.

M. Əmin (Rəsulzadə), "İbtidai yerli məktəblər", *Tərəqqi*, № 107, 20 noyabr 1908. – Rəsulzadə, Əsərləri, I c., 253-56.

M.Ə. (Rəsulzadə), "İslahat ümidində", *İqlab*, № 794, 21 noyabr 1914. – Rəsulzadə, Əsərləri, II c., 449-52.

M.Ə. Rəsulzadə, *İstiqlal məfkurəsi və gənclik*, "Azadlıq" qəzətinin ayrıca buraxılışı, № 1, nəşrə haz. N. Nasibzadə. Bakı, 1990.

M.Ə. və M.Ə. (Məhəmməd Əmin və Məhəmməd Əli), "Hümmət və qeyrət vaxtıdır", *Şərqi-Rus*, № 19, 14 may 1903. – Rəsulzadə, Əsərləri, I c., 15-16.

Musayev, İ. *Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti* (1917-1921-ci illər). Bakı: Bakı Universiteti nəşriyyatı, 1996.

Musəvi, T.M. *Orta asr Azərbaycan tarixinə dair farsdilli sənədlər* (XVI – XVIII asrlar). Bakı: Elm, 1977.

Nasib bay Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahibi, elmi red. F. Əhmədova. Bakı: "Ziya", 2013.

Nasibli, N. "Millət-dövlət özlətməsi", daxil olma tarixi: 25 avqust 2018, <http://politedigit.ru/az/meqaleler/millet-dovlet-ozetlemesi-m9018>.

Nasibzadə, N. *Azərbaycan Demokratik Respublikası*. Bakı: Elm, 1990.

Rəsulzadə, M.Ə. "Müsavat qurultayı", Rəsulzadə, Əsərləri, IV c., 378-79.

Rəsulzadə, M.Ə. "Anlaşılmazı lazım bir nöqtə", Açıq söz, № 171, 28 aprel 1916. – M.Ə. Rəsulzadə, Əsərləri, III c., 407-9.

Rəsulzadə, M.Ə. "Azərbaycan Cümhuriyyəti", *İstiqlal, 1918 – 28 Mayis – 1919*, ərəb alifbasından latın qrafikasına çevirən Ş. Hüseynov. Bakı: Qanun nəşriyyatı, 2014.

- Rəsulzadə, M.Ə. "Azərbaycan davası", *Azərbaycan* (aylıq kültür dərəsi, Ankara), 2-3(26-27) (1954). – Rəsulzadə, Əsərləri, IV c., 19-24.
- Rəsulzadə, M.Ə. "Azərbaycan Şurayı-Millisi tarixindən", *Azərbaycan*, № 41, 16 noyabr 1918. – Rəsulzadə, Əsərləri, V c., 81-84.
- Rəsulzadə, M.Ə. "Azərbaycanda Milli Hərakat", M.Ə. Rəsulzadə, Əsərləri (1918 – aprel 1920), V c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. "Azərbaycanda rus müstəmləkəçilik siyaseti I-VI", Rəsulzadə, *Milli birlik*, 116-74.
- Rəsulzadə, M.Ə. "Bahadır və Sona – I", *İqbal*, № 523, 8 dekabr 1913. – Rəsulzadə, Əsərləri, II c., 280-92.
- Rəsulzadə, M.Ə. "Bahadır və Sona – III", *İqbal*, № 535, 22 dekabr 1913. – Rəsulzadə, Əsərləri, II c., 287-88.
- Rəsulzadə, M.Ə. "Bahadır və Sona – IV", *İqbal*, № 541, 29 dekabr 1913. – Rəsulzadə, Əsərləri, II c., 290-91.
- Rəsulzadə, M.Ə. "Bizdə maarif işi", *Bəsirət*, № 4, 3 may 1914. – Rəsulzadə, Əsərləri, II c., 339-42.
- Rəsulzadə, M.Ə. "Bizə nə kimi məktəb lazı?", Açıq söz, № 306, 18 oktyabr 1916. – Rəsulzadə, Əsərləri, III c., 557-59.
- Rəsulzadə, M.Ə. "Bizim nöqtəyi-nazardan Rusiyada cümhuriyyəti-ənam", *Qardaş köməyi*, № 1, may 1917. – Rəsulzadə, Əsərləri, IV c., 166-68.
- Rəsulzadə, M.Ə. "Bu gün", *İşşad*, № 208, 4 sentyabr 1906. – Rəsulzadə, Əsərləri, I c., 61-62.
- Rəsulzadə, M.Ə. "Cəməat idarəsi", Açıq söz, № 442, 5 aprel 1917. – Rəsulzadə, Əsərləri, IV c., 134-41.
- Rəsulzadə, M.Ə. "Comiyyyətlərimiz", *Bəsirət*, № 8, 31 may 1914. – Rəsulzadə, Əsərləri, II c., 353-57.
- Rəsulzadə, M.Ə. "Cümhuriyyət", "Açıq söz" qəzeti, № 426, 17 mart 1917. – Rəsulzadə, Əsərləri, IV c., 88-90.
- Rəsulzadə, M.Ə. "Dil içtimai mühüm bir amil", *Şəlalə*, № 27, 10 avqust 1913. – Rəsulzadə, Əsərləri, II c., 232-35.
- Rəsulzadə, M.Ə. "Dirilik nadir?", *Diriliq* 1 (16 sentyabr 1914). – Rəsulzadə, Əsərləri, II c., 462-63.
- Rəsulzadə, M.Ə. "Diyənat, milliyyət və məisət nöqtəyi-nazərindən kənd məktəbləri", *İqbal*, № 811, 11 dekabr 1914. – Rəsulzadə, Əsərləri, II c., 493-96.

- Rəsulzadə, M.Ə. "Elm tərifində deyilidir. Müxəmməs", *Şərqi-Rus*, № 20, 18 may 1903. – Rəsulzadə, Əsərləri, I c., 17.
- Rəsulzadə, M.Ə. "Elm və siyaset", Rəsulzadə, *Milli birlilik*, 104-8.
- Rəsulzadə, M.Ə. "Fəhləyə dair", *İşşad*, № 186, 8 avqust 1906. – Rəsulzadə, Əsərləri, I c., 34-43.
- Rəsulzadə, M.Ə. "Fənn və ixtira üçün", Açıq söz, № 283, 12 sentyabr 1916. – Rəsulzadə, Əsərləri, III c., 530-31.
- Rəsulzadə, M.Ə. "Getdiyimiş yol", Açıq söz, № 229, 9 oktyabr 1916. – Rəsulzadə, Əsərləri, III c., 549-49.
- Rəsulzadə, M.Ə. "H. Zərdabının dəfnində nitq", *İşşad*, № 122, 2 dekabr 1907. – Rəsulzadə, Əsərləri, I c., 150-51.
- Rəsulzadə, M.Ə. "Hadisələrin mənası", *Azərbaycan*, № 65, 15 dekabr 1918. – *Azərbaycan* qəzətində parlament hesabatları və şəhərlər (noyabr 1918 – aprel 1920), II c., 12-13.
- Rəsulzadə, M.Ə. "Xristian olmayan dəvə vəkili rəqqində", Açıq söz, № 6, 9 oktyabr 1915. – Rəsulzadə, Əsərləri, III c., 189-90.
- Rəsulzadə, M.Ə. "İstiqlal", *İstiqlal*, № 1, 4 fevral 1919. – Rəsulzadə, Əsərləri, V c., 206-8.
- Rəsulzadə, M.Ə. "İstila qurbanları. Yusifbəyli Nasib bəy", *Odlu yurt* (dərgi, Ankara) 3 (1929): 110-12.
- Rəsulzadə, M.Ə. "Qafqasiya zemstvosu və müsəlman fraksiyası", Açıq söz, № 188, 18 may 1916. – Rəsulzadə, Əsərləri, III c., 425-27.
- Rəsulzadə, M.Ə. "Qövm və millət", *Azərbaycan* (məcmua, Ankara) 1 (9 dekabr 1952). – Rəsulzadə, *Milli birlilik*, 37-38.
- Rəsulzadə, M.Ə. "Məktəb və mədrəsə - I", Açıq söz, № 133, 15 mart 1916. – Rəsulzadə, Əsərləri, III c., 440-41.
- Rəsulzadə, M.Ə. "Məktəb və mədrəsə - II", Açıq söz, № 134, 16 mart 1916. – Rəsulzadə, Əsərləri, III c., 442-45.
- Rəsulzadə, M.Ə. "Mətbuat azadlığı", *İranı-nov*, № 28, 28 aprel 1911. – Rəsulzadə, Əsərləri, II c., 69-80.
- Rəsulzadə, M.Ə. "Millət olmaq əzmi", *Azərbaycan* (məcmua, Ankara) 1(5) (1 avqust 1952). – Rəsulzadə, *Milli birlilik*, 29-30.
- Rəsulzadə, M.Ə. "Millətçilik – patriotizm", *Azərbaycan* (məcmua, Ankara) 1(6) (sentyabr 1952). – Rəsulzadə, *Milli birlilik*, 31-32.
- Rəsulzadə, M.Ə. "Millətin bir rüknü də dindir", *Dirilik* (məcmua) 7 (16 dekabr 1914). – Rəsulzadə, Əsərləri (1909-1914), II c., 480-83.

- Rəsulzadə, M.Ə. "Milli Azərbaycan hərəketinin karakteri", *Azərbaycan Yurı Bilgisi* (məcmua, İstanbul), 29 (1934).
- Rəsulzadə, M.Ə. "Milli dirilik - I", *Dirilik*, № 2, 2 oktyabr 1914. – Rəsulzadə, *Əsərləri*, II c., 463-66.
- Rəsulzadə, M.Ə. "Milli dirilik - II", *Dirilik* 3 (14 oktyabr 1914). – Rəsulzadə, *Əsərləri*, II c., 467-69.
- Rəsulzadə, M.Ə. "Milli dirilik - III", *Dirilik* 4 (1 noyabr 1914). – Rəsulzadə, *Əsərləri*, II c., 470-2.
- Rəsulzadə, M.Ə. "Milli dirilik - IV", *Dirilik* 5 (16 noyabr 1914). – Rəsulzadə, *Əsərləri*, II c., 473-76.
- Rəsulzadə, M.Ə. "Milli dirilik - V", *Dirilik*, № 6, 1 dekabr 1914. – Rəsulzadə, *Əsərləri*, II c., 474-79.
- Rəsulzadə, M.Ə. "Milli dirilik - VII", *Dirilik*, № 8, 1 yanvar 1915. – Rəsulzadə, *Əsərləri*, II c., 483-87.
- Rəsulzadə, M.Ə. "Milli təsanüd", *Azərbaycan* (məcmua, Ankara) 1(12) (1 mart 1952). – Rəsulzadə, *Milli birlik*, 24-28.
- Rəsulzadə, M.Ə. "Müsəlman dava vəkilləri haqqında", *Açıq söz*, № 8, 12 oktyabr 1915. – Rəsulzadə, *Əsərləri*, III c. 195-96.
- Rəsulzadə, M.Ə. "Nərära gediyoruz?", *Açıq söz*, № 477, 19 may 1917. – Rəsulzadə, *Əsərləri*, IV c., 162-65.
- Rəsulzadə, M.Ə. "Naticeyi-hərb nəBUR olacaq?", *İqbal*, № 761, 12 oktyabr, 1914. – Rəsulzadə, *Əsərləri*, II c., 383-86.
- Rəsulzadə, M.Ə. "Oktyabrn 17-si", *İşşad*, № 245, 17 oktyabr 1906. – Rəsulzadə, *Əsərləri*, I c., 64-65.
- Rəsulzadə, M.Ə. "Talimi-ümumi məsələsi", *İqbal*, № 818, 19 dekabr 1914. – Rəsulzadə, *Əsərləri*, II c., 502-504.
- Rəsulzadə, M.Ə. "Tutacağımız yol", *Açıq söz*, № 1, 2 oktyabr 1915. – Rəsulzadə, *Əsərləri*, III c., 181-82.
- Rəsulzadə, M.Ə. "Türkiyəda qadınlar", *İqbal*, № 422, 28 iyul 1913. – Rəsulzadə, *Əsərləri*, II c., 236-47.
- Rəsulzadə, M.Ə. "Ümid işitilən", *İqbal*, № 384, 17 iyun 1913. – Rəsulzadə, *Əsərləri*, II c., 207-9.
- Rəsulzadə, M.Ə. "Yanlış termin qullanmayaq", *Azərbaycan* (məcmua, Ankara) 1(8) (noyabr 1952). – M.Ə. Rəsulzadə, *Milli birlik* (Bakı: "Çıraq" nəşriyyatı, 2009), 35-36.

- Rəsulzadə, M.Ə. "Yədi-Bəyza", *Bəsirət*, № 9, 7 iyun 1914. – Rəsulzadə, *Əsərləri*, II c., 357-360.
- Rəsulzadə, M.Ə. "Yürüdüyümüz yol", *Müsavat*, № 1, 10 sentyabr 1917. – Rəsulzadə, *Əsərləri*, IV c., 353-53.
- Rəsulzadə, M.Ə. "Zaqafqaz zemstvo cəmi", *Tərəqqi*, № 136, 26 dekabr 1908. – Rəsulzadə, *Əsərləri*, I c., 277-80.
- Rəsulzadə, M.Ə. "Zemstvo - I", *Açıq söz*, № 154, 8 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 379-81.
- Rəsulzadə, M.Ə. "Zemstvo - II", *Açıq söz*, № 157, 12 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 387-90.
- Rəsulzadə, M.Ə. "Zemstvo - III", *Açıq söz*, № 159, 14 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 396-98.
- Rəsulzadə, M.Ə. "Zemstvo islahati barəsində", *Tərəqqi*, № 104, 17 noyabr 1908. – Rəsulzadə, *Əsərləri*, I c., 251-53.
- Rəsulzadə, M.Ə. "Zemstvo islahati xüsusunda", *Tərəqqi*, № 103, 16 noyabr 1908. – Rəsulzadə, *Əsərləri*, I c., 249-51.
- Rəsulzadə, M.Ə. "Zemstvo Şurası", *Açıq söz*, № 149, 3 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 375-76.
- Rəsulzadə, M.Ə. "Zemstvo Şurası", *Açıq söz*, № 168, 25 aprel 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 404-6.
- Rəsulzadə, M.Ə. "Zemstvo Şurası", *Açıq söz*, № 179, 8 may 1916. – Rəsulzadə, *Əsərləri*, III c., 416-18.
- Rəsulzadə, M.Ə. *Azərbaycan Cümhuriyyəti*. Bakı: Elm, 1990.
- Rəsulzadə, M.Ə. *Azərbaycan təşəkkülündə Müsavat*. Bakı: "Azərbaycan" qəzeti Hökumət mətbəsi, 1920. – Rəsulzadə, *Əsərləri*, IV c., 7-18.
- Rəsulzadə, M.Ə. *Əsərləri*, I c. Bakı: Azərnəşr, 1992.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1909-1914), II c. Bakı: Şirvannəş, 2001.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1915-1916), III c., 2-ci nəşri. Bakı: "Təhsil", 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1917-aprel 1918), IV c. Bakı: Qanun Nəşriyyatı, 2013.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1918 – aprel 1920), V c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1920-1921), VI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1922-1923), VII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1924-1925), VIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1926-1927), IX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1928-1929), X c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1930-1931), XI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1932-1933), XII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1934-1935), XIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1936-1937), XIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1938-1939), XV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1940-1941), XVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1942-1943), XVII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1944-1945), XVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1946-1947), XIX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1948-1949), XX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1950-1951), XXI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1952-1953), XXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1954-1955), XXIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1956-1957), XXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1958-1959), XXV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1960-1961), XXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1962-1963), XXVII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1964-1965), XXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1966-1967), XXIX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1968-1969), XXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1970-1971), XXXI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1972-1973), XXXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1974-1975), XXXIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1976-1977), XXXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1978-1979), XXXV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1980-1981), XXXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1982-1983), XXXVII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1984-1985), XXXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1986-1987), XXXIX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1988-1989), XL c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1990-1991), XLI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1992-1993), XLII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1994-1995), XLIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1996-1997), XLIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (1998-1999), XLV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2000-2001), XLVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2002-2003), XLVII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2004-2005), XLVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2006-2007), XLIX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2008-2009), L c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2010-2011), LI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2012-2013), LII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2014-2015), LIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2016-2017), LIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2018-2019), LV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2020-2021), LX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2022-2023), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2024-2025), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2026-2027), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2028-2029), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2030-2031), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2032-2033), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2034-2035), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2036-2037), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2038-2039), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2040-2041), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2042-2043), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2044-2045), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2046-2047), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2048-2049), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2050-2051), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2052-2053), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2054-2055), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2056-2057), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2058-2059), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2060-2061), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2062-2063), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2064-2065), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2066-2067), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2068-2069), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2070-2071), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2072-2073), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2074-2075), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2076-2077), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2078-2079), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2080-2081), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2082-2083), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2084-2085), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2086-2087), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2088-2089), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2090-2091), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2092-2093), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2094-2095), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2096-2097), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2098-2099), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2100-2101), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2102-2103), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2104-2105), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2106-2107), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2108-2109), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2110-2111), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2112-2113), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2114-2115), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2116-2117), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2118-2119), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2120-2121), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2122-2123), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2124-2125), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2126-2127), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2128-2129), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2130-2131), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2132-2133), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2134-2135), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2136-2137), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2138-2139), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2140-2141), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2142-2143), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2144-2145), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2146-2147), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2148-2149), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2150-2151), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2152-2153), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2154-2155), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2156-2157), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2158-2159), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2160-2161), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2162-2163), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2164-2165), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2166-2167), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2168-2169), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2170-2171), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2172-2173), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2174-2175), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2176-2177), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2178-2179), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2180-2181), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2182-2183), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2184-2185), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2186-2187), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2188-2189), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2190-2191), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2192-2193), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2194-2195), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2196-2197), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2198-2199), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2200-2201), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2202-2203), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2204-2205), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2206-2207), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2208-2209), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2210-2211), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2212-2213), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2214-2215), LXIV c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2216-2217), LXVI c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2218-2219), LXVIII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2220-2221), LXX c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2222-2223), LXII c. Bakı: Qanun Nəşriyyatı, 2014.
- Rəsulzadə, M.Ə. *Əsərləri* (2224-2225), LXIV c. Bakı: Qanun

- Rəsulzadə, M.Ə. "Bu günün ilhamı", *Odlu yurd*, № 4, 28 may 1929. – Rəsulzadə, Əsrləri, V c., 10-13.
- Süleymanov, M. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi tarixi, 2 cilddə, II c. Tehran: FİRÜZAN, 2014.
- Süleymanov, M. Azərbaycan ordusu: 1918-1920. Bakı: Hərbi nəşriyyat, 1998.
- Svyatoçovski, T. "Rus Azərbaycanı. 1905-1920: Müsəlman cəmiyyəti içərisində millət yaranışı", *Azərbaycan* (jurnal) 11 (1989).
- Topçubaşov, Əlimardanbəy. *Paris məktubları*. Bakı: Azərnəş, 1998, daxil olma tarixi: 20 iyun 1917, <http://web2.anl.az:81/read/page.php?bibid=24454&pno=54>.
- Valiyev (Aşırı), A. Azərbaycan mətbuat tarixi, 1875-1920. Bakı: "Elm və Təhsil", 2009.
- Yaqqublu, N.Q. Müsavat partiyasının tarixi. Bakı: Ay-Ulduz, 1997.
- Zaqafqaziya Seyminin Müsəlman fraksiyası və Azərbaycan Milli Şurası ic-kaslarının protokolları, 1918-ci il. Bakı: "Adiloglu" nəşriyyatı, 2006.
- Ziyadxanov, A. Azərbaycan. Bakı: «Azərbaycan» nəşriyyatı, 1993.

TÜRKİYƏ TÜRKÇƏSİNDE

- Aydın, M. Akif. *Türk Hukuk Tarifi*, 5. Baskı. İstanbul: Hars Yayıncılık, 2005.
- Aydın, N. *Aydınlanma'nın Ana Kucağında Laiklik ve Atatürkçülük* Bursa: Emin Yayınları, 2010.
- Azeri (Resulzadə). "Cumhuriyyət Bayramı", M.E. Resulzade, *Yeni Kafkasya Yılları, 1923-1927*, yayına hazırlayanlar Y. Akpinar, S. Türkylmaz, Y. Özkaya (Ankara: Türk Tarih Kurumu, 2017), 188-91.
- Baykara, Hüseyin. *Azərbaycan istiqlal mübarizəsi tarixi*. Bakı: Kitab Klubu, 2017.
- Can, Cahit. *Türk Hukukunun Kökenleri ve Türk Hukuk Devrimi*. İstanbul: Kaynak yayınları, 2012.
- Çetin Özək. *Türk Basın Hukuku*. İstanbul: Fakülteler Matbaası, 1978.
- Dönmezler, Sühi. *Basın Hukuku*, tamamlanmış 3. Basi. İstanbul: Sühi Garan Matbaası, 1968.
- Ekinçi, E.B. *İslam Hukuku: Ümumi və Hususi Hukumler*, 2. Basım. İstanbul: Arı Sanat Yayınevi, 2016.

- El-Karadavi, Yusuf. *İslam Hukuku: Evrensellik-Sürekilik*, çev. Y. Işıkçı və A. Yaman. İstanbul: Nida Yayıncılık, 2012.
- Eyüboğlu, İ.Z. *Atatürk Devrimleri Işığında Laiklik*. İstanbul: Say Yayınları, 1994.
- Feyzioğlu, T. "Türk İnkılابının Temel Taşı: Laiklik", *Atatürk Düşünsesinde Din ve Laiklik*, ed. E.R. Fiğlalı, T. Müftüoğlu və İ. Karakuş. Ankara: Divan Yayıncılık, 1999, 137-98.
- Gökalp, Z. *Türklemek, İslamlamak, Muasırlaşmak*, hazırlayan: İbrahim Kutluğ, 1. Basılış. Ankara: Devlet Kitapları, 1976.
- Gözler, Kemal. *Anayasa Hukukunun Genel Teorisi*, I c. Bursa: Ekin, 2011.
- Gözler, Kemal. *Devletin Genel Teorisi*. Bursa: Ekin Kitabevi Yayınları, 2007.
- Gözler, Kemal. *Türk Anayasa Hukuku*. Bursa: Ekin Kitabevi Yayınları, 2000.
- Güriz, Adnan ve Benedict, Peter. *Türk Hukuku ve Toplumu Üzerine İnceleme*, Türkiye Kalkınma Vakfı Yayımları, № 1. Ankara: Sevinç Matbaası, 1974.
- Jaschke, Gotthard. *Yeni Türkiyede İslamlık*. Ankara: Bilgi Yayınevi, 1972.
- Karaman, N. *Mukayeseli İslam Hukuku*, 1 c. İstanbul: Nesil, 1986.
- Loughlin, Martin. *Kamu Hukukunun Temelleri*, çev. Dilşad Çığdem Sever, Kivilcim Turanlı. Ankara: Dipnot Yayınları, 2017.
- Mehmetzade, M.B. *Milli Azerbaycan Hareketi*. Ankara: Azerbaycan Kültür Derneği Yayınları, 1991.
- Mehmetzade, Mirza Bala. *Azerbaycan Misak-ı Millisi. 28 Mayıs İstiklal Beyannamesinin Təhlili*, aktarma ve şəhərlər A. Aleskerli, E. Mahmudov. Ankara: Azerbaycan Kültür Derneği, 2002.
- Mirza Bala (Mehmetzade), "Azerbaycan Cümhuriyeti hankı sistem üzerine kurulmuşdu?", *Odlu-Yurd* 4(29) (haziran 1931): 102-6.
- Nesibli, Nesib. *Kuzey Azerbaycan: İstiklalden İkinci İşgale* (1918-1920). Ankara: Altıñordu, 2018.
- Özankaya, Ö. *Türkiye'de Laiklik Atatürk Devrimlerinin Temeli*. İstanbul: Cem Yayınevi, 1995.
- Özbudun, Ergun. *Türk Anayasa Hukuku*, 5. Baskı. Ankara: Yetkin Yayınları, 1998.
- Özcan, Mehmet Tevfik. *Modern Toplum ve Hukuk Devleti. Hukuk Devletinin Toplumsal Koşulları Üzerine Bir Deneme*, 2. Baskı. İstanbul: Tekin Yayınevi, 2017.

- Pean, Pierre. *Dünyada ve Türkiye'de Rüşvet ve Azgelişmişlik*, Türkiye bölümünü hazırlayan: İlhanı Soysal, türkçe: Hüseyin Boysan. İstanbul: Altın Kitaplar, 1990.
- Poggi, Gianfranco. *Devlet: Doğası, Gelişimi ve Geleceği*, çev. Arsun Babaçan, 4. Baskı. İstanbul: İstanbul Bilgi Üniversitesi Yayınları, 2014.
- Resulzade, Mehmet Emin. *Azerbaycan Cumhuriyeti: Keyfîyyeti-Teşkilü və Şimdiki Vaziyeti*. İstanbul, 1339-1341.
- Resulzade, M.E. "Şahitleri Kimdir?", Resulzade, *Yeni Kaşkasya Yazılıları*, 58-59.
- Schmidt, Manfred G. *Demokrasi Kuramlarına Giriş*, 2. bsk., çev. M. Emin Köktاش, Ankara: Vadi Yayınları, 2002.
- Soysal, M. *Anayasa Giriş*, 2. Baskı. Ankara: SBF Yayınları, 1969.
- Tanör, B. "Laiklik, Cumhuriyet ve Demokrasi", *Laiklik ve Demokrasi*, der. İbrahim Ö. Kaboğlu. Ankara: İmge Kitabevi Yayınları, 2001.
- Türkiye'de Politik Değişim ve Modernleşme*, ed. Ersin Kalaycıoğlu, Ali Yaşar Sanibay. İstanbul: Alfa, 2000.
- Üçok, C., Mumcu, A. ve Bozkurt, G. *Türk Hukuk Tarihi*, 18. Baskı. Ankara: Turhan Kitabevi, 2016.
- Yaşar Salihpaşaoglu, *Türkiyede Basın Özgürlüğü*, Doktora Tezi, T.C. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü Kamu Hukuku Anabilim Dalı, Ankara, 2007.
- Yücekök, Ahmet N. *Siyaset Sosyołojisı Açısından Türkiye'de Parlamento'nun Evrimi*, Ankara: A.Ü. S.B.F. ve Basın-Yayın Okulu Basımevi, 1983.
- Zeydan, A. *İslam Hukukuna Giriş*, terc. A. Şafak. İstanbul: Kayihan, 2011.

QƏRBİ AVROPA DİLLƏRİNDE

- "First Inaugural Address of Abraham Lincoln", *The Avalon Project* [Site], accessed April 20, 2018, http://avalon.law.yale.edu/19th_century/lincoln1.asp.
- "First Inaugural Address of George Washington", *The Avalon Project* [Site], accessed April 17, 2018, http://avalon.law.yale.edu/18th_century/wash1.asp.
- "Thomas Jefferson Second Inaugural Address, March 4, 1805", *The Avalon Project* [Site], accessed April 19, 2018, http://avalon.law.yale.edu/19th_century/jefinau2.asp;

- Alexander, Larry. "Constitutionalism and Democracy: Understanding the Relationship", *San Diego Legal Studies Paper No. 07-121*, accessed April 8, 2018, available at SSRN: <https://ssrn.com/abstract=1019631>.
- Allen, T.R.S. "Legislative Supremacy and the Rule of Law: Democracy and Constitutionalism", *Cambridge Law Journal* 44(1) (1985): 111-143.
- Anter, Andreas. *Max Weber's Theory of the Modern State: Origins, Structure and Significance*, transl. Andreas Keith Tribe. Basingstoke, Hampshire, England: Palgrave MacMillan, 2014.
- Arthur, B.W. "Competing Technologies, Increasing Returns, and Lock-in by Historical Events", *The Economic Journal*, 99(394) (1989): 116-131.
- Astbury, Raymond. "The Renewal of the Licensing Act in 1693 and its Lapse in 1695", *The Library: Transactions of the Bibliographical Society* 33 (1978): 296-322.
- Bale, Tim. *European Politics: A Comparative Introduction*. Hounds-mill, Palgrave Macmillan, 2005.
- Bastid, Paul. *Le Gouvernement D'assamble*. Paris: Cujas, 1956.
- Bellamy, R. "The Political Form of the Constitution: The Separation of Powers, Rights and Representative Democracy," *Political Studies* 44 (1996): 436-56.
- Bellamy, Richard. "Constitutional Democracy", in *The Encyclopedia of Political Thought*, ed. Michael T. Gibbons, Wiley-Blackwell, accessed April 10, 2018, available at SSRN: <https://ssrn.com/abstract=2272188>.
- Berkes, N. *The Development of Secularism in Turkey*. Montreal: McGill University Press, 1964.
- Berman, Marshall. *All That Is Solid Melts into Air: The Experience of Modernity*. New York: Simon and Schuster, 1982.
- Beyme, Klaus von. *Parliamentary Demokrasy: Demokratization, Destabilization, Reconsolidation, 1789-1999*, Palgrave Macmillan, 2000.
- Bingham, Thomas. *The Rule of Law*. Penguin, 2010.
- Bobbio, N. *Which Socialism?* Cambridge: Polity Press, 1986.
- Caramani, Daniele. *Elections in Western Europe Since 1815: Electoral Results by Constituencies*, vol. 1. Macmillan Reference, 2000.

- Charlton, Roger. *Political Realities: Comparative Government*. London: Longman, 1986.
- Clark, David. "The Many Meanings of the Rule of Law", accessed May 15, 2018, <http://www.lifip.org/law506/documents/law506davidclarke.pdf>.
- Codding, George Artur. *The Federal Government of Switzerland*. Boston: Houghton Mifflin Co., 1961.
- Constitutionalism and Democracy*, ed. Jon Elster. Cambridge University Press, 1988.
- Constitutionalism, Universalism and Democracy – A Comparative Analysis*, ed. Christian Starck. Baden-Baden: Nomos Verlagsgesellschaft, 1999.
- Cooter, Robert D. "Rule of Law, Rechtsstaat and Etat de Droit," in *Constitutionalism, Universalism and Democracy – A Comparative Analysis*, ed. Christian Starck Baden-Baden: Nomos Verlagsgesellschaft, 1999, 269-306.
- Cooter, Robert D. "The Rule of State Law and the Rule-of-Law State: Economic Analysis of the Legal Foundations of Development," *Annual World Bank Conference on Development Economics* 1994. Washington: The World Bank, 1997, 191-217.
- Craig, Paul. "Formal and Substantive Conceptions of the Rule of Law: An Analytical Framework," *Public Law* (1997): 467-87.
- Cross, R. "On the Foundations of Hysteresis in Economic Systems," *Economics and Philosophy* 9(1) (1993), 53-74.
- Cruz, P. *A Modern Approach to Comparative Law*. Boston: Kluwer, 1993.
- Dahl, R.A. and Lindblom, C.E. *Politics, Economics, and Welfare*. Chicago: University of Chicago Press, 1953.
- Dahl, R.A. *Democracy and its Critics*. New Haven and London: Yale University Press, 1989.
- Dahl, R.A. *Polyarchy. Participation and Opposition*. New Haven/London, 1971.
- Davies, R.G. and Denton J.N. ed. *The English Parliament in the Middle Ages*. Manchester: Manchester University Press, 1981.
- Dicey, Albert V. *Introduction to the Study of the Law of the Constitution*, 10th edn. London: Macmillan, 1959.
- Die Verfassung des Deutschen Reichs* (1919), accessed April 25, 2018, [https://de.wikisource.org/wiki/Verfassung_des_Deutschen_Reichs_\(1919\)](https://de.wikisource.org/wiki/Verfassung_des_Deutschen_Reichs_(1919)).
- Ding, Xueliang. "Law and Order in A Transitional Society: The Russian Phenomenon," *Tsinghua Sociological Review* 1 (2000): 218-35.
- Dror, Yenezkel. "Law as Tool of Directed Social Change", *American Behavioral Scientist* 13 (1970): 553-59.
- Eisenstadt, S.N. *Modernization: Protest and Change*. Englewood Cliffs, N.J.: Prentice-Hall, 1966.
- Eisenstadt, S.N. *The Political Systems of Empires*. Glencoe: Free Press, 1963.
- Elster, J. "A Note on Hysteresis in the Social Sciences," *Synthese* 33 (1976): 371-91.
- Evan, William M. "Law as an Implement of Social Change", in *Applied Sociology: Opportunities and Problems*, eds. Alvin W. Gouldner and S.M. Miller. New York: Free Press, 1965, 285-93.
- Ewing, J.A. "Experimental Researches in Magnetism", *Philosophical Transactions of the Royal Society of London* 176 (1885): 523-640.
- Finer, Herman. *The Major Governments of Modern Europe*. New York, 1962.
- Flora, Peter and et al., *State, Economy, and Society in Western Europe 1815-1975: A Data Handbook in Two Volumes*, Vol. I – *The Growth of Mass Democracies and Welfare States*. Frankfurt am Main, Germany: Campus Verlag; Chicago, IL: St. James Press, 1983.
- Foillard, Ph. *Dictionnaire de droit public*. Paris, 2000.
- Frank, D. "Obama's Rhetorical Signature: Cosmopolitan Civil Religion in the Presidential Inaugural Address, January 20, 2009", *Rhetoric & Public Affairs* 14(4) (2011): 605-30.
- Frey, F. *The Turkish Political Elite*. Cambridge: M.I.T. Press, 1965.
- Friedman, Lawrence M. "General Theory of Law and Social Change", in *Law and Social Change*, ed. Jacob S. Ziegel (Toronto: Osgoode Hall Law School, 1973), 17-33.
- Friedman, Wolfgang. *Law in a Changing Society*, 2nd ed. New York: Columbia University Press, 1972.
- Fryde, Edmund B. and Miller, Edward, ed. *Historical Studies of the English Parliament*, vol. 1: *Origins to 1399*, Cambridge: Cambridge University Press, 1970.
- Galanter, Mars. "The Modernization of Law", in *Modernization: The Dynamics of Growth*, ed. M. Weiner. New York: Basic Books, 1966, 153-65.

Giddens, A. Anthony. *The Nation-State and Violence*, Volume Two of A Contemporary Critique of Historical Materialism. Cambridge: Polity Press, 1985

Giddens, Antony. *Sociology*, 5nd ed. Cambridge: Polity Press, 2006.

Hein, M. "Constitutional Conflicts between Politics and Law in Transition Societies: A Systems-Theoretical Approach," *Studies of Transition States and Societies* 3(1) (2011): 3-23.

Held, D. "The Development of the Modern State", in *Formations of Modernity*, eds. S. Hall and B. Gieben. Cambridge: Polity, 1992.

Heywood, A. *Political Ideologies: An Introduction*, 6th ed. London: Palgrave, 2017.

Heywood, A. *Politics*, 2nd ed. New York: Palgrave Macmillan, 2002.

Hickman, Tom R. "In Defence of the Legal Constitution", *University of Toronto Law Journal* 55(4) (Fall 2005): 981-1022.

Hoffmann, E.F.L. *Wollständiges politisches Taschenwörterbuch*. Leipzig, 1849; Reprint: Nachdruck Opladen, 1981.

Horowitz, Harold W. and Karst, Kenneth L. *Law, Lawyers and Social Change*. Indianapolis: Bobbs-Merrill, 1969.

Hostettler, John. *Champions of the Rule of Law*. Waterside Press, 2011.

Huntington, Samuel P. *Political Order in Changing Societies*. New Haven: Yale University Press, 1968.

Jennings, Ivor. *The Law and the Constitution*, 4th ed. London: University of London Press, 1952.

Kamali, M.H. *Shari'ah Law: An Introduction*, vol. Foundations of Islam. Oxford: OneWorld Publications, 2008.

Kant, Immanuel. "Metaphysics of Morals", in Kant, Political Writings, ed. Hans Reiss, trans. H.B. Nisbet, 2nd enlarged edn. Cambridge: Cambridge University Press, 1991.

Laski, Harold J. *Parliamentary Government in England*, London, 1959.

Laursen, John Christian. "David Hume and the Danish Debate about Freedom of the Press in the 1770s", *Journal of the History of Ideas* 59(1) (Jan., 1998): 167-72, accessed April 26, 2018, http://www.academia.edu/439063/David_Hume_and_the_Danish_Debate_About_Freedom_of_the_Press_In_the_1770s.

Law and Social Change, ed. Jacob S. Ziegel. Toronto: Osgoode Hall Law School. 1973.

Law and Social Change, ed. Stuart S. Nagel. Beverly Hills, CA: Sage Publications, 1970.

Lee, J.J. *Ireland 1912-1985: Politics and Society*. Cambridge, UK: Cambridge University Press, 2006.

Levy, Marion J.Jr. "Patterns (Structures) of Modernization and Political Development", *Annals of the American Academy of Political and Social Science* 358 (March 1965): 30-40.

Levy, Marion J.Jr. "Social Patterns (Structures) and Problems of Modernization", in *Readings on Social Change*, eds. Wilbert E. Moore and Robert M. Cook. Englewood Cliffs, NJ.: Prentice-Hall, 1967, 189-208.

Levy, Marion J.Jr. *Modernization and the Structure of Societies*. Princeton, NJ: Princeton University Press, 1966.

Loewenstein, Kral. *British Cabinet Government*. Oxford University Press, 1967.

Loi du 9 décembre 1905 concernant la séparation des Eglises et de l'Etat, accessed April 23, 2018, https://www.le_gifrance.gouv.fr/affich_Texte.do?cidTexte=JORFTEXT000000508749.

MacIure J. and Taylor, C. *Sekularism and Freedom of Conscience*. Cambridge, Mass; London: Harvard University Press, 2011.

Marshall, T.H. *Citizenship and Social Class and other essays*. Cambridge University Press, 1950.

Marshall, T.H. *Class, Citizenship and Social Development*. London: University of Chicago Press, 1964.

McLeod, Hugh. *Secularisation in Western Europe, 1848-1914*. European Studies Series. Palgrave Macmillan, 2000.

Merkel, Wolfgang. "Measuring the Quality of Rule of Law: Virtues, Perils, Results", in *Rule of Law Dynamics: In an Era of International and Transnational Governance*, eds. Michael Zurn, Andre Nollkaemper, Randy Peerenboom. Cambridge University Press, 2012, 21-47.

Merkel, Wolfgang. "Transition," *International Encyclopedia of Political Science*, v. 8, eds. Bertrand Badie, Dirk Berg-Schlosser and Leonardo Morlino. Los Angeles/London/New Delhi/Singapore: SAGE Publications, 2011, 2661-63.

Milot, M. *Laïcité dans le Nouveau Monde: Le cas du Québec*. Turnhout: Brepols, 2002.

- National Assemblies Take Over from Parliament – Republic of Austria Parliament, accessed April 15, 2018, <https://www.parlament.gv.at/ENGL/PERK/HIS/MON/1914-1918/index.shtml>.
- Nussbaum, M. *Liberty of Conscience: In Defense of America's Tradition of Religious Equality*. New York: Basic, 2008.
- O'Donnell, Guillermo and Schmitter, Philippe C. *Transitions from Authoritarian Rule: Tentative Conclusions about Uncertain Democracies*. Baltimore: Johns Hopkins University Press, 1986.
- O'Neil, Patrick H. *Essentials of Comparative Politics*. New York: W.W. Norton & Company, 2010.
- Pierson, Christopher. *The Modern State*, 2nd ed. London, New York: Routledge Taylor & Francis Group, 2004.
- Poggi, G. *The Development of the Modern State: A Sociological Introduction*. Stanford: Stanford University Press, 1978.
- Pollard, A.F. *The Evolution Parliament*. London: Longmans, 1920.
- Prélot, Pierre-Henri. "Funding Religious Heritage in France", in *Funding Religious Heritage*, ed. Anne Fornerod. Routledge, 2016, 21-30.
- Rambaud, Thierry. *Le Principe de Séparation des Cultes et de l'État en Droit Public Comparé. Analyse Comparative des Régimes Français et Allemand*. Paris: LGDJ, 2004.
- Rappard, William E. *La Constitution Federale de la Suisse*. Neuchâtel: A la Baconniere, 1948.
- Renan, Ernest. *Qu'est-ce qu'une nation*. Paris, 1882.
- Roberts, J.M. *Europe 1880-1945*, 3rd ed. Harlow: Pearson Education, 2001.
- Rousseau, Dominique. "Constitutionalism and Democracy", *Books and Ideas*, accessed April 7, 2018, <http://www.booksandideas.net/Constitutionalism-and-Democracy.html>;
- Rustow, D. "Transitions to Democracy," *Comparative Politics* 2 (1970): 337-63.
- Sargentich, Thomas O. "The Presidential and Parliamentary Models of National Government", *American University International Law Review* 8 (2/3) (1993): 580-81.
- Saum, Steven Boyd. "Woodrow Wilson: The Peace Treaty and the Covenant of the League of Nations", in *Each a Mighty Voice: A Century of Speeches from the Commonwealth Club of California* Ed. Saum, Steven Boyd. Heyday Books, 2004.

- Schimmelfennig, Frank. "A Comparison of the Rule of Law Promotion Policies of Major Western Powers", in *Rule of Law Dynamics: In an Era of International and Transnational Governance*, eds. Michael Zurn, Andre Nollkaemper, Randy Peerenboom. Cambridge University Press, 2012, 111-32.
- Schmitt, Carl. *Constitutional Theory*, trans. and ed. Jeffrey Seitzer. Durham and London: Duke University Press, 2008.
- Schmitt, Carl. *Legality and Legitimacy*, trans. Jeffrey Seitzer. Durham: Duke University Press, 2004.
- Smits, Jan M. "Law and Interdisciplinarity: On the Inevitable Normativity of Legal Studies", *Critical Analysis of Law* 1(1) (2014): 75-86.
- Stephenson, Matthew. "Rule of Law as a Goal of Development Policy," World Bank Research (2008), accessed May 18, 2018, <http://web.worldbank.org/WBSITE/EXTERNAL/TOPICS/EXTLAWJUSTINTS/0,,contentMDK:20763583~menuPK:1989584~pagePK:210058~piPK:210062~theSitePK:1974062,00.html>.
- Stephenson, Matthew. "Rule of Law as a Goal of Development Policy," World Bank Research (2008), accessed May 18, 2018, <http://web.worldbank.org/WBSITE/EXTERNAL/TOPICS/EXTLAWJUSTINTS/0,,contentMDK:20763583~menuPK:1989584~pagePK:210058~piPK:210062~theSitePK:1974062,00.html>.
- Sunshine, J. "Economic Causes and Consequences of Democracy: A Study in Historical Statistics of the European and European Populated English-Speaking Countries", Ph.D. diss. Columbia University, 1972.
- Swedberg, Richard and Agevall, Ola. *The Max Weber Dictionary: Key Words and Central Concepts*. Stanford University Press, 2005.
- Tamanaha, Brian Z. "The Rule of Law for Everyone?", *St. John's Legal Studies Research Paper*, accessed May 13, 2018, available at SSRN: <https://ssrn.com/abstract=312622> or <http://dx.doi.org/10.2139/ssrn.312622>.
- Tamanaha, Brian Z. *On the Rule of Law: History, Politics, Theory*. Cambridge University Press, 2004.
- Teitel, Ruth. "Transitional Jurisprudence: The Role of Law in Political Transformation", *Yale Law Journal* 106(7) (1997): 2009-80.
- The Federal Constitution of Switzerland: with German Text*, transl. and commentary by Christopher Hughes. Oxford: Clarendon Press, 1954.

The World's First Freedom of Information Act. Anders Chydenius' Legacy Today, Anders Chydenius Foundation's Publications 2, ed. Juha Mustonen. Art-Print Ltd Kokkola, 2006.

Tomaszewska, Anna and Hämäläinen, Hasse, eds. *The Sources of Secularism: Enlightenment and Beyond*. Palgrave Macmillan, 2017.

Tomkins, Adam. *Public Law*. Oxford: Oxford University Press, 2003.

Vago, Steven. *Law and Society*, 6th ed. New Jersey: Prentice Hall, Upper Saddle River, 2000.

Vile, M. *Constitutionalism and the Separation of Powers*. Oxford: Oxford University Press, 1967.

Walker, Geoffrey de Q. *The Rule of Law: Foundation of a Constitutional Democracy*. Carlton, Melbourne: Melbourne University Press, 1988.

Weber, M. "Politics as vocation", in *From Max Weber*, eds. H.H. Gerth and C.W. Mills. London: Routledge & Kegan Paul, 1970.

Weber, M. *Economy and Society: An Outline of Interpretive Sociology*. Berkeley, Los Angeles, London: University of California Press, 1978.

Weingast, Barry R. "The Political Foundations of Democracy and the Rule of Law", *American Political Science Review* 91(2) (1997): 245-63.

Wilke, Jürgen. "Censorship and Freedom of the Press", *European History Online* (EGO), published by the Leibniz Institute of European History (IEG), 2013-05-08, accessed April 25, 2018, <http://www.ieg-ego.eu/wilkej-2013a-en>.

Wilkinson, James and Hughes, H. Stuart. *Contemporary Europe: A History*, 10th ed. New Jersey: Pearson Education, Upper Saddle River, 2004.

Zahraa, M. "Characteristic Features of Islamic Law: Perceptions and Misconceptions," *Arab Law Quarterly*, 15(2) (2000): 168-96.

Zimring, Franklin and Hawkins, Gordon. "The Legal Threat as an Implement of Social Change", in *Law and Control in Society*, eds Ronald L. Akers and Richard Hawkins (Englewood Cliffs, NJ: Prentice-Hall, 1975): 329-39.

RUS DİLİNDE

Топчубашов, А. *Дипломатические беседы в Стамбуле (1918-1919 гг.)*. Баку: "Ерпюн", 1994.

Агамалиева, Н. и Худиев, Р. *Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг.* Баку: Сабах, 1994.

Адрес-календарь Азербайджанской Республики на 1920 г., под ред. А.М. Ставровского, II-IV ч. Баку: Правительственная типография газ. "Азербайджан", 1920.

Азербайджанская Демократическая Республика (1918-1920). Парламент. (Стенографические отчеты) (Баку: Изд-во "Азербайджан", 1998) daxil olma tarixi: 18 iyun 1918, <http://ebook.yar.az/pdf/6VHABRT1sZ>.

Арсеньев, К.К. *Законодательство о печати*. СПб, 1903.

Асадов, А. *Семейное право (по материалам Азербайджана)*. Баку: Изд-во АГУ, 1959.

Балаев, А. *Азербайджанской национально-демократическое движение. 1917-1920 гг.* Баку: "Элм", 1990.

Балаев, А. Мамед Эмин Расулов (1884-1955). Политический портрет. Баку: KitabKlubu.org, 2014.

Беленский, С. и Манвелов, А. *Революция 1917 года в Азербайджане (хроника событий)*. Баку, 1920.

Воцелка, Карл. *История Австрии. Культура, общество, политика*, пер. с нем. В. А. Брун-Цеховой, О. И. Величко, В. Н. Ковалева, Москва: Изд-во Весь мир, 2007.

Гаджибейли, Дж.А. *Избранное*. Баку: Азернешр, 1993.

Геннеп, А. Ван. *Обряды перехода. Систематическое изучение обрядов*, пер. с фр. Москва: «Вост. лит.», 1999.

Градовский, А.Д. *О свободе русской печати*. СПб, 1905.

Давид, Р. *Основные правовые системы современности. Сравнительное право*, пер. с франц. Москва: Прогресс, 1967.

Даль, Р. "Полиархия, плюрализм и пространство", *Среднерусский вестник общественных наук* 2 (2009): 193-94.

Дамирли, М. "Методология историко-правовой науки в контексте соотношения истории и современности", *Методологічні проблеми історико-правових досліджень: матеріали ХХІІІ Міжн. конф. 23-24 вересня 2010, м. Алушта, ред. І.Б. Усенко (Київ; Сімферополь, 2011), 37-47.*

Дамирли, М.А. "Тупики и перспективы постмодернистской историографической программы", *История и ее проблемы* 4 (2002): 174-82.

- Дамирли, М.А. "К новой концепции исторического познания права", *Правоведение* (СПб) 3 (2003): 159-169.
- Дамирли, М.А. "Междисциплинарность в исследовании права", *Розвиток методології сучасної юриспруденції* (Одесса: Фенікс, 2015), 26-34.
- Дамирли, М.А. *Право и История: эпистемологические проблемы*. СПб.: Изд-во С.-Петербург. ун-та, 2002.
- Дамирли, М.А. *Сравнительное правоведение: Ч. 1. Статус, предмет и система*. Одесса: Фенікс, 2013.
- Дамирли, Мехман А. *Сравнительное исламское право: введение в теорию и методологию*. Одесса: Фонд поддержки фундаментальных исследований; Фенікс, 2017.
- Дерюжинский, В.Ф. *Полицейское право*, пособие для студентов, 3-е изд. С.-Петербург: Сенатская Типография, 1911.
- Дэвид, П. "Зависимость от путей развития и исторические общественные науки: вводная лекция", *Истоки: из опыта изучения экономики как структуры и процесса*. М.: ГУ ВШЭ, 2006.
- Иванченко, А.В. и Лайфстейн, В.И. ред., *Современные избирательные системы*. Вып. 1: Великобритания, Канада, Мексика, Польша. Москва: РЦОИТ: Норма, 2006; Вып. 3: Испания, США, Финляндия, Япония. Москва: РЦОИТ: Типография «Новости», 2009; Вып. 4: Австралия, Венесуэла, Дания, Сербия РЦОИТ: Иноктаво, Москва, 2009; Вып. 8: Бразилия, Франция, Чехия, Южная Корея. Москва: РЦОИТ, 2013.
- История государства и права Азербайджанской ССР (Великая Октябрьская Революция и создание Советской государственности в Азербайджане*. Баку: Изд. АН Азерб. ССР, 1964.
- Кавказский календарь на 1917 год*, Тифлис, 1916.
- Караев, А. Из недавнего прошлого: *Материалы к истории Азербайджанской Коммунистической партии* (б). Баку: Бак. рабочий, 1926.
- Кельзен, Ганс. *Чистое учение о праве*, пер. с нем. М.В. Антонова и С.В. Лёзова. СПб.: ООО Изд. Дом "Алеф-Пресс", 2015.
- Князева, Е.Н. и Юрдимов, С.П. *Законы эволюции и самоорганизации сложных систем*. Москва: Наука, 1994.
- Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в., ч. I. Москва; Ленинград: Изд-во Академии наук СССР, 1936.

- Мадатов, Г. *Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР*. Баку: Изд-во АН Азерб. ССР, 1968.
- Маклаков, В.В. *Конституционное право зарубежных стран. Общая часть*, учеб. М: Волтерс Клувер, 2006.
- Малахов, В.П. "Признаки права переходного периода," *История государства и права* 8 (2009): 2-7.
- Марченко, М.Н. *Сравнительное правоведение. Общая часть*. Москва: Городец-издат, 2002.
- Медушевский, А.Н. *Демократия и авторитаризм. Российский конституционализм в сравнительной перспективе*. М.: "РОССПЭН", 1997.
- Мильман, А.Ш. *Политический строй Азербайджана в XIX - начале XX веков (административный аппарат и суд, формы и методы колониального управления)*. Баку: Азерб. Гос. Изд., 1966.
- Мильтон, Д. "О свободе печати (Ареопагитика)", *История печати: Антология*, т. I. Москва: Аспект Пресс, 2002, 7-64.
- Мирошникова, Е.М. *Кооперационная модель государственно-церковных отношений: опыт и проблемы* (Москва: Ин-т Европы РАН, 2007).
- Назарли, А. *Народное образование в Азербайджанской Республике, 1918-1920 гг.* Баку: Нуран, 2008.
- Нариманов, Н. *Избранные произведения*, в трех томах, II т. Баку: Азернешр, 1989.
- Насиров, Т. *Борьба за власти в Азербайджане (1917-1920 гг.)*. Баку: Изд. "Азербайджан", 1993.
- Парето, В. *Трансформация демократии*, пер. с итал. М. Юсима. Москва: Территория будущего, 2011.
- Пригожин, И. и Стенгерс, И. *Порядок из хаоса. Новый диалог человека с природой*. Москва: Прогресс, 1986.
- Расулзаде, М.Э. *О пантропизме. В связи с кавказской проблемой*. Париж: издание К.Н.К., 1930.
- Раттгаузер, Я. *Революция и гражданская война в Баку*. Баку, б. и., 1927.
- Рахмани, А.А. *Азербайджан в конце XVI и XVII веке (1590-1700 гг.)*. Баку: Издательство "Эам", 1981.
- Революция и народы России: полемика с западными историками*. Москва: Наука, 1989.

Свентоховский, Тадеуш. "Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане", дата доступа 13 июня 1917, http://old.sakharov-center.ru/publications/azrus_az_002.htm.

Собрание Узаконений и Распоряжений Правительства Азербайджанской Республики (СУИРПАР), № 1, 15 ноября 1919.

Сорокин, В.В. Общее учение о государстве и праве переходного периода. Москва: Юрлитинформ, 2010.

Таганцев, Н.С. Русское уголовное право: лекции, часть общая, т. 1. Москва: Наука, 1994.

Торсвик, Гауте. "Тезис о гистерезисе: зависимость от пути в экономических и социальных системах", Теория и методы в социальных науках, ред. С. Ларсен, пер. с англ. (М.: Московский государственный институт международных отношений (Университет); "Российская политическая энциклопедия", 2004), 90-101.

Туманов, В.Е. и др. ред. Французская Республика: конституция и законодательные акты. Москва: Прогресс, 1969.

Устав гражданского судопроизводства, в Свод законов Российской Империи, в 16-ти томах, т. XVI.

Устав о цензуре и печати, с разъяснениями, изд. Широков. СПб, 1900.

Устав уголовного судопроизводства, в Свод законов Российской Империи, в 16-ти томах, т. XVI.

Хакен, Г. Синергетика. Москва: Мир, 1980.

Хантингтон, С. Третья волна. Демократизация в конце XX века, пер. с англ. А.Ю. Пантюхой. Москва: «Российская политическая энциклопедия», 2003.

Христианство в общественной, политической и духовной жизни Германии в ХХ веке: сборник статей российских и немецких историков, отв. ред. К. Кроуфорд, Т.А. Некрасова Москва; Берлин: Директ-Медиа, 2017.

Хроника войн Джара в XVIII столетии, с предисловием В. Хулуфлу. Баку: Изд. АзГНИИ, 1931.

Явич, Л.С. Сущность права. Ленинград: Изд-во ЛГУ, 1985.

MÜƏLLİF HAQQINDA

Mehman Ə. Dəmirlı (Dəmirov) – hüquq elmləri doktoru, professor, Beynəlxalq Müqayisali Hüquq Akademiyasının müxbir üzvü (IACL, Haqaq), Yaxın Doğu və Girmə universitetlərinin professoru (ŞKTR).

Elmi maraq dairəsi: hüquq tarixi (hüququn tarixi idrakının epistemoloji problemləri, Azərbaycan hüquq tarixi); ümumi hüquq nəzariyyəsi (hüququn disfunksiyası, hüquq sistemləri nəzariyyəsi); hüquq elminin metodologiyası, fənlərarası hüquqi tədqiqatlar; müqayisəli hüquqşünaslıq.

Azərbaycan və Türkiyə türkçələrində, rus, ukrayna və ingilis dilərində çap olunmuş 200-ə yaxın əsərin, o cümlədən 17 kitabın – monoqrafiya və dərsliklərin müəllifidir. Bura, habelə daxildir: Azərbaycan Demokratik Respublikasının ali dövlət hakimiyyəti organları: təşkilii və faaliyyətinin hüquqi əsasları (Bakı, 1996); Azərbaycan prokurorluğu: tarix və müasirlik (Bakı, 1997); Azərbaycan hüquq tarixi: cinayət hüququ (Bakı, 1998, həmmüəlliflik); Oрганизация государственной власти в Азербайджане (1918-1920): историко-правовые исследования (Одесса, 1998); Историософия права – недостающее звено в постижении права (Баку, 2000); Парламентское право Украины и Азербайджана: достижения и просчеты – 1917-1920 (Одесса, 2000, в соавторстве); Право и История: эпистемологические проблемы (СПб, 2002); Сравнительно-правовая наука в Украине: теоретические и методологические традиции, XIX – начало XX вв. (Одесса, 2007); Сравнительное правоведение: Часть 1. Статус, предмет и система (Одесса, 2013); Сравнительное исламское право: введение в теорию и методологию (Одесса, 1917); Azərbaycan hüquq tarixi: qisalımlı və metodik tövsiyələr, dərəcə vasaiti (Bakı, 1999); Право Совета Европы: схемы, таблицы, определения, комментарии, учебное пособие (2007, 2-е изд. 2008, в соавторстве); Сравнительное правоведение, учебное пособие (2009, 2-е изд. 2011, в соавторстве); Право Европейского Союза, учебное пособие (2015, в соавторстве).

Mehman Ə. Dəmirli

ŞƏRQİN ÇAĞDAŞLIQ
MÖCÜZƏSİ

AZƏRBAYCAN CÜMHURİYYƏTİ:
HÜQUQ VƏ DEMOKRATİYA

1918-1920

Mətbəənin direktoru: *Elman Qasımov*
Dizayner: *Mətanət Əliqizi*

Çapa imzalanmışdır: 22.10.2018. Format: 84x108 1/16.
Həcmi: 33,25 ç.v. Sifariş № 83. Tiraj: 500

2
“Zardabi LTD” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi
Tel.: (012) 514 73 73, mob.: (050; 070) 344 76 01
e-poçtu: zerdabi_em@mail.ru

146231

Az 2018
2146

Mehman D. Dəmirlilı

**ŞƏRQİN ÇAĞDAŞLIQ
MÖCÜZƏSİ**

AZƏRBAYCAN CUMHURİYYƏTİ:
HÜQUQ VƏ DEMOKRATİYA
100 il

Hüquq elmləri doktoru,
professor Mehman
Dəmirlinin oxuculara
təqdim edilən bu kitabı son
onilliklər ərzində xalqımızın
demokratiya şəraitində¹
yaşamaq qabiliyyətinə
inamsızlıq sərgiləyənlərə və
“xalqımız demokratiyaya
hələ hazır deyil”, – deyə
onun demokratiya
arzularına əhəmiyyət
verməyənlərə 100 il
bundan önce yaradılmış və
Şərqa ilk demokratik,
hüquqi və dünyəvi dövlət
bəxş etmiş Azərbaycan
Xalq Cümhuriyyətinin
çağdaşlaşma təcrübəsinin
fundamental tədqiqi
əsasında tutarlı cavabdır.